


Mahmud Kaşgarinin  
çəkdiyi və «Divanü lügat-it-türk»ə  
əlavə etdiyi dünya xəritəsinin ərəb  
əlifbası ilə verilən variantı.


Bu xəritədə Balasağun şəhəri  
mərkəz olaraq qəbul edilmişdir.

Dənizlər yaşıl, çaylar mavi,  
dağlar qırmızı, şəhərlər sarı, səhralar  
sarı-qırmızı rənglə göstərilmişdir.



Bu Tərcüməni Xəmanəmixin İn Böyük Türklorindən  
Və Türkçülərindən Biri, Türk Dünyasının Şəhər Övladı,  
Çağdaş Azerbaycan Dövlətinin Banisi, Ana Dilimixin,  
Elm Və Mədəniyyətimixin Hamisi, Ümummilli Liderimiz,  
Mərhum Prezidentimiz Heydər Əliyevin Parlaq Və  
Hədi Həfiyəsinə İthaf Edirəm. Dədirbilen Türk Dünyası  
Və Azerbaycan Xalqı Onu Həq Xaman Unutmayacaq!

Ramiz Askoz



Səyid Ramiz Askoz  
en işi dəlibərimi  
S. Demirel  
7/2/2003

Türkliyün Sahəsəri Divanü Lügat-it-Türk  
Dardas Türkiyə Respublikasının 9-cu Prezidenti,  
Azerbaycan Respublikasının Fəxri Vətəndaşı,  
Türk Dünyasının Ağsaqqalı, Türk Dilinin Və  
Türk Mədəniyyətinin Ulu Doruyucusu və Hamisi  
Xatı-Alılı Cənab Süleyman Demirəlin  
Yüksək Hümayənləri Altında Nəşr Olunmuşdur.  
Azerbaycan Türkü Ona Daim Minnədar Olacaqdır!

---

Türkologyanın və Türklüyün şah əsəri

**«DİVANÜ LÜĞAT-İT-TÜRK»**

AtaHoldinqin

sponsorluğu ilə nəşr edilmişdir.

Sonsuz təşəkkürlər!

آذربایجان ملی علمبر آکادمیاسی  
فولکلور انسنتیتوئی

محمود کاشغری

# ديوان لغات الترك

دؤرد جلد

اوچونجو جلد

ترجمه ائدن و  
نشره حاضرلایان  
رامیز عسکر

اوظان نشریاتی

باکو - ٢٠٠٦

AZƏRBAYCAN MİLİLİ EMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTITUTU

MAHMUD KAŞĞARI

«DİVANÜ  
LÜĞAT-İT-TÜRK»

DÖRD CİLDDƏ

مېھمان

III CİLD

Tərcümə edən və  
nəşrə hazırlayan:  
Ramiz ƏSKƏR

Bakı - "Ozan" - 2006

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI

**Azərbaycan Milli Elmlər Akademiyası  
Folklor İnstitutu Elmi Şurasının  
qərarı ilə nəşr olunur**

**Elmi redaktor:**

Azərbaycan Milli Elmlər  
Akademiyasının müxbir üzvü,  
Türk Dil Qurumunun fəxri  
üzvü, əməkdar elm xadimi,  
filologiya elmləri doktoru,  
professor Tofiq HACIYEV

**Rəyçi:**

Azərbaycan Milli Elmlər  
Akademiyasının müxbir üzvü,  
filologiya elmləri doktoru,  
professor Nizami CƏFƏROV

**Məsləhətçilər:**

professor Hüseyin İSMAYILOV  
professor Məmmədəli QIPÇAQ  
professor Əzizxan TANRIVERDİ

**Mahmud Kaşgari.** «Divanü lügat-it-türk». Dörd cilddə. III cild,  
Bakı, "Ozan", 2006, 400 səh.

Dahi türk dilçisi və ensiklopedisti Mahmud Kaşgarinin «Divanü lügat-it-türk» əsəri dünya dilçilik elminin en qədim və en möhtəşəm nümunələrindən biridir. Türk dünyasının və türkologiya elminin en parlaq, en əhəmiyyətli əsəri olan «Divanü lügat-it-türk» yalnız türk dili və ədəbiyyatının deyil, eləcə də türk tarixinin, türk mədəniyyətinin, türk mənəviyyatının və psixologiyasının tədqiqi üçün misilsiz mənbə, bitməz-tükənməz qaynaqdır. Bu şah əsər haqlı olaraq min il bundan əvvəlki türk dünyasının ensiklopediyası, türklüyün aynası, Mahmud Kaşgari isə türkçülünün banisi sayılır.

Kitab dilçilər, ədəbiyyatçılar, tarixçilər, etnoqraflar və digər elm sahələrinin mütəxəssisləri, habelə ali məktəblərin filologiya fakültələrinin tələbələri və şanlı türk keçmişlər ilə maraqlananlar üçün nəzərdə tutulur.

**Kitabla bağlı arzu və iradlarınızı bu ünvana göndərə bilərsiniz:**  
ramizasker@mail.yahoo.com

ISBN 9952-426-00-x

Ə 4072060105 - 2006  
On - 047-06

© Ramiz Əskər, tərcümə, 2006

**Divanü lügat-it-türk**

5

**S U N U Ş**

Aziz Azərbaycanlı Kardeşlerim!

Uzun bekleyiş ve hasretten sonra Türklüğün və Türkoloji'nin şaheseri Divanü Lugat-it-Türk'e kavuştunuz. Azərbaycan'ın Fahri Vatandaşı olarak bu muhteşem eserin basılmasında ve böylece Sizlere ulaşmasında benim de katkılarım olduğu için çok bahtiyarım.

Değerli dostum, kardeşim Dr. Ramiz Asker uzunca yıllar çalışarak bu eseri çevirmiştir. Büyük bir hizmet yapmıştır. Kendisini kutluyorum.

Divanü Lugat-it-Türk yaklaşık bin sene bundan önceki Türklüğün ansiklopedisi, aynasıdır. Ünlü bilgin Kaşgarlı Mahmut bu kitabmda o dönemin Türkçesini, Türk Kültürüünü, Edebiyatını, Tarihini, Coğrafyasını, Etnografisini, sosyal ilişkilerini, dini inançlarını, ünvan ve makamlarını, atasözləri ve deyimlərini, efsane ve mitlerini, şiir ve ağıtlarını, giyim ve kuşamını, yemek ve silahlarını, bitey ve direğini... ayrıntılı biçimde işləmişdir. En önemlisi, Kaşgarlı Mahmut Türkçenin ilk gramerini yazmış, dünya dilcilik ilmi tarihinde ilk kez karşılaşmalı [mukayeseli] yöntemin temelini atmış ve bunu Avrupa Aydınlanması [Maarifçilik] çağının ünlü dilcilerinden asırlarca önce başarmıştır. Yazar, kitabında aşağı yukarı dokuz bin Türkçe kelimənin anlamını açıklamış, onları fiil, isim, sıfat, zamir [evezlik] olarak sınıflandırılmışdır.

İşte bunlardan dolayı Divanü Lugat-it-Türk evrensel Türk Kültürüünün ana kaynağı, en temel eserlerinden biri olarak çeşitli ülkelerde basılmıştır. Türkiye Türkçə'sinin yanı sıra Özbek, Uygur, Kazak Türkçe'lerine, Almanca'ya, İngilizce'ye, Farsça'ya, hatta Çince'ye çevrilmiştir.

Sevgili okurlar!

Kaşgarlı Mahmut bu eserle gelecek kuşaklara da gerekli mesajlar göndermiş, Türkçe'yi, Türk Kültürü'nü sevmeyi, geliştirmeyi ve yüceltmeyi öğütlemiştir. Bu hısus çok önemlidir.

Bu bağlamda tercümenin ünlü Devlet ve Siyaset adamı, Türk Diliinin ve Medeniyetinin havarisi, çağdaş Azerbaycan Devleti'nin mimarı, rahmetli Cumhurbaşkanı, milli lider, dostum ve kardeşim Haydar Aliyev'in unutulmaz ve parlak hatirasına ithaf edilişi pek yerinde bir harekettir ve beni fevkalade memnun etmiştir. Sayın Cumhurbaşkanı İlham Aliyev'in de aynı çizgide yürüyeceğine inanıyorum. Kaşgarlı Mahmut, daha bin sene önce Türklerde varislik ve devamlılığı şu atasözünde ifade etmiştir: "Ata oğlu ataç toğar." Dinlerken her zaman zevk duyduğum kıvrak ve güzel Azerice-de bunun karşılığı şöyledir: "Oğul atasına çeker, ot, kökü üstünde biter."

Bu vesileyle, Dr. Ramiz Asker'e takdir ve teşekkürlerimi iletiyorum. Ayrıca, eserin bilimsel editörü, ünlü bilim adamı, Azerbaycan Milli Bilimler Akademisi Muhabir Üyesi, Türk Dil Kurumu Şeref Üyesi Prof. Dr. Tofik Hacıyev'i, reyçi, Azerbaycan Milli Bilimler Akademisi Muhabir Üyesi Prof. Dr. Nizami Caferov'u, eserin basımı için Bilim Konseyi kararını çıkarmış, Türk Dünyasında kendi alanında biricik kurum olan Folklor Enstitüsü ve Enstitü'nün Başkanı Prof. Dr. Hüseyin İsmailov'u ve sevgili Azerbaycanlı kardeşlerimi içtenlikle kutluyorum.

Saygılarımla

**Süleyman DEMİREL**

**T.C. 9. Cumhurbaşkanı**

**Ankara, Ocak 2006**

### III CILDƏ ÖNSÖZ

Mahmud Kaşgari «Divanü lügat-it-türk»ün III cildində misal kitabını, üç hərfli sözər (zəvat üs-səlasə), dörd hərfli sözər (zəvat ül-ərbəə), gününlü sözər, nəhayət, yan-yana gələn iki sükunlu sözər (cəm beyn əs-sakineyn) kitabını vermişdir. Ərəb dilçilik elminə xas olan bu terminləri qısaca izah edək.

Əgər sözün ilk hərfi ərəbcə hərfi-illət adlanan hərfərdən, yəni əlif, vav, ye hərfərindən biri ilə başlsa, ona «misal» deyilir. Burada yalnız ye (y) hərfi ilə başlayan sözər verilmişdir. Onlara nümunə olaraq *yip=ip*, *yaş*, *yük*, *yer* kimi isimləri, *yudu=yudu*, *yedi*, *yapışdı*, *yaradı* və sair fe'lləri göstərmək olar. Təbii ki, y hərfi ilə başlayan sözərə ayrı bir kitabda toplamaq ərəb qrammatikası və lügətçiliyi ənənələrinə və qaydalarına uyğunluq baxımından zəruri olmuşdur. Ərəb qrammatikasını və dilini yaxşı bilən Mahmud Kaşgari türk dilini ərəblərə onların anlayacağı şəkildə təqdim etməyə üstünlük vermişdir.

«Divan»dakı hər bir kitabda, eləcə də zəvat üs-səlasə və zəvat ül-ərbəada isim və fe'llər iki (sünai), üç (sülaşı), dörd (rübəi), beş (xüması) və altı hərfli (südası) sözərdən ibarət bablar şəklində düzülmüşdür. I və II cildlərin şərhlər qismində dəfələrlə vurgulanmasına baxmayaraq belə bir faktı bir daha təkrar etmək lazımdır ki, iki, üç ... altı hərfli sözər deyərkən həmin sözərin ərəb əlifbası ilə yazılışı zamanı türkçə səslərin sayı deyil, ərəb hərfərinin sayı nəzərdə tutulur. Bəzən fe'llərdəki -di, -di-

şəkilçisi sayılır. Məsələn, *bildi* tipli fe'llər üçün iki hərfli deyilir ki, burada fe'lin kökündə olan hərfərin sayı (b+l) diqqətə alınır.

Tərkibində gənizdən gələn bir hərf olan sözlər bu cilddə verilmişdir ki, onlara «ğünnəli» sözlər deyilir. Boğazda tələffüz edilən hərfələr isə «hürufi-hülg - boğaz hərfəri» adlanır. Burada günnəli isimlər və fe'llər sözlərdəki hərfərin sayına və bablara görə ardıcıl sıralanmışdır.

Mahmud Kaşgari bu cildin sonunda yan-yana gələn iki sükunlu (cəm beyn əs-sakineyn) sözləri vermişdir. Müəllif ayrı-ayrı kitablar üzrə misal, mənqus, matvi, ləfif, günnəli və sair sözləri xüsusi başlıqlar altında toplamış, fe'llərin müzare və məsdərlərini göstermiş, yeri gəldikcə geniş və qısa qrammatik izahatlar vermişdir.

I və II cilddə olduğu kimi, bu cilddə də biz «Divan»m Türkiyədə, Özbəkistanda, Çində və İranda çıxmış nəşrlərinə tez-tez müraciət etmiş, müqayisələr aparmış, bəzi mübahisəli məqamları aydınlağa qovuşdurmağa çalışmışıq. Bu zaman türkçə Bəsim Atalay nəşrini ixtisarla DLT (Divanü Lügat-it-Türk), türkçə Seçkin Ərdi və Sərap Tuğba Yurtsevər nəşrini qısaca DLT-2005 (bu kitab 2005-ci ildə nəşr olunmuşdur), uyğurca nəşrini müxtəsər şəkildə TTD (Türki tillar divanı), özbəkçə Salih Mütəllibov nəşrini TSD (Turkiy suzlar devoni), farsca Hüseyin Düzgün nəşrini دیوان لغات الترك ilə, çince tərcüməni isə DLT-Çin kimi göstərmişik.

Dahi dilçi, ensiklopedist, filoloq, mədəniyyətşunas, folklorçu, ən əsası isə türkçü Mahmud Kaşgari «Divanü lügat-it-türk»ün III cildində də bir-birindən mənalı atalar sözləri və məsəllər, gözəl bənd və beytlər, xeyli tarixi və etnoqrafik bilgilər vermişdir. Ruhu şad olsun!

Tanrı türkü qorusun!

*Ramiz ƏSKƏR.*

23 sentyabr 2005-ci il, Bakı.

# DIVANÜ LÜĞAT-İT-TÜRK

## III CILD

### (mətn)



# BISMILLAH İR-RƏHMAN İR-RƏHİM

## HƏRFİ-İLLƏTLƏ BAŞLAYAN, MİSAL OLAN İSİMLƏR KİTABI

## İKİ HƏRFLİLƏR BÖLMƏSİ

**يَبْ يَرْمَاقْ يُوقْ** «yap yarmak yok = yanında dəyirmi pul yoxdur».

Yap: əlcim. يۇنىڭ يېپ «yunq yap = yun əlcimi».

بیانیہ

Yıp: at hörüklemek için uzun çatı, örken. İpə də ب yip deyilir.

Y a t: bir növ şamanlıq, qamhq. Müəyyən daşlarla (yada daşı ilə) yağış və qar yağıdırılır, külək əsdirilir. Bu, türklər arasında məşhur bir şeydir. Mən bunu yağma ölkəsində öz gözümlə gördüm. Orada yay vaxtı bir yanğın baş vermişdi. Bu surətlə qar yağıdırıldı və ulu Tanrının izni ilə yanğım söndürüldü.

Y a r: selik. اىك يېرى اقتى»**«aninq yarı aktı=onun ağızının suyu axdı».**

Yı r: mahnı; nəqam (musiqidə). «اڭ يېرىلاڭى ol yır yırıldadı = o, şərqi söylədi». Bu söz çox zaman şeir, qəzəl mənasında işlənir.

**ا** I r: yuxarıdakı sözdəki **ى** i hərfi **الف** əlifə çevrilmişdir; həmin mənadañdır; məqam, motiv, melodiya.

Y a ş: yaş; təzətər; səbzə, tərəvəz. «**يَشْ أَتْ يَشْ** yaş ot = təzə ot». Bu söz «**يَشْ يَشْ** yuş» sözü ilə birlikdə «**يَشْ يَشْ** yaş-yuş<sup>2</sup>» şəklində də işlənir, mənası «yaş-maş» deməkdir.

<sup>1</sup> Örəb dilçiliyinin ənənəsinə görə, **ف** əlif, **و** vav, **ى** ye hərflərinə «hərfi-illət» deyilir. Hərfi-illətlə, yəni **ف** əlif, **و** vav, **ى** ye hərflərindən biri ilə başlayan sözlər isə «misal» adlanır.

<sup>2</sup> S.Mütəllibov bu sözü «yaş-yoş» kimi (TSD, III tom, bet 9), S.Ərdi ilə S.T.Yurtsevər (DLT-2005, s.670) və uyğurlar «yaş-yoş» kimi (TTD, III tom, bet 2), çinlilər isə maddəni (baş sözü) «yəş», misalı «yaş-yuş» kimi (DLT-Çin, III cild, s.2) oxumuşlar.

**يَش** *Y u š<sup>3</sup>*: sixişma. Oğuzca. «بُذُون يُش بُلْدَى» budhun yuș boldı = xalq sıxışdı».

**أَرْت يَش** *Y i š*: yoxuş. «إِنْ en = eniş, yoxuş». «أَرْت يَش art art =sarp, sıldırım yer».

**يَقْ يَقْ** *Y o k*: qab-qacaq bulaşığı. Bu, «يَقْ yak» sözü ilə birlikdə «يَقْ يَقْ yok yak» şəklində qoşa işlənir.

**يَقْ بَيرْ** *Y o k*: «yok yer = yoxuş yer»<sup>4</sup>.

**بُكْ** *Y ü k*: yük, tay. «بِرْ بُكْ بُغْدَى» bir yük buğday = bir yük buğda».

Qatır yükünə və digər yüklərə də belə deyilir.

**يَلْ** *Y u l*: bulaq, çeşmə, su mənbəyi. «جَفَرَمَا يَلْ» çokrama yul=fişqıran su qaynağı».

**يَلْ** *Y i l*: il. Buradan alınaraq bir بَيرْ يَلْ كَجْتَى» bir yıl keçti = bir il keçdi» deyilir.

**يَمْ** *Y a m*: çör-çöp, zibillik. «كُوزْكَا يَمْ شَتْنَى» közgə yam tüsti = gözə çöp düşdü».

**يَمْ** *Y e m*: baharat, ədviyyat. «أَوْتَ يَمْ ot yəm = qarabibər, keşniş, reyhan, yarpız, zirə kimi ədviyyatlar». «يَمْ يَمْ» sözü tək işlənmir, həmişə «أَوْتَ ot» ilə birlikdə söylənir.

<sup>3</sup> Yazma, eləcə də basma nüsxədə bu sözün ilk hərfinin üstündə zəmmə, altında isə kəsrə vardır. Buna görə də həmin sözü həm «yuş», həm də «yiş» kimi oxumaq mümkündür. Bəsim Atalay bu sözdən əvvəl «يَشْ يَشْ» yaşı, bu sözdən sonra isə «يَشْ يَشْ» sözünün geldiyini nəzərə alaraq onu «يَشْ يَشْ» kimi oxumağı təklif etmişdir (DLT, III, s.4). Salih Mütəllibov bu gərkəcələri çox tutarlı saymasa da, Bəsim Atalayın oxunuşunu qəbul etmişdir (TSD, III tom, bet 9). Üstəlik, Salih Mütəllibov həmin sözü «toplantma, uyuşma» kimi tərcümə etmişdir. Hüseyn Düzgün bu sözü «yuş» (دَلْ تَ (s.444) kimi, Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə Bəsim Atalayın təklif etdiyindən bir az fərqli şəkildə, yəni «yoş» kimi (DLT-2005, s.703) oxumuşlar. Uygurlar (TTD, III tom, bet 2-3), çinlilər isə (DLT-Çin, III cild, s.2) «yuş» kimi vermişlər.

<sup>4</sup> Salih Mütəllibov bu sözü «yuxarı yer, hündür yer» kimi çevirmiştir (TSD, III tom, bet 10). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə Bəsim Atalayla eyni mənada «yoxuş yer» kimi (DLT-2005, s.702) çevirmişlər. Uygurlar bu sözü «yuk» (TTD, III tom, bet 3), çinlilər «yok» şəklində (DLT-Çin, III cild, s.3) oxumuşlar. Uygurlarla çinlilərin oxunuşunda adətən cüzi sait fərqləri müşahidə olunur ki, bu da DLT-nin çinçə nəşrinin uyğur alımlarının redaktə etməsi ilə bağlıdır.

**قُوْيِ يَنْ** *Y i n*: mal peyini, təzək. «كَوْيِ يَنْ» koy yini = qoyun peyini». **يَنْ** *Y i n*: hin, yuva. «إِرْسَلَنْ يَنْ» arslan yini = aslan yuvası». Tülükünün və başqa yırtıcı heyvanların sığınağıma da «يَنْ يَنْ» deyilir. Bu məsəldə də işlənmişdir: **تِلْكُو اوز يَنْكَا اورْسَا اوز بُلْوَرْ** «تِلْكُو اوز يَنْكَا اورْسَا اوز بُلْوَرْ» tilkü öz yinigə ürsə, udhuz bolur = tülükü öz hininə hürsə, qotur olar». Bu məsəl öz soyunu, yerini-yurdunu tənqid edən, danan adamlar haqqında söylənir. Həmin söz bu şeirdə də işlənmişdir:

**فُشْ قُرْت قَمْعْ تِيرْلَدَى**

**اَرْلَكْ تَشْ تِيرْلَدَى**

**اَكْسَرْ اَلِبْ تِيرْلَدَى**

**يَنْقَا يَاتَا كِرْكُسُورْ**

«Kuş, kurt kamuğ tirildi,

Erkək<sup>5</sup>, tişi terildi,

Öğür alıp tarıldı,

Yinka yana kirgüsüz».

Quş-qurd bütün dirildi,

Erkək-dişi dərildi (topllandı),

Höyür alıb dağıldı,

Artıq hinə girməyəcək.

(Baharı tərifləyərək deyir: yaz gəlinçə, qış yuxusuna getmiş bütün canhlar, qurd-quş dirildi, erkək-dişi hamısı bir yerə yiğidi, böyük-böyük olub ətrafa dağıldılar, növbəti qısa qədər bir daha öz yuvalarına, hinlərinə girməyəcəklər).

<sup>5</sup> Bu söz, yəni «erkək» sözü yazma və basma nüsxələrdə «اَرْلَكْ اَرْلِكْ» şəklindədir. Təbiii ki, səhvdir. Şəkilcə bir-birindən yalnız bir çizgi ilə fərqlənən ڦ 1 hərfi yerinə ڪ ke hərfi olmalıdır. Ondan sonra gələn «tişi-dişi» sözünün tələbi ilə bu söz «اَرْلِكْ» deyil, «ئِرْلَكْ» olmalıdır.

Yuxarıdan bəri söylənən bu sözləri yazıda mənqus bölməsinə daxil etmək və tələffüzdə yumşaltmaq mümkün idi. Doğru olanı da elə budur<sup>6</sup>.

## [ÜÇ HƏRFLİLƏR BÖLMƏSİ]

### ORTASI SÜKUNLU فعل, فعل, فعل FƏ'L, FU'L, FE'L BABI

يَرْبَ يَرْبَ Y a r p: «يَرْبَ نَانِكَ yarp nənq = sağlam, möhkəm nəsnə».

يَرْبَ يَرْبَ Y a r p: insan sevindiyi zaman üzündə yaranan parıltı, sevinc şölesi. آنِكَ يَرْبَ يَزْلَدِي aninq yarpi yazılıdı = sevincdən onun üzünүн damarları açıldı, gözəlləşdi».

يَرْتَ يَرْتَ Y u r t: yurd; köhnə tikililər, bina qahqları, xarabaliqlar.

يَلتَ قَبَ يَلتَ قَبَ Y a l t: «يَلتَ قَبَ يَالْظَّالَةَ yalt kaya = yalçın qaya, sərt qaya». Sərt olan hər şeyə belə deyilir.

يَرْجَ يَرْجَ Y u r ç: arvadın kiçik qardaşı, kiçik qayın. Ərlə arvadın kiçik qayınları bir-birindən ayırd edilir, ərin kiçik qardaşına «أُنِيْ أَنِيْ inini», yaşca böyüksə «أَجَىْ إِنِيْ içi» deyilir. Ərin özündən kiçik bacısına «سِنْقِيلْ sinqil», özündən böyük bacısına «أَكَاْ أَكَهْ ake», arvadın özündən kiçik bacısına «بَلْدَزْ baldız», özündən böyük bacısına «أَكَاْ أَكَهْ ake» deyilir.

يَنْدَ يَنْدَ Y u n d<sup>7</sup>: at. Bu, dəvə sözü kimi həm təki, həm də cəmi bildirir. «أَنِيْ يَنْدَ يَنْدَ yund əti yipar = at əti müşk kimi qoxar», (at əti bisidikdən sonra soyumağa qoyulur, ondan müşk ətri gəlir).

<sup>7</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yond» kimi (DLT-2005, s.700) oxumuşlar. Onlar Bəsim Atalaydan və Salih Mütəlliobvdan fərqli olaraq u-ları bəzən o kimi oxuyurlar. Bundan sonra gələn «yudhut» sözündə də vəziyyət belədir («yodhut»). Uygurlar (TTD, III tom, bet 7) və çinilər sözü «yund» şeklinde (DLT-Çin, III cild, s.5) oxumuşlar.

<sup>6</sup> Mahmud Kaşgari burada ئى ilə başlayan bu sözlərin ئى y-siz də yazıla biləcəyinə işarə edir. Məsələn: «ئىر = ئىر» kimi.

**يَنْدِيلِي** Y u n d: türklərin on iki heyvan ilindən birinin adı, buna «yund yılı» deyilir.

Bu bölmə hürufi-zəlakə <sup>ب، م، و، ر، ل، ن</sup> ilə bağlıdır, ona görə də bu qəbildən olan isim sayı azdır.

### ORTASI HƏRƏKƏLİ FƏ'ƏL, FƏ'UL, FƏ'İL BABI

**يَنْتَ** Y u d h u t: «yudhut nənq = xeyirsiz nəsnə, heç bir faydası olmayan şey». Bir adama söyüldüyü zaman «يَنْتَ yudhut» deyilir.

**يَشْتَ** Y a ş u t: gizli. «يَشْتَ نَانْكَ» yaşut nənq = gizli şey». Ondan sonra «بَكْتَ بَكْتُ» sözü artırılaraq «يَشْتَ بَكْتَ» yaşut-beküt» şəklində qoşa deyilir.

**يَكْ** Y i g i t: hər şeyin gənci; igid.

**يَمْتَ** Y e m e t: «əvət» mənasında bir sözdür. **الْفَ الْيَلِفَ** əlifə çevrilərək «امَتْ əmət» də deyilir.

**يَنْتَ** Y a n u t: cavab, əvəz, qarşılıq, bədəl.

**يَسْجَ** Y a s i ç: yastı və uzun təmrən.

**يَعْجَ** Y i ğ a ç: ağaç parçası.

**يَعْجَ** Y i ğ a ç: kişinin kişilik aləti.

**يَعْجَ** Y i ğ a ç: fərsəx, əski bir uzunluq ölçüsü. **بَرْ يَعْجَ بَرْ** bir yiğəç yer = bir fərsəx yer<sup>9</sup>.

**يَعْجَ** Y i ğ a ç: ağaç. Buradan alınaraq «أَزْمِيغاجِي» üzüm yiğəçi = üzüm ağacı, meynə» və «يَغَاقِيغاجِي» yiğək yiğəçi=qoz ağacı» deyilir. Bunu **الْفَ الْيَلِفَ** «يَغَاجِي» şəklində yazmaq daha yaxşıdır.

<sup>8</sup> Salih Mütəllibov «hürufi-zəlakə» termini üçün bu izahatı vermişdir: «Qədim fonetikada dil və dodaq səsləri altı olub üçü – v, b, m dodaq səsi, üçü, yəni n, r, l isə dil səsləri adlandırılmışdır» (TSD, III tom, bet 13).

<sup>9</sup> Bir fərsəx 12 min arşındır.

**يَفْجَ** Y u ġ a ç<sup>10</sup>: bir dərənin və ya çayın qarşı sahili. Bir adam çayın bir sahilində dursa, yuğac qarşı tərəf olur. **يَفْجَ كَبْتَمْ** «yuğac keçtim» deyilir ki, qarşı tərəfə, o taya keçdim deməkdir.

**يَغْرِ** Y a ġ i r: at, qatır və eşşək kimi heyvanların belindəki palan və ya yəhərin döyməsindən yaranan yara; yağır. «يَغْلَغَلَ اتْ» yağırlı at = yağırı olan, yağırlı at».

**يَكْرَ** Y ü g ü r: dari. «أَكْرَرْ ügür» də deyilir.

**يَمْرَ** Y u m u r: heyvanlarda olan gödən bağırsağı<sup>11</sup>.

**يَلْلَارَ** Y u l a r: atın yüyəni, cilovu. «يَنْدِ باشْنِ يُلَلَّابِ كَكَلَدِي» yund başın yulalarlap kənqildi=atın başını cilovlayaraq, bağlayaraq ye<sup>12</sup>, (əgər atın başını bişirərək yemək istəyirsənsə, əvvəlcə onu yüyənlə, qaçmaması üçün bağla, sonra bişirib ye). Bu söz atı başıboş buraxmaması məsləhət olan adama deyilir.

**يَقْشَ** Y e t i z<sup>13</sup>: enli, eni geniş olan hər şey. Bu sözdən alınaraq «يَتِيزِ كَادْهِشْ»=enli qayış» deyilir. «يَتِيزِ يَرْ يَرْ» yetiz yer=enli, geniş, yer».

<sup>10</sup> Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yoğuç» kimi (DLT-2005, s.699) oxumuşlar. Salih Mütəllibov isə bu sözü eynən Bəsim Atalay kimi «yuğac» şəklində (TSD, III tom, bet 16) oxumuşdur. Uyğurlar (TTD, III tom, bet 9) və çinlilər də «yuğac» şəklində (DLT-Çin, III cild, s.7) vermişlər

<sup>11</sup> Salih Mütəllibov bu sözü «yamur» şəklində oxumuş və «heyvanın qursağı» (TSD, III tom, bet 16), Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər isə «heyvanların kor bağırsağı» kimi (DLT-2005, s.710) tərcümə etmişlər.

<sup>12</sup> Bəsim Atalay «كَكَلَدِي» şəklində yazılın sözü anlamadığını bildirmiş, yazma nüsxədə bir düzəltmə olduğunu yazımış, buna görə də həmin sözü «keyin yegin» (sonra yeginən) kimi çevirməyi təklif etmişdir (DLT, III, s.9). Salih Mütəllibov da bu fikri dəstəkləmişdir (TSD, III tom, bet 17). Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər bu cümləni «وند باشنى يُلَلَّابِ كَكَلَدِي» kimi oxumuş və «atın başını bişirib yemək istəyirsənsə əvvəlcə yuları, yəni cilovu möhkəm tax ki, qaçmasın, sonra yeyərsən» şəklində tərcümə etmişlər (DLT-2005, s.707). Uyğurların tərcüməsi də buna yaxındır: «اتنىڭ باشنى نۇختالاپ يە. اتنىڭ باشنى پىشىرپ يەمەكچى بولسانق، каçmaslığı üçün əvvəl uni nuxtalap bağla, undan uni yegin=atın başını noxtalayıb ye. Atın başını bişirib yemək istəsən qaçmaması üçün əvvəlcə onu نۇختالاپ باغلا، sonra onu يە» (TTD, III tom, bet 10).

<sup>13</sup> Çinlilər bu maddədəki «yetiz» sözlerini «yatız» kimi oxumalar (DLT-Çin, III cild, s.7-8). Orjinalda o ilə «يَتِيز» olan bu sözü biz eila «yatız» şəklində oxuyur.

**يَغِزْ** Y a ġ i z: yağız. Bu, kırmızı ilə qara arasmда bir rəngdir. Buna bənzədilərək yer üzünə «يَغِزْ يَرْ» yağız yer» deyilir.

**يَغِزْ ات** Y a ġ i z: «يَغِزْ ات» yağız at = yağız at».

**يَفْزْ** Y a f u z: hər şeyin pisi, fənəsi; yavuz.

**يَمْزُ** Y u m i z<sup>14</sup>: «يَمْزُ» yumız ər = ətli-canlı, şışman adam.

**يَمْزُ** Y a m i z: qasığın iki tərəfi, sağının iç tərəfdən iki yan; yanbız.

**يَرْشَ** Y a r i ş: yarış, at yarışı. «أَلْ أَتْ يَرْشَتِي» ol at yarışı = o, at yarışı keçirdi, at yarışında iştirak etdi».

**يَرْشَ** Y a r i ş: iki adam arasında mal bölüşdurmə.

**يَقْشَ** Y a ġ i ş: islamiyyətdən öncə türklerin nəzir üçün, yaxud tanrıya yaxınlıq əldə etmək üçün bütlərə kəsdikləri qurban.

**يَقْشَ كَشِي** Y a w a ş: «يَقْشَ كَشِي» yawaş kişi = həlim adam, xoşxasiyət adam».

Sakit, həlim heyvanlara da «يَقْشَ yawaş» deyilir. Bu şeirdə də işlənmişdir:

فَلَدَشْ بِلا يَرْشَغِنْ

فَرْشَبْ آدَنْ آدَرْ مَا

بَكْ ثَتْ يَقْشَ تَقَاعُو

سُقْنَنْ يَزْنَ آدَرْ مَا

«Koldaş bilə yaraşgil,  
Karşıp adın üdürmə,  
Bək tut yawaş takagı,  
Süwlin yazın ədərmə».  
Yoldaş ilə yaraşginən,  
Ona qarşı çıxma, başqasını seçmə,  
Bərk tut yavaş toyuğu,  
Çöldə qırqovul arama.

<sup>14</sup> Çinlilər mətnaltı haşiyədə bu sözün həm «yumuz», həm də «yumız» şeklinde oxuna biliçəyi barədə qeyd vermişlər (DLT-Çin, III cild, s.8).

(Bir adamla yoldaş olsan, özünü ona yaraşdır, ona qarşı saygılı ol, işlərində ona uyğunlaş, başqasını ondan üstün tutma, eləcə də əlindəki yavaş toyuğu bərk tut, əldən qaçırmada, çöldə qırqovul arama).

**يَفْش** Y ü f ü ş<sup>15</sup>: qohumların bir-birinə paltar və mal ilə əl tutması. Bu çox vaxt gərdəyə girən gəlin üçün söylənir, çünkü qohumlar ona ehtiyac duyduğu müxtəlif ərməğanlar verirlər. Bu məsəldə də işlənmişdir: «يَفْش لَكْ كَلِنْ كَدَاكُو يَفْش بُلُور» yüfüşlüğ kəlin küdhəgү<sup>16</sup> yafaş bulur = hədiyyəli, cehizli gəlinin əri yavaş olar», (qohumlarm verdiyi hədiyyələr sayəsində cehizi zəngin olan gəlinin əri də xoşxasiyyət olar, cehizə görə ona hörmətlə yanaşar).

**يَمْشُ** Y u m u ş: iki və ikitən artıq adam arasında elçilik. Bu sözdən alınaraq mələyə «يَمْشِحُ» yumişçi» deyilir, çünkü mələk ərəb dilindəki «الْوَكَهُ» sözündən alınmışdır, elçilik deməkdir. Türkler [dillərində «mələk» mənasına gələn söz olmadığına görə] «mələk» adını heç bilməzlər<sup>17</sup>.

<sup>15</sup> Seçkin Ərdi ilə Sərap T.Yurtsevər bu sözü «yöwüş» (DLT-2005, s.706), uyğurlar (TTD, III tom, bet 13) və çinlilər isə «yüfüş» kimi ((DLT-Çin, III cild, s. 9) oxumuşlar.

<sup>16</sup> B.Atalay bu sözün yazma nüsxədə «كَرْكُو» = körkük» şəklində yazıldığı. Anadoluda işlənən «körkən» (kürkən) sözünün buradan olduğunu ehtimal edir (DLT-III, s.11).

<sup>17</sup> Salih Mütəllibov «mələk» sözünü ərəbcə «məlik», yəni «şah» sözü ilə eyniləşdirərək «Y u m u ş» maddəsini belə vermişdir: «kikki va undan ortik kişi orasında elçilik. Bu suzdan olub şoxni yumişçi deyiş xam mumkin. Çünkü şox manusıdaqi malik suzi arabça elçilik manusıdaqi əl-vukkə suzidan olinqandır. Turkiy kabilalar malik ismini mutlak bilməyidilər=iki və ondan artıq adam arasında elçilik. Bu sözdən alınaraq şaha yumişçi demək də mümkündür. Çünkü şah mənasındaki mələk sözü ərəbcə elçilik mənasındaki «əl-vukkə» sözündən alınmışdır. Türk boyları mələk ismini əsla bilməzklər» (TSD, III tom, bet 19). Halbuki burada mələkdən (şahdan) deyil, məhz mələkdən bahs edilir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər də bizim dediklərimizi təsdiq edirlər (DLT-2005, s.710). Uyğurların tərcüməsi: «iki və daha çox adam arasındaki elçilik. Bu sözdən alınaraq fəriştəyə «yumişçi» deyilir, çünkü fəriştə mənasındaki mələk sözü ərəbcə elçilik mənasındaki «əl-vukkə» sözündən alınmışdır. Türkler mələk adını üməmən bilmirlər» (TTD, III tom, bet 13). Çinlilər bu maddədə iki yerdə latin əlifbası ilə «mələk» sözünü işləmişlər (DLT-Çin, III cild, s.9-10).

**يَمِش** *Y e m i ş*: meyvə, yemiş. Həm tək, həm də cəm bildirir. Çox zaman ağacların meyvəsinə deyişir.

**يَنْعَ** *Y a t i ğ*: yuxu və yatalacaq yer. آنى يېقىدا شەغىل «anı yatiğında tutğıl = onu yatağında tut», (onu yatağında yaxala).

**يَذْغُ** *Y i d h i ğ*: pis qoxan hər şey.

**يَذْغَات** *Y i d h i ğ o t*: kaşgarca «üzərlik otu» deməkdir. Uç və Barsğan dillərində «الدرُك» «eldruk», oğuzca «پۈزۈرلىك» «yüzərlik»dir.

**يَذْغُ** *Y u d h u ğ*: başqasının günahı üzündən üzünə söz gələn adam. آنىك يېڭىي تۇندى «aninq yudhuğu tokındı=onun günahının cəzası toxundu», (başqasının əməlinin cəzası ona toxundu).

**يَذْغُ** *Y u d h u ğ*: söyüş mənasında uşaqlara deyilən bir söz. Bu, «تَدْتَ يُدْحُتْ» sözü kimidir.

**يَرَاغِنْدَا سَرَتْ** *Y a r a ğ*: fürsət, imkan. Bu məsəldə də işlənmişdir: «اسِقْدَا iş yarağında, şart aşağında=iş fürsətində, tacir karında», (işi öz yerində, taciri də öz xeyrində görərlər, yəni tacir bir işdə qazanc görsə, ən sevdiyi şeyini də satar).

**يَشْغُ** *Y i ş i ğ*: qayıdan hörülülmüş olan bağ, boyunduruq qayışı.

**يَفْعُ** *Y a w u ğ*: selin yüksəkdən yuvarladığı qaya parçası. İnsan və ya heyvan bir təpə üstündə gedərkən ayağı ilə toxunduğu qayalar yuvarlanıb dərənin dibinə enir, buna «يَفْعَ yawuğ» deyilir.

**يَقْعُ** *Y a k i ğ*: yaxı. Şiş və ya şışə bənzər şeylərin üstünə sahnir, qoyulur.

**يَلْقَى يَلْغَى** *Y a l i ğ*: pipik. «تَلْقَى يَلْغَى» takuk yalığı = xoruz pipiyi» deməkdir.

**يَلْقَى يَلْغَى** *Y a l i ğ*: at yah. «بَالْ يَالْ» da deyilir. Doğru olanı «يَلْ يَالْ»dır.

**يَلْغَى** *Y o l u ğ*<sup>18</sup>: fəda. Bu beytdə də işlənmişdir:

منك كىشى يېلغى بىلب اوزىنكا

برىڭلر اوزۇن اىك كۆزىنكا

«Minq kişi yoluğu bolup özünqə,

Bergələr özün anməq közünqə».

Minlərlə gənc adam qıyar özünə,

Fəda edər canını onun gözünə.

(Minlərlə adam özünü onun üçün fəda edər, gözünü görərək canını verər). «اوز» sözü bu beytdə ruh mənasındadır. Bu sözün xalq dilində hansı mənada işləndiyini bildirmişdim<sup>20</sup>.

**يَلْقَى يَلْغَى** *Y i l i ğ*: ilıq. «يَلْقَى يَلْغَى سُوقْ» ilıq suw = ilıq su». Hər hansı bir şey isti ilə soyuq arasında qızdırılmış, isidilmiş olsa, belə deyilir.

**كِيدِنْكى يَلْغَى** *Y a l i ğ*: yəhər qaşı, yəhərin ön və arxa qaşı. Bir-birindən ayırd etmək üçün «أكىدىنلىك يالىغ» və «ونقىدىنلىك يالىغ» kidinki yalig» deyilir.

**يَلْقَى يَلْغَى** *Y a n i ğ*: quisma. «أَلْ يَنْعَ يَنْدَى» ol yanığ yandı = o quşdu, çox quşdu».

**يَلْقَى يَلْغَى** *Y a n i ė*: yanımı, qorxutma, təhdid. «بَكْ يَنْقَدَا شَمَا» bək yanığında tüşmə = bəy qəzəbinə gəlmə». Başqası da belədir.

**يَقْقَى** *Y a t u k*: iki növ ipdən toxunan bir parça. Bunun ərişi yun, argacı pambıqdır.

**يَقْقَى نانك** *Y a t u k*: «يَقْقَى نانك» yatuk nənq = atılan, unudulan hər şey».

**يَقْقَى كِشى** *Y a t u k*: tənbələ adama «يَقْقَى كِشى» yatuk kişi» deyilir. Bəzi oğuzlar şəhərlərindən kənara çıxmır, müharibə etmirler, ona görə də onlara «yatuk» deyilir, «tənbəller və atılmışlar» deməkdir.

<sup>18</sup> Bu söz yazma və basma nüsxələrdə «الدرُك» «eldruk» şəklindədir (DLT, III, s.12). «Divan»ın III cildinin 304-cü sahifəsində isə «eldruk» iması ilədir. Doğrusu da budur.

<sup>19</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yuluğ» kimi (DLT-2005, s.709) oxumuş. «fidyə» kimi çevirmişlər. Salih Mütəllibov «yoluğ» şəklində oxumuş, «fəda

olmaq» kimi tərcümə etmiş (TSD, III tom, bet 21), uyğurlar isə «yuluğ» kimi oxumuş, «پەدا=fəda» kimi mənalandırmışlar (TTD, III tom, bet 15). Çinlilər də «yuluğ» kimi vermişlər (DLT-Çin, III cild, s.11)

<sup>20</sup> Mahmud Kaşgari «Divan»ın I cildində (s. 80, Bəsim Atalay nəşri) bu söz haqqında verdiyi izahata işarə edir.

**يَنْقَدَا ثُنْثِي** Y a t ı k: yuxu və yatacaq yer. «انى يېقىدا ئىنى» ani yatıkında tuttu = onu yuxusunda, yatarkın tutdu, yatağmda tutdu».

**يَرْقُ بَيْرَقْ** Y a r u k: aydınlıq, parlıtı, şüa. «yaruk yer = aydınlıq yer», «يَبْ يَرْقُ نَانْكَ» yap yaruk nənq = parlaq nəsnə».

**يَرْقُ** Y a r u k: yarıq, yerdə, divarda, dağda, şüşədə və buna bənzər şeylərdə olan yarıq, çat. «بُو لَيْقَنِي يَرْقَى يَار» bu ayaknının yarukı bar = bu qabin yarığı, çatı var».

**يَرْقُ** Y a r ı k: zirehə, qalxana verilən ümumi addır. Bir-birindən fərq ləndirmək üçün zirehə **كُبَا يَرْقُ** kübə yarık», dəmir qalxana **سَايِيْرْقُ** say yarık» deyilir.

**يَرْقُ** Y o r ı k: bəlağətli, dilavər. «يَرْقَى تِل» yorık til = fəsih dil, aydın dil».

**يَرْقُ** Y o r ı k: rəftar, xasiyyət. «أَنْكَ يَرْقَى شَكْ كَشْ بَلَا» anıñq yorıkı nətək kişi bilə = onun xasiyyəti və xalqla rəftarı necədir».

**يَرْقُ** Y o r ı k: axma, yürümə. «أَتَ يَرْقَى شَكْ» at yorıkı nətək = atın qaçışı necədir». Su və suya bənzər şeylərin axması da belədir.

**يَرْقُ** Y a r ı k: iki çıxıntıının birləşdiyi yer, sümüklərin başı. Bu söz «يَرْلَدِي نَانْكَ» yarıldı nənq» cümləsindəki «yarıldı nənq» sözdən alınmışdır, «nəsnə yarıldı, açıldı» deməkdir, necə ki, iki ayaqdan bir sağa, o biri sola doğru açılır.

**يَنْقَدَا** Y a z a k: otlaq. Yağma və toxsı dillərində.

**يَنْقَدَا** Y a z u k: boş buraxılımış. «أَتَ يَنْقَدَا» yazuk at = boş buraxılmış, bağından açılmış at». Hər hansı bir şey bağmdan və ya bağlandığı yerdən açılsa, yenə belə deyilir.

**يَنْقَدَا** Y a z o k: «يَنْقَدَا أَت» yazok et = basdırma». Payızda bəzi ədviiyyatlar vurulmaqla qurudulan ətdir, eləcə saxlanır və yazda yeyilir. Bu, «يَازْ أَقْ بَيْ» yaz ok ye» sözündən alınmışdır, «ancaq yazda, baharda ye» deməkdir. Çünkü yazbaşı heyvanlar

arıq olur, basdırma tədarükü görmüş adam isə yazda yaxşı ət yeyir.

**أَوْتْ ثَثْسَرْ** Y a z u k: günah, suç. Bu atalar sözündə də işlənmişdir: «يَكْ يَازْ قَسْرْ بِلْمَاسْ» ot tütsüz bolmas, yigit yazuksuz bolmas = od tüstüsüz olmaz, igid günahsız olmaz». Gəncələrdən biri hər hansı günah iş görse, bu sözü söyləyərək üzr istəyir.

**يَسْقَى** Y a s ı k: yay qabı, yay qılıfı, gədələc. Digər türklərin dilində **فَرْمَانْ** Oğuzlar və qıpçaqlar bu sözü bilmirlər. Onlar «أَبْرَقْ يَسْقَدْنَ» kurman» deyirlər. Bu məsəldə də işlənmişdir: «تَوْزَلْغَ يَا جَقَارْ oprak yasıkdın tozluğ ya çıkar = köhnə gədələcdən tozlu yay çıxar», (köhnə yay qabından tozlu yay çıxar). Bəzən möhkəm yay elə əski qılıfdan çıxır. Bu, ərəblərin **تَرَى الرَّجُلُ الْحَيْفِ فَتَزَدَّرِيهِ وَفِي اثْوَابِهِ اسْدَ مَرِيدْ** sözü<sup>21</sup> kimidir.

**يَلْ يَلْقَى** Y u l a k: kiçik-kiçik çoxlu su bulağı. Buradan ahnaraq **يَلْ يَلْكَى** yulak» deyilir. Burada «يَلْ يَلْكَى» sözünə **قَ** ka əlavə edilmişdir. Bu beytdə də işlənmişdir:

أَقْرَرْكُوزْمُ يَلْقَى

ثُشْ قَلْرَارْدَكْ يَغَاقْ

«Akturur közüm yulak<sup>22</sup>,

Tüs kılur ördək, yuğak».

Gözümdən bir çay axır,

Orda qaz, ördək toplaşır.

<sup>21</sup> Ərəblərin sözünün tərcüməsi belədir: «sisqa bir adam görüb onu həqir zənn etmə, bəlkə də o palтарın altında ası bir aslan var». (DLT-2005, s.670). Bu bizdə işlənən «papaq altda necə oğullar var və ya papaq altda necə oğullar yatr» məsəlinin ekvivalentidir.

<sup>22</sup> Bəsim Atalay bunun «yolak» ola biləcəyini yazar (DLT-III, s.17), ancaq yanılır. Ona görə ki, sözün kökü «yol» deyil, kiçik su mənbəyi, bulaq mənasına gələn «yul»dur.

(Deyir ki, gözümdən yaş çay kimi axır, bu çayda ördək və müxtəlif su quşları toplaşır).

**يُلْقَى** Y o l a k: cığır, iz, qırda olan kiçik yol.

**يُلْقَى بِرْجَنْ** Y o l a k: yolak barçın = yol-yol çizgisi olan ipək parça».

Üstündə cizgilər və zolaqlar olan hər şey üçün belə deyilir.

Əslə [vav hərfi ilə] «**يُولْقَى** yolak»dır.

**يُتَكَلِّكَ اَنَاسِي قَوْبَيْنْ** Y i t ü k: itik, itən şey. Bu məsəldə də işlənmişdir: «**أَجَارْ يَتُكَلِّكَ** anası koyun açar = itik sahibinin anası axtarılmaq üçün qoyun açar», (itik sahibi yoxlamaq üçün hətta öz anasının qoynunu açdırar). Bu sözlə itik sahibinin öz itiyini hər yerdə axtarmaq haqqı olduğu vurğulanır.

**يُتَكِّيْكَ** Y i t i k: iti, kəskin, bülövlənmiş, ovxarlı. «**يُتَكِّيْكَ بِجَاكْ** yitik biçək = iti biçaq». Qılınc və qılınc bənzər ağızı iti olan hər şey belədir.

**يُتَكِّيْكَ اَرْ** Y e t i k: yetik ər = işində bacarıq adam, çətin işləri bacaran».

**يُرْكَى** Y ü r e k: ürək, qəlb. «**يُرْكَى يُرْكَلِيْكَ** yürəklig = ürəkli, igid adam».

**يُرْكَى** Y ö r ü k: təbir, yozma. «**تُوشْ يُرْكَى**» tüş yörügi = yuxu yozması».

**يُرْكَى** Y ö r ü k: sözün axarı, anlaşılması. «**سُوْزْ يُرْكَى**» söz yörügi = sözün gedişi, axarı, anlaşılması».

**يُرْكَ إِشْلَارْ** Y i r ü k<sup>23</sup>: yirük işlər=bakırə olmayan qadın».

**يُرْكَ نَانْكَ** Y i r ü k<sup>24</sup>: yirük nənq = uzununa yarılmış, gözəlliyi getmiş olan hər nəsnə».

**يُرْكَ** Y i r ü k: gədik, aşırıım.

**يُزْكَى** Y ü z ü k: üzük. (Barmaga taxılan üzük).

**يَزَاكْ** Y i z ə k: qoşunun öndə gedən bölüyü, öncül, avanqard.

**يَئِكْ** Y e n i k: yüngül, xəsif.

**يَسْلُ** Y a s u l: yastı. **يَسْلُ تَاغْ** yasul tağ = yastı dağ». Yastı və əngin olan hər yerə **يَسْلُ** yasul» deyilir.

**يَشِيلْ** Y a ş i l: yaşıl. Tünd yaşla «**يَبْ يَشِيلْ**» yam yaşıl» deyilir. **يَشِيلْ** sözü ilə birlikdə «**يَشِيلْ يَاشِيلْ**» yaşıl-yuşul» deyilir ki, «yaşıl-maşıl» deməkdir.

**يَدْمَ** Y a d h i m: döşək, yayğı. «**تُولُكْ يَدْمَ** tülüg yadhım = tüklü yayğı, xalı». Bu söz türkçə deyildir.

**يَرْمَ** Y a r i m: bir şeyin yarısı, yarım. «**الْمِلا بِرْمَى**» almila yarımı = almanın yarısı». Başqası da belədir.

**يَرْمَ** Y a r i m: hər hansı bir şeyin ikiyə bölünmüş hissələrinən biri. «**بَتِقْ يَرْمَى**» butik yarımı = budağın yarısı». Bu sözün əslisi «yarılmak» sözündəndir.

**يَشِيمْ** Y i ş i m: soyuqda dizlərə geyilən nəsnə, bir növ dizlik.

**يَغْرِيْمَ** Y i ġ i m: «**يَغْرِيْمَ شَرَاقْ**» yiğim toprak = yiğilmiş torpaq». **نَنْ** hərfi **نَنْ** hərfini əvəz etmişdir.

**يَلْمَ** Y a l i m: «**يَلْمَ قَيَا**» yahm kaya = dik, sıldırıım qaya». Bu, sıldırıım dağın ətəyidir. Bu atalar sözündə də işlənmişdir: «**تَمْ سُوْزَكْ أَفْسَا**». **يَلْمَ قَيَا يَقْسَ بَلْمَاسْ** təlim sözü uksa bolmas, yalım kaya yığsa bolmas = çox söz anlaşılmaz, yalnız qaya yıxılmaz», (insan dağdan yalnız qayanı yığa bilməz, eləcə də çox sözü anlaya bilməz). Bu, sözü uzatmaması tövsiyə olunan adama deyilir.

**يَلْمَ** Y a l i m: tük və tükə bənzər şeylər yapışdırılan yapışqan, tutgal. Balıq yapışqamna «**يَرْقَ يَلْمَ** yaruk yelim» deyilir.

<sup>23</sup> Bu söz anlaşılır. Bize, bakırə olmayan, yaşılanmış qadm deməkdir. Digər tərəfdən, bu söz əvvəlinə y qəbul etmiş «iri=yekə, böyük» sözündən də ola bilər. O zaman «iri əndamlı qadın» kimi tərcümə edilməlidir. Digər nəşrlərdə də «yirük» sözü açılmır.

<sup>24</sup> Çinlilər bunu və üstdəki sözü «yerük» kimi oxumuşlar (DLT-Çin, III cild, s.16).

**بَيْنَ** *B a y i n<sup>25</sup>*: tünd qırmızı. Gelincik çiçeyi rəngində olan hər hansı bir şey. Bu atalar sözündə də işlənmişdir:

قَانُوْ بِلْسَا، قَزْلَ كَذَار  
يَرَأْنُوْ بِلْسَا، يَشِيلَ كَذَار  
«Kılnu bilsə, kızıl kedhər,  
Yaranu bilsə, yaşıl kedhər».  
Özünü sevdirməyi bacarsa, qırmızı geyər,  
Yarmmağı bacarsa, yaşıl geyər.

(Qadın gözəl görünməyi, özünü sevdirməyi bacarsa, qırmızı geyinər, naz etməyi, yarınmağı bacarsa, yaşıl geyər). Bu rənglərlə kişi qadını daha çox sevər demək istəyir.

**بَيْنَ** *Y e t e n<sup>26</sup>*: taxta yay. Onunla ox atılır.

**بَيْنَ** *Y e t e n*: həllac yayı, pambığı, yunu atmaq üçün istifadə olunan yay.

**بَيْنَ** *Y a r i n*: kürək sümüyü, ciyin sümüyü. Türklerin belə bir deyimi vardır: «بَيْنَ يَرِنْ بَلْقَسَا إِيلَ بَلْغُور» yarın bulğansa, el bulğanur = kürək sümüyü qarışsa, el qarışar»<sup>27</sup>.

**بَيْنَ** *Y u r u n*: ipək parça. Bu sözdən alınaraq «بَيْنَ يَقَا» *yurun yuka*<sup>28</sup>» deyilir.

<sup>25</sup> Bəsim Atalayın bu sözlə və misallla bağlı üç qeydi vardır. 1. Bu bölmə y hərfi ilə başlığına görə, söz «بَيْنَ bayın» deyil, «بَيْنَ يَپِين» şəklində olmalıdır. «Divan»da «yipin» və «yipkin» sözü bir neçə dəfə keçir (III, s. 28, III, s.35). 2. Nümunədə «bayın» və ya «yipin» deyil, «قَزْلَ كَذَار» sözü verilir. 3. Misaldakı «قَزْلَ يَاشِيل» sözünün ərəbcəsi doğru deyil (DLT, III, s. 21). Salih Mütəllibov da bu qeydlərə razıdır (TSD, III tom, bet 27). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə bu sözü Bəsim Atalayın təklif etdiyindən bir az fərqli imla ilə, yəni «yepün» kimi (DLT-2005, s.685), uyğurlar (TTD, III tom, bet 24) və çinlilər isə «yəpin» kimi oxumuşlar (DLT-Çin, III cild, s.17).

<sup>26</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yatan», bundan sonrakı sözü isə «yatanaq» (DLT-2005, s.673) kimi oxumuşlar. Uyğurlar (TTD, III tom, bet 25), eləcə də çinlilər (DLT-Çin, III cild, s.18) və Salih Mütəllibov hər iki sözü «yatan» iması ilə vermişdir (TSD, III tom, bet 28).

<sup>27</sup> Əski türklər kürək sümüyüne baxaraq fal açır və gördükleri şeyə görə bəzi mənalar çıxarırmışlar. Bu söz həmin adətlə bağlı olmalıdır.

**كِمْنَكْ بِلَاقَشْ** «بَيْشِن» *Y a s ı n*: şimşek. Türklerdə belə bir hikmətli söz var: «كِمْنَكْ بِلَاسَا يَشِين يَقْمَاسْ» kiminq bilə kaş bolsa, yaşın yakmas = kimin üstündə qaş olsa, ona şimşek toxunmaz». Qaş ləkəsiz, saf və ağ bir daşdır, üzüyə qoyulur. Üzüyün sahibinə şimşək-dən zərər gəlməz, çünki daşın təbiəti buna imkan vermir. Qaşı bir bezə sarıyb oda atsalar, nə bez, nə də daş yanar. Bu, sınanmışdır. Bir adam susadığı zaman qaşı ağızına qoysa, susuzluğu gedər.

**يَغْنَ شَبَرَاقْ** «يَغْنَ شَبَرَاق» *Y i g ı n*: yiğim toprak = yiğilmiş torpaq, torpaq küməsi». Başqası da belədir.

**يَقْنَ يَقْنَ يَيرْ** «يَقْنَ يَقْنَ يَير» *Y a k ı n*: yaxm. yakm yer = yaxın yer».

**يَقْنَ يَقْنَ يَارْ** «يَقْنَ يَقْنَ يَار» *Y a k ı n*: «yakın ər = yaxın adam, yaxın qohum, doğma-əziz adam». Bu beytdə də işlənmişdir:

**يَقْنَ يَقْنَ كُرمَذْبَ نَاتَكَنَى كَذَورْ**  
**قَدْشَ ثَبَّا إِتْ كَبَى قِينَكَرُوْ بَقَارْ**

«Yakın-yağuk körmədhip nənqni ködhür,  
Kadhaş taba it kibi kinqru bakar».

Yaxını-yavuğu körməyib öz malını görər,  
Qohum-qardaşa it kimi yan baxar.

(İnsanda vəfanın azlığından şikayətlənərək deyir: adamlar qohum-qardaşı deyil, ancaq malı, sərvəti görür, ona əhəmiyyət verir-

<sup>28</sup> Yazma və basma nüsxələrdə bu sözün ərəbcəsi verilməmişdir. Bəsim Atalay burada bir yanlışlıq sezmişdir. Onun fikrincə, bu ifadə «بَيْنَ يَقَا yurun yaka», yəni «ipək xaya, ipək yaxalıq» olmalıdır (DLT, III, s.22). Salih Mütəllibov da bu ehtimalı həqiqətə yaxın saymışdır (TSD, III tom, bet 28). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yurun yuka» kimi oxumuş, ancaq tərcüməsinə vermişlər (DLT-2005, s.713). Çinlilər də bunu «yurun yuka» kimi oxumuşlar (DLT-Çin, III cild, s.18), lakin necə çevirdiklərini bilmirik. Uyğurlar isə «yurun yuka» kimi oxumuş və «uzunışğa yırtılan rəxt», ya ki ipək rəxt parçası kimi tərcümə etmişlər (TTD, III tom, bet 26). Bu, «uzununa kəsilmiş paltar, mələfə, yaxud ipək paltar» mənasına gəlir. Rəxt-paltar, mələfə, ev müxəlləfatı; yol azuqəsi; qoşqu ləvazimatı mənasına gələn çoxmənali sözdür.

lər. Sümüyü başqasından gizləyən it kimi qohum-qardaşa yan gözlə baxırlar).

**يَكْنَ** **Y i k e n<sup>29</sup>**: bir növ otdur, bundan həsir toxunur.

**يَلْنَ** **Y a l i n**: alov. «أَوْتَ يَلْنَى» ot yalını = oddan çıxan alov».

**يَلْنَ** **Y u l u n**: murdar ilik, qoxan ilik.

**يَلْنَ** **Y e l i n**: yelin, qıraq məməsi. Bütün dırnaqlı heyvanların məməsi bu sözlə ifadə olunur.

## BUNUN BAŞQA BİR NÖVÜ

**يَيْغَ** **Y a y i ġ**: «يَيْغَ كَشِّي» yayığ kişi=əndək-döndək, hərdəmxəyal adam, gah buna, gah ona meyl edən adam».

**يَقِ** **Y a y i k**: «يَقِ كَشِّي» yayık kişi». Bu söz də bundan əvvəlki mənada işlənir. «Bışmiş ət» mənasındaki «بَشْغُ اَتْ» pişig ət» və «بَشِقْ» pişik» sözləri kimi.

**يَتْمَ** **Y i t i m<sup>30</sup>**: kətən toxumu. Bu, küncüt dənəsi kimidir, lakin qırmızı olur, yağından çiraqda istifadə edilir.

## AXIRDA SƏSLİ HƏRF OLAN SÖZLƏR

**يَبَا** **Y a b a<sup>31</sup>**: yaş və islaq olan hər liansi bir şey. Oğuzca.

<sup>29</sup> Salih Mütəllibov bu sözü «yikən» (TSD, III tom, bet 29), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «yigən» (DLT-2005, s.695) kimi oxumuş, «həsir otu, qamış» kimi çevirmişlər. Uygurlar bunu «yikən» kimi oxumuş, «yikən» kimi çevirmişlər (TTD, III tom, bet 28). Deməli, həmin söz uyğurcada min ildən bəri eyni mənada işlənir. Çinlilər də «yikən» kimi oxumuşlar (DLT-Çin, III cild, s.20).

<sup>30</sup> «تَمْ» sözünün ərəb əlifbası ilə yazılışında bir qeyri-dəqiqlik olduğu barədə B. Atalayın qeydi var (DLT, III, s.24). Uygurlar (TTD, III tom, bet 29) və Salih Mütəllibov onu «yim» (TSD, III tom, bet 30), çinlilər «yitim» (DLT-Çin, III cild, s.20), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «yayım» kimi (DLT-2005, s.677) oxumuşlar.

<sup>31</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yiba» kimi (DLT-2005, s.688), bundan sonrağı sözü isə «yapı» kimi (DLT-2005, s. 661) oxumuşlar. Uygurlar (TTD, III tom, bet 29) və çinlilər isə «yaba» və «yapı» kimi vermişlər (DLT-Çin, III cild, s.20).

**يَبِي** **Y a b i**: yəhərin üstünə və altına qoyulan keçə, yəhər yastiğı. Çigilcə.

**يَرْوَ** **Y a r u**: «يَرْوَ يَلْمَمْ» yaru yəlim = balıq yapışqanı».

**يَرَا** **Y ö r ə<sup>32</sup>**: yörə, çevre, bir şeyin ətrafi. Oğuzca.

**يَزْرِي** **Y a z i**: yazı, boşluq, açıqhəq, sahə.

**يَسِّي** **Y a s i**: yasti, enli. «يَسِّي نَانْكَ» yası nənq = yasti şey, enli nəsnə».

**يَغْرِي** **Y a ġ i**: düşmən.

**يَفَا** **Y a w a<sup>33</sup>**: oğuzlardan bir oymaq. «الْفَ ۖ يَوَا» vav ilə «yava», awa» da deyilir.

**يَفَا** **Y a f a<sup>34</sup>**: kolğan tikani.

**يَفَا** **Y a f a**: «yafa yer = tənha, hücra yer».

**يَفَا** **Y a k a**: yaxa, paltar yaxası.

**يَقِي** **Y a k i**: «يَقِي يَقِي اَرْ» yakı-yuku ər = yaltaq adam».

**يَقْوُ** **Y a k u**: yağmurluq, plaş. Əsli «يَاغْفُو» yağku»dur, ixtisar olunmuşdur.

**يَكِي** **Y i g i**: «يَكِي يَغَاجِ يَكِي» yigi yiğəç=budaqları bir-birinə girmiş böyük ağac. Bəzən **كَ** hərfi atularaq «يَيِّي يَغَاجِ» da deyilir.

**يَكِي** **Y i g i**: «يَكِي تِيشِ» yigi tiş = sıx dış» mənasındadır.

**يَكِي** **Y i g i**: «يَكِي تِكِ» ton yigi tik = paltarı sıx tik». Tikişə «يَيِّي» deyilir, əslə «يَكِي yigi»dir.

**يَلَّا** **Y a l a**: töhmət, ittiham, birinin haqqında pis zənndə olmaq.

**يَلَّا** **Y a l a**: çörəyin, lavaşın bir növünə «يَلَّاجِي يَغَا» yalaçı yuğa» deyilir.

Çox incə olduğu üçün toxunan kimi öz-özünə qırılan çö-

<sup>32</sup> Salih Mütəllibov bu sözü «yura» kimi (TSD, III tom, bet 31) oxumuşdur.

<sup>33</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yewə» kimi (DLT-2005, s.688) oxumuşlar. Onlar oğuz boylarının adlarını göstərən siyahıda bu sözü «ئەۋە /يَعْوَ» kimi (DLT-2005, s.354) vermişlər.

<sup>34</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü və bundan sonrakı sözü «yawa» kimi (DLT-2005, s.675) oxumuşlar.

rəyə belə deyilir. Adam çörəkçini «bunu sən qırdın» deyə ittiham edə bilər.

يَلْ يَوْلا: circaq, qəndil. Bu beytdə də işlənmişdir:

شَكَمَا إِبْرَةً أَشْقَى كُرْبَ ثَرْغَلَ إِلَّا  
جَعْمَقَ جَقْبَ إِيْفَسَا قَلَى آذِنُورَ يَلَا

«Təgma e wət iška<sup>35</sup> körüp turğıl ala,  
Çakmak çakıp ewsə kali udhinur yula».İş görərkən sakit ol, heç vaxt tələsmə, ey ər,  
Çaxmaq çaxan tələssə, bil, çıraqı söndürər.

(İşə hövllə başlama, işin gedisİNə bax, sakit ol, çünkü çaxmaq çaxarkən tələsən adam çıraqı, qəndili söndürər).

يَلْ يَوْلا: dayçaları bağlamaq üçün istifadə olunan ip, çatı. Qısaqlar sağlanan zaman dayçalar bir iplə bağlanır. Yaylaqda sağılmaq üçün qısaqlar dayçaların ətrafında dolanırlar.

يَوْ سَوْ يَهْ: «bu sözü qəbul etdinmi, dediyimi eləməyi ağlın kəsdimi» mənasında bir sözdür. سَنْ بَرْ غَلَ يَهْ «sən barğıl, yəmə = sən get, yaxşımı». Əsli «بَهْ يَه»dır. Bu, «bəli» mənasındadır. وْ [yəni –mü] isə sual şəkilçisidir.

يَلْ يَانَا: yenə, təkrarən, ikinci dəfə. «يَنَا كَدْدَى» yana kəldi = yenə gəldi, ikinci dəfə gəldi, təkrar gəldi».

## BUNUN BAŞQA BİR NÖVÜ

يَيْ يَا: insanın sağısı, dalı. Yalnız insana şamildir.

يَوْ يَوا: suyu ilə tutmaca rəng verən bir bitki. Yumşaq w ilə «يَفَّا yawa» da deyilir.

<sup>35</sup> Çinlilər mətnaltı haşiyədə verdikləri qeyddə «aşka» və «iška» sözlərini hallandıraqla nəsə yazmışlar (DLT-Çin, III cild, s.22). Təəssüf ki, anlamaq mümkün deyil.

يَوْ يَوا<sup>36</sup>: «يَفَّا yawa» da deyilir. Oğuzların bir boyudur. Oğuzlar isti yerə «يَفَّا يَرَ» yafa yer» deyirlər. Yuxarıda dediyim kimi, vav hərfi yumşaq w-yə çevrilmişdir.

## FƏ'LƏL فعل BABI

يَسْتَيْقِنْ يَقْتَ كَوْكَ: yetti kat kök = yeddi qat göy».

## FƏV'ƏL فوعل BABI

يَوْلَجْ يَوْلَجْ: keçi qılının dibindəki ince, yumşaq tük<sup>38</sup>.

يَوْغَا يَوْغَا: yuxa, lavaş<sup>39</sup>.

يَيْعَقْ يَيْعَقْ: Y a y ġ u k: qıraqın məmələrinin üçü. Bəziləri «بَزْغَوْ يَازْغُوك» deyirlər. Qıpçaqca.

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'AL BABI

سَوْزْ يَنْوَتْسِ: söz yanutı = sözün cavabı».

يَنْوَتْ يَنْوَتْ: evəz, qarşılıq.

يَفَّاجْ يَفَّاجْ: ağaç. Dörd dildə. «يَفَّاجْ» sözü də var.

يَبَارْ يَبَارْ: müşk, ənbər. Sərt بْ ilə. [ بْ = بْ = p ilə].

يَلَارْ يَلَارْ: at cilovu, yüyəni.

<sup>36</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yevə» kimi (DLT-2005, s.688) oxumuşlar.

<sup>37</sup> بْ يَهْ hərsindən sonrakı fəthəyə görə bu sözü «yətti» oxumaq mümkündür, ancaq biz tarixi orfoepiyaya uyğun olaraq «yetti=yeddi» kimi verdik.

<sup>38</sup> Bu sözün baba uyması üçün «yovlıç» şəklində olması lazımdır. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bunu «yovlıç» kimi (DLT-2005, s.704) oxumuşlar.

<sup>39</sup> Bu söz də baba uyğun deyil, uyğun olması üçün «yuvığa» olması lazımdır (DLT, III, s.27). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bunu «yuvığa» kimi (DLT-2005, s.713) oxumuşlar, ancaq bu oxunuş da baba uyğun deyil. Uyğurlar sözü «yığa» kimi yazmış, ancaq baba uyğun olmadığı barədə müvafiq qeyd vermişlər (TTD, III tom, bet 34). Çinçə tərcümədə bu haqda nə isə bir qeyd var (DLT-Çin, III cild, s.24).

**يَمَار** Y a m a r: bir yer adı. Yabaku qırıldırında büyük bir çay axır, adına «يَمَار سُوقُى» Yamar suwi» deyirlər.

**يَدَاغ** Y a d a ġ: piyada.

**يَرَاغ** Y a r a ġ: fürsət, imkan, tav. «ايش يَرَاغى» iş yarağı = işin tavi, sırası, fürsəti, imkanı». «يَرَغ» da deyilir.

**بَرْجَن يَمَاغِي** بَرْجِنْقَا قُوش Y a m a ġ: bu atalar sözündə də işlənmişdir: «بَرْجَن يَمَاغِي قَرْشَا barçın yamağı barçinka, karış yamağı karışka = ipək yamağı ipək parçaya, yun yamağı yun parçaya yarash». Bununla hər şeyin, hər kəsin bəbi var demək istənir.

**يَرَاق** Y i r a k: iraq, uzaq. «يَرَاق بَير» yırak yer = uzaq yer». Qohumlardan və başqasından uzaq olan şeyə belə deyilir. Bu beyt də də işlənmişdir:

أَغْرَغِمْ كَنْدُوْ يَرَاق

بَلْنَدِي مَانِي قَرَاق

«Oğrağım kəndü yırak,

Bulnadı məni karak».

Gedəcəyim yer uzaq,

Əsir etdi məni qara gözlüm.

(Gedəcəyim mənzil çox uzaqdır, ancaq sevgilimin qara gözləri məni əsir edib yolumdan qayıtdı).

**يَنْعَاق** Y a ġ a k: qoz, cəviz.

**يَغْوُق** Y a ġ u k: yaxın. «يَغْوُق بَير» yağuk yer = yaxın yer». Qohumlara «يَغْوُق yak - yağuk» deyilir.

**يَنْقَاق** Y o n a k: eşək, öküz və sair həyvanların palanı altına qoyulan şey, çul, çuval parçası.

**يَمَاك** Y ə m ə k: türklərin bir boyu. Biz onları qıpçaqlardın bir boy saydıq. Halbuki qıpçaqlar da özlərini ayrı boy sayırlar.

**يَغَان يَكِين** Y a ġ a n: fil, (iki dilin - türkçə və türkməncə - birində). يَغَان Tegin şəxs adı kimi işlədir.

**يَغُون** Y o ġ u n: yoğun, qalın, şişkin.

**يَلَان** Y ı l a n: ilan. «أَقْ يَلَان» ok yılan = özünü ox kimi insanın və başqa canlıların üstünə atan ilan».

**يَلَان يَلَان** Y ı l a n: «يَلَان يَلَان» yılan yılı = türklərin on iki ilindən birinin adı».

**يَمَان يَمَان** Y a m a n: pis, yaman, (hər şeyin pisi). «يَمَان اِيك» yaman ig = yaman xəstəlik, miskinlik xəstəliyi».

## ORTASI SÜKUNLU FƏ'Lİ BABI

**يَلْبَى يَلْبَى نَانْك** Y a l b i: yasti. «يَلْبَى يَلْبَى نَانْك» yalbı nənq = ağacdan oyulmuş olan enli hər şey», (dayaz boşqab kimi).

**يَرْثُو** Y a r t u: yonqar, talaşa. Buna bənzədilərək üzərinə bir şey yazılın lövhəyə, taxtaya da «يَرْثُو يَرْثُو» yartu» deyilir.

**يَرْجُو** Y e r ç ü: sin daşı, məzar.

**يَرْجِي** Y o r ç i: mahir bələdçi, usta qılavuz.

**يَنْجُو يَنْجُو** Y i n ç ü: inci. Cariyələrə də «يَنْجُو يَنْجُو» deyilir. Bu məsəldə də işlənmişdir: «أَوْتَلْكَ يَنْجُو بَيرَدا قَلْمَاس» ötlük yincü yerdə kalmas = deşilmiş inci yerdə qalmaz», (dəlinmiş inci yerdə qalmaz, onu bir alan tapılar). Bu söz cariyələrin uzun müddət bəkirə qala bilməyəcəklərini, nəhayət, onları da alan tapılacağını bildirmək üçün söylənir. Oğuzlar və qıpçaqlar «يَنْجُو يَنْجُو» ç-yə çevirərək buna «چىنچۇ چىنچۇ» deyirlər.

**يَنْدُو** Y o ġ d u: dəvənin çənəsinin altındaki uzun tüklər.

**يَكْدَا** Y i g d ə: iydə.

**يَمْدُو** Y a m d u: qasıq.

**يَنْدَى** Y u n d i: yeməkdən sonra qabin yaxantısı.

**يَبْرِى يَبْرِى** Y a p r i: yaprı yer = düz və enli yer».

**يَبْرِى يَبْرِى فُلَقْ** Y a p r i: yaprı kulak = palaz qulaq».

**يَشْرُو يَشْرُو كَلْدَى** Y a ş r u: gizli. «**أَلْ يَشْرُو كَلْدَى**» ol yaşru kəldi = o, gizlin gəldi», «**يَشْرُو اِيشْ**» yaşru iş = gizli iş».

**يَغْرُو يَغْرُو** Y o ġ r u: dəvə tükünün uzun olanları. «**يَغْرُو يَغْرُو** yoğrū» da deyilir.

Bu sözdəki **ر hərfi** də hərfini əvəz etmişdir. Ərəb dilində də belə şey var. Məsələn: «**عَكَرَةٌ**» və «**عَكَرَةٌ**».

**يَغْرُو يَغْرُو يَرِيمَاسْ** Y a ġ r u: çevrə, yaxınlıq. «**أَلْ يَغْرُو يَرِيمَاسْ**» ol anqar yağıru yorimas = o onun həndəvərinə yaxın getməz». Bu sözün başqa bir variantı «**يَقْرُو** yakru»dur, burada hərf dəyişməsi (**غ** < **ق**) baş vermişdir. Ərəb dilində də belə hallar çoxdur. Məsələn: «**يَقْرُو**» sözü «**يَقْرُبُ**» olur, b hərfi vava çevrilir.

**يَغْرِي يَغْرِي** Y o ġ r i: qab-qacaq. Bu məsəldə də işlənmişdir: «**أَشْتَغَى نَوْزٌ يَغْرِي**» aş tatığı tuz, yoğrın yeməs = aşın dadı duzdur, duz qabda yeyilməz», (qabda ancaq duz yeyilməz). Bu söz qənaətlə dolanması tövsiyə olunan adama deyilir.

**يَقْرَبُ** Y a k r i: iç yağı, piy. Bu beytdə də işlənmişdir:

**بَشَرَلُورْ يَقْرَبُ قِيَاقْ**

**شَشْغَرْ يَغْرِي جَنَاقْ**

«**پِىشِىلۇر ياكى كىياڭ،**  
**تُوشْجۇرۇر يوڭىرۇ چاناك**».  
**بِىشِىرلەر كەرە ياغى،** piy və yağ,  
**Онلار ىلە dolub-daşar qab-qacaq.**

(İç yağı, piy, qaymaq bişilirər, qab-qacağı doldurur).

**يَخْشِى يَخْشِى** Y a x ş i: yaxşı, gözəl, hər şeyin gözəli. «**يَخْشِى نَانْكَ**» yaxşı nənq = yaxşı nəsnə», «**يَخْشِى اِيشْ**» yaxşı iş = gözəl iş».

**يَرِشِى يَرِشِى** Y a r ş i: bir şeyi yarıya bölən şəxsin adı. Bu söz bir şeyin yarısı mənasına da gelir. «**أَنْكَ يَرِشِىسِى بُونْ**» anıq yarışı bu=onu ya-

riya ayıran, bölən budur», «**أَلْ مَنِكَ بِرْ لَا تَامْ يَرِشِى**» ol məninq birlə tam yarşı = o mənimlə divarda yarı-yarıya ortaqdır, divar aramızda pərdədir».

**يَفْغُو يَفْغُو** Y a f ġ u: xaqandan iki dərəcə aşağı mövqedə olan adama verilən ləqəb.

**يَفْغُو يَفْغُو** Y a f ġ u: Barsğan yaxınlığında bir şəhər adı. Həmin şəhərin yaxınlığında bir təpəyə də bu ad verilərək «**يَافْغُو يَافْغُو**» art» deyilir.

**يَفْغَا يَفْغَا** Y u f ġ a: oğulluq, oğulluğa götürülmüş.

**يَلْغَا يَلْغَا** Y a l ġ a: «**قَرَا يَلْغَا** Kara Yalğa = türk diyarı ilə Fərqanə arasında sildirim bir yer». Bu məsəldə də işlənmişdir: «**قَرَا مُونَكْ كَلْمَكْنَجَا قَرَا يَلْغَا كَجَما**» kara munq kəlməginçə Kara Yalğa keçmə = qara bəla gəlmədikcə Kara Yalğanı keçmə», (qara bəla gəlmədikcə, məcbur qalmadıqca bu sildirim yeri keçmə, çünki sarpdır və həmişə qarhdır).

**يَلْغُو يَلْغُو** Y a l ġ u: axmaq, gicbəsər, beyinsiz. Oğuzca.

**يَلْقَى يَلْقَى** Y a l w i<sup>40</sup>: əfsun, sehr, tilsim. Sehrbaza «**يَلْقَى يَالْوِى**» yalwiçi» deyilir. Bu şeirdə də işlənmişdir:

**يَلْفَنْ انْكَ كَوْزِى**

**يَلْكَنْ اِنْكَ اوْزِى**

**تَوْلَنْ لِينْ يَوْزِى**

**يَرْدِى مَنِكَ يُورَاكْ**

«**يَالْوِى انْقَ كَوْزِى**,

**يَالْكَنْ انْقَ اوْزِى,**

**تَولَنْ اِينْ يَوْزِى,**

<sup>40</sup> Uygurlar (TTD, III tom, bet 42) və çinlilər (DLT-Çin, III cild, s.30) bu sözü «yolvi». şeirdəki «yalvin» sözünü isə «yəlvin» şəklində oxumuşlar. Salih Müttəlibov bu sözü «yalvi» kimi (TSİ, III tom, bet 40) vermişdir.

Yardı məninq yürək».

Sehrlidir gözü,

Bir qonaqdır özü,

Dolunaydır üzü,

Parçalandı ürəyim.

(Sevgilisindən bəhs edərək deyir: onun gözündə sehr var, onunla ovlayır, özü içimdə qonaqdır, üzü isə on dörd gecəlik ay kimi dir, məni baxışları ilə vurdu, ürəyim yanıldı, parçalandı).

**يُقْفَا** Y u w k a: hər şeyin incəsi, zərifi; yuxa, lavaş. Bu məsəldə də işlənmişdir: **أَنَّا سِيَّدُكَ يُقْفَا بَيْارَ أَغْلَى تَتِكَ قَبَارَ** «anası tevlük, yuwka yapar, oğlu tətik, koşa kapar = anası biciliklə lavaşı nazik, incə yapar, oğlu isə tətik, diribaş olduğu üçün qoşa-qoşa qapar», (anası uşağı aldatmaq üçün biciliklə çörəyi incə yapar, uşaq isə zirək olduğu üçün çörəyi iki-iki qapar). Bu söz iki hiyləgərin qarşılışması zamanı deyilir.

**يُبَقَا** Y u p k a: yuxa. Bu söz **فَ** f ilə də deyilir, **بَ** p hərfi **فَ** f hərfimin yerində işlənir. Bu xüsusiyyət ərəbcəyə də məxsusdur: «أَسْرُفُ، أَسْرُبُ، مَصْطَبَةٌ، مَصْطَفَةٌ، بَاتِيْذُ». Son söz ərəbcələşdirilərək «فَاتِيْذُ» şeklinde düşmüşdür.

**يُلْقَى** Y ı l k ı: dörd ayaqlı heyvanlara verilən ümumi ad; sürü, ilxi.

**يَرْمَا** Y a r m a: «**يَرْمَا يُوْغَا**» yarma yuğası=bir lavaş (?) növü». Uzununa yarılan hər şeyə belə deyilir.

**يَغْمَا** Y a ġ m a: türklərin bir boyunun adı. Bunlara «**قَرَا يَغْمَا**» kara yağma» da deyilir.

**يَغْمَا** Y a ġ m a: Taraz yaxınlığında bir kəndin adı. Kənd bu adı yağmalardan almışdır.

**يَلْمَا** Y a l m a: kaftan, qalın kaftan, yağmurluq; yapıcı. Farşlar bu sözü türklərdən alaraq «**يَلْمَهُ** yalmah» [«yəlmə»], ərəblər də

farslardan alaraq «**يَلْمَقُ** yəlmək» şəklində işlədirlər, «**هَنْدَهُ**» hərsini **قَ** ka-ya çevirmişlər. Ərəblər eyni şəkildə «**كَنْدَهُ**» sözünü «**خَنْدَقُ** xəndək», «**بَارَنْ** yaran» kəlməsini isə «**يَارَكُ** yarak» etmişlər. Ərəb şairi Zü r-Rümmə<sup>41</sup> həmin sözü bu misrada işlətmışdır: «**كَانَهُ مُتَقْبَيَ يَلْمَقُ عَزْبُ**». Heç kim çıxıb türklər bu sözü farşlardan almışdır deyə bilməz. Çünkü mən onu sərhədlərin lap o biri ucunda savadsız, cahil türklərin dilindən də eşitdim. Onların diyarında yağış çox yağır, onlara yapıcı hər kəsdən daha çox lazımdır.

**يَزْنَا** Y e z n ə<sup>42</sup>: böyük bacının eri.

**يَكْنَا** Y i g n ə: iynə. İri iynəyə, çuvaldızə «**ثَمَنْ يَكْنَا**» təmən yignə» deyilir.

## BU BABIN MATVİ<sup>43</sup> OLAN SÖZÜ

**يَمْغِي** Y u m ǵ ı: toplu, çox. «**يَمْغِي نَانْكَ** yumğı nənq = çoxlu şey», «**يَمْغِي كَلْدَى** kişi yumğı kəldi = camaat topa halında gəldi».

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'ALİ BABI

**يَلْجَى** Y a l a ç ı: «**يَلْجَى اَرْ**=hər şeydə insanı günahkar sayan, itiham edən kimsə, şərxata».

<sup>41</sup> Uygurlar (TTD, III tom, bet 45), çinlilər (DLT-Çin, III cild, s.32). Salih Müttəlibov (TSD, III tom, bet 42) və Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər (DLT-2005, s.654) bu şairin adını şəklində göstərmışlər. Zü r-Rümmə (696-735) Əməvilər dövrünün böyük şairlərindən biri olmuş, qadım ərəb şeir ənənələrini sədaqətlə davam etdirmişdir. Onun şeirinin tərcüməsi belədir: «**كَانَهُ مُتَقْبَيَ يَلْمَقُ** ka-ənnəhu mutəqəbbi yalmakın = o sanki yalmak geymişdi. Yəni o, türklərin yalma dedikləri yapmayı geymiş kimiydi.

<sup>42</sup> Çinlilər bu sözü «yəznə» kimi vermişlər (DLT-Çin, III cild, s.32). Biz bu tipli bəzi sözləri e ilə veririk.

<sup>43</sup> Sözün tərkibində hərfi-illət varsa, ona «matvi» deyilir.

يَلْجَى Y a l a ç i: lavaşın bir növünə də «يُوْغَا يَلْجَى» yalaçı yuğ'a» deyilir, çünkü ona toxunan kimi qırılır.

يَبَاغُوُ Y u b a ġ u: yubağu iş = üzərində durulmaması, əhəmiyyət verilməməsi lazım olan iş».

يَرِيفُوُ Y o r i ġ u: yoriğü yer = gəziləsi-gediləsi yer». Bu, məkan ismidir, zaman ismi də belədir.

يَرَاغُوُ Y i r a ġ u: çalğıçı; müğənni, şərqiçi.

يَشَاغُوُ Y a ş a ġ u: بُوْ اَرْ اَزُونْ يَشَاغُوُ» = uzun yaşamaq bu adamın haqqıdır». İsmi-zaman və ismi-məkan da belədir.

يَمَاغُوُ Y a m a ġ u: بُوْ تُونْ اَلْ يَمَاغُوُ» = bu ton ol yamağı = bu paltarı yamağa dəyər, yamanmaq bu paltarın haqqıdır».

يَبَاقُوُ Y a b a k u: türklərin bir boyu.

يَبَاقُوُ Y a b a k u: yun yoluntusu. Başdakı tük keçə kimi olduqda «يَبَاقُوُ بَلْدَى» yabaku boldı» deyilir.

يَبَاقُوُ Y a b a k u: يَبَاقُوُ سُقْنِي» = Yabaku suwi = öz mənbəyini Kaşgar dağlarından alan, Fərqañə ilə Özçənd arasında axan çay».

يَلَاكُوُ Y ü l e g ü: dəstək, dayaq. «يَلَاكُوُ نَانْكِ» = dəstək olan, dayanılan nəsnə».

يَتِيكُوُ Y e n i g ü: بُوْ ارَاغْتَ اَلْ يَتِيكُوُ» = bu urağut ol yənigü = bu qadın doğmaq üzrədir».

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ فَعْلَان FƏ'LAN BABI

يَبَاجَان Y a p ç a n: yovşan. بَهْرَفِينِي فَ f-a çevirməklə «يَفْجَان» yawçan» da deyilir. Bu qayda barədə danışmışıq.

يَمَشَان Y e m ş a n: qıpçaq diyarında bitən bir yabanı meyvəsinin adı.<sup>44</sup>

يَقْغَان Y a w ġ a n: yavan. «يَقْغَان اَش» = yavan aş, içində ət olmayan yemək».

يَلْغَان يَلْغَان كَشْيٌ Y a l ġ a n: yalan. Bəzən bu söz sıfət olur: «يَلْغَان كَشْيٌ» = yalançı adam», «يَلْغَان سُوْرُ» = yalan söz = yalan sözlər».

يَلْغُون Y i l ġ u n: yulğun, yulğun kolu.

يَيْكِين يَيْكِين نَانْكِ Y i p k i n<sup>45</sup>: يَيْكِين نَانْكِ» = qonur rəngli, tünd qırmızı, ərğuvan rəngində olan nəsnə».

يَلْكِين يَلْكِين اَلْتَغُ Y e l k i n: qonaq. «يَلْكِين اَلْتَغُ» = atlı qonaq». Oğuzlar ى ے evəzinə əliflə bu sözə «الْكِنْ əlkin» deyirlər.

يَمَلَان يَمَلَان Gəmiricilərdən olan bir siçan növü .

## فَعِيلَان FƏ'İLƏN BABI

يَتِيَكَان يَتِيَكَان Y e t i g a n<sup>46</sup>: «yeddi qardaş» adı verilən ulduz, Böyük Ayı bürcü.

يَسِيمَان يَسِيمَان Y a s i m a n: su boşaldarkən boğazı qur-qur edən kuza.

يَلِيمَان يَلِيمَان Y a l i m a n: adda-budda baş verən çapulçuluq, talançılıq.

## فَعْنَلِي FƏ'ƏNLİ BABI

يَنْندَى يَنْندَى Y o n i n d i: yonqar, talaşa.

Üç hərflilər və onlara əlavə olunanlar bölməsi bitdi.

<sup>44</sup> Bəsim Atalayın qeydində görlər. «يَمَشَان» sözü bu gün də Anadoluda «yemşan» şəklində işlədir, tikanlı bir kolun üstündə bitən qırmızı, kiçik meyvələrə deyilir (DLT, III, s.37). Bu, bizdəki yemişan kolu və meyvəsidir. Salih Mütləlibov bu sözü «yimşan» (TSD, III tom, bet 44), çinlilər «yemşan» kimi oxumuşlar (DLT-Çin, III cild, s.34).

<sup>45</sup> Çinlilər bu sözü «yepkin» kimi oxumuşlar (DLT-Çin, III cild, s.34).

<sup>46</sup> «Yeddi» sözü ilə bağlı üçün bu sözü «yətiqən» deyil, «yetikən» kimi oxuduq.

## DÖRD HƏRFLİLƏR BÖLMƏSİ

**بَيْغَتْ** Y a p ġ u t: yun və ya tük didintilərindən doldurulmuş mindər və buna bənzər şeylər.

**بَيْجَعْ** Y a p t a ç: yağışda, qarda çobanlarm geydikləri kiçik bir yapıcı.

**بَيْجَعْ** Y a p ġ u ç: eşşək və ona bənzər heyvanları sürmək üçün işlədilən dəyənək.

**بَسْفَاجْ** Y a s ġ a ç: urva taxtası, xəmir yaymaq üçün işlədilən taxta. Əslisi «yazıyıgaç»dır, «yastı ağac» deməkdir.

**بَغْرِمْ** Y a ġ m u r: yağmur, yağış.

**نَجَامَا أَبْرَقْ كَذْكَ اَرْ** Yağmur. Bu məsəldə də işlənmişdir: «سَا يَغْمُرْ قَا يَرَارْ neçəmə oprak kedhük ərsə yağmurka yarar = palpalar nə qədər köhnə olsa da, yenə yağmurda işə yara-yar», (yapıcı nə qədər köhnəlsə də, yağmurda kara gələr). Bu söz xidmətçilərindən birini axmaqlığı və ya zəifliyi üzündən qovmaq istəyən adama deyilir və «necə olmasa, onun da yaradığı bir iş var, ondan həmin işdə istifadə et, özün dincəl» mənasında işlənir. Bu şeirdə də işlənmişdir:

فَيْدَى بَلْتَ يَغْمُرْنَ

كَرْبُ ثَنَارَقْ ثَرِينَ

قَرْقَا فَنْتَى لَلْ قَرْنَ

أَقْنَ أَقْرَانْكَرْشُورَ

«Koydı bulut yağmurm,  
Kərip tutar ak torın,

Kırka kodhtı ol karm,  
Akın akar, ənqrəşür».  
Qoydu bulud yağmurunu,  
Gərib tutdu ağ torunu,  
Qırı tökdü öz qarını,  
İnləyərək axar sel.

(Bulud səmaya öz ağ torunu gərdi, yağışmı qırlara, qarını isə dağlara tökdü, dağlardan inləyərək, uğuldayaraq sel axır).

**بَرْبَزْ** Ya r p u z: yarpız, gözəl rayihəli bir ot, qırnanəsi.

**بَرْبَزْ** Ya r p u z: ilan yeyən bir heyvan, firon siçanı, manqust. Bu məsəldə də işlənmişdir: **فَنْجَا بَرْسَا يَرْبَزْ اَنْرُو كَلْر** «ilan yarpuzdm kaçar, kança barsa, yarpuz utru kəlür = ilan yarpızdan qaçar, hara getsə, qabağma yarpız çıxar»<sup>47</sup>. Bu söz sevmədiyi şeydən çəkinən, ancaq yenə də o şeyə yaxalanan adam haqqında deyilir.

**بَلْدَزْ** Yu l d u z: ulduzlara verilən ümumi ad. Müştəri ulduzuna Ərəntüz, Mizan ulduzuna Karakuş, Sürəyyaya Ülkər, Yeddi qardaş ulduzuna Yetigən, Qütb ulduzuna Təmür-kazuk, Mərrix ulduzuna Bakırsokım deyilir<sup>48</sup>.

<sup>47</sup> Dilinizdəki «ilanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağızmda bitər» şəklindəki atalar sözünün əsil mənəsiindi anlaşıılır. Buradakı «yarpız» sözü əslində bitki deyil, firon siçanı imiş. Çünkü yarpız xoş atılı bir bitkidir və ilanın ondan zəhləsi gedə bilməz. İlanın zəhləsi yuvasının ağızında «bitən», yəni dikəlib duran və onu gözləyən firon siçanından, manqustdan gediriniş...

<sup>48</sup> «Divanü lügat-it-türk»də 7 planetin (yulduz) və 12 bürcün (ükək) türkə adlarına rast gəlirik. Sonralar türk dillərində onların yerini əsasən ərəbcə və farsca terminlər, müasir dövrdə isə latin mənşəli terminlər tutmuşdur. Konkret olaraq bu maddəyə gəlinəcə, burada bəzi yanlışlıqlar vardır. Məsələn, yazma nüsxənin 51-ci səhifəsində Mizan ulduzuna Ərəntüz deyildiyi halda, burada həmin ulduz Müştəri ulduzadır. Yazma nüsxənin 167-ci səhifəsində isə Qaraquş ulduzuna Müştəri ulduzu deyilmişdir, bu maddədə həmin ulduz Mizan adlandırılır. Bu mövzu Mahmud Kaşgarinin müasiri, dahi türk şairi və mütəfəkkiri Yusif Xas Hacib Balasağununun «Qutadğu Bilig» poemasında daha geniş və dəqiq şəkildə işlənmişdir. Məlumat üçün bax: Ramiz Əskər. Qutadğu Bilig, Bakı, Elm, 2003, s. 88-89.

**يَلْدِيز** *Yıldız*: ağacın kökü, damarı. İnsanın soyu da buna benzədir. Rək «تُوبُلْكَ يَلْدِزْلُغْ» tüblüg yıldızlığı deyilir ki, «əsalətli, nəcabətli, köklü» deməkdir.

**يَلْسُوز** *Yolsuz*: yolunu azan adam. Əsl [و vav ilə] »dur.

**يَرْدَشْ كَشْيٌّ** *Yerdəş kəşyi*: yerdəş kişi = həmyerli adam». Bu, iki adamın eyni şəhərdən olmasıdır. Onlar bir-birinə «يَرْدَشْ» deyirlər. Oğuzca.

**يَرْمَشْ** *Yarmış*: yaxşı döyülmüş bulğur və buna bənzər şeylər<sup>49</sup>.

**يَرْمَشْ أُونْ** *Yarmış un*: narın un». Bu iki söz mənə etibarilə bir-birinə zidd olsa da, kökləri birdir.

**يَغْرِشْ** *Uğrış*: türklərə görə, xalq içindən çıxıb vezirlik dərəcəsinə çatan bir adamdır. Nə qədər varlı olursa-olsun, bu ünvan bir farsa, yaxud başqasına verilə bilməz<sup>50</sup>. Yuğruş xaqqan-dan bir dərəcə aşağıdır. Ona qara ipəkdən bir çadır (çətir?) verilir. Yağışda, qarda, istidə başı üstündə tutulur.

**يَنْجَعْ إِيشْ** *Yençəg iş*: pozuq, perspektivsiz iş».

**يَنْجَعْ اَرْ** *Yençəg ar*: «yunçığ ər = zəif, cılız, ariq, xəstəhal adam». Bu seirdə də işlənmişdir:

ازْلَكْ اَرْغْ كَفْرَدَى

يَنْجَعْ بَقْرَدَى

اَرْدَمْ يَمَا سَقْرَدَى

اَزْنَ بَكَى جَرْتَلُورْ

«Ödhlək arıq kəwrədi,

<sup>49</sup> Salih Mütəllibov bu sözü «kraxmal» (TSD, III tom, bet 47), uyğurlar «yarma» (TTD, III tom, bet 52). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «pis üyüdülmüş, qalmın, qaba un» kimi (DLT-2005, s.667) tərcümə etmişlər.

<sup>50</sup> «Farsa, yaxud başqasına» ifadəsi həm Salih Mütəllibovda (TSD, III tom, bet 47), həm də uyğurlarda (TTD, III tom, bet 54) var. Lakin Seçkin Ərdi və Sərap Tuğba Yurtsevər həmin cümləni belə çevirmişlər: «Bu işə yaranlı və geniş tərəfdar kütləsinə malik olsa da, atlı bir savaşçıya [süvariyyə], yaxud ona bənzər bir şəxsə bu ünvan verilsə bilməz» (DLT-2005, s.706).

Yunçığ yawuz tawradı,

Ərdəm yemə sawradı,

Ajun bəgi çərtilür».

Dövran tamam zəiflədi,

Miskinlər, pislər davrandı,

Ərdəm yenə sovruldu,

Dünya bəyi yox olur.

(Dövran zəiflədi, miskinlər, düşkünlər davranışın qabağa düşdülər, dün-yanın bəyi Əfrasiyab öldükdən sonra zəmanənin insanları fəzilətdən, ərdəmdən uzaqlaşdırılar).

**يَرْثَغْ** *Yortuğ*:avaş günündə və ya bir yerə gedərkən xaqqanın yanında olan adamlar, məiyyət.

**يَرْلَغْ** *Yarlığ*: yoxsul, biçarə. Bu sözdən alınaraq «يَرْلَغْ يَارْهَغْ اَرْ» deyilir ki, «rəhm edilən adam» deməkdir.

**يَرْلَغْ** *Yarlığ*:xaqqanın məktubu, fərmani, buyruğu. Çigilcə. Bu sözü oğuzlar bilmirlər.

**يَشْلَغْ كَوْزْ** *Yashlıq koz*: «yaşlıq köz = yaşlı göz».

**يَشْلَغْ اَرْ** *Yashlıq ar*: yaşlı. «yaşlı adam». Gənc olmayan heyvanlar üçün də belə deyilir. Əsl **يَاشْلَغْ** »yashlıq« dır.

**يَمْلَغْ كَوْزْ** *Yamlıq koz*: «çöp düşən göz». Əsl **يَامْلَغْ** »yamlıq« dır.

**يَبْغَاقْ** *Yapğaq*: quş ovunda istifadə edilən bir tələ növü.

**يَتَغَاقْ** *yatğak*: xaqqanın və ölkənin qoruyucusu, mühafizisi, keşikçisi. «يَتَغَاقْ يَتَغَاقْ بَشْ» yatğak yattı = keşikçi yattı<sup>51</sup>.

<sup>51</sup> Bəsim Atalayım ciddi tənqidə məruz qaldığı bir söz də budur. Opponentləri bu tənqidə haqlıdırlar. Cünki «yatğak» termini hətta Osmanlı dövründə də işlənmişdir, mənəsi «qarovalıçı, mühafiz, keşikçi» deməkdir. «Yatğak yattı» sözü «keşikçi uyudu» deyil, «keşikçi gecəni keşik çəkərək keçirdi» deməkdir. Salih Mütəllibov bu nüansın sərqişinə vərəməmiş. «mühafizəçi adam yattı» kimi (TSD, III tom, bet 49) çevirmişdir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «yatğak yattı» cümləsini «adam gecəni qarovalıda keçirdi» (DLT-2005, s.673), uyğurlar isə «keşikçi gözət kıldı» (TTD, III tom, bet 56) şəklində tərcümə etmiş, Hüseyin Düzgün də doğru çevirmişdir (s.459).

**يَاتْ نِكْ يَدْرُقْ** Y u d h r u k: yumruq. Bu atalar sözündə də işlənmişdir: «**يَاتْ نِكْ يَادْرُقْ بِيكْ يَاغْلُغْ تَكُوْسِنْدَا أُوزْئِكْ قَانْلَعْ يَدْرُقْ بِيكْ**» yatninq yağılıq tiküsindən öznünq kanlıq yudhruk yeg = yadin yağılı tikəsindən özünün qanlı yumruğu yaxşıdır», (qohumun yumruqla vurması yadm yağılı tikəsindən yaxşıdır). Bu söz qohumlar arasında incilik düşən zaman onları barışdırmaq üçün söylənir.

**بَرْمَقْ** Y a r m a k: pul.

**بَسْقَ** Y a s t u k: yastıq.

**بَقْلَقْ** Y a w l a k: pis, yava, dəyərsiz. «**بَقْلَقْ كَشِي** yawlak kişi = bədxasiyyət adam».

**بَقْلَاقْ** Y a w l a k: pis, düşkün. Hər şeyin pisi. Oğuzca və qıpçaqca. Bu seirdə də işlənmişdir:

كُلْسَا كَشِي يُرِينْكَا

كُرْكَلْكِي يُزْنِ كُرْنِكِلْ

بَقْلَقْ كَنْزِ تِلِكَنِي

اَذْكُو سَفْعَ تِلِكِلْ

«Külsə kişi yüzinqə,  
Körklüg yüzin körüngil,  
Yawlak ködhəz tihnqı  
Edhgü sawığ tiləngil».«  
Gülsə biri üzünə,  
Göstər görklü üzünü,  
Ad-san dilə özünə,  
Diqqətlə seç sözünü.

(Əgər bir adam sənin üzünə gülsə, sən də onu gülər üzə qarşıla, dilini pis sözlərdən qoru ki, adın-sanın elə yayılsın).

**بَقْلَاقْ سَرْغْ** Yawlak Sarıq» bir bəyin adı idi.

**يَقْلَاقْ** Y a w l a k: yawlak» sözü «şiddətli, qatı, sərt» deməkdir.

**يَقْلَاقْ قَنْغَ بَغَاجْ** yawlak katıq yıqaç = çox sərt ağaç».

**بَمْغَاقْ** Y u m ǵ a k: yumaq, yuvarlanan və yuvarlaq olan hər şey. «**تَشْ** yumgak tənə=yuvarlaq danə». Uç ləhcəsində. Zənnimcə, «tənə» sözü farsca «danə» sözündən alınmışdır, türklər onu türkeşdirərək «**تَشْ** tənə» demişlər.

**بَمْشَاقْ** Y u m ș a q: yumşaq, hər şeyin yumşağı.

**بَنْدَقْ تِكَانْ** yandak tikən = gəvən tikəni».

**بَنْدَقْ جَكَرْ** yandak çəkər = havadan şəh kimi aqaeların üstünə yağan şirə, filloksera».

**بَنْدَقْ اَتْ** yandık at<sup>52</sup> = soysuz at».

**بَنْدَقْ** Y u n d a k: at peyini, təs. Yalnız atlarla bağışlənən sözdür. Bu məsəldə də işlənmişdir: «**يَغْنِكْ اَرْسَا كَرْلْ بَنْدَقِي تَكِيرْ**» yağıñq ərsə kərəl<sup>53</sup> yundakı təgir = düşmənin olsa da təsi qalar», (qoy düşmənin də mal sahibi olsun, barı atımm təsi qalar, onu yandırıb qızıinarsan).

**بَنْفَقْ** Y u n ǵ a k<sup>54</sup>: kökü sabun kimi köpüklenən bir bitki.

[Qayda]:

Bilməlisən ki, sc'l kökünə artırılan **قْ** ka hərfi alət ismi yaradır. Məsələn, **أَرْغَاقْ** ordi» sözündən alınan «**أَرْغَاقْ**» sözü kimi.

<sup>52</sup> Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər bu misali «bir qüsuru, şikəstliyi olan at» kimi çevirmişlər (DLT-2005, s.658).

<sup>53</sup> Bu söz mənndə «**كَرْلْ كَرَكْ**» şəklindədir, ancaq «**كَرْكَلْ كَرَكْ**» olmalıdır. Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər (DLT-2005, s.711) və uyğurlar bunu «**كَرَكْ**» kimi (TTD, III tom, bet 59) oxumuşlar. Salih Mütləlibov da müvafiq qeyd vermişdir (TSD,III, bet 51)

<sup>54</sup> Bu söz mənndə «**يَنْغَقْ يُونْجَكْ**» şəklindədir. Başım Atalayın fikrine, əslində «**يَنْغَقْ**» olmalıdır (DLT, III, s.45). Salih Mütləlibov onu «yanğuk» kimi (TSD, III tom, bet 52), uyğurlar (TTD, III tom, bet 59), çinlilər (DLT-Çin, III cild, s.43) və Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər «yanğuk» kimi (DLT-2005, s.711) oxumuşlar.

Bu «يۇڭاڭ» sözü də «يۇدى يەنغاق» sözündən yaranmışdır. Mənasi «yuumaq» deməkdir.

**يەنلىك** *Y a n l i k:* yanlıq, çoban heybəsi, dağarcıq.

**يېنجىق** *Y a n ç u k:* kisə, pul kisəsi, tütün kisəsi.

**يەردىك** *Y ü d r ü k:* yükük; üstünə paltar və ya əşya qoyulan şey; dolab, masa və buna bənzər şeylər.

**يېزلىك** *Y ü z l ü g:* «اکىيېزلىك ار» ikiyüzlü adam».

**يېزلىك** *Y ü z l ü g:* «اکىيېزلىك فىزنىكۇ» iki yüzlü köznəqü = ayna».

**يېرىك** *Y ü g r ü g:* «يېرىك ات» yügrüg at = qaçağan at, yüyrək at».

**يېرىك** *Y ü g r ü k:* Oğuzlar ağıllı, bilikli, hikmət sahibi adamlara «يېرىك بلگا» yügrük bilgə» deyirlər.

**يېكسىك** *Y ü k s a k:* «يېكسىك تاغ» yüksək tağ = yüksək dağ, hündür dağ».

Hər hansı bir şey hündür, yüksək və uzun olsa, ona «يېكسىك» yüksək» deyilir. Bu, quş tükü mənasına gələn «بۈكۈك» yük» sözündən alınmışdır. Cünki onun təbiətində yüksəlmək vardır. Beləliklə, hər yüksək şeyə bu ad verilmişdir. Bu beytədə də işlənmişdir:

اس اس كُرْبَ يِكْسَكَ قَلْقَ فُودَى جَقَارَ

بِلْكَا كَشِى اكْتَ بِرْبَ تَرْقَ أَفَارَ

«Üs əs körüp yüksək kalıq kodı çakar,

Bilgə kişi ögüt berip tawrak ukar».

Kərkəs quşu leş yüksəkdən görüb aşağı enər,

Bilgə kişi öyünd verib tez anlayar.

(Kərkəs quşu<sup>55</sup> yüksəkdən uçarkən leş görüb tez aşağı şığıyar, bilgə kişinin ovu isə öyünd-nəsihətdir. Ağıllı adam öyündü eşidən kimi tez əzbərləyər və yadında saxlar).

<sup>55</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu və bundan sonrakı misalda verilən «iki» sözünü hər yerde olduğu kimi burada da «ekki» kimi (DLT-2005, s.719) oxumuşlar.

**يېكسىك** *Y ü k s a k<sup>56</sup>:* üskük, barmaq qabı. Tunedan, yaxud dəridən hazırlanır, dərzilər iynə batmaması üçün onu barmaqlarına taxırlar.

**يېلىك** *Y e l p i k:* cin vurması, yel çarpması. «اركا يېلىك شىدى» ergə yelpik təgdi = adama yel toxundu»

**يېكىل** *Y i p k i l:* ərgüvan rəngi. «بيكىل توْن يىپكىل ton = ərgüvan rəngində paltar». Burada ل 1 hərfi چ n hərfini evəz etmişdir<sup>58</sup>.

**يېرىتم** *Y a r t i m:* ayrılmış. «بر يېرىتم بِنْوْن bir yartım budhun = xalqdan ayrılmış bir bölük».

**يېغىرم** *Y o ğ r u m:* bir yoğrum un = bir dəfə yoğrulacaq qədər un, bir xəmirlik un»<sup>59</sup>.

**يېترىم سچ** *Y e t r ü m:* buraxılmış. yetrüm saç = buraxılmış saç», (ilk saç qırıldığdan sonra buraxılan saç?)<sup>60</sup>.

**يېرشم** *Y a r s i m:* bir yarışın yer = at yarışı keçiriləcək böyüklikdə yer; qoşmaq, qaçmaq yarışmaq üçün yer».

**يېكىرم** *Y ü g r ü m:* bir yügrüm yer = bir dəfə yürürləcək, qət ediləcək qədər yer, bir nəfəsə qəcilişəq yer».

<sup>56</sup> Beytin uyğurca tərcüməsində kərkəs quşunun «tapquş», leşin isə «tapni» adlandırılmışlığı görüldük (TTD, III tom, bet 61). Deməli, «tapquş», yəni kərkəs hərfi manada «leşyeyən» deməkdir.

<sup>57</sup> Karl Brokkelmannın və Bəsim Atalayın fikrineə, bu söz «يېكسىك» şəklində olmuşdur. Salih Müttəlibov isə Bəsim Atalayın qeydini zikr etə də, onu «Divan»dakı az addımbaşı Ölisir Nəvaidən, ara-sıra da digər özbək klassiklərinən misallar göstərmişdir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər hamın sözü məhz «يېكسىك» kimi (DLT-2005, s.717) vermişlər. Uygur naşirlər isə bu söyü «يېكسىك» kimi (TTD, III tom, bet 61) oxumuş, «oymaq» kimi tərcümə etmiş, üsküyün tunedan və dəridən hazırlandığını yazmışlar. Çinlilər də «يېكسىك» kimi vermişlər (DLT-Çin, III cild, s.44).

<sup>58</sup> Yəni sözün əslinin «بيكىل» olduğunu işarə vurulur.

<sup>59</sup> «Bir atın çay», «bir bişirim at» modeli üzrə «bir yoğrum un» deməkdir. Bu model bir maddə sonra «yarışın» və «yügrüm» sözlerində də görünür.

<sup>60</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «يېرىتم» yetrüm» sözünü belə tərcümə etmişlər: «مۆھىم يىلىپ-baglandıqdan sonra arxaya salınan saç» (DLT-2005, s.687). Uygurca mətni adətən başa düşmək olur, lakin bu maddənin tərcüməsinə dəqiqlik anlaşılmamış kün olmadığı üçün burada vera bilmədik.

Yipkin ton=ərğüvan rəngində paltar». Bu, 11 يېكىن تۇن «پەكىن تۇن» بىكىن hərfi ilə ayrı bir sözdür.

## **BU BABBIN BASQA BİR NÖVÜ**

**يَيْلَاغ** Y a y l a ġ: yaylaq, yayla, yayda qalınan yer.

فَعَالِلْ FƏ'ALİL BABI

يَلَافِجْ Yala waç: peyğəmbər. «يَلَافِجْ yalavaç» da ayrı bir sözdür.

**يَلَافِر** Y a l a f a r: xaqanım gönderdiyi elçiye verilən addır. Uyğurca. Bu məsəldə də işlənmişdir: ياش ات كىيماس، يلافەر الماس» yaş ot köyməs, yalafar olməs = yaş od yanmaz, elçi olməz», (yaş ot yanmadığı kimi, elçi də öldürülməz. Elçiliyi nə qədər ağır və acı olsa da, ona zaval yoxdur. Bu, ulu Tanrınm «ما على الرَّسُولِ إِلَّا الْبَلَاغُ» ayəsi [=elçinin vəzifəsi ona deyilən sözü çatdırmaqdır] kimidir.

**يېيىق** Y a b i t a k: «**يېيىق ات**» yabitak at = çilpaq at, belində yələri və çulu olmayan at», **اڭ اتىغ يېيىق مۇنى** ol atığ yabitak mündi = o, çilpaq ata mindi».

**پِماجَك** Yəməcük: buğda dasının kicik cuvalı; kışa.

FƏ'ƏLLU BABI فعللو

**يَقْشُعُو** Ya fi ş ğ u: qızılıcıq, yaxud gürən adı verilən yabani meyvə. Ona **يَمْشِغَا** yumusğa» da deyilir.

Y i g i r m ə: iyirmi. «يىڭىرمى» yigirmi» də devilir.

Dörd hərflilər bölməsi bitdi.

## BES HƏRFLİLƏR BÖLMƏSİ

HƏR NÖV HƏRƏKƏSİ İLƏ فعل FƏ'ƏLƏL BABI

يُبَلِّغُ قَبْعَ «yapıqlığı kapuğ=qapah qapah pi».

**يَذْعَلُ شَاك** Y a d h ī ġ l i ġ: yayılı, yayılmış, sərilmüş. «**yadlılaşmak** töşək = sərili, yayılı döşək».

**Y a r a ğ l i ğ:** mümkün. «**يَرْغَلْغَلْ إِشْ** yarağlığı iş=mümkün olan iş».

**Yazılığın açılmış atı yazdı.** *yazılığ at = bağmdan açılmış at*. Başqası da belədir.

Yışıklığı: ipli. يشغله يشغله ار = ipli, ipi olan adam».

**يُلْغَلْغَى** Y o l u ġ l u ġ: fidyeli. «يُلْغَلْغَى» yoluğluğ kişi = fidyəsi ödənmiş adam».

**يَمْغَلِّغَةً** Y a m a ġ l i ġ: yamaqlı. «يَمْغَلِّغَةً» yamağlıq ton=yamaqlı paltar».

**يَرْغَلْغَى** Y a r a ġ l i ġ: zirehli. «يَرْغَلْغَى» yarağlıq ər = zirehli adam».

**يَزْقَلْغَى** Y a z u k l u ġ: günahlı, günahı olan, suçlu.

**يَشْقَلْغَى** Y i ş k l i ġ: dəbilqəli. «يَشْقَلْغَى» yışıklığı ər = başına dəbilqə, dəmir başlıq qoymuş adam».

**يَسْغَلْغَى** Y a s i ġ l i ġ: gədələcli. «يَسْغَلْغَى» yasıqlığı ya = gədələci olan yay».

**يَغْلَغَلْغَى** Y a ġ a k l i ġ: cevizli. «يَغْلَغَلْغَى» yağakhğ yiğaq = cevizli ağac».

**يَرْتَلْغَى** Y u r u n l u ġ: ipək parçaları olan. «يَرْتَلْغَى» yurunluğ urağut = ipək parçalara sahib olan qadın».

**يَشْنَلْغَى** Y a ş i n l i ġ: şimşəkli. «يَشْنَلْغَى» yaşılığ bulut = şimşəkli bulud».

**يَغْلَغَلْغَى** Y a ġ a n l i ġ: fili olan. «يَغْلَغَلْغَى» yağanlığı ər=fili olan adam, filban».

### [Qayda]:

Bu bölüm<sup>61</sup> bəzi mənaları ehtiva edir.

Bunlardan biri ismi-məful mənasına gəlməkdir. Məsələn: «يَدْغَلْغَلْغَى شَاكَ» yadığlığı töşək» və «يَرْغَلْغَى» yazılığının at» kimi. Bunlar «sərilmış döşək» və «açılmış at» deməkdir. Digəri isə adı verilmiş şeyin sahibi olmaq mənasıdır. Məsələn: «يَرْلَغَى اَر» yiparlığı ər=ənbəri olan adam» kimi. Bu, yuxarıda da görüldüñ kimi, «sahib» mənasındadır. «يَقْلَغَى تَفْسِى» ayaklıq təwsi=kasalı, qədəhli məcməyi», «يَلْغَلْغَى اَف» uyuğluğ əw=kəmərli ev» deməkdir.

**يَرْنَدَق** Y a r i n d a k: türk qayışı. Keçi dərisindən hazırlanır.

**يَبْشَفَاق** Y a p u ş g a k: tikanlı bir ot, pitrax. Fındıq boyda olur, atlarm və başqa heyvanların quyruğuna yapışır. Hər işə qarışan, burnunu soxan adama «yapuşğak» deyilir.

**يَرْغَاق** Y a p u r ḡ a k: ağacın yarpağı. Kitabın yarpağına, səhifəsinə də belə deyilir.

**يَغْلِق** Y i ġ a ç l i k: ağaçlıq, ağaçlı olan yer. Şalban olan yerə də belə deyilir.

**يَذْغَلْقَى** Y a d h a ġ l i k<sup>62</sup>: piyada üçün, piyadalık; piyada yürümək.

**يَذْغَلْقَى** Y i d h i ġ l i k: qoxmuş, qoxmuşluq, yıpranmışlıq.

**يَمْغَلِّق** Y a m a ġ l i k: yamaqlıq. «يَمْغَلِّق بُوزُ» yamağlık böz = yamaq üçün hazırlanan, ayrılan bez».

**يَلْغَلْقَى** Y i l l i ġ l i k: ilıqlıq, istilik.

**يَغْلِق** Y a ġ a k l i k: cəvizlik, cəviz, qoz bitən yer, sahə.

**يَرْفَلْقَى** Y a r u k l u k: nur, işıq, aydınlıq.

**يَرْفَقَى** Y i r a k l i k: uzaqlıq, iraqlıq.

**يَلْنَدَق** Y a l i n d a k: yalın, çılpaq. «يَلْنَدَق اَر» yalındak ər = çılpaq adam».

**اَسْ اِنْكَ يَكْتَلْكَى** Y i g i t l i k: igidlik, gənclik. Buradan alınaraq «اَسْ اِنْقَ يَكْتَلْكَى» deyilir ki, «heyif onun igidliyinə, gəncliyinə» deməkdir.

**يَرْكَلْكَى** Y ü r ə k l i g: ürəkli. «يَرْكَلْكَى اَر» ürəkli, cəsur adam».

**يَتْزِلْكَى** Y e t i z l i k: genişlik, bir şeyin eni.

**يَلْكَلْكَى يَغْاجَى** Y ü l ə k l i g: dayanmış, söykənmiş. «يَلْكَلْكَى يَغْاجَى» bir şeyə dayanmış, söykənmiş ağac».

**يَلْكَلْكَ سَنْكُوكَ** Y i l i k l i g: ilikli. «يَلْكَلْكَ سَنْكُوكَ» yiliklig sünqük = ilikli sümük».

<sup>61</sup> Mahmud Kaşgari burada -hg/-luq şəkilçisi qəbul edən sözləri nəzərdə tutur.

<sup>62</sup> Yazma və basma nüsxədə «يَذْغَلْقَى» yadığlığı sözü hərəkəsizdir.

**HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏLÜAN FƏ'L'AN BABI**

**A** ي ى t ڭ a n: soruşan. «**ايتغان** ol kişi ol təlim söz ayıtgan = o adam çox söz soruşan adamdır».

**Y** a r a t ڭ a n: yaradan. «**يَرْتَغَان** تənqri ol yerig yaratğan = yeri yaradan tanrıdır». Başqası da belədir.

**Y** a r u t ڭ a n: aydınlandıran, işıqlandıran. «**يَرْتَغَان** kün ol ajunuğ yarutğan = dünyani işıqlandıran günəşdir».

**Y** o r u t ڭ a n<sup>63</sup>: yel buraxan. «**يَرْتَغَان** kəshi» = yel buraxan adam».

**Y** a ڭ u t ڭ a n: yaxınlaşdırın. «**يَغْنَان** ol kişi ol özin yağıtğan=o adam özünü daim başqalarına yaxınlaşdırın adadır».

**Y** a ڭ i t ڭ a n: yağdırın. «**يَقْنَان** tənqri ol yağmur yağıtğan = yaşıtı yağdırın tanrıdır».

**Y** a ڭ i t ڭ a n: düşməncilik edən. «**يَغْنَان** ol kişi ol tutçı yağıtğan = o adam daim düşməncilik edəndir».

**Y** u m i t ڭ a n: toplanan, toplaşan. «**يَمْتَغَان** ol kişilər ol yumitğan = o adamlar daim bir iş üçün toplanan adamlarıdır».

**Y** a p u r ڭ a n: örtən, qapayan, gizlədən. «**بَرْغَان** bu ər ol işm yapurğan=bu adam işini daim gizləyən adadır». Hər hansı bir şey gizləmək də belədir.

**Y** a ș u r ڭ a n: gizləyen. «**بَرْغَان** bu ər ol nənqin yaşurğan = bu adam malını gizləyəndir». Başqası da belədir.

**Y** a p u ș ڭ a n: yapışqan. «**بَشْغَان** ol ər ol işka yapışğan=o adam işə yapışdır, işə yapışmaq onun adətidir».

Hər hansı bir şey bir şeyə bağlılsa, yenə belə deyilir.

**Y** u ș u l ڭ a n: axan. «**بَشْلَغَان** bu baş ol kəni yuşulğan =bu daim qəni axan yaradır».

**B** u ș u l ڭ a n: bu ər ol əligi işka buşulğan =bu adamin əli işdə yeyindir, iş xüsusunda əli yatqındır».

**Y** i ڭ i l ڭ a n: yiğilan. «**يَغْلَغَان** bu yer ol munda kişi yiğilğan = bu yer adamların daim yiğildiği yerdır».

**Y** i k i l ڭ a n: yixılğan, yixilan. «**يَقْلَغَان** ol tam ol tutçı yikilğan = o divar daim yixılındır». Başqası da belədir.

**Y** o ڭ u r k a n: yorğan.

**Y** ü g ü r g ə n: çapar. Çindən çıxaraq islam diyarma gəlmək üzrə olan karvandan daha əvvəl onların məktubunu, xəbərlərini gətirən adam.

**Y** ü g ü r g ə n: **بُكْرَكَان** at= yürük at». Başqası da belədir.

**Y** ü g ü r g ü n: dari kimi qırmızı dənələri olan bitkidir. Bunu turkmənlər yeyirlər.

**Y** e m ü r g ə n: sökən, qoparan. «**بَرْكَان** bu suw ol yiğacıq yemürgən = bu su daim ağacın dibini oyandır». Hər hansı bir şeyin dibini oyan, sökən şey barədə də bu söz işlənir.

**Y** i r i l ڭ a n: yarılan. «**بَرْلَكَان** bu butik ol tutçı yirilgən = bu budaq daim çatlayan, yarılandır».

**Y** ü m ü l ڭ a n: yumulan. «**بَرْلَكَان** bu ər ol közi yumulgən = bu adam daim gözü yumulandır».

<sup>63</sup> Yazma və basma nüsxədə bu söz «**يَرْتَغَان** yortğan» şəklində yazılmışdır. Bu baba uyğun olması üçün «**يَرْتَغَان** yorutğan» şəklində olması lazımdır.

## BU BABIN MATVİ OLANLARI

**بِزْغى** Y a z i ğ c i: yazılıçı, mirzə. Qohumlar arasında məktub gətirib-götürən elçi. Oğuzca.

**يَلْغَان** Y a y i l ġ a n<sup>64</sup>: yayılan. «يَلْغَان كَشِي» yayılan kişi = bir yerdə dura bilməyən biqərar, səbatsız adam».

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ فَعْلٌ FƏ'LƏLƏL BABI

**يُرْكَمَح** Y ö r g e m e ç: [yemek növü; resepti]: işkəmbə və bağırsaq incə-incə doğranır, bağırsaq içində doldurulur, bişirilərək, yaxud qızardılaraq yeyilir.

**يَتَعْشُقُ** Y a t ġ a ş u k<sup>65</sup>: bir yerdə başqa biri ilə yatan. «يَتَعْشُقُ أَغْرِي» yatğa-şuk oğrı = yatma zamanı».

**يَقْرَفَن** Y a k r i k a n: fındıq boyda qırmızı meyvəsi olan bir bitkidir, yel adamın dodoqlarını çatlatdığı zaman yapışdırılsa çat və yarıqlar sağalır.

**يَقْرَفَان** Y a k r i k a n: buz yağı (?). Bu, buz parçalananda ondan ayrılan yağa benzər şeydir<sup>66</sup>.

<sup>64</sup> Bu söz matvi qismindən ola bilməz. Sözün matvi olması üçün onun sonunda hərfi illət olmalıdır. Bu söz bundan əvvəlki qismə aiddir.

<sup>65</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu maddəni iki maddə halında belə vermişlər: «Y a t ġ a ş u k: yataq yoldaşı». «Y a t ġ a ş i k: yatlaşmış uğrı=gecənin üç hissədən ibarət olduğu düşünülsə, gecənin ilk hissəsi» (yalnız müəyyən bir ləhcədə) (DLT-2005, s.673). Uyğurlar da bu maddəni «Y a t ġ a ş u k: biri ilə yatan kişi» və «Y a t ġ a ş i k: yatar çağ», yəni «yatmaq vaxtı» olmaq üzrə iki maddə halmda vermişlər (TTD, III tom, bet 75). Çinlilər də uyğurlar kimi hərəkət etmişlər (DLT-Çin, III cild, s.54).

<sup>66</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu maddəni belə tərcümə etmişlər: «donmuş, buz kəsilmiş iç yağı; kəsildiyi zaman iç yağı parçaları tökülr» (DLT-2005, s.664). Bu tərcümə də bir az naqisdir, mənə tam aydın deyil. Uyğurların tərcüməsi belədir: «buza [bağlamış] yağı, don[muş] yağı. Belə yağı parçalananda ondan buza benzər qəlpələr qopur» (TTD, III tom, bet 75). Bu tərcümə daha anlaşılı və aydındır.

## BUNUN BAŞQA BİR NÖVÜ

**يَبْلَاق** Y u b a k u l a k<sup>67</sup>: qızdırmadan titrəmə. Yabaku və yemək dillərində.

**يَبْلَاق** Y a b a k u l a k<sup>68</sup>: bayquş. Yabaku və yemək dillərində.

Beş hərflilər bölməsi bitdi.

<sup>67</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yapakulak» şəklində (DLT-2005, s.660) oxumuşlar. Çinlilər də belə oxumuşlar (DLT-Çin, III cild, s.54).

<sup>68</sup> Uyğurlar (TTD, III tom, bet 76), çinlilər (DLT-Çin, III cild, s.55) və Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yapakulak» şəklində (DLT-2005, s.660) oxumuşlar. Salih Mütəllibov isə hər iki sözü «yabakulak» kimi (TSİ, III tom, bet 64) vermişdir.



## ALTI HƏRFLİLƏR BÖLMƏSİ

**Y a r s i n ç i ğ:** murdar, pis, iyrənc. «بِرْسِنْجَ نانْك» yarsınçıq nənq =pis, iyrənc, murdar şey».

**Y a g m u r ç i l:** yağmurçıl yer = yağmuru çox olan yer».

[Qayda]:

Bu bir qaydadır: hər hansı bir şey bir nəsnə üzərində çox davamlılıq göstərsə, ardı kəsilmədən fasiləsiz sürsə, o isimə **جل** [-çıl şəkilçisi] əlavə edilir. Bu yolia yaranan söz sıfat olur. Məsələn, «ثُبُّü tüpi» tüpçil yer» deyilir. **بِرْ جَل** [ber-jıl] təpçil yer» boran deməkdir. Buna **جل** [-çıl suffiks] artırılmaqla boranın çox olması bildirilir. Eyni şəkildə uzun müddət xəstə olan adama «اِيْكَجَل» deyiñir. Ancaq onu da demək lazımdır ki, bu qaydanın işlənmə dairəsi məhduddur, geniş tətbiq olunmur.

Tanrıya şükür olsun, başında hərfi-illət olan isimlər kitabı bitdi.

## BİSMİLLAH İR-RƏHMAN İR-RƏHİM

### BAŞDA HƏRFİ-İLLƏTLİ FE'LLƏR KİTABI

## İKİ HƏRFLİLƏR BÖLMƏSİ

**بَيْتٍ** Y a p t i: bağıladı, bərkitdi. «أَرْ قَبْعَنْ بَيْتِي» ər kapuğ yaptı = adam qapı qapadı».

**بَيْتٍ** Y a p t i: qurdu. «أَرْ تُورْ بَيْتِي» ər tor yaptı = adam tor düzəltdi, tələ qurdu», (quş və ya başqa şey tutmaq üçün tələ qurdu).

**بَيْتٍ** Y a p t i: yapdı, yapışdırıldı. «إِشْلَارْ أَتْمَاكْ بَيْتِي» işlər ötmək yaptı = qadın çörək yaptı», (təndirə çörək yaptı).

**بَيْتٍ** Y a p t i: hördü. «أَرْ تَامْ بَيْتِي» ər tam yaptı = adam divar hördü», yepar يَهَار - يَهَمَاق (yapar – yapmak).

**بَرْدَى** Y a r d i: yardı. «أَرْ يَغَاجْ بَرْدَى» ər yiğac yardı = adam ağaç yardı». Başqası da belədir. Yerə şırım çəksə və ya çəpərləsə yenə belə deyilir, يَهَار - يَهَمَاق (yarar – yarmak).

**بَرْدَى** Y ö r d i: urağut oğlin beşiktin yordı = qadın uşağıını beşikdən götürdü», يَهَار - يَهَمَاق (yörər – yörmək).

**بَرْدَى** Y e r d i: ol butik yerdı = o, budaq yardı». Başqası da belədir. Bu, dəmir tətbiq etmədən yaş bir şeyi uzunlaşmasına yarmaqdır. (yerər - yermək)<sup>69</sup>, «yarmak» bir şeyi kəsərək zorla yarmaqdır, ayırmaqdır, «yermək» isə onu asanlıqla yarmaqdır. Bu məsəldə də işlənmişdir: «تَبْغَ تَسْ يَهَار. تَسْ باشْ يَهَار tapuğ taş<sup>70</sup> yarar, taş başığ yarar =

<sup>69</sup> Bəsim Atalay bu sözü «yirdi-yirər-yirmək», bəlkə də «yirdi-yirər-yirmək» kimi oxumağa tərəfdardır. Bu tipli şeylərə dilişimizdə də çox rastlanır. Məsələn: «cızıq-cızık», «siyirmək-siyırmaq», «çirmənmək-çırmanmaq» və s.

<sup>70</sup> Bu söz təsirlili olduğu üçün «تَاشْ تَاشْ» şəklində olmalıdır.

xidmət daşı yarar, daş da qayıdıb başı yarar». Bu söz ağasından yaxşılıq görən, ancaq onun düşmənlərinə kömək edən xidmətçi haqqında deyilir.

**بَرْدَى** Y a z d i: açdı. «أَلْ ثَكُونْ بَرْدَى» ol tügün yazdı = o düyüne açdı».

**بَرْدَى** Y a z d i: yazdı. «أَلْ بَيْتَكْ بَرْدَى» ol bitik yazdı = o, kitab yazdı».

**بَرْدَى** Y a z d i: yanıldı. «أَلْ سُوْزِنْدَا بَرْدَى» ol sözində yazdı=o, sözündə yanıldı».

**بَرْدَى** Y a z d i: az qala... «أَلْ آنِي أَرْوُ بَرْدَى» ol anı uru yazdı<sup>71</sup> = o, onu az qala vuracaqdı, döyəcəkdir».

**بَرْدَى** Y a z d i: vura bilmədi. «أَلْ كِيْكَنِي بَرْدَى» ol keyikni yazdı = o, geyikə ox atdı, vura bilmədi». Bu atalar sözündə də işlənmişdir: «بَرْمَاسْ أَيْمَ بَلْمَاس». يېكلماس بلكا بېلماس» yazmas atım bolmas, yanqılmas bilgə bolmas = çashmayan atıcı (ovçu), yanılmayan bilgin olmaz (yoxdur)», يَزار - يَمَاق (yazar – yazmak).

**بَرْدَى** Y ü z d i: üzdü. «أَرْ سُفَدَا بَرْدَى» ər suwda yüzdi=adam suda üzdü».

**بَرْدَى** Y ü z d i: yayıldı. «إِرنَكْ بَرْدَى» irinq yüzdi = irin bədənə yayıldı».

**بَرْدَى** Y ü z d i: üzdü. «أَرْ تُغَمْ بَرْدَى» ər tuğum<sup>72</sup> yüzdi=adam kəsilmiş heyvanın dərisini üzdü, çıxartdı», يَزار - يَمَاق (yüzər-yüzmək).

**بَسْدَى** Y a s d i: buraxdı. «بَكْ سُوْسِنْ بَسْدَى» bəg süsin yasdı = bəy qoşunu tərxis etdi».

**بَسْدَى** Y a s d i: bu sözün əslisi «أَرْ يَاسِنْ بَسْدَى» ər yasın yasdı = adam yayının kırışını çıxartdı» sözündən alınmışdır.

**بَسْدَى** Y a s d i: sökdü. «خَانْ جَوَاجْ بَسْدَى» xan cuvaç yasdı = xan çadırını sökdü», (xan başı üstündəki çadırının düyünü açdı), يَسَار - يَسَاق (yasar – yasmak).

<sup>71</sup> Salih Mütəllibov «أَرْوُ» uru» sözünün sonundakı vav hərfini v kimi qəbul etdiyinə görə həmin sözü «curuv», misali isə «ol anı uruv yazdı» kimi oxumuşdur (TSD, III tom, bet 67).

<sup>72</sup> Türkçə son nəşrdə bu söz «tokum» kimi verilmişdir (IDL-T-2005, s.719).

**يَشْدِي** Y a ş d i: gizləndi. «اَلْمَنِى كُرْبَ يَشْدِي» ol məni körüp yaşıdı = o məni görüb gizləndi». Bu atalar sözündə də işlənmişdir: «تَغْيِي تَهْوَى مُنْبَ قُوْى اَزْ يَشْمَاسْ imməkələ qoyunlar arasında gizlənmək olmaz», (dəvəyə məmən özünü qoyunlar arasında gizləyə bilməz). Bu söz hər tərəfə yayıldıqdan sonra gizlədilmək istənən iş haqqında deyilir, (yışar - يَشْمَاق) (yışar - yaşar – yaşmak).

**يَشْدِي** Y ü ş d i: axıtdı. «اَلْبَكْنِى يَشْدِي» ol bəknı yüşdi = o, bozəni axıtdı», (o, bozam sürəhinin lüləsindən axıtdı). Boza arpa, buğda, dari kimi bitkilərdən düzəldilən içkidir, (yışar - يَشْمَاق) (yışar - yüşər - yüşmək)<sup>73</sup>.

**يَغْدِي** Y a ġ d i: yağdı. «يَغْمُر يَغْدِي» yağmur yağdı = yağış yağdı». Bu məsələ də də işlənmişdir: فَتَلَغْ قَا قَشَا يَغَارْ «kutluğka koşa yağar=qutluya, bəxtəvərə qoşa-qoşa yağar», (bəxtəvər adama var-dövlət üst-üstə gələr), (yığar - يَغَارْ yağar – yağmak). Qar və dolu yağsa, yenə belə deyilir.

**يَقْدِي** Y 1 ġ d i: yiğdi, yiğisdirdi. «اَلْمَنِى اَشْقَا يَقْدِي» ol məni aşka yiğdi = o məni yeməyə qoymadı». Başqası da belədir.

**يَغْدِي** Y 1 ġ d i: اَلْتَرَغْ يَغْدِي «ol tarıq yiğdi = o, taxıl yiğdi». Hər hansı bir şeyi yiğan adam üçün də belə deyilir, (yığar - يَغَارْ yiğar – yiğmak).

**يَقْدِي** Y u w d i: yuvarladı. اَرْثَقْ يَقْدِي «ər topik yuwdı = adam top yuvarladı». Başqası da belədir. Bu beytdə də işlənmişdir:

<sup>73</sup> Bəsim Atalay yazma nüsxədə düzəliş aparılırlaqla «يَشْدِي» sözünün bu şəklə salındığını, isə bu kəlmənin «yuşdı-yuşar-yuşmak» şəklində olduğunu yazmışdır (DLT, III, s.60). Salih Mütəllibov bu fe'lə «yuşdı» şəklində vermişdir (TSD, III tom, bet 68). Uygurlar (TTD, III tom, bet 81) və Hüseyin Düzgün bu sözü «yuşdı» (تَلْدَى s.467), Şəkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə iki variantda - «yuşdı/yuşdı» kimi oxumışlar (DLT-2005, s.713). Çinlilər «yuşdı» şəklində vermişlər (DLT-Çin, III cild, s.58).

ئَفْرِيْغْ بِ سُقْ اَقْنَ اَنْدَى سَقْنَ

فَرْمْ كَبِيْ اِيْذِشِنْ قَوْدِيْ يَقْارْ

«Tawar yiğip suw akın indi sakın,  
Korum kipi idhişin<sup>74</sup> kodı yuwar».

Yığılan mal axan su kimidir, özünü gözlə,  
Sahibini qaya kimi aşağı yuvarlar.

(Mal-sərvət yiğmaqdan bəhs edərək deyir: dağdan gələn sel qayani necə yuvarlayırsa, yıgilan mal da öz sahibini eləcə məhv edə bilər).

**يَقْدِي** Y u w d i: qaqdı. «اَشْيَاكْ يَقْدِي» eşyək yuwdı = eşşək qaçıdı».

**يَقْدِي** Y u w d i: aldatdı. «اَلْانِى اَرْدِى يَقْدِي» ol anı ardi-yuwdı = o ona hiylə etdi, aldatdı»<sup>75</sup>.

**يَقْدِي** Y u w d i: qovuşdu. اَرْ قَادِشِنْ فَرْدِيْ يَقْدِي «ər kadaşm kurdi-yuwdı = adam qohum-qardaşa qovuşdu», (yaxın adamina qovuşdu, ona mal verərək könlünü aldı), (yığar - يَغَارْ yuwar – yuwmak).

**يَقْدِي** Y a k d i: yaxdı. اَرْ بَشْقَا يَقْعِ يَقْدِي «ər başka yakıg yakdı = adam başına yaxı yaxdı».

**يَقْدِي** Y a k d i: «اَلْانْكَرْ يَقْدِي» ol anqr yakdı = o ona yaxınlaşdı».

**يَقْدِي** Y a k d i: اِنْكَ كَلْمَاكِيْ يَقْدِي «اِنْكَ كَلْمَاكِيْ يَقْدِي» aninq kəlməgi yakdı=onun gəlişi yaxınlaşdı».

<sup>74</sup> Bəsim Atalayın yazdığınına görə, bu beytin ilk misarası xeyli qarışıldır. İkinci misrada isə «idişin» evəzinə «idhisin» olmalıdır, çünkü «idiş=qədəh, piyalə, kasa», «idhi» isə «sahib» deməkdir. Beytin məzmununa da məhz «sahib» sözü uyğundur DLT, III, s.62). Biz bu beytin bir az fərqli tərcümə elədik. Salih Mütəllibov (TSD, III tom, bet 69) və Hüseyin Düzgün (تَلْدَى s.357-58) Bəsim Atalayın qeydlərini nəzərə almışlar. Şəkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «indi» sözünü «endi», «kipi» sözünü «kepi» (DLT-2005, s.714), uygurlar «idişin» yerinə doğru olaraq «idhisin», «indi» sözünü «indi», «kipi» sözünü «kəbi» kimi vermişlər (TTD, III tom, bet 83). Çinlilərin də mətn altında müvafiq qeydi vardır (DLT-Çin, III cild, s.59).

<sup>75</sup> Bəsim Atalay yazma nüsxədə bu sözdə düzəliş aparıldığını, nəticədə «təwdi» yerinə «yuwdı» yazılığını göstermişdir (DLT, III, s. 62).

ال انکر الک يقدی» ol anqar ələig yakdı= o ona əli ilə toxundu», **يقار-يقماق** (yakar-yakmak).

الک کا ياغ يقدی» ələiggə yağ yukdı = ələ yağ bulası». **يقار-يقماق** (yakar-yakmak).

انک اذوڑی انکر يقدی» anıñq udhuzi anqar yukdı = onun qoturu ona keçdi». Hər hansı bir şey başqa şeyə bulaşsa və ya keçsə, yenə belə deyilir, **يقار-يقماق** (yukar – yutmak).

ال لفن يقدی» ol əwin yıkdı = o, evini uçurdu». **يقار-يقماق** (yikar – yikmak).

أوت يلدی» alovlandı. **ot yaldı** = od alovlandı».

باش يلدی» iltihablandı. **baş yaldı** = yara iltihablandı».

كۈن يۈزك يلدی» kün yüzüg yaldı = gün adamin üzünü qarsdı, yaladı, qaraltdı», **يالار-يلماق** (yalar – yalmak).

أر بىلنىق يلدی» ər bulunuk<sup>76</sup> yoldı = adam dustağı buraxdı».

أر شىغ يلدی» ər tutuğ yoldı = adam girovu azad etdi».

أر قىش يلدی» ər kuş yoldı = adam quş yoldı», (tüklerini yolmaq üçün qaynar suya saldı, pöşülədi). Dəridən tük yolunsa, yenə belə deyilir. Başqası da belədir.

اراغت بشن يلدی» urağut başın yoldı = qadm öz mehr və başlığından vaz keçərək ərindən ayrıldı, başını, canını qurtardı», **يالار-يلماق** (yolar – yolmak).

ال بىتك يلدی» ol bitik yoldı = o, kitab yazdı, üzünü köçürdü».

<sup>76</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu fe'lili «yuldı» kimi (DLT-2005, s.707) oxumışlar. Çinlilər (DLT-Çin, III cild, s.61-62) və uyğurlar «yoldı» ilə başlayan maddələrin hamisi «yuldı» kimi vermişlər (TTD, III tom, bet 85-86).

<sup>77</sup> Bu söz «bulunuk» deyil, «بلۇغ» bulunوغ olmalıdır.

اتلغ يلدی» atlıq yeldi = atlı qosdu, çapdı». **يالىدی** Y e l d i: qosdu, çapdı. **Başqası** da belədir, (**بىلەر-يلىمك**) (belədir, yelər – yelmək).

اش يلدی» aş yeldi = yemək yeyildi». **Başqası** da belədir, (**بىلۇر-يلىمك**) (belədir, yelür – yelmək).

ار كوز يمدى» ər köz yumdu = adam göz yumdu», **يەمىرى يەمىمك** «yümər – yummək»<sup>78</sup>.

ادام يولدۇ» ər yoldan yandı = adam yoldan döndü». **Başqası** da belədir. Bu məsəldə də işlənmişdir: **يىلىق مەنكۇ تىلماس، سىن قا كىزوب كرو يېماسى** «yalnuk mənqgü tırılımás, sinka kirüp kirü yanmas = adam əbədi diri qalmaz, yaşamaz, qəbrə girən geri dönməz, qayıtmaz».

بىك انى يندى» bəg anı yandı = bəy onu yandı, təhdid etdi». **Başqası** da belədir.

أوت يندى» ot yandı = od yandı». Bu mənada **يەلىدی** «yaldı» sözü də var. Qıpçaqca,

ار يندى» ər yandı = adam quşdu», **يەنىدەن يەنىدەن** «yanar – yanmak). Bu şeirdə də işlənmişdir:

يەندى ارنج أغرغى

كەلدى بەرۇ تىغراڭى

اوڙى فىي أغرغى

الب لار قەنخ تىركشور

«Yandı ərinç oğrağı,

Keldi bərү tiğrağı,

Özi kuyı oğrağı,

Alplar kamuğ tirkəşür».

Bəlkə fikrindən döndü,

<sup>78</sup> Bəsim Atalayın fikrincə, bu sözlər «u» ilə «yumdu-yumar-yumak» olmalıdır (DLT, III, s.64).

Onun xəbərcisi bəri gəldi,  
Dərəyə varmaq üzrədir,  
Bütün alplar toplaşırlar.

(Düşməndən bəhs edərək deyir: bəlkə də o, əzmindən vaz keçdi, bizə onun elçisi gəlir, elçi dərəyə varmaq üzrədir, alplar isə savaş üçün toplaşırlar).

**Y u n d i:** yuyundu. اَرْ سُفْدَا يَنْدِى «ər suwda yundi = adam suda yuynu, yaxandı».

**يُنَار - يُنْمَاق:** Y u n d i: اَرْ يَنْدِى «ər yundi = adam abdəst aldı». Oğuzca. ( Yunar - يُنَار - يُنْمَاق ) ( Yunar - يُنَار - يُنْمَاق ).

**Y i n d i:** sordu, soruşturdu, xəbər aldı. اَلْ اَنِكْ اَفْنِ يَنْدِى «ol aninq əwin yindi = o onun evini soruştı, evinin harda olduğunu xəbər aldı». Bu kəlmənin əslisi «yindti» sözüdür, qısaltılmışdır, يندار - يندماك ( yindar - yindmək ).

## BU BABIN BAŞQA BİR NÖVÜ

**Y u d i:** yudu. اَرْ ثُونْ يُودِى «ər ton yudu = adam paltar yudu». Başqası da belədir, يُور - يُومَق ( yur - yumak ). Bu məsəldə də işlənmişdir: قانغ قان بلا يوْمَاس «kanığ kan bilə yumas = qanı qanla yumazlar», (qanı qanla yumazlar, fitnəni fitnə ilə deyil, sülhə aradan qaldırılarlar).

**Y e d i:** yedi. اَرْ اَشْ يَيْدِى «ər aş yedi = adam aş<sup>79</sup> yedi». Başqası da belədir, يَيْر - يِيمَك ( yer - yemək ).

<sup>79</sup> Bizim məcburiyyət qarşısında çox vaxt «yemək» deyə tərcümə etdiyimiz «aş» sözünü uyğurlar hər yerdə haqlı olaraq «aş» deyə verirlər. Dilimizdə «aş» yeməklərin ümumi adıdır, «aşxana» sözü də bunu göstərir, «aş»ın plov mənası sonra yaranmışdır.

## ÜÇ HƏRLİLƏR BÖLMƏSİ

### ORTASI HƏRƏKƏLİ Fَعْدَى FƏ'ƏLDİ BABI

**Y a p u r d i:** يَبْرَدِى ol yerig yapurdı = o, yeri parlatdı, süpürdü.

**Y a p u r d i:** يَبْرَدِى gizlədi, saxladı. اَرْ سُوْرُكْ يَبْرَدِى «ər sözü yapurdı = adam sözü gizlədi, saxladı», yapurur – yapurmak).

**Y i t ü r d i:** يَتْرَدِى «ər yarmak yitürdi = adam pul itirdi». Başqası da belədir, يَثْرُ - يِثْرَمَك ( yitür - yitmək ).

**Y ü d h ü r d i:** يَعْلَمَدِى «ol təwəygə yük yüdhürdi = o, dəvəyə yük yüklədi». Başqası da belədir, ( يَذْرُ - يِذْرَمَك ( yüdhürür – yüdhürmək ). Bu beytdə də işlənmişdir:

اَغْرُق اَغْرَاشِنِكْنِى اَذْنَاغْنَى يَذْرَمَ

اَجْرُب اَزْنِك اَشَارَب اَذْنَاغْنَى يَذْرَمَ

«Ağruk ağır işinqni adhnağuka yüdhürmə, Açırup özünq öşərip adhnağunu todhurma».

Ağır yükünü başqasına yüklemə, Özünü açıqdan öşərib başqasını doyurma.

(Öz yükünü başqasına yüklemə, gözün qaralana qədər özünü ac qo-yub başqasım doyurma).

**Y a ş a r d i:** يَشَارِدِى «ot yaşardı = ot yaşardı», ( يَشَارِرُ - يِشَارِمَق yaşarur - yaşarmak ).

Y a ş u r d i: gizlədi. «اَل نانك يَشْرُدِي» ol nənq yaşırdı = o, əşyanı gizlədi, (yəşər - yəşərək) yaşısurur – yaşırmak).

Y a k u r d i: yaxınlaşdırıldı. «اَل اتغ مَنْكَا يَقْرَدِي» ol atığ manqa yakurdi = o, atı mənə yaxınlaşdırıldı». Başqası da belədir, (yəqrər - yəqrəmək) yakurur – yakurmak).

Y a k u r d i: tez-tez nəfəs aldı, təngnəfəs oldu. kişi ya-  
kurdu = adam tövşüdü, tez-tez nəfəs aldı», (yəqrər - yəqrəmək) ya-  
kurur – yakurmak).

Y ü g ü r d i: qosdu, yüyürdü. «اَل ار يَكْرَدِي» adam qos-  
du», (yəkrər - yəkrəmək). Bu şeirdə də iş-  
lənmişdir:

أَنْدَبَ الْغَثَّ بَارُو

تَفَرَّقَ كَلْبُ يَكْرَكِيل

فَرَغَقَ يَلْنَ بَذْنَ كَر

قَدَا شَرَ فَوْدَى الْ

«Ündəp uluğ tabaru

Tawrak kəlip yügürgil,

Kurğak yılm budhun kör,

Kanda tüşər kodı il».

Yaşlı adam haylasa,

Dərhal yükür yanına,

Quraq ildə köçsə el,

Sən də köçüb ora get.

(Yaşlı, ulu bir adam səni çağırsa, dərhal onun səsinə səs ver, ona tərəf qos, yükür, qıtlıq, quraqlıq vaxtı el hara köçsə, sən də onunla bərabər köç get). El-obaya bir fəlakət üz versə, onunla birlikdə ol deməkdir.

Y ü g ü r d i: ol böz yükürdi =o, bezə əriş düzəldti», (yəqrər - yəqrəmək).

Y a m u r d i: kəsdi. «اَل ار يَغَاج يَمْرَدِي» adam ağac kəsdi». Başqası da belədir, (yəmrər - yəmrəmək) yamurur – yamurmak).

Y a p ı ş d i: yapışdı. «اَل يَلْمَ يُوكَا يَبِشَدِي» yəlim yüksəkə yapışdı = tutgal quş lələyinə yapışdı». Hər hansı bir nəsnə bir şeyə yapışsa və ya taxılsa, yenə belə deyilir.

Y a p ı ş d i: it keyikkə yapışdı=it geyiki tutdu, dişini keçirdi, yapışdı», (yəşər - yəşəmək) yapışar – yapışmak).

Y a d h ı ş d i: yayıldı. «اَل انَكْ شَاك يَدِشَدِي» ol anqar töşək yadhisidı =o ona döşək sərməkdə, yaymaqdə, döşəməkdə kömək etdi». Yarış üçün də belə deyilir, (yəşər - yəşəmək) yadhisur – yadhisəmək).

Y o d h u ş d i: ol kılıctın kan yodhuşdı = o, qılımcdan qan silməkdə kömək etdi». Kitabdan hər hansı bir şeyi silmək və hər hansı mayenin bir şeyin üstündəki izini silmək də belədir, (yəşər - yəşəmək) yodhusur – yodhusəmək).

Y ı d ı ş d i: yidişdi nənq = bir şeyin hissələri, parçaları bir-birinin içində çürüdü, yıprandı», (yəşər - yəşəmək) yidişur – yidişmək).

Y e d i ş d i: ol manqa yenqək yedişdi = o mənə heybənin kənarını tikməkdə kömək etdi». Boğcanın və buna bənzər şeylərin kənarını tikmək də belədir, (yəşər - yəşəmək) yedişür – yedişmək). Bundan əvvəlki fəlin məsdəri «yidişmak» yidişmək» şəklində ق ka ilədir.

«اڭى ترۇغ يېڭىشىدى» يېڭىشىدى Y ü d h ü s d i: yüklədi. «أَلْ أَكَى تَرْغِيْجِشِىْدِى» olar ikki tarıq yüdhüşdi = o iki adam buğda yüklemekdə bir-birinə kömək etdirilər». Başqası da belədir, yarış üçün də belə deyilir, ( يېڭىشۇر - يېڭىشماك yüdhüşür – yüdhüşmək).

Y a r a ş d i: uyuşdu, anlaştı. «الار اكى بىرشدى» olar ikki yaraşdı = onlar ikisi bir işdə bir-biri ilə uyuşdular, anlaştılar, dil tapdırılar». Bu şeirdə də işlənmişdir:

أَرْتَقْ بُلْبُلْ بِلَشْدِى

مَنِكْ تَغْرِيْرْ سِتِّشِىْدِى

بَسْتَا بِلَا يَرْشَمَاقْ

كَزْلَبْ ثَارْ تَايِمىِ

«Ortak bolup bilişdi,

Məninq tawar satışdı,

Bistə bilə yaraştı,

Kızləp tutar tayımı».

Ortaq olub tanışdı,

Mənimlə mal satışdı,

Bistə ilə anlaştı,

Gizlər mənim tayımı.

(Vəfasız bir adam haqqında deyir: o mənimlə tanışlıqdan sonra ortağım oldu, malımı satmaqdə mənə kömək etdi, ev sahibi ilə anlaştı, məndən dayçamı gizlədir). «Bistə» taciri evində qonaq saxlayan adammadıdır. Tacir onun evində qalır, o da tacirin mahni satır, qoyunlarını yiğir, tacir gedən zaman ondan hər iyirmi qoyuna bir qoyun alır. Toxsı, çigil, yağma boylarında belədir, özüm şəxsən görmüşəm, ( يېڭىشۇر - يېڭىشماق yaraşur – yaraşmak).

Y a r i ş d i: yarışdı. «أَلْ أَنِكْ بَرْ لَا أَتْ بِرَشْدِى» ol aninq birlə at yarışdı = o onunla at çapmaqda yarışdı».

Y a r i ş d i: tən töldü. «أَلْ أَنِكْ بَرْ لَا تَقْلِيرْشِدِى» ol aninq birlə tawar yarışdı = o onunla malı yarı-yarıya böldü». Miras bölgüsündə də belə deyilir, يېڭىشۇر - يېڭىشماق (yarişur – yarışmak).

Y o r i ş d i: yeridi, yürüdü. «أَلْ مَنْكْ بَرْ لَا يَرْشَدِى» ol məninq birlə yorışdı = o mənimlə yeriməkdə yarışdı».

Y o r i ş d i: torku yorışdı = ipək parça yol-yol oldu». Başqası da belədir. Bu, ipək parça yıpranmağa üz tutan zaman söylənir, يېڭىشۇر - يېڭىشماق (yarişur – yarışmak).

Y i r i ş d i: ayrıldı, bölündü. «أَلْ نَانِكْ يَرْشَدِى نَانِكْ يَرِيشَدِى نَانِقْ» yorışdı nənq = nəsnə yarıldı, bölündü».

Y i r i ş d i: irişdi. «أَرْ يَرْشَدِى» adam irişdi». Başqası da belədir, يېڭىشۇر - يېڭىشماق (yirişür – yirişmək).

Y i r i ş d i: zəiflədi. «أَتْ تَيِّشِى يَرْشَدِى» itin dişi quvadən düşdü, zəiflədi». Başqası da belədir.

Y a z i ş d i: ol anqar tüğün yarışdı = o ona düyün açmaqdə kömək etdi». Yarışma da belədir, ( يېڭىشۇر - يېڭىشماق yarişur – yarışmak).

Y a z i ş d i: ol manqa ya yarışdı = o mənə kiriş yaydan çıxarmaqdə kömək etdi». Başqası da belədir, يېڭىشۇر - يېڭىشماق (yarişur – yarışmak).

Y a g u ş d i: bir nənq birgə yağuşdı. «بِير نَانِكْ بِيرْ كَا يَعْشَدِى» bir nəsnə başqa bir nəsnəyə yaxınlaşdı». يېڭىشۇر - يېڭىشماق (yaglişur –aglişmak).

Y i g i ş d i: ol manqa buğday yiğisidir. «أَلْ مَنْكَا بَغْدَى يَغْشَدِى» o mənə buğda yiğmaqdə kömək etdi». Başqası da belədir, يېڭىشۇر - يېڭىشماق (yiglişur - yiğismək).

Y u f u ş d i: «الار اكى يُقْشِدِي» olar ikki yufuşdı = onlar ikisi bir-birilə yardımlaşdırılar, dost oldular», yufuşur – yufuşmak)<sup>80</sup>.

olar bir-birigə topik yuuşdı =onlar bir-birinə top yuvarladılar», yuuşur-yuuşmak).

Y a k i ş d i: «Ol anqar yaxıq yığışdı = o ona yaxı yaxmaqdə kömək etdi», (o, yara üstünə yaxı salmaqdə ona kömək etdi).

Yaklaşdırma anıq kəlməgi yakışdı = anıq kəlməgi yeqşdi. «İkən əməkdaşlığı yeqşdi» = onun gəlməsi yaxınlaşdı». Hər hansı bir şeyin gəlişi yaxınlaşanda belə deyilir. Tuti dilli danışan zaman «İkən ayriñi» = anıq irni yakışmas» deyilir ki, «sürətlə danışdığı üçün dədəqləri bir-birinə dəyməz» deməkdir, (yeqşur - yakışmaq).

T o k u ş d i: اذر تېشىدى «udhuz tokuşdı = qotur yayıldı», (nem olduğu üçün bədəndə qotur bir yerdən başqa yerə yayıldı), تېشۈر-تېشىمەق tokusur – tokusmak).

Yıkkış ol anqar tam yıķıṣdı = o ona divar yıxmaqda kömək etdi». Başqası da belədir, (yıķıṣur - yıķıṣmak).

Yıllışdı: سُقْلَرْ قُمْغَ يِلْشَدَى «suqlar kamuğ yılışdı = sular tamam ilişledi». Başkası da belədir, (yılışur - yılışmak).

olar bir ekindigə öğrenci yıldı - يىلىشدى «ألار بىر اكىنديكا أغرى يىلىشدى»، olar bir birini oğurluqda ittiham etdilər»، (يىلىشىپور - يىلىشماق)81.

بۇن بىر اكىندىنى يىشدى «Yoluşdular, yağma etdilər. budhun bir ekindini buluşdı = xalq bir-birini yağma etdi», يىشىۋر - يىشماق (yolusur – yolumak).

Y a m a ş d i: «أَنْكَرْتُونْ يَمْشِدِي» ol anqar ton yamaşdı = o ona pal-tar yamamaqda kömək etdi». Başqası da belədir, ( يَمْشُور - يَمْشِمَاق yamaşur – yamaşmak). Yarış üçün də belə deyilir.

Yonuşdı = olar bir birgə ok yonuşdı = onlar bir-birinə ox yonmaqdə kömək etdirilər». Yarışmaq və başqa şey üçün də belə deyilir, (yenişəq - yonuşur - yonusmak).

Yatılık tı: yadlaştı. «يَعْقُبَ كَشِي يَتَفَقَّدِي» (yağuk kişi yatıldı = qohum olan, yaxın olan adam yadlaştı), «يَتَفَقَّرُ - يَتَفَمَّقُ (yatıkar – yatıkmak).

Yutikti: يُتَقْتَى «yılkı yetikti = İlxi və mal-qara qardan öldü». İlxı və mal-qara soyuqdan qırılanda belə deyilir, (- يُتَقْتَى - yetikar - yetikmak).

يَزْفَار - يَزْقَمَاق (Yazkar - yazıkmak) «بِيل يَزْقَتى» = yaz fəsli girdi», yazkırtı – yazıkmak).

Y a ş ı k t i: كۆز يشقتى «göz yaşardı, göz yaşla doldu», (göz günəşdən və ya günəş şüalarından qamaşdı), (yaşkar - يشقار- yaşımak).

<sup>80</sup> Bəsim Atalayın fikrinçə, bu fəl həm «yufuşmak», həm də «yüsüşmək» şəklində ola bilər (DLT, III, s. 73). Çinlilər (DLT-Çin, III cild, s.71) və uyğurlar bu sözü «yüsüşdi» kimi oxumuşlar (TTD, III tom, bet 98). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə onu «yowusdi/yöwüsdü» şəklində vermişlər (DLT-2005, s.71).

<sup>81</sup> Bəsim Atalay bu sözü «yalışdı» şəklində oxumağı töklif etmişdir (DLT, III, s. 75). Salih Mütəllibov da eyni fikirdədir (TSD, III tom, bet 82). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yuhıldı» kimi (DLT-2005, s.708) oxumuşlar. Çinlilər (DLT-Çin, III cild, s.72) və uyğurlar isə onu «yalışdı» kimi vermişlər (TTD, III tom, bet 100).

**يَنْقُتى** Y a ġ i k t i: yağı oldu. بَكْلار بِيربِيركا يَنْقُتى ««بَكْلار بِيربِيركا يَنْقُتى»». bəglər bir birgə yağıktı = bəylər bir-birinə yağı oldular», (يَنْقَار - يَنْقَمَق) yağıkar – yağıkmak).

**يَبْلَدِى** Y a p u l d i: qapandı. قَبْغَ يَبْلَدِى ««قَبْغَ يَبْلَدِى»». kapuğ yapıldı = qapı qapandı». Hər hansı bir şey qapansa, yenə belə deyilir, (يَبْلُور - يَبْلَمَاق) yapulur – yapulmak).

**يَبْلَدِى** Y u b a l d i: əldən qaldı, əhəmiyyət verilmədi. اِيش يَبْلَدِى ««اِيش يَبْلَدِى»». iş yubalıdı=iş olduğu kimi qaldı», yubalur-yubalmak).

**يَبْلَدِى** Y e t i l d i: yetişildi. اَل سُوكَا يَبْلَدِى ««اَل سُوكَا يَبْلَدِى»». ol sügə yetildi = o qoşuna yetişildi». Başqası da belədir, (يَبْلُور - يَبْلَمَاق) yetilür – yetilmək).

**يَبْلَدِى** Y a d h i l d i: yayıldı. سُو يَبْلَدِى ««سو يَبْلَدِى»». qoşun yayıldı, ətrafa dağıldı». Başqası da belədir.

**يَبْلَدِى** Y a d h i l d i: sərildi. تُونْ كُونْكا يَبْلَدِى ««تونْ كُونْكا يَبْلَدِى»». ton küngə yadhıldı=paltar günəşə sərildi». Yayılan, sərilən hər şey barədə belə deyilir, (يَبْلُور - يَبْلَمَاق) yadhilur – yadhilmək).

**يَبْلَدِى** Y a d h i l d i: yayıldı. يَاعْ ثُونْدا يَبْلَدِى ««يَاعْ ثُونْدا يَبْلَدِى»». Yağ paltarda yayıldı». Başqası da belədir, (يَبْلُور - يَبْلَمَاق) yadhilur – yadhilmək).

**يَبْلَدِى** Y o d h u l d i: قان قِجْجَن يَبْلَدِى ««قان قِجْجَن يَبْلَدِى»». kan kihçtin yodhuldı = qan qılıncdan təmizləndi».

**يَبْلَدِى** Y o d h u l d i: اِنِكَ اَتَى اَنِينَ يَبْلَدِى ««اِنِكَ اَتَى اَنِينَ يَبْلَدِى»». onun adı xaqanın dəftərindən silindi». Silinən və yox edilən hər şey üçün belə deyilir, (يَذْلَر - يَذْلَمَاق) yodhulur – yodhulmək).

**يَبْلَدِى** Y e d h i l d i: يَنْكَاك يَبْلَدِى ««يَنْكَاك يَبْلَدِى»». yetgək yedhildi = boğça tikildi və içinoşya qoyuldu», (يَذْلَر - يَذْلَمَاق) yedhilür – yedhilmək).

<sup>82</sup> Bəsim Atalayın qeydində görə, bu söz yazma nüsxədə اِين aydın «aydın» şəklində ikən sonra düzəldilərək اِندِن andın» şəklinə salınmışdır (DLT, III, s.77). «Ay» əsgərin adı və auzuqası qeyd edilən dəftərdərdir.

**قَابِ يَرْلَدِى** kap yarıldı = qab yarıldı, tuluq yarıldı». Başqası da belədir, (يَرْلُور - يَرْلَمَاق) yarılır – yarılmak).

**بَتْقِ يَرْلَدِى** Y a r i l d i: ayrıldı, qopdu. بَتْقِ يَرْلَدِى ««بَتْقِ يَرْلَدِى»». butik yarıldı = budaq ayrıldı», (budaq ağacdan ayrıldı, qopdu). Hər hansı bir şey ayrılsa, yenə belə deyilir, (يَرْلُور - يَرْلَمَاق) yarılır – yarılmak)<sup>83</sup>.

**أَعْلَى بَشِكْتَنِ يَرْلَدِى** Y o r u l d i: اَعْلَى بَشِكْتَنِ يَرْلَدِى ««اعْلَى بَشِكْتَنِ يَرْلَدِى»». اوğul beşiktin yoruldu = uşaq beşik-dən açıldı», (يَرْلُور - يَرْلَمَاق) yorulur – yorulmak).

**ثَكُونِ يَرْلَدِى** Y a z i l d i: açıldı. ثَكُونِ يَرْلَدِى ««ثَكُونِ يَرْلَدِى»». Başqası da belədir, (يَرْلُور - يَرْلَمَاق) yazılır – yazılmak)<sup>84</sup>.

**يَسِيلِدِى** Y a s i l d i: اِيش يَسِيلِدِى ««اِيش يَسِيلِدِى»». iş yasıldı = iş buraxıldı, tərk edildi».

**يَسِيلِدِى** Y a s i l d i: يَا يَسِيلِدِى ««يَا يَسِيلِدِى»». ya yasıldı = kiriş yaydan çıxarıldı».

**يَسِيلِدِى** Y a s i l d i: سُو يَسِيلِدِى ««سو يَسِيلِدِى»». sü yasıldı=qoşun dağıldı, tərxis edildi». يَسِيلُور - يَسِيلَمَاق yasılır – yasılmak).

**قَانِ يَشْنَدِى** Y u ş u l d i: kan yuşıldı = qan fişqirdı», (yaradan qan fişqirdı). Başqası da belədir, (يَشْلُور - يَشْلَمَاق) yuşulur – yuşulmak).

**اِنِكَ الْكَيِ اِيشْقَا يَشْنَدِى** Y u ş i l d i<sup>85</sup>: anmq ələgi işka yuşıldı = onun əli işə yatdı, əli işə uyuşdu».

**يَشْلَدِى** Y u ş i l d i<sup>86</sup>: sirkə və ya boza kimi şeylər güümün lüləsindən axsa, yenə yuşıldı» deyilir, (يَشْلُور - يَشْلَمَاق) yuşulur – yuşulmak).

**يَغْلَدِى** Y a ġ i l d i: يَغْمُر يَغْلَدِى ««يَغْمُر يَغْلَدِى»». Başqası da belədir, (يَغْلُور - يَغْلَمَاق) yağılur – yağılmak).

<sup>83</sup> Bu sözün «yarılmak» deyil, «yırilmak» olacağrı barədə Bəsim Atalayın qeydi var (DLT, III, s.78).

<sup>84</sup> Bu sözün müzəresini və məsdərini Bəsim Atalay qoymuşdur (DLT, III, s. 78).

<sup>85</sup> Çinlilər (DLT-Cin, III cild, s.76) və uyğurlar bu sözü «yuşıldı» (TTD, III tom, bet 105), Salih Mütləlibov isə «yeşildi» kimi (TSİ, III tom, bet 87) oxumuşlar.

<sup>86</sup> Salih Mütləlibov bu sözü «yuşıldı» kimi (TSİ, III tom, bet 87) oxumuşdur.

Y ı g ı l d ı: «اَر اِبْشِنْ يَغْلُدِي» = adam işdən çəkindi, qaçdı». Başqası çəkindirse, yenə belə deyilir. Bu fəl həm təsirli, həm də təsirsizdir, بَغْلُور- يَغْلَمَق (baglour - yaghlaq) (yiğilur – yiğilmak).

Y ı g ı l d ı: «بَدْنُون يَغْلُدِي» = budhun yiğildi = xalq toplandı».

Y ı g ı l d ı: «يَرْمَاق يَغْلُدِي» = yarmak yiğildi=pul yiğildi». Başqası da belədir.

Y ı g ı l d ı: «ثَرَاق يَغْلُدِي» = toprak yiğildi = torpaq yiğildi». Başqası da belədir, بَغْلُور- يَغْلَمَق (baglour - yaghlaq) (yiğilur – yiğilmak).

Y u w u l d ı: «أَغْلَان يَغْلُدِي» = oğlan yuwuldu = oğlanın ağılı başına gəldi», (ərköyünlüyü yatışdırıldı), بَغْلُور- يَغْلَمَق (baglour - yaghlaq) (yuwulur – yuwulmak).

Y u w u l d ı: «ثِيق يَغْلُدِي» = topik yuwuldu = top yuvarlandı». Başqası da belədir. بَغْلُور- يَغْلَمَق (baglour - yaghlaq). Bu şeirdə də işlənmişdir:

أَيْدِمْ أَنْكَرْ سَقْلَمَا

فَلْبَقْ أَذْوَ يَقْلَمَا

يُفْغَا سَقْنَ سَقْلَمَا

قَبْتَى مَنْكَ قَايْمَى

«Aydim anqar sawulma,

Kulbak udhu yuwulma,

Yuwğa suwin suwulma,

Kaptı məninq kayımı».

Dedim ona sovulma, getmə,

Kulbak tərəfə axma,

Çirkli su ilə sulanma,

Qapdı mənim kayımı.

(Haqsızlığa uğrayan bir adamdan bəhs edərək deyir: ona dedim ki, getmə, Kulbak tərəfə axma (Kulbak adam adıdır), onun

yolunda yuvarlanması, çirkli suya həvəs göstərmə, kay oymağından gətirilmiş kələmi qapdı).

Y ı g ı l d ı: «سُو يَغْلُدِي» = qoşun yetişdi, gəlib çatdı»<sup>87</sup>.

Y e w ü l d ı: «بَكْنَى يَغْلُدِي» = bəknı yewüldi=boza yetişdi», (bu, bugda və daridan düzəldilən bir içkidir).

Y ı g ı l d ı: «بَلْكَ يَغْلُدِي» = ağıl kamilləşdi». Hər hansı bir şey kamilləşsə, yetişsə, yaşını-başım alsa, yenə belə deyilir, بَغْلُور- يَغْلَمَق (baglour - yaghlaq) (yewülür – yewülmək).

Y a k ı l d ı: «اَنْكَر يَغْلُدِي» = ona toxunuldu», (ona yaxınlaşıldı), بَغْلُور- يَغْلَمَق (baglour - yaghlaq) (yakılır – yakılmak).

Y u k u l d ı: «ثُونَقا قَرَا يَغْلُدِي» = paltara qara bir şey bulaşdı, suvandi». Başqası da belədir, (yukulur – yukulmak).

Y ı k ı l d ı: «تَام يَغْلُدِي» = divar yıxıldı». Başqası da belədir, بَغْلُور- يَغْلَمَق (baglour - yaghlaq) (yıkılır – yıkılmak).

Y a m a l d ı: «تَون يَمْلَدِي» = paltar yamandı». Başqası da belədir, بَغْلُور- يَمْلَمَق (baglour - yaghlaq) (yamalur – yamalmak).

Y a n u l d ı: «بَجَك يَنْلَدِي» = bıçaq yanuldu = bıçaq itiləndi», (qılinc itiləndi). Hər hansı bir şey ələ sürtülərək itilənsə, belə deyilir, بَغْلُور- يَنْلَمَق (baglour - yaghlaq) (yanulur – yanulmak).

Y o n u l d ı: «يَغَاج يَنْلَدِي» = ağac yonuldu». Başqası da belədir, بَغْلُور- يَنْلَمَق (baglour - yaghlaq) (yonulur – yonulmak).

<sup>87</sup> Hər iki nüsxədə «yiğildi» şəklində olan bu söz yanlışdır. Bundan sonra gələn sözdən də anlaşılaçığına görə, bu söz «yewüldi» şəklində olmalıdır. Bəsim Atalay (DLT, III, s.81) və Salih Müjtəlibov (TSD, III tom, bet 89) «yewüldi», Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər (DLT-2005,s.688) «yewildi» şəklində oxumuşlar. Çinlilər (DLT-Çin, III cild, s.78) və uyğurlar həmin sözü və ondan sonrakı sözü «yəvildi/yəvüldi» şəklində (TTD, III tom, bet 109) vermişlər.

<sup>88</sup> Bu söz də yanlışdır: «yewüldi» şəklində olmalıdır.

## BU BABIN MÜZAƏF OLANLARI

**يَلْلَدِي** Y a l a l d i: «اڭىر قىرغ يلا يىلدى» = o, quru töhmətlə töhmətləndi», (o, yalançı bir töhmətlə ittiham edildi), **يَلْلُور-يَلْلَمَاك** (yalalur – yalalmak).

**يَلْلَوْر-يَلْلَدِي** Y ü l e l d i: «تم يىلدى tam yüləldi = divara dirək vuruldu», (yüləlür – yüləlmək).

**يَلْلَوْر-يَلْلَمَاك** (yülli-lür – yüllilmək) Y ü l i l d i: «سَاج يىلدى saç yülildi = saç yolundu», (yülli-lür – yüllilmək).

**يَبِنْدِي** Y a p i n d i: «ار قَلْفَن يَبِنْدِي» = er kalkan yapındı = adam qalxanla örtündü».

**يَبِنْدِي** Y a p i n d i: «ال قَبْغ يَبِنْدِي» = ol kapuğ yapındı = o, qapını təkbaşına bağladı», **يَبِنْوْر-يَبِنْمَاك** (yapınur – yapınmak).

**يَبِنْدِي** Y u b a n d i: «ار ايشتن يَبِنْدِي» = adam işdən çəkin-di», (adam işi buraxdı). **يَبِنْمَاك** (yubanur – yubanmak).

**يَجَنْدِي** Y a ç a n d i: «ال مَنْدِين يَجَنْدِي» = ol məndin yaçındı = o məndən utandı, həya etdi», (o məndən sıxıldı, işdə məni üstələməmək üçün həya etdi), **يَجَنْوْر-يَجَنْمَاك** (yaçanur – yaçanmak).

**يَبِنْدِي** Y a d h i n d i: «ال تُونْن كُونْكَا يَبِنْدِي» = ol tonun küngə yadhındı = o, paltarımı günün altına sərdi, yaydı». Paltardan başqa şey sərilsə, yenə belə deyilir, **يَبِنْوْر-يَبِنْمَاك** (yadhinur – yadhinmak).

**يَبِنْدِي** Y o d h u n d i: «ال كُوزْدَن يَاش يَبِنْدِي» = ol közdən yaş yodhundi = o, gözdən yaşı sildi». Bir adam bir şeyi başqa bir şeydən təkbaşma silsə, yenə belə deyilir, **يَبِنْوْر-يَبِنْمَاك** (yodhunur – yodhunmak).

**يَرْنَدِي** Y a r a n d i: «ات يَرْنَدِي» = at cıdırda sürülərək alışdırıldı, öyrədildi».

**يَرْنَدِي** Y a r a n d i: «اَل منكا يَرْنَدِي» = ol manqa yarandi = o mənə yarındı, **يَرْنَوْر-يَرْنَمَاك** (yaltaqlandı), **يَرْنَدِي** Y a r i n d i: «اَل بُتَق يَرْنَدِي» = o, budağı özü təkbaşına yarmağa təşəbbüs etdi». Başqası da belədir, **يَرْنَوْر-يَرْنَمَاك** (yarmur – yarınmak).

**يَزِنْدِي** Y a z i n d i: «اَر قُورْن يَزِنْدِي» = adam qurşağını açdı, **يَزِنْوْر-يَزِنْمَاك** (yazinur – öz-özünə açdı). Başqası da belədir, **يَزِنْمَاك** (yazinmak).

**يَغِنْدِي** Y i g i n d i: «اَر اوْزِنْكَا يَرْمَاق يَغِنْدِي» = adam özinqə yarmak yiğindi = adam özünə pul yiğdi», **يَغِنْمَاك** (ygınur - yiğinmak).

**يَكْنَدِي** Q ul tənqrigə yükündi=qul tanrıya səcdə etdi», **يَثِنْ بُرْخانْقَا يَكْنَدِي** toyin burxanka yükündi = toyin [buddist raliibi] bütə səcdə etdi».

**يَكْنَدِي** Y ü k ü n d i: «اَل منكا يَكْنَدِي» = o manqa yükündi=o mənə boynunu əydi, məni saydığını üçün əyildi», **يَكْنَوْر-يَكْنَمَاك** (yükünür – yükünmək). Bu şeirdə də işlənmişdir:

يَكْبَ مَنْكَا إِمْلَدِي  
كَزْمَ يَاشِنْ يَمْلَدِي  
بَغْرَمْ باشِنْ أَمْلَدِي  
الْكَنْ بَلْبَ الْكَجَار

«Yüknüp manqa imlədi,  
Közüm yaşın yamladı,  
Bağrım başın əmlədi,  
Əlkin bulup ol keçər».

Boyun əyib mənə işarə etdi,  
Gözümün yaşını sildi,  
Bağrımın yarasını sağaltdı,  
Qonaq olub keçdi.

(Sevgilisini xəyalında canlandıraraq deyir: o mənə salam verdi, mənə tərəf işarə etdi, gözümün yaşını sildi, ciyərimin yarasını sağaltdı, o bir qonaq idi, keçib getdi).

**Y a l i n d i:** «اَرْ يَنْدِى» ar yändi = adam soyundu». Başqası da belədir, (**يَلْنُورُ - يَلْنَمَاقُ**) yalınur – yalnızmak).

**Y o l u n d i:** «سَجْ يَنْدِى» saç yoldı = saç yolundu».

**Y o l u n d i:** «فَلْ يَنْدِى» kul yolundı=qul azad edildi», (qul öz sahibinə fidyənin dəyərini ödəyərək azad olundu).

**Y o l u n d i:** «بَلْ يَنْدِى» bulun yoldı = əsir buraxıldı», (fidyə ödəyən əsir sərbəst buraxıldı).

**Y o l u n d i:** «أَرْ اَغْتَ يَنْدِى» urağut yoldı = qadın ərinə pul verərək boşandı», (**يَلْنُورُ - يَلْنَمَاقُ**) yolunur–yolunmak).

**Y a m a n d i:** «اَرْ تُونِنْ يَمْنِدِى» ar tonm yamandı=adam paltarını təkbaşına, başqasının köməyi olmadan özü yamadı», (**يَمَانُورُ - يَمَانَمَاقُ**) yamanur – yamanmak).

**Y u m u n d i:** «اَلْ كُوزْنَ يَمْنِدِى» ol közin yumundı = o özünü gözünü yumurmuş kimi göstərdi», (**يَمَثُورُ - يَمَنَمَاقُ**) yummur – yummak).

**Y o n u n d i:** «اَلْ يَغَاجْ يَنْدِى» ol yiğac yonundı = o özünü ağac yonurmuş kimi göstərdi». Başqası da belədir, (**يَلْنُورُ - يَلْنَمَاقُ**) yoninur – yonınmak).

## BUNUN BAŞQA BİR NÖVÜ

**Y a y i n d i:** «اَلْ سُقْدَا تُونِنْ يَيْنِدِى» ol suwda tonm yayındı = o, paltarını suda başqasının köməyi olmadan özü yayıb yudu», (**يَيْنُورُ - يَيْنَمَاقُ**) yayınur – yayınmak).

## SONU HƏRFİ-İLLƏTLİ OLANLAR

**Y u b a d i:** «اَرْ اِشْعَ يَبَادِى» ar işığ yubadı=adam işi ciddiyə almadı, üzüstü buraxdı, üstünə düşmədi», (**يَبَار - يَبَارِمَاقُ**) yubar – yubamak).

**Y i d h i d i:** «اَتْ يَذِيدِى» et yidhidı = et iyələndi, et qoxdu». Hər hansı bir şey pis qoxsa, yenə belə deyilir, (**يَذِير - يَذِيمَاقُ**) yidhir – yidhımk).

**Y a r u d i:** «كُونْ يَرْوُدِى» kün yarudi = günəş işiq saçdı». Qaranlıq bir yerə işiq düşsə, yenə belə deyilir, (**يَرْوُر - يَرْوَمَاقُ**) yarur – yaruınmak).

**Y a r a d i:** «اَلْ نَانْكَ اَنْكَرْ يَرَادِى» ol nənq anqar yaradı = o şey ona yaradı, uyğun geldi», (**يَرَار - يَرَامَاقُ**) yarar – yaramak). Bu atalar sözündə də işlənmişdir: «اَتَأْ تُونَى اَغْلَ قَا يَرَاسَا اَتَاسِنْ تِلَامَاسْ» ata tonı oğulka yarasa atasın tiləməs = atasının paltarı oğlunun əyninə olsa, ondan sonra atasını istəməz», (bundan sonra atasının mirasını almaq üçün onun yaşamasını istəməz). Bu sözdə başqa bir məna da vardır. O da budur: artıq o çağda uşaq atasına möhtac olmaz. Bu sözdən çıkış edən oğuzlar (**يَوْلَ يَرَاسَنْ**) yol yarasun» deyirlər ki, «yol diləyinə uyğun olsun, uğurlu olsun» deinəkdir.

**Y o r i d i:** «اَرْ يَرِيدِى» ar yoridi = adam yürüdü, yeridi». Başqası da belədir, (**يَرِير - يَرِيمَاقُ**) yorır - yorımak). Bu atalar sözündə də işlənmişdir: «شَلَّا يَزْبَ كَنْدَرْ سَقْنَوْرُ، كَجَكَدا اَذْلَبَ الْغَافِنَوْ سَقْنَوْرُ» tünlə yorup kündüz

səwnür, kiçikdə əwlənip<sup>89</sup> ulğadhu səwnür=yolu gecə ikən gedən gündüz sevinər, çünkü o, yolu görmədən getmişdir, gənc ikən evlənən adam isə yaşa dolanda sevinər, çünkü uşaqları işləyərək onun ehtiyacını ödəyərlər, adam rahat olar».

يَرَار - يَرَامَق (Yıradı) «Yıradı: يَرَادِي نَانْكَ»: «Yıradı nənq = nəsnə uzaqlaşdı», (Yıradı yırar-yıramak).

يَزَادِي (Yızadı) «أَرْ قَشْلَاغْ دَا يَزَادِي»: «Yızadı: يَزَادِي ər kışlağda yazadı = adam yazı qışlaqda keçirdi». Başqası da belədir, yazar – yazamak).

يَزَادِي (Yızadı) «قُوْيِي يَزَادِي»: «Yızadı: koy yozadı = qoyun qısır qaldı». Hər hansı dişi heyvanın üstünə erkək aşsa, ancaq döl tutmasa yenə belə deyilir. (Qıraqdan başqa hər hansı heyvan öz erkəyi ilə cütləşsə, ancaq döl tutmasa, yenə belə deyilir). Qıraq üçün «بِي قَسِيرْ بُنْدِي» bi kısır boldı = qıraq qısır qaldı» deyilir<sup>90</sup>. yozar – yozamak).

يَزَادِي (Yızadı) «بِرَّاكْ قَمْعِي يَزَادِي»: «Yızadı: يَزَادِي yəzək kamuğ yerig yəzədi = qoşunun avanqardı bütün yeri dolaşdı», (qoşunun avanqardı düşmənin olub-olmadığını yoxlamaq üçün hər yanı gəzdi), yəzər – yəzəmək). Bu söz az işlənir.

يَشَادِي (Yashadı) «أَرْ أَزُونْ يَشَادِي»: «Yashadı: يَشَادِي yaşadı. «أَرْ يَشَادِي يَشَادِي»: «Yashadı: يَشَادِي yaşar – yaşamak).

يَرَوْدِي يَشَوْدِي (Yarudi – yashodi) «أَرْ يَرَوْدِي يَشَوْدِي»: «Yarudi – yashodi: adam kefləndi, sevindi». «أَرْ يَرَوْدِي يَرَوْدِي»: «Yarudi: sözü tək işlənmir,

<sup>89</sup> Bu söz «اذلنیپ» kimi yazlsa da, əslində «əwlənip» olmalıdır. Zaten yazma nüsxədə sonradan ince bir qələmlə sətirlərin arasına «əwlənip» sözü əlavə edilmişdir. Üstəlik, bu, «evlənmək» mənasındadır və atalar sözündə də məhz bu söz, bu məna tələb olunur.

<sup>90</sup> Bəsim Atalay «bi» sözünün V.V.Radlovun lüğətində və «Lügəti-cağatayı»də «biyə» şəklində keçdiyini qeyd etmişdir (DLT, III, s. 88).

يَرُورِيشُور - يَرُومَاق - (yurur-işşor - yurumak) «يَشَوْدِي» sözü ilə birlikdə işlənir, (yurur-yaşur - yarumak-yaşumak).

يَغُودِي (Yagodi) «أَرْ كَلْمَاكِي يَغُودِي»: «Yagodi: بَكْ bək kəmləgi yağıdu = bəyin gəlişi yaxınlaşdı». Başqası da belədir, yagur – yağımak).

يَلَادِي (Yeladı) «أَلْ انْكَرْ أَغْرِي يَلَادِي»: «Yeladı: ol anqr oğrı yaladı = o onu oğurluqda ittiham etdi». Başqası da belədir, yalar – yalamak).

يَلَامَك (Yelamak) «أَلْ تَامِغْ يَلَادِي»: «Yeladı: ol tamıq yulədi = o, divara dəstək üçün dayaq vurdu». Başqası da belədir, yüləmək). Bu şeirdə də işlənmişdir:

الْغَنِي تَلَرْمَن  
تَفَارِين يَلَارْمَن  
تِلْكَ نِي بُلَارْمَن  
يَلْقَمْ انْكَرْ ابْلُور

«Uluğnı tilərmən,  
Tawarın yulərmən,  
Tiləknı bularmən,  
Yılkım anqr üplənür».  
Böyüklüyü dilərəm,  
Mala güvənərəm,  
Diləyimə çataram,  
Onun üçün sürüm yağmalanar.

(Bilgi istəyirəm, mala güvənirəm, (bununla ululuq murad edilir), arzuma çatıram, buna görə malim və sürüm yağmaya uğrayır).

يَلِيدِي (Yelidi) «أَرْ سَاجْ يَلِيدِي»: «Yelidi: ər saç yulidi = adam saçını qırxdırdı, təraş etdirdi». يَلِير - يَلِيمَاك (yelir - yelimak) (yulur – yulimək).

Y u l u d i: «بَكْ بُدُونْغَ يَلِيدِي» bəg budhunuğ yuludu = bəy buduna yardım etdi», (بَلِيرْ - يَلِيمَاق) <sup>91</sup>.

Y 1 1 i d i: «سُفَ يَلِيدِي» suw yıldı = su ilqılaşdı, su ilindi». Başqası da belədir, (بَلِيرْ - يَلِيمَاق).

Y a m a d i: «أَلْ تُونْ يَعَادِي» ol ton yamadı = o, paltar yamadı». Başqası da belədir, (يَمَار - يَمَامَاق) <sup>92</sup>.

Y a n u d i: «أَرْ بِجَاكْ يَنْوَدِي» ar biçək yanudi = adam biçaq itilədi».

Qılınc və qılınca bənzər şeylər itilənsə, yenə belə deyilir.

Bir şey itiləndikdən sonra el üstünə sürtülsə, yenə bu söz işlənir, (يَنُور - يَنُومَاق), yanur - yanumak).

Y e n i d i: «أَراغُتْ يَنِيدِي» urağut yənidə = qadın doğdu», (بَلِيرْ - يَنِيمَاق) <sup>93</sup>.

yənir - yənimək).

#### [Qayda]:

Bu söz ancaq bir neçə məqamda işlənir.

Əsasən qadın doğanda işlənir, heyvan doğan zaman doğulan şeyin adı çəkilir və ona لادى [-ladı şəkilçisi] artırılaraq fəl yaradılır. Məsələn, inək doğsa, انکاک بُزاغُلادى «inək buzov doğdu, buzovladı» deyilir ki, «inək buzov doğdu, buzovladı» deməkdir. Burada بُزاغُو «buzağı» sözünə لادى [-ladı şəkilçisi] əlavə edilmiş və fəl yaradılmışdır. Quş balasına «بلا bala» deyilir. Quş bala çıxarsa, bu qaydaya müvafiq şəkildə فش بلا لادى «kuş balaladı» deyilir. Bu söz qıraq üçün işlənmir. Qıraq

balasına «قُلن kulun» [yəni qulun] deyilir. Qıraqın balaladığını bildirmək üçün قُسرَقْ فُنَادِي «kısrankulnadı» deyilir. Burada əslində «قُنلادِي kulunladı» deyilməli idi, lakin belə deyilmir. Çünkü ۇn ilə چ1 hərfi eyni məxrəcdəndir və bunlar dəyişirlər<sup>93</sup>. Ona görə də sözdə ixtisar meydana gəmişdir. Bu şəkildə ارسَلَنْ آنوْكَلَدِي «arslan ənükłədi» deyilir. Başqası da belədir. اراغُتْ يَنِيدِي «urağut yənidə» ibarəsinin etimologiyasında iki izah vardır. Birincisi: «يَنِيكْ نانِكْ يَنِيدِي» nənq» sözündən alınmış olmasıdır, «يَنِيكْ نانِكْ يَنِيدِي» deyilir. Bu sözdə ۇn hərfi kəsrəlidir. Qaydaya görə, ۇn hərfi fəthəli olmalı idi. İkincisi: «بَيْنَ يَنِيدِي» sözündən alınmış olmasıdır. «بَيْنَ يَنِيدِي» bədən deməkdir. Qadın öz bədənindən bir bədən çıxarmışdır. Bu izahın ikisi də gözəldir.

Üç hərflilər bölməsi bitdi.

<sup>91</sup> Bəsim Atalay bu nümunənin türkəsini («bəg budhunuğ yuludu») və onun ərəbcədən tərcüməsini («bəy buduna yardım etdi») basma nüsxədə olduğu kimi vermişdir, ancaq ərəbcə bəzi ibarələrin yanlış yazıldığı, əslində bunun «bəy qövmünü yağma etdi» mənasına gəldiyini bildirmişdir (DLT, III, s. 90).

<sup>92</sup> Bu sözün müzare və məsdrəni Bəsim Atalay qoymuşdur.

<sup>93</sup> Əslində burada dəyişən yox, düşən hərf vardır.

DİVANÜ LÜGAT-İT-TÜRK  
TİPKIBASIMI


"FAKSİMILE"

1941

ANKARA

ALMEDUN KİRALİ YAYNAŞMA

«Divanü lügat-it-türk». Yazma nüsxənin faksimilesi (1941).



«Divanü lügat-it-türk». Yazma nüsxənin faksimilesi (1990).

عَنْقِهِ بِلُغَةِ الْعَرَوَيَّةِ إِلَى لِغَةِ جِبَرِيلٍ حَتَّى أَنَّهُ أَمْرَأٌ يَمْوِيهُ بِيَتِهِ بِالظِّيَّةِ الْحَرِّ  
جَبَرِيلُ حَبْرَمَاكَ وَيُقَالُ بِوَيْكَ أَتَغْ حَرْتَرْدِيَ إِلَى هَذَا الْمَلْكِ وَثَقْلَهُ الْخَفْضَ  
ظَهَرَ الْفَرِسُ كَذِي يَعْتَلُ الْفَرِسَ الدَّبِرِ وَغَيْرُهُ مِنَ الْحَمَلِ يَخْفَضُ حَرْتَرْجَتْرَمَاكَ  
وَيُقَالُ الْبَيْغَ حَرْتَرْدِيَ إِلَى أَنَّهُ أَمَدَ الْجَبَلَ الْوَاهِي وَكَذَلِكَ إِذَا أَمَدَ امْعَانَ  
الشَّاهِ حَرْتَرْرُ كَذَلِكَ بِرَأِيَ بَيْنَ الْمُحْجَنِينَ وَيُقَالُ إِلَى تَكُونَ حَكْتَرْدِيَ إِلَى أَنَّهُ  
أَمَرَ بِشَرِّ عَقْدَةَ الْزَّرْمَةِ وَغَيْرُهَا حَكْتَرْجَتْرَمَاكَ وَيُقَالُ الْجَفَاقَ حَقْتَرْ  
إِلَى أَنَّهُ أَقْرَجَهُ النَّسْدُ وَكَذَلِكَ إِذَا أَوْقَعَ النَّشَاجُ بَيْنَ الْجَلَيزِ وَأَغْرَى بَيْنَهَا  
جَقْتَرْجَقْتَرْمَاكَ وَيُقَالُ الْقَشْخَ قَازْقَاجْتَرْدِيَ إِلَى أَنَّهُ حَمْلَ بَازِيَّةٍ عَلَى  
الْاِنْقِصَاصِ عَلَى الْبَطْ وَغَيْرِهِ حَقْتَرْجَقْتَرْمَاكَ وَيُقَالُ إِلَى أَنَّهُ حَقْتَرْ  
إِلَى أَنَّهُ أَمَرَ بِأَخْرَاجِهِ مِنَ الْبَيْتِ وَجَوَوْ حَقْتَرْجَقْتَرْمَاكَ وَيُقَالُ الْتَوْنَ  
حَقْتَرْدِيَ إِلَى أَنَّهُ وَضَعَ ثَوْبَهُ فِي مَوْضِعٍ نَدِيجٍ حَتَّى نَدِيَ حَقْتَرْجَقْتَرْمَاكَ  
وَيُقَالُ أَنَّهُ حَكَكَ حَكْتَرْدِيَ إِلَى أَنَّهُ أَنْقَطَهُ نُقْطَ الْكِتَابِ وَيُقَالُ إِلَى أَنَّهُ حَكْتَرْ  
إِلَى أَنَّهُ أَفْصَرَ فَرَسَهُ مِنَ الرَّهْصَةِ وَغَيْرُهَا حَكْتَرْجَتْرَمَاكَ وَيُقَالُ إِلَى أَنَّهُ  
تَقْسِيَنَ حَكْتَرْدِيَ إِلَى أَنَّهُ اسْتَنَاخَ بَعِيَّهُ وَكَذَلِكَ يُقَالُ الْكِشَ الشُّونْدَنَ  
حَكْتَرْدِيَ إِلَى أَنَّهُ أَخْلَصَ الْمَهْبَبَ مِنَ الْفَصَنَةِ بِالْإِذَابَهِ وَأَرْسَيَهُ فِي الْأَضْضَ  
حَكْتَرْجَكْتَرْمَاكَ وَيُقَالُ إِلَى أَنَّهُ جَلْتَرْدِيَ إِلَى أَنَّهُ أَصْرَعَهُ إِيَاهُ وَيُقَالُ  
إِلَى سِكْ جَلْتَرْدِيَ إِلَى أَنَّهُ أَمَرَ بِشَرِّ إِنَّ الصَّالَةِ وَكَذَلِكَ كُلُّ كَلَامٍ إِذَا

# كِتَابُ

# لِلْوَاعِدِ الْمُكَفَّلِ

مؤلفي :

محمد بن الحسين بن محمد الكاشفري

تاریخ تأیین

٤٦٦ هجری

بویکانه کتاب معرف نظرات جلیله سنه تقدیریمه حلب  
وقردار اسبق دیاربکری عسلی امیری افندیمک کتبخانه سدن  
استماره اوشه رق طبع و توشیل ایدلشدر

بسه ذات

برنجی طبی

دارالخلافة الملبیه — نطبعة عامه  
1333

◀ ٢٩٩ ▶

وينقال وات سكيلادي . اي هنالكتب في المزد ونحوه . وينقال  
سوف سكيلادي . اي برد الماء . اي كادان يخدم . وينقال . فلامق  
سكيلادي . اي طافت ذئب . [ سكيلادي . سكيلادي .  
وينقال . او شكلادي . اي جعل اورجل محل لا يقال ولا فهو يقال .  
[شكيلادي . شكلادي ].

وينقال . ز مكيلادي . اي عن الرجل الدمع . هذاه هو الاصل  
تم جعل هذه في الكلام بشهادة قائل العرب . مما يلى انت . وذلك  
انه يبعى ان يدع الشدة لا جعل الدمع وهو جان عظمه . فمن  
اكرم مذنه الشدة لا خله وقد تم اليه الدمع يكون مخترقا . ثم جعل  
هذه شدة سكر من وجد من الانانية الصالحة لجعلها هذه . وقل  
في بيت سكيلادي . سهل سكيلادي و بالكليلادي  
وزن باب (٠) سكيلادي . تلك التي قرأت بعدى  
يصف الرجال هن حيت و يقول بأنه حمة فطمة . وأجده جزحة الذي  
كان به . قسم (٠) الرجال من الاموال التي تهبيها . وتحقق ابطال المدقق .  
**﴿ الْمَنَلْ مَثَة ﴾**

(١) يقال . اورج سكيلادي . اي انه آخذ فزعة وغيرة .  
[ سكيلادي . سهل سهل ]

BIBLIOTHECA ORIENTALIS HUNGARICA I.

# MITTELTÜRKISCHER WORTSCHATZ

NACH

MAHMUD AL-KASPARTIS DIVÂN LİFTÂT AT-TURK

BEARBEITET

VON

C. BROCKELMANN.

MIT Unterstützung der Ungarischen Akademie der Wissenschaften  
und aus Antrittsbeiträgen von der KÖRÖSI OSOMA-GESellschaft

HUDBAPSI  
KÖRÖSI OSOMA-GESSELLSCHAFT | OTTO KÄB KASSOWITZ  
1928.

TÜRK DİL KURUMU YAYINLARI: 523

# DİVANÜ LÜGAT-İ-TÜRK TERCÜMESİ

III

Çeviren  
BESİM ATALAY

puza benzer şeyle dikmek için toprakta yarıklar ve çukurlar yaptı). Bir adam germeç, büvet yaparsa yine böyle denir, (قُشْلَازْ قُرْلَامَاقْ - kırlar-kırلامak).

**قُشْلَادِي**: "اَرْقُقْشَلَادِي" arık kaşladı = o, ırmağa kaş, germeç, büvet yaptı". Birisi bir adamın başına vurursa yine böyle denir, (قُشْلَادِزْ - قُشْلَامَاقْ - kırlar - kaşlamak).


**كُوشْلَادِي**: "بَكْقُشَلَادِي" Beg kuşladı = Bey kuş avladı", (قُشْلَادِزْ - قُشْلَامَاقْ) (kuşlar - kuşlamak).

**كِشْلَادِي**: "اَرْأَفْنَا كِشْلَادِي" er ewinde kışladı = adam evinde kışladı". Başkası da böyledir, (قُشْلَادِزْ - قُشْلَامَاقْ) (kışlar - kışlamak).

**كِنْلَادِي**: "اَلْبِجَاكْ كِنْلَادِي" ol biçek kınıladı = o, biçak kını yaptı". Başkası da böyledir, (قُشْلَادِزْ - قُشْلَامَاقْ) (kınlar - kınlamak).

**كِلْلَادِي**: "اَغْلَانِقْ كِلْلَادِي" oglanı kötüledi = gocuğa fenalık yaptı". Başkası da böyledir, (قُشْلَادِزْ - كِلَامَاتْ) (kötler - kötülemek).

**كِدْلَادِي**: "اَزْكِدَلَادِي" er kedhledi = adam çabaladı", (adam kuvvetli kimseleinin yaptığını yaptı), (كِدَلَادِزْ - كِدَلَامَاتْ)



«Divanü lügat-it-türk». III cild. Salih Müttelibovun özbek dilinə tərcüməsi

**بُخسادى** бухсаді: **أَلْ آنَكْرُ بُخسادى** ол анар бухсаді — у унинг буйруғидан тортнинди, бош тортди, ишни (истамаган ҳолда, мажбурий суратда) бажарди. (бұксар, бұксамақ).

**جَبْسادى** чәпсаді: **أَلْ سُقْدَا جَبْسادى** ол сувда чәпсаді — у сувда сузмоқ истади. (жісамақ). **جَبْسَامَك** чәпсәр, чәпсәмәк).

**سَتْسادى** сатсаді: **أَلْ آتَنْ سَتْسادى** ол атїн сатсаді — отини сотмоқ истади. Башқаси ҳам шундай. (сатсар, сатсамақ),

**سَرْسادى** сүрсаді: **أَلْ آتَغْ سَرْسادى** ол атїр сүрсаді — отни чоимоқ истади. Башқаси ҳам шундай. (серсар). **سَرْسَامَك** сүрсәр, сүрсәмәк).

**سَعْسادى** сувсаді: **أَرْ سَعْسادى** әр сувсаді — одам сувга ташна бўлди, сувсади. Башқаси ҳам шундай. (сувсар; سَعْسَامَق). Бу сўзнииг маъносида ҳам исташ, ҳам хоҳиш бор.

**سَعْسَادى** сувсїді: **سِرْكَار سَعْسَادى** — сиркә сувсїді — сиркада сув таъми пайдо бўлди. Сувнинг қўшилиши сирка кучини кесди. (сувсїр). **سَعْسَيمَق** сувсїр, сувсїмақ).

**قَبْسادى** қапсаді: **أَنْكُ تَكْرَا كَشِي قَبْسادى** анїп тәгрә кіші қапсаді — унинг атрофини одамлар қоплади. (қапсар, қапсамақ).

# مەھمۇت قەشقەرى تۈركى تىللار دىۋانى

ئۇچىنچى توم

شىنجاڭ خالق نەشرىياتى

تبى tüpi بوران. ماقالدا مۇنداق كەلگەن: قَلِّنْ بُلُتْخَنْ تَبِيٌّ

سُرَارْ قَرَانْكْفُو ايشغُ ارنجْ آجاَرْ — kalin bulutuq surar karayku ixiq urung aqar بۇلۇتنى بوران سۇرەر، قاراڭفۇ دىشنى پارا ئاچار، يەنى ئاسمانى قاراڭفۇلاشتۇرغان بۇلۇتنى بوران ئاچىدۇ، پادىشالارنىڭ ئىشىسىدىكى قاراڭفۇلۇقنى پارا ئاچىدۇ. بۇ ماقال پارىغا ڈېھتىسياجى چۈشكەن كىشىگە قارتىا ئېيتىسىدۇ.

مبى subi سوقا. باش تەرىپى ئۇچىلۇق بولغان ئۇزۇنچاق

نەرسە. شۇنىڭدەك، ئادەمنىڭ بېشى يۇمۇلاق بولمىسا «سې باش subi bax — سوقا باش» دىيىمىسىدۇ.

قبا kuba قۇلا. قبا آت kuba at — قۇلا ئات. رەڭگى سېرىق بىلەن ئاچ قىزىل دۇتتۇرسىسىدىكى ئات. مۇشۇ - نىڭغا ئۆخشاشا هەرقانداق رەڭگىمۇ مۇشۇ سوز كىشىلىتىلىسىدۇ.


قبا kapa ھەرقانداق نەرسىنىڭ ئېڭىزى. قبا يۇڭىلەڭ اق — kapa yükliq ok كوتىرەڭگۈ پىيەلىك سوق، پەيلىرى كوتىرەڭگۈ دۇق.

كُبا küpe ئاياللار قىلىميفقا سالىدىغان ھالقىنىڭ بىر خىلى.

كُبا يِرِق küpe yarik — زەنجىرىلىك ساۋۇت، تومۇر كېيم.

THESE ARE SOME GRAMMATICAL  
NOTES ON THE TURKIC DIALECTS

VII



«Divanü lügat-it-türk», III cild. Robert Dankoff və Ceyms Kellinin ingilis dilinə tərcüməsi.

## SOURCES OF ORIENTAL LANGUAGES AND LITERATURES 7

KEK-körük “The fatty rind of a sheep, buttocks” *keçenin kılçırımları - körük* 299  
keçenin - 0

KILIK-kılıç “Swallow, saying” *elawı - 0* 299

KADUK-kaduk “Felt cap, *habbedi*” *kafet-i kaduk* “Felted head dress, *döpler*” 299  
kaduk

[E. 327-390] 197

*gül-i id* “since it resembles a felt cap.”

“Work and work *-as-sabt ve l-hamid*” is called: “YŞ EKHODDE is kodug - 0 - EKHODDE - kodug  
ködüğ is never used alone but only in this paired expression - 0

KARAK-käräk A particle meaning “necessary, *yambarı*.” It is used as the answer to  
one who says: KARAK-MUW käräk mü “Is it necessary? / *ya yambarı*?.” The answer is: KÄPÄE,  
käräk meaning: “Yes it is / *bala*.<sup>1</sup> - 0

KURUK-körük “Smith’s bellows (*ümüdü, minfâx al haddâdi*)” - 0 299

KUZK-küzük In a loom, “the knotted threads *al xiyâf al-munâqîda ba jibâl ilâ biyâf*”  
by which the upper warp is separated from the lower.” Also for one who weaves broad *mâlik*  
*ad-dâbâj*, or other. - 0 299

KAZIK-kâzik “Fever and chills *al-humma allâti ta’xudu l-insân bî râda*” *as-SÂRÎ*  
KAZIK sarı kâzik “Jaundice / *yaraqât*.” 299

KAZIK-käzig “A turn” in work *an-nâba fi l-hamâl*. Thus: SÂNIE KAZIK YNE<sup>2</sup>  
EAL DİY sâni kâzığın kaldı “Your turn has come.” - 0 299

EAZIE-kâzig “Courage, *an’âs*.” : BV YŞTA SÂNK KAZIK KARAK bu işte sâna  
kâzığ kâzık “You must have courage in this matter.” Its meaning is the first “*an’âs*” in  
this case.

ELÜZE-kuzak “Lock or tuft of hair *al-qizzâ’u minâsâ’i’i’i wâz-yâz*” Arzadide - 0 - kuzak<sup>3</sup>


EŞSAK-käsak “Piece (*qir’â*)” of something. : BYR KASAK ITIMK bir käsak olmak  
käsak - 0 - käsak - 0

FÂZE-käwig “with the thin *kâf*” “Cartilage of the nose, *ya fâzâ al-anfâs*” 299  
kawig<sup>4</sup>

FÂZE, MUŞ-küwük müş “He cat, *daynam*” *Cigil dede* - 0  
küwük<sup>5</sup>

<sup>1</sup> E. 145. *bâli*, *kaçar* in brown mûl

<sup>2</sup> Exchanged to *as-sârî*, *darâne* in brown mûl



«Divanü lügat-it-türk». III cild. Өскөр Екеубайин qazax dilinə tərcüməsi.

كَجا

КЕЧЕ

КЕЧЕ: кеш, кешкүрим.

Жырда былай деп келгсі:

كَجا تُورْبٌ بِرِيزْ أَرْدَمْ

قَرا قِزْلُ بُرِيْ كُرْدَمْ

قَتْغُ يانِيْ قُرا كُرْدَمْ

قَيَا كُورْبٌ بَقْوَ آغْدَى

Kechе turup jөryir erdim  
Қара қызыл бөрі көрдім  
Қатығаны қура көрдім  
Қая көгрүп бақу ағды:

Кече тұрып иорып ердім,  
Қара қызыл бөрі көрдім,  
Қаттығаны құра көрдім,  
Қайа көруп бақу ағды –

Кешке тұрып жиортар едім,  
Қара қызыл бөрі көрдім,  
Қаттығаны құра көрдім,  
Қигаш қарап, әсемтага ақты».

(Кешке тұрып тұн жамылып жортар едім;  
Қара қызыл бөрілдерді көрдім, тегеуірінді бе-  
рік садағымды атуға дайындалдым; бөрілер мені  
байқап биікке салды, жоғары жотаға тартты...)

كَجا


КЕЧЕ

КЕЧЕ: кеже. Қарбыз, қияр, сол сияқты нәрсе-  
лерді тасуға пайдаланылатын зембіл қап; кебе-  
же.

نَجا

НЕЧЕ

НЕЧЕ: неш? «Қанша?» мағынасындағы сөз.  
«نَجا يَرْمَاقْ بِرْذِنْكْ» Нече жатмақ бердің; Нече



«Divanü lügat-it-türk». III cild. Syao Cuninin Çin diline tərcüməsi.

里的东西。

**يَلْقَادِي** *yalvadî* 添。也用于其它。该词前面的“يَلْقَادِي”一词使用得较多。*yalqadî* 一词使用得较少。*yalvar - yalvamak*)。

**يَرْكَادِي** *yergədi* 裹, 缠。也用于其它。包裹任何一种东西也这样说。*yergər - yergəmek* ①。

**يَبْلَادِي** *yipladî* 用线绞。妇人用线绞脸(上的汗毛)了。*yiplar - yiplamak*)。

**يَتْلَادِي** *yatladî* 施魔法, 行巫术。巫师为了让下雨而用魔石施魔法了。

**أَنِي يَتْلَادِي** *ani yatladî* 认作陌生, 当成陌生。他将她当成陌生人了。*yatlar - yatlamak*)。

**يَبْلَادِي** *yipladî* 走软绳, 耍达瓦孜。人走软绳了, 即在绳子上面嬉戏了。*yiplar - yiplamak*)。

① 在手抄本中, 这个动名词写作“يُرْكَادِمَاك”形式。我们在音标中改作“yergəmek”。

# دیوان لغات الترك

شیخ محمود بن حسین کاشغری

برگردان به فارسی: دکتر حسین محمدزاده صدیق

در آواک‌های دیگر، صحیح‌تر آن است که صیغه-  
های فعل ماضی با حرف «د» باید، این، بهتر است.  
همانگونه که در این قطعه آمده است:

تُنلَّا بِلَّا كُجَالَمْ  
يَقْرَأُ شَفِينَ كَجَالَمْ  
تَرِنَكُوكْ سَقْنَى إِجَالَمْ  
يَقْنَاعَى آقْلَسُونْ

*Tünlə bila köçəlim  
Yamar suwin keçəlim  
Taryuq suwin içəlim  
Yuwğ'a yağı uwulsun*

یعنی: شبانه کوچ می‌کنیم  
رود یامار را درمی‌گذریم  
از سرجشمه آب می‌آشامیم  
دشمن نرم و نازک خرد و شکسته بشود.  
توضیح آنکه: می‌گوید شبانه کوچ کنیم و از رود  
خانه‌ی یامار بگذریم و از آب جوشان چشمه‌ها  
بنوشیم و دشمن نرم و نازک را در دستان خود خرد  
و ریز کنیم.

بُرْزَى: ol ewga bardı  
یعنی: او، به خانه رفت. موارد دیگر نیز چنین است.  
(تریز- ترمانق-).  
بُرْدَى: ol yançuq  
یعنی: او، سرتوبه را با کشن پیچید و  
بست. بستن سر هر چیزی که شبیه توبه باشد نیز،  
چنین است. (پراز- بُرمَاك-).  
بُرْدَى: burdı  
یعنی: پیاز بُرْزَى burdi  
عطربو کرد. به هر چیز خوشبوی دیگر نیز چنین  
گویند. سُوفْ بُرْزَى suw burdi  
یعنی: آب، بخار  
کرد، بخار آب بلند شد. موارد دیگر نیز چنین است.  
(پراز- بُرمَاق-).  
تُرْزَى: turdi  
یعنی: مرد، برخاست. تُمانْ تُرْزَى tuman turdi  
یعنی: مه بلند شد. هوا به الود شد. (تُرْز- تُرمانق-)


مرد، گوشت را بربید. موارد دیگر نیز چنین است.  
(بچار- سچمانق-).  
*mən yipar* سختم: من پیار سختم

*saçtim* یعنی عطرپاشی کردم. موارد دیگر نیز  
جنن است. اُل آفْنَا سُوقْ سَجَدَى ol ewga  
یعنی: او، خانه را آبپاشی کرد. موارد  
دیگر نیز چنین است. (سچار- سچمانق-)  
(saçmaq).

*siçdi*: از سجدی ar siçdi یعنی: مرد،  
رید. (سچار- سچمانق-).  
چنین است. (سچار- سچمانق-).  
فُجْدَى: qaçdı از فُجْدَى ar qaçdı یعنی: مرد،  
فرار کرد. موارد دیگر نیز چنین است. (فچار-  
فچمانق-).  
فُجْدَى: qoçdı از فُجْدَى ol məni qoçdı یعنی: فُجْدَى  
یعنی: او، من را در آغوش کشید. (فچار- فچمانق-)  
(qoçar- qoçmaq).

*ay kün keçti* آئى گۈن كَجَدَى  
یعنی: روز و ماه گذشت و سیری شد. از شوڤ  
كَجَدَى: ol suw keçti یعنی: مرد، از آب گذشت.  
ماورد دیگر نیز چنین است. از كَجَدَى  
یعنی: مرد درگذشت، مرد. (كچار- كچمانق-)  
(keçar- keçmek).

*köcti*: سُوكْجَتَى  
گذشت. موارد دیگر نیز چنین است. (كچار-  
كچمانق-).  
كَجَتَى: köçer- köçmek  
در آواک‌های سبیر، حرف «د» نشانه‌ی فعل ماضی،  
برای گوشنوایی به حرف «ت» ابدال می‌یابد.  
حروف سبیر عبارتند از:  
شکل سبیر حرف «ب» = p  
شکل سبیر حرف «ج» = ç  
شکل سبیر حرف «ق» = q  
شکل سبیر حرف «ک» = ke



«Divanü lugat-it-türk». Seçkin Ərdi və Sərap Tuğba Yurtsevərin türk dilinə tərcüməsi.

kedirdi

keşürgən.

*bu er ol tclim iş keçürgən*: Bu becerikli ve işinde azimli bir adamdır. Aynı anlamı veren bir başka ifade de *ewürgən tewürgən*'dır.

Şu dörtlükte de kullanılır,

(Ölmüş bir adamın erdemlerini正在說)

*yığı ötm öcürgən* Savaş alanında düşman ateşini söndüren oydu

*töydün anı köçürgən* Onlann ordularını dağıtan bizzat

*ışlar üzüp keçürgən* Kararlı bir eylem adamıydı ancak

*teğdi oqı oldürü* Kaderin ölümcül oku onu yere yıktı

keçürtti.

*ol anğar süw keçürtti*: O, ona suyu [başka bir şeyi de olabilir] geçirtti. Belli bir mesele, çözülmesi için başka birine havale edilmesini anlatmak için de bu sözcük kullanılır.

keçürtür, keçürtmək.

*ked* (*ked*). Bir şeyi betimlerken vurgulama ya da abartma amacıyla kullanılan bir ilgeç.

*ked at*: Ne iyi at; *ked nəñg*: Ne iyi şey.

kedirdi.

*at hedgirdi*: At ileri atıldı, kaçmaya çalıştı.

kedirir, kedirmək.

kedrim.

*kedrim et*: Derisi sinyilmiş et.

kedük. Keçeden yapılmış başlıq. bkz. keyük.

kedük. Tüyle süslenmiş başlıq. Keçe başlığı benzettiği için böyle adlandırılmıştır.

kedüklük (*kedüklüğ*).

*kedüklük kiğız*: Yağmurluk yapmak için hazırlanan keçe. Bu keçenin sahibine *kedüklüğ* denir.

kedgü. Her türlü giyilecek şey.

keđildi.

*tön keđildi*: Giysi [başka bir şey de olabilir] giyildi.

keđilür, keđilmək.

keđindi.

*keđindi tön*: Sık sık giyilen giysi.

keđirdi.

*ol qoyug keđirdi*: O, koyunun derisini yüzdü ve eti şeritler halinde kesti.

keđirir, keđirmək.

## DÖRD HƏRFLİLƏR BÖLMƏSİ

HƏR NÖV HƏRƏKƏSİ İLƏ ORTASI

SÜKUNLU FƏ'LƏLDİ BABI

Y e l p i r d i: يل يلبردى = külək əsdi».

Y e l p i r d i: ار يلبردى = adam cin vurmuş kimi sağa-sola devikdi, baxmdi».

Y e l p i r d i: كېك يلبردى = kəpək yelpirdi = kəpək nəmləndi, su çəkdi». Torpağa çisək düşsə, yenə belə deyilir.

Y e l p i r d i: يغمر يلبردى = yağış yeri islatdı», يلپار يلپار - يلپارماك (yelpirər - yelpirmək).

Y a p t u r d i: ال انکر قبغ يېڭىدى = o ona qapı düzəldirdi».

Y a p t u r d i: ال انکر تام يېڭىدى = o ona divar hördürdü».

Y a p t u r d i: ال انکر اتماك يېڭىدى = o ona çörək yapdırdı», يېڭىر - يېڭىماق (yapturur - yapturmak).

Y a t t u r d i: ال انکر شاش يېڭىدى = o ona döşək sərdirdi». Sərilən hər şey üçün belə deyilir, ( يېڭىر - يېڭىماق yatturur-yatturmak). Əsli «يېڭىرى يادhturdı»dır, asimiliyasiya baş vermişdir.

مَنْ انْكَرْ سُوْسِنْ يېڭىدُمْ «مَنْ انْكَرْ سُوْسِنْ يېڭىدُمْ» يېڭىدى Y a t t u r d i: mən anqar süsin yatturdum = mən onun qoşununu yaydırdım, ayırdım». Başqası da belədir.

مَنْ انْكَرْ بِتِكْ يېڭىدُمْ «مَنْ انْكَرْ بِتِكْ يېڭىدُمْ» يېڭىدى Y o t t u r d u m: mən anqar bitik yotturdum = mən ona yazı sildirdim». Əsli يېڭىرى يادhturdum»dur. Hər hansı bir şey izi yox olana qədər sildirilsə, yenə belə deyilir, يېڭىمىن - يېڭىماق (yotturmən – yotturmak).

اَلْ انْكَرْ يېڭىماق يېڭىدى «اَلْ انْكَرْ يېڭىماق يېڭىدى» يېڭىدى Y i t t ü r d i: «اَلْ انْكَرْ يېڭىماق يېڭىدى» adam onun pulunun itməsinə səbəb oldu». Başqası da belədir, يېڭىر - يېڭىماك (yittürür - yitturmək).

يېڭىدى Y i t t ü r d i: bir adama bir şeyi boğcada və boğcaya bənzər bir şeydə saxlatmaq üçün də belə deyilir. Əsli يېڭىرى يادhturdum»dur, assimilasiya baş vermişdir<sup>94</sup>.

اَلْ انْكَرْ ياغاج يېڭىدى «اَلْ انْكَرْ ياغاج يېڭىدى» يېڭىدى Y a r t u r d i: o ona ağaç yardımçı». Başqası da belədir, ( يېڭىر - يېڭىماق ) yarturur - yarturmak).

اَلْ انْكَرْ بُتْق يېڭىدى «اَلْ انْكَرْ بُتْق يېڭىدى» يېڭىدى Y e r t ü r d i: o ona budaq yardımçı», يېڭىر - يېڭىماك ( yertürür - yerturmək ).

اَلْ انْكَرْ ثُكُونْ يېڭىدى «اَلْ انْكَرْ ثُكُونْ يېڭىدى» يېڭىدى Y a z t u r d i: o ona tüğün yazturdı = o ona dügün açıldı».

اَلْ انْكَرْ افْتا يېڭىدى «اَلْ انْكَرْ افْتا يېڭىدى» يېڭىدى Y a z t u r d i: o onu ox atmaqda yanlıtsa, yenə belə deyilir, يېڭىر - يېڭىماق ( yazturur - yazturmak ).

اَلْ انْكَرْ قُوْى يېڭىدى «اَلْ انْكَرْ قُوْى يېڭىدى» يېڭىدى Y ü z t ü r d i: o ona qoyun soydurdu, qoyunun dərisini üzdürdü». Başqası da belədir.

<sup>94</sup> Bu ifadə iki bənd yuxarıdakı maddəyə aiddir, səhvən burada verilmişdir.

ال آنی سُقْدَا يُبَرِّدَى» ol anı suwda yüztürdi = o onu suda üzdürdü», (يُبَرِّدَ - يُبَرِّدَماك) (yigtürür - yüztürmək).

ال تَسْكُرِي يَغْمُرُ يَغْرُدَى» tənqri yağmur yağdı = tanrı yağış yağıdı. Başqa şey yağırsa, yenə bu söz işlənir, (يَغْرُدَ - يَغْرُدَماق) (yağturur - yağturmak).

ال آنکَ تَرَغِيْبَتَرَغَيْرَدَى» ol ankar tarıq yiğtiurdu = o ona buğda yiğdi. Başqası da belədir. Adama yeməyi və ya başqa şeyi qadağan etmək də belədir, (يَغْرُرَ - يَغْرُرَماق) (yiğturur - yiğturmək).

ال قَدَشِنِكَا نَانَكَ يَغْرِدَى» ol kadaşınqa nənq yiğtiurdu = o, qohum-qardaşma bir şey vermeklə yaxşılıq etdi, onların könlünü xoş etdi», (يَغْرُرَ - يَغْرُرَماق) (yiğturur - yiğturmək)<sup>95</sup>.

ال ثَقِيقَ يَغْرُدَى» ol topik yuwturdu = o, topu yuvarlatdı. Yuvarlanan hər şey üçün bu söz işlənir, (يَغْرُرَ - يَغْرُرَماق) (yuwturur - yuwturmək).

ال باشقا يَفْعَنَ يَغْرُدَى» ol başka yakıq yakturdu = o, yara yaxı saldırdı.

ال اِنِكَا اوْتَ يَغْرُدَى» ol anıq əwinqə ot yakturdu = o onun evinə od vurdurdu», (يَغْرُرَ - يَغْرُرَماق) (yakturur - yakturmək). Bir adam bir şeyə toxunanda da belə deyilir.

ال تُونِكَا يَبَارِ يَغْرُدَى» ol anıq tonınqa yipar yukturdu = o onun palтарına müşk, ətir vurdurdu», (يَغْرُرَ - يَغْرُرَماق) (yukturur - yukturmək).

ال اِنِكَ اِنْ يَقْرَدَى» ol anıq əwin yıkturdu = o onun evini yıxdırdı». Başqası da belədir, (يَقْرُرَ - يَقْرُرَماق) (yıkturur - yıkturmək).

ال تَارِكَ اِذْافَعَ يَكْرَدَى» tar ətk adhakıg yiğtiurdi=dar ayaqqabı ayağı incitdi», (يَكْرُرَ - يَكْرُرَماق) (yigtürür - yiğturmək).

ال ثَيَ اَوْثَى يَلْثَرَدَى» thi awthi tüpi otuğ yalturdu = külək odu alovlandırdı», (يَلْثَرَ - يَلْثَرَماق) (yalturur - yalturmək).

ال بَلْغَ يَلْثَرَدَى» ol bulunuğ yolturdu = o, əsirə fidyə pulu ödətdirdi».

ال قَاغَوْنَى يَلْثَرَدَى» ol takağunu yolturdu = o, toyuğu yoldurdu». Tükü olan və yolunan hər şey üçün bu söz işlədir.

ال قَلنَى يَلْثَرَدَى» ol kulin yolturdu = o, quluna icazə verdi ki, qul özünü pulla satın alsın», (يَلْثَرَ - يَلْثَرَماق) (yolturur - yolturmək).

ال اِيكَ كَوْزَنْ يَمْثَرَدَى» ol anıq közin yümtürdi = o onun gözünü yumdurdu», (يَمْتَرَ - يَمْتَرَماق) (yümtürür - yümtürmək).

ال اَفَكَ يَبْجُرَدَى» ol okka yük<sup>96</sup> yapçurdu = o, oxu quş tükü yapışdırdı». Bu sözü w ilə «يَبْجُرَدَى» yawçurdu» kimi deyənlər də var, (يَبْجُرَرَ - يَبْجُرَرَماق) (yapçurur - yapçurmək).

<sup>95</sup> Yazma və basma nüsxələrdə sözün kökündə («yiğ-») g ilə verilən və «yiğtiurdi-yiğturmək» şəklində olan bu sözlər yanlış yazılmış olmalıdır. «يَغْرُرَماق» məsdəri də buna dəlalət edir. Doğrusu «yig-» kökü ilə «yiğtiurdi-yiğturmək» olacaq. Bundan əvvəl «yiğturmək» fe'li verilmişdir, mənaca bundan fərqlidir, həmin fe'lin qalın saitli «yiğ-» kökünə qarşı bu maddənin ince saitli «yig-» kökü dayanmalıdır.

<sup>96</sup> Bösim Atalayın qeydi: «Yazma və basma nüsxələrdə «yük» şəklində keçən bu söz «yünq» olmalıdır. «Yünq» eyni zamanda uyğur dilində «quş lələyi» deməkdir» (DLT, III, s.97). Salih Mütəllibov bu fikirlə razılaşmayaraq «yük» sözünün elə «quş tükü» olduğunu yazır (TSD, III tom, 107). Bize, özbək alimi haqlıdır. Elə bu cildin özündə «Yüksək» maddəsində Mahmud Kaşgari yazır: «yüksək tağ=yüksək dağ, hündür dağ». Hər hansı bir şey hündür, yüksək və uzun olsa, ona «yüksək» deyilir. Bu, quş tükü mənasına gələn «yük» sözündən alınmışdır. çünki onun təbiətində yüksəlmək vardır». Seçkin Ərdi ilə Sərap T.Yurtsevər bu sözü «yüg» (DLT-2005, s.661), uyğurlar «yəlim» (TTD, III tom, bet 135), çinlilər «yük» oxumuşlar (DLT-Çin, III cild, s.94).

أَرْ إِشِيْ يَنْجَرْدِيْ «U n c i r d i: ار ايشى ينجاردى» = adamın işi pislaşdı», ينجار - ينجارا - ينجرماق (yunçırar - yunçirmak).

يَلْدَرْارْ - يَلْدَرْمَاكْ (Y e l d i r d i<sup>97</sup>: يلدار - يلدارماك) = yel yeldirdi = yel əsdi», يلدardı: يلدادر - يلدurmak (yeldürür - yeldürmək).

أَلْ كِشِيْ نِيْ يَمْدَرْدِيْ «U m d a r d i: ol kişini yumdardı = o, xalqı bir yerə yiğdi, topladı». Başqası da belədir, يمددر - يمدرماق (yumdarmak) = yumdarur - yumdarmak).

أَلْ آنِيْ أَفْكَا يَنْدَرْدِيْ «U n d u r d i: ol anı əwgə yundurdu = o onu evə tərəf döndərdi». Başqası da belədir.

أَرْ يَنْدَرْدِيْ «U n d u r d i: ار يندارى» = adam yediyini qaytardı, quşdu». «يَنْدِى» da deyilir. Qorxutmaq, təhdid etmək üçün də belə deyilir, يندار - يندرماق (yundurur-yundurmak)<sup>98</sup>.

أَنْكَ أَفْنِ يَنْدَرْدِيْ «I n d ü r d i: anıq əwin yindürdü = onun evini axtartıldı», (o, şübhələndiyi üçün itən əşyasını tapmaq məqsədilə onun evində axtarış apartdırdı), يندار - يندرمак (yindürür - yindürmək).

أَوْقَأْ يَلِمْ يَبْشَرْدِيْ «A p s u r d i: okka yilim yapşurdu = oxa tük yapışdırdu», Bu söz ج hərfi ilə də deyilir. Belə hal ərəb dilində də vardır. Bəhram Çubinin adı ərəbcə شُوبِين «Şubin» şəklində deyilir.

أَلْ آنِيْ يَتْغَرْدِيْ «A t ə g u r d i: ol anı yatğurdu = o onu yatırdı, uyutdu», يتغور - يتغرم (yatğurur - yatğurmak).

أَلْ مَنْكَا يَلْفَرْدِيْ «A l w a r d i: ol manqa yalwardı = o mənə yalvardı, o məndən diləyinin, arzusunun yerinə yetirilməsini xahiş etdi», يلفر - يلفرماق (yalwarur - yalwarmak).

أَلْ ثُلْفَرْ يَلْفَرْدِيْ «A l w i r d i<sup>99</sup>: tülvir yalwirdı = gəlin otağının tulları yelləndi», يلفرار - يلفرماق (yalwırar - yalwırmak).

سُوْفَ يَلْمَرْدِيْ «S u w yilmirdi = su ilqlaşdı, ilqlaşan kimi oldu», يلمار - يلمرمak (yilmirür - yilmirmək).

## BU BABIN BAŞQA BİR NÖVÜ

أَلْ ثُونِ سُقْدَا يَبْثَرْدِيْ «A y t u r d i: ol tonın sunda yayturdu = o, palatarını suda çırpdırdı». Çırpdıran, qımlıdadılan hər şey üçün belə deyilir, يبثر - يبثرماق (yatetur - yaturmak).

أَلْ آنَكَرْ سِنْكَاكْ يَلْبِشَدِيْ «E l p i s d i: ol anqr sinqək yelpişdi = o ona milçək qovmaqdə kömək etdi». Yelpazələməkdə kömək etsə, yenə belə deyilir, يلبشور - يلبشماك (yelpisür - yelpismək).

كَبَاكْ يَلْبِشَدِيْ «E l p i s d i: kəpək yelpişdi = kəpək nəm çəkdi, nəm aldı», (rütubətdən, yaşdan kəpəyin dənələri bir-birinə yapışdı), يلبشور - يلبشماك (yelpisür - yelpismək).

أَلْ آنَكَرْ بُوزْ يَرْتَشِدِيْ «I r t i s d i: ol anqr böz yırtıldı = o ona bez yırtmaqdə kömək etdi». Başqası da belədir, يرتشور - يرتشماع (yirtışur - yırtışmak).

<sup>97</sup> Hər iki nüsxədə bu sözün ilk hərfi həm həm fəthəli, həm də kəsrəlidir. Bəsim Atalayın fikrincə bu vəziyyət e səsinə işarədir.

<sup>98</sup> Bəsim Atalayın fikrincə, bu fe'llər hamısı fəthə ilə «yandurdu-yandurur-yandurmak» şəklində olmalıdır, çünkü DLT-nin özündə «yanuğ» sözünün «qusma», «yanımaq» sözünün isə «təhdid etmək, yanımaq» mənaları vardır. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu fe'li «yandurdu-yandurur-yandurmak» şəklində oxumuşlar (DLT-2005, s.658). Çinlilər (DLT-Çin, III cild, s.95) və uyğurlar da eynən bu cür vermişlər (TTD, III cild, bet 134).

<sup>99</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yelwirdi», misali isə «tolwır yelwirdi» şəklində oxumuşlar (DLT-2005, s.683). Burada «yelwirdi» sözünün «yel» kökündə olduğunu nəzərə alsaq, bunu daha doğru oxunuş saya bilərik. Uygurlar «tülvir yelvirdi» (TTD, III tom, bet 135). Çinlilər isə «tülvir yelvirdi» kimi vermişlər (DLT-Çin, III cild, s.96).

أَلْ مَنِكَ بِلَا يُرْشَدِي»: Y o r t u ş d i: ol məninq bilə yortuşdı = o mənimlə yürüməkdə yarışdı», (yırşur - yırşmac) (yırşur - yırşmac).

أَلْ أَنْكَرَ بِيرَ يَبِرُّشِدِي»: Y a p r u ş d i: ol anqar yer yapruşdı = o ona yer düzləməkdə yardım etdi», (yırşur - yırşmac) (yırşur - yırşmac).

أَلْ أَلَّارِ إِكِي بِيرَ بِيرِكَا أَتِ يَتَرُّشِدِي»: Y e t r ü ş d i: olar iki bir birgə at yetrüşdi=onlar ikisi ata yetişməkdə bir-birinə yardım etdilər». Başqası da belədir, (yırşur - yırşmac) (yırşur - yırşmac).

أَلْ أَلَّارِ سُوْزُكِ يَشَرُّشِدِي»: Y a ş r u ş d i: olar sözü gizli tutmaqdə dilbir oldular». Başqası da belədir, (yırşur - yırşmac) (yırşur - yırşmac).

أَلْ أَنْكَرَ اُونِ يَغْرُشِدِي»: Y o ğ r u ş d i: ol anqar un yoğruşdı = o ona un yoğurmaqdə kömək etdi».

سُدْقَ اغْزِدَا يَغْرُشِدِي»: Y o ğ r u ş d i: sudhuk ağızda yoğruşdı = tüpürçək ağızda yoğruldu», (yırşur - yırşmac) (yırşur - yırşmac).

أَغْلَانِ يَكْرُشِدِي»: Y ü g r ü ş d i: oğlan yügruşdı = uşaqlar qaćıṣdılar». Başqası da belədir, (yırşur - yırşmac) (yırşur - yırşmac).

فَوْزِي يَمَرْشِدِي»: Y a m r a ş d i: kuzi yamraşdı = quzu anaş qoyunlara qarışdı», (quzular analarına qarışdı). Bu şeirdə də işlənmişdir:

فَجْنَكَارْ تَكَا سَشَلَدِي  
سَعْلَقْ سُرْكَ قَشَلَدِي

<sup>100</sup> Bu sözün məsdəri ərəb əlisbası ilə yanlışlıqla «يَكْرُشِمَك» şeklinde verilmişdir. Biz doğru variantını yazdıq.

سوْتُلَرْ قَمْعُ يَشَلَدِي

أَغْلَقْ قَزْرِي يَمَرْشُورْ

«Koçnqar təkə səsildi,

Sağlık sürüg koşuldı,

Sütlər kamuğ yușıldı,

Oğlak kuzi yamraşur».

Qoçla təkə ayrıldı,

Sağmal sürü qoşuldu,

Südlər bütün axdı,

Oğlaqla quzu qarışdı.

(Yazı vəsf edərək deyir: yaz gəldiyi üçün qoç qoyundan, təkə isə keçidən ayrıldı. Sağilan qoyun sürünləri qatıldı. Əmcəklərindən südlər axdı, quzular analarma qarışır), yamraşur – yamraşmak)<sup>101</sup>.

يَمَرْشِدِي»: Y e m r ü ş d i: ol anqar yiğac yemrüşdi = o ona ağaç sökməkdə yardım etdi», (yırşur - yırşmac) (yırşur - yemrüşmək).

أَلْ أَنِكَ بِرَلا يَتَفَشَّدِي»: Y a t گ a ş d i: ol aninq birlə yatgaşdı = o onuna birlikdə yatdı, ikisi birlikdə yatdı», (yatlaşur - yatlaşmak).

أَلْ أَلَّارِ بَالِ يَلْغَشَدِي»: Y a l گ a ş d i: olar bal yalgaşdı = onlar birlikdə bal yaladılar». Başqası da belədir, (yalgaşur - yalgaşmak).

يَلْقَشَدِي نَانِكَ»: Y o l k a ş d i<sup>102</sup>: yolkaşdı nənq = nəsnə sıyrıldı», (yalgaşur - yolkashmak).

<sup>101</sup> Unudulan məsdəri Bəsim Atalay mətnaltı haşiyədə göstərmmişdir, biz isə müzareni əlavə etdik.

<sup>102</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yulkaşdı», bundan sonra gələn sözü isə «yulkişdi» şeklinde oxumuşlar (DLT-2005, s.708). Uyğurlar da elə etmişlər.

**يُلْشَدِى** يالار بير اكىدىن نانك يُلْشَدِى»: ol bir ekindidin nənq yol-kuşdu = onlar bir-birindən fayda, kar əldə etdilər», (- يُلْشُور - يُلْشَمَاق yolkuşur – yolkuşmak).

**يُرْكَشِى** ياغاچا بىب يُرْكَشِى»: ağaca ip sarındı». Başqası da belədir. Hər hansı bir şey başqa bir şeyə sarınsa, yenə belə deyilir, (- يُرْكُشُور - يُرْكَشَماك) yörkəşür – yörkəşmək).

**يَبْلَشِى** اراغت لار يوزن يَبْلَشِى»: urağutlar yüzin yiplaşdı = qadmlar bir-birlərinin üzünə ip salaraq epilyasiya etdilər», (- يَبْلَشُور - يَبْلَشَماك) yiplaşur – yiplaşmak).

**يَذْلَشِى** يلقى يَذْلَشِى»: ilxi, sürü qoxlaşdı». Başqası da belədir, (- يَذْلُشُور - يَذْلَشَماك) yıdhlaşur – yıdhlaşmak). Bu atalar sözündə də işlənmişdir: كىشى سوْزاشو، يلقى يَذْلَشُور»: Bu atalar sözündə də işlənmişdir: kişi sözleşü, ilki yıdhlaşu=insan söyləşərək, heyvan qoxlaşaraq», (insanlar bir-biri ilə söyləşərək, danışaraq, heyvanlar isə bir-biri ilə qoxlaşaraq tanış olarlar).

**سُوْيَذْلَشِى** سُوْيَذْلَشِى»: qosun dağılışdı, yayıldı». Sulu mürəkkəb keyfiyyətsiz kağız üzərində yayıldığı kimi bir şey başqa şeyin üzərində yayılsa, yenə belə deyilir, (- يَذْلُشُور - يَذْلَشَماك) yadhlışur – yadhışmak).

**يَذْلَشِى** يَذْلَشِى»: bitiklər yodhluşdı = kitablar silindi». yodhluşur – yodhluşmak).

**يَزْلَشِى** يَزْلَشِى»: ڭۈن لار يَزْلَشِى»: düyünlər açıldı». Başqası da belədir, (- يَزْلُشُور - يَزْلَشَماك) yazlışur-yazlaşmak).

**سُوْقَمْعَ يَغْلَشِى** سُوْقَمْعَ يَغْلَشِى»: bütün qosun yııldı, toplandı», (- يَغْلُشُور - يَغْلَشَماك) yiğlişur – yiğlişmak).

**فَرْمَلَر قَمْعَ يَغْلَشِى** يَغْلَشِى»: korular kamuğ yufluşdı = bütün qayalar yuvarlandı». Başqası da belədir, (- يَغْلُشُور - يَغْلَشَماك) yufluşur – yuoluşmak)<sup>103</sup>.

**يَمْلَشِى** أَل آنَكَر اَف يَمْلَشِى»: o ona ev süpürməkdə kömək etdi». Başqası da belədir, (- يَمْلُشُور - يَمْلَشَماك) yamlaşur – yamlaşmak).

**كَوْزَلَر يَمْلَشِى** يَمْلَشِى»: közlər yumluşdı = gözlər yumlu-du», (- يَمْلُشُور - يَمْلَشَماك) yumluşur – yumluşmak).

**يَرْسِقَدِى** ار أغىندىن يَرْسِقَدِى»: adam oğlundan ayrı düşdü». Oğulla atanın qırda yoldan azaraq bir-birini itirməsi, birinin bir tərəfə, digərinin başqa tərəfə düşməsi və düşmənin əlinə keçməsi kimi, (- يَرْسِقَمَاق - يَرْسِقَمَاق) yarsıkur – yarsıkmak).

**يَتْسِكَتِى** ار يَتْسِكَتِى»: adam çox yaşlandı, yaman qocaldı».

**يَتْسِكَتِى** فَجْفَى ار يَتْسِكَتِى»: kaçığay<sup>104</sup> ər yetsikdi» deyilir ki, «qaçan adama yetildi» deməkdir, (- يَتْسِكَمَاك) yetsikər – yetsikmək).

**تُون يَرْتَلَدِى** تُون يَرْتَلَدِى»: paltar yırtıldı». Bu şeirdə də işlədilmişdir:

اتسا آقۇن كۆركىب

كم ئارانى يەنچى

تاغۇغ اتېب اغرسا

اوۇزى قىيى يەرتلۇر

<sup>103</sup> «Yufluşdı» fe'lî və onun «yufluşur» müzaresi həm Atalayda (DLT,s.105), həm də S.Mütəllibovda (TSD, III tom, bet 115) f'ilə, «yuwuşur» məsələsi isə w ilə verilmişdir.

<sup>104</sup> Bəsim Atalayın fikrine, yazma nüsxədə bu sözün son hərfinin üstünə nöqtə qoymaqla o, n hərfinə çevrilək istənmiş, lakin bu iş bir az səliqəsiz yerinə yetirilmişdir. Həmin söz فَجْفَى «kaçığay» deyil, «فَجْفَنْ «kaçığın» olmalıdır (DLT, I, s.106). Salih Mütəllibov bu qeydi haşiyədə vermişdir.

«Atsa okın kəzgərip  
Kim tur anı yiğdaçı,  
Tağığ atıp oğrasa  
Özi, kuyı yırtılur».  
Gəzi gərib atsa ox,  
Söylə, onu kim tutar?  
Əgər dağa çatsa ox,  
Dağ da, daş da yırtılar.

(Zəmanədan bəhs edərək deyir: zaman oxunu gəzləsə, gərərək atsa və  
bir dağı hədəf alsa, dağın özü də, döşü də parça-parça  
olar, yırtılar), يَرْتُورُ - يَرْتَمِعُ (yirtür - yirtumak).

يَسْتَلِدُ Y a s t a l d i: «يَسْتَلِدُ يَسْتَلِدُ» yastuk yastaldı = yastıq yastılandı». يَسْتَلِدُ Y a s t a l d i: «أَقْ أَمْجَقاً يَسْتَلِدُ» ok amaçka yastaldı = ox hədəfm, nişangahm bir yanına ilişdi, dəydi», yasta-  
lur - yastalmak).

يَنْجِلِدُ Y a n c i l d i: «فَاغُونْ يَنْجِلِدُ» kağun yançıldı = qovun əzildi». Qo-  
vuna bənzər şeylər əzilsə, yenə belə deyilir, (yançılur - yançılmak).

يَبْرَدُ Y a p r u l d i: «بَرْ نانك بيركا يَبْرَدُ» bir nənq birgə yapruldu = bir  
nəsnə bir nəsnəyə yapışdı», (bir şey başqa şeyə keçələşərək  
yapışdı).

يَبْرَدُ Y a p r u l d i: «تُونْ يَبْرَدُ» ton yapruldu=paltar yıprandı», (paltar-  
rm ipi keçələşərək yıprandı), يَبْرُورُ - يَبْرَمِعُ yaprulur - yap-  
rulmak).

يَتْرَلِدُ Y e t r ü l d i: «سَنْكُوْ بُرْتَقَا يَتْرَلِدُ» sonquk burunka yetrüldi = bir şe-  
yin sonu, ucu burun tərəfə, ön tərəfə yetirildi, çatdırıldı», yetrülür - yetrilmək).

يَغْرُورُ - اُونْ يَغْرَلَدِي Y o ğ r u l d i: «اُونْ يَغْرَلَدِي» un yoğruldı = un yoğruldu», (yoğrular - yoğrulmak).

يَغْرَلَدِي Y i ğ r i l d i: «اَرْ تُمْلَقَا يَغْرَلَدِي» ar tumluğka yiğrıldı = adam soyuq-  
dan (soyuğa görə) büzüşdü, titrədi».

يَغْرَلَدِي Y i ğ r i l d i: «تُونْ يَغْرَلَدِي» ton yiğrıldı=paltar yuyulmaqdan girdi,  
qısaldı», يَغْرُورُ - يَغْرَلَمِعُ (yiglur - yiglamak) (yığrılır - yıgrılmak).

## BU BABAİN BAŞQA BİR NÖVÜ

يَيْقَلَدِي Y a y k a l d i: «سُوقْ يَيْقَلَدِي» suw yaykaldı = su çalxandı». Hər han-  
sı bir mayenin çalxanması da belədir.

يَيْقَلَدِي Y a y k a l d i: «اَرْ كُنْكَلِي يَيْقَلَدِي يَيْقَلَدِي» ar könqli yayıldı-yaykaldı», könlü hər şeyə meyl edən adama belə deyiilir. Bu, az işlə-  
nən ifadədir. يَيْقَلُورُ - يَيْقَلَمِعُ (yiglur - yiglamak).

يَيْلَبِنَدِي Y e l p i n d i: «أَغْلَانْ يَيْلَبِنَدِي» oğlan yelpindi = uşaqi yel, cin çarpdı». يَيْلَبِنَدِي Y e l p i n d i: «اَلْ اوْزَنْكَا يَيْلَبِنَدِي» ol özinqə yel yelpindi = o özü  
özünü yelpazələdi», (o özünü yelpiklədi), يَيْلَبِنُورُ - يَيْلَبِنَمِعُ (yelpinür - yelpinmək).

يَيْرَتِنَدِي Y i r t i n d i: «اَلْ تُونْ يَيْرَتِنَدِي» ol tonın yırtındı = o, paltarmı yırtır-  
mış kimi göründü». Başqası da belədir, yırtınur - يَيْرَتُورُ - يَيْرَتَمِعُ (yirtür - yirtumak).

يَيْجَنَدِي Y a p ç u n d i: «اَفَا يَلِمْ يَيْجَنَدِي» okka yilim yapçundi = oxa yapış-  
qanla quş tükü yapışdırıldı». Bir şey başqa şeyə yapışdırılsı  
və taxılsa, yenə belə deyilir, yapçınur - يَيْجَنُورُ - يَيْجَنَمِعُ (yigjnor - yigjnamak). Bu söz ş ilə  
yapçundi, w ilə yepşendi yapşundi, w ilə yawçundi şəklində də söylənir.

اِك بِنِي يَكْرَنْدِي» *aninq yini yigrəndi* = onun tüketü ürpərdi». *Y i g r e n d i*<sup>105</sup>: *Y i g r e n d i يَكْرَنْدِي* «اَرْ يُغْفَانِقَا يُرْكَنْدِي»

*Y i g r e n d i*: «اَرْ اَتْنِي يَكْرَنْدِي» *et ciy oldugu üçün adam ondan iyrəndi, yemədi*, *yigrənür* = *yigrənmək*).

*Y a x s i n d i*: «اَرْ قَفْتَانْ يَخْسِنْدِي» *adam kaftan yaxsındı* = adam kaftanı çiyninə atdı, (qollarını geymədən, belini düymələmədən çiyninə saldı). *Xirqə və xırqəyə bənzər şeylərdə də belə edilir*, *yaxsinur - يَخْسِنُور - يَخْسِنَمَاق*).

*Y e r s i n d i*: «اَرْ بَيْرِكْ يَرْسِنْدِي» *adam bir yeri özünə yurd elədi*, *yersinür - يَرْسِنُور - يَرْسِنَمَاق*).

*Y e m s i n d i*: «اَرْ اَشْ يَمْسِنْدِي» *adam əslində yeməyi halda özünü yemək yeyən kimi göstərdi*, (*yemsnur - يَمْسِنُور - يَمْسِنَمَاق*).

*Y a l ğ a n d i*: «اَرْ چَنَاقْ يَلْقَنْدِي» *adam qab yalğandı* = adam qab yaladı. Başqası da belədir, *yalğanur - يَلْقَنُور - يَلْقَنَمَاق*).

*Y a l w a n d i*: «اَرْ اَغْزَنْ يَلْقَنْدِي» *adam dilini çıxardı, ağızınm içində dolaşdırıldı*, *yalwanur - يَلْقَنُور - يَلْقَنَمَاق*).

*Y o l k u n d i*: «اَرْ يَلْقَنْدِي نَانْك» *yolkundi nənq = nəsnə sıyrıldı*, (*ylqnor - يَلْقَنُور - يَلْقَنَمَاق*).

*Y ö r k e n d i*: «اَرْ يَغْاجَقَا يَرْكَنْدِي» *uruk yıgaçka yörkəndi* = ip, urğan ağaca sarıldı».

<sup>105</sup> Bu söz basma nüsxədə «ئىركەندى تۈرىنىڭ» şəklində yazılmışdır, əslində isə «يَكْرَنْدِي» «يَكْرَنْدِي تۈرىنىڭ» şeklinde yazılmıştır. Ondan sonra gelən üç söz də bunu göstərir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər (DLT-2005, s.695), çinillər (DLT-Çin, III cild, s.105) və uyğurlar bu sözü «yigrendi» şəklində oxumuşlar (TTD, III tom, bet 148).

*Y ö r k e n d i*: «اَرْ يُغْفَانِقَا يُرْكَنْدِي» *ər yoğurkanka yörkəndi = adam yorgana büründü*. Başqası da belədir, *(يَرْكَنْمَاك - يَرْكَنْمَاق)* *yörkənür - yörkənmək*.

*Y i d h l a n d i*: «اَتْ يَذْلَنْدِي» *et yidhlandı = et xarab oldu*. Başqası da belədir, *(يَذْلَنْور - يَذْلَنْمَاق - يَذْلَنْلَانْمَاك)*.

*Y a z l i n d i*: «ثُكُونْ يَزْلَنْدِي» *tügün yazılındı = dügün açıldı*. Başqası da belədir, *(يَزْلَنْور - يَزْلَنْمَاق - يَزْلَنْلَانْمَاك)*.

*Y ü z l e n d i*: «اَلْ مَكَا يَزْلَنْدِي» *ol manqa yüzləndi = o, üzünü mənə təref çevirdi*.

*Y ü z l e n d i*: «اَرْ يَزْلَنْدِي» *ər yüzləndi = adam xalq yanında hörmət sahibi oldu*. Adamlardan bir xidmət tələb etdikdə, yenə bu söz işlənlər, *yuzlenir - يَعْزَلَنْمَاك*.

*Y a ġ l a n d i*: «يَغْلَنْدِي نَانْك» *yağlandı nənq = nəsnə yağlandı, yağ sürüldü*, *yağlanur - يَغْلَنْمَاق*.

*Y u w l u n d i*: «يَغْلَنْدِي نَانْك» *yuwlundi nənq = nəsnə yuvarlandı*, *yuwlunur - يَغْلَنْمَاق*.

*Y a r m a n d i*: «اَرْ تَامَقا يَرْمَنْدِي» *ər tamka yarmandı = adam divara dirmandı*, *yarmanur - يَرْمَنْمَاق*.

### Qayda:

İki hərfli hər hansı təsirli bir fe'lə چىل hərfi artırıldığı zaman o, təsirsiz, yaxud məchul fe'lə çevirilir. Bu barədə yuxarıda məlumat vermişdik.

Təsirli bir fe'lə n artırıldığı zaman təsirsiz olur. Bu, ərəbcəyə də uyğundur. Məsələn, ərəb dilində «qapını açdı» demək üçün «فَتَحَ الْبَابَ» deyilir. Bu fe'l təsirlidir. Həmin sözə ن فَتَهَ الْبَابَ infatihə el-bab = qapı açıl-

dı» deyilsə, artıq fe'l təsirsiz hala keçmiş olur. Bir adam bir şeyi qırıldığı zaman «**كَسَرَ الرَّجُلُ الشَّيْءَ**» kəsərə ər-rəcəlu əş-şey» deyilir. Şey qırılsa, onda **إِنْكَسَرَ** inkəsərə» deyilir. Bu dildə [Türkçədə] «**أَرْثَكُونْ يَزَدِي**» **أَرْتُغُونْ يَزَدِي** «ər təğün yazdı = adam düyüñ açdı» cümləsindəki «yazdı» fe'linə ün hərfi artırılmaqla «**ثَكُونْ يَزَلِنْدِي**» **ثَكُونْ يَزَلِنْدِي** «təğün yazılındı»<sup>106</sup> deyilir ki, «düyüñ açıldı» deməkdir, ün hərfi əlavə edilməklə fe'l təsirsiz olmuşdur.

Fe'lə 1 hərfi artırılaraq **ثَكُونْ يَزَلِنْدِي** «təğün yazılındı=düyüñ açıldı» deyilir.

Söze ül və ün hərfəri əlavə edilsə, fe'l «**يَزَلِنْدِي** yazılındı» olur, bu da «öz-özünə açıldı» deməkdir.

Yenə eyni şəkildə «**أَرْثَقْ يَنْدِي**» **أَرْتُغُونْ يَنْدِي** «adam top yuvarladı» deməkdir. Sonra **ثَقِيقْ يَنْدِي** topik yuwuldı = top yuvarlandı» deyilir. Burada fe'l məchuldur və top başqası tərəfindən yuvarlanmışdır. Top öz-özünə yuvarlansa, o zaman söze ün hərfi əlavə olunaraq **يَنْدِي** yuwlundi» deyilir. Ül hərfindən sonra ün artırılmazdan əvvəl bu fe'l iki cəhətdən təsirsiz idi.

Birincisi: iş və hərəkət tanınmayan, naməlum bir fail tərəfindən həyata keçirildiyi üçün fe'l təsirsiz fe'l yerində idi. Ün hərfinin

<sup>106</sup> Burada nəsə bir dolaşıqliq var. Bəsim Atalay və Salih Mütəllibov bu xüsusa diqqət yetirmişlər. Bəsim Atalay yazmışdır: «Burada bir yanlışlıq olmalıdır. «Təğün yazılındı» sözü səhvdir, bunun doğru variantı «təğün yazılındı» şəkildir. «Yazındı» fe'li təsirli olsa da, ibarənin gedisindən anlaşıldığına görə, bu fe'lə yalnız ün hərfi əlavə olunmalıdır. Öncə «yazdı» sözü misal getirilir, sonra ün artırılmaqla «yazlındı» nümunəsi verihr. Halbuki «yazdı» sözünə ün hərfinin əlavəsi ilə bunun «yazındı» olması daha təbiidir. Zatən bir az aşağıda 1 hərfindən bəhs edilir və «yazlındı» şəkli verilir. O halda burada bir qarışiqhq vardır. Diqqət edilsin» (DLT, III, s.112).

Bu məsələ ilə əlaqədar Salih Mütəllibovun qeydi belədir: «Mahmud Kaşgari fe'lə ün hərfinin qoşulması barədə izələ versə də, misalda n deyil, -lin şəkilçisi ilə yaranan söz göstərilmişdir. Ehtimal ki, müvafiq misal mətnindən düşmüştür» (TSD, III tom, bet 122).

yanına ül hərfi artırılmaqla fe'l başqa bir failin təsiri olmadan öz-özünə yerinə yetirildiyi üçün təsirsiz idi. Biz bu barədə yuxarıda «**يَقْدِي** yuwdı» fe'lini misal göstərmışdik. Bu fe'l iki hərfli və təsirlidir. Ona ül hərfi əlavə etməklə fe'l «**يَقْدِي** yuwuldı» şəklinə düşür və başqasının yuvarlanması ilə yuvarlandı və ya öz-özünə yuvarlandı mənasına gəlir. Bu zaman fe'l üç hərfli və iki cəhətdən təsirsiz olur. Bundan sonra ül hərfinə ün hərfi də artırıldığda «**يَقْنَدِي**» **يَقْنَدِي** yuwlundi» deyilir ki, öz-özünə yuvarlandı deməkdir. Nəticədə «yuwdı» fe'li iki hərflidən [y+w] üç hərfliyə [y+w+l], sonra da üç hərflidən dörd hərfliyə [y+w+l+n] keçir və təsirsiz olur.

Qaydaların çoxunu salim kitabında vermişik. Bu fe'llərin hamısında əmr, inkarhq və buna bənzər şeylər orada dediyimiz kimidir.

Dörd hərfilər bölməsi bitdi.

## BEŞ HƏRFLİLƏR BÖLMƏSİ

### FƏ’ƏL’ƏLDİ BABI

**Y ı ğ a ç l a n d i:** «**يَغْلَنْدِي**» = yer yiğaclandı.

Yerdə ağaç çoxalsa, yenə belə deyilir, (**يَغْلَنْوْر**- **يَغْلَنْمَاق**) yiğaclanur – yiğaclanmak).

**Y a ğ ı r l a n d i:** «**يَغْلَنْدِي**» = dəvə yağırlandı, dəvənin yağırı çoxaldı». Başqası da belədir, (**يَغْلَنْوْر**- **يَغْلَنْمَاق**) yağırlanur–yağırlanmak). Yağırdan qasmsa, yenə belə deyilir.

**Y u m u r l a n d i:** «**سُوْيَمْلَنْدِي**» = qoşun toplandı». Başqası da belədir, (**يَمْلَنْوْر**- **يَمْلَنْمَاق**) yumurlanur – yumurlanmak).

**Y u l a r l a n d i:** «**اَتِيْلَنْدِي**» = at yularlandı = at yüyenləndi, ata yüyen vuruldu», (**يَلْنَوْر**- **يَلْنَمَاق**) yularlanur– yularlanmak).

**Y a w u z l a n d i:** «**اَلْعَنْلَنْدِي**» = ol atıq yawuzlandı=o, atı yawuz, pis hesab etdi». Başqası da belədir, (**يَفْلَنْوْر**- **يَفْلَنْمَاق**) yawuzlanur – yawuzlanmak).

**Y a w a ş l a n d i:** «**اَرْيَشْلَنْدِي**» = adam yavaşıdı, adamm xasiyyəti yumşaldı», (**يَشْلَنْوْر**- **يَشْلَنْمَاق**) yawaşlanur – yawaşlanmak).

**Y e m i ş l e n d i:** «**يَمْشَلَنْدِي**» = ağac meyve tutdu, meyvə verdi», (**يَمْشَلَنْوْر**- **يَمْشَلَنْمَاق**) yemişlənür – yemişlənmək).

**Y a l i ğ l a n d i:** «**تَلْقَنْدِي**» = takuğ yalığlandı = xoruz pipikləndi, pipiyi çıxdı». Atın yahı çıxanda da belə deyilir, (**يَلْغَلْنَوْر**- **يَلْغَلْنَمَاق**) yahğlanur - yalıqlanmak).

**Y a r ı k l a n d i:** «**يَرْقَلْنَدِي**» = adam zirehləndi, zirehli köynək geyindi». Zirehli libas geyinəndə də belə deyilir, (**يَرْقَلْنَوْر**- **يَرْقَلْنَمَاق**) yarıklanur – yarıklanmak).

**Y i r a k l a n d i:** «**يَرْقَلْنَدِي**» = adam yeri uzaq liesab etdi», (**يَرْقَلْنَوْر**- **يَرْقَلْنَمَاق**) yaraklanur – yaraklanmak).

**Y u l a k l a n d i:** «**بَلْقَلْنَدِي**» = yerdə bulaqlar çoxaldı», (**يَلْقَلْنَوْر**- **يَلْقَلْنَمَاق**) yulaklanur – yulaklanmak).

**Y ü r ə k l a n d i:** «**يَرْكَلْنَدِي**» = adam zorla cəsarətə geldi, ürəkləndi». Başqası da belədir, (**يَرْكَلْنَوْر**- **يَرْكَلْنَمَاق**) yürəklənür – yürəklənmək).

**Y a r ı m l a n d i:** «**يَرْمَلْنَدِي نَانْك**» = nəsnə yarımlandı», (**يَرْمَلْنَوْر**- **يَرْمَلْنَمَاق**) yarımlanur – yarımlanmak).

**Y i ş i m l a n d i:** «**يَشْمَلْنَدِي**» = adam tozluq geydi». Bu, dolaq kimi bir şeydir, (**يَشْمَلَنْوْر**- **يَشْمَلَنْمَاق**) yişimlənür – yişimlənmək).

**Y e l i m l a n d i:** «**أَقْيَلْمَلْنَدِي**» = ox tutğallandı, oxa yapışqan vuruldu», (**يَلْمَلْنَوْر**- **يَلْمَلْنَمَاق**) yelimlənür – yelimlənmək). Başqa bir şey yapışdırılsa, yenə belə deyilir.

<sup>107</sup> Bu söz basma nüsxədə «**يَرْقَلْنَدِي**» şəklində keçir, lakin doğrusu «**يَرْقَلْنَدِي**» yaraklandı – yaraklanur – yaraklanmak» olacaq. Çünkü «**يَرْقَلْنَادِي**» = zireh» deməkdir.

<sup>108</sup> V.V.Radlovun lüğətində (III cild, s.529) «yişim» sözü «corab» mənasındadır.

## BU BABIN ALTI HƏRFLİLƏRİ

**Y a l ğ a n d u r d i:** اَر يَكْدُرْدَى «ar يَكْدُرْدَى» er yalğandurdu = adam yalanladı, təkzib etdi», **yalğandurur** - يَكْدُرْرَ - يَكْدُرْمَاق (yalğan-durmak).

**Y ı l d ı z l a n d i:** يَفْجَ يَلْزَلَنْدَى «يَفْجَ يَلْزَلَنْدَى» yığaç yıldızlandı = ağac köklendi, kök atdı». Bir adam bir yerə yerleşmək üçün hazırlaşa və oraya yerleşsə, yenə belə deyilir.

**Y ı l d ı z l a n d i:** اَر يَلْزَلَنْدَى «ar يَلْزَلَنْدَى» er yıldızlandı = adam soylandı, sanki onun kökü bir yerdə yerleşdi, yayıldı, yaxud o, soylu, əsilli-nəsilli, nəcabətli oldu», **yıldızlanur** - يَلْزَلَنْور - يَلْزَلَنْمَاق (yıldızlanmak - yıldızlanmak).

**Y u d r u k l a n d i:** اَر يَدْرَقَلَنْدَى «ar يَدْرَقَلَنْدَى» er yudruklandı = adam əlini yumruq etdi», **yudruklanur** - يَدْرَقَلَنْمَاق (yudruklanmak).

**Y a r m a k l a n d i:** اَر يَرْمَقَلَنْدَى «ar يَرْمَقَلَنْدَى» er yarmaklandı = adam pullandı, pul sahibi oldu», **yarmaklanur** - يَرْمَقَلَنْمَاق (yarmaklanmak).

**Y u m ş a k l a n d i:** اَر مَنْكَا يَمْشَقَلَنْدَى «ar مَنْكَا يَمْشَقَلَنْدَى» er manqa yumşaklandı = adam mənə qarşı yumşaq oldu, yaltaqlandı», **yumşaklanur** - يَمْشَقَلَنْور - يَمْشَقَلَنْمَاق (yumşaklanmak - yumşaklanmak).

**Y u m ǵ a k l a n d i:** يَمْغَلَنْدَى نَانْكَ «yamǵaklandi» er yumǵaklandı nənq = nəsnə yumaqlandı, yumaq şəklinə salındı, yuvarlaq edildi», **yumǵaklanur** - يَمْغَلَنْور - يَمْغَلَنْمَاق (yumǵaklanmak - yumǵaklanmak).

**Y a w ǵ a n l a n d i:** اَر اَشْغَ يَفْقَلَنْدَى «ar ashǵe يَفْقَلَنْدَى» er aşığı yawğanlandı = adam yeməyi yavan hesab etdi», (adam yeməyi ətsiz saydığını

üçün az yedi), **يَفْقَلَنْور - يَفْقَلَنْمَاق** (yawğanlanmak).

**Y ı l ğ u n l a n d i:** يَبِر يَلْغَلَنْدَى «yer yilgünlandı=yer yulğunlandı, yerdə yulğun kolu bitdi», **yıglunlanur** - يَيْغَلَنْلَانْمَاق (yıglunlanmak).

Tanrıya şükür olsun, misal kitabı bitdi.



## BISMİLLAH İR-RƏHMAN İR-RƏHİM

### ÜÇ HƏRFLİLƏR KİTABI

### İKİ HƏRFLİLƏR BÖLMƏSİ<sup>109</sup>

تَاهْ تَاهْ T a h – t a h: uçurulduqdan sonra şahini geri çağırmaq üçün işlədilən söz. Buradakı o səsi nəfəs almağa xidmət edir.

جُوهْ جُوهْ Ç u h – ç u h: atı tərpətmək və azarlamaq üçün çıxarılan səs.

كَاهْ كَاهْ K a h – k a h: köpəyi çağırmaq üçün çıxarılan səs.

مَاهْ مَاهْ M a h<sup>110</sup>: buyur, aha, al mənasmdadır. Bir şey təklif edildiyi zaman söylənir.

### BU BABIN MİSAL OLANI

يَاهْ يَاهْ Y a h: bəli, yaxşı mənasmda bir sözdür. «اَتْ ثُتْ at tut = atı tut» deyildiyi zaman cavab verən şəxs «يَاهْ yah = yaxşı» deyir.

[Qayda]:

Bu sözlər sürətlə söyləndiyi zaman yumşaq hərf (hərfi-hin) düşür, sözlər «ئَهْ ئَهْ، يَهْ، مَهْ، كَهْ، جَهْ» şəklində deyilir. Buna görə də biz bu sözləri mənqus babında verdik, çünkü yumşaq hərf

<sup>109</sup> Bəsim Atalayın qeydi: «Mahmud Kaşgarinin üç hərfli sözlər kitabı bitdikdən sonra «iki hərflilər bölməsi» deyə bir bölmə açırasının səbəbini biz ancaq bu şəkildə başa düşürük: onun bu bölmədə verdiyi sözlərin iki cür yazıldığı müşahidə olunur, «tah», «çuh», «mah», «yah», «kah» şəklində yazılırkən bu sözlər üç hərfli olur. Belə olduqda onları yuxarıda söylənən «üç hərflilər kitabı»na daxil etmək mümkündür. Mahmud Kaşgarinin bu sözlər «th», «ch», «mh», «yh», «kh» şəklində yazılır deməsindən isə onların iki hərfli isimlər arası qoyulmuş olduğu anlaşılır. Bu halda müəllif bu sözlər üçün «yazılışda iki hərfli, oxunuşda üç hərfli» demək istəyir» (DLT, III, s.117).

yazılışda deyil, tələffüzdə düşür, • hərfi isə nəfəs almağa xidmət edir. Ulu tanrının «فَهُدَا هُمْ أَفْتَهُ وَلَمْ يَسْتَهِ» ayəsində olduğu kimi. Burada da • hərfi nəfəs almaq üçündür.

Əsil hərfinə gəlinçə, o, türk dihndə yoxdur. Türkçə yalnız «ər ahladı» sözü vardır, «adamçıqaz ah çəkdi» deməkdir. Bu söz sinədən bir səsin çıxmasını bildirir. Bayquşa «اوْهى uhi» deyilsə də, əsil türklər ona «اوْكى ügi» deyirlər. Xotən və kənçək dillərində • var, ancaq onlar əsil türklərə aid deyilər, türk ölkəsinə köçmüş boylardır.

### ORTASI SÜKUNLU **فعل, فعل, فعل, فعل** FE'L, FƏ'L, FU'L BABI

**ثوب** T ü p: hər hansı bir şeyin dibi, əsl, kökü. «يَغَاجُ ثُوبِي» yiğaq tüpi = ağac kökü».

**ثوب** T ü p: təməl. «تَامَ ثُوبِي» tam tüpi = divarın təməli».

**ثوب** T ü p: insanın əslinə də «ثُوبٌ تُوب» deyilir. Buradan almaraq «أَرَنْ تُبْلِغُ اَرَنْ ərən» deyirlər ki, «soylu adamlar, əsalətli kişi-lər» deməkdir.

**ثوب** T o p: «ثُقٌ topik» sözünün qisaldılmışıdır.

**جُوب** Ç ö p: hər hansı bir şeyin puçası, bir şeyin sıxıldıqdan sonra qalan çör-çöpü. «أَنْ جُوبِي» üzüm çöpi = üzüm puçası».

**جُوب** Ç ö p: «يَاغُ جُوبِي» yağ çöpi = yağ tortası».

**جُوب** Ç ö p: «بُور جُوبِي» bor çöpi = şərab xıltı». Başqası da belədir.

**جُوب** Ç ö p: «شَمَاجُ جُوبِي» tutmaç çöpi = tutmac bisirmək üçün kəsilən xəmir parçalarından hər biri».

<sup>110</sup> Çinlilər bu sözü və bundan sonrakı «yah» sözünü «məh» və «yəh» şəklində vermişlər (DLT-Çin, III cild, s.115).

**قوب** K o p: ال منى كُرْبَ قَوْبَ قَلْدَى ol məni körüp kop kıldı = o məni görüb çox sevindi».

**كوب** K ü p: küp, küpə.

**كيب** K i p: qəlib, pəstah. Hər hansı bir şeyin qəlibi. kərpiç kipi =kərpic qəlibi».

**كيب** K i p<sup>111</sup>: bənzər, tay. Oğuzca. bu ər anıq kipi = bu adam onun tayıdır, onun kimidir».

**بوت** B u t: bud.

**بوت** B u t: iri və dəyərli firuzə daşına deyilir, böyüklerin oğullarının və qızlarının alınlarına, alınlardakı dingələrə taxılır. «قَرْ بُوتَ أَرِيدِي» kız but üridi<sup>112</sup> = qız firuzə taxdı».

**بوت** B u t: bir böyük adam tərəfindən göndərilən ərməğanı gətirən şəxsə verilən bəxşış. Bu, bir adamın digərinə hədiyyə olaraq göndərdiyi atı gətirən şəxsə verilən pul, qoyun kimi bir şeydir. Bu şəkildə verilən qoyuna «بوت but» deyilir.

**تیت** T i t: şam fıstığı, sənubər ağacı. Dağlarda bitir.

**جيپ** Ç i t: üstündə ala-bula naxışları, gülləri olan ipək Çin quması; çit.

**سوت** S ü t: süd.

**شوت** Ş ü t: soy, əsil, nəcabət. Xotəncə.

**توج** T u ç: tunc.

**كوج** K ü ç: güc, qüvvət.

**كوج** K ü ç: zülm. «كَوْجَ إِلِدِنْ كَرْسَا ثُرُو شَكْلَكَنْ جَقَار» küçük eldin kirsə, törü tünqlükten çıkar=zor həyətdən girsə, törə bacadan çıxar», (zülm qapıdan girsə, törə, adət-ənənə, mərhəmət bacadan

<sup>111</sup> Salih Mütləlibov bu sözü «kib» şəklində transkripsiya etmiş və onun «Divan»da həm «kib», həm də «kib» şəklində keçdiyini, ancaq Mahmud Kaşgari tərəfindən müvafiq izahat verilmədiyini yazmışdır. «Ona görə də bu sözün o dövrə iki variantda işləndiyi, yoxsa variantlarından birinin doğru, digərinin yalnız olduğu biza naməlum qaldır» (TSD, III, bet 131).

<sup>112</sup> Bəsim Atalay bu sözü «اردی urdu» şəklində oxumağı təklif etmişdir.

çixar). Zülmkar adama «**كَجْجى** küçəmçi», qüvvətli adama «**كُوْجَلْكى** küçlüğ» deyilir.

**كَوْج** K ü ç: küncüt. Küncüt yağma «**كَوْج يَاغِى** küç yağı» deyilir. Çigilce. Küncüt otunun toxumuna böyüklüyündən dolayı «**ئِنْكَى** inqək küçi [=inək küncütü]» deyilir.

**كِيج** K e ç: gec. Bu sözdən almaraq «**كِيج كَلْدَى** keç kəldi = gec gəldi» deyilir.

**بُود** B o d h: boy. uzun boylu, uzun boy adam».

**بُوذ** B o d h: toy quşu<sup>113</sup>, doğdaq.

**بُوذ** B o d h: bodh monçuk=müşk və raməkdən hazırlanan bir növ muncuq. Bunu qadınlar taxırlar».

**بُور** B o r: şerab. Bu məsəldə də işlənmişdir: «**بُور بِلْمَادِب سِرْكَا بِلْمَا** bor bolmadıhp sirkə bolma = şerab olmamış sirkə olma». Bu söz özünü böyüklərə oxşadan uşaq haqqında deyilir.

**بِير** B i r: bir. bir yarmak = bir pul».

**ثُور** T ö r: otağm ən yaxşı yeri. «**ثُور كَأْج** törgə keç = yuxarı başa keç».

**ثُور** T o r: tələ; quş və balıq ovlanan tor.

**جوْر** Ç o r: çor urağut=ayıb yeri bitişik olan qadın».

**جوْر** Ç o r: oğuzlar sarılığan otlara, sarماşıqlara da çor ot» deyirlər. Əvvəlki sözün əslı bundandır.

**سُور** S u r: ar sur-sur mün öpti = adam şap-şupla şorba içdi». Bu, dodaqların çıxardığı səsi bildirir.

**فُور** K o r: ziyan. ar fır kor kıldı = adam ziyan elədi».

**قُور** K o r: yoğurt mayası, çalası. Bu uyuşmuş, tutmuş qatıq və ya kırmızdan qabin dibində qalan hissədir, onun üstünə süd tökülrək yoğurt və ya kırmız hazırlanır.

**فُور** K u r: quru. Oğuzca. Bu, «**فُرْغ** kuruğ» sözünün qısaltılmışdır. Bu məsəldə də işlənmişdir: **فَلَانْ فَذْغَفَا ثَشْسَا ثُورْبَقا اِيْغَرْ بُلْوَرْ** kolan kuduğka tüssə, kur baka ayğır bolur=qulan, çöl eşşəyi quyuya düşsə, [quyunun sahibi] qurbağa ayğır olar». Bu, ərəblərin sözü<sup>114</sup> «انَ الْبُغَاثُ بَارِضِتَا يَسْتَسِرُ» kimidir.

**بُوز** B o z: boz. boz at = boz rəngli at». Bu, fəsih deyildir. Hər hansı bir heyvan ağla qırmızı arasmadakı rəngdə olsa, yenə belə deyilir. **بُوز قُويْ** boz koy = boz rəngli qoyun».

**بُوز** B ö z: bez.

**بُوز** B u z: buz. Bu atalar sözündə də işlənmişdir: **بُوز دَانْ سُوفْ تَمَارْ** buzdan suw tamar=buzdan su damar». Bu söz xasiyyəti atasının kma bənzəyən adam haqqında işlədirilir.

**بِيز** B e z: ətlə dəri arasmada peyda olan şış.

**ثُوز** T o z: toz.

**ثُوز** T o z: yaya sarınan sırim.

**ثُوز** T ü z: xalq, rəiyyət. «اِلْ ثُوز نَتَكْ el tüz nətək = el, xalq necədir»?

**ثُوز** T ü z: əsil, kök. **اِنْكَ ثُوبَى ثُوزَى كَمْ** aninq tüpi tüzi kiin = onun əslinəsi, soyu-sopu kimdir»?

**ثُوز** T ü z: düz. «**ثُوز بِيرْ** tüz yer = düz yer».

**ثُوز** T u z: duz.

**تِيز** T i z: diz.

**تِيز** T i z: yüksək yer. Farslar bu sözü alaraq qalaya «بِزْ diz» deyirlər.

<sup>113</sup> «Toy quşu»nun hansı quş olduğunu anlamak üçün digər nəşrlərə baxdıq. Uyğurlar onu «dovdaq» kimi (TTD, III tom, bet 167) vermişlər. Salih Mütəllibov «boynu uzun, arxa ayaqları qısa bir yırtıcı» kimi (TSD, III tom, bet 132) çevirmiştir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə sözü dh ilə «todh» kimi (DLT-2005, s.573) oxumuşlar.

<sup>114</sup> Ərəblərin məsəlinin tərcüməsi belədir: **اِنَّ الْبُغَاثُ بَارِضِتَا يَسْتَسِرُ** = innəl bugat biarzına tastansırı = bizim eldəki atmaca quşu oldu sizdə ağbaba», yəni bizim eldəki sərçə sizdə qartal oldu.

**T i z:** Kaşğara yaxın bir yaylaya yüksəkliyi dolayısı ilə Tariğ art tiz deyilir.

**T i z i n q t i z:** başqa bir yaylanın adı.

**Y i z:** Yiz əwi tiz = Barsğan yaxınlığında bir yayla adı».

**Ç i j:** dəmir çivi, (iki məxrəc arasındaki j ilə). Zireh çivilərinin ucuna da «çij» deyilir.

**S ö z:** söz.

**S i z:** çigil dilində böyüklerə, hörmətli adamlara deyilən bir xitabdır, «سَنْ سَنْ» deməkdir. Əsil mənası sizlərdir. Kiçiklərə «سَنْ سَنْ» deyirlər. Oğuzlar bunun tərsini edirlər.

**K u z:** kuz tağ = günəş görməyən dağ, dağın quzey tərəfi».

**P u s<sup>115</sup>:** بُوسْ بُلْدَى «pus beldi»; kök pus boldı = göyün üzü örtüldü, qaraldı».

**P u s:** پُوسْ كُوزْيِي بُوسْ بُلْدَى «pus kozisi boldi»; adammın gözünə qaranlıq çökdü, mədəsində meydana gələn buğdan gözü qaral-dı».

**T u s - t u s<sup>116</sup>:** آنى ٿوں ٿوں اردى «anı tus-tus urdu=onun pal-tarmın üstünə tez-tez vurdu».

**B o ş:** بُوشْ كشى «bosshi»; boş kişi = azad adam».

**B o ş:** بُوشْ اراغت «bos uragut» = boşanmış qadın, dul qadın».

**B o ş:** بُوشْ الِكْ «bos alik»; boş əlik = boş əl, işdən və ya bir şeydən qurtulmuş, boş qalmış əl».

<sup>115</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bunu və bundan sonrakı sözü «bus» kimi oxumuşlar (DLT-2005, s.209). Onlar maddə başındaki bütün p-ləri b ilə oxuyurlar.

<sup>116</sup> Bəsim Atalayın qeydinə görə, bu söz basma nüsxədə «tus-tus» şəklindədir, yazma nüsxədə əvvəlcə «bus-bus» şəklində ikən sonra qırmızı mürəkkəblə düzəldilərək «tus-tus» şəklinə salınmışdır. Burada iki şey nəzərə alınmalıdır: əgər söz burada verilməlidirsə, o zaman «bus-bus» olmalıdır, çünkü burada b ilə başlayan sözlər gəlir. Əgər söz «tus-tus» şəklində olacaqsa, onda bu söz maddə sonra t hərəsi sırasında gol-məlidir (DLT-III, s.124). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «tos-tos» kimi oxumuşlar (DLT-2005, s.582). Uygurlar müvafiq qeydlə «tus-tus» şəklində vermişlər (TTD, III tom, bet 171). Çinlilər maddə başında «tus», misalda isə «tus-tus» kimi yazmışlar (DLT-Çin, III cild, s.121).

**بُوشْ B o ş:** بُوشْ ات «bos at = yumşaq at». Yumşaq torpağa da belə deyilir.

**بُوشْ B o ş:** بُوشْ ات «bos at = sərbəst buraxılmış at».

**بُوشْ B o ş:** بُوشْ اف «bos aw = boş ev». Boşaldılan qab və ya bir işi gördükdən sonra boş qalan alət haqqında da belə deyilir.

**بِيشْ B e ş:** beş, sayda beş.

**تُوشْ T u ş:** tuş, tay, bab. آنِقْ تُوشْ = onun tayı, onun babı».

**تُوشْ T u ş:** qarşı, bir şeyin qarşısı. آفِمْ تُوشْ əwim tuşı = evimin qarşısı, evimin tuşu».

**تُوشْ T ö ş:** dös, köksün başı.

**تُوشْ T u ş:** kəmər qayışlarının ucuna taxılan qızıl və ya gümüş toqqa.

**تُوشْ T ü ş:** تُوشْ اُودى «tüs ödi = səhərlə gönorta arasında olan vaxt»<sup>117</sup>.

**تُوشْ T ü ş:** pollyusiya; yuxu azması. تُوشْ كُرمىشْ أَغْلَانْ «tüs körmiş oğlan =yuxusunda ehtilam görən gənc oğlan».

**تُوشْ T ü ş:** düş, röya. تُوشْ يُورْدَى «tüs yordı = yuxu yozdu».

**تِيشْ T i ş:** dış. İnsanın və başqa canlıların dışı.

**تِيشْ T i ş:** kotan dəmiri, cüt ucluğu, məc.

**تِيشْ T i ş:** تِيشْ ات «tış at = alnındaki ağ qasqası gözlərinin önünü qədər uzanan, ancaq qulaqlarına qədər çatmayan, burnuna qədər enməyən, bunun ikisinin ortasında qalan at».

**سِيشْ S i ş:** tutmae şishi.

**سِيشْ S i ş:** şışmış olan hər nəsnə, yumru.

<sup>117</sup> Bəsim Atalayın qeydinə görə, bu söz tüs ödi=qışlıq vaxtı, yanı «səhərlə gönorta arasında olan vaxt» kimi (DLT, III, s.125), Salih Mütəllibov «tüs = gün çıxandan sonrakı vaxt», «tüs ödi=düş [yuxu] vaxtı» (TSD, III tom, bet 138). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «tüs ödi=dineolma, şəkərləmə [mürgüləmə, günorta yuxusu] vaxtı» kimi (DLT-2005, s. 610) vermişlər. Hüseyin Düzgün isə «öd» yerinə «od» yazsa da, ifadəni «zəmanı-xabnimruzan, ȝeylulə», yanı «günorta yuxusunun vaxtı» kimi (دَلَّ مَعْنَى دَلَّ س.493) tərcümə etmişdir.

**S a y i ş** سیش mən an-  
qar sayış berdim=mən ona ödənək, təzminat verdim».

Koş at = xaqanm yanında gedən yedək, ehtiyat at».

**فوش** Koş: hər hansı bir şeyin cütü, eşi, qoşası. Bu sözdən ahnaraq qayçıya da «**فوش بجاك**» koş biçək», yəni «qoşa bıçaq» deyilir. Bu atalar sözündə də işlənmişdir: «**فرقميش كېشىكا قۇرى**» korkmuş kişiğə koy başı koş körünür = qorxmuş adamın gözünə qoyun başı qoşa görünər». Bu söz bir şeydən qorxan və hər an xəyal görərək diksinən, səksənən adam haqda deyilir.

Kiş: samur. Bunun quyruğuna «**كىش قۇرۇقى**» **kiş kudhrukı**» deyilir.

**Kişis** K i ş: sədəq, oxdan, oxqabı. Oğuzlar və oğuzların qardaşı olan qıpçaqlar bunu bilməzlər<sup>119</sup>.

مۇش M u ş: pişik. Çigilcə. Oğuzlar جىڭ «çatük» deyirlər.

**بُوغ** Boğ: içine əşya qoyulan lieybə, boğ, boğça.

**توغ** Toğ: at ayaqlarının zərbəsindən qopan toz.

<sup>118</sup> Bəsim Atalay «seyiş» və «seyş» kimi oxunan bu sözün «sayış» ola biləcəyini də istisna etməmişdir. Ancaq bu sözlər bu bəbin qəlibinə uymur, ona görə də bu sözü «siş» kimi oxumağı təklif etmişdir (DLT, III, s.126). Uyğurlar (TTD, III tom, bet 174), çinlilər (DLT-Çin, III cild, s.123) və Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «ses» kimi oxumuşlar (DLT-2005, s.483).

<sup>119</sup> Burada Salih Mütəllibovun bir qeydi var: «o dövrdə hərbi terminlərdən olan bu sözün oğuzlar tərəfindən bilinməməsi onlarm bu mənada başqa bir sözdən istifadə etmələri ilə bağlı olmahdır. Çünkü bir boyda bu sözün olmaması o dövrün savaş tələblərinə görə həmin boyun çox əhamiyətsiz mövqə tutmasına işarədir. Halbuki o dövrdə oğuzların türklər arasında çox mühüm mövqə tutduqları məlumdur» (TSD, III tom, bət 140). Onda belə çıxır ki, «oğuzların və onların qardaşları olan qıpçaqların bilmədiyi» bu söz karluqlara aiddir, lakin nədənsə Mahmud Kaşgari bu sözün hansı ləhcədə işləndiyini göstərməmişdir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevar bu sözü deyənliklə təsdiq etmişdir (DNT, 2005, 200).

<sup>120</sup> Çinliler (DLT-Çin, III cild, s.124), uygurlar (TTD, III tom, bet 175) ve Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «les» kimi oxumuslar (DLT-2005, s.339).

خان ئۇغ أردى «**Tuğ**: xaqanın yanında çahnan nağara (köş) və davul. **xan tuğ urdu** = xan növbə davulunu vurdu, orkestr çaldı».

T u ğ: bayraq, sancaq. «**ئۇزۇڭ ئۇغلىخان**» tokuz tuğluğ xan = doqquz tuğlu xan və ya xaqan». Xanın vilayəti nə qədər çox, dərəcəsi nə qədər yüksək olursa-olsun, tuğu doqquzdan artıq ola bilməz. Çünkü bu, uğurlu rəqəmdir. Bu tuğlar turuncu rəngli ipəkdən və ya qumasdan tikiilər, bu rəng uğurlu rəng sayılır.

Tu ġ: su bəndi, sədd. سُقْفَا ثُوغْ أر «سُوقْ أر» suwka tuğ ur = suya bənd vur».

شىكى ئوغى» تۇغ T u ğ: hər hansı bir nəsnənin tixaci. Buradan alınaraq tünqlük tuğı», yəni «pəncərə, ocaq kimi evdəki dəliklərin qapığı» deyilir.

**Tıg: تىغ** «ات تىغ at = rəngi qırmızı ilə doru arasında olan at, qonur at».

Ç a ğ - ç u ğ: «جاغ جوغ قبىٰ» = gurultu qopdu, hə-şir düşdü», «جۇغ قىدى» = gurultu qopdu».

**جۇغ** Ço ğı: əşya qoyulan heybə, boğça.

**جوغ** Çoğ: günəş şüaları, günəşin saçılıqları. «**كۈن جوڭى**» kün çogi = günəşin şüası».

**جوغ** Çoğ: odun alovu, odun yandıqdan və köz olduqdan sonra közün  
üstündə uçuşan şölə.

**Çılgınlık:** Çılgınlık, köçərilərin çadır içini bölmələrə ayırmaq üçün sələ qamışından (çığ otundan) düzəlt dikləri pərdə. Bu, qamışdan daha ince, daha yumşaqdır.

**Çılgın**: bir türk arşımızdır. Örəb arşının üçdə ikisi qədərdir. Köçərlər onunla bez ölçülərlər.

**سیغ** Sıg: bənzətmə qoşmasıdır. Arzu ediləni və söylənəni o şeyə bənzətmək üçün ismin sonuna əlavə olunur. «**فاسخ ار**» kulsığ ər

=qula bənzəyən adam»، «بۇ قىرى ال أغلانسغ» bu karı ol oğlan-sığ=bu qocanın xasiyyəti uşaq kimidir». Söz **ك** ke-li, yaxud ince ahəngli olsa, **غ** g gəlir [-sıg yerinə sig işlənir]. Məsələn: «بۇ ار ال بكسىك» «bu ər ol bəgsig = bu adamın xasiyyəti bəyinkinə bənzəyir», «بۇ أغل ال ارسىك» «bu oğul ol ərsig = bu uşağıın xasiyyəti ərlərin xasiyyətinə bənzəyir».

**قوغ** K o ġ: gözə və ya yeməyə düşən çör-çöp.

**قاغ قوغ** K a ġ-k u ġ: «فاز قاغ قوغ ائى» kaz kağ-kuğ etti = qazlar qağ-quğ etdilər, bu şəkildə çığıraraq səs saldılar».

**قىغ** K i ġ: torpağı qabartmaq üçün işlənən gübrə.

**ثوف** S u f<sup>121</sup>: yun ipdən əllə hörülən qurşaq.

**سوڭ بيرماس كا سوت بير** S u w: su. Bu atalar sözündə də işlənmişdir: «سوڭ بيرماس كا سوت بير» «suw berməskə süt ber = su verməyənə süd ver», (sənə su verməyən adama süd ver). Bu sözün mənası budur: sənə pislik edənə sən yaxşılıq et, çünkü sənin yaxşılığın onu sənə qul edər.

**قاف قوق** K a w-k u w: «تون قاف قوق بىدى» ton kaw-kuw boldı = paltar tikilərkən bütüldü, çəkildi».

**بۇق** P o w: bayatlaşmaqdan və ya qoxmaqdan çörəyin üstündə yaranan yaşıl təbəqə. Başqası da belədir.

**بۈك** B o k: nəcəs. Oğuzca.

**بۇق بىر كاشىدى** B u k: «قاغۇن بۇق بىر كاشىدى» kağun buk yergə tüşdi = qovun part deyə yerə düşdü». İçi boş olan liər şey yerə düşüb yarılsa, «buk etti» deyilir, bu, əşya düşərkən çıxan səsi ifadə edir.

<sup>121</sup> Bu sözlə bağlı Bəsim Atalayın qeydində deyilir ki, türk dilində چ se hərfi yoxdur və Mahmud Kaşgari bunu «Divan»ın əvvəlində bildirmişdir. O zaman چ se ilə yazıılan «sus» sözü س sin hərfi ilə yazılımlı idi. Buradan belə bir nəticə hasil olur ki, katib Savalı-Şamlı Məhəmməd kitabı orijinal nüsxədən köçürərkən bir nəfər oxumuş, o isə yazmışdır (DLT, III, s.129).

**جوڭ** Ç o k: «چوڭ ار» çok<sup>122</sup> ər = pis, alçaq adam». Oğuzca.

**جىق** Ç i k: «جىق ات كراين» «جىق كىچىك et köرəyin = hələ bir səsin çıxsın görüm, kişisən, səsini çıxar». Bu, incidən adama qarşı çıxa bilməyən adam üçün söylənir.

**سوق** S u k: «سۈق ار» suk ər = acgöz, alçaq adam».

**سوق** S u k: «سۈق ارنىڭكىي» suk ərnqək = şəhadət barmağı». Bu, həris barmaqdır, çünkü yeməyə birinci o uzanır.

**سيق** S i k: az. Oğuzca. «الاردا قۇرى سيق ال» olarda koy sık ol = onlarda qoyun azdır».

**فاقوق** K a k - k u k: «فاز قاقوق ائى» kaz kak-kuk etti = qaz qağ-quğ deyə səs çıxardı».

**فاقوقى** K a k u k<sup>123</sup>: yarma, qurudulmuş ət, yaxud ərik, qaysı kimi meyvə qaxı (?).

**بۈك** B ö k:<sup>124</sup> bök, oyunda aşığın belinin yuxarı düşməsi. Buna «جىك بۈك» çik bök = eik bök» də deyilir.

**بۈك** B ö g<sup>125</sup>: böv. Bir hörümçək növü. Türk və türkmən dillərinin birində.

**بۇير نا كۈك ازا ال** K ö g: (yumşaq **ك** g ilə). Şeirin vəzni, ölçüsü. «بۇير نا كۈك ازا ال» «bu yır nə kög üzə ol=bu şeirin vəzni, ölçüsü nə üstündədir, bu şeir hansı vəzndədir».

<sup>122</sup> Salih Müttəlibov bu sözü «çuk» şəklində vermişdir (TSD, III tom, bet 143). Lakin kiril əlifbası ilə «قۇڭ» sözünü həm «çuk», həm də «çök» kimi də oxumaq mümkündür.

<sup>123</sup> Bəsim Atalay belə hesab edir ki, bu söz də əvvəlki kimi «kakkuk» şəklində olmalıdır. Çünkü «kakkuk» sözü bu bölməyə uymur. Ehtimal ki, «kakkuk» sözündəki ikinci k şəddəli imiş, şəddə düşmüşdür (DLT, III, s.130). Uyğurlar bu sözü «kakkuk» kimi oxumuş və «qax» deyə tərcümə etmişlər (TTD, III tom, bet 179). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «kak kok» kimi (DLT-2005, s.400) oxumuş, «qurudulmuş meyva» kimi mənalandırılmış, sonra isə «söz uzatması vardır» qeydini vermişlər. Onda belə çıxır ki, bu söz «kak», yəni bizim işlətdiyimiz «qax=meyva qaxı» deməkdir.

<sup>124</sup> Uyğurlar «bök» maddəsini «پۈك» kimi vermişlər (TTD, III tom, bet 180).

<sup>125</sup> Salih Müttəlibov həm bu sözü, həm də üstdəki sözü «پۈك» şəklində oxumuşdur. (TSD, III tom, bet 144). Ərəb imlasında eyni cür yazılan (بۈك) bu iki söz, şübhəsiz ki, fərqli şəkildə tələffüz edilmişdir.

**کوڭ** K ö g: oxumada səsin yüksəlib-alçalması, zil-bəm. «ار كۆكتىدى ەر kögləndi=adam səsini alçaldıb-yüksəldərək şərqi oxudu».

**کوڭ** K ö g: bir şəhərin xalqı arasında meydana çıxaraq ilboyu gülünən şey, gülməcə. **بۇ يىل بۇ كۆك گىلى** «bu yıl bu kög kəldi = bu il bu gülməcə geldi, bu ilin gülməcəsi, məzhəkəsi budur».

**کوڭ** K ö g: **كۆك يلقى** «kök yıldızı = başıboş, sərbəst yayılan heyvan». Bu şeirdə də işlənmişdir:

كُوكلر قَمْع تَزْلَدِي

اَفْرَق اِنْش تَزْلَدِي

سَنْزاَزْم اَزْلَدِي

كَلْكِل اَمْ اَيْنَمِ

«Köglər<sup>126</sup> kamuğ tüzüldi,  
Iwrik idhiş tizildi,  
Sənsiz özüm özeldi,  
Kəlgil amul oynalım».  
Mahnı tamam düzüldü,  
İbrik, qədəh düzüldü,  
Sənsiz canım üzüldü,  
Gel çıx, yavaş oynayaq.

(Şərqlər, mahnilar ard-arda sıralandı, sürahilər, qədəhlər masa üstdə düzüldü, könlüm səni istədi, gel çıx, ürəyim dincəlsin, yavaş-yavaş oynayıb şadlananq).

**کوڭ** K ö g: qoçun, yaxud başqa heyvanların qışa yaxın dişilərlə cütleşməsi. **قوئى كۆكى بىلدى** «koy kögi boldı = qoç qatımı oldu». Başqası da belədir.

**کوڭ** K ö g: aynanm üzündə peyda olan pas; korroziya. Bu sözdən almaraq **كۆزىتُوكَا كۆك شىدى** közünqügə kög tüsdi = aynaya pas düşdü» deyilir.

**کوڭ** K ö g: qadmların üzünə düşən çillik. Başqasının üzünə düşən çillik üçün də belə deyilir.

**کوڭ سىنسا يوزكا شۇرۇ** **كۆك** K ö k: göy. Bu məsəldə də işlənmişdir: kökgə sudhsa, yüzgə tüşür = göyə tüpürsə, üzə düşər», (bir adam göyə türüpse, tüpürçək qayıdır üzünə düşər). Bu söz başqasma pislik edərkən pisliyi özünə toxunan adam haqda deyilir.

**کوڭ ٹون** **كۆك** K ö k: göy rəngi. **كۆك ٹون** kök ton = göy rəngli paltar». Göy, səma rəngində olan hər şeyə belə deyilir.

**کوڭ گەند كۆكى** **كۆك** K ö k: **كەند كۆكى** kənd köki = şəhərin dörd yanında yerləşən bağlar, bostanlar; şəhərin qaraltısı». Bu sözlə ağacların yaşıllığı murad edilir.

**كۆكىوچ** **كۆكىوچ** K ö k y u k: kəndlilərə və türkmənlərin böyüklerinə verilən ad.

**بىل بىل** B e l: bel. **اتى بىلنىدا ئىت** «anı belində tut = onu belindən tut».

**بىل بىل** B e l: **أَلْ انْكَرْ أَنْجَا أَشِنْ بِيرْدَى بِيلْ قِينْدِي** «ol anqar ança aş berdi, bel kıldı = o ona o qədər yemək verdi ki, boş beli doldu». Bir adama dilədiyindən çox yemək verənə «bel kıldı» deyilir.

**تۇل ۋەراغۇت** **تۇل ۋەراغۇت** T u l: dul. **تۇل ۋەراغۇت** tul urağut = dul qadın». Bu atalar sözündə də işlənmişdir: **يېڭىلەق تىلەغ بىكىن دەن كرو يېڭىس توڭلۇ يېك** «yawlak tillig bəgdən kerü yalnızqus tul yeg=bəd dilli ərdənsə yalnız [tənha] dul olmaq yaxşıdır», (qadının tənha dul olması onu söyən bəd dilli əri olmasından yaxşıdır).

**تۇل تۇل** T ö l: döl vaxtı. Oğuzca. Balaya da «töl töl» deyilir.

<sup>126</sup> Çincə (DLT-Çin, III cild, s.128) və uyğurca nəşrlərdə bu söz «küglər» şəklində (TTD, III tom, bet 181) verilmişdir.

**تىل** T ı l: dil. Bu hikmetli sözdə də işlənmişdir: «أردم باشى تىل» ərdəm başı til = fəzilətin, ərdəmin başı dildir». Bu, ərəbin «المرء مخبوٌ تحت لسانه» sözü<sup>127</sup> kimiidir.

**تىل** T ı l: dil. uyğur tili = چەتىلىي. خىتاي تىلى = Çin dili. Xıtay tili = Çin dili».

**تىل** T ı l: dil, söz. اڭ بىككى تىل شىركىدى = ol bəggə til təgürdi = o, bəyə dil uzatdı, o, bəyə sözlə toxundu».

**تىل** T ı l: casus. يَعِدَنْ تىل ئىشى = yağıdan til tuttu = düşməndən dil tutdu».

**جىل** Ç i l: çırkinlik, cil. Oğuzca.

**جىل** Ç i l: bədəndə qalan qançır izi.

**سۇل** S ü l: etdə və ağaçda olan yaşlıq, nəm.

**سۇل** S ü l: süllüg ət=yaxşı bişməmiş, üstündə qan izi qalmış ət». Bu atalar sözündə də işlənmişdir: «سُكْتُ سُولْنِكَا قَنْنِكَ» سُكْتُ سُولْنِكَا قَنْنِكَ söğüt sülinqə, kadınq kasınqa=söyüdə təzəlik, qayın ağacına qatılıq, sərtlik (xasdır, yaraşır), (söyüdə yaşlıq nə qədər yaraşırsa, qayına da sərtlik bir o qədər yaraşır).

**سۇل** S o l: سُولُكъ sol əlig = sol əl».

**سېيل** S i l: سِيَلِ sil kişi = hər yeməkdən diksinən sofu adam».

**سېيل** S i l: سِيَلِ sil at = yemi az yeyən at».

**قۇل** K o l: qol.

**قۇل** K o l: dağın təpəsindən aşağıya doğru enən, ancaq dərənin ortasından yüksək olan yer. «أوبرى قۇلى» opri kolı=dərənin qolu».

**قۇل** K o l: qılincin və ya bıçağın üzərində olan yiv biçimindəki oyma. O çok zaman qızılla işlənir, ona «قىچ قۇلى» kılıç kolı» deyilir.

**كۈل** K ö l: hovuz.

**كۈل** K ö l: göl, sututar, yiğilmiş su.

<sup>127</sup> Ərəbin sözü belədir: «أردم مخبوٌ تحت لسانه» اىل مەرئى مەخبوٌ تەختە لisanihى= hər adam öz dilinin altında gizlidir, gizlənmışdır», yəni damışanda onun kim olduğu ortaya çıxar.

**إسِك كۈل** İ s i g k ö l: Barsğanda bir göl, uzunluğu 30 fərsəx, eni 10 fərsəxdır.

**كۈنكى** K ö r ü n q: Kaşgar dağlarında, Biyizdə<sup>128</sup> olan bir gölün adı. Çevrəsi 30 fərsəkdir.

**سەنگكار باشى كۈل** S i d h i n q k ö l: Koçnqar Başına yaxın (yuxarıdakı kimi) bir göl.

**يىلدىز كۈل** Y o l d u z k ö l: Köçə, Kinqüt və uyğurlar arasında yerleşən bir göl.

**اى كۈل** A y k ö l: Uç yaxınlığında bir yerin adı.

**تىرنىك كۈل** T a r i n q k ö l: İki Öküz sərhədində olan bir gölün adıdır. Bu göllərdən hər birinin sahəsi 30-40 fərsəkdir. Bunlar ki-mi türk ölkələrində çoxlu göllər vardır. Mən ancaq islam diyarında olan göllərin irilərini söylədim.

**كۈل كېكى** K ö l: dəniz. Buradan alınaraq dəniz köpüyünə köpüğü» deyilir, ancaq تىكز كېكى «tənqiz köpüğü» deyilmir.

**تىيم** T i m: şərab dolu tuluq. «تىيمچى timçi = şərabçı, meyxanaçı». Bəziləri şərab satana da «تىيم tim» deyir, ancaq bu, doğru deyil, doğru olan əvvəlkidir, çünki تىيمچى [-çى/-çi] peşə bildirir.

**سېيم سمراق** S i m s i m r a k: bir yemək növü. Resepti: baş [yəni kelle] qaynadılıb bişirilir, sonra xırda-xırda doğranaraq bir qaba qoyulur, ədvyyat vurulur və üstünə köhnə yoğurt tökü-lür. Bir müddət eləcə saxlanır, daha sonra yeyilir. Çigileç.

**قۇم** K o m: dəvə yəhəri. Dəvənin çulu samanla doldurulur, dəvənin hürgüçü qədər yüksəldilir, sonra dəvənin üstünə qoyulur. Buna «تىقى قۇمى təwəy komı» deyilir.

<sup>128</sup> Bəsim Atalayın fırçınca, «Biyiz» sözünün yerinə «yiz» olmalıdır. «Yiz» sələ otunun adıdır, bu ot qamışa bənzəyir, ancaq ondan daha inəq və yumşaqdır. Kaşgardakı bu göl adını həmin sözdən almış olmasın? (DLT, III, s. 135).

**فوم** K u m: dalğa, su dalgası. Bu beytdə də işlənmişdir:

كُلْمَ قَوْمِي فَبِسَا قَلْيَ تامغَ إِتَار  
كُرْسَا آنِي بِلْكَا كَشِي سُوزْكَا بُتَار  
«Kölüm kumi kopsa kali tamığ itər,  
Körsə anı bilgə kişi sözgə bütər».  
Gölümün dalgası qopsa, divarı itələyər, döyəclər,  
Görsə onu bilgə adam, sözə inanar.

(Gölüm dalgalansa, sarayımın divarına çarparaq sanki onu yerindən oynadar, itələyər, ağlı başında bir adam bunu görsə, o zaman sözümüzün doğruluğuna inanar).

**نوم** N o m: millət, şəriət, yasa, qanun. Buradan alınaraq «تکری نومی» = tənqri nomi, yəni «tanrınm dini və şəriəti» deyilir. Bütün dinlərə də «نوم nom» deyilir. Bu söz cincədir.

**تون** T o n: paltar.

**تون** T u n: dincəlmə, rahatlıq. «كُنْكُلْ تون بَلْدَى» könqül tun boldı = könül rahat oldu».

**تون** T u n: «تون اغل» tun oğul = qadının ilk uşağı, (oğlan və ya qız olsun).

**تون** T u n: «تون قىز» tun kız = qadının ilk doğduğu qız uşağı».

**تون** T u n: qadının ilk ərinə «تون بَك» tun bəğ» deyilir.

**تين** T i n: «تِينَ» tıñ kişi = bir işin qulpundan yapışmayan avara adam». Harmlaşan, tənbəlləşən heyvana da belə deyilir.

**تين** T i n: yüyən, cilov.

**جين** Ç i n: «جِين سُوز» jin sun söz = doğru söz».

**جين** Ç i n: «چِين كَشِي» jin kashi = doğru-dürüst adam».

**خون** X u n: «خُون خرا ايشلما» xun iş=qaba, faydasız iş», «خُون خون ايش» xun xara işlama = qaba, faydasız iş işləmə».

**سون** S u n: «سُون كَشِي» sun kişi = yumşaq xasiyyətli, ürəyi yuxa adam».

**سون** S o n: «سُون اللُّون» son altun = külçə qızıl». Bu, bir barmaqdan bir arşına qədər uzunluqda ola bilər.

**بونلغ** سين لغ كشى bodhluğ boy-buxun. Bu sözdən alınaraq sınlığ kişi=boylu-buxunlu adam» deyilir. Buradan alınaraq məzara da «سين sm» deyilir, çünkü məzar insanın boyu uzunluqda olur.

**سين** S i n: məzar.

**قاتون سينى** K a t u n s i n i: Çinlə tanqut ölkəsi arasında bir şəhər adı.

**سين** S i n: sən. Kənçək dilində. Türkler «سَنْ سَن» deyirlər. Kənçək dilində çox zaman sözlər kəsrə ilə deyilir. Çünkü onların dili pisdir. Yuxarı Çinə qədər çigil, yağma, toxsı dillərində sözlər zəmməli, rum ölkəsinə qədər oğuzlar, suvarlar və qıpçaqların dilində isə fəthəli olur. Bu, türklərin dəvəyə ۋە t hərfinin kəsrəsi ilə «تېڭىٰ tiwi», oğuzların isə ۋە t hərfinin fəthəsi ilə «ئَوْ تَهْوَ»<sup>129</sup> demələri kimidir. Türkler «بَرْدَم» bardum» deyirlər, «getdim» deməkdir, ۋە d hərfi kəsrəlidir. Bu, normaya uyğundur. Oğuzlar və başqaları ۋە d hərfini fəthəli söyləyərək «بَرْدَم bardam» deyirlər. Bu, qaydaya ziddir. Arğıular isə ۋە d hərfini zəmməli qılaraq keçmiş zaman fe'l-lərinin hamisində «بَرْدَم, كَلْدَم bardum, kəldüm» deyirlər. Bu tələffüz isə qaydadan büsbütün uzaqdır. Bu boyalar arasındakı fərqlər belədir.

**شين** Ş i n: taxt. Çigilcə.

**قون** K o n: qoyun. Arğuca. Bu sözdə ۇ n hərfi ۋە y hərfindən çevrilmişdir. Yuxarıda da deyildiyi kimi, qayda belədir.

**قين** K i n: bıçaq və ya qılınc qını.

<sup>129</sup> Dəvə sözü «Divan»ın basma və yazma nüsxələrinin müxtəlisf yerlərində «تَهْو»», «دَهْوَى», «تَهْوَى», «تِيْوَى» imlasında verilmişdir.

**كۈن** K ö n: gön, at dərisi. «ات كۈن» at köni» deyilir və ən çox da bu ifadədə işlənir. Bu söz bəzən insan dərsi üçün də işlənir. «اڭىك كۇنى فەرىدى anıñ köni kuridi», yəni «onun dərisi qurudu, o öldü» deyilir. Buradan alınaraq dəvə gönüñə «تەقى كۇنى تەۋەي köni» deyilir. Gön sözü dəri aşılanmazdan əvvəl işlədir, aşılardıqdan sonra ona «قۇوش koguş» deyilir.

**مۇن** M u n: xəstəlik, ayıb. «مۇن كىشى» mun kişi=qəlbə dölək, könlü sələk adam» (?). Bu savda da işlənir: «يىنكىق أغلى مۇن سىز بىلماسى» yalnuk oğlu munsuz bolmas=insan oğlu eyibsiz olmaz».

## BU BABIN MATVİ OLANLARI

**بُوى** B o y: yeyilən bir otdur. Oğuzca.

**بُوى** B o y: hörümçək fəsiləsindən bir həşərat. «بُوك bög = böv» də deyilir, doğrusu da budur.

**بُوى** B o y: qövm, qəbilə, tayfa, əşirət, qohum. Bir-birini tanımayan iki adam rastlaşıqları zaman öncə salamlaşır, sonra «كەم boy kim» deyə soruşurlar. Yəni «hansi boydansan». Biri «سالغۇر salgur» deyə cavab verir, yaxud kitabıń başında [I cildde] göstərdiyim boy adlarından birini söyləyir. Bundan sonra danışmağa başlayır, yaxud dərhal ayrırlar. Beləliklə, biri digərinin qəbiləsini, boyunu tanımiş olur.

**خان تۇرى** T o y: ordugah, ordu qərargahi. Bu sözdən çıxış cdərək «xan toy» deyilir ki, «xaqanın ordu qurduğu yer» deməkdir. Bu sözü oğuzlar bilməzlər.

**تۇرى اوتى** toy otı = dərman düzəldilən bir ot».

**تۇرى** T o y: qab-qacaq düzəldilən palçıq, çamur. Bu sözdən alınaraq qab-qacağa «تۇرى اشىج toy aşıcı» deyilir.

**تۇرى** T o y: toy quşu, dovdaq. Bu, ڈ dh hərfini ۋ y hərfinə çevirənlərin dilincədir. «تۇذ todh» da deyilir. Çigilcə.

**قوۇى** K o y: qoyun.

**قوۇى يىلى** K o y y i l i: türklərin on iki ilindən biri.

**قوۇى** K o y: paltarın qoynu. الىك قوْيِقا سُق «الىك قوْيِقا سُق» əlig koyka sok = əlini qoy-nuna sox» deyilir.

**قوۇى** K u y: dərənin dibi, düz yeri.

## BU BABIN MİSAL OLANLARI

**ياب يوب** Y a p - y u p: hiylə, al. «بُوب yup» sözü tək işlənmir. Buradan alınaraq oğuzlar «أىلىك يوبلادى ol anı yupladı» deyirlər ki, «o onu aldatdı, ona hiylə etdi» deməkdir.

**بوْت** Y u t: qışda şaxta zamanı heyvanları qıran fəlakət.

**يار** Y a r: yanğan; suların açıldığı yer.

**بىر** Y e r: yer.

**بىر** Y e r: qumaşın bir üzü, yaxud arğاشın bir üzü. Rənglərdən biri üstün, çox olan əriş və ya argac kimi şeydir ki, digər rənglər buna uyur. «يشىل بىرلىك بىرجن» «yaşıl yerlig barçın = yaşıl yerlikli parça» deyilir. Yaşılılıq bu qumaşda üstün rəngdir, digərləri az işlənir.

**بىر** Y i r: qəzəl, şeir.

**بوزكا كورما لاردم تلا** «بوزكا كورما لاردم تلا» Y ü z: üz. Bu atalar sözündə də işlənmişdir: yüzgə körmə, ərdəm tilə = üzə baxma, ərdəm ara», (üzün gözəlliyyinə, çirkinliyyinə baxma, adamda ədəb axtar). Bu, İsamın bu sözü kimidir: <sup>130</sup> إنما الماء باصنعيه بقلبه و لسانه

<sup>130</sup> Burada məşhur ərəb şairi İsamın «innəmə əl-məru bi asqareyi bi qəlbihə və lisanıhi = insan iki kiçik qismində – qəlbində və dilində vardır, təzahür edir» misrası verilib.

**بَيْز** **Y i z:** bir ot növü, sələ qamışı. Köçərilər ondan çadırı bölmələrə ayırmaq üçün pərdə düzəldirlər, qamışdan daha ince və yumşaqdır.

**بَاشْ بُوشْ** **Y a ş-y u ş:** yaşıllıq. «**يُوشْ يوشْ**» sözü tək işlənmir.

**بَيشْ** **Y i ş:** eniş. Buradan alınaraq **أَرْتَ بِيَشْ** «art yış» deyilir ki, «yoxuş, eniş» deməkdir.

**بَوْغْ** **Y u ġ:** ölü basdırıldıqdan sonra üç, yaxud yeddi günə qədər verilən ehsan.

**بَاقْ بُوقْ** **Y a k - y u k:** qabdakı bulaşıq. Buradan alınaraq **ayak yukı** «**يَاقْ يَقْيَى**» deyilir ki, «qab bulaşığı» deməkdir.

**بَاقْ بُوقْ قَدَاشْ** **Y a k - y u k:** uzaq qohumlara da «**yak-yuk kadaş**» deyilir.

**بَوقْ** **Y o k:** ol munda yok = o burada yoxdur».

**بَوكْ** **Y ö k:** quş tükü.

**بَيكْ يَعْجُونْ يِيكْ** **Y i g:** **يَعْجُونْ** yigi = qantarğanın ağıza düşən qismi».

**بَيكْ يَهْ** **Y e g:** xeyir. Bu ancaq bir şeyin digər şey üzərində üstünlüyünü bildirir. **بَوْ اتْ آنْدَا يِيكْ** «**bo'at andā yik**» **bu at anda yeg** = bu at ondan yaxşıdır, üstündür, xeyirlidir».

**بَيكْ يِيكْ اتْ** **Y i g:** **yig at** = bişməmiş, ciy at». Ciy olan hər şeyə «**يِيكْ يِيكْ**» deyilir.

**بَيكْ يِيكْ كَ** **Y i k:** (**sərt ke ilə**) iy, məkik. Əlif ilə «**يِيكْ ik**» kəlməsi də ayrı bir sözdür. Bu, ərəb dilinin dəyişmə yolu ilə «**المعنىُ وَ الْمَعْنَىُ وَ يَلْمَعُونَ وَ يَلْمَعُونَ**»<sup>131</sup> sözləri kimiidir.

**بَولْ يَوْلُ جَقْتَى** **Y o l:** yol. Səfərə də **يَوْلُ** «**yol**» deyilir. **anqar yol çıktı** deyirlər, «ona yol göründü» deməkdir. Bu söz qəfil səfərə çıxmaq lazımlı gələndə söylənir.

<sup>131</sup> Burada ərəbcə iki qoşa ifadə verilmiş və orada i ilə y-nin dəyişməsi göstərilmişdir: eləmai-yəlmai; eləndəd-yələndəd.

**بَولْ يُولْ** **Y u l:** bulaq, su gözü.

**بَيلْ** **Y e l:** yel, külək, rüzgar.

**بَيلْ** **Y e l:** cin. «**أَرْ بَلْبَنْدَى**» ar yelpindi» deyilir, «adamı yel çarpdı, cin çarpdı» deməkdir.

**بَيمْ** **Y e m:** yemək, təam. «**يَمْ كَلْدَرْ**» yem kəldür = yemək gətir».

**بُونْ** **Y u n:** «**يُونْ فَشْ**» yun kuş = tovuz quşu».

**بُونْ أَرْقْ** **Y u n A r ı k:** Balasağına yaxın bir yayla adı.

**بَينْ** **Y i n:** insan bədəni.

## و VAVLI SÖZLƏRİN ƏVVƏLİ VƏ SONU

### HƏRƏKƏLİ OLAN FƏ'LƏL BABI<sup>132</sup>

**تَابْ** **T a p:** yaralama və ya döymə izi. «**أَلْ تَابْ تَابْ أَرْدَى**» ol anı tap-tap urdu = o onun hər yanma tez-tez vurdu».

**سَابْ** **S a p:** qılinc və ya bıçaq sapi. Bu atalar sözündə də işlənmişdir: «**أَغْلَانْ إِيشْ بَلْمَاسْ**, **أَغْلَقْ مَنْكَزْيَ سَابْ بَلْمَاسْ**» oglan işi iş bolmas, oğlak münqüzi sap bolmas=uşağın işi iş olmas, oğlağın buynuzu sap olmaz».

**سَابْ** **S a p:** bir sözə veriləcək cavabda sıra, növbə. Dəyirmando taxıl üydəndə, tarlada torpaq suvarmaqdə sıra üçün də belə deyilir. «**أَلْ سُوكَالِي سَابْ بَيرْمَاسْ**» ol sözkəli sap berməs = o,

<sup>132</sup> Bu bab fə'l deyil, faktiki olaraq fə'l babıdır, üstəlik, burada verilən sözlərin heç birində vav yoxdur. Bəlkə də bu, katib xətasıdır.

<sup>133</sup> B. Atalayın fikrinə, bu sözdəki -li artıqdır (DLT, III, s.145). S. Mütəllibov bu fikrə etiraz etmiş və -ga şəkilçisinin XI əsrə səbəb mənasında işləndiyini, bu sözün -le suffixi ilə «sözləgəli» şəklində ola biləcəyini vurğulamışdır (TSD, III tom, bet 159). Bu nümunənin tərcüməsi də qaranlıqdır. B. Atalay onu «o, sözə sıra verməz», yəni başqasının danışması üçün növbə və sıra verməz, S. Mütəllibov «o, danışmağa növbə verməz» kimi çevirmişlər. Bizcə, burada «o, quru sözə növbə verməz, quru sözə görə öz növbəsindən vaz keçməz» mənası var. Uyğurlar misali «o, söz növbəsini əldən verməz» kimi (TTD, III tom, bet 199), S. Ərdi ilə S.T. Yurtsevər isə «o heç kimsəyə söz söyləmək sırası, fürsəti verməz» şəklində (DLT-2005, s.468) mənalandırmışlar.

quru sözə görə öz növbəsindən vaz keçməz». Taxıl üyüt-məkdə və başqa şeylərdə «سَنْك سَابْ كَلْدَى» səninq sap kəldi = sənin sıran, sənin növbən gəldi» deyilir.

شَابْ شَابْ بَيْنَلْدَى **Ş a p-ş a p:** انى شاب شاب بىنلىدى «شاب شاب» = onun boynuna şap-şap vurdu, şapalaqladı».

شَابْ شَابْ بَيْدَى **Ş a p-ş a p:** الْ قَاغُونْغَ شَابْ شَابْ بَيْدَى «شاب شاب» = o, qovunu şappur-şappur yedi». Şaftalı və ona bənzər sulu şeyləri marçılı ilə yesə, yenə belə deyilir. Bu söz ərəb dili-nə uyğundur, çünkü ərəbcə «الشَّيْب» əş-şib» dodağın çıxardığı səsi bildirir.

**قَابْ** **K a p:** tuluq.

**قَابْ** **K a p:** zərf. Hər hansı bir qaba da «قَابْ kap» deyilir. Bu, ərəb dilindəki «الْفَرْسُ» sözü kimidir. Əslində «boyun vurmaq» mənasında olan bu söz sonra hər cür qətl üçün işlənməyə başlanılmışdır.

**قَابْ** **K a p:** ana bətnində uşağın içində olduğu zər, torba. Uşaq o zərin içində doğulsa, həmin uşaq uğurlu sayılır və «قابلُغْ أَغْلُ» kaplıq oğul» adlanır<sup>134</sup>.

**قَابْ** **K a p:** dolayh olaraq (istiarə yolu ilə) qohum. «الْمِنْكَ بِرَلاً أَيَا قَابْ أَلْ» qohum. ol məninq birlə uya kap ol=o mənimlə bir bəndən çıxmış kimi qohundur».

**جَاتْ** **Ç a t:** quyu. Oğuzca.

**قَاتْ** **K a t:** tikanh bir ağacın meyvəsi. «أَفْلَغُو قَاتِى» afilğu katı<sup>135</sup> = bir dəniz ağacının meyvəsi» (?), «سَنْجَانْ قَاتِى» simçan katı=tikanlı bir

<sup>134</sup> Bu, dilimizə rusdan kalka yolu ilə keçən «köynəkdə doğulan uşaq», yəni «xoşbəxt uşaq» ifadəsinin ekvivalentidir.

<sup>135</sup> Dəniz ağacı ifadəsi anlaşılır. Uygurlar «qurum ağacı» deyə yazmış, onun çinara bənzədiyini qeyd etmişlər (TTD, III tom, bet 200). Seçkin Ərdi ilə S.T. Yurtsevər «avulğu ağacı» yazmış, «simçan»ın isə akasiya olduğunu (DLT-2005, s.412) göstərmişlər.

ağacın meyvəsi», sixilaraq yoğurda qatıhr, rəng verməsi üçün tutmaca vurulur. Yemək, qıpçaq, kay, tatar, çomul dillərində istənilən ağacın meyvəsinə də «قَابْ kat» deyilir.

**سَاجْ** **S a ç:** tava.

**قَادْ** **K a d h:** insanı öldürən boran. Bu sözdən alınaraq kadh boldı» deyilir ki, «boran qopdu» deməkdir. Bu ancaq yazda və qışda dağlarda, qışda ovalarda olur. Bu şeirdə də işlənmişdir:

كَلْدَى أَسِنْ أَسْتِيُو

قَادْقَا شَكْلْ أَسْتِيُو

كَرْدَى بُذْنْ قَسْتِيُو

قَرَابْلَتْ كَرْكَشُورْ

«Kəldi əsin əsnəyü,  
Kadhka tükəl üsnəyü,  
Kirdi budhun kasnayu,  
Kara bulit kökrəşür».  
Gəldi əsinti əsərək,  
Düz borana bənzəyirdi,  
Budun titrəşərək içəri girdi,  
Qara bulud kükrəşir».

**سَنْدَا** **B a r:** var. Bir şeyin bir yerdə olduğunu göstərən sözdür. Biri «سَنْدَا بَارْ مَوْ» səndə yarmak bar mu=səndə pul varmı» desə, o biri ona «بار» deyə cavab verir. Bu söz ərəbcədəki «ليسْ leysə» sözünün antonimidir, türkcəsi «يُوقْ yok» sözdür.

**بَارْ يَكْدَا** **B a r:** bar yigdə = böyük iydə».

**تَارْ اَفْ** **T a r:** dar. Dar olan hər hansı şeyin vəsfi. «tar əw = dar ev». Başqası da belədir.

تَار T a r: sal. Tuluqları şisirerek ağızlarını bağlayır, sonra hamisini birbirinə bənd edirlər. Suyun üzərində dam kimi bir şey düzəldir və üstünə minərək çayı keçirler. Bu, qamış və ağaç budaqlarından da düzəldilir. Yabakı və tatar dillərində.

تَار T a r: yağ tortası, yağ əridilib süzüldükdən sonra qabın dibinə çökən çöküntü, kəf.

مُزْدَ T ə r: muzd, işçilərə verilən əmək haqqı. Bu sözdən alınaraq rəncəberə «ترجي tərci» deyilir.

تَرْجِي T ə r c i: tər<sup>136</sup>.

جَارْجَرْمَقْ Ç a r-ç a r m a k: çoluq-çocuq, oğul-uşaq.

قَارْ K a r: qar.

بَازْ B a z: yad, yabançı, qərib. يات باز ياذىدى «yat baz yadhildi» = yad-yabançı dağıldı, ayrıldı».

تَازْ T a z: daz, keçəl.

تَازْ T a z: «تاز ات taz at = ala-bula at».

تَازْ T a z: «تاز قُوئى taz koy = buynuzsuz qoyun».

تَازْ T a z: «تازىر taz yer = çilpaq yer, bitkisi az olan yer». Bu məsəldə də işlənmişdir: تاز ات تفارجي بُلماس «taz at tafarçı bolmas = alaca at yük daşımadı», cünki onun dırnağı pisdir<sup>137</sup>.

قَازْ K a z: qaz.

قَازْ K a z: Əfrasiyabin qızının adı<sup>138</sup>. قزوين Kazvin (Qəzvin) şəhərini o salmışdır. [Kazvin sözünün] əslİ «قاز اينى kaz oynu»dır, [yəni Kazın oynadığı yer, sahədir]. Cünki Əfrasiyabin qızı

<sup>136</sup> Bəsim Atalayın fikrinə, yazma və basma nüsxələrdə «ترجي tərci» şəklində verilən bu söz əslində «مُزْدَ tər» olmalıdır (DLT, III, s.148). Uyğurlar da Bəsim Atalayın bu fikrini dəstəkləmiş və bu mənada belə bir qeyd vermişlər: «Bu sözdə -ci şəkilçisi artıqdır. Biz sözün mənasına əsaslanaraq onu «تər» şəklində transkripsiya etdik» (TTD, III tom, bet 203). Salih Mütəllibov da bu sözün «تər» olduğunu inanır (TSD, III tom, bet 162).

<sup>137</sup> Bu misal iki maddə əvvəlki «taz at»a aiddir, yanlışlıqla buraya qoyulmuşdur.

<sup>138</sup> «Kaz» adını Firdovsi «Şahnamə»də Firəngiz kimi vermişdir.

orada yaşayır, orada oynayırmış. Buna görə də bəzi türklər Qəzvini türk şəhəri sayır, türk ölkəsinin sərhədini oradan başlayırlar. قوم Kum [Qum] şəhəri də türk ölkəsi həddudları içinde sayılır. Çünkü «kum» sözü türkcədir. Üstəlik, Əfrasiyabın qızı tez-tez oraya gedərək orada ov edilmiş. Digər türklər isə türk sərhədinin Mərv əş-Şahicandan başlandığını söyləyirlər. Çünkü Kazın atası olan شکا الپ ار Tonqa Alp Ər» [Əfrasiyab] Mərv şəhərini qurmuşdur. Əfrasiyab buranı Təhmurəs tərəfindən şəhərin daxili qalası tikildikdən üç yüz il sonra bina etmişdir. Bəziləri isə Yenkənddən<sup>139</sup> başlayaraq bütün مَاوَرَاءَ النَّهَر Mavəra ün-nəhri<sup>140</sup> türk ölkəsinin bir parçası sayırlar. Yenkəndin digər adı دِزْرُوبَن Dizruyindir, «mis qalası» deməkdir,<sup>141</sup> sarılığı üzündən belə adlanır. Bura بخارا Buxaraya yaxındır. Əfrasiyabın qızı Kazım əri سیاوش Siyavuş burada öldürülmüşdür. Məcūsilər [atəşpərəstlər] ildə bir gün buraya gəlir, Siyavuşun öldüyü yerin ətrafında ağlayır, qurban kəsir, qurbanın qanını məzarın üstünə tökürlər. Bu onlarm adətidir.

Bütün مَاوَرَاءَ النَّهَر Mavəra ün-nəhri, Yenkənddən şərqə doğru uzanan yerləri türk ölkəsi sayanların əsası budur: سَمْرَقَند سَمْرَقَند شاش, شاش Daşkənd deyildiyi kimi, burada اوزْكَند Özkənd, Tünkənd şəhərləri də vardır ki, onların hamisının adı türkçə şəhər demək olan

<sup>139</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu şəhərin adını «Baykənd» kimi (DLT-2005, s.419) oxumuşlar.

<sup>140</sup> Mavəra ün-nəhər (Çay arxası) Qərb tarixşünaslığında «Transoksiana» adlanır.

<sup>141</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu şəhərin adını «müdafəsinin möhkəmliyi səbəbilə farsca diz ruyin, yəni tuncdan qala və ya şəhər» kimi (DLT-2005, s. 419) vermişlər. Uyğurlar isə «Diz ruyin mis şəhəridir» deyə yazmışlar (TTD, III tom, bet 205).

«kənd» sözü ilə düzəlmüşdir. Bu şəhərləri türklər salmış, adlarını da özləri qoymuşlar. Bu adlar qədimdən bu günə qədər olduğu kimi işlənir. Bu yerlərdə farslar çoxaldıqdan sonra buralar əcəm şəhərləri kimi qəbul edilmişdir. Bu gün uzunluğu beş min fərsəx, eni üç min fərsəx, cəmisi səkkiz min fərsəx olan türk ölkəsinin sərhədlərinin ucları Əbskən Abisgün (Xəzər) dənizində birləşərək Rum diyarından və Özçənddən Çinə qədər uzanır.

**قازسقى** K a z s u w i: İlla=İllı vadisinə axan böyük bir çay. Bu adın verilməsinin səbəbi Əfrasiyabın qızının onun kənarında bir qala tikdirməsidir. Bu ad oradan qalmışdır.

**قاز** K a z: hər bir ağacın qabığı. Bu deyimdə də işlənmişdir: «قانىك قاسىنكا kadhmq kasmqa = qayım ağacına sərtlik xasdır». Burada җz hərfi س ş hərfinə çevrilmişdir. Çünkü җz hərfi özündən sonra gələn س ş hərfinin<sup>142</sup> təsiri altında ərimiş, ona yer qalmamışdır. Ərəb dilində də җz-nin س ş hərfinə çevrilməsi müşahidə edilir. Məsələn: «بوزى وبوصى، لزق ولنصق بُزاق وَ بُصاق».

**باش** B a ş: baş.

**باش** B a ş: yara. Bu atalar sözündə də işlənmişdir: «ڭى برىگىك نىك كۆزىندا اۇن باشى يوق köni barır keyikninq közində adhın başı yok = düz gedən geyikin gözündən başqa yarası yoxdur», (düz gedən, iki yanına baxmayan maralın gözündən başqa yarası yoxdur). Bununla «göz əslində yara deyildir» demək

<sup>142</sup> Belə çıxır ki, bu ifadə «kadhninq kazsinqa» şəklində olmalıdır. İkinci sözdə z ilə s yanaşı gəldiyi üçün söz ya iki s ilə «kassinqa» şəklində deyilməli, ya da z ümumən düşməlidir. Mahmud Kaşgarinin izahatından da bu anlaşılır.

istənir. Bu söz ağır işə girişən və hamı tərəfindən qamanan adam haqqında deyilir.

**تاش** T a ş: daş.

**تاش تون** T a ş t o n: dış paltar, üstdən geyilən paltar.

**تاش بير** T a ş y e r: geniş açıqlıq, yazı; qürbət, yabançı yer.

**ساش** S a ş: «ساش ات» saş at = ürkək at».

**فاش** K a ş: gözün üstündəki qaş.

**فاش** K a ş: qaş, qara, yaxud ağ təmiz daş, nefrit. Bunun ağını üzük qaşına qoyurlar, adamı şimşəkdən, susuzluqdan və ildirim vurmasından qoruyur.

**ختن قاش أكوز** K a ş ö k ü z: Xotən şəhərinin iki yanından axan iki çaydır. Birinə «ارنىڭ قاش أكوز» Ürүnq kaş öküz» deyilir, təmiz ağ daş burada olur. Bu ad bu daşa görə verilmişdir. Digərinə isə «قرا قاش أكوز» Kara kaş öküz» deyilir, təmiz qara daş burada olur. Bu daş bütün dünyada ancaq buradadır.

**قاش** K a ş: hər hansı bir şeyin yaxası, kənarı, qayısı. «yar قاشى» «yar قاشى» «yar قاشى». Başqası da belədir.

**باغ** B a ğ: bağ, üzüm tağı.

**باغ** B a ğ: odun və odun kimi şeylərin şələsi. «اشك باغى» otunq bağı = odun şələsi».

**تاغ تاغقا قوشماس، كىشى** T a ğ: dağ. Bu atalar sözündə də işlənmişdir: «كىشىكا قوشۇر tağ tağka kawuşmas, kişi kişigə kawuşur = dağdağa qovuşmaz, insan insana qovuşar», (iki dağ bir-birinə qovuşmaz, çünkü onlar yerlərində sabit dayanmışlar, insanlar zaman keçə də bir-birinə qovuşa bilərlər). Bu söz uzun ayrılıqdan sonra dostunu görən adam haqqında söylənir.

**داغ** D a ġ: atlara və başqa heyvanlara vurulan dağ, dağlama. Farslar bu sözü türklərdən almışlar, çünki türklərdən fərqli olaraq onlarda sürü yoxdur ki, dillərində də bu söz olsun. Mən bu sözü islam sərhədlərində də eşitdim<sup>143</sup>.

**داغ، داغ** D a ġ, d h a ġ: «yox, deyil» mənasmdadır. «ال آن داغ داغ آل» ol an-dağ dağ ol=o elə deyil» deməkdir. Oğuzlar bunu arğular-dan almış, «آن داغ آل» sözünü təhrif edərək «تگل» təgül» demişlər. Oğuzlarla arğular qonşudur, dilləri də bir-birinə qarışmışdır.

**ساغ** S a ġ: ağıl, zəka. Oğuzca.

**ساغ** S a ġ: zirəlik, anlayış. Oğuzca. سندَا ساغ يوق «səndə sağ yok = səndə ağıl və anlayış yoxdur».

**ساغ** S a ġ: sağlıq, əsənlik. يينىڭ ساغمۇ «yininq sağ mı = canın sağlamdırımı».

**ساغ سوْف** S a ġ s u w: sağ su, şirin su.

**ساغ الک** S a ġ ə l i g: sağ əl. Oğuzca. Digər türklər bu sözləri bilməzlər.

**ساغ** S a ġ: yun atmaq, yun çırpmaq üçün işlənən çubuqlarm adı.

**ساغ پاْغ** S a ġ y a ġ: sarı yağ, kərə yağı.

**ساغ كىنگىل** S a ġ k ö n q ü l: təmiz, saf, isti qəlb.

**ساف** S a w: atalar sözü, zərb-məsəl, məsəl. سافدا مُندَغ كِلر «sawda mun-dağ kəlir = atalar sözündə belə deyilir».

**ساف** S a w: qissə, tarixi rəvayət.

<sup>143</sup> Burada Salih Müttəlibovun maraqlı bir qeydi vardır. Onu olduğu kimi veririk: «Mahmud Kaşgarının fikrinə, bu söz farsların deyil, çünki onlarda heyvan sürürləri olmadığı üçün bu söz də olmamışdır. Deməli, Mahmud Kaşgarının fikrinə, dildəki sözlər həyat ilə bağlıdır, həyatda sözə olan ehtiyac nəticəsində, mövcud olan nəyi isə ifadə etmək üçün yaranır. Bu fikir sözlərin cəmiyyətdəki tərəqqi və tələbata uyğun şəkildə, meydana çıxan yenilikləri ifadə etmək üçün yaranması haqqında nəzəriyyə ilə səsləşir. Mahmud Kaşgarının hələ min il bundan əvvəl sözlərin yaranması haqqında bu püxtə və parlaq görüşü onun nə qədər yetkin dilçi olduğunu göstərməsi baxımından əlamətdardır» (TSD, III tom, bet 167).

**ساف** S a w: hekayə.

**ساف** S a w: məktub, risalə.

**ساف** S a w: söz, nitq.

**ساف** S a w: xəbər, soraq. Buradan alınaraq elçiyə «سافچى sawçı» deyi-lir. Çünki elçi bəzi xəbərlər söyləyir və yazılı şeyləri çatdırır. «سافچى sawçı» = nişanlılar, qaymlar, qudalar arasında gedib-gələn, elçilik edən adam». Çünkü «سافچى sawçı» yukarıda da deyildiyi kimi, onun sözünü buna, bunun sözünü ona çatdırır. Bu beytdə də işlənmişdir:

بِلْكَا اَرَنْ سَقْلَنْ الْفَلْ أَكْتَ

انْكُو سَقْعَ اَنْلَسَا اوْزْكَا سِنْكَار

«Bilgə ərən sawlarının algıl ölçüt,  
Edhgü sawığ edhləsə özgə sinqər».

Bilgə ərlərin sözünü öyünd kimi alginən,  
Çünki iyi, yaxşı söz təsir etsə, qəlbə sinər.

**ساف** S a w: çögən kimi bir otdur. Uç şəhərində bitir, onunla paltar təmizlənir, yuyulur.

**فاف** K a w: qov, çaxmaq çaxılarkən tutuşdurulan qov.

**فاف قوف بىلدى** K a w - k u w: ۋۇن فاف قوف بىلدى «ton kaw-kuw boldı = pis tikili-diyi çün paltar qırıldır, büzüşdü».

**لاٹ** L a w: möhür mumu, möhür basmaq üçün işlənən mum.

**فاق** K a k: şəftəli qaxı. Başqası da belədir.

**فاق سوْف** K a k s u w: su yiğilması, su yiğintisi.

**باک** B a ġ: bəy.

**باک** B a ġ: qadının əri. Evində bəyə benzədiyi üçün belə deyilmişdir.

**تاك** T a k: bənzətmə sözü. «ال آن داغ تاك» ol andağ tek = onun kimi, ona bənzər».

**جاڭ** Ç a k: qumaş biçimində bir pambıq toxunmadır. Ondan örtü hazırlanır. Onu yemeklər geyirlər.

**نَاك** N a k<sup>144</sup>: timsah.

**تَاكْ يَلَانْ** T a k y i l a n: ejdaha.

**نَاكْ يَلِى** N a k y i l i: türklərin on iki ilindən biri. Bu kitabı yazdığınız [dörd yüz] altmış doqquzuncu il نَاكْ يَلِى nək ilidir.

**بَالْ** B a l: bal. Suvar, qıpçaq və oğuz dillərində. Digər türklər bala «arı yağı» deyirlər. Bu beytdə də işlənmişdir:

بَرْدَى سَنْكَا يَاْكْ اوْتُرْ شَبْ بَالْ

بَرْجَنْ كَذِينْ تَوْ يَقْغَا بَلْبَ قَالْ

«Bardı sanqa yek otru tutup bal,  
Barçın kedhibən təlü yuwğa bolup kal».

Gəldi yanına şeytan tutub bal,  
İpək geyibən, səfəh olub qal.

(Şeytan sənə qarşı çıxdı, sənə bal verdi (bununla dünya ləzzətini və nemətlərini nəzərdə tutur), ipək paltar geydirdi, onun hiyləsini anlayıb başa düşmədin, artıq yuxa ağıllı, kəmsər və dəli olaraq qal).

**تَالْ** T a l: yaş budaq. Boyu düz, qədd-qamətli adama «tal bodhluğ» deyilir. Bədən yumşaqhqda təzə budağa bənzədir və bu söz daha çox inca, uzun cariyələr üçün işlədir.

**جاڭ فۇرى** Ç a l k o y: ala-bula qoyun.

**سَالْ** S a l: qamış və tuluqlardan düzəldilən yüngül qayıq, qayıqça, sal<sup>145</sup>. «tar» sözü də bu mənədadır.

<sup>144</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «nək=timsah» sözünü «nağ», «nək yılın=ejdaha» sözünü «nağ yılın», «nək yılı=timsah ili» sözünü isə «nağ yılı» kimi (DLT-2005, s.340) oxumuşlar.

<sup>145</sup> Müxtəlif sözlərlə bağlı tez-tez dahi Əlişir Nəvaidən misallar göstərən Salih Mütəllibov müqayisə təriqilə «sal» sözünə də Əlişir Nəvaidən olduqca gözəl bir beyti misal götirmişdir. Onu burada verməkdən özümüzü saxlaya bilmədik. Həmin beyt belədir:

**سَالْ** S a l: tutğaldan hazırlanan yapışkan bir şeydir. Çin qablarına və buna bənzər şeylərə sürtür, sonra onun üstünə naxış vuurlar; lak, çini ləki.

**تَامْ** T a m: divar.

**ام سام** Ə m-s ə m: dərman. «səm» sözü tək işlənmir<sup>146</sup>.

**قَامْ** K a m: qam, şaman; kahin.

**تَانْ** T a n: səhər-axşam əsən sərin əsinti, külək.

**خَانْ** X a n: türklərin ən böyük başbuğu. Əfrasiyab oğullarına da «xan» deyilir. Əfrasiyab خاقان xakan = xaqandır. Bu adın verilməsinin uzun və tarixi bir hekayəsi vardır<sup>147</sup>.

**سَانْ** S a n: say, hesab. «قوى سانى نجا» koy sanı neçə = qoyunun sayı nedədir».

**قَانْ** K a n: qan. Bu məsəldə də işlənmişdir: **قانىڭ** kaniğ kan birlə yumas=qanı qanla yumazlar», (fəsad və düşməncilik sülhlə aradan qaldırılar demək istənir).

**مَانْ قَشْلَاغْ** M a n k i ş l a ğ: oğuz ölkəsində bir yer adı.

**مَانْ كَنْتْ** M a n k e n t: Kaşgar yaxınlığında bir şəhərin adı, hazırda xarabadır.

**مَانْ يَاشْلَغْ قَوْيِ** M a n: man yaşhg koy = dörd yaşını keçən qoyun».

Bu söz ancaq qoyun haqqında işlənir.

Bəhri-əşkim içərə kim tapmaz zərər göz mərdümü,  
Guya kirpik neyistanından anıq salı var.

M a z m u n u: adətən suya qərq olan hər şey həlak olur. Bəs niyə göz yaşı dəryasına qərq olan gözüm həlak olmadı? Çünkü gözüm qoruyan kirpiyim kirpik neyistanından (ney=qamış) qamış sal düzəltdi, ona görə də gözüm salamat qaldı (TSD, III tom, bet 171). Nə qədər də gözəldir!

<sup>146</sup> Bəsim Atalayın yazdılarına görə, Qərbi Anadoluda «o adam əmə-səmə yaramaz=o, xeyrə-şərə yaramaz» deyimi bu gün də işlənir (DLT-III, s.157).

<sup>147</sup> Təəssüf ki, Mahmud Kaşgari həmin hekayəni verməmişdir. «Divan»ın bir çox yərində «bunun bir hekayəsi, tarixçisi vardır» deyən müəllif nə üçünsə həmin hekayələri

## SONU HƏRFİ-İLLƏTLİ OLAN SÖZLƏR

**بَاي** B a y: zəngin, varh.

**بَاي يَغَاج** B a y y i ġ a ç: Köçə şəhəri ilə Uç arasında, Uça yaxın bir yer.

**تَاي** T a y: day, dayça. Bu beytdə də işlənmişdir:

ئُكْر مِنِك سا قَمْى بِلْكَالْكَا أَى

تَبَرْ قَلْى اَنْتَسَا قِسْرَقْ سِنْى تَاي

«Təgür məninq sawımı bilgələgə, ay,

Tınar kali atatsa kısراك sıpi tay».

Çatdır mənim sözümü bilgələrə, de:

Day at olanda qıraq dincələr, çünki onu minərlər<sup>148</sup>.

**سَاي** S a y: qara daşlı yer.

**سَاي يَرْق** S a y y a r i k: bədənə geyilən zireh.

**قَاي** K a y: türklərdən bir böyük, boy.

## BU BABIN MİSAL OLAN BAŞ

### TƏRƏFİ HƏRFİ-İLLƏTLİ SÖZLƏRİ

**يَاب يَوب** Y a p - y u p: hiylə, al, «يَاب يَوب قَدْى» yap-yup kıldı=hiylə qıldı».

nəql etməmişdir. Məsələn, nəcabətli qadımlara nə üçün cəm hahnda «iş/i/lər» deyilməsi kimi. Bunların türk mədəniyyət tarixi üçün misilsiz əhəmiyyəti olardı.

<sup>148</sup> Bu şeir parçasının yazılışında və oxunuşunda mübahisə doğuran bəzi məqamlar var. Beytin ilk misrasında ərəb əlifbası ilə «بِلْكَالْكَا بِلْجَلَگَه» sözü I cilddə «bilgələğə» şeklinde dir. Bəsim Atalayın fikrinə, bu söz «bilgələrə» olmalıdır. «Divan»ın I cildindəki şeirdə «atlarka», «tatlarka» yerinə r-siz «atlaka», «tatlaka» sözləri işlənmişdir. Burada da həmin vəziyyətdir. Beytin ikinci misrasında yanlışlıqla «سِنْى سِنِى» iması ilə verilən söz isə «sipi», yəni «sipasi=atın balası, daycası» olmalıdır (DLT, III, s.158). Salih Mütəllibov onu inandırma bilmədiyi üçün Bəsim Atalayın ikinci qeydi ilə razılışmamış və «sipi» yerinə «sinis» yazmışdır (TSD, III tom, bet 173). Çinlilər (DLT-Çin, III cild, s. 153), eləcə də uyğurlar «bilgələğə» və «sinis» şəklində oxumuşlar (TTD, III tom, bet 216). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə birinci misradakı mübahisəli sözü «bilgələkə», ikinci misradakı sözü isə «sam» şəklində (DLT-2005, s. 544) oxumuş və belə mənalandırmışlar: «day atlar arasında sayılanda, yəni dayça böyüyüb at olsa, qıraq dincələr». Məntiqi cəhətdən bu oxunuş və tərcümə daha məqbul görünür.

**يَات باز يَيل** ي a t k i s i: yad adam. Bu sözdən alınaraq **yat baz yadhıl**<sup>149</sup> deyilir ki, «yad-yabançı, ayrılmış deməkdir.

**يَات يَات** ي a t: yağış yağırmak və külək əsdirmək üçün qamların daşlar vasitəsilə gerçəkləşdiridiyi əfsun.

**يَازن قِتْقَنْسا قِيشِنْ سَقْتُور** ي a z: yay. Bu məsəldə də işlənmişdir: **يَازن** yazın katıglansa, kişiñ səwnür=yayda çalışan qışda sevinər».

**يَاس زَيَانِي شَكْدَى** ي a s: ziyan, zərər. «اَنْكَ ثَلِمْ يَاسِي شَكْدَى» aninq təlim yası təgdi = ona yaman zərər dəydi».

**يَاس بَلْدَى** ي a s: ölüm, həlak olma. «اَنْكَ اَغْلَى يَاسِ بَلْدَى» aninq oğlu yas boldı = onun oğlu öldü».

**يَاش كُوزْم يَاشْي اَقْدَى** ي a ş: göz yaşı. «كُوزْم يَاشْي اَقْدَى» közüm yaşı akdı = gözümüzün yaşı axdı».

**يَاش بَلْدَم** ي a ş: tərəvəz, səbzə. «يَاش بَلْدَم» yaş yedim=tərəvəz, göyərti yedim».

**يَاش اَتْ** ي a ş: yaş, təzə. «يَاش اَتْ» yaş et = təzə et».

**يَاغ** Y a ğ: yağ.

**سَاغ يَاغ** S a ğ y a ğ: kərə yağı. Oğuzlar piyə də «سَاغ يَاغ» deyirlər.

**يَاق يَوق** Y a k-y u k: qabdakı bulaşışq.

**يَاق يَوق قَدْش** ي a k-y u k: uzaq qohumlara «yak-yuk kadaş» deyilir ki, «uzaq qohum» deməkdir, yəni o bizə qabın bulaşığı kimi yapışqdır.

**يَامش يَاك بَلْمَادْك** ي e k: şeytan. Bu atalar sözündə də işlənmişdir: «يَامش يَاك بَلْمَادْك» bilmiş yek bilmədük kişidən yeg = tanındığın şeytan tanımadiğın adamdan yaxşıdır». Bu söz tanış adamlara hörmət etməyin vacibliyi barədə deyilir.

**يَال يَال** Y a l: atın yahı. Bütün türk dillərində. «ات يالى» at yahı = at yahı, yalnız bitdiyi yer».

**يَام** Y a m: gözə və başqa şeyə düşən çör-çöp.

<sup>149</sup> Əslində isə «yadhilsın» olmalıdır.

Yan: uca sümüyünün başı. Uca sümüyünə də «yan» deyilir.

## **BU BABIN BAŞQA BİR NÖVÜ**

كۆز گلکى يايىن بىلگۈلەك» يايى yaz. Bu atalar sözündə də işlənmişdir: «**küz kəligi yayın bəlgülüğ=payızın gəlişi yazdan bəlli**dir». Bu söz sonu əvvəlcədən bəlli olan iş barədə deyilir. Bu şeir parçasında da işlənmişdir:

پایی گردنیکا اینما

سُقَا رَأْزَا تَيْنَمَا

سِر زلیک اُننا

لَدَا حِقَار أَذْكُو سُوْز

«Yay körkinqə inanma,

Suwlar üzə tayanma,

Əsizligig anunma,

Tilda çıkar edilemeyecek söz».

Yayın gözəlliyinə inan

Su üzerinde dayanma,

Pislik etməyə hazırlasm

(Baharın rənglərinin gözəlliyinə inanma, ondan xeyir gözləmə, suya güvənmə, dünya nemətlərinin dadına və baharın sərin küləyinə güvənən suya qarşı durmuş kimidir, şərə hazırlaşma, xalqı məmnuñ edəcək şirin sözləri dilindən əskik etmə).

## Qayda:

Bu bölümün sözlərinə və ona bənzeyənlərə mənqus sözlər dedik. Çünkü bu bölümə daxil olan sözlərin ortasındakı yumşaq

hərf, yəni hərfi-lin düşür. Söz yazılışda deyil, tələffüzdə iki hərfli olur. «Qol» mənasına gələn söz yazılışda «**قول kol**» iması ilə yazılır, tələffüzdə **و** vav hərfi düşür. **اىك قىن الدى** «**انىق كول**» anıq kolin aldı = onun qolunu yaxaladı, tutdu» deməkdir. **و** vav hərfinin düşməsi ilə köləyə «**ك kul**» deyilməsi də buna bənzəyir. Əsinti mənasına gələn «**ييل yel**» sözü də belədir, tələffüzdə y hərfi düşür. **انىك يلى كوجلك** «**انىق يلى كۈچلەك**» anıq yeli küçüğ» deyilir ki, «onun yeli qüvvətlidir» deməkdir<sup>150</sup>. Sənə, il mənasına gələn «**ييل يىل**» da belədir. Bu, mənqus qismindən olan bütün isim və fe'llər üçün keçərli ölçütür. Görürsənmi, türk dili ərəb dili ilə yan-yanaya yüyür. Çünkü ərəbcə fe'llərdə «**زان، يزین، زن و كال، يكيل، كل**» deyilir, bu sözlərdə yumşaq hərf düşmüştür. Türk dilində isə bu qayda həm isimlərə, həm də fe'llərə şamildir, çünkü türk dili genişdir. Ərəb dilində bu qayda ancaq fe'llərə aiddir, isimlərə isə aid deyil. Bunu yadında yaxşı saxla!

FƏ'ƏL KÖKÜNDƏN YARANAN VƏ VAVLI SÖZLƏR

Kızıl قىزلى جۇت çüvü t: qızılı boyalı, zincirfır, süləyən.

الجُوت Al Joot A l ç ü v ü t: al boyası.

**كۈك جۇت** K ö k ç ü v ü t: göy, laciverd boyalı.

<sup>150</sup> Burada Bəsim Atalayın belə bir qeydi var: «Bu sözlərdə göstərilən qayda sözlərin ərəb hərfləri ilə yazılışına görədir. Yeni hərflərimizlə (latin əlisbası ilə – R.Ə.) yazılışda bu qayda öz qüvvəsini itirir» (DLT, III, s.162). Türkçədə və «Divan»da uzun saitlər tezisini müdafisi edənlər bu izahata baxsınlar. İmlada *və* *ve* ye hərfinin iştirakı ilə yazılılan «**قول kol=qol**», «**قول kul=qul**» və «**يليل يل يل**» sözlərindəki səslilər hansı uzunluqdadırsa, yazılışda *və* *vavın* *və* *ye-nin* iştirak etmədiyi «**قلن kolın**», «**قلن kulın**» *və* *بليل يل يل يل* yeli=yeli, küləyi» sözlərindəki sait səslər də eyni uzunluqdadır. Çünkü türklər üçün sözlərin ərəb əlisbası ilə necə yazılışının heç bir əhəmiyyəti yox idi *və* türk orfoeipiyyası ərəb əlisbasının inlä qaydalarma tabe deyildi. Sizcə, türkçədə uzun saitlər vardımı?

**ياشل جوت** Yaşlı çüvü: yaşıl boyalı.

**سارغ جوت** Sarı çüvü: sarı boyalı, zırnık, auripigment. Yumşaq w ilə «çewüt» də deyilir. Biləsən ki, «جوت çuvüt» sözü bütün rəngləri özündə əhatə edir. Onları bir-birindən fərqləndirmək üçün bu söz rənglərin adma əlavə olunur.

**قوت** Kavut<sup>151</sup>: qovud. «قاغوت kağut» da deyilir. Qovud dari unu, şəkər və yağın qarışığından ibarət yeməkdir, yeni doğan qadınlara verilir.

**فوج** Kovuc: cin çarpmasının nəticəsi. Cin çarpan adamların üzünə soyuq su səpilir, sonra «فوج فوج kovuç-kovuç» deyilir, başı üstündə üzərlik və öd ağacı yandırılır. Məncə, bu söz «فچ فچ kaç-kaç = qaç-qaç» deməkdir.

**كوج** Küvük: «كوج يكون kuvuç yükün = kiçik yüyen».

**قوز** Kovuz: oğuzlar bu sözü «قوچ kovuç» əvəzinə işlədirler. «بیل قوز yet kovuz bitigi» ifadəsi «cin çarpmasına qarşı əfsun, sehr, dua» deməkdir.

**قوز سچك دن كتار** kavuz sü- çıkdən ketər = şərabı xıltan təmizlə, süz».

**كوز** Palaz: Yundan toxunmuş döşək və palaz kimi şeylər

**يوغ** Yuvg: selin yuxarıdan yuvarladığı qaya parçaları. «يغ yuwuğ» da deyilir.

**سوق** Suvuk: cıvıq. Yoğurt, bəkməz kimi duruldularaq maye halına salınan hər şeyə belə deyilir. «سوق يغرت suvuk yoğurt = sulu yoğurt».

<sup>151</sup> Uygurlar (TTD, III tom, bet 223), onların ardınca da çinlilər bu sözü «kuwut» şəklində yazmışlar (DLT-Çin, III cild, s.158).

<sup>152</sup> Salih Mütəllibov bu sözü «kovuz» (TSD, III tom, bet 178), uyğurlar (TTD, III tom, bet 223) və onların təsiri altında olan çinlilər isə «kowuz» şəklində yazmışlar (DLT-Çin, III cild, s.159).

**سوق** Suvuk: سوق فرق suvuk kudhruk = qatır quyruğu kimi tüksüz və uzun quyruq». Ağac və ağaca bənzər şeylər də belədir. Qıpçaqca.

**فوق** Kovuk: qovuq, içi boş olan hər şey. «فق kowuk» da deyilir.

**فوق** Kawuk: məsanə, sidik kisəsi. «فق kawuk» da deyilir.

**فوق** Kepək: kəpək, dari kəpəyi. Bu sözlərdəki ۋ hərfi yumşaq w həfindən çevrilmişdir.

**كوك** Küvük: كوك موش kuvük müş = erkək pişik».

**كوك** Saman: Oğuzca.

**ثول** Davul: davul, nağara. Ov zamam şahin üçün çalınan davul. Bu sözün ərəbcədən alındığını və məxrəc yaxınlığı üzündəن ئ hərfinin ۋ t-yə keçdiyini zənn edirəm. Bu hal ərəb dilində də vardır. Məsələn: ثلث، قثر، قطر kimi. Eələcə də sözünü ت بت kimi demişlər. Lakin mən bu sözü islam aləminin o biri ucunda əsil türklərdən də eşitdim.

## BU BABIN ORTADA ۋ Y HƏRFİ OLAN SÖZLƏRİ

**قير** Kayır: oğuzlar quma «قیر kayır», türklər «qaba torpaqlı yer» deyirlər.

**توش** Duyğu, qımlıti. «تشقش tawış» da deyilir<sup>153</sup>.

**شيخ** Tayığ: شيخ بير tayığ yer = sürüskən yer».

**شيخ** Heyvan dirnağı. «ات ئىغىي at tuyağı = at dirnağı».

**فيغ سچك** Koyuğ: فيغ نانك koyuğ nənq=özlü maddə, qatı maye», «فيغ سچك koyuğ sücik = qatı şərab»<sup>154</sup>.

<sup>153</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevərin «tavış» və «tawış» kimi (DLT- 2005, s. 542 və 543) oxuduqları bu sözlərin ortasında ۋ hərfi yoxdur.

<sup>154</sup> Salih Mütəllibov bu birləşməni «üzüm şərbəti» kimi tərcümə etmişdir (TSD, III tom, bet 180). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «koyuğ sücik» sözünü «üzüm şirəsi»

**قَيْغَ** K a y i ğ: oğuzların qayı boyu.

**قَيْغَ** K u y u ğ: quyu. «**قَدْغَ** kudhuğ» da deyilir.

**قَيْغَ** K a y i ğ: **قَيْغَ بِيرَ** «kayığ yer = yoldan kənarda qalan yer». Başqası da belədir.

**بَيْقَ** B a y i k: «**بَيْقَ سُوْزَ** bayık söz = doğru söz». Oğuzca.

**ثَيْقَ** T a y u k: «**تَيْقَ ارَ** tayuk ər = incə, kübar gənc adam».

**ثَيْقَ** T a y a k: dayaq, dayanğac. **كُذَاكُوُثَيْقَ بِيرَدِى** küdhəgү tayak berdi = təzəbəy dayaq verdi», (gəlin atdan düşərkən dayaq kimi əlini ciyninə qoyması üçün təzəbəy ona cariyə, yaxud kölə verdi). Bu, varlılar arasında adətdir. Cariyə, yaxud kölə gəlinin mah olur. Bu atalar sözündə də işlənmişdir: «**ثَيْقَ بلا** تَيْمَاسَ. **ثَقَ سُوْزَنْ بَتْمَاسَ** tayak bilə taymas, tanuk sözün büt-məs = dayağı olan sürüşməz, şahid sözü ilə bir şeyə inanmaq olmaz», (əlində dayağı olan adamın ayağı sürüşkən yerdə də sürüşməz, şahidin sözü ancaq şahidlik zamanı bəlli olar).

**ثَيْقَ** T u y u k: «**ثَيْقَ كَشِى**» tuyuk kişi = cam sıxilan adam, sıxıntıh adam».

**ثَيْقَ** T u y u k: «**ثَيْقَ كُونَ**» tuyuk kün = sisli, çıskılı günü».

**ثَيْقَ** T u y u k: «**ثَيْقَ قَيْغَ** tuyuk kapuğ = bağlı kapı».

**قَيْقَ** K a y a k: qaymaq. Bu şeirdə də işlənmişdir:

سَذْرَمِشَ الْغَنْ قِيَاقَ

سَرْمَمِشَ سُوْنَنْ قِيَاقَ

«Sedhrəmiş olğun koyak,

Sarmamış süttən kayak».

Seyrəlmiş olğun başaq,

Tutmamış süddən qaymaq.

və «çox şirin şərab» kimi (DLT-2005, s. 446), uyğurlar «qatı şərab» kimi (TTD, III tom, bet 227) çevirmişlər.

(Darmm yetişmiş başaqları, dənləri seyrəldi, süddən də qaymaq şü-züldü, yeyə bilmək üçün ikisini birlikdə bişirmək lazımdır).

**قَيْقَ كَشِى** K i y i k: sözdə durmamaq. Bu söz bəzən sıfət olur və «**كَيْيِكَ كِشِى**» kiyik kişi» deyilir ki, «sözündən qaçan adam» deməkdir.

**قَيْقَ نَانْكَ** K i y i k: «**قَيْقَ نَانْكَ** kiyik = əyri olan hər şey», (çəpinə kəsilmiş qələm kimi). Başqası da belədir.

**مَيْقَ** M a y a k: dəvə qığı, dəvə gübrəsi. Bu söz ən çox dəvəyə nisbətdə işlənir. Buradan alınaraq **قَوْيِ مَيْقَى** koy mayakı» da deyilir ki, «qoyun qığı» deməkdir. At təsinə isə **يَنْدَقَ** yundak» deyilir. Bu məsəldə də işlənmişdir: «**نَفْيَ بَدْكَ اَرْسَا مَيْقَى بَدْكَ** təwəy bedük ərsə, mayakı bedük ərməs=dəvə böyük olsa da, qığı böyük olmaz». Bu söz özündən müştəbeh, təkəbbürlü adam haqqında deyilir, «böyüklük sənə yox, yandında köləsi olduğun adama yaraşır» mənasına gəlir.

**كَيْكَ** K e y i k: bu sözlə əslində vəhşi heyvanlar nəzərdə tutulur. Bu söz əti yeyilən heyvanlardan ceyran, maral, dağ keçisi kimi heyvanlar haqqında işlənir.

**كَيْكَ كَشِى** K e y i k: «**كَيْكَ كَشِى**» keyik kişi = meymunsıfət adam»<sup>155</sup>.

**كَيْكَ سَكْتَ** K e y i k: «**كَيْكَ سَكْتَ**» keyik söğüt=yabanı soyüd, çöl soyüdü». Hər şey iki növdür, birincisi əhlidir (evcildir), ikincisi vəhşidir. Vəhşin növə «**كَيْكَ كَيْكَ**» keyik» deyilir.

<sup>155</sup> Bu, B. Atalayım tərcüməsidir (DLT-III, s.168), orijinalı belədir: «maymun yapılı kişi», yəni meymuna bənzəyən adam. Əslində isə söhbət vəhşinən, qulyabanından gedir, çünkü «keyik» sözü hər şeyin vəhşisini, yabanısını ifadə edir. Həmin sözü S. Mü-təllibov belə çevirmişdir: «suda yaşayan adam şəklindəki heyvan» (TSD, III tom, bet 182). Bu, su pərisinə uyğun gəlir. Uygurlar «keyik kişi=yava adam» (TTD, III tom, bet 230) kimi vermiş, çinlilər ərəb və latin hərfəri ilə «kəyik kişi» yazmışlar (DLT-Cin, III cild, s.163), ancaq hansı mənəni verdikləri anlaşılmır. Hüseyin Düzgün «kəyik kişi»ni «yəni meymuni-adəmnüma, nəsnas» (ت د ل د s.510), Seçkin Ərdi ilə Sərap Tuğba Yurt-sevər isə «vəshî, ibtidai adam, nəsnas» (DLT-2005, s.312) kimi vermişlər.

**كىكى** *K e y ü k:* yapıcı kimi şeylər. **ذ** *dh* hərfini **ى** *y* edənlərin dilində.

**كىكى نانك** *K ö y ü k:* «**كىكى** köyük nənq = yanmış şey, yanmış şey».

**مەيل يەيش** *M a y i l:* **مەيل يەيش** mayıl yemiş = yetişmiş şaftah və qovun kimi meyvələrin çürüməyə, xarab olmağa üz tutması».

**قىيم** *K ı y ı m:* düşmənin gəlməsi üzündən bir vilayətin sakinlərinin qor-xu və dəhşətə düşməsi. «**فرقچق قىيم بىدى** korkunç kiyim boldı =qorxunc qiyim oldu, böyük dəhşət yaşandı».

**كىيم كىيم** *K i y i m-k i y i m:* **كىيم كىيم كون كىردى** «**ل** ol kiyim-kiyim kün ke-cürdi = o, tənbəlliklə gün keçirdi», (nə işləyərək, nə də işi tam buraxaraq qəflət içində gün keçirdi).

**بىن** *B o y ı n:* boyun, insanın boynu.

**بىن** *B o y ı n:* qıhnım qəbzəsinə «**قىچ بىنى** kılıç boynı», bıçağın dəstəyinə «**ب JACK بىنى**» biçək boynı» deyilir.

**بىن** *B u y u n*<sup>156</sup>: qövm, boy, tayfa. **ذ** *dh* hərfini **ى** *y* hərfinə çevirənlərin dilində.

**تىين** *T u y ı n:* «**تىين ار** tuyın ər = paxıl, sıxımtıh kişi».

**تىين** *T o y ı n:* müsəlman olmayanların ruhani başçısı, [buddist rahibi].

Bu, islam dinindəki imam və müfti dərəcəsinə bərabər ruhanidir. Toym həmişə bütün yanında durur, kitab və kafirlik hökmərini oxuyur. Ulu Tanrı bizi onun şərindən qorusun. Bu məsəldə də işlənmişdir: «**بىر تىين بىشى اغريسا قىمع** «**تىين بىشى اغريماس** bir toyın başı ağrısına, kamuğ toyın başı ağrısası=[müsəlman olmayan] bir din böyüyünün başı ağrısası, bütün din böyüklerinin başı ağrımaz». Bu söz dostlarının yediyi bir şeyi hər hansı səbəb üzündən yeməkdən çəkinən adam haqqında deyilir.

<sup>156</sup> Uyğurlar bu sözü «boyun» şəklində yazmışlar (TTD, III tom, bet 231). Çinlilər də eyni şəkildə vermişlər (DLT-Çin, III cild, s.164).

## BU BABIN MATVİ OLANLARI

**قىيا** *K a y a:* qaya.

**قىيا** *K ı y a:* tərkibində **غ** *ğ* və **ق** *q* ka hərfi olan qalın ahəngli sözlərdə kiçiltmə-əzizləmə şəkilçisidir. «**أغلقيا**» oğulkıya=oğulcuğaz», «**قىز قىيا**» kızkıya = qızçığaz».

**كىيا** *K ü y ə:* güvə. Keçə və keçəyə bənzər şeyləri yeyən bəcək.

**كىيا** *K i y ə:* tərkibində **ك** ke hərfi olan incə ahəngli sözlərdə kiçiltmə-əzizləmə şəkilçisidir. «**اركىيا**» ərkiyə = ərciyəz», «**يېركىيا**» yerkiyə =yerciyəz».

**پىتا** *Y a n a:* yenə, təkrar; geri qayıtma ədatıdır. «**پىتا كىدم**» yana kəldüm = yenə gəldim, təkrar gəldim».

## BU BABIN BAŞQA BİR NÖVÜ

**پىتا** *Y a y a:* yançaq, yanbız. Bu söz ancaq insanlar barədə deyilir.

[Qayda]:

İsimlərin bu növü nə yazılışda, nə də tələffüzdə hərf baxımından ixtisar edilməz, azaldılmaz. Çünkü bunlarda sözün ortası hərəkəlidir. İxtisar ancaq ortası sükünlü olan sözlərdə aparılır.

Mücərrəd sözlər bölməsi bitdi.

**ZİYADƏLİ SÖZLƏR BÖLMƏSİ****فاعل FA'ƏL BABI**

**تادن** T a d u n: bir yaşındakı buzov.

**ئۇدون** T u d h u n: mənbədən suyu paylayan adam, mübaşir, cuvar.

**تىذىن** T i d h i n: vaxt bildirən söz. «بۇ تىذىن كىدى» = bu vaxtda gəldi, bu vaxt gəldi».

**فعال FƏ'AL BABI**

**بیات** B a y a t: ulu tanrınm adı. Arğuca.

**بیات** B a y a t: oğuzlardan bir oymağın adı.

**فیار** K o y a r: kölələrə və heyvanlara nisbətdə işlədilən söyüş. «بۇ فیارى» = bu, ağızından selik axanın biridir». Bu, «سوْفَ suw koydı» cüməsindəki «فیدى koydı» sözündən alınmışdır, «su və suya bənzər şeyləri tökdü» deməkdir.

**قياس** K a y a s: toxşı, çigil ölkələrindəki bəzi şəhərlərin adı. Üç şəhər belə adlanır, birincisi  **Saplıq قیاس** «Saplıq Kayas», ikincisi  **ürüñq قیاس** «Ürünq Kayas», üçüncüsü  **Kara قیاس** «Kara Kayas»dır.

**فیاش** K u y a ş: möhkəm isti, bürkü, xəfə, günəşin şiddətlə yandırıb- yaxması.

**ایاغ** A y a ġ: ayama, ləqəb. Bu şeirdə də işlənmişdir:

قۇغۇن مەتكا أقىلىق  
بۇسۇن مەتكا آياغا  
إندۇن مەتكى ئېشىغا  
يېڭىكى مەتكا ألاغا

«Kodhgil manqa akılık  
Bolsun manqa ayağa,  
Idhgıl məni tokışka,  
Yüwgil manqa ulağa».  
Buraxginən comərdlik  
Olsun mənə ayama,  
Göndər məni savaşa,  
Mindir məni bir ata.

(Qoy comərdlik mənim ayamam olsun, məni döyüşə göndər, ancaq döyüşə getmək üçün mənə bir at verərək kömək et).

**ميان** M u y a n: səvab. «ميانلىق» = muyanlık = yollarda gəlib-keçənlərin su içməsi üçün düzəldilən xeyrat bulağı, ehsan bulağı».

**ھەر نۆھەرەکەسى ىلە FƏ'Lİ BABI**

**بوجى فىز** B u ç i: buçı kubuz = simli udlardan biri». Bu, qaz köksü (bərbət) adı verilən çalğı alətlərindən biridir.

**قىدا** K a y d a: harada. «نەھەرىسىن» = haradasan». «قىدا kanda» deyildiyi kimi, «kayuda» şəklində də deyilir.

**كىدا** K ö y d e: qızıl və gümüşün əridilərək süzüldüyü ocaq, domna sobası.

**قىقا** K o y k a: dəri. Əslində dəri barədə işlənsə də, bəzən kürk üçün də işlədir. «كەن قويۇغۇن فيقالدى» = ol koyuğ koykaladı= o, qoyunu soy-

madan dərisinin tüklərini yandıraraq təmizlədi». Bu, yunun qaynar su vasitəsilə dəridən təmizlənməsidir.

**قِيمَا** **Kıyma**: «**كِيَمَا أَكْرَا**» kiyma uğrə = bir əriştə növü». Xəmiri sərçə dili kimi əyri kəsilir.

**فِيْمَا** **Kuyma**: yağılı bir çörək növü. Resepti: xəmiri qədaif xəmiri<sup>157</sup> kimi incəldilir, tavada qaynamaqda olan yağıın içində atılır, qarışdırılır, üstünə şəkər tökülrək yeyilir.

**فِيْمَا** **Kuyma**: hər hansı bir metaldan çəkicilə döymə surətilə deyil, əridərək tökmə [qəlib] yolu ilə düzəldilən həvəng, şamdan və çəkic kimi alətlərin hamısına «**فِيْمَا** kuyma» deyilir.

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ **FƏ'ALU BABI**

**سِيَاغُو** **Tayag**: daş və təzək parçası.

**تُرِيْغا** **Turiq**: torağay, sərçənin bir növü.

**سِيَاغُو** **Suyaq**: xoruzun ayağmdakı mahmız.

**بِنِيكُو** **Bintigü**: türk qələmdəni və buna bənzər şeylər.

**كُلِيكَا** **Köligə**: qatı kölgə.

**قِيمَا** **Kalima**: dörd sütunlu açıq çardaq, günəşlik.

**اَكَامَا** **İkəmə**: bir çalğı növü.

**كُشِيكَا** **Kösiqə**: az kölgə, zəif kölgə.

### BU BABIN MİSAL OLANLARI

**يُرِيْغا ات** **Yoriga**: yorğa. «**يُرِيْغا ات** yoriga at = yorğa at».

<sup>157</sup> Təxminən şəkərbura xəmiri kimi çox nazik, incə yayılan xəmirdir. Salih Mütəllibov «qədaif xəmiri» ifadəsini «unu şərbət ilə yoğrulan xəmir» kimi (TSD, III tom, bet 188) çevirmişdir.

**يُلِيكُو** **Yüligü**: saç təraş edən ülgüc. Oğuzlar bu sözü işlətmir, əvəzində «**كَرَائِيْ كَرَأَيْ**» deyirlər.

**إِيْكُو** **Eyko**: hər heyvanın kürək sümüyü.

### **FƏ'LAN BABI**

**تِيْغَان** **Tığan**: tazı. Bu atalar sözündə də işlənmişdir: «**تِيْغَان** **بِكْرُكَن**» «**تِيْغَان** **تِيلِكُو سَقْمَاس**» tayğan yügrügin<sup>158</sup> tilkü səwməs = tazının iti qaçanını tilkü sevməz». Bu söz özünü digərindən ağlı sayan, bir-birinin paxılılığı çəkən iki alim haqqında deyilir.

**كِيْكَان** **Kekan**: Kayasdan Ihya axan iki çayın adı. Birinə **كِيْكَان** «**كِيْكَان** **كَيْكَان**» deyilir, bu, kiçik çaydır, digərinə **عُلُوكَان** **كِيْكَان** «**عُلُوكَان** **كَيْكَان**» deyilir, bu, böyük çaydır.

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ **FƏY'ƏL BABI**

**قِيمَجْ بُرْك** **Kımaj Brük**: «**قِيمَجْ بُرْك** kiymaç börk = tiftikdən [keçi tiftiyindən] hazırlanan ağ papaq». Onu cigillər geyirlər.

**بِينِق** **Bayanak**: nəcisin, gübrə. Oğuzca.

**بِينِق** **Boynak**: dağ boynu, bələn.

**بِينِق** **Boynak**: ilana ağı verən kərtənkələ.

**قِيْغَن** **Kayığık**: qayıq.

**مَيْقَن** **Mayqan**: kosa adam. Qoşa dırnaqlı deyil, top dırnaqlı lieyanlardan tükləri qısa olanı.

**كِيلِك** **Keylik**: meymun.

<sup>158</sup> Bu misala «Divan»da bir neçə dəfə rastlanır, bir yerdə o, «tayğan yürgənni tilkü səwməs» şəklində keçir.

**K**e y l i g: buna bənzədilərək çəşqin və ya qərib kimi iki tərəfə baxa-baxa yeriyən adama «کیلک کیشی keylig kişi» deyilir.

**B**o y m u l: «بیمل ات boymul at = boynunda ağılıq olan at». Qoyuna və başqa heyvanlara da belə deyilir.

**B**a y r a m: oğuzca. Bunun xalqın sevinc və gəzinti mənasında işlətdiyi «بَدْرَم badhram» sözündən çevrilmiş olduğunu sənirəm, [doğrudan da] bayram sevinc, şadlıq günüdür. Çünkü islamiyyətdən əvvəl bayramın nə olduğu bilinmədiyi üçün onun adı da ola bilməzdi, əgər olmuş olsaydı, bunu bütün türklər bilərdi. Bu sözü ancaq dillərində **ذ** dh hərfini **س** y hərfinə çevirənlər bilir.

**Ç**a y d a m: döşəyə doldurulan və plaş tikilən incə keçə.

**S**a y r a m: **اسبیجاب** İsbicab da deyilən Beyza şəhərinin adı. Bu şəhərə **سریم** Sayram<sup>159</sup> da deyilir.

**S**a y r a m: «**سوف** سَوْفَ sayram suw = topuqdan yuxarı çıxmayan su, dayaz su».

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'ALİL BABI

**B**a k a n a k<sup>160</sup>: qoşa dırnaqlı heyvanların iki dırnağının arası və iki dırnaqdan biri.

<sup>159</sup> Bu şəhər hazırda Çimkənt adlanır. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu iki maddəni belə çevirmişlər: «Sayram. Sipencab (Kaleyi-Səfid) də deyilən Bəyaz kəndin (mədineyi-Beyza) adı. Digər adı Sayramdır». «Sayram. Sayram suw: dayaz su» (DLT-2005, s. 479). Farsca adı Ağ qala, türkçə Bəyaz kənd mənasına gələn bu şəhərin adını Bəsim Atalay və digər naşirlər İsficab kimi verirlər, islam coğrafiyasında adı da İsficabdır. Faruq Sümər və digər tarixçilər də onu İsficab kimi yazırlar.

<sup>160</sup> Bəsim Atalayın qeydinə görə, bu sözü və bundan sonrakı sözü hərəkələrdəki qeyri-dəqiqlik üzündən həm «bakanak», həm «bakayak», həm «bakanuk», həm də «bakayuk» şəklində oxumaq mümkündür (DLT, III, s. 177). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu maddəni belə çevirmişlər: «Bakanak (bakayak). Qoşa dırnaqlı heyvanlarda dırnaqların arasındakı boşluğa və ya dırnaqların iki yanına verilən ad. Atların

**B**a k a n u k<sup>161</sup>: atın dırnaqlarının ortasında olan çıxıntılı et parçası.

**T**o k i m a k: toxmaq, camaşır döyücləmək üçün toxmaq.

**K**a y a ç u k: gözəl qoxulu bir dağ otudur. Zənnimcə, bu ot ya türfə yarpağı, ya da zəfərandır.

## BU BABIN MİSAL OLANI

**M**ü n d i: mindi. «أَنْ بَيْتَقْ مُنْدِي» **مُنْدِي** = adam çılpaq ata mindi, keçəsiz və yəhərsiz ata mindi».

toynağının (iki dırnaqli heyvanların ayağına qoşa dırnağ, tek dırnaqli heyvanların ayağına toynaq deyilir – R.Ə.) içini, ayaq dabanının ortasında olan üçbucaq şəklindəki sərt hissəni anlatmaq üçün bu söz işlədir» (DLT-2005, s.170). Uygurlar bunu «bakayak», bundan sonrakı sözü «bakayuk» kimi vermİŞLƏR (TTD, III tom, bet 244).

<sup>161</sup> Bax: bundan əvvəlki qeydə.

<sup>162</sup> Bu söz bu cildin (bizim nəşr) 48-ci səhifəsinin 19-cu sətrində «yabitak» iması ilə keçir.

**BEŞ HƏRFLİLƏR BÖLMƏSİ****HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'RƏLƏL BABI**

**قىرغۇن** *K a y i r l i ğ:* **قىرغۇن بىر** «*قىرغۇن kayırılığ yer = düz və qaba torpaqlı yer».*

**قىسلىغىز** *K u y a s l i ğ:* **قىسلىغىز ار** «*qışlığıñ ər = kuyaslı, Kuyas şəhərindən olan adam, kuyas sakını».*

**تىياغلىقىز** *T u y a g l i ğ:* **تىياغلىقىز يلىكى** «*tuyaqlığ yılık = dırnaqlı heyvan».*

**قىلغۇن** *K o y u ġ l u k:* **قىلغۇن** *qatılıq, mayelərdə qatılıq.*

**ORTASI SÜKUNLU OLANLAR**

**سندواج** *S a n d u v a ç:* bülbüл. Bu şeirdə də işlənmişdir:

**سندواج سندلاچ**

**مەندەتىر قرغلاچ**

**تىلەغ ائر سندواج**

**ارىك تىشى اجرشۇر**

«*Səndən kaçar sundilaç,*

*Məndə tınar karğılaç,*

*Tatlığ ötər sanduvaç,*

*Erkək – tişi uçruşur».*

*Səndən qaçar at quşu,*

*Məndə dinər qaranquş,*

*Şirin-şirin ötər bülbüл,*

Erkək-dişi uçuşar.

(Yaz qışa xitabla deyir: at quşu səndən qaçar, qaranquş məndə din-cələr, bülbüл də şirin-şirin ötər, hamı onun səsindən zövq alar, bütün erkək-dişi quşlar yazda cütləşər, oynasarlar).

**بۇلغات سوْف** *B u l ġ a y u k:* **بۇلغات سوْف** «bulğayuk suw = bulanıq su».

**سَرْقِيق** *S a r k a y i k:* **سَرْقِيق** «*heyvanların mədəsində qırxbayır adı verilən bir işkəmbə. Bəzən ۇn ilə sarkanuk» deyilir. Ərəb dilində də belə şeylər olur. Məsələn: «*مِيزَاب، مِنْزَاب، مِيشَار، مِيشَار*» **مِيشَار** » kimi.*

**قۇوجۇق** *K u d u ç a k:* büzdüm.

**BUNUN BAŞQA BİR NÖVÜ**

**بَيْبِيْق** *B a y b a y u k:* kəpənək quşu deyilən bir quşdur. Ağac budaqları arasında yuvasını zənbil şəklində hörür, gözəl ötür.

**BU BABIN ALTI HƏRFLİLƏRİ**

**بَيْنَدُوق** *B o y u n d u r u k:* iki öküzün boynunun üstüne birdən qoyulan boyunduruq.

**مِيْنَجِلْق** *M u y a n ç i l i k:* miyançılıq, vasitəçilik, barışdırmaq üçün iki adamın arasma girmək. «*سَنْ مِيْنَجِلْق قَل*» **مِيْنَجِلْق** «*sən myançılık kıl*» deyilir ki, «*sən bizə vasitəçilik et*» deməkdir. Əslə **«səvab»** mənasına gələn **«مِيَان»** myan sözüdür.

Mənqus isimlər kitabı bitdi



**BISMİLLAH İR-RƏHMAN İR-RƏHİM**

**MƏNQUS FE'LLƏR KİTABI**

## İKİ HƏRFLİLƏR BÖLMƏSİ

K e ç t i: «اَرْ كِيچتى» ər keçti = adam işdə gecikdi, ağır hərəkət elədi», كيجى - كيجار - كيماك (keçər - keçmək).

B u r d i: «بِيار بُوردى» يipar burdı = müşk qoxdu».

B u r d i: «سُوقْ بُوردى» suw burdı=suyun buğu yüksəldi, bugländi». Hər hansı bir şey gözəl qoxu versə və buglansa, yenə belə deyilir, بُرار - بُرماق (burar - burmak).

B e r d i: «أَلْ مَنْكَا بِيرْماق بِيرْدِى» ol manqa yarmak berdi = o mənə pul verdi». Başqası da belədir, بيرر - بيرماك (berür - bermək).

T a r d i: «بَكْ سُوْسِن تارْدِى» bəg süsin tardı = bəy qoşununu yaydı, dağıdı». Bir adam bir şeyi dağıtsa, yenə belə deyilir, تارار - تارماق (tarar - tarmak).

T u r d i: «اَرْ يُقارُو ٿردى» ər yokarı turdı = adam yuxarı durdu, qalxdı». Başqası da belədir, تورر - تورماق (turur - turmak).

T u r u r: keçmiş zamanı və məsdəri olmayan müstəqbəl bir fe'l-dir. Ərəb dilinin «يَدْعُ» «يَدْرُ» sözləri kimi. Bu söz bir şeyin adı çəkilən anda bir yerdə durduğunu və bulunduğuunu bildirir. «أَنْ أَفْدَا تُورُر» ol əwdəeturur» deyilir ki, «o, [bu an] evdədir, evdə var» deməkdir. Bu sözlə ayağa qalxmaq murad edilmir. «اَرْسُكْل ٿرر» ər sökəlturur» deyilir ki, «adam xəstədir» deməkdir. Bu sözlə xəstə ayağa qalxdı deyilmək istənmir.

ات ئوردى «at turdi» = at durdu, zəiflədi, inkişafdan qaldı». Başqası da belədir, (تُورار - تُورماق) turar - turmak).

الْتَّفَارِيْدَى T e r d i: «الْتَّفَارِيْدَى ol tawar terdi = o, mal yiğdi». Başqası da belədir, (تِيرار - تِيرماك) terər - termək).

الْسَّارِدَى S e r d i: «الْسَّارِدَى ol ami sərdi = o ona sərt sözlər dedi, qaba sözlər dedi». سَارِدَى سَارَ - سَرْمَاك (sərər - sərmək).

كَجْ سُوتْ سَرْدَى S o r d i: «كَجْ سُوتْ سَرْدَى kənc süt sordı = uşaq süd əmdi». Başqası da belədir.

أَرْ سَوْزْ سَرْدَى S o r d i: «أَرْ سَوْزْ سَرْدَى ar söz sordı = adam söz, xəbər soruşdu». سَرْدَى سَرْدَى S o r d i: «أَرْ يَثْكَ سَوْرَدَى ar yithk sərdi = adam itiyi barədə soruşdu, itiyini aradı», سَرْمَاك (sərər - sərmək). Bu son iki söz oğuzcadır.

أَرْ سَفْقَا فَارْدَى K a r d i: «أَرْ سَفْقَا فَارْدَى ar suwka kardı = su adəmin boğazında qaldı». فَارْدَى K a r d i: «سُوقْ أَرْ قَتَنْ فَارْدَى» suw arıktın kardı = su arxdan daşdı», (qışda çaydan su daşdı). Bu, suyun və qarm donması, çayın suyunun buz üstüne çıxmazı nəticəsində baş verən daşmaya deyilir, فَرْمَاق (karar - karmak).

تَوْزُدَى T ö z d i: «تَوْزُدَى ar tımlığka tözdi=adam soyuqdan acdı», تَوْزَرْ - تَوْزَمَك (tözər - tözmək). Qıpçaqca.

يَاغْ سِيزْدَى S i z d i: «يَاغْ سِيزْدَى yağ sizdi = yağ əridi». سِيزْدَى سِيزْدَى S i z d i: «الْمَادِنْ سُوفْ سِيزْدَى olmadın<sup>163</sup> suw sizdi = qabdan və buna bənzər şeylərdən su sizdi».

كُونْ سِيزْدَى S i z d i: «كُونْ سِيزْدَى kün sizdi=günəş göründü, günəşin ucu şərqdən göründü», سِيزْمَاك (sizər - sizmək).

كَيْشَدَى K i ş d i: «كَيْشَدَى ar yoldan kişdi = adam yoldan çəkildi, sürüdü». Günəş göyün ortasından çəkilsə, yenə belə deyilir, قَيْشَار - قَشْمَاك (qişar - kişmək)<sup>164</sup>.

تُوغْ تَوْغَدَى T o ġ d i: «تُوغْ تَوْغَدَى toğ toğdı = toz göyə yüksəldi». توْغَار - (toğar-toğmak). Bu şeirdə də işlənmişdir:

أَغْدَى قَزْلَ بَرَاق

تَوْغَدَى قَرَابَرَاق

يَشْوُ كَلِبْ أَغْرَاق

تَغْشَبْ أَنْ كِيجَمِيز

«Ağdı kızıl bayrak,  
Toğdı kara toprak,  
Yetşü kəlip oğrak,  
Tokşip anın keçtimiz».  
Ucaldı qızıl bayraq,  
Tozlandı qara torpaq,  
Yetişdi gəlib oğrak,  
Vuruşaraq gecikdik.

(Müsəlmanların qızıl bayrağı yüksəldi, qara torpaqdan göyə toz buludu yüksəldi, oğrak atlıları da yetişərək gəlib bizə qatıldılar, onlarla birlikdə savaşa girdik, ona görə də geri dönməkdə gecikdik).

إِيْفَار - إِيْقَمَاك (ewar-ewmək). E w d i: «أَرْ إِيْفَارِيْدَى ar ewdi=adam tələsdi».

قَوْقَدَى K o w d i: «أَرْ اَنْ قَوْقَدَى ar an qowdi=adam atını qovdu, çapdı».

قَوْفَار - قَوْفَمَاك (kowar - kowmək)<sup>165</sup>. Başqası da belədir,

<sup>163</sup> Bu söz ərab hərfləri ilə «المَادِنْ olmadın» şəklində yazılmışdır. Təbii ki, bu yazılış salahdır. Ə dh yerinə Ə d yazılmalıdır, çünki adlıq halda «olma» sözü qab, sürəhi, kuzə deməkdir.

<sup>164</sup> Bu fe'lin müzare və məsərini biz qoymuşdur.

Çıkdı: تونْ جيقدى «ton çıktı = paltar nəmləndi». Hər hansı bir şey öz-özünə torpaqdan nəm çeksə, yenə belə deyilir. Çıkar - جيقار - çıkmak).

Kokdı: اتْ قوقدى «at qoqdu = [odda bişən] etin qoxusu yayıldı». Çiraq söndürülərkən hisinin yüksəlməsi və yayılması zamanı da bu söz işlədir.

Kokdı: سوْق قوقدى «suw kokdu = su əvvəlki halindan çıxaraq sakitləşdi, dindi: duruldu»  
فوقار - سیس سو - سیس کوکدی - şış yalışdı, duzaldı». (فوقار - جيقار - قوْقماق) kokar - kokmak).

Togdı: ارْ توْز توْكدى «er tuz tögdi = adam duz döyüdü, duzu narlaştırdı». توْكار - توْكماك (tögər - tögmək).

Sökdi: سوْكدى «ال آنى سوْكدى ol anı sökdi = o ona söydü, o onu söydü, həqarət etdi», سوْكار - سوْكماك (sökər - sökmək).

Tandı: تاندى «ال الْمُنِي تاندى ol alimni tandı = o, borcunu və buna bənzər şeyləri dandı, inkar etdi». Hər hansı bir şeyi danan adam üçün də belə deyilir, تانماق - tanar - tanmak).

Tondı: الْ افِنْكا توْندى «al əwinqə töndi = adam evinə döndü», توْنار - توْنماك (tönər - tönmək). Oğuzca.

Kandı: قاندى «ال سوْقَنْ فاندى ol suwdın kandı = o, suya qandı, doyunca su içdi», قانر - قانماق (kanar - kanmak).

Kondı: قوندى «فَشْ قوندى kuş kondı=quş qondu, quş bir şeyin üzərinə qondu».

Kondı: بُذُونْ قوندى «budhun kondı = xalq köç yerinə çatıb yerləşdi», (el-oba, oymaq köçdükdən sonra bir yerə yerləşdi», قونار - قونماق (konar - konmak).

## BU BABIN MİSAL OLANLARI

Yerdı: ارْ اشْ ييردى «er aşığ yerdi = adam yeməyi bəyənmədi, tənqid etdi», ييرار - ييرماك (yerər - yermək). Oğuzca.

Yerdı: الْ ارْك ييردى «ol ərig yerdi = o, adamı məzəmmət etdi, tənqid etdi», ييرار - ييرماك (yerər - yermək). Oğuzca.

Yordı: اراغْتْ أغلنْ بشكتنْ يوردى «urağut oğlın beşiktin yordı = qadın uşağını beşikdən açdı». Hər hansı bir şeyin bağlı açılsa, yenə belə deyilir, يورار - يورماك (yörər - yörmək).

Yeldi: اشْ بيلدى «ash yeldi = yemək yeyildi». Başqası da belədir, ييلور - ييلماك (yelür - yelmək).

### [Qayda]:

Bu bölmə əsil iki hərfli sözlər bölməsi deyil, üç hərfli də deyildir. Biz onu iki hərfli lər bölməsinə qoyduq, çünki tələffüzdə qısa və aydındır. Bu sözlər ərəb əlifbası ilə yazıldığı zaman iki hərfli lər kimi yazılır. Türk hərfli lər ilə yazıldığı zaman isə, yuxarıda gördüğün kimi, hərf əlavə edilir.

<sup>166</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu misalı «çalxantı yatisdı, dindi» kimi çevirmişlər (DLT-2005, s.440).

## ÜÇ HƏRFLİ LƏR BÖLMƏSİ

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'ƏLDİ BABI

B u y u r d u: «ال انکر ایلا بیردی» ol anqar eylə buyurdu = o ona elə buyurdu». بيردى بيرىر - بيرماق (Buyurur - buyurmak). Oğuzca.

B a k i r d i: «تىقى باقردى» təwəy bakirdı = dəvə böyürdü, bağırdı». باقردى باقرار - باقىماق (Bakırar - bakırmak).

T a t u r d i: «ال منكا اش تاثرىدى» ol manqa aş taturdı = o mənə yemək daddirdi». Başqası da belədir, taturur - taturmak).

T e t ü r d i: «ال آندغ تېئىرىدى» ol andağ tetürdi = o elə söylətdi, elə dedirtdi». تېئىرىر - تېئىماك (Tetürür - teturmek).

T o z a r d i: «تۆز ئۇزىرىدى» toz tozardı = toz qopdu, toz yüksəldi», ۋۇزىرىدى توزار - توزمak)<sup>167</sup>.

S a t u r d i: «ال انکر قۇى ساڭىرىدى» ol anqar koy saturdı = o ona qoynuñ saydırdı». Başqası da belədir, saturur - saturmak).

S i t u r d i: «ال اشىك سېتىرىدى» ol otunq sıturdı = o, odun kəsdirdi, qırdırdı, yardırdı». Başqası da belədir, sıturrur - sıturmak).

<sup>167</sup> Yazma və basma nüsxələrdə «tozar - tozmak» şəklində verilən bu sözlər yanlışdır. Bəsim Atalayın yazdığını görə, babin tələbinə uyğun olaraq bunlar «tozarer-tozarmak» kimi yazılmalıdır (DLT, III, s.186). Salih Mütəllibov da bu məsələyə diqqəti çəlb etmişdir (TSD, III tom, bet 203).

K i c u r d i: «ال انکر قىجردى» ol anqar kicurdu = o ona tənə etdi, o onu qinadı», (o onu bir işdə ayıbladı, onun dilxor olmasına görə xəbisliklə şadlandı), قىجرار - قىجرماق (Kicur - kicurmak).

K ü t t ü r d i: «ال انکر قۇى كوتىرىدى» ol anqar koy küttürdi = ona qoyun otartırdı». Başqası da belədir, كوتىر - كوتىماك (Küttür - küttürmek).

K i t a r d i: «ال تاشق يولىنى كېتىرىدى» ol taşq yoldan kitərdi = o, daşı yoldan qaldırdı». Hər hansı bir şey yerindən qaldırılsa, yenə belə deyilir, كېتىر - كېتىماك (Kitər - kitərmek).

K e ç ü r d i: «ال ايشق كېجردى» ol işig keçürdi = o, işi geçikdirdi», كېجىر - كېجىرماق (Keçürür - keçürmek).

K ö y t ü r d i<sup>168</sup>: «ار اشىك كېتىرىدى» ol otunq köytürdi = adam odun yandırtdı». Başqası da belədir, كېير - كېيرماق (Köytürür - köyürmek).

T a y i s d i: «ال آنک بىلا تېشىدى» ol aninq birlə tayışdı = o onunla sürüşməkdə yarışdı», تېشۈر - تېشماق (Tayışur - tayışmak).

S o y u s d i: «ال منكا ترى سېشىدى» ol manqa təri soyuşdı = o mənə qoyunun dərisini soymaqda kömək etdi». Başqası da belədir. Yumurtanın və ağaçın qabığını soymaq da belədir, سېشۈر - سېشماق (Soyuşur - soyuşmak).

K a y i s d i: «ال الار اكى بىر بىر كا قىشىدى» olar ikki bir birgə kayışdı = onlar ikisi bir-birinə rəhm etdilər, acidilar». قىشۇر - قىشماق (Qışışur - qışışmak). Bu şeirdə də işlənmişdir:

نلىك انکر باشتىم

فېشىپ تىقى قەشتىم

<sup>168</sup> Babın quruluşuna görə bu söz كېرىدى «köyürdi» şəklində olmalıdır. Zaten müzare və məsələri də bu şəkildə verilmişdir.

**تۇزىلگەن قىشىم**  
**القىتى مىنك يايمى**

«Nəlük anqar biliştim,  
 Koçşup takı kawuştum,  
 Tüzünlüğün kayıştim,  
 Alktı məninq yayımı».  
 Niyə onnan tanışdım,  
 Qucaqlaşıb qovuşdum,  
 Rəhm eləyib acışdım,  
 Məhv elədi yayımı.

(Haqsızlığa uğramış adamın dilindən deyir: hardan onunla tanış-biliş oldum, hətta qucaqlaşıb dost oldum, ona rəhm elədim, halına acıdım, heç nədən bütün yaz günlərimi məhv etdi).

K o y u ş d i: «**آل انگر سوْف فىشدى**» = ol anqar suw koyuşdı = o ona su qoymaqda kömək etdi». **فىشىر-قىشماق** (köyüşür-köyüşmek).

K ı y ı ş d i: «**آل منكا يغاج فىشدى**» = ol manqa yiğac kiyışdı = o mənə çəpinə ağac kəsməkdə kömək etdi». Yarış da belədir, **قىشۇر-قىشماق** (kiyışur – kiyışmak).

M a y ı ş d i: «**ار يېركا مېشدى**» = er yergə mayışdı = adam tənbəlli yindən yerə yapışdı». **مېشۇر-مېشماق** (mayışur – mayışmak). Bu, tapşırılan işi yerinə yetirməkdən çəkinməkdir.

Y a m a ş d i: kiçicik bir hərf dəyişməsi nəticəsində ma-  
 yişdi» sözü bu şəkli alır, (**يماشۇر-يەشماق**) yamaşur – yamaş-  
 mak).

S o y u k t i: «**ار سىققى**» = er soyuktı = adam soyuldu, malı talandı». **سىققار-سىقماق** (soyukar – soyukmak).

S a w u k t i: «**سۇققى**» = yer sayıktı = ver qara daşlı oldu», (**سىققار-سققاڭ**) (səvikkar – səvikkəmkən).

S o y u l d i: «**بلت سىندى**» = bulut soyıldı = bulud dağıldı, hava açıldı».

S o y u l d i: «**قوى ئىسى سىندى**» = koy tərisi soyıldı = qoyunun dərisi soyuldu».

S o y u l d i: «**اردىن تون سىندى**» = ərdin ton soyıldı = paltar adamın eynindən çıxarıldı»; **سىنۇر-سېلىماق** (soyulur – soyulmak).

K o y u l d i: «**يغرت قىلدى**» = yoğurt koyıldı = yoğurt, qatıq qatlaşdı». **قىلۇر-قىلماق** (koyulur – koyulmak).

K ı y ı l d i: «**كۈن قىلدى**» = kün kiyıldızı = günəş zenitdən endi».

K ı y ı l d i: «**اوۇز قىلدى**» = keçdi, sovuşdu, «**اوۇز**» = ödh kiyıldızı = zaman keçdi».

K ı y ı l d i: «**يغاچ قىلدى**» = kəsildi, **يغاچ** = yiğac kiyıldızı = ağaç çəpinə kəsildi».

K ı y ı l d i: «**سوْر قىلدى**» = söz kiyıldızı = verilən söz tutulmadı, verilən sözə eməl edilmədi». **قىلۇر-قىلماق** (kiyilur – kiyilmək).

M a y ı l d i: «**قاغۇن مىلدى**» = kağun mayıldızı = qovun yumşaldı», (sulu, təzə qovun xarab oldu). Bu, qovunun keçələşərək şalaqlaşması, büzülməsidir. Başqa meyvələr haqqında da belə deyilir, **مېلۇر-مېلماق** (mayılur – mayılmak).

T a y a n d i<sup>169</sup>: «**آل منكا ئىندى**» = ol manqa tayandı = o mənə dayaqlandı». Hər hansı bir şeyin üzərinə söykənmək də belədir, **تىئۇر-تىئماق** (tayanur – tayanmak).

K a y i n d i<sup>170</sup>: «**اشچ قىندى**» = aşçı kayndı = qazan qaynadı». Başqası da belədir, **قىنار-قىنماق** (kayınur – kayınmak). Bu atalar sö-

<sup>169</sup>Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər bu sözü kitabın I hissəsində (DLT-2005, s.103) verməyi unutmuş, II qisimdə (DLT-2005, s.544) vermişlər.

<sup>170</sup>Bəsim Atalay bu sözün yazma və basma nüsxələrdə «**قىندى**» kaynadı» şəklində verildiyini, ancaq doğru variantının «**قىندى**» olduğunu yazmışdır, çünkü «kaynadı» forması bu baba uyğun gəlmir (DLT, III, s. 191). Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər bu sözü «kayındı» şəklində (DLT-2005, s.417) oxumuşlar.

قىنار اڭز كچك سىز بىلماسى» «kaynar öküz keçiksiz bolmas=dolub-daşan çay keçidsiz, körpüsüz olmaz». Bu söz qarışiq-dolaşıq iş baş verəndə söylənir, bununla «hər çətinlikdən bir çıxış yolu vardır» demək istənir. **قىندى** ك o y u n d i<sup>171</sup>: «أَلْ أُوزْنَكَا سُوقَ قِينْدَى»: ol özünqə suw koyundi = o özünə su qoydu», **قىئور-قىئماق** (koyunur – koyunmak).

### BU BABIN MİSAL OLANLARI

**يېقىتى** Y a y i k t i: «اُذ يېقىتى» ödh yayıktı = bahar fəsl gəldi, bahar oldu», **يېقار-يېقامىق** yayıkar – yayıkmak).

**يېلىدى** Y a y i l d i: «يغاج يېلىدى» yiğać yayıldı = ağac yırgalandı», (yel əsdiyinə görə ağac sağa-sola yırgalandı). Hər hansı bir şey öz-özüñə əyilərək qımıldansa, yenə belə deyilir.

**يېلىدى** Y a y i l d i: «سو يېلىدى سو»: yayıldı sü = qoşun yayıldı». Başqası da belədir. Bu sözün ڈ dh ilə «يېلىدى» yadhıldı» variantı da var, **يېلىور-يېلىماق** (yayılmak – yayılmak).

[Qayda]:

Bu bölmədə verilən ortası sükunlu fe'llər ilk baxışda dörd hərflə görünələr də, əslində üç hərflidirlər. «أَلْ قُوْيْغْ باشْرَدَى» ol koyuğ baturdı=o, qoyun bağlatda» və «ساتْرَدَى» saturdı=sayırdı» sözlərində olduğu kimi.

### DÖRD HƏRFLİLƏR BÖLMƏSİ

#### HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'LƏLDİ BABI

**تىئىردى** T a y t u r d i: «أَلْ آنَى سُقْقَا تَيْئَرْدَى»: ol anı suwka tayturdı = o onu **تىئىر-تىئىرماق** (taytu-rur – tayturmak).

**تىئىردى** T u y t u r d i: «أَلْ مَنْكَا سُوْزْ تَيْئَرْدَى»: ol manqa söz tuyturdı = o mənə söz tərif etdi, mən ondan söz duydum», **تىئىر-تىئىرماق** tuyturur=tuyturmak).

**قىئىردى** K a y t u r d i: «أَلْ آنَّكَرْ قَيْئَرْدَى»: ol anqar kayturdı = o ona qəmxar oldu, qahmar çıxdı», (o, qardaşma kömək etdirdi), **قىئىر-قىئىرماق** kayturur – kayturmak).

**قىئىردى** K a y t a r d i: «أَلْ اتْغْ قَيْئَرْدَى»: ol atığ kaytardı = o, atı qaytardı», **قىئىر-قىئىرماق** kaytarur – kaytarmak). Oğuzca. Türkler «قَرْدَى» katardı» deyirlər.

**قىئىردى** K o y t u r d i: «أَلْ مَنْكَ الْكَكَا سُوقَ قَيْئَرْدَى»: ol məninq əliggə suw koyturdı = o mənim əlimə su tökdürdü», **قىئىر-قىئىرماق** (koyturmak).

**قىئىردى** K i y t u r d i: «أَلْ آنَّكَرْ قَمْشْ قَيْئَرْدَى»: ol anqar kamış kıyturdı = o ona çəpinə qamış kəsdirdi». Başqası da belədir, **قىئىر-قىئىرماق** kıyturur – kıyturmak).

<sup>171</sup> Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər bu sözü «kuyundı» şəklində (DLT-2005, s.457) oxumuşlar. Cılılıq də «kuyundı» şəklində (DLT-Cin, III cild, s. 188-189) vermişlər. Əslində isə o ilə «koyundi» doğrudur, çünkü sözün kökü «koy-» felindəndir.

K ö y t ü r d i: گیتىرىدى «ل ائىك ٹۇنن گیتىرىدى»: ol aninq tonin köytürdi = onun paltarını yandırtdı». Başqası da belədir, ( - گیتىر-ر، köytürür – köytürmek). Bu söz fəsih deyildir.

S a y گ i r d i: سیغۇردى «بیر سیغۇردى»: yer saygırdı = yer qara daşı oldu», sayğırur – saygırmak).

K a y گ u r d i: قیغۇردى «اڭ قیغۇردى»: ər kayğurdu = adam qayğılandı». Bu, dh ilə də söylənir, قیغۇار- قیغۇماق (قىغۇار- قىغۇماق) kayğurur–kayğurmak).

B o y m a ş d i: بیمەشىدى «ايش قەنگ بیمەشىدى»: iş kamuğ boymaşdı = iş büsbütün qarışdı». Başqası da belədir, بیمەشور- بیمەشماق (بیمەشور- بیمەشماق) boymaşur – boymaşmak).

S a y r a ş d i: سېرەشىدى «اڭل تېل سېرەشىدى لار»: olar təlim sayraşdilar = onlar çok danışdilar», (onlar sayıqlayırcasına çok danışdilar).

S a y r a ş d i: سېرەشىدى «فۇش لار سېرەشىدى»: kuşlar sayraşdı=quşlar ötdü». sayraşur-sayraşm<sup>171</sup>). Bu şeirdə də işlənir:

سېرەشىدى  
فۇش لار سېرەشىدى

اذنۇ كىلپ بىقىمن

ساتولۇيۇ سېرەشىنى

تىلغۇ اۋىن فۇش ئاتار

«Yaruk yulduz toğarda

Udhnu kəlip bakar mən.

Satulayu sayraşıp

Tatlığ ünün kuş ötər».

Parlaq ulduz doğanda

Oyanaraq gəlib baxıram,

Quşlar səs-səsə verib

Dadlı-dadlı ötürülər.

(Parlaq ulduz doğarkən mən yuxudan oyanır, ağaclarla baxıram və quşların səs-səsə verərək sırin-şirin ötdüyünü eşidirəm).

K a y r i ş d i: الار اکى بىيون قىرشىدى «olar ikki boyun kayrışdı = onlar ikisi boyun qanırmaqdır yarışdalar». Başqası da belədir, قىرشۇر- قىرشماق (kayrışur – kayışmak)<sup>172</sup>.

K o y l u ş d i: تاغدن سوڭلار قەنگ قىلىشىدى «tağdin suwlar kamuğ koyluşdı=su dağdan tamam axıb tokıldı». Başqa mayçılər üçün də belə deyilir, قىلىشۇر- قىلىشماق (koyluşur – koyluşmak).

K o y l u ş d i: سوت لار قىلىشىدى «sütler koyluşdı = süd qatılaşdı». Başqası da belədir, قىلىشۇر- قىلىشماق (koyluşur–koyluşmak).

K a y t i ş d i: الار اکى قىتىشىدى «olar ikki kaytişdı = onlar ikisi birbirinin dahnca getdilər», قىتىشۇر- قىتىشماق (kayıtışur – kayışmak).

T u y s u k d i: ار ئىسىقىدى «اڭ ئىسىقىدى»: ər tuysukdı = adam duyuq düşdü», (adam ona qarşı qurulan hiyləni, alı başa düşdü), قىسىقار- قىسىقماق (tuysukar – tuysukmak).

K e ç i l d i: ايش كىجلەى «ايش كىجلەى»: iş keçildi = iş gecikdirildi», كىجلەى كىجلەمك (keçilür – keçilmək).

B a 1 e 1 d i: ار تىركا بىللەدى «اڭ تىركə bələldi = adam tərə bələndi, tərə batdı, tərlədi».

B a 1 e 1 d i: اغلان بىللەدى «اغلان بىللەدى»: oğlan bələldi=uşaq beşikdə bələndi», بىللەدى بىللەلür – bələlmək). Bu fe'l təsirli, bundan əvvəlki təsirsizdir.

<sup>172</sup> Bu sözler yazma və basma nüsxələrdə «kayıñışdı – kayırışar – kayışmak» iması ilə verilmişdir, lakin babın tələbinə uymadıqları üçün Bəsim Atalay «kayıñışdı-kayırışar-kayışmak» şəklində verməyi düzgün hesab etmişdir. Bundan sonra gələn «koyluşdı» və «kayıtişdı» sözlərində də eyni vəziyyət müşahidə edilir. Babın tələbinə uyğun gəlmələri üçün Bəsim Atalay həmin sözlərin latin variantında müvafiq düzəliş aparmış, lakin ərbə hərfli ilə yazılın varianta toxunmamışdır (DLT, III, s.195).

<sup>173</sup> Bəsim Atalay (DLT, III, s.196), Salih Mütəllibov (TSD, III tom, bet 213), uyğurlar (TTD, III tom, bet 272), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər də (DLT-2005, s.181) bu və bundan sonrakı iki sözü və ilə «beləldi» şəklində oxumuşlar. Biz ə ilə verdik.

ات قانقا بىللدى at kanka bələldi = at qana boyandı, qana batdı». Bu, [savaş zamanı] öldürülən adamların çox olmasından irəli gəlir. Bunun məsədəri də bundan əvvəlki kimidir<sup>174</sup>.

K ü y f e n d i: ار ايشقا كيفندي «ar iışqā kīfendī» = adam işdə süstləşdi, işin üstünə düşmədi». كيغور - كيغنمак (kūyfōr - kūyfōnmak). Bir ləhcədə hərf çevrilməsi nəticəsində «كيفندي» deyilir.

## BU BABIN BAŞQA BİR NÖVÜ

قاتلندي K a t l a n d i: يغاچ فاتلندي «yığaç katlandı» = ağac meyvolandı». Qıpçaq, yemək, oğrak dillərində. قاتلنور - فاتلنماق (katlanur - katlanmak). Başqa boyların dillərində bu söz bəzi tikanlı ağacların meyvəsini ifadə edir. Yabani olmayan ağacların meyvəsi üçün «يمشلندي yemişləndi» deyilir.

قارلندي K a r l a n d i: ارت قارلندي «art qarlandı» = dağ beli qarlandı, dağ belinə qar yağıdı», قارلنور - قارلنماق (karlanur - karlanmak).

كورلندي K u r l a n d i: ار تقارنكا قورلندي «er tawarinqa kurlandı» = adam malına heysləndi», (adam əlindən çıxan mal üçün qüs-sələndi).

كورلندي K u r l a n d i: قمز قورلندي «kimiz kurlandı» = kimiz turşudu», (içindəki maya üzündən kimiz turşudu). Yoğurt qatılışa, yenə belə deyilir. قورلنور - قورلنماق (kurlanur - kurlanmak).

<sup>174</sup> Yazma və basma nüsxələrdə «keçildi» və «bələldi» fe'lərinin müzare və məsədərləri bu babın tələbinə uyğun deyil. Uyğun olması üçün onlar «keyçildi - keyçilür - keyçilmək» və «bəyləldi - bəyləlür - bəyləlmək» şəklində olmalıdır. Bu, Bəsim Atalayın fikridir (DLT, III, s.196).

## ƏSİL KÖKDƏN YARANAN FE'LLƏR

تقلندي T a y a k l a n d i: ار تيقلندي «ar tycləndi» = adam əsa sahibi oldu», تيقلنور - تيقلنماق (tayaklanur - tayaklanmak).

تقلندي T a y u k l a n d i: يكت تيقلندي «yigit tayuklandı» = gənc kübarlaşdı, onlara oxşadı, o dərəcəyə çatdı», تيقلنور - تيقلنماق (tayukanur - tayukanmak).

فقلندي K a y u k l a n d i: سوت فيقلندي «süt kayuklandı» = süd qaymaqları, فيقلنور - فيقلنماق (kayukanur - kayukanmak).

Qayda:

Üç hərflü isimlərdən düzələn fe'lərin bu növü bu kitabda bir sıra mənaları ifadə edir.

Birincisi: adı çəkilən şəylə birlikdə olmaq, yaxud söylənən şeyə sahib olmaq mənasını bildirir. Məsələn: ار تيقلندي «er tycləndi» = adam əsa sahibi oldu», سوت قيقلندي «süt kayuklandı» = süd qaymaqlandı».

İkincisi: söyləyən şəxsin bir nəsnəni adı çəkilən nəsnə qrupundan saydığını bildirir. Məsələn: ار اتىغ قيزلندي «er atığ kızlandı» = adam atı bahalı hesab etdi», آل انى قيزلندي «ol anı kızlandı» = o onu öz qızlarından biri saydı, öz qızları yerində tutdu».

Üçüncüsü: məchul fe'l mənasına gəlir. Məsələn: توار قوغلندي «tawar çoğlandı» = mal boğçalandı, heybələndi», (boğçaya, heybəyə qoyuldu), بوز جيغلندي «bozçıqlandı» = bez ölçüldü, arşımlandı».

Dördüncüsü: adı çekilən şeyə bənzəmək mənasına gəlir. Məsələn: «**اَرْ تَيْلَنْدِي** ər tayuklandı=adam kübarlaşdı, kübarlara oxşadı».

Burada daha iki cəhət vardır ki, onları yuxarıda devilənlərlə müqayisə şəklində söyləmək cəizdir.

Birincisi: söyləyən şəxsin söylənənlə birlikdə olması, yaxud o şeyə sahib olmasıdır. Məsələn: «**تَاغْ تَيْلَنْدِي**» tağ titlandı = dağ şam ağacı ilə örtüldü, ağaclandı. şam ağacma sahib oldu», «**اَرْ قَابَلَنْدِي** ər kaplandı = adam qab sahibi oldu».

İkinci: söyləyən o şeyi söylənən şey cünləsindən saydı. Məsələn: «**اَلْ نَانْكَنْيَ قَيْلَنْدِي** ol nənqni kızlandı=o həmin şeyi bahalı saydı». Bundan başqaları da dediyimiz kimidir. Bir adam başqa yolları nəzərə alaraq müqayisə etsə və bu mənaları diləyərək söyləsə, heç bir zərəri yoxdur. Çünkü isimlərin hamısı bəzi mənalar daşıyan hərfələr, bəzi şəkilçilər qəbul etməklə müxtəlif formalara düşə bilər. Bununla birlikdə, bütün türk dillərində hər isimdən də fe'l düzəltmək olmaz. Çünkü «adam atalar sözü söylədi», «adam ün sahibi oldu» mənalarmda «**اَرْ جَافَنْدِي**» ər sawlandı», «**اَرْ سَافَنْدِي**» demək olmaz. Halbuki qaydaya görə hər isimdən fe'l düzəldib işlətmək mümkündür, işlədəni **ىش** heç kim qınamaz.

## BU BABIN BAŞQA BİR NÖVÜ

**K ö r p e l e n d i:** «**أَتْ كُرْبَالَنْدِي**» ot körpələndi=təzə ot bitdi, yenidən ot çıxdı», **كُرْبَالْنُور - كُرْبَالْنَمَك** (körpələnür-körpələnmək).

**Ç i j t ü r d i:** **بُوْ يُكْ أَنْجْ جَزْرَدِي** «bu yük atığ çiğtirdi = bu yük atm belini əydi, çökərtdi», (ağır yük atın belini çökərdi). Yağırı olan at və ya heyvan belini yük üzündən belə çökəkdir, **جَزْرَر - جَزْرَمَك** (ciğtürür – ciğturmək).

**Ç ü j t ü r d i:** **اَلْ بَيْغْ جَزْرَدِي** «ol yığığ çüjtürdi = o, ipi gərdirdi», (o, boşalmış ipi gərdirdi). Qoyunun bağırsağı gərdirdən yenə belə deyilir, **جَزْرَر - جَزْرَمَك** (ciğtürür – ciğturmək). (Bu da yuxarıdakı söz kimi iki məxrəc arasındaki ژ ilə tələffüz edilir)<sup>132</sup>.

**Ç i k t ü r d i:** **اَلْ تَكُونْ جَكْثَرَدِي** «ol tügün çıktırdı = o, düyüni sıx-dırdı», (o, boğcanın düyunünü sıxdırmağı əmr etdi). Başqası da belədir, **جَكْثَر - جَكْثَرَمَك** (çıktürür – çıktırmək).

**Ç a k t u r d i:** **اَلْ جَفَعَاقْ جَقْثَرَدِي** «ol çakmak çıktırdı = o, çaxmaq çaxdırtdı».

**Ç a k t u r d i:** bir adam iki nəfəri bir-birinə çaxsa, arasını vursa, yenə belə deyilir, **جَقْثَرْ جَقْثَرَمَك** (çakturur – çakturmak).

**Ç o k t u r d i:** **اَلْ فَشْعَقْ قَازْقاْ جَقْثَرَدِي** «ol kuşug kazka çokturdu = o, şahin quşunu qazın üstünə buraxdı». Başqası da belədir, **جَقْثَرْ جَقْثَرَمَك** (çokturur – çokturmak).

**Ç i k t u r d i:** **اَلْ آنْيْ اَفْدَنْ جَقْثَرَدِي** «ol anı əwdin çıktırdı = o onu evdən çıxardı», **جَقْثَرْ جَقْثَرَمَك** (çiktirur – çıktırmak).

**Ç i k t u r d i:** **اَلْ تَوْئِنْ جَقْثَرَدِي** «ol tonın çıktırdı = o, paltarını islatdı», (islaq yerə qoydu, paltar islandı), **جَقْثَرْ جَقْثَرَمَك** (çikturur – çikturmak).

<sup>132</sup> Burada uyğurların belə bir qeydi var: «Yazma nüsxədə bu fe'lın məsdər şəkli verilməmişdir. Həmin nüsxənin 268 və 334-cü səhifələrindəki şəkillərinə əsasən məsdəri biz bərpa etdik» (TTD, II tom, bet 256). Çinlilər uyğurca bu qeydin tərcüməsini vermişlər (DLT-Çin, II cild, s.181). Bunu cincə qeyddə 268 və 334 rəqəmlərinin işlədilməsindən anlamaq olur.

Çək t ü r d i: «اڭكىچىك جىڭىرىدى» = o, kitabı ona nöqtelətdi.

Çək t ü r d i: «اڭ ئاتىن جىڭىرىدى» = o, dirnaq xəstəliyi və ya başqa xəstəlik üzündən atından qan aldırdı», (- جَكْثُرُ - جَكْثُرِمَاكْ) çəktürür - çəktürmək).

Ç ö k t ü r d i: «اڭ ئاك تەفسىن جىڭىرىدى» = o onun dəvəsini xixlatdı.

Ç ö k t ü r d i: «اڭ كُمُش التۇندان جىڭىرىدى» = o kümüş altundan çökterdi = o, qızıldan gümüşü ayırdı», (o, qızılı əridib torpağa çökdürərək gümüşü qızıldan ayırdı), (- جَكْثُرُ - جَكْثُرِمَاكْ) çəktürür - çəktürmək).

Ç a l t u r d i: «اڭ آنى جىڭىرىدى» = o onu yerə çaldırdı, yerə vurdu.

Ç a l t u r d i: «اڭ يىڭىچىرىدى» = o, itən nəsnəni axtartdırdı», (o, itən əşyani axtarmağı əmr etdi).

Ç a l t u r d i: bu söz «birinə bir şey eşitmək» mənasında da işlənir. Oğuzca. ( جَلْثُرُ - جَلْثُرِمَاكْ) çalturur - çalturmak).

Ç u m t u r d i: «اڭ آنى سەققا جەمئىرىدى» = o onu suya cumdurredi, ( جَمْثُرُ - جَمْثُرِمَاكْ) çumturur - çumturmak).

Ç ü m t ü r d i: suya daldırdı. Bu söz bundan əvvəlki kəlmədən daha dərin daldırmağı bildirmək üçün işlədir, (- جَمْثُرُ - جَمْثُرِمَاكْ) çümtürür - çümtürmək).

Ç a n t u r d i: «اڭ آنى بو ايشقا جىڭىرىدى» = o onu bu işdən caydırıldı». Sözün əslisi «جىندىرىدى» = qmduturdı, (- جَسْجُرُ - جَسْجُرِمَاكْ) çanturur - çanturmak).

Ç i n گ a r d i: «اڭ ايشىغ جىنغرىدى» = o, işin əslini axtardı, təhqiq, təhlil etdi», (- جِينْفَرُ - جِينْفَرِمَاكْ) çinqarur - çinqarmak).

S a p t ü r d i: «اڭ قىز سېڭىرىدى» = o onun qızına cehiz qoşaraq oğlan evinə göndərməyi əmr etdi», ( سَبَّرُ - سَبَّرِمَاكْ) səptürür - səptürmək<sup>133</sup>).

S a p t u r d i: «اڭ منكا قىش سېڭىرىدى» = o manqa kuş kanatın sap turdı = o mənə quşun qanadını sarımağı tapşırıdı».

S a p t u r d i: hər hansı bir şey yamansa, hörüləsə, yenə belə deyilir, ( سَبَّرُ - سَبَّرِمَاكْ) sapturur-sapturmək). Bundan əvvəlki fe'lin məsdəri **ك** ke ilədir.

S a t t u r d i: «اڭ مىك تەلارغ سېڭىرىدى» = o məninq tawarığ satturdı = o mənim malımı satdırdı». Başqası da belədir, ( سَتَّرُ - سَتَّرِمَاكْ) satturur - satturmək).

S u t t u r d i: «اڭ يۈزىنكا سېڭىرىدى» = o onun üzünə tüpürdü». Bunun əсли «سوۇڭىرىدى» = sudhturdi-dir, ( سَوْنَثُرُ - سَوْنَثُرِمَاكْ) sudhturur<sup>134</sup>-sudturmək). Hərf assimiliyasiyaya uğramışdır.

S i t t ü r d i: «اڭ أخلىن سېڭىرىدى» = o oğlın sitturdi = o, uşağımı siyitdi, işətdi». Atı işətməyə də belə deyilir. Əсли «sidhtürdi» şəklindədir, ( سَيْدَثُرُ - سَيْدَثُرِمَاكْ) assimiliyasiya baş vermişdir.

S a ç t u r d i: «اڭ منكا يېرماق سېڭىرىدى» = o manqa yarmak saçtırdı = o mənə pul saçdırıcı, ( سَجَثُرُ - سَجَثُرِمَاكْ) saçturur - saçturmək).

S i ç t u r d i: «اڭ آنى سېجىرىدى» = o onu sıçrtdı», ( سَجَثُرُ - سَجَثُرِمَاكْ) sıçturur - sıçturmək).

<sup>133</sup> Bu fe'lin müzare və məsdərini Bəsim Atalay qoymuşdur (DLT, II, s. 183), «سَبَّر» sözü isə «cehiz» deməkdir.

<sup>134</sup> Bəsim Atalayın fikrincə, bu fe'lin müzaresi «سَتَّر» sutturur» şəklində olmalıdır (DLT, II, s.183). Seçkin Ərdi və Sərap Tuğba Yurtsevər bu sözü «sudhturur» şəklində oxumuşlar (DLT-2005, s.511).

Sürtürd i: «اَلْ اَنْتَ سُرْثِرْدِي» = o onu sürdürdü, (bir yerdən sürdürdü, sürgün etdirdi), (sür - سُرْثُرْ - سُرْثِرْمَاك) (sürdürür-sürtürmək).

Sürtürd i: «اَلْ اَنْكَرْ قُوَى سُرْثِرْدِي» = o ona qoyun sürdürdü». Başqası da belədir.

Sürtürd i: «اَلْ اَنْكَرْ تَاشْ سُرْثِرْدِي» = o ona daş sürtürdü, (sür - سُرْثُرْ - سُرْثِرْمَاك) (sürtürür - sürtürmək).

Sorturd i: «اَلْ سُرْغُ سُرْثِرْدِي» = o, itən bir şeyi xəbər aldırdı».

Sorturd i: «اَلْ قَانِغْ سُرْثِرْدِي» = o, qan sor-durdu, aldırdı», (onun qanını lansetlə almayı əmr etdi), (sorturur - سُرْثُرْ - سُرْثِرْمَاك)

Süztürd i: «اَلْ سُوقْ سُرْثِرْدِي» = o, su süzdür-dü», (süztürür - süztürmək). Başqası da belədir.

Süstürd i: «اَلْ فَجْ سُسْثِرْدِي» = o, qoç süstürdi = o, qoç döyüşdürü-dü», (yəni qoç kəllələşdirdi), (süstürür - سُسْثُرْ - سُسْثِرْمَاك) (süstürmək).

Səstürd i: «اَلْ ثُكُونْ سُسْثِرْدِي» = o, düyun açıldı». Başqası da belədir, (süstürür - سُسْثُرْ - سُسْثِرْمَاك) (süstürmək).

Sasturd i<sup>135</sup>: «اَلْ الْ بَرْمَ بِرْلَا سُسْثِرْدِي» = o alım-berim birlə saş-turdi = o, alacağı ilə verəcəyini haqq-hesab elədi, çürütdü»;

<sup>135</sup> Salih Mütləlibov bu sözün «saşturdi» variantının doğru olması barədə Bəsim Atalayın qeydi olduğunu yazır (TSD, II tom, bet 214). Lakin onun belə bir qeydi yoxdur və ola da bilməz, çünki növbəti maddə elə «saşturdi» sözünün özüdür.

<sup>136</sup> Bəsim Atalayın qeydinə görə, yazma nüsxədə «سُسْثِرْدِي» saşturdi» sözündəki səhərinin üstündə fəthə, altında kəsrə var, misaldakı sözdə kəsrə silinmiş, müzare və məsdərə toxunulmamışdır. Buradan belə bir nəticə çıxır ki, bu sözün əslisi «sayışturdi» olmalıdır (DLT, II, s.185). Uygurlar Bəsim Atalayın arqumentlərini qəbul etmişlər

(borcunu alacağı ilə başa-baş etdi), (saş-turur - saşturmak)

Sağturd i: «اَلْ قُوَى سَغْثِرْدِي» = o, qoyun sağ-dırıcı». Başqası da belədir, (sağturur - saşturmak).

Sığturd i: «بِيرْ نَانْكَنْيَ بِيرْ كَا سَغْثِرْدِي» = bir nənqni birgə sıgturdu = bir şeyi o biri şeyə sıgdırdı», (sıgturur - sıgturmak).

Səwtürd i: «اَلْ تَنْقَرِيْ سَنَى مَنْكَا سَغْثِرْدِي» = o tanrı səni mənə sevdirdi», (səwtürür - səwtürmək)<sup>137</sup>.

Sokturd i: «اَلْ بَيْرَ نَانْكَنْيَ بِرْ كَا سَغْثِرْدِي» = o bir nənqni birgə sok-turdu = o, bir şeyi başqa bir şeyə soxdurdu», (sokturmak - sokturmak).

Sokturd i: «اَلْ مُرْجَ سَغْثِرْدِي» = o, qarabibər döydürdü»<sup>138</sup>. Başqası da belədir, (sokturmak - sokturmak).

Sıkturd i: «اَلْ اَزْمُ سَغْثِرْدِي» = o üzüm sıkturdu = o, üzüm sıxdır-di», (sıkturur - sıkturmak). Başqası da belədir.

(TTD, II tom, bet 263). Çinlilərin də bu sözlə bağlı qeydləri var (DLT-Çin, II cild, s. 186). Salih Mütləlibov bu maddə ilə bağlı heç bir qeyd verməmişdir (TSD, II tom, bet 215). Seçkin Ərdi və Sərap Tuğba Yurtsevərin nəşrində isə bu maddə «saşturdi» (DLT-2005, s.484) şəklindədir. «Səş» kökünə «-turdi» deyil, yalnız «-türdi» əlavə edilə bilər. Bəlkə də mətbəə xətasıdır.

<sup>137</sup> Basma nüsxədə səhvən ka ilə «səwtürmak» şəklində verilmişdir. Ahəng qanununa görə ke ilə olmalıdır. Bəsim Atalay düzəltmişdir (DLT, II, s.185), biz də düzəldilmiş variansi aldıq. Salih Mütləlibov da bu faktı qeydə almışdır (TSD, II tom, bet 215). Çinlilər (DLT-Çin, II cild, s.186) və uygurlar da bu haqda qeyd vermİŞLƏR (TTD, II tom, bet 264).

<sup>138</sup> Bəsim Atalay bu gün «soku» sözünün Orta Anadoluda «dibək» mənasında işləndiyini yazmış, fe'l'in müzare və məsdərini də qoymuşdur (DLT, II, s. 186).

الْثُونَ سُكْتُرْدِي «ol ton söktürdi = o, paltar sökürdü». Divar və ya başqa şey sökdürüləsə, yenə belə deyilir, (söktürür – söktürmək).

الْأَنَى سُكْتُرْدِي «ol anı sögtürdi = o onu söydürdü». Əslə vavla «sögtürdi»dir, assimilyasiya olmuşdur, (sögtürür – sögtürmək).

الْكُنْكِنَ سُكْتُرْدِي «ar künqin siktürdi = adam cariyəsini siktirdi», (siktürür – siktürmək).

الْمَنِيَّ اتْكَارَ سَلْتَرْدِي «ol məni anqar salturdu = o məni ona saldırdı, hücum etdirdi».

الْمَنْكَا يَيْنِكَ سَلْتَرْدِي «ol manqa yenq<sup>139</sup> salturdu = o mənə paltarınım yanmı sallatdı», (o mənə işaret vermək üçün başqasna paltarının yanını sallamağı əmr etdi), (salturur – salturmak). Hər hansı bir şeyi çıxarıb atmağı əmr etmək də belədir.

الْتُّكُونَ شَشْتَرْدِي «ol tüğün şəştürdi = o, düyun açıldı». Başqa şey açılanda da belə deyilir. Bu söz s ilə də söylənir. Bu vəziyyət ərəb dilində də var. Ərəbcə «مسك misk» farsca «مشك mişk», ərəbcə «سُكَّر sukkar» farsca «شَكَّر şəkkər» olmuşdur. Ərəbcə «عَسْكَرِ əskər», farsca «لَشَكَرِ ləşkər» sözləri də belədir, (şəşter - şəşter mək) şəştürür – şəştürmək).

الْسَّجْفَرْدِي سَجْفَرْ سَجْفَرْارَ سَجْفَرْمَاقَ «ar suw saçgirdi = adam az qala su saçdırıcı», (saçgırar – saçgırmak)<sup>140</sup>.

<sup>139</sup> Uygurlar bu sözün «Divan»da müxtəlif imlalarda yazılığını vurğulamışlar (TTD, II tom, bet 266). Çinlilər həmin qeydi təkrar etmişlər (DLT-Çin, II cild, s.187). Bir sözün fərqli imlalarla yazılıması halları «Divan»da çoxdur. İndeks cildinə baxanda oxucular bunu daha aydın şəkildə görəcəklər.

<sup>140</sup> Bu sözdəki ğ hərfi yazma nüsxədə həm zəmməli, həm kəsrəlidir.

ات سُجْفَرْدِي سَجْفَرْ سَجْفَرْارَ سَجْفَرْمَاقَ «at suçgurdı = at az qaldı sıçradı, at hürkdü». Başqası da belədir, (sucğurur – suçgurmak).

سَرْغَرْدِي نَانْكَ سَرْغَرْدِي سَرْغَرْ سَرْغَرْمَاقَ «sarğardı nənq = nəsnə saraldı», (sarğarur – sarğarmak).

سَرْغَرْدِي سَرْغَرْ سَرْغَرْ سَرْغَرْمَاقَ «er yağ sizgurdı = adam yağ əritdi». Başqası da belədir, (sizgurur – sizgurmək).

سَرْغَرْدِي سَرْغَرْ سَرْغَرْ سَرْغَرْدِي «isitmə xəstəni haldan salanda sizgurdı» deyilir. Bu şeirdə də işlənmişdir:

ذَكَلِيَّ كَيْبَ قَانِي فَرْبَ

أَغْزِيَ أَجِبَ قَتْغَرَارَ

سَرْغَرْ غَلِيرَ اذِكَ لَرَ

أَسْرَيْزِيَ بُرْقَرَارَ

«Könqli köyüp, qanı kurıp,

Ağzı açıp katgurar<sup>141</sup>,

Sizgurğalır üdhiklər,

Əssis yüzü burkurar»

Könlü yanib, qanı quruyub,

Ağzımı açıb gülümşəyər,

Sevda onu əridər,

Solğun üzü bürüşər.

(Bir aşiqin vəziyyətini təsvir edir: xalqın yanında ağzını açıb yalandan gülümşəsə də, zavallı aşiqin bağlı yanıqdır, qanı qurumuşdur, sevda onu əridir, bənizi də getdikcə solur).

<sup>141</sup> قَتْغَرَار «sözünün ərəbcə yazılışında hərəkə yoxdur. Onun qafiyəsi olan «بُرْقَرَار» sözü də basma nüsxədə yanlış yazılmışdır. Bəsim Atalay hər iki sözü düzəltmişdir (DLT, II, s.188).

S u w ġ a r d i: «ال ات سُقْفَرْدِي» ol at suwgardı = o, at suvardı». سُقْفَرْدِي

Başqası da belədir, سُقْفَرْرُسْقَعْمَاقْ suwgarar-suwgarmak).

S a n ġ a r d i: «ال انى كَشِيدَن سَنْغَرْدِي» ol anı kişidən sangardı = o onu xalqdan saydı», سَنْغَرْرُسْنَغَرْمَاقْ sangarur-sangarmak).

S a r k u r d i: «ال يَاغْنِي قَابْتَن سَرْفَرْدِي» ol yağni kaptın sarkurdı = o, yağı qabdan damlatdı». Hər hansı bir mayeni bir qabdan başqasına boşaldıqdan sonra yerdə qalanı damlasa, yenə belə deyilir, سَرْفَرْرُسْرَفَرْمَاقْ sarkurur – sarkurmak).

S ü t g e r d i: «يُغُرْت سُوتَكَرْدِي» yoğurt sütgərdi = su qataraq yoğurdu süd halına saldı, atlama, ovdur kimi elədi, سُوتَكَرْرُسْتَكَرْمَاكْ sütgirür – sütgirmek).

S ü s g ü r d i: «سِغْرَارْك سُسْكَرْدِي» sığır ərig süsgürdi = sığır adamı buynuzlamaq üçün hücum etdi», سُسْكَرْرُرُسْسَكَرْمَاكْ süsgirər – süsgirmek).

K a p t u r d i: «ال انكار تَفَار قَبْرَدِي» ol ankar tawar kapturdi = o ona mal qapıldı, قَبْرَرُقْبَرْمَاقْ kapturur – kapturmak).

K o p t u r d i: «ol ani orundın kopturdi = o onu yerindən qopardı, durğuzdu», (kopturur – kopturmak)<sup>142</sup>.

K a ç t u r d i: «ال ارك قَجْرَدِي» ol<sup>143</sup> ərig kaçurdu = o, adamı qarıtdı», قَجْرَرُقْجَرْمَاقْ kaçurur – kaçurmak).

<sup>142</sup> Bu maddə turkçə və özbəkçə nəşrlərdə nə üçünsə yoxdur. Tutuşdurma zamanı bunu uyğur nəşrindəki qeyddən (TTD, II tom, bet 270) öyrəndik. Yoxladiq, doğru imiş. Deməli, Salih Mütəllibovun əsas qaynağı Bəsim Atalay nəşri imiş. Hüseyin Düzgün də eynən bizim kimi Bəsim Atalay nəşrinə əsaslandıqmdan bu maddə onda da yoxdur. «Divan»ın cincə nəşrində (DLT-Çin, II cild, s.191), Seçkin Ərdi və Sərap Tuğba Yurtsevər nəşrində isə bu maddə mövcuddur (DLT-2005, s.439).

<sup>143</sup> Yazma nüsxədə bu sözün olmadığı barədə uyğurların belə bir qeydi var: «Yazma nusxidə bu cümlidiki «ol» sözü yok. Biz ərəbcə mənisinqə əsasən koşup koyduk = yazma nüsxədə bu cümlədəki «ol» sözü yoxdur. Biz ərəbcə mənasına əsasən əlavə etdik» (TTD, II tom, bet 270). Bu baradə cinsilərin də qeydi var (DLT-Çin, II cild, s. 191). Bəsim Atalay və Salih Mütəllibov həmin sözü versələr də onun yazma nüsxədə yoxluğu barədə heç nə yazmamışlar. Hüseyin Düzgünə və Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevərə gəlince, təssüf ki, onlar ümumən qeyd vermirlər.

K o ç t u r d i: «ال متى قَجْرَدِي» ol məni koçturdu = o məni qucaqlaşdırıcı, onunla qucdurdu», قَجْرَرُقْجَرْمَاقْ koçturur – koçturmak).

K a t t u r d i: «ال يَبْبَ قَرْدِي» ol yıp katturdu = o, iynə üçün ip bükdü, ip qatlatdı». Başqası da belədir.

K a t t u r d i: «ال تَلْقَا نَقا يَاغ قَرْدِي» ol talkanka yağ katturdu = o, qovuda yağ qatdırdı». Hər hansı bir şəyə başqa bir nəsnə qatılsa, yenə belə deyilir, قَرْرَرُقْرَمَاقْ katturur – katturmak).

K a r t u r d i: «ال انى سُفْقا قَرْدِي» ol anı suwka karturdu = o, suyu onun dodağına dikdi».

K a r t u r d i: «ال انگر يَاغ تَلْقَانْقا قَرْدِي» ol anqar yağ talkanka karturdu = o ona qovuda yağ qatdırdı, yağ qarışdırıldı», قَرْرَرُقْرَمَاقْ karturur – karturmak).

K u r t u r d i: «ال متکا يَا قَرْدِي» ol manqa ya kurturdu = o mənə yay qurdurdu».

X a n a nْكَرْجَوْاج قَرْدِي» xan anqar çuvaç kurturdu = xan ona xanlıq çadırını qurdurdu».

X a n بَكْكَا سُوسَن قَرْدِي» xan bəggə süsün kurturdu = قَرْرَرُقْرَمَاقْ kurxan bəyə qoşununu yiğməgi əmr etdi», kurxan bəyə qoşununu yiğməgi əmr etdi», kurkurur – kurturmak).

K i r t u r d i: «ال انگر بَير قَرْدِي» ol anqar yer kırturdu = o ona yer qazdırıcı, siyirtdi». Başqası da belədir, قَرْرَرُقْرَمَاقْ kırturur – kırturmak).

K a z t u r d i: «ال انگر قَذْغ قَرْدِي» ol anqar kadhağ kazturdu = o ona kanal qazdırıcı, çay yatağı qazdırıcı», قَرْرَرُقْرَمَاقْ kazturur – kazturmak).

**K u s t u r d i:** سُجْكَ ارْك فَسْتَرْدِي «süçük ərig kusturdu = şerab adamı qusdurdu». Hər hansı bir şey boyağın rəngini pozsa, yenə belə deyilir, **فَسْتَرْ- فَسْتَرْمَاق** (kusturur-kustumak).

**K i s t u r d i:** بَكَ أَيْكَ إِذَا قَنْ فَسْتَرْدِي «bəg aninq adhakin kisturdi<sup>144</sup> =bəy onun ayağını qısdırdı, bəzi qadağalar qoydu». Bəy onu işkəncə ilə cəzalandırsa, yenə belə deyilir.

**K i s t u r d i:** أَيْكَ أَشِنْ فَسْتَرْدِي «aninq aşın kisturdu = onun aşını azaltdırdı, ona verilən yeməyin azalmasını əmr etdi».

**K i s t u r d i:** أَلْ أَنِكْ ثُونْ فَسْتَرْدِي «ol aninq tonm kisturdu» sözündən alınmışdır, «onun paltarının qısaldırmasını əmr etdi» deməkdir. Başqası da belədir, ( **فَسْتَرْ- فَسْتَرْمَاق** kisturur – kisturmak).

**K a k t u r d i:** أَلْ أَنِي بَشْرَا فَقْتَرْدِي «ol ani başra kakturdu = o onu başa qalxdırdı», **فَقْتَرْ- فَقْتَرْمَاق** (kakturur – kakturmak).

**K a l t u r d i:** أَلْ أَنِي يَرْشَتَا فَلْتَرْدِي «ol ani yarısta kalturdu = o, yarışa onu keçdi, geridə qoydu». Hər hansı bir şey yarışa geridə qalsa, yenə belə deyilir, **فَلْتَرْ- فَلْتَرْمَاق** (kalturur – kalturmak).

**K o l t u r d i:** أَلْ مَنْدَنْ نَانْكَ فَلْتَرْدِي «ol məndin nənq kolturdu = o məndən bir şey istətdi», **فَلْتَرْ- فَلْتَرْمَاق** (kolturur–kolturmak).

**K i l t u r d i:** أَلْ آنَكْ اِيشْ فَلْتَرْدِي «ol anqar iş kilturdu = o ona iş gördürüdü», **فَلْتَرْ- فَلْتَرْمَاق** (kilturur – kilturmak).

<sup>144</sup> Bu nümunənin tərcüməsi tam dəqiqliklə anlaşılır. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu misah belə tərcümə etmişlər: «bəy onun ayağının əzilməsini əmr etdi. Bəy ona kəməndlə işkəncə etdirdə, yenə bu söz işlədirilir» (DLT-2005, s.429). Bize, «ayaq qısdırmaq» frazeoloji ibarə də ola bilər, yəni «bəzi qadağalar qoymaqla əl-ayağıni yiğisdirdi» mənasını daşıya bilər.

**K a m t u r d i:** أَلْ آتِي أَرْبَ فَمْتَرْدِي «ol anı urup kamturdı = o onu döydürüb bayıldı, kötüklətdirməkdən az qala nəfəsini kəsdirdi», **فَمْتَرْ- فَمْتَرْمَاق** (kamturur – kamturmak).

**K u m t u r d i:** يَيلْ سُوْقَعْ فَمْتَرْدِي «yel suwuğ kumturdı = yel suyu dalğalandırdı», **فَمْتَرْ- فَمْتَرْمَاق** (kumturur – kumturmak).

**K a n t u r d i:** أَلْ مَنْ سُقْقا فَتْرَدِي «ol məni suwka kanturdı = o məni suya qandırıldı, doyunca içirtdi», **فَتْرَ- فَتْرَمَاق** (kantu-rur – kanturmak). Əsli d ilə «**فَنْدَرْدِي** kandurdı»dır. Sudan başqa şeylər üçün də belə deyilir.

**K o n d u r d i:** أَلْ أَفْدَا فَشْ فَنْدَرْدِي «ol əwində kuş kondurdu = o, evinə quş qondurdu».

**K o n d u r d i:** أَلْ الثُّونْ أَزَا جَشْ فَنْدَرْدِي «ol altın üzə çəş kondurdu = o, qızılıñ üstünə firuzə qoydurdu». Bir şeyin üstünə qondurulan, qoyulan hər şey üçün belə deyilir, **فَنْدَرْ- فَنْدَرْمَاق** (kondurur – kondurmak).

**K a t گ u r d i:** أَلْ كَلْب قَتْغَرْدِي «adam gülməkdən qəşş elədi, qatila-qatila<sup>145</sup> güldü», **قَتْغَار- قَتْغَارْمَاق** (kat-ğurar – katğurmak).

**K u t گ a r d i:** شَكْرِي مَنْ قَتْغَرْدِي «tənqri məni kutğardı = tanrı məni qurtardı», (tanrı məni sıxıntıdan qurtardı), **قَتْغَز- قَتْغَزْمَاق** (kutğarur – kutğarmak).

**K a d h گ u r d u m:** مَنْ آنَكْ قَذْغَرْدُم «mən anqar kadhgurdum = mən onu müdafiə etdim, qayığını çəkdirim». Bu şeirdə də işlənmişdir:

كَلْسَا سَنْكَا يَلْغَرا

أَوْذْنَ آنَسَى اذْغَرا

<sup>145</sup> «Kitabi-Dədə Qorqud»da bu ifadə «qas-qas» şəklindədir.

بَرْسُنْ تُرُوْ قَذْغَرَا

سَنَى مَنْكَ الْيَمِى

«Kəlsə sanqa yolğıra,  
Udhun anı udhgura,  
Barsun naru kadhgura,  
Satti məninq ayımı»<sup>146</sup>.  
Oyat onu uyğudan,  
Yolda sənə rastlasa,  
Satdı mənim ayımı,  
Getsin hara istəsə.

(Vəfasız bir adam haqqında deyir ki, əgər o, təsadüfən yolda sənə rast gələsə, onu qəflət yuxusundan oyat və tutduğu əməlini ona başa sal, qoy rədd olub hara istəyir getsin, çünki məndən icazəsiz mənim qulumu satıbdır). ڏ dh hərfini ى y edənlərin dilinə görə «قیغزار» kayğurar»dır.

K u z گ i r d i: **قار فَزْغَرْدِي** = qar quşbaşı yağmağa başladı». **فَزْغَار - فَزْغَرْمَاق** (kuzğalar – kuzğirmak).

K u r گ i r d i: **بَرْ فَرْغَرْدِي** = yer kurğirdi = yer qurudu». Rütubətin, nəmin azlığı üzündən quruyan hər şey üçün belə deyilir, **فَرْغَار - فَرْغَرْمَاق** (kurğalar - kurğirmak).

<sup>146</sup> «الْيَمِى» ay sözü ilə bağlı Bəsim Atalayın belə bir qeydi var: «Buradakı «ay» sözü ərabəcə mətndə «خِدْمَة» kimi mənalandırılsa da, biz heç yerdə «ay»ın bu mənasına rast gəlmədik. Yalnız «Divan»ın I cildinin 111-ci səhifəsinin 2-ci sətrində «ayas» sözünün «عَزَلَة»ın parlaklıq dolayısı ilə kölələrə dəxi verilən bir isim» olduğu yazılımaqdadır. Bu halda «ay» da «parlaq kölə» mənasında işlədilmiş ola bilər. «Ayas» sözü əvvəller «اَيْدِنْلِىْق, پارلاق گەچ» mənasında ikən sonralar parlaq kölələrə [-zənci] və ya həbəş kölələr nəzərdə tutulur - R.Ə.] də ad olmuşdur. «Ay» sözünün sonuna «اَش, اَز, اَس» əlavə edilərək «ayaş, ayaz, ayas» deyilir. «Gün» və «گۈنەش» də belədir» (DLT, I, s. 193).

K u r گ i r d i: **أَرْ فَرْغَرْدِي** = adam zəvzəlik etdi», **فَرْغَرْمَاق** kurğırar – kurğirmak).

K i z گ u r d i: **أَلْ أَنِي بُوْ إِيشْتَا فَزْغَرْدِي** = ol anı bu işta kızğurdı = o onu bu işdə cəzalandırdı», (ziyanı özünə ödətdi, bundan sonra bir daha bu işə yaxın düşməz), **فَزْغَرْر - فَزْغَرْمَاق** (kızğurur – kızğurmak).

K o l گ i r d i: **أَلْ مَنْدَنْ فَلْغَرْدِي** = ol məndən kolğurdı = o məndən nə isə istəmək üzrə idi», **فَلْغَرْار - فَلْغَرْمَاق** (kolğırar – kolğirmak).

K a m گ i r d i: **أَنِكْ يُوْزِى قَمْغَرْدِي** = onun üzü az qala iflic olacaqdı, çarpılacaqdı», **قَمْغَار - قَمْغَرْمَاق** (kamğırar – kamğırmak). Çarpılmaq üzrə olan hər şey haqqında bu söz işlənir.

K e ç t ü r d i: **أَلْ أَنِي سَقْدَنْ كَجْرَدِي** = o onu sudan keçirdi = o onu sudan keçirtdi», **كَجْرَر - كَجْرَمَاك** (keçirür – keçürmək).

K e r t ü r d i: **أَلْ أَنِكْ ثُونَنْ كَنْكَا كَرْثَرْدِي** = ol anıq tonın küngə kərtürdi = o onun paltarını günəşin önünə sərdirdi».

K e r t ü r d i: **أَلْ بِبْ كَرْثَرْدِي** = o, ip gərdirdi». **كَرْثَر - كَرْثَمَاك** (kərtürür – kərtürmək). Başqası da belədir,

K ö r t ü r d i: **أَلْ انْكَ نَانْ كَرْثَرْدِي** = o anqar nənq körtürdi = o ona bir şey gördürü», **كَرْثَر - كَرْثَمَاك** (körtürür – körtürmək).

K i r t ü r d i: **أَلْ أَنِي اَفْكَا كَرْثَرْدِي** = o onu evə girməyə məcbur etdi». Başqası da belədir, **كَرْثَر - كَرْثَمَاك** (kirtürür – kirtürmək).

K e s t ü r d i: **أَلْ انْكَرِيْغاج كَسْتَرْدِي** = o ona ağac kəsdirdi». Başqası da belədir, **كَسْتَر - كَسْتَرْمَاك** (kəstürür – kəstürmək).

**كُثُردى** **Kəwtürdi**: ۲۰۱۰ **أَلْ أَنْكَوْجِينْ كَفْتَرْدِي** «أَلْ أَنْكَوْجِينْ كَفْتَرْدِي» ol amnq kükçin kəwtürdi=o onun gücünü azaltdı», **كُثُرر - كُثُرمَاك** (kəwtürür-kəwtürmək).

**كُثُردى** **Kəltürdi**: ۲۰۱۱ **أَلْ مَنْيَ كَلْثَرْدِي** «أَلْ مَنْيَ كَلْثَرْدِي» ol məni kültürdi = o məni güldürdü», **كُثُرر - كُثُرمَاك** (kültürür - kültürmək).

**كُثُردى** **Kəltürdi**: ۲۰۱۲ **أَلْ أَتْ أَذْاقِنْ كَلْثَرْدِي** «أَلْ أَتْ أَذْاقِنْ كَلْثَرْدِي» ol at adhakin kültürdi = o, atm ayağını cidarlatdı və bağlatdı».

**كُثُردى** **Kəltürdi**: ۲۰۱۳ **أَلْ مَنْكَا أَتْ كَلْثَرْدِي** «أَلْ مَنْكَا أَتْ كَلْثَرْدِي» ol manqa at kəltürdi = o mənə at gətirtdi», **كُثُرر - كُثُرمَاك** (kəltürür - kəltürmək). Bu söz oğuz dilində **تِيل**, o biri türklərdə **دِيل** idir.

#### [Qayda]:

Oğuzların belə bir adəti var: digər türklərin ziddinə olaraq **تِهْرْفِينِي** **d**, **دِهْرْفِينِي** isə **تِهْرِدِيلِر**. O biri türklər «**دَهْوَهْ**» yə **تَهْوَهْ**, oğuzlar «**دَهْوَهْ**» **دَهْوَهْ** deyirlər. Türkələr «**دَهْسِي**» mənasında «**تَقِي**» takı, oğuzlar «**دَقِي**» **دَقِي** dakı deyirlər.

**كِكْجَرْدِي** **Kikçürdi**: ۲۰۱۴ **أَرْ بَجاْكْ كِكْجَرْدِي** «أَرْ بَجاْكْ كِكْجَرْدِي» ol biçək kikçürdi = adam biçaqları bir-birinə sürtdü».

**كِكْجَرْدِي** **Kikçürdi**: ۲۰۱۵ **أَلْ إِكْيَ كَرْ كِكْجَرْدِي** «أَلْ إِكْيَ كَرْ كِكْجَرْدِي» ol ikki ər kikçürdi = o, iki adamı bir-birinin üzərinə salışdırıcı», **كِكْجَرْر - كِكْجَرْمَاك** (kikçürr - kikçürmək).

**كُمْتُردى** **Kömtürdi**: ۲۰۱۶ **أَلْ بِيرْدَانَكْ كُمْتُرْدِي** «أَلْ بِيرْدَانَكْ كُمْتُرْدِي» ol yerdə nənq kömtürdi = o, yərə bir şey basdırıcı, gömdürdü», **كُمْتُرر - كُمْتُرمَاك** (kömtürür - kömtürmək).

**كُلْسِرْدِي** **Külsirdi**: ۲۰۱۷ **أَرْ كُلْسِرْدِي** «أَرْ كُلْسِرْدِي» er külsirdi = adam özünü gülümserə gösterdi». Gerçekdən gülümşəsə yenə belə deyilir, (- **كُلْسِرْار - كُلْسِرْمَاك** külsirər - külsirmək).

**كَدْكَرْدِي** **Kedkirdi**: ۲۰۱۸ **أَتْ كَدْكَرْدِي** «أَتْ كَدْكَرْدِي» at kədkirdi = at huysuzlaşdı, belinə yük vurmaq mümkün olmadı», **كَدْكَرْار - كَدْكَرْمَاك** (kedkirər - kedmək).

**كُزْكَرْدِي** **Kızkrirdi**: ۲۰۱۹ **أَلْ آتَامَنِيْ مَنْكَا كُزْكَرْدِي** «أَلْ آتَامَنِيْ مَنْكَا كُزْكَرْدِي» ol atamnı manqa közgərdi = o mənə atamı gördürü, görüşdürü, gösterdi». Bu, qo-vaşmadır. **كُزْكَرْر - كُزْكَرْمَاك** (közgərrür - közgərmək)<sup>۱۴۷</sup>

**كَزْكَرْدِي** **Kazkrirdi**: ۲۰۲۰ **أَرْ أَقْ كَزْكَرْدِي** «أَرْ أَقْ كَزْكَرْدِي» er ok kəzgərdi = adam oxunu yukarı tutdu», **كَزْكَرْر - كَزْكَرْمَاك** (kəzgərrür - kəzgərmək).

**كُزْكَرْدِي** **Kızkrirdi**: ۲۰۲۱ **أَذْلَكْ كُزْكَرْدِي** «أَذْلَكْ كُزْكَرْدِي» ödhlek küzgərdi = zaman payızlaşdı», **كُزْكَرْر - كَزْكَرْمَاك** (közgərrür - közgərmək).

**كَلْكَرْدِي** **Kalkirdi**: ۲۰۲۲ **أَلْ مَنْكَا كَلْكَرْدِي** «أَلْ مَنْكَا كَلْكَرْدِي» ol manqa kəlgirdi = o mənim yanaşı gəlmək istədi», **كَلْكَرْار - كَلْكَرْمَاك** (kəlgirər-kəlgirmək).

**كَنْكَرْدِي** **Kengirdi**: ۲۰۲۳ **أَلْ أَقْ كَنْكَرْدِي** «أَلْ أَقْ كَنْكَرْدِي» ol ok köngərdi = o, oxu doğrultdu». Başqası da belədir. **كَنْكَرْر - كَنْكَرْمَاك** (köngərrür - köngərmək).

**كَنْكَرْدِي** **Kengirdi**: ۲۰۲۴ **أَلْ يَوْلُ كَنْكَرْدِي** «أَلْ يَوْلُ كَنْكَرْدِي» ol yol köngərdi = o, düz yolu, hidayət yolunu gösterdi».

**كَنْكَرْدِي** **Kengirdi**: ۲۰۲۵ **بَكْ أَغْرِينِيْ كَنْكَرْدِي** «بَكْ أَغْرِينِيْ كَنْكَرْدِي» bəy oğruya düzünü söylətdirdi», (oğruya etiraf, iqrar etdirdi), **كَنْكَرْر - كَنْكَرْمَاك** (köngərrür - köngərmək).

<sup>۱۴۷</sup> Bu söz müasir dilimizdə «görkəzmək» şəklində yaşayır. Burada tam da olmasa metateza hadisəsi müşahidə edilir. Türk dilinin bu özəlliyi barədə Mahmud Kaşgari hələ XI əsrə məlumat vermişdir. Onun yazdığını görə, «sarmısk», «bugday» kimi sözlər həm də «samursak», «budğay» şəklində işlənmişdir. «Öğrənmək», «örgənmək» (öyrənmək) sözü də bu qəbildəndir.

**مۇندۇردى** مەنکا ات مەندىرى «ال منكا ات مەندىرى» M ü n d ü r d i: ol manqa at mündürdi = o mənə at minməyi əmr etdi», (o məni ata mindirdi), (- مەندىرى - mündürür – mündürmək). Başqası da belədir.

**مەندىرى** مەندىرى مەندىرى «ال منكا قىچ مەندىرى» M a n d u r d i: ol manqa kılıç mandurdi = o mənə qılinc qurşatdı».

**مەندىرى** مەندىرى مەندىرى «ال منكا ائماك ياغقا مەندىرى» M a n d u r d i: ol manqa ətməgig yağka mandurdi=o mənə çörəyi yağa batızdırdı», (- مەندىرى - mandurur – mandurmak).

**مەنگىرىدى** مەنگىرىدى مەنگىرىدى «ال ائماك ياغقا مەنگىرىدى» M a n g i r d i: ol ətməgig yağka manğırdı=o, çörəyi yağa batızdırdı». Başqası da belədir, (- مەنگار - manğırar – manğırmak).

### [Qayda]:

Bu bölmənin dörd qaydası var.

Birincisi: iki hərflü fe'llerdən təsirli fe'llər yaradılır. Məsələn, «bardı» fe'lindən düzələn «barturdi» fe'li kimi. «بَرْدِي bardı= getdi, vardı» deməkdir, «بَرْثِدِي bardurdi = başqası getdirdi, vardırı» deməkdir. «أَرْسَقْفَا قَرْدِي» ər suwka kardı = adam suya qardı, su onun boğazında qaldı» cümləsindəki «kar-dı» fe'li təsirsizdir, -tur şəkilçisi vasitəsilə onu təsirli fe'lə çevirmək mümkündür. Bunun üçün «أَنْي سُقْقَا قَرْتَرْدِي» anı سُقْقَا قَرْتَرْدِي «ər suwka karturdi» cümləsi gəlir ki, «başqası suyu onun boğazında qoydu» deməkdir. Bu fe'llər iki hərflü təsirsiz fe'llərdir. Onlar bu bölmədə gördükümüz şəkildə təsirli fe'lə çevrilirlər. Yaxud da əslində təsirli olub ت ر [-tur] şəkilçisi qəbul edirlər. «أَرِيَا فَرْدِي» ər ya kurdi = adam yay qurdu» cümləsində fail birdir. Failə bir işi gördürmək və

(Gecə yerimdən qalxdım, ətrafa nəzər saldım, qara və qızılı rəngdə qurdalar gördüm, tez qüvvətli və sərt yayımı qurdum, qurdalar bunu görünce tez yoxusu aşaraq qaçırlar).

**كجا** K e ç ə: qarpız və xiyyara bənzər şeylərin daşındığı sələ və səbat kimi nəsnə.

**نجا يرماق بىرىنك** نجا نجا neçə yarmak berding = neçə pul verdin». Bəzən bu söz sual ədatı kimi də işlənir.

**ئدو** T a d u: insanın təbiəti, məzaci.

**ئتا، ئدا** T a t a, t a d a: mənzərə, on addımdan görünəcək yer parçası.

**ددا** D e d ə: ata<sup>195</sup>. Oğuzca.

**قذى** كudhı ildı = aşağı endi».

**بىرى** بُرى بُرى: qurd, canavar. Bu savda da işlənmişdir: börö koşnisin yeməs=qurd öz qonşusunu yeməz». Bu söz qonşularına hörmət bəsləməsi tövsiyə olunan adama deyilir.

**بىشى باشاكborisi** بىشى باشاكborisi: B o r i: ox ucuna keçirilən təmrənin oyuğu, halqası. Ona «بىشى باشاكborisi» deyilir.

**بىرى** بُرى: maye saxlanan qabdan mayenin axıb getməməsi üçün onun ağızına vurulan tıxac.

**ئىردى** ت ü r i: «ئىردى نانك» ت ü r i nənq = dadı mazı dadı kimi tünd olan hər şey». Xasiyyəti tünd adama da ئىردى كىشى «ئىردى kişi» deyilir.

**ئىراققىن** ت u r a: ت u r a kalkan = düşməndən gizlənmək üçün istifadə olunan hər şey».

**ئىرقلادى** ت ö r ə: evin yuxarı başı, divanı, taxtı, kürsüsü. Bəzən «ئور ت ö r» də deyilir.

<sup>195</sup> «Dədə» sözü hazırda «ata» deyil, «baba» mənasında işlənir.

**ثُرُو** T ö r ü: törə, adət, görənək. Bu atalar sözündə də işlənmişdir: «اَيْلَ قَلْمَاسْ قَلْمَاسْ تُرُوْ تُرُوْ el kalır, törü kalmas=eldən [vilayətdən] vaz keçmək olar, ancaq törədən vaz keçmək olmaz». Bu söz keçmiş adət-ənənələrə riayət etməsi tövsiyə olunan adama deyilir.

**تَرِى** T ə r i: dəri.

**سَرُوْ** S ə r ü: evdə əşya yiğmaq üçün düzəldilən rəf, dolab, tərək, şkaf.

**قَارَا** K a r a: qara. Xaqaniyyə xanlarına «قَارَا خَاقَان» Kara» deyilir. «Boğra Kara Xakan» kimi. Bunun bir tarixçəsi vardır.

**قَرَافَشْ** K a r a k u ş: qaraquş, dovşancıl.

**قَرَافَشْ** K a r a k u ş: Müştəri ulduzunun adı. O, dan üzü doğur. Ona bəzən «قَرَافَشْ يَلْدَز» Karakuş yulduz» deyilir.

**قَرَافَشْ** K a r a k u ş: dəvə dabanının kənarları. Oğuzca.

**قَرَا أَرْنَ** K a r a o r u n: gor, məzar, qəbr. Bu şeirdə də işlənmişdir:

بِرْمِشْ سَنَكْ بَلْ يَلْنَقْ تَبَرْ قَرْنَقَا

قَلْمِشْ تَفَرَّانَكْ كِرْسَا قَرَا أَرْنَقَا

«Bermiş səninq bil

Yalnuk tapar karmka,

Kalmış tawar adhinninq

Kirsə kara orunka».

Bil, verdiyin sənindir,

İnsan tapar gödənə,

Qalan mal özgənidir,

Girsə qara torpağa.

(Bil ki, ancaq yediyin və bağışladığın şey sənindir, çünkü insan oğlu ancaq öz qarnına xidmət edir. Elə ki, insan qara torpağa girdi, ondan qalan hər şey özgəyə qismət olur). Əslə «qaranlıq yer» mənasına gələn «قَرَا أَرْنَ kara orun» sözüdür.

**قَرَا باشْ** K a r a b a ş: kölələrə verilən bir addır. Qadına və kişiye deyilir, «qara baş» mənasındadır.

**قَرَا اتْ** K a r a o t: Hindistandan gətirilən zəhərli bir bitki, bildirçin otu.

**قَرَا يَاغْ** K a r a y a ğ: nest.

**قَرَا سَنَكْ** K a r a s ə n q i r: Barsğanda bir yer adı.

**قَرَا اتْمَاكْ** K a r a a t m a k: bir çörək növüdür. Hazırlanma resepti: ət qıyma doğranaraq ərpiyənə qədər qaynadılır, sonra üstünə un, yağı və şəkər əlavə olunur, qarışdırılıb qaynadılır və yeyilir.

**قَرَا قَرَا** K a r a – k u r a: qara-qura. Bu iki söz yanaşı işlənir.

**قَرِى اَرْ** K a r i: yaşlı olan hər hansı bir şey. Yaşı adama «قَرِى اَرْ» deyilir.

**قَرِى اَتْ** K a r i: «قَرِى اَتْ» karı at=azı dışını yarmış olan at». Başqası da belədir.

**قَرِى** K a r i: qarış<sup>196</sup>.

**قَرِى** K a r i: bez ölçülən arşın. Bu, özündən əvvəlki sözdən alınmışdır. Məna baxımından ərəbcəyə uyğundur, çünkü əlin qarışı olan «karı» ilə parça ölçülən «karı» sözü hər iki dildə eyni kəlmə ilə ifadə olunur.

**قَرِى فَرِى** K u r i – k u r i: dayça anasından geri qaldıqda bu sözlə çağrıılır. Bəzən sözün sonundakı ى i hərfi ۋ h hərfinə çevrilərək «فَرِه فَرِه kurrih-kurrih» da deyilir.

**فَرِو** K o r u: pitrax. «Dəmir tikani» adlandırılan bitki meyvəsidir ki, «putrak» və ya «pitrap» deyilir. Qıpçaqca.

**نَرُو** N a r u: tərəf mənasında bir sözdür. «نَرُو بَار» naru bar = bu yana get» deməkdir.

<sup>196</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu maddəni belə çevirmişlər: «ön qol; qolun dirsək ilə əl arasındaki qismi» (DLT-2005, s.404).

اتمک «بزى بىزى بىلدى» ئەتمەك بىزى بولۇدۇ = çörəyin üzü yandı».

Kazı: köklük üzündən insanın qarnında yaranan girinti-çixıntıları. At qarnından çıxan yağı da belə deyilir. Buradan alınaraq يَنْدَ قَرِيسِيْ يَاْغْ yund kazısı yağı = atın qarnından çıxan yağı» deyilir. Bu, türklərin ən çox sevdiyi yağıdır.

فُزْرِي K u z i: quzu.

B a s a: sonra. من آندا بسا گلدم» mən anda basa kəldim = mən ondan sonra gəldim».

**بسو** Basu: dəmir toxmaq. Bir dildə.

T u s u: fayda; şəfa. «أَلْ أَتْ مَنْكَا شُو قِلْدَى» ol ot manqa tusu kıldı = o  
ot, o dərman mənə xeyir verdi, şəfa verdi».

**قىسى كاسى**: qoyunlar üçün ağacdan düzəldilən ağıl. Başqası da belədir. «**قىسى بادىم** = kası badim = ağıl düzəlddim».

**فَسْقِي** K a s ı: bizim eldə [Kuşgarda] bir yer adı.

**شۇشۇ** Tuşu - tuşu: eşşəyi durdurmaq istəyəndə işlənən söz. Bəzən **تىلەش** hərfəri arasma çır girir, lakin bunu heç vaxt yazıda ifadə etmək mümkün deyil.

**تىشى** T i ş i: hər heyvanın dişisi.

**K**ış Kış: adam, insan. Bu söz həm təki, həm cəmi, həm kişini, həm də qadını ifadə edir.

كىشى K i ş i: qadın, zövcə. Mən bunu yağma elində eşitdim.«كىشى كىشى ol kişi aldımı = o evləndim». ال

**سارغ بغا** B u ġ a: Hindistandan gətirilən bir dərman. Bunun sarışma «sarğı bıçağı», bozuna «boz bıçağı» deyilir.

T o ğ a: xəstəlik, daxili ağrı. «ايڭ ئغا» ig toğa = xəstəlik və iç ağrısı» deməkdir.

**جۇڭىز** Çoğız: gurultu<sup>197</sup>. Arğular «çağı», diğer türklər isə «çoğu» şəklin-də tələffüz edirlər.

**فُعُو** Kuğu: qu quşu.

**سَغْوُ** Sa ġ u: ölçü.

**Təwəy**: dəvə. Bir tək dəvəyə və dəvə sürüsüne də deyilir. İki məx-rəc arasındaki w ilə. Oğuzlar «دَوْلَةُ الدَّيْرَ» deyirlər.

**جقا** Ç a w a: gənclərə verilən adlardan.

**Ç u w i:** ختن xotən törəsinə görə xaqandan iki dərəcə aşağı olan şəxslərə verilən bir ünvandır.

**Çıwı:** Cinlərdən bir tayfa. Türkler buna inanırlar ki, iki boy bir-biri ilə vuruşanda həmin boyların vilayətlərində yaşayan cinlər də öz aralarında savaşır və öz vilayətinin adamları-na kömək edirlər. Cinlərdən hansı tərəf qalib gəlsə, o boy zəfər qazanır. Gecə vuruşan cinlərdən biri qaçsa, onların təmsil etdiyi vilayətin xaqanı da qaçıır. Türk əsgərləri gecə-lər cinlərin atdığı oxlardan qorunmaq üçün çadırda gizlə-nirlər. Bu, türklər arasında geniş yayılmış bir ənənədir.

Kow1: «**كۈي** يىغاچ = içi boş, çürük ağaç». Bəzən و vavla «**كۈي**» deyilir.

**قۇى** kowi ər = talesiz, uğursuz adam». Arğuca. Bu atalar sözündə də işlənmişdir: «**قۇى لى دۇغقا كىرسا يىل ئىر**» kowi ər kuduğka kirşə yel alır = bəxtsiz adam quyuya girsə, yel alar», (bəxtsiz adam quyuya girsə belə yel onu oradan dartıb çıxarár və zillət çəkdirər).

<sup>197</sup> Salih Mütəllibov bu sözü belə tərcümə etmişdir: «Bir şəhərdən ikinci şəhərə satış üçün gətirilən mal» (TSD, III tom, bet 244). Uyğurlar isə bunu «conçab» deyə tərcümə etmişlər (TTD, III tom, bet 311).

**بَقَا** B a k a: bağa; qurbağa. Bu sözdən alınaraq tısbağaya «مُنْكَرٌ بَقَا» münqüz baka<sup>198</sup>» deyilir.

**بَاقِجَقْ** B a k a ç u k: bu, «بَقَا baka»nın kiçiltməsidir. Bu, qabırğa sümüyü ilə qol arasındaki ət parçasıdır.

**بَقْوَى** B a k u: təpə, yüksəklik.

**بَعْدَا** B u k a: buğa.

**تَقْيَى يَرْمَاقْ بَيْرَى** T a k i: dəxi, yenə, daha mənasında sözdür. «تَقْيَى takı yarımkər = yenə pul ver». Bu söz oğuzlarda «ilə» mənasındadır.

**تَقْيَى أَنْدَادِى** T a k i: ol takı anda = o da oradadır».

**ثَفُو** T o k u: toqqa, kəmər toqqası.

**سَقَا** S a k a: dağ ətəyi, yamac.

**سَقْوَى** S u k u: həvəng. Bu sözün əslı qoşa ق ka ilədir, qısalılmışdır. Yüksəklik, təpəlik mənasındaki «بَقْوَى baku» sözü də əslində qoşa ق ka-lıdır. Yağmur yapmcısı, plaş mənasmdakı «يَقْوُى yaku» sözünün əslı «يَاغْوُى yağku»dur. Bu, ulu Tanrıının sözü kimidir, əsli «فَظَلَّمَ تَقْتَهُونَ» -dür, qısalılmışdır. Bu da elədir.

**أَرْى فَقَى** U r i – k i k i: gurultu, fəryad.

**بُكَا** B ü k ə: əjdaha, uzun ilan. Bu ibarədə də işlənmişdir: «يَتِي بَشْلَغْ يَلْ بُكَا» yeti başlıq yıl bükə<sup>199</sup> = yeddi başlı əjdaha». Yabakuların ən böyüyüne بُكَا بُدرَج «Bükə Budraç» deyilir, bəzi bahadırlarına da bu ad verilir. Yeddi yüz min əsgəri olduğu lialda ulu Tanrı Bükə Budracı qırx min əsgəri olan islam

<sup>198</sup> «Münqüz» buynuz deməkdir. Tısbağaya «münqüz baka» deməklə onun buynuzlu deyil (tısbağınm buynuzu olmur), məhz sümükdən zirehi olması nəzərdə tutulmuş olmalıdır. Çağdaş özbək dilində tısbağaya «taşbaka» deyilir. Burada sümük «taş=das» sözü ilə ifadə olunmuşdur. Bəlkə də bizdəki «tis» sözü «taş»ın təhrifidir.

<sup>199</sup> «Bükə» sözünü «bökə» şeklinde verən uyğurlar bu ibarəni «yeti başlıq yel bökə» kimi oxumuşlar (TTD, III tom, bet 314).

sərkərdəsi Arslan Təkin Qazi ilə savaşda məglubiyyətə düşər etdi. Mahmud deyir ki, mən bu savaşda iştirak edənlərdən yağı bu qədər çox olduğu halda niyə məglub oldu deyə soruştum. Mənə belə cavab verdilər: biz özümüz də bu işə mat qaldıq, bunun səbəbini əsir düşən kafirlərdən soruştuq, bu qədər çox olduğunuz halda niyə yenildiniz dedik. Onlar bildirdilər ki, davullar vurulub şeypurlar çağlındığı zaman başımızın üstündə yaşıl bir dağ gördük, bu dağ bütün göyü örtmüdü. Dağdan saysız-hesabsız qapılar açıldı və qapılardan üstümüzə cəhənnəm odu yağmağa başladı. Biz də bundan vahiməyə düşdük və məglub olduk. Mən də bu, əleyhissəlam peyğəmbərimizin müsəlmanlara bəxş etdiyi möcüzələrdən biridir dedim.

**بَكِى** B e g i: kişi adlarında.

**بُكُو** B ü k ü<sup>200</sup>: bilgin, alim, ağıllı, hakim. «بُكُوكا bilgə» sözü ilə birlikdə بُكُوك بُكُوك bilgə» deyilir. Bu bənddə də işlənmişdir:

بَلْكَنْسِى اِرْدَىم  
بَلْكَوْنْسِى اِزْرَىم  
اَزْمَنْسِى اِزْرَىم  
يَلْغَلْ اَتَم يَزْلِنْوْر

«Biligni irdədim,  
Bükünü udhurdum,  
Özümni adhirdim,  
Yalğıl atım yazılınur».  
Biliyi axtardım,  
Ağıllını seçdim,

<sup>200</sup> Uygurlar (TTD, III tom, bet 315) və çinlilər (DLT-Cin, III cild, s. 223) bu sözü isə «böögü» kimi oxumuşlar.

Özümü ayırdım,

Ağ yallı atım açılır.

(Bilik və hikmət aradım, ağıllı və hakim adamı seçdim, xalq arasından özümü ayırdım, bu iş üçün hazırlanmış ağ yallı atımın başı açıhr).

**ئىكەن** تەكە: buynuzundan yay düzəldilən erkək maral.

**ئىكەن** تەكە: təkə. Buradan alınaraq, saqqah təkə saqqalına bənzədilərək kosa adamlara «ئىكەن تەكە saqqal» deyilir.

**ئىكەن** تۈگە: düyə. İki yaşına basmış buzov.

**ئىكەن** تۈگە: tişi tügə = dişi düyə».

**تىكۈ** T i k ü<sup>201</sup>: tikə. «بىر تىكۈ ات=bir tikə et». Əslində ke hərfi şəddəlidir, bu da yuxarıda göstərilən sözlər kimi qısaltılmışdır.

**چىكى** Ç i g i: sağlam, möhkəm. «چىكى يى» «çigi yi = möhkəm tikiş, ikiqat tikiş». Burada چىكى «يى يigi tiki» sözündəki ى i hərfini əvəz etmişdir, «möhkəm tikdi, təkrar tikdi» deməkdir. Bu kitabın lap əvvəlində söylədiyim kimi, qıpçaqların və digərlərinin dilində چىكى ى i hərfindən çəvrilmişdir. Onlar inciyə «چىنچۇ» deyirlər, əсли ى y ilə «yinçü»dür.

**ئىكۈنى** T ü k ü – t ü k ü: köpək əniyini, yəni küçüyü çağırmaq üçün işlənir.

**ئىكى** T ö g i: darının qabığı çıxarıldıqdan sonra qalan qismi<sup>202</sup>. Oğuzca.

**تىكى** T i k i: gecələr eşidilən səs. Türklerin inamma görə, ruhlar ildə bir gecə vaxtilə yaşıdlıları yerlərdə yığışır və xalqı ziyarət

edirlər. Həmin gecə bu səsi eşidən adam ölürlər. Bu inam türklər arasında geniş yayılmışdır. Bu söz dildə «tiki» şəklində işlənsə də, mənim fikrinməcə, «təgi» şəkli daha münasibdir. Çünkü qadın ərə getdikdən sonra öz ata evini ziyarət etdiyi zaman «ئىكىدە كىلدى təgdi kəldi», yəni «ziyarətçi geldi» deyilir.

**سەكۈ** S e k ü: səki, dükan.

**سەكە** سۆكە: diz üstü. «ار سەكە ئىڭىزدى» «ər sökə olturdu = adam dici üstə oturdu» deməkdir. Bu şeirdə də işlənmişdir:

أَرْنَ اِيْذِبْ سُكَا ثَرْدِى

بَشِى بُيُّنْ سُكَا ثَرْدِى

أَفْ بُوْلْبُ بُكَا ثَرْدِى

أَذْوَقْ مَائِنْ تَغْدِى

«Өrən idhip sökə turdu,

Başı, boynım sökə turdu,

Ufut bolup bükə turdu,

Udhu kama tibən tiğdi».

Өrən göndərib dici üstə oturdu,

Başına, boynuna döyərək durdu,

Utanaraq, bükülərək durdu,

Məni qovma deyə baş əydi.

(Məglub olmuş bir adamdan bəhs edərək deyir: yanına minnətə çoxlu ərən göndərdi, özü də gəlib önmədə dici üstə çökdü, tutduğu əməldən peşman olaraq başına-gözünə döydü, utandı, bütüsdü, məni qovma, bağışla deyə yalvardı, mən də onu bağışladım).

**ئىكۈم** كىلدى K ü k ü: bibi. «ئىكۈم» küküy» də deyilir, doğrusu budur. «ئىكۈم كىلدى» «ئىكۈم kəldi = bibim gəldi».

<sup>201</sup> Uygurlar bu sözü «tekü» kimi oxumuşlar (TTD, III tom, bet 316). Çinlilər də eyni şəkildə vermişlər (DLT-Çin, III cild, s. 224).

<sup>202</sup> Bizdə ədəbi dildə «düyü», dialektlərdə «düğü/düğü» kimi tələffüz olunan bu sözlə bağlı Bəsim Atalayın maraqlı bir qeydi vardır. Onun fikrinçə, bu sözün kökü «döymək» fe'lindən olub əсли «dögü»dür, daha sonra dəyişikliyə uğrayaraq «düği/dögi» şəklini almışdır (DLT, III, s. 229).

**بَلْ** **B a l a:** quş balası. Ev və çöl heyvanlarının balalarına da belə deyilir. **فُشْ بَلَسِيْ فَسِنْجِيْغْ**, **اَتْ بَالَسِيْ اَخْشِنْجِيْغْ** «quş balası kusinçığ, it balası oxşançığ = quş balası iyrənc, it balası qucağa alıb oxşanacaq qədər gözəl olur». Böyüdükdən sonra vəziyyət dəyişir.

**بَلْوُ** **B a l u:** bir argu qəsəbəsinin adı.

**بَلْوَبَلْوُ** **B a l u-b a l u<sup>203</sup>:** layla, ninni. Qadınlar uşağı beşikdə uyutmaq üçün belə deyirlər.

**بَلْ** **B a l a:** bir adama işlərində kömək edən şəxs, şayird. Ondan əsasən əkinçilik işlərində istifadə olunur.

**تَلْ** **T e l ü:** axmaq, dəli. Oğuzca.

**تَلْوُنَنْكْ** **T a l u:** **تَلْوُنَنْكْ talu nənq** = seçmə nəsnə».

**تَلْوُدِشْ** **T o l u:** **تَلْوُدِشْ tolu idhiş** = dolu qab». Dolu olan hər bir nəsnəyə belə deyilir.

**تَلْى** **T o l i:** göydən yağan dolu.

**تَلْى** **T i l i:** ox təmrəni üstünə sarınan qayış.

**جَلْ** **C i l a<sup>204</sup>:** atın hələ yaş olan gübrəsi, təsi.

**سَلْى** **S a l i:** suvaq malası.

**سَلْى** **S ü l i:** kölələrə verilən adlardandır. **سُلَيْمَان** Süleyman sözünün ixitisarı olmalıdır.

**فَلَا** **K u l a:** **فَلَا كُلَا** «kula at = zəfəran rəngli at».

**قَلْى** **K a l i:** «əgər, necə olsa» mənasına gələn bir ədatdır. Bu şeirdə də işlənmişdir:

كَلْسَاقَى قَتْغَقَى

أَرْتَرْ شَيْوُ سَرْنِكَلْ

<sup>203</sup> Uygurlar bunu «belü-belü» şəklində oxumuşlar (TTD, III tom, bet 319). Çinlilər də eynən bu cür vermişlər (DLT-Çin, III cild, s. 227).

<sup>204</sup> Bu söz yazma nüsxədə «**جَلْ** رِّ

اَذْلَكْ اِيشِنْ بَلْبَلْ ثُرْ

اَنْجَا اَنْكَرْ بَرِيْكَلْ

«Kəlsə kali katıqlıq

Örtər teyü səringil,

Ödhlek işin bilip tur,

Ança anqar tıraqgil».

Gəlsə əgər fəlakət,

Keçər deyə səbr elə,

Zəmanənin işini bılıb dur,

Ona müqavimət göstər.

(Əgər sənə fəlakət və sixıntı üz versə, bu da ötüb-keçər de və səbr elə, dünyanın halının belə olduğunu bil, mətin ol, üzülmə). **بُوْ** «**سَنْ بُوْ اِيشِنْ قَلْى قَلْدِنْكْ** bu sən bu işiğ kali kıldım<sup>205</sup> = sən bu işi necə etdin», **سَنْ قَلْى بَرْسَا سَنْ** «**سَنْ قَلْى بَرْسَا سَنْ** kali barsa sən = sən artıq gedərsən».

**كُلْي** **K ü l i:** yarmadan, ikiyə ayırmadan çəkirdəyi ilə birlikdə qurdulan qaysı və zərdah kimi şeylər.

**ثَمُوْ قَبْغَنْ اَجَارْ** **T a m u:** cəhənnəm. Bu atalar sözündə də işlənmişdir: **ثَمُوْ تَفَارْ** tamu kapuğun açar tawar = cəhənnəmin qapısını mal açar», (rüşvət cəhənnəmin qapısını açdığı halda, necə olar ki, başqa qapıları aça bilməsin)<sup>206</sup>. Bu söz işinin görülməsi üçün rüşvət verməsi tövsiyə olunan adama deyilir.

**ثَمَا بُخْسَنْ** **T u m a:** **ثَمَا بُخْسَنْ tuma buxsun** = küpdə saxlanan dari şərabının köpürən, fişqiran qismi».

<sup>205</sup> Bu nümunədəki birinci «bu» sözü artıqdır.

<sup>206</sup> Bu nümunənin mənası ilə bağlı Bəsim Atalayın belə bir qeydi vardır: «Bu atalar sözüne Kaşgarinin verdiyi anlam yerində deyildir. Buradan belə bir məna çıxmır. Zənnimeə, bu söz malına güvənənlər, malını xeyir işlərə sərf etməyənlər üçün söylənmiş olmalıdır. Bu sözün türkəcə əsil mənası «cəhənnəm qapısını açan maldır» deməkdir» (DLT, III, s. 234).

**جُغى** Ç a m i: gurultu, bağırtı. «جُغى جَمِي قَلْدَى» çoğu çamı kıldı = o, gurultu, səs-küy qopardı. «چەمى چەمى تەك دەيىل» sözü tək deyil, «جُغى چوڭى» ilə birlikdə işlənir.

**سُما** S u m a<sup>207</sup>: islanmış buğda qurudularaq üydülür, ondan bulamac, çörək kimi şeylər bisirilir. Şərbət xəmiri düzəldilən isladılmış arpa üçün də belə deyilir<sup>208</sup>.

**گەمى** K a m i: gəmi. Oğuzca və qıpçaqca.

**گۈمى** K ü m i: «گۈمى تلاس» Kümi Talas = uyğur sərhədində bir yer adı».

**كىمى** K i m i: gəmi. Oğuzlardan başqa digər türklər belə deyirlər. Bu şe-irdə də işlənmişdir:

كىمى اجرى الدرُوب

الاسْفَنْ كجتىز

أيغۇرْبىا باشلىپ

منكلىق ايلىن اجتىز

«Kimi içrə oldurup

Ila suwın keçtimiz,

Uyğur taba başlanıp

Minqlak elin açtıımız».

Gəmi içrə oturub

Ila çayını keçdik,

Uyğurlara yönəldik,

Minqlak elini aldıq.

**ما** M a m a<sup>209</sup>: xırman döyərkən ortada bulunan öküz. Digər öküzlər onun çevrəsində dönürlər.

<sup>207</sup> Uyğurlar bunu «ssümə» şəklində oxumuşlar (TTD, III tom, bet 323). Çinlilər də uyğurlar kimi vermişlər (DLT-Çin, III cild, s. 230).

<sup>208</sup> Ehtimal ki, bu, nişastadır.

<sup>209</sup> Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər bu sözü «məmə» kimi (DLT-2005, s.342), uyğurlar isə «mama» kimi oxumuşlar (TTD, III tom, bet 324)..

**مەمۇ** M a m u: gərdək gecəsi gəlinlə göndərilən qadın. Bu kəlmə əsil türkçə deyildir.

**نَمَا** N e m e: bilməm mənasında bir sözdür. «نَمَا نَمَا قَلْدَى» nəmə<sup>210</sup> nə kıldı = bilməm necə etdi».

**تَشَا** T e n ə<sup>211</sup>: küncüt kimi şeylər. Uç və arğu dilində.

**يَئُوْ يَمُوْ** Y a n u-y a m u<sup>212</sup>: «görəcəksən» mənasında iki sözdür. «مَنْ بَرْغَاي مَنْ يَمُوْ mən barğay mən yamu = mən gedəcəyəm, sən də görəcəksən».

**سُنْنى** S u n n i: evin dirəkləri.

**قَوْ كَشِى** K a n u: «قَوْ كَشِى kanu kişi = hansı adam». Arğuca. Burada Ə hərfi y hərfinin yerinə keçmişdir.

**قَنِى، قَانِى** K a n i: hanı. oğlum kamı = oğlum hanı, haradadır».

**كُنى** K ö n i: düz, düzgün. «كُنى ناتك» köni nənq = düz nəsnə». İnanılan adama isə köni ər = düzgün adam» deyilir.

**كُنى نىك كلينا تکو يغى** K ü n i: günü. Bu atalar sözündə də işlənmişdir: «كُنى نىك كلينا تکو يغى» kulinə təgү yağı = gününün külünə qədər düşmən», (günü günüyə düşməndir, hətta birinin külü o birenin gözünə sovrular).

**مُنْوُ** M u n u: «قانى kanı=hani» sözünə cavabdır, «budur, burada» deməkdir.

**ذوا** D a v a: yulğun ağacının meyvəsidir<sup>213</sup>. Boyaqçılar ondan istifadə edirlər.

<sup>210</sup> Bəsim Atalayın qeydində görə, bu söz hazırda Anadolu kəndlərində «nəmmən», Azərbaycanda (onun təbəri ilə Azəristanda) «nəmənə» şəklində işlənir. Aneaq bizdə «nəmənə» ilə yanaşı «mənnəm=mən nə bilim» şəkli də var.

<sup>211</sup> Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər bu sözü «tanu» kimi oxumuşlar (DLT-2005, s.527). Uyğurlar da eynən bu cür oxumuşlar (TTD, III tom, bet 324).

<sup>212</sup> Bəsim Atalay bu sözləri «يئُوْ يَمُوْ yanu-yamu» kimi oxumağı böyük təraddüdlə təklif etmişdir. Bize, «tanu-tamu» şəklində də oxuna bilər. Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər «tanu (yamu)» şəklində oxumuşlar (DLT-2005, s. 528). Uyğurlar isə bu sözü

**دوا** D a v a: yun süməyi, sümək. Yun didilir, sonra halqa şəklinə salınır qola keçirilir və əyirilir.

**قوَا** K o v a: vedrə. Oğuzca<sup>214</sup>.

**قوَا** K o v a: türklərin düzəldikləri yüyəndə atın burnuna doğru uzadılan qayış.

## [DÖRD HƏRFLİLƏR BÖLMƏSİ]

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ Fاعل FA'İL BABI

**لتو**...<sup>215</sup>: əriştə şorbasının bir növü. Su, qar, buz kimi şeylərlə soyudular, sonra içmə ədviyyat vurulur, soyuq yemək qismində yeyilir.

**قجا** K a ç a: qab. «فاقجا» kakaça = qab-qacaq». Qisaldılaraq «قجا» kaça» deyildiyi hallar da vardır.

**قوجو** K o ç u: uyğur şəhərlərindən biri.

**جوچو** Ç u ç u: bir türk şairinin adıdır.

**قىچى** K i ç i: xardal.

**مونۇ** O n u: o, onu. «مۇنۇ» munu = bu, bunu» deməkdir.

**سونۇ** S u n u: çörək otu, küncüt toxumu, koreandr, nigella sativa.

**قانى** K a n i: hara.

**ليۋ** L i y ü: quruduğu zaman quru palçıq halına düşən narın qumlu çamur.

**اوھى** Ü h i: bayquş. Türklerin çoxu «أوكى» ügi» deyir.

«yənə yəməni» kimi oxumuş və Bəsim Atalayın qeydində bənzər qeyd də vermişlər (TTD, III tom, bet 325). Çinlilərdə də belə bir qeyd var (DLT-Çin, III cild, s. 231).

<sup>213</sup> Uygurlara görə, bu, yulğun ağacının meyvəsi yox, sadəcə yulğun çiçəyidir (TTD, III tom, bet 326).

<sup>214</sup> Uygurlar bu sözü «kuva» şəklində oxumuşlar (TTD, III tom, bet 326). Çinlilər hər dəfə olduğu kimi bu dəfə də uyğurları təkrar etmişlər (DLT-Çin, III cild, s. 232).

<sup>215</sup> «لتو» sözünün yazılışı və oxunuşu Bəsim Atalay tərəddüdə salmışdır. O, sözün «litü» və ya «latu» şəklində ola biləcəyi ehtimalı üzərində durmuşdur (DLT, III, s. 238). Salih Mütəllibov isə ərəb əlifbası ilə bu sözü «latu» şəklində vermiş, transkripsiya etməmişdir. (TSD, III tom, bet 255). Uygurlar (TTD, III tom, bet 326), eləcə də Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «litü» kimi oxumuş və transkripsiya etmişlər (DLT-Ərdi 2005, s.399). Çinlilər isə bu sözü ərəb əlifbası ilə «لتو», latin əlifbası ilə «letü» şəklində vermişlər (DLT-Çin, III cild, s.233). Hüseyin Düzgün həmin sözü «لتو ləntü» şəklində oxumuşdur (T DLT s.539), lakin bu variant bu baba uymur, n, yaxud t artıqdır.

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'AL BABI

**خَتَائِي** X i t a y: Yuxarı Çin.

**ئَغَائِي** T a ġ a y: dayı.

**جَفَاعِي** Ç i ġ a y: yoxsul, kasib. Bu şeirdə də işlənmişdir:

كُنْكُلْ كِمِنْكَ بُلْسَا قَلْقَى يُوقَ جِفَاعِي

قَلْسَى كَجْنَ بُلْمَسَ آنِي ثَقَ بَايِ

«Könqül kiminq bolsa kali yok çıgay,

Kılsa küçün bolmas anı tok, bay».

Kimin könlü yox-yoxsul olsa,

Onu güclə tox və zəngin etmək olmaz.

(Təbiət etibarilə qəlbi yoxsul olaraq yaradılan adamı güclə zəngin etmək mümkün deyil).

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'LA BABI

**دُرْنَا** T u r n a: durna.

**قَرْوَى** K a r v i: «*karví ya=incé yay*». Buradan almaraq

كَشِي karví kaşlıq kişi = yay kimi incə qaşlı adam» deyilir. Bu, ərəb dilinə uyğundur, çünki ərbəcə yay biçimində olan hər şeyə «*قرْوَى qərvə*» deyilir. Şairin<sup>216</sup> bu beytində də işlənmişdir:

رُوبَةٌ يَذْكُرُ بَعِيرَةً

قَرْوَاءَ مَرْجَابَ فَنْقَ

<sup>216</sup> Bu beyt tanınmış ərəb şairi Rübənin (685-762) qələminə məxsusdur. Ömrünü hərbi səfərlərdə, çöllərdə və savaşlarda keçirən, bu mövzularla çoxlu mədhiyyələr yanan şair bu beytdə özünün yay kimi gərilən, iri bədənli, dolğun ətli dəvəsini vəsf etmişdir (DLT-2005, s.408).

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'LAL BABI

**شَنْبُوْيِ** S ə n b u y<sup>217</sup>: başqa bir dəvətdən sonra gecələr gedilən içki zi-yafəti. Kənçəkçə.

**بَخْتَائِي** B o x t a y: paltar boğçası, heybəsi. «*bəxtovi boxtuy*» da deyilir.

**لَخْتَائِي** L o x t a y: qırmızı Çin ipəyi. Üstündə sarı xalları var.

**فَجْوَى** K u n c u y: xatundan bir dərəcə aşağı olan qadın, bikə, şahzadə. Buradan alınaraq «*Fatun fəjwui katun kunçuy*» deyilir.

**بَعْدَائِي سَرْفَج** «*B u ġ d a y*»: buğda. Bu məsəldə də işlənmişdir: سَفَالُور buğday katında sarkaç suwalur=buğda yanında qaramuq da suvarılır», (buğdanın bərəkəti və dövləti sayəsində qaramuq da suvarılır). Bu söz öz dostu sayəsində xoş günə çatan şəxs haqqında deyilir. Barsğan xalqı «*بَعْدَائِي buğday*» deyə bilmir, «*bədgəi budğay*» deyir. Barsğanlı olmadığı söyləyən adain bu sözlə sınañır.

**جَلْدَائِي** Ç i l d a y<sup>218</sup>: atların döşünə çıxan irinli yara, dağlanaraq müalicə olunur.

**سَمَدْوَى** S a m d u y: isti ilə soyuq arasında olan, təbə xoş gələn bir yemək adı.

**فَرْدَائِي** K o r d a y: qu cinsindən bir quş. Bu beytdə də işlənmişdir:

فُرَادَى فُؤَانَدا أَجْبَ يَمْغَنَ أَتَار

فُرْغَنَ يَنْكَانَ سَيْرَبَ آنِي بَتَار

«Korday, kuğu anda uçup yumğun ötər,  
Kuzğun, yanqan sayrap anın üni bütər».

<sup>217</sup> Uygurlar (TTD, III tom, bet 329) və çinlilər bu sözü «şənbüy» (DLT-Çin, III, s. 235), Seçkin Ərdi ilə Sərap Yurtsevər isə «şənbüy» kimi oxumuşlar (DLT-2005, s.520).

<sup>218</sup> Uygurlar (TTD, III tom, bet 330) və çinlilər bu sözü «çıldayı» (DLT-Çin, III, s.236). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «çıldayı» kimi oxumuşlar (DLT-2005, s.237).

Korday, qu orada uçub toplaşaraq ötər,  
Quzğunun və alacaqarğanın isə səsləri batar.  
(Olduğu yerin gözəlliklərini vəsf edərək deyir: burada qutan, qu və bir çox quş su ətrafında ucuşur və gözəl səslə oxuyur, quzğun və alacaqarğası kimi quşların isə bağırmadan səsləri batır, tutulur).

**قُمْشُوْي** **K o m ş u y:** qan soraraq şişmiş gənə. Bu söz sıdiyi tutulan və siyyiyə bilməyən adamlar haqqında da deyilir.

**بُورْغُوْي** **B o r ғ u y:** nəfəslə çalınan boru.

**جَرْغُوْي** **Ç i r ғ u y<sup>219</sup>:** ox təmrənin şişkin olan yeri.

**جَرْغُوْي** **Ç i r ғ u y:** paltar qurşağının keçəcəyi iki tərəfli körpüçük.

**جَلْغَائِي** **Ç a l ғ a y:** quş qanadının ucları.

**فَرْقُوْي** **K i r k u y:** qırğı, bildirçin ovçusu. Ona bənzeyən bir quşa isə «جَبَكْ فَرْقُوْي» **çibək kırkuy»** deyilir<sup>220</sup>.

**فَرْعُوْي** **K a r ғ u y:** dağ zirvələrində və ya yüksək yerlərdə minarə şəklində ucaldılan qüllə. Onun üstündə tonqal qalanaraq düşmənin gəlişi xəbər verilir, bu sayədə camaatın hazırlanması və mallarnı, əşyalarını yığması təmin edilir.

**مَنْغُوْي** **M i n ғ u y:** bir xəmir növü olub onunla kağız yapışdırılır. Yaxşı yapışması üçün suda qaynadılaraq xeyli qatılışdırılır.

**جَنْقُوْي** **Ç u l k u y<sup>221</sup>:** «چۇڭۇي اڭىك» çulkuy ətük = topuğunun bir tərəfi yarılan, topuğu bir tərəfə əyilən ayaqqabı».

**جَنْقُوْي** **Ç u l k u y:** qolu çolaq adama «چۇڭۇي الڭ» çulkuy əlig» deyilir.

<sup>219</sup> Uygurlar bu sözü «ox başlığının qabartma halqası» (TTD, III tom, bet 331) kimi mənalandırmışlar.

<sup>220</sup> Özəkeə nəşrdə bu maddədə «qırğı» sözündən sonra «yu-yu deyə səs çıxaran quş», «deyilir» sözündən sonra isə «düşmənin gəlişini bildirdiyi üçün» yazılıb (TSD, s.259).

<sup>221</sup> Seçkin Ördi ilə S.T.Yurtsevər bu sözü «çolkuy» kimi (DLT-2005, s.239), çinlilər (DLT-Çin, III cild, s.237) və uyğurlar isə «çulkuy» kimi oxumuşlar (TTD, III, bet 332).

## BEŞ HƏRFLİLƏR BÖLMƏSİ

**تَرْغِيْجِي** **T a r ı ғ ç i:** cütçü, əkinçi.

**سَرْغِيْجِي** **S o r u ғ ç i:** soruşan, sorucu, itiyini soraqlayan.

**فَرْغِيْجِي** **K o r u ғ ç i:** qoruqçu, bir şeyi qoruyan.

**فَرْنِجِي** **K u r u n ç i:** çadırda və başqa yerlərdə tüstüdən kirlənmiş keçə. Başqası da belədir.

**بَفْرَسِي** **B u k u r s i<sup>222</sup>:** kotan dəmiri.

## BU BABIN ALTI HƏRFLİLƏRİ

**جَنْجِرْغَا** **Ç a n ç a r ғ a<sup>223</sup>:** sərçə quşu.

**سَكْلَنْجُوْ** **S ö k l ü n ç ü:** kabab<sup>224</sup>.

**قَلْنَجُوْ** **K a m l a n ç u:** İkki Öküzə yaxm kiçik bir qasəbanın adı.

**كَزْلَنْجُوْ كَلْنَدَا** **K i z l ə n n ç ü:** gizli. Bu məsəldə də işlənmişdir: «kızlənçü kəlində = gizli şey gəlində olar», çünkü o, yaxşı şeyləri əri üçün saxlayar.

**كَسْلَنْجُوْ** **K ə s l i n ç ü:** sarı kərtənkələ<sup>225</sup>.

<sup>222</sup> Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər bu sözü «bokursı» (DLT-2005, s.195), uyğurlar isə «bukursı» kimi (TTD, III tom, bet 333) oxumuşlar. Çinlilər də uyğurlar kimi vermişlər (DLT-Çin, III cild, s.238).

<sup>223</sup> Salih Mütəllibov bu sözü «çançurğa» (TSD, III tom, bet 260), Seçkin Ördi ilə Sərap Tuğba Yurtsevər «çipçurğa» (DLT-2005, s.233), çinlilər (DLT-Çin, III cild, s. 238) və uyğurlar isə «çançarğası» kimi vermişlər (TTD, III tom, bet 333).

<sup>224</sup> Salih Mütəllibov bu sözü «qovurma» kimi (TSD, III tom, bet 260) çevirmiştir.

**FӨ'ULƏLİ BABI**

**H u k u b a r i<sup>226</sup>:** [metal əritmək məqsədilə] tigel sobası düzəltmək üçün işlənən gil.

**K a r a ğ u n i:** axşamlar uşaqların oynadıqları bir oyun adı.

**FÜLLAL BABI**

**T u r u m t a y:** yırtıcı quşlardan birinin adı. Bu həm də kişilərə ad və ya ləqəb olaraq verilir.

Dörd hərfli isimlər kitabı bitdi.

<sup>225</sup> Bəsim Atalayın «sarı kərtənkələ» (DLT-III, s.242), Salih Mütəllibovun «başı kiçik, quyruğu uzun bir məxluq» (TSD, III tom, bet 261), Hüseyn Düzgünün farsca «vəzəğ= «qurbağa» (عَذْلَى s.541), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevərin «böyük kərtənkələ» (DLT-2005, s.309) kimi çevirdikləri bu sözü uyğurlar «kəslənçük» (TTD, III tom, bet 334) kimi vermişlər. Bu, onu qovan ilanı çasdırmaq üçün öz quyruğunu kəsib atan kərtənkələnin xarakterini ifadə edir. Müq.e: siçanım bir adı və ya növü «kəsəyən»dir.

<sup>226</sup> Türkçədə həsə olmadığına görə, bu söz «çukubarı» olmalıdır. Sahh Mütəllibov da bu barədə müvafiq qeyd vermişdir (TSD, III tom, bet 261). Uyğurlar (TTD, III tom, bet 334) və təbii olaraq çinlilər (DLT-Çin, III cild, s.238), eləcə də Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «çokibarı» kimi oxumuşlar (DLT-2005, s.241).

**BİMSİLLAH İR-RƏHMAN İR-RƏHİM****DÖRD HƏRFLİ FE'LLƏR KİTABI**

## İKİ HƏRFLİLƏR BÖLMƏSİ

**T a y d i:** تیدی «*adəm sürüşdə*» = adam sürüşdü». Hər hansı bir heyvanın ayağı yağmur və ya çamur üzündən sürüşsə, yenə belə deyilir, *تیار - ٹیماق* (tayar - taymak).

**T u y d i:** تیدی «*adəm işini duydu*», (işində gizli qalan yeri duydı və anladı), *تیار - ٹیماق* (tuyar - tuymak).

**T i y d i:** تیدی «*onu rədd etdi*». Əslə də hərfi ilə «*tidhti*»dır, qısalılmışdır, *تیار - ٹیماق* (tiyar - tiymak).

**T o y d i:** تیدی «*qarın玩具* = qarın doydu». Əslə də hərfi ilə «*todhti*»dır, yuxarıda dediyimiz kimi, də hərfi ى y hərfinə çevrilmişdir, bu, həmin hərfləri dəyişdirənlərin dilindədir, *تیار - ٹیماق* (toyar - toymak).

**S o y d i:** سیدی «*adəm qoyun soydu*, qoyunun dərisini soydu». Başqası da belədir, *soyar - سیماق* (soyar - soymak). Bu atalar sözündə də işlənmişdir: «*bir tilkə bir ٹریسین اکیلا سیماس* nün dəri iki dəfə soyulmaz». Bu söz bir adamdan yaxşılıq görərək ikinci dəfə yenə yaxşılıq istəyən şəxsə deyilir.

**K a y d i:** قادشنىكا قىدى «*kadaşınqa kaydı* = qohumuna yazıçı geldi». Başqası da belədir. Bu atalar sözündə də işlənmişdir:

**قەش تىمىش قىمادق**

**قەن تىمىش قىمىش**

«Kadhaş temiş kaymaduk,

Kadhin temiş kaymış»,  
Qardaş demiş – baxmamış,  
Qayın demiş – baxmış»<sup>227</sup>.

Bu söz qohumlara, qudalara hörmət göstərməsi tövsiyə olunan adama söylənir. Bu şeirdə də işlənmişdir:

**بَرْدَنْكَ نَلْكَ إِيْمَدْنَكَ**  
**كَيْرُوْ كَرْبَ قَيْمَدْنَكَ**  
**كَنْكَلَ بَرْوَ يَيْمَدْنَكَ**  
**بَلْدَنْكَ اَرْنَجَ بَلْمَغْوَ**

«Bardinq nəlük aymadinq,  
Kirü körüp kaymadinq,  
Könqül berü yaymadinq,  
Boldunq ərinç bolmağu».  
Getdin, niyə demədin,  
Geri baxıb yazığın gəlmədi,  
Könül verib meyl etmədin,  
Olmayacaq bir şey oldun.

(Getdin, getdiyini niyə xəbər vermədin, nə üçün yazığın gəlmədi, arxada qalanlara iltifat etmədin, niyə qəlbin bizə meyl etmir, yaraşmayan bir iş tutdu).

**K a y d i:** قىرىوْ قىدى «*kirü kaydı* = arxasına baxdı, iltifat etdi», (- **قىماق** kayar – kaymak).

**K o y d i:** قىدى «*adəm küpə suw koydu* = adam küpə su qoydu, suyu küpə çalxaladı». Hər hansı bir maye də belədir, *قىيار - فىماق* (qiyar - koymak).

<sup>227</sup> Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər bu məsəli belə çevirmişlər: «Qohum-qardaş demişlər vecinə almamış, qayın demişlər ehtiram göstərmmiş» (DLT-2005, s. 417). Cox isabətli tərcümədir.

**فیار -** K u y d i: «ات فیدى at kuydı = at ürkdü». Başqası da belədir, (- فیار - فیماق kuyar – kuymak).

Kıydı كىيدى K 1 y d 1: ار سۇزۇن قىدىي «sözin kıydı = adam sözündən döndü». قىدىي K 1 y d 1: ئىل يېغاچ كىydı = o, ağac kəsdi», (ağacı çəpinə doğradı), **قىيار - قىيماق** (kiyar – kiymak).

K ö y d i: «اشك كىدى» otunq köydi = odun yandı». Başqası da belədir, گىيار - گىماك (köyər – köymək).

## **BU BABIN BAŞQA BİR NÖVÜ**

Y a y d ı: «أَلْ سُوْقَدَا تَوْنُغْ يَيْدِى» ol suwda tonuğ yaydı = o, suda pal-tarmı çalxadı».

Y a y d i: «ل متنك ڭىڭل يېدى ol məninq könqül<sup>228</sup> yaydı =o mənim könlümü meyl etdirdi». Basqası da belədir

Y a y d i: «ييل يفاجع ييدى» yel yiğacığ yaydı = yel ağacı yırgaladı, (yayar - yiyemek).

## BUNUN DİĞƏR BİR NÖVÜ

B a d i : بادى **أڭ اتىغ بادى** ol atığ badi = o, atı bağladı». Hər hansı bir şey iplə bağlansa, yenə belə devilir (باماڭ - بار باماك).

T u d i: «ل اغزن تودى ol ağzin tudi = o, ağzını qapadı». Hər hansı bir dəlik qapadılsa, yenə belə deyilir, تور-توماق (tur – tumak).

«ل منقا اندع تىدى» ol manqa andağ tedi = o mənə belə dedi»,  
 (تىرى-تىيماك ter - temak).

Sadı سادى *koyuğ* sadı = adam qoyn saydı». Başqası da belədir, سار-ساماق (sar-samak). Bu seirdə də işlənir:

فرا توئىك كجرسادىم  
اغراونى كجرسادىم  
يىتكانىك قجرسادىم  
سقش إجرا كىمم ئىغدى

«Kara tünög keçürsədim,  
Ağır uni uçursadım,  
Yetigənig kaçur sadım,  
Sakış içrə künüm toğdı»<sup>229</sup>.  
Qara gecənin keçməsini dilədim,  
Ağır yuxunu uçurmaq istədim,  
Yeddi qardaş ulduzunu neçə dəfə saydım  
Savarkən günəsim doğdu.

(Qaranlıq gecənin keçməsini, ağır yuxunun uçmasını istədim. Yeddi qardaş ulduzunun [Böyük Ayı bürcü] dönməsini dəfələrlə saydım, mən sayarkən, nəhayət, günəşim də doğdu.

<sup>228</sup> Ərəb hərflerilə «köngə» yazılmışdır, texniki xətadır, «köngül» olmalıdır.

<sup>229</sup> Bəsim Atalay ilk iki misrənin yanlış olduğunu yazmış və doğru variantı göstərmisdir. Misralar belə olmalıdır:

«Ağır udhi uçursadım,  
Yetikənni kaçar sadım».

«Udhi» yuxu deməkdir. Onda mənə düzəlir. «Kaçursadım» qovmaq, qaçırmıq deməkdir, halbuki neçə dəfə saydım mənasında «kaçar sadım» olsa, mənə tam düzəlir. Zətən Mahmud Kaşgari bu şeiri «samak=saymaq» sözünü misal kimi vermişdir (DLT, III, s. 248).

S ı d i: «ال سُونِي سِيدِي» سیدی ol süni sıdı=o, qoşunu məğlub etdi», ( سیر - سیماق sir - simak).

K a d i: «ال اشْجَكَا اَنْتَكَ قَادِي» قادى ol əşicqə otunq kadı = o, qazanın altına odun yiğdi».

K a d i: «ال تَوْئِغَ قَادِي» قادى ol tonuğ kadi=o, paltarı sandığa yiğdi. qoydu», ( قار - قاماق kar-kamak). Bu [iki] söz yağma dilindədir, doğru olanı «فَلَادِي» kaladı»dır.

### BUNUN BAŞQA BİR NÖVÜ

Y u d i: «ال تَوْنَ يَوْدِي» بوڈی ol ton yudu = o, paltar yudu». Başqası da belədir, يور - يوماڭ (yur - yumak).

Y e d i: «ال اشْ يَدِي» بیدى ol aş yedi = o, aş, yemək yedi». Başqası da belədir.

Y e d i: «بَكْ كَشِينِي يَبِدِي» بېدى yabaku dilində bəg kişini yedi = bəy adamin malını yedi və tələf etdi» deməkdir, يېر - يېماڭ (yer-yemək).

### [Qayda]:

Biz fe'llərin bu növünə dörd hərflidir. Çünkü I şəxsi ifadə edən söz dörd hərflidir. at badım = at bağladım», «سادِم» قوْيى سادِم, «بادِم» badım koy sadım=qoyun saydım» cümlələrindəki «بادِم» badım» və «سادِم» sadım» sözləri kimi. Bu, ərəb dilində də belədir. «دعوت» و «غدوت» sözləri dörd hərflidir. Aralarında bənzəyiş olduğu üçün belə edildi.

## ÜÇ HƏRFLİLƏR BÖLMƏSİ

### ORTASI HƏR NÖV HƏRƏKƏ İLƏ HƏRƏKƏLİ FƏ'LƏDİ BABI

A b ı d ı<sup>230</sup>: «ال اني كشیدن ابیدى» ابیدى A b ı d ı ol ani kişidən abidi = o onu xalqdan gizlədi». Başqasından gizlədilən hər hansı bir şey üçün belə deyilir, ابیر - ابیماق (abır - abımak).

A t a d i: «ال انکرات اتادى» اتادى A t a d i ol anqar at atadı = o ona ləqəb verdi». Ad versə, yenə belə deyilir, اتار - اتاماڭ (atar - atamak).

U t a d i<sup>231</sup>: «ال تَرْغَ اتادى» اتادى U t a d i ol tarıq utadı = o, əkinin yarpaqlarını kəsdi», (pozulmasın deyə əkinin yarpaqlarını kəsdi). Başağı kəsilən əkin üçün də belə deyilir, اتار - اتاماڭ (atar-utamak).

Ö t a d i: «ال اني الْمِنْ اتادى» اتادى Ö t a d i ol aninq alımın ötədi = o onun borcunu ödədi», اتار - اتاماڭ (atar-ötəmək). Bu şeirdə də işlənmişdir:

بِلْسَا كِمْنَكَ الْتَّنْ كُمْشَ ارْلَا اتار  
اندا بَلْبَ تَكْرِيْكَوْ تَيْغَنْ اتار

«Bolsa kiminq altın-kümüş irlə itər,  
Anda bolup tənqri gerü tapğın ötər».  
Kimin qızılı-gümüşü olsa, yurd tutar,  
Orada tanrıya ibadət borcunu ödər.

<sup>230</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «opidi» kimi oxumuşlar (DLT-2005, s.357).

<sup>231</sup> Uygurlar (TTD, III tom, bet 344), çinlilər (DLT-Çin, III cild, s.247) və Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «otadı» kimi oxumuşlar (DLT-2005, s.363).

(Qızılı-gümüşü olan adam yurd tutar, ev-eşik qurar, sonra orada yaşa-  
yaraq tanrıya karşı olan ibadətini yerinə yetirər).

Ü t i d i: «الْتَوْغُّعُ أَتَيْدِي» = o, paltarı ütülədi», (o, pal-  
tarın qırışlarını bir dəmir parçası ilə ütüləyib düzəldi),  
(ətir-ütimək).

O t a d i: «الْأَشْكُ أَتَادِي» = o, odun qaladı, o, odunla  
isindi». Bu, incə bir sözdür, yağma və yemək dilindədir.

O t a d i: «أَمْجَى اَنْكَرَ اَتَادِي» = həkim ona  
dərman elədi», (atar - otamak). Oğuzca.

A ç i d i: «سِرْكَا اَجِيدِي» = sirkə açıldı = sirkə turşudu». Yaramn ağrıyıb  
acışmasma da belə deyilir, (əjir - əjimək, açır - açımak).

A r i d i: «اَرِيدِي نَانْكَ» = arıdı nənq = nəsnə təmiz oldu»,  
(ərir - ərimək).

Ə r ü d i: «يَاغُ اَرُودِي» = yağ ərüdi = yağ əridi». Başqası da belədir,  
(ərür - ərümək).

Ü r i d i<sup>232</sup>: «يَفَاجُ اَرِيدِي» = yığaç əridi = ağac çürüdü», (uzun zaman  
qalmaqdan ağac çürüdü). Sümük çürüsə də belə deyilir,  
(ərir - ərimək).

A z i d i<sup>233</sup>: «كُبُ اَزِيدِي» = küp azıdı = küp sizdirdi, küpdən bir şey siz-  
di». Hər hansı bir şey torpaq qabdan sizsa, yenə belə de-  
yilir.

A z i d i: «فَلَقُ اَزِيدِي» = kulak azıdı = səs-küydən qulaq az qala kar  
oldu», (əzir - əzimək).

İ s i d i: «مُونُ اَسِيدِي» = şorba isindi». Başqası da belədir.

İ s i d i: «تَمْر اَسِيدِي» = dəmir qızdı». Başqası da belədir,  
(əsir - əsimək).

A ş a d i: «اَشَادِي» = adam yemək yedi». Xaqaniy-  
yə türkləri bu sözü böyüklerin ziyafatində işlədirlər. Digər  
türklər isə sərq qoymadan bu sözü hər kəs haqqında işlə-  
dirlər, doğrusu da elə budur, aşar - aşamak).

Ü ş e d i: «الْبَرِيكُ اَشَادِي» = o, yeri aradı, yerdə bir şey  
axtardı». Başqası da belədir, (əşar - aşamak).

Ə ş ü d i: «الْانْكَار يَغْرَقَن اَشَوْدِي» = o onun  
üstünə yorğan örtdü». Hər hansı bir nəsnənin üstünə bir  
şey örtülsə, yenə belə deyilir, (əşür - əşümək).

Ü ş i d i: «اَشِيدِي» = adam soyuqdan şüdü», (əşir - əşimək).

O k i d i: «الْمَنِ اَقِيدِي» = o məni okıldı = o məni çağırıcı».

O k i d i: «اَقِيدِي» = adam kitab oxudu», (əfir - əfimək).

U k i d i<sup>234</sup>: «اَقِيدِي» = adam quşdu». Bu, yumşaq ke ilə-  
dir, (əfir - əfimək).

Ü g i d i: «اَبْعَدِي» = adam bugda üzütdü». Başqası da belədir,  
(əkibr - əkimək).

İ g e d i: «اَبْجَاك اَكَادِي» = o, bıçaq yeyəldi». Başqası  
da belədir.

İ g e d i: «بُغْرَا تِيشِن اَكَادِي» = bugra dişini qıçırdat-  
dı», (əkadi - əkimək).

<sup>232</sup> Uygurlar (TTD, III tom, bet 346), çinlilər (DLT-Çin, III cild, s.249) və Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «okıldı», mötərizə içinde «ogidi» ki-  
mi vermişlər (DLT-2005, s.359). Yanlışdır. «Okidi» çağrıdı deməkdir. «Ogidi» variantı  
da mümkün deyil, çünkü türkədə o hərfindən sonra gəssi gələ bilməz. O zaman bu söz  
olsa-olsa, «ögidi», yəni «öyüdü, quşdu» ola bilər. Zətən bu sözün yumşaq ge ilə tələf-  
fuz edildiyi barədə Mahmud Kaşgarının qeydi var. Çinlilər (DLT-Çin, III cild, s.247)

<sup>233</sup> Çinlilər (DLT-Çin, III cild, s.249) və uyğurlar bu sözü «azıdı» kimi (TTD, III tom,  
bet 346), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bunu və bundan sonrakı sözü «üzidi»  
kimi oxumuşlar (DLT-2005, s.642).

<sup>234</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «okıldı», mötərizə içinde «ogidi» ki-  
mi vermişlər (DLT-2005, s.359). Yanlışdır. «Okidi» çağrıdı deməkdir. «Ogidi» variantı  
da mümkün deyil, çünkü türkədə o hərfindən sonra gəssi gələ bilməz. O zaman bu söz  
olsa-olsa, «ögidi», yəni «öyüdü, quşdu» ola bilər. Zətən bu sözün yumşaq ge ilə tələf-  
fuz edildiyi barədə Mahmud Kaşgarının qeydi var. Çinlilər (DLT-Çin, III cild, s.247)  
«okidi», uyğurlar isə «ögidi» kimi oxumuşlar (TTD, III tom, bet 348).

**اڭادى** اڭادى: «اڭ ئانگار igədi = o ona qarşı çıktı, inad etdi». **اڭار - اڭاماك** (igər - igəmək).

**اڭلىدى** اڭلىدى: «اڭ يەرمەق الادى ol yarmak ülədi = o, pul payladı». Başqası da belədir, **اڭلار - اڭلاماك** (ülər - üləmək).

**اڭلاپلاپىدى** اڭلاپلاپىدى: «اڭ بېپ الادى ol yip uladı = o, ipi bir-birinə bağladı».

**اڭلاپلاپىدى** اڭلاپلاپىدى: «اڭ يەغۇق الادى ol yağuk uladı = o, qohumlara, yaxın adamlara baş çəkdi», **اڭلار - اڭلاماك** (ular - ulamak).

**اڭلىدى** اڭلىدى: «بۇرى اليدى böri ulidi = qurd uladı». Gecə köpək qorxunc şəkildə ulayanda da belə deyilir. Bir adam şiddetli ağrı üzündən qurd ulaması kimi bağırsa yenə belə deyilir, **اڭير - اڭيماق** (ulır - ulimak). Bu atalar sözündə də işlənmişdir: «بىزىدا بۇرى اليسا افدا ات بېرى تېشۈر» yazida böri ulisa əwdə it bağırtartışur = çöldə qurd ulasa, evdə qurda acıyan köpəyin bağırtı sizler». Bu söz qohumların bir-birinə yardım etmələri üçün söylənir.

**اڭلىدى** اڭلىدى: «تون اليدى ton öldi = paltar islandı». Başqası da belədir, **كىنلىك ايماس، كىچىك لىك كىريماس** «ölür - ölimək». **كىنلىك** ked-hüklüg öliməs, küfəçlig küriməs = yapincılı adam islanmaz, qantargalı at özündən çıxmaz», (yapincısı, plaşı olan adam yağışdan islanmaz, paltar onu qoruyar, qantargalı at isə dəlilik etməz). Bu söz işə hazır olmaq üçün söylənir.

**انۇدى** انۇدى: «انۇدى نانك» anudi nənq = nəsnə hazırlandı». Bu, təsirsiz fe'ldir. Ərəbcə söyləmək lazımlı gəlsə, «انعد» deyilər. Ancaq bunun ərəbcəsi işlənmir, **انور - انوماق** (anur - anumak).

**انادى** انادى: «اڭ بۇ ايشىغ انادى ol bu işig unadı = o bu işə razi oldu», **سەن انادىك مۇ** sən unadıñq mu = sən qəbul etdinmi, sən bu işə razi oldunmu», **انار - اناماق** (unar - unamak).

**انادى** انادى: «اڭ قوين انادى ol koy enədi = o, qoyun enlədi», (tanınması üçün qoyunun qulağına əlamət vurdu), **انار - اناماك** (enər - enəmək).

**سبىدى** سبىدى: «ات قىرقى سبىدى at kudhruki sapidi=atın quyruğu sallandı». Başqası da belədir, **سبىر - سبىماق** (sapır - sapımk).

**سبىدى** سبىدى: «سبىدى نانك» subidi nənq = nəsnə uzandı, ucları incəldi», **سبىر - سبىماق** (subır - subımk).

**كېبىدى** كېبىدى: «تون كېبىدى ton kəbidi = paltar qurudu», (paltarın üst tərəfi qurudu, təpidi). Bir şeyin bəzi yerləri qurusa, yənə belə deyilir, **كېبىر - كېبىماك** (kəbir - kəbimək).

**كېبىدى** كېبىدى: «اڭ تون كېبىدى ol ton kübidi = o, paltara köbə qoydu, paltarı sıx tikişlə tikdi», **كېبىر - كېبىماك** (kəbir - kəbimək).

**تىتىدى** تىتىدى: «اش اغزا تىتىدى» aş ağızda tatidi = yemək ağızda dad verdi», (yeməyin ağızda dadı oldu), **تىتىر - تىتىماق** (tatır-tatımk). Bu hikmətlə söz də işlənmişdir: kişi əti tiriglə tatır = insan əti diri ikən dadlıdır», (insan əti onun sağlığında dadlı olur). Bu o deməkdir ki, insan sağlığında mal qazanır, o malla dadlı yeməklər əldə edir və onlardan zövq alır<sup>235</sup>.

<sup>235</sup> Salih Mütəllibov (TSD, III tom, bet 273) və Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər bu sözü «kapidi» kimi oxumuşlar (DLT-2005, s.342). Bundan sonrakı sözü Salih Mütəllibov «kübidi» şəklində yazmışdır. Çinlilər (DLT-Çin, III cild, s.252) və uyğurlar «kəpidi» kimi oxumuşlar (TTD, III tom, bet 351).

<sup>236</sup> Çinlilər (DLT-Çin, III cild, s.252) və uyğurlar bu sözü «köbidi» şəklində oxumuşlar (TTD, III tom, bet 352). Deyəsən, doğrusu elə budur. Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər bu sözü «küpidi» şəklində yazaraq misali belə çevirmişlər: «o, paltarı iki-qat edib arasına pambıq qoyaraq tikdi» (DLT-2005, s.335). «Köbəmək», əslində, «köbə qoymaq» sözü astarla üz arasıma əlavə parça qoyaraq tikməyi ifadə edir. Çitəmək cirilaraq ayrılmış hissələri sapla yenidən tikmək, təpçimək həmin şeyi iplə etmək, gözəmək isə yırtılmış, qismən iri deşik açılmış yun corabı təpçiməkdir. Bilgi üçün.

<sup>237</sup> Bəsim Atalay bu məsəli başqa cür yozur: «İnsan sağ ikən dadlıdır, ölkəkən hamı ondan qaçınır» (DLT, III, s. 257). Seçkin Ordi ilə Sərap Tuğba Yurtsevər də bu məsəli taxminən Matimud Kaşgari kimi mənalandırmışlar (DLT-2005, s.540). Bəsim Atalayın yozumu daha məntiqidir.

**سْجِيدَى** سُجِيدَى S ü ç i d i: «سُجِيدَى نَانِكَ» = nəsnə şirinləşdi və gözəlləşdi», سُجِير - سُجِيمَك (süç - suçmak).

**سْجِيدَى** سُجِيدَى S u ç i d i: «ات سُجِيدَى» = at sıçradı». Başqası da belədir, سُجِير - سُجِيمَك (süç - suçmak).

**كُجَادِى** كُجَادِى K ü ç e d i: «اَلْ اِنِكَ تَفَارَنَ كُجَادِى» = o onun malına insafsızlıqla əl qoydu, zülm etdi», كُجَار - كُجَامَك (kükür - küçemek). Bu şeirdə də işlənmişdir:

اَذْكُرْ مَنْتَى كُجَاجِير  
ثُنْ كُنْ ثُرْبَ يَغْنِيُو  
كُرْدَى كُرْمَ تَفَرَقِن  
يُرْتَى قَلْبَ اَغْلِيُو

«Üdhik məni küçeyür,  
Tün-gün turup yıglayu.  
Kördi közüm tawrakin,  
Yurtı kalıp ağalyu».  
Eşq mənə zülm edir,  
Gecə-gündüz ağlayaraq,  
Gözüm onun davrandığını gördü,  
Yurdu boş qalaraq.

(Köçüb getmiş sevgilisindən söz açaraq deyir: eşq mənə zülm edir, gecə-gündüz durub ağlayıram, yurdunu boş qoyub uzaqlaşdığını öz gözlərimlə gördüm)<sup>238</sup>.

**كُجَادِى** كُجَادِى K ü ç e d i: «اَلْ اَغْلَاثَى اَلْ اَغْلَاثَى كُجَادِى» = oğlana fənalıq, zülm etdi». Cariyəyə zülm etsə də belə deyilir.

<sup>238</sup> Uyğurlar bunu «nəsnə şirinləşdi və dadlandı» kimi çevirmişlər (TTD, III tom, 354).

<sup>239</sup> Bu şeir yazma və basma nüsxələrdə növbəti maddədə gəlir, lakin Bəsim Atalay onu bu maddənin içində vermişdir, biz də onun kimi etdik. Şeirin tərcüməsində Salih Mütəllibovun yozumunu daha filoloji, daha ağlabatan hesab etdik və ona yaxın çevirdik.

**كَجِيدِى** كَجِيدِى K i ç i d i: «اَتْ كَجِيدِى» = etim kiçidi=etim gicişdi, qaşındı». Heyvanlar barədə də belə deyilir, كَجِير - كَجِيمَك (kiçir - kiçimək).

**بَدُودِى** بَدُودِى B e d ü d i: «اَغْلَانَ بَدُودِى» = oğlan bedüdi=uşaq böyüdü». Kiçik olub sonra böyüyən hər şey üçün belə deyilir, بَدُور - بَدُومَك (bedür - bedümək).

**بَنِيدِى** بَنِيدِى B ü d h i d i: «قَيْزَ بَنِيدِى» = kız büdhidi = cariyə rəqs etdi, oynadı». Başqası da belədir, بَنِير - بَنِيمَك (büdhir - büdhimək). Bu atalar sözündə də işlənmişdir: فَرْتَغا بَنِيك بِلْمَاس بِيرَم تَار تَير «kurtğa büdhik bilməs, yerim tar ter=qarı oyun bilməz, yerim dardır deyər». Bu söz bir şeyi ən yaxşı şəkildə bacardığını iddia edən, ancaq məqamı çatanda edə bilməyən və müxtəlif uydurularla işin içində çıxmağa çalışan adam haqqında söylənir.

**أَذِيدِى** أَذِيدِى U d h i d i: «اَرْ اَرْ اَذِيدِى» = adam uyudu». Başqası da belədir, أَذِير - أَذِيمَك (udhir - udhimək).

**بَدُودِى** بَدُودِى B o d h u d i: «اَلْ تَوْنَغَ بَدُودِى» = o, paltarını boyadı». Başqası da belədir.

**بَدُودِى** بَدُودِى B o d h u d i: «اَلْ اَفَنَ اَرْدَى كَيْكَنَى يَغْاجَقَا بَدُودِى» = ol okın urdı, keyikni yıgaçka bodhudı = o, oxunu atdı, ovu vurub ağaca yapışdırıcı, بَدُور رِماق - بَدُور (bodhur - bodhumak)<sup>240</sup>.

**قَذُودِى** قَذُودِى K a d h u d i: «اَلْ تَوْنَغَ قَذُودِى» = o, paltarını seyrəkcə tikdi», قَذُور - قَذُومَق (kadbur - kadhumək).

**يَنِيدِى** يَنِيدِى Y i d h i d i: «يَدِهِدِى نَانِكَ» = nəsnə qoxdu, xarab oldu». Bu, dəyərsiz bir sözdür, يَدِهِدِى يَدِهِدِى (yidhir - yidhimək)<sup>241</sup>.

<sup>240</sup> Bu sözün məsdəri yazma və basma nüsxələrdə yanlış olaraq bodhurmak» şəklində verilmişdir, əslində بَدُور مِاق «bodhumak» şəklində olmalıdır.

<sup>241</sup> Bu sözün müzare və məsdərini biz qoymuşuk.

تَرَادِي تَرَادِي «قَيْز سَجْن تَرَادِي» kız saçın taradı = qız saçını daradı». تَرَادِي تَرَادِي «اَنِك سُونْسَن تَرَادِي» anıq süsin taradı=onun qosunu dağıldı». Əslə «تَرَدِي tardı»dır, bir şeyi ayırdı mənasındadır. تَرَادِي تَرَادِي tarar=taramak)<sup>242</sup>.

[Qayda]:

Görürsənmi, ikisinin müzare şəkli eynidir. «Ayırdı» mənasında «تَرَادِي tardı» deyirsən, müzaresi «تَرَادِي tarar» olur. «تَرَادِي tardı» deyirsən, müzaresi yenə «تَرَادِي tarar» olur. Ancaq bu tərtib bütün fe'llerdə ümumi deyildir. İki hərfli və üç hərfli fe'llerdə müzare eynidir, lakin keçmiş zaman fərqlidir. Məsələn: اَرْ اَرْت اَشْدِي «ar art aşdı=adam dağ belini aşdı» və اَلْ اَشْ اَشْدِي «al aş aşadı=o, yemək yedi» cümlələrin-dəki «ashadı» aşadı» fe'llerinin müzaresi eyni qəlibdə—ashar» aşar» şəklindədir. اَلْ سُقْفَا قَنْدِي «al سُقْفَا قَنْدِي» ol suwka kandı = o, suya qandı, doyunca su içdi» cümləsindəki kandı» fe'linin müzaresi «قَنْار kanar», məsdəri «قَنْمَاق kanmak»dır. Eynən bunun kimi اَلْ اَتَنْ قَنْدِي «al atın kanadı=o. atından qan aldı» cümləsindəki «قَنْدِي kanadı» fe'linin müzaresi yenə «قَنْار kanar» şəklindədir, məsdəri isə «قَنْمَاق kanamak»dır<sup>243</sup>. «قَنْمَاق kanamak» və «قَنْمَاق kanamak» söz-ləri müzaredə birləşsələr də, keçmiş zamanda və məsdərdə ayrırlar.

<sup>242</sup> Müzare və məsdəri biz qoymuşdur.

<sup>243</sup> Bu söz basma və yazma nüsxələrdə «قَنْمَاق kanamak» əvəzinə səhvən «قَنْمَامَاك kanamamak» şəklində verilmişdir.

تَرُوْدِي T ar u d i: «اَفْ تَرُوْدِي əw tarudi = ev daraldı». Köks, sinə və ya başqa şeylər daralanda da belə deyilir.

تَرُوْدِي T ar u d i: «اَرْ بُشْدِي تَرُوْدِي ər buşdi tarudi=adam usandı, bezdi, cana doydu», تَرُور-تَرُومَاق (tarur – tarumak).

تَرُوْدِي T ö r ü d i: «يَلْنِقْ تَرُوْدِي yalnquk töküdi = insan yaradıldı». Bu fe'l təsirsizdir, تَرُور-تَرُومَاق (törür – törümək).

تَرِيدِي T ar i d i: «اَلْ تَرِغْ تَرِيدِي ol tarıq taridi = o, əkin əkdi». Başqası da belədir, تَرِير-تَرِيمَاق (tarır – tarımak).

تَرِيدِي T ir e d i: «اَلْ قَبْغَ تَرِيدِي ol kapuğ tirədi = o, qapiya dirək vurdu». Hər hansı bir şeyə dirək vurulsa, yenə belə deyilir, (تَرَار- تَرِامَاق tirər – tirəmək).

سَرِيدِي S ir i d i: «اَتْ سَرِيدِي it sıridı = köpək pislədi, siyidi».

سَرِيدِي S ir i d i: «اَلْ كَفْرْ سَرِيدِي ol kidhiz sıridı = o, keçəni six tikişlə sıridı», (Türkmənlərin çadır örtüləri və köç zamanı işlətdik-ləri bürgüləri [əşyalarını bükdükleri, örtü; məf-rəş] kimi keçəni six tikişlə sıridı), سَرِير- سَرِيمَاق (sirir – sırimək).

سَرَوْدِي S ar u d i: «اَلْ سُولْقَ سَرَوْدِي ol suluk sarudi = o, sarıq, çalma-sarıdı». Bir şey başqa bir şeyin üzərinə sarmando da belə deyilir, سَرَوْمَاق sarumak)<sup>244</sup>.

قَرِيدِي K ar i d i: «اَرْ قَرِيدِي ər karidi = adam qocaldi». Başqası da belədir, قَرِير- قَرِيمَاق (karır – karımkək). Bu məsəldə də işlənmişdir: اَرْسَلَنْ قَرِيسَا سِجْفَانْ اَتَنْ كَذَا زُورْ «arslan قَرِيسَا سِجْفَانْ atın كَذَا زُور» «aslan karışa sıçan ötin ködhəzür=aslan qocalsa, sıçan tutmaq üçün onun yuvasının ağzında gözləyər». Bu söz böyük işlərə gücü yetmə-yən yaşlı adamı kiçik işlərə razi salmaq üçün söylənir.

<sup>244</sup> Bu fe'lin müzaresi mətnində göstəriləməmişdir.

**فَرِيدى** **K u r i d i:** «**فُرِيدى ئُون** kuridi ton = paltar qurudu». Başqası da belədir, **فَرِير- فَرِيماق** (**kurır - kurımk**).

**فَرِيدى** **K o r i d i:** «**أَنْغَ فَرِيدى** otığ koridi = otu qorudu». Başqası da belədir, **فَرِير- فَرِيماق** (**korır - korımk**).

**كُرَادى** **K ü r e d i:** «**قُلْ كُرَادى** kul kürədi = qul qaçdı». Başqası da belədir, **كُرَار- كُرَاماك** (**kürər - kürəmk**).

**كُرَيدى** **K ü r i d i:** «**اَتْ كُرَيدى** at küridi = at ön ayaqları ilə yeri eşdi».

**كُرَير-** **K ü r i d i:** «**اَلْ قَارِغَ كُرَيدى** ol kariğ küridi = o, qarı kürədi», (**كُرَار- كُرَاماك** (**kürir - kürimək**)).

**بَزَادى** **B e z e d i:** «**اَلْ اَفْنَ بَزَادى** ol əwin bəzədi = o, evini bəzədi, naxışladı», **بَزار- بَزَاماَك** (**bəzər - bəzəmk**).

**ثَزادى** **T u z a d i:** «**اَلْ اَتْ ثَزادى** ol et tuzadı = o, et duzladı». Bu söz «tuzladı» yerində işlənir, (**ثَزار- ثَاماَك**) (tuzar - tuzamak)<sup>245</sup>.

**فَرِيدى** **K a z i d i:** «**اَلْ بَيْرَكْ فَرِيدى** ol yerig kazıdı = o, yeri qazdı və eşdi». Yara və yaraya bənzər şeyləri deşmək üçün də belə deyilir, **فَزِير- فَزِيماق** (**kazır - kazımk**).

**فَرِيدى** **K u r i d i:** «**اَنْكَ بَغْزِي اشقا فَرِيدى** anmq boğzı aşka kuridi=onun boğazı yeməq'e qurudu», (boğazından yemək getmədi). İşlənən şəkli budur. Doğru olanı isə nöqtəsiz ır hərfi ilə olanıdır<sup>246</sup>. Bu, qaydadan xaricdir. «**سُوت امْزَدِى** süt əmüzdi» cümlesiindəki «**امْزَدِى əمْزَدِى**» sözü kimi, «süd əmizdirdi» deməkdir, **فَرِير- فَرِيماق** (**kurır - kurımk**).

**فَزُودى** **K i z u d i:** «**تَفَارَ فَزُودِى** tawar kızudi = mal bahalandı, malm qıyməti yüksəldi», **قَزُور- فَزُوماَك** (**kızur - kızumak**).

<sup>245</sup> Məsdərini və müzaresini biz qoymuşdur.

<sup>246</sup> Buradan belə çıxır ki, mətnində «**فَرِيدى** kuridi» şəklində verilmiş olan söz nöqtəli ır ilə, yəni ır ilə «**فَرِيدى** kuridi», müzare və məsdəri isə «**kuzır - kuzımk**» şəklində olmalı imiş. Öks halda, bu izahatın nə manası var? Ehtimal ki, sözün «kuridi» kimi yazılışı katib xətasıdır. Yenə eyni məntiqə görə, «əmüzdü» əvəzinə «əmürdi» olmalıdır.

**فَزَادى** **K i z a d i:** «**اَلْ قِيزْغَ فَزَادِى** ol kızığ kızadı = o, qızın qızlığını pozdu», (**قَزَار- قَزَاماَك** (**kızar - kızamak**)).

**كُزَادى** **K ö z e d i:** «**اَلْ اَتْ كُزَادِى** ol ot közədi = o, odu maşa ilə və ya başqa şeylə çevirdi, qarışdırıldı», (**كَزَار- كَزَاماَك** (**közər - közəmk**)).

**كُزَادى** **K ö z e d i:** «**اَلْ اَرْمَنِي كُزَادِى** ol üzümni közədi = o, üzümü dənələdi, salxımdan dənələri qopardı, yiğdi».

**كُزَادى** **K ü z e d i:** «**اَلْ بَيْلَاغْدَا كُزَادِى** ol yaylağda közədi = o, payızı yaylaqda keçirdi», (**كَزَار- كَزَاماَك** (**küzər - küzəmk**)).

**سَسِير-** **S a s i d i:** «**سَسِيدِي نَانِك** sasidi nənq = nəsnə sasidi, qoxdu», (**سَسِيدِي سَسِيماق** (**sasır - sasımak**)).

**كُسَادى** **K ö s e d i:** «**اَلْ اَنِي كُرمَاكِنْ كُسَادِى** ol aninq körməgin kösədi=o onu görmək istədi». Hər hansı bir şeyi görmək arzu ediləndə də belə deyilir, (**كَسَار- كَسَاماَك** (**kösər - kösəmk**)).

**بَشَادى** **B a ş a d i:** «**اَلْ يَغَاجِي بَشَادِى** ol yiğacığ başadı = o, ağacı kərtiklədi, ağaca bir çox kərtiklər vurdu». Ağaclar bir-birinə söykənmiş şəkildə yiğilsa, yenə belə deyilir, (**بَشَار- بَشَاماَك** (**başar - başamak**)).

**بَشَوْدَى** **B o ş u d i:** «**اَنِنْقَ اوْزِي بَشَوْدَى** aninq özi boşudu = onun içi boşaldı», (ishal oldu).

**بَشَوْدَى** **B o ş u d i:** «**تَكُونْ بَشَوْدَى** tüğün boşudu = düyün boşaldı, açıldı».

**بَشَوْدَى** **B o ş u d i:** «**اَتْ بَشَوْدَى** at boşudu = atın bağı boşaldı, sərbəst oldu».

**بَشَوْدَى** **B o ş u d i:** «**خَانِ يَلَوْجَ بَشَوْدَى** xan yalavaçıq boşudu = xaqan ölkəsinə dönmək üçün elçiyyə icazə verdi».

**بَشَوْدَى** **B o ş u d i:** «**اَرْ اَرَاغْتَنْ بَشَوْدَى** ar urağutın boşudu=adam arvadını boşadı». Arğuca. Bu fe'l həm təsirlili, həm təsir olur, (**بَشَور-** **بَشَوماَك** (**bosur - bosumak**)).

**تَشْوُدِي** T a ş u d i: «اَلْ اَفْكَارْمَاقْ تَشْوُدِي» ol afgə yarmak taşudu = o, evə pul daşıdı». Başqası da belədir, (taşur - taşumak).

**تَشَادِي** T ü ş e d i: «اَلْ تَوْشْ تَشَادِي» ol tüş tüşədi = o, röya, yuxu gördü». Yuxuda ehtilam olsa, yenə belə deyilir, (tüşar - tüşamak) (tüşər - tüşəmək).

**تَشَادِي** T ö ş e d i: «شَاكْ تَشَادِي» töşək töşədi = döşək döşədi». Başqası da belədir, (tüşar - tüşamak)<sup>247</sup>.

**تَشَادِي** T i ş e d i: «تَكْرِمَانْ تَشَادِي» təgirmən tişədi = dəyirman dışədi», (dəyirman daşını dışədi, itiləndi). Bu cümlədə müzəf atılmış, onun yerinə müzəfun-əleyh keçmişdir, çünkü «تَكْرِمَانْ təgirmən» sözü bütövlükdə dəyirmana verilən addır, halbuki onun yalnız daşı dışənir.

**تَشَادِي** T i ş e d i: «اَلْ اَرْغَاقْ تَشَادِي» ol orğak tişədi = o, orağı itilədi, bülövlədi», (tişər - tişəmək).

**جَشَادِي** Ç i ş e d i: «اَغْلَانْ جَشَادِي» oğlan çişədi = oğlan çış etdi». Bu söz ancaq uşaqlarla bağlı işlənir, (jashar - jashmak)<sup>248</sup>.

**سَشَوْدِي** S e ş ü d i: «تُكْونْ سَشَوْدِي» tügün səşədi = düyun az qala açıldı», (səşür - səşümək).

**قَشِيدِي** K a ş i d i: «اَلْ مَنْ قَشِيدِي» ol məni kaşdı = o məni qaşdı, bədənim qaşdı», (kaşir - kaşımak). Bu atalar sözündə də işlənmişdir: «اَلْدَجْى سَجْعَانْ مُوشْ تَشَقْقَنْ قَشِيدِي» oldəçi sıçğan müş taşakın kaşır=ölümü gələn sıçan pişiyin xayasmı qaşışyar», (sıçanın ölümü yaxınlaşanda pişiyin xayasmı qaşışyar). Bu söz təhlükəli bir işlə maraqlanan adam haqqında söylənir.

**كَشِيدِي** K ö ş i d i: «تَامْ كَوْنُكْ كَشِيدِي» tam künög köşidi = divar günün qabığını kəsdi». Hər hansı bir şey işığı qapasa, yenə belə deyilir, (kəşir - kəsimək).

**كَشَادِي** K i ş e d i: «اَلْ اَتَغْ كَشَادِي» ol atığ kişədi = o, atı cidarladı».

**كَشَادِي** K i ş e d i: «اَرْقَوْلَنْ كَشَادِي» ər kulın kişədi = adam qulunu bağladı», (kışar - kışamək).

**سُغِيدِي** S o ğ i d i: «سُوقْ سُغِيدِي» suw soğidi = su soyudu». Başqası da belədir, (sogir - soyimək).

**ثَقِيدِي** T o k i d i: «اَلْ قَبْعْ ثَقِيدِي» ol kapuğ tokıdı=o, qapını çaldı, qapiya vurdu».

**ثَقِيدِي** T o k i d i: «اَلْ قَوْلَنْ ثَقِيدِي» ol kuhn tokıdı = o, qulunu döyüdü». Oğuzca. Digər türklər «اَرْدَى ثَقِيدِي» urdu tokıdı» deyərək iki sözü birlikdə işlədirlər.

**ثَقِيدِي** T o k i d i: «تَمَرْجِى قَلْجْ ثَقِيدِي» təmürçi kılıç tokıdı = dəmirçi qılinc döyüdü», (dəmirçi qılinc, bıçaq və buna bənzər şeylər düzəldi).

**ثَقِيدِي** T o k i d i: «اَرْ بُوزْ ثَقِيدِي» ər böz tokıdı=adam bez toxudu». Başqası da belədir.

**سُفْ ثَقِيدِي** T o k i d i: «اَنْيَ سُفْ ثَقِيدِي» anı suw tokıdı = onu su alıb götürdü və batırıldı».

**ثَقِيدِي** T o k i d i: «اَرْنَى بِيلْ ثَقِيدِي» ərnı yel tokıdı = adamı yel çarpdı, yel toxundu, cin çarpdı», (təqir - təqiməc).

**سَقِيدِي** S a k i d i: «اَلْ مَنْكْ كَوْزُمَا سَقِيدِي» ol maninq közümə sakıdı = o mənim gözümö xoyal kimi göründü», «سَاقِغ سَقِيدِي» sakıq sakıdı =sərab su sanıldı, ilğım göründü», (səqir - sakımkimək).

**سَقِيدِي** S u k i d i: «اَلْ اَنْيَ سَقِيدِي» ol anı sukıdı = o onu barmağı ilə qidıqladı», (səqir - səqimək).

<sup>247</sup> Müzare və məsdərini biz qoymuşq.

<sup>248</sup> Müzare və məsdərini biz qoymuşq.

Sıka dı: ol anıq başın sıkadı=o onun başını sıgalladı», (yazığı gelerek başını sıgalladı, saçını oxşadı). Hər hansı bir şeyin üzərində əl gəzdirilərək yoxlansa, yenə belə deyilir, (سقار - سقامق) **قىدى**

Kakı dı: ol andın kakadı=o ona qəzəbləndi, tutduğu işə görə hirsəndi», (ققير - ققيماق) **ققىور** «kakır – kakımkən). Arğu dilində «ققىور kakıyur» şəklindədir. Çünkü onlar zəmməni tələb edəcək bir şey olmadığı halda bu bölmənin müzare fe'lərini zəmməli edirlər. Onların dilində dolaşıqhəq var.

Beküdə: **بکودى** «ثکون بکودى»: tügün bəküdi = dügün bərkidi». Bir iş bərkisə, möhkəmlənsə, yenə belə deyilir, (بکۇر - بکۇماك) **بکۈر - بکۈمەك**.

Tükədə: iş tükədi = iş tükəndi, bitdi».

Tükədə: **تۈكەدە** bu aş kamuğka tükədi = bu yemək hamiya yetdi». Bu [iki] söz iki bir-birinə zidd mənadadır, (تۈكۈر - تۈكەمەك)

Bələdə: **بلا** **بلا** «قوى بلادى»: koy bələdi = qoyun mələdi», (بلا - بلا ماك) **بلا - بلا مەك** (belər - bələmək).

Bula dı: **بلا** «فرى بلادى»: kuzi buladı = quzu bişirdi». Başqası da belədir, (بلا - بلا ماك) **بلا - بلا مەك**)<sup>250</sup>.

Bılədə: **بلا** «أبجاڭ بلادى»: bıçək bilədi = bıçaq itilədi, bıçağı bülövə sürtdü».

Bılədə: **بلا** «ألىش بلادى»: ol tış bilədi = o, diş itilədi; o, diş qıcıdı», (بلا - بلا ماك) **بلا - بلا مەك** (bilər - biləmək).

Bılədə: **بلا** «ألىنچىن بلادى»: ol kənçin belədi = o, uşağını bələdi, besiyə qoydu».

<sup>249</sup> Sözün müzare və məsdərini biz qoymuşdur.

<sup>250</sup> Dilimizdə bişirmək mənasında ancaq «dovğa bulamaq» ifadəsi var.

Beləd i: ol anı kanığə<sup>251</sup> belədi = o ona qanma bələdi», (بلار - بلاماك) **belər - beləmək**.

Tüləd i: at tülədi = at tüketün tökdü». At qış tüketün tökdü, yeni tük çıxardı deməkdir. Başqası da belədir, bu, qış tüketün tökülməsi, yenisinin çıxmazı deməkdir, (تلار - تلاماك) **tülər - tüləmək**). Əsli vavla «توڭى تۈلەدى»dir, sonra vav düşmüştür.

Töləd i: **قۇي** **تلادى** koy tölədi = qoyun döllədi, quzuladı». Oğuzca. (تلار - تلاماك) **tölər - töləmək**).

Tıləd i: ol anı tilədi = o onu dilədi, arzuladı». Tıləd i: **تىلادى** tənqri andağ tilədi = tanrı belə istədi, belə lazımlı bildi», (تلار - تلاماك) **tilər - tiləmək**).

Jıladı: **چىلەدە** tonuğ cilədi=paltarı nəm elədi». Əsli **چىلادى** cilədi»dir, (ى i atılmışdır, چىلەر - چىلەمەk).

Süləd i: **سۈلەدە** بى يېقا سۈلەدى: bəy yağıka sülədi=bəy yağıya qarşı qosun gəndərdi, savaşdı». Əsli «سوڭى سۈلەدى»dir, (و vav atılmışdır, سۈلەر - سۈلەمەk). Bu beytdə də işlənir:

يېقىڭ تىبا تىرۇ بېق بُكىتى بىلا  
أغىز قلى كىسا سىكا قىرشۇ سلا

«Yağıñq taba titrü bakıp bügdənq bilə,  
Oğrap kahı kəlsə sanqa karşı sülə».  
Düşmən tərəfə düz bax, xəncərini itilə,  
Nə vaxt üstünə cumsa, ona qarşı qosun çıxart.  
(Düşməni gözdən qoyma, xəncərini daimi iti saxla, elə ki, sənə qarşı hücumu keçdi, sən də ona qarşı qosun çıxart).

<sup>251</sup> Bu variant çox nadir hallarda rastlanır. Uygurlar «kaninqa» (TTD, III tom, bet 369), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «ol anı kanığa belədi=o ona qanını bulaşdırıldı» kimi vermişlər (DLT-2005, s. 181). Hər ikisi yanlışdır, «kanigə»də g yoxdur.

**قَلْيَاق** **كَلِيدَى**: at kalidi=at sıçradı», **كَلِيدَى** **كَالِيدَى** «at kalidi=at sıçradı», **كَلِيدَى** **كُلِيدَى**: «اَلْكَلِيدَى» = ölüngü külüdi = ölümü gömdü». Başqası da belədir, **كَلِيرَ - كَلِيمَاك** (**كَلِيرَ** – külir – külimək).

**قَمَادَى** **كَامَادَى**: **كَوْزَ قَمَادَى** = göz qamaşdı, günəş işığından göz qamaşdı», **قَمَارَ - قَمَامَاق** (**قَمَارَ** – kamar – kamamak).

**قَمَادَى** **كَامَادَى**: **أَنِكَ تِيشِى قَمَادَى** = onun dişi qamaşdı», (turş bir şey yeməkdən onun dişi qamaşdı). Bu atalar sözündə də işlənmişdir: «**أَنَّاسِي أَجْعَ عَمَلاً يَبِسَا أَغْلِى**» atası-anası açıq almila yesə, oğlu-kızı tisi kammar=ata-anası turş alma yesə, oğlunun-qızının dişi qamar». Bu söz ata-ananın etdiyi cinayət üçün uşaqlarının tutulduğu, sorğuya çəkildiyi zaman söylənir.

**فَمِدَى** **كَوْمِىدَى**: **أَرْ أَفْكَا فَمِدَى** = adam öz evinə həsrət duydu». Bir adam hər hansı bir şey üçün darıxa, ona qarşı ürəyində həsrət və şövq duysa, yenə belə deyilir, **فَمِيرَ - فَمِيماق** (**فَمِيرَ** – komır – komımkən).

**تَوْدَى** **Tَانُودَى**: **أَلْ مَنْكَا سُوْزَ تَوْدَى** = o mənə bir söz söylədi, tapşırıq, əmr verdi». Hər hansı bir şeyi tövsiyə etsə, yenə belə deyilir, **تَنُورَ - تَنُومَاق** (**تَنُورَ** – tanur – tanumak).

**شَادِى** **Tَونَادَى**: **أَلْ مَنْدَهْ تُونَادِى** = o mənim yanımda gecələdi», **شَارَ - شَامَاك** (**شَارَ** – tünər – tünəmək).

**سَنَادِى** **Sَانَادَى**: **أَلْ آنِي سَنَادِى** = o onu sınadı», **سَنَارَ - سَنَامَاق** (**سَنَارَ** – sınar – sınamak).

**قَنَادِى** **Kَانَادَى**: **أَلْ اتِنْ قَنَادِى** = o, atından qan aldı», **قَنَارَ - قَنَامَاق** (**قَنَارَ** – kanar - kanamak).

**قَنَادِى** **Kَانَادَى**: **بَكْ آنِي قَنَادِى** = bəy ona işkəncə verdi».

**قَنَادِى** **Kَانَادَى**: **تَنَقْرِى آنِي قَنَادِى** = tanrı onu cəzalandırdı».

**قَنَادِى** **Kَانَادَى**: **أَلْ بِجاْنَنْ قَنَادِى** = o, bıçağına qın saldı, qın düzəldti», **قَنَارَ - قَنَامَاق** (**قَنَارَ** – kınar – kınamak).

**قَنَادِى** **Kَانَادَى**: **بُرُونْ قَنَادِى** = burun qanadı». Bir adamın bədəninin hər hansı bir yeri qanasa, yenə belə deyilir. Əslə **قَنَادِى** **قَنَادِى** (**قَنَادِى** kanadı)dır, əlf düşmüşdür. **كَانِيدَى** (**كَانِيدَى** kanımkən) <sup>252</sup>.

**مَنَادِى** **Mَعُنَادَى**: **أَلْ توْنَغْ مَنَادِى** = o, paltarının əyri-lyini düzəltmək üçün uclarından kəsdi», **مَنَارَ - مَنَامَاك** (**مَنَارَ** – manar) (**مَنَامَاك** – manamak).

**سَنَادِى** **Sَانَادَى**: **أَلْ قَوْنِ سَنَادِى** = o, qoyunuń saydı, sanadı». Əslə **سَنَادِى** (**سَنَادِى** sanadı)dır, birinci əlf düşmüşdür, **سَنَارَ - سَنَامَاق** (**سَنَارَ** – sanar – sanamak).

## BUNUN BAŞQA BİR NÖVÜ

**بَيُوْدَى** **Bَاعُودَى**: **أَرْ بَيُوْدَى** = adam varlandı». Başqası da belədir, **بَيُورُ - بَيُومَاق** (**بَيُورُ** – bayur – bayumak).

**ثَيَادِى** **Tَايَادَى**: **أَلْ آنِي ثَيَادِى** = o ona dayaq qoydu, dayaq vurdu, hətta üstünə çıxdı», **تَيَارَ - تَيَامَاق** (**تَيَارَ** – tayar – tayamak).

Üç hərflilər bölməsi bitdi.

<sup>252</sup> Matndə «Əslə **قَانِيدَى** kanadı»dır» deyə yazılmış, müzare və məsdar **قَنَادِى** (**قَنَادِى** kanımkən) şəklində verilmişdir. Əslində «kanadı-kanar-kanamak» şəklində olmalıdır.

## DÖRD HƏRFLİLƏR BÖLMƏSİ

ORTASI SÜKUNLU, HƏR NÖV HƏRƏKƏ  
İLƏ HƏRƏKƏLİ FÜLƏDİ FƏ'LƏLDİ BABI<sup>253</sup>

B u r b a d i: «اَرِىشْ بُرْبَادِي» burbadı=adam işə səhlənkar ya-naşdı, üstünə düşmədi», بُرْبَار - بُرْبَامَاق (burbar-burbamak).

T ö r p i d i<sup>254</sup>: «اَرِيغَاجْ تُرْبَيْدِي» törpidi=adam ağac rəndə-lədi». Başqası da belədir, تُرْبَير - تُرْبَيْمَاك (törpir - törpimək).

S i g t a d i: «أَغْلَانْ سِقْتَادِي» oğlan sıgtadı = uşaq ağladı». Başqası da belədir, سِقْتَار - سِقْتَامَاق (sıqtar - sıqtamak). Bu fe'l خ x ilə də söylənir. Ərəbcə də belədir: غَمَارُ النَّاسِ وَخَمَارُهُمْ وَعَذَارُوَخَنَّار: kimi. Bu ancaq fe'llerdə mümkündür, isimlərdə mümkün deyil. Ağlamaq üçün ئ گ yerinə خ x ilə سِخْتَ سِخْتَ demək doğru olmaz.

T ü r c i d i: «اَرِىشْ تُرْجِيْدِي» türçidi = adam işə başladı», تُرْجِير - تُرْجِيْمَاك (türcir - türçimək).

<sup>253</sup> Başlıqla bağlı Bəsim Atalayın belə bir qeydi var: «Bu başlıq bu cür anlaşılmalıdır: ortası sükunlu olduğu halda, baş tərəfi hər növ hərəkə ilə hərəkələnə bilən bölmə. Bölmədə vəzn olaraq verilən fə'ləldi babma baxılsa, bu baba daxil olan sözlərin «burbandı», «sıgtındı» şəklində olması lazımdır, lakin Mahmud Kaşgari burada da ərəb dilinin qaydalarına tam riayət etmişdir. Çünkü ərəb dilində əlis, vav, ye hərfləri sükunlu hərf sayılır. Ancaq bu halda bölmədə verilən sözlər yuxarıdakı baba uyğun gələ bilər» (DLT, III, s. 275).

<sup>254</sup> Uyğurlar və onları təqlid edən çinlilər bu sözü «törpidi» şəklində oxumuşlar (TTD, III tom, bet, 375). «Törpidi» daha məqbuldur, çünkü rəndəyə «törpi» deyilir. Şəkin Ərdi ilə Sərap Tuğba Yurtsevər də haqli olaraq bu sözü «törpidi» kimi vermişlər (DLT-2005, s. 586).

الْثَوْثَغْ تَقْجِيدِي T ə w ç i d i: ol tonuğ təwçidi=o, paltarını təpçidi». Bu, bir şeyi seyrəkcə tikmək deməkdir, تَجْجِير - تَجْجِيْمَاك (təwçir-təwçimək).

ات تَنْجِيدِي T ı n ç i d i: et tincidi = et qoxdu», تَنْجِيدِي tincir=tincimək).

K a r ç a d i: يُمْشَاقْ نَانْ قَرْجَادِي yumşak nənq karçadı = yumşaq nəsnə qatilaşdı, sərtləşdi», فَرْجَار - فَرْجَامَاق (karçar-karçamak).

K i r ç a d i: الْأَقْ اَمَاجَقْ قَرْجَادِي ol ok amaçka kırçadı = o ox hədəfin yanma, kənarına toxundu və hədəfi sıyırib keçdi», كَرْجَار - كَرْجَامَاق (kırçar - kırçamak).

K a w ç i d i: اَرِى كَشِيكَا قَفْجِيدِي arı kışigə kawçıdı = arı adama hücum etdi», (arı sancmaq üçün adama hücum etdi). Bir adam başqasına qəzəblənsə və üstünə düşsə, yenə belə deyilir, قَفْجِير - قَفْجِيْمَاق (kawçır - kawçimək).

B a ğ d a d i: الْأَنْقَ اَذْفَنْ بَعْدَادِي ol anıq adhakin bağdadı = o onun ayağını sarmaya saldı, güləşdə sarmaladı», بَعْدَر - بَعْدَامَاق bağdar - bağdamak).

K u n d i d i: الْقِلْقَ قَنْدِيدِي ol kılıç kundıdı = o, parlatıcıla qılınca parıldatdı», قَنْدِير - قَنْدِيْمَاق (kundır - kundımkəm).

T ə p r ə d i: تَبَرَادِي تَبَرَادِي nənq=nəsnə tərpəndi, qımlıdan-dı, hərəkət etdi», تَبَرَار - تَبَرَامَاق (tabrər - tabrəmkəm).

T o p r a d i: اَتْ تَبَرَادِي ot topradı = ot qurudu», تَبَرَادِي تَبَرَادِي toprar - topromak).

T a p r i d i: شَفَقْ تَبَرَادِي təwi tapridı = dəvə sıçradı». Bu söz ancaq تَبَرَير - تَبَرَامَاق (tabrir - tabrimək).

S e d h r ə d i: كَشِي سَدْرَادِي kişi sedhrədi = camaat seyrəldi, seyreklişdi».

S e d h r ə d i: «تُون سَدْرَدِي» ton sedhrədi = paltar szüldü, yip-randi», سَدْرَادِي sedhrər – sedhrəmək).

B o ğ r a d i: «أَلْ يَعْجَجُ بُغْرَادِي» ol yiğaciğ boğradı = o, ağacın üstündə kərtik açdı». Başqası da belədir, boğrar – boğramak).

T i ğ r a d i: «أَرْ تِغْرَادِي» ar tiğrədi = adam sərt, mətin oldu, bəhadır oldu», تِغْرَادِي tiğrar – tiğramak).

T o ğ r a d i: «أَتْ تُغْرَادِي» at toğrədi = at doğradı, tutmac üçün at doğradı». Başqası da belədir, toğrar toğrəmək).

Y a w r a d i: «أَرْ يَفْرَادِي» ar yawradı=adam tiğrak, sərt, mətin və bəhadır oldu, oldu». Bu, «تَغْدَادِي» tiğdadi sözü kimidir. yawrar- yawramak). Bu şeirdə də işlənir:

قِشْ يَا يَغْرُو سَقْنَنُور  
إِرَاتْ مِنْنَ يَقْرِيُور  
إِكْلَرْ يِمَا سَقْرِيُور  
أَتْ يِنْ تَقَى بَكْرَشُور  
  
«Kış yayğaru söwlənür,  
Ər at mənin yawrayur,  
İglər yəmə sawriyur,  
Ət, yin takı bəkrişür»<sup>255</sup>.  
  
Qış yaza piçildadi:  
Ər və at mənimlə tiğrak olur,  
Xəstəliklər azalır, seyrəlir,  
Ət və bədən bərkisiyir.

<sup>255</sup> Bəsim Atalay bu bəndə iki yanlışlıq təşbit etmişdir. Birincisi, «söwlənür» əvəzinə «söwləyür» olmalıdır, çünki burada qayıdış və ya məchul fə'l deyil, III şəxsin təki nəzərdə tutulur, üstəlik, bu, qafiyənin tələbidir. İkincisi, «bəkrişür» yox, «bəkrəşür» olmalıdır (DLT, III, s. 279).

(Qişla yazın qarşılıqlı deyişməsini təsvir edir: qış yaza deyir ki, ərlə at mənim sayəmdə gümrahlaşır, xəstəliklər qışda azalır, insanım əti və bədəni qışda qüvvətlənir).

T u w r a d i: «أَشَاقْ نَانْكَ ثُقْرَادِي» usak nənq tuwradı = kiçik şey böyüdü», (quzunun böyüdüyü kimi). tuwrar-tuwramak). Bu söz تُثْرِيْجُو «tuwuz»<sup>256</sup> yinçü» ifadəsindəki «ثُثْرَ» tuwuzdan alınmışdır, «iri mirvari, böyük inci» deməkdir.

B u k r i d i: «أَتْ سُجِيدِي بُقْرِيُورِي» at bukrıdi = at sıçradı, şahə qalxdı». Bu söz tək işlənmir, سُجِيدِي suçıdi sözü ilə birlikdə işlənir, بُقْرَارِ-بُقْرَامَاقِ burkar – burkamak).

T i k r ə d i: «أَتْ اذَاقَ تِكْرَادِي» at adhakı tikrədi = atın ayağı, nal səsləri eks-səda verdi».

تِكْرَارِ (-) T i k r ə d i: «أَغْلَانْ تِكْرَادِي» uşaq böyüdü», تِكْرَامَاك tikrər – tikrəmək).

Ç i ğ r u d i: «يَبِرْ جَغْرُودِي» yer çığrudı = yer sərtləşdi», (üstündə çox gəzilməkdən və tapdanmaqdən sərtləşdi). Kövrək, yumşaq olub sonra sərtləşən hər şey üçün belə deyilir, جَغْرُورِ-جَغْرُومَاقِ çığrur – çığrumak).

Ç o k r a d i: «أَشْجَقْ جَقْرَادِي» aşiq çokradı=qazan qaynadı», (içindəki bulamac kimi qatı şey qaynadı). Qazanın içində sulu şey olsa və o qaynasa, belə deyilməz, جَقْرَارِ-جَقْرَامَاقِ çokrar-çokramak).

Ç o k r a d i: «مِنْكَرْ جَقْرَادِي» mınqar çokradı = bulaq qaynadı», (bu-laq qazanın qaynacı kimi qaynadı), جَقْرَارِ-جَقْرَامَاقِ çokrar-çokramak).

<sup>256</sup> Bəsim Atalay «tuwradı» fe'lindən yaranan bu sözün «tuwuz» deyil, «tuwur» şəklində olmasının vacibliyini bildirmiştir (DLT, III, s.279).

- Ç ı k r a d i: **تیش جقرادى** «tiş çikradı=dış qıcırdadı». Ç ı k r a d i: **جقرادى** «çikradı».
- Ç ı k r a d i: **قېغىچىرەدى** «kapuğ çikradı=qapı cirildadı». Bir adam düşmənçiliklə və ya buna bənzər hissə qışqırsa, yenə belə deyilir, (چقارار-چقراماڭ) çikrar=cıkramak).
- Ç i k r a d i: **اتماكتاتاش جكرادى** «ətməktə taş çikrədi = çörəkdə daş xırçıldadı», (çörəyin içindəki daş xırçıldadı), (چكارار-چقراماڭ) çikrər - cıkrmək).
- Ç ı l d a d i<sup>257</sup>: **أق كىش تا جلدادى** «ok kiştə çıldadı = ox oxdanda çar-çur elədi». Buna bənzər səslərə də belə deyilir, (جلدار-چلداماڭ) çıldar - çıldamak).
- S a w r a d i: **ايىش سفرادى** «iş sawradı = iş yavaşdı, üz-üstə qaldı». İşləyen adam işi buraxsa, yenə belə deyilir, (سقراڭ سقراڭماڭ) sawrar=sawramak).
- S a w r a d i: **سُكُل اىكىن سقراڭدى** «sökəl igdin sawradı = xəstə yaxşılaşdı, xəstəliyi sovdı».
- S ə k r i d i: **اىر سققا سكريدى** «ər suwka səkrədi = adam suya doğru qaçdı, götürüldü». Başqası da belədir, (سکریر-سکريماڭ) səkrir - səkrimək).
- S ə m r i d i: **قوى سمرىدى** «koy səmrədi=qoyun kökəldi, yağındı». Başqası da belədir, (سمرىر-سمرىماڭ) səmrir-səmrir-səmrəmək).
- S a n r i d i: **اىسىك سترىدى** «əsrük sanrıdı = sərxoş axmaqladı, ya-va-yava danışdı». Əsli sandrıdı=dır, (سەرىرىدە سەرىمىماڭ) sanrırmak - sanımak).
- T e n r i d i: **اىك بىشى شرىدى** «ol anı tərzədi = onun başı hərləndi». Bu, adami yuxu baslığı halda yatmadığı zaman

- baş verir. Bu üzdən insanın başında sanki qarışqa yeriyirmiş kimi bir şey eşidilir, (تىرىر-تىرىمەك) tənrir - tənrimək).
- K ö w r ə d i: **انىك كوجى كفرادى** «anıq küçi köwrədi = onun gücü azaldı». Hər hansı bir şeyin qüvvəsi azalsa, yenə belə deyilir, (كفرار-كفراماك) kəwrər - kəwrəmək)<sup>258</sup>.
- K ö k r ə d i: **ارسلان كىرادى** «arslan kökrədi = aslan nərə çəkdi».
- K ö k r ə d i: **بۇغرا كىرادى** «boğra kökrədi = ayğır kişnədi».
- K ö k r ə d i: **بىت كىرادى** «bulut kökrədi = bulud kükrədi». Savaşda igidlərin nərəsi buna bənzədir. Bu atalar sözündə də işlənmişdir: تگىمندا ئۇمش سەغان كۆك كىرىنكى فرقاس «təgirməndə toğmuş sıçgan kök kökrəginqə korkmas = dəyirmando anadan olan sıçan göy gurultusundan qorxma». Bu söz təhlükəli işlərdə bışmış adımı kiçik bir şeylə qorxutmaq istəyəndə söylənir, (كىرار-كىراماڭ) kökrər - kökrəmək).
- K ü l r ə d i: **تاش قىدغا كىرادى** «taş kuduğda külrədi = daş quyuda əks-səda verdi, gurultu çıxardı», (كلىار-كلىراماك) külər - külərəmək).
- T e p z ə d i: **اىل آنى تىزادى** «ol anı təpzədi = o ona həsəd apardı», (تىزار-تىزاماك) təpzər - təpzəmək).
- S i g z a d i: **اىل تىش سىغزادى** «ol tiş siğzadı = o, çöplə dişini qurdadı».
- S i g z a d i: **اىل اتىك يىسەن سىغزادى** «ol etik yisin siğzadı = o, məst, ayaqqabı kimi şeylərin arasına parça qoyub tikdi». İki şeyin arasına bir şey sıxışdırılıb qoyulsa, yenə belə deyilir, (سەغزار-سەغراماڭ) siğzar - siğzamak).

<sup>257</sup> Bəsim Atalay bu sözün «çılradı» şəklində, müzare və məsdərinin isə «çılrar - çılramak» şəklində olacağını yazmışdır (DLT, III, s. 281).

<sup>258</sup> Yazma və basma nüsxələrdə «köwrədi» şəklində verilən bu söz əslində «kəwrədi» olmalıdır.

K u p z a d i : «ل فیز فیزادی» ol kubuz kupzadı = o, qopuz çaldı», فیزادی kupzar – kupzamak).

Təpsəd i: ol anı təpsədi = o ona həsəd apardı», Təpsər- təpsəmək). Bu söz j z ilə də təlffüz olunur.

Bütsədi «باش بُتسادي» baş bütståndır. Bütståndı = yara yaxşılaşmağa üz qoydu». Bütståndı - بُتسار - بُتساماك (bütsər - bütsemek).

B u x s a d i: «ل آنگر بُخسادى ol anqar buxsadı = o onun əmrini saya salmadı, işi zorla gördü», buxsar - بُخسار- بُخساماق (buxsamak).

Çapsadı: ol سُفْدَا جَبْسَادِي «ال سُفْدَا جَبْسَادِي» capsar – capsamak (جَسَار - جَسَامَك), capsadı = o, suda üzmek istədi».

S a t s a d i: «أَلْ أَتِينَ سَتْسَادِي» ol atın satsadı = o, atını satmaq istədi». Basqası da belədir, (سَتْسَار - سَتْسَامَق) satsar-satsamak).

S ü r s e d i: ol atın sürsədi = o, atını sürmək iştədi». Başqası da belədir, (sürsər – sürsəmək).

S u w s a d i: «ار سُقْسادى» ar suwsadı = adam susadı». Başqası da belədir. Bunun əslidə istəməyə və diləməyə gedib çıxır, suwsar – سُقْسَار - سُقْسَامَاق (suwsamak).

Kapsadı: «اىك تىكرا كىشى قىسىادى» anıñq təgrə kişi kapsadı = onun etrafına camaat toplandı», (قىسىار - قىسىاماق) kapsar- kapsamak).

Kapsadı ol anıq tawarın kapsadı = o  
قىسىدى ئەل تقارن قىسىدى».  
onun malını qapmaq istədi».

K o p s a d i: «أَلْيَقَارُوْ فَبِسَادِي» ol yokarı kopsadı=o, yuxarı çıxmaq istədi», **فَبِسَار**-**فَبِسَامَاق**(kopsar – kopsamak).

K ö r s e d i m: «مَنْ أَنِي كُرْسَادِيمْ mən anı körsədim = mən onu gör-  
mək istədim». Əsli «كُرسادِيمْ körügsədim»dir. Zəlakə<sup>259</sup>  
hərflərinde qayda belədir: tərkibində bu hərflərdən biri  
olan fe'lədə arzu şəkli yaratmaq istədikdə həmin fe'lin kö-  
küne س ک - g, s, ə [-gsə şəkilçisi] əlavə edilir, ( كُرسارمن -  
كُرساماك körsərmən- körsəmək).

مۇن سىكا كلىكسادىم «mən sanqa kəligsədim = mən sənə (sənin yanına) gəlmək istədim». «كلىكسادىم» kəlsədim»<sup>260</sup> دə devilir, كلىسارمەن - كلىساماك (kəlsərmən – kəlsəmək).

K a k s i d i: ات ققسیدی «at kaksıdı = at qaxac oldu, az qala qaxac oldu». ققسیر-قسیماق (kaksır - kaksımak).

T ü w ş ə d i: «اپک تىرى تۇشىدى» anıñq təri tüwşədi = işləməkdən onun təri dənə-dənə oldu, muncuq kimi oldu», (- تۇشىشار - تۇشاماك tüwşər – tüwşəmək).

Təwşədə Təwşədə «ب قمغ تفشدی» yip kamuğ təwşədi = ip büsbütün qarışdı», (ip dolaşdı, ucu tapılmayacaq şəkildə bir-birinə qarışdı), (Təfşər - تفسار - تفشار - تفسامک), təwşər - təwşəmək).

Ça x ş a d i: تاش جَخْشادى «taş çaxşadı = daş çağıl-çuğul etdi, çaqıl səsi verdi». Zinət əşyasi, yaxud buna bənzər şeylər səs versə, yenə belə deyilir, جَخْشار-جَخْساماق (çaxşar-çaxşamak).

<sup>259</sup> Salih Mütəllibov «hürufi-zəlakə» termini üçün bu izahatı vermişdir: «Qədim fonetikada dil və dodaq səsləri altı olub üçü - v, b, m dodaq səsi, üçü, yəni n, r, l isə dil səsləri adlandırılırdı» (TSD, III tom, bət. 13).

<sup>260</sup> Burada Bəsim Atalayın mühüm bir qeydi var: «Yazma nüsxədə son üç fe'l «kalisədim-kalisərmən-kalisəmək» imlasındadır. Bu şəkil bölməyə uyğun gəlmir. Ona görə də tərcüməmizdə gördüğünüz şəkli alıq. Bundan başqa, bir az irəlidə verilmiş «satsamak» fe'l «satisamak», «sürsəmək» fe'l «sürisəmək», «çapsamak» fe'l isə «çapışamak» imlasındadır. Bu yazılış bəbin tələbiniə uyğun olmadığı üçün onları da dəyişdirib uyğun şəkillərini alıq» (DLT, III, s.285).

**بُلغادى** بُلغادى **B u l g a d i:** «اَلْتَعْمَاجُ بُلْغَادِي» ol tutmaç bulğadı=o, tutmac buladı, qarışdırıcı». Başqası da belədir. Bulamacı və ona bənzər şeyləri altı-üstü yaxşı bişsin deyə qarışdırmaq və qimil-datmaq da belədir.

**بُلغادى** بُلغادى **B u l g a d i:** «اَلْأَرَانِكُ ڏنْكَلِنْ بُلْغَادِي» ol ər anıñq könqlin bulğadı = o adam onun könlünü bulandırıcı». Əslə təbə uyğun gəlmə-yən yeməyi yeməkdən insanın könlünün bulanması və az qala qusmasıdır, bulğar-**بُلغار-**bulğamak).

**تُلغادى** تُلغادى **T o l g a d i:** «قَيْزَ يَنْجُو ٌلْغَادِي» kız yinçü tolğadı = qız mirvari sırga taxdı». Başqası da belədir.

**تُلغادى** تُلغادى **T o l g a d i:** «اَلْيُونْكُ ٌلْغَادِي» ol yünq tolğadı = o, yun dükçəni, süməyi doladı».

**تُلغادى** تُلغادى **T o l g a d i:** «اَنِيْكُ قَرْنِي ٌلْغَادِي» onun qarnı ağrıdan və buna bənzər şeylərdən buruldu», (تُلغار-**تُلغاماق**) tolğar – tolğamak).

**قرغادى** قرغادى **K a r g a d i:** «تَكْرِي اَنِيْ قَرْغَادِي» tanrı onu lə-nətlədi, qarğıdı», قرغار-**قرغاماق** karğar-karğamak).

**قرغادى** قرغادى **K u r g a d i:** «يَرْ قَرْغَادِي» yer kurğadı = yer yağışın azlığından qu-rudu», قرغار-**قرغاماق** kurğar – kurğamak).

**قرغادى** قرغادى **K i z g a d i:** «بَكْ اَنِيْ قَرْغَادِي» bəy onu uzaqlaşdırıcı, ona sərt üz göstərdi, qovdu». قرغار-**قرغاماق** kızgar – kızgamak). Görürsənmi, türklər tanrıının lənəti ilə bir qulun bir qulu qovmasımı necə ayırd edirlər. Birini fəthə ilə «karğamak», o birini kəsrə ilə «kırğamak» şəklində işlədirlər<sup>262</sup>.

<sup>262</sup> Yazma və basma nüsxələrdə «kızgadı-kızgar-kızgamak» şəklində verilən sözlər yanlışdır, onlar «kırğadı-kırğar-kırğamak» olmalıdır. Çünkü Mahmud Kaşgari «karğamak»la «kırğamak» fe'lləri arasındaki fərqliq yalnız fəthə və kəsrədən ibarət olduğunu göstərir.

**قرقادى** قرقادى **K a r w a d i:** «اَلْقَرْتَكْقُودَا قَرْفَادِي» ol karanqkuda karwadı = o, qaranlıqda nəyi isə axtararkən əli ilə bir şeyə toxundu», (قرفار-**قرقاماق**) karwar-karwamak). «قرقادى karvadı» da deyilir. Yuxarıda söylədiyimiz kimi, yumşaq w olan hər yerdə onu و vav hərsinə çevirmək mümkündür.

**تُلگادى** تُلگادى **T e l g a d i:** «اَلْأَتَاسِنْ بُلْغَادِي»<sup>263</sup>: ol atasın bulğadı = o, atasını cana yiğdi». تُلگادى təlgədi sözü tək işlənmir, «bulğadı» sözü ilə qoşa işlənir, تُلکار-**تُلکاماك** (təlgər – təlgəmək).

**بَتْلَادِي** Batladı **B a t l a d i:** «اَلْبُوزْنِي بَتْلَادِي» ol bözni batladı = o, bezi xurma ezməsinin məhlul ilə kraxmalladı», (بَتْلَار-**بَتْلَامَاق**) batlar-batlamaq).

**بَتْلَادِي** Batladı **B u t l a d i:** اَتْ اَرْك بَتْلَادِي «it ərig butladı=it adımı budundan qapdı».

**بَتْلَادِي** Batladı **B u t l a d i:** bir adam başqasının buduna vursa, yenə but-ladı» deyilir, (بَتْلَار-**بَتْلَامَاق**) butlar – butlamak).

**بَتْلَادِي** Batladı **B i t l a d i:** اَرْ بَتْ بَتْلَادِي «adam bit axtardı», (بَتْلَار-**بَتْلَامَاق**) bitlər – bitləmək).

**بَزْلَادِي** Bزلادى **B o z l a d i:** تَتْر بَزْلَادِي «dişi dəvə bozladı, bağırdı». بَزْلَادِي bozlar – bozlamak).

**بَشْلَادِي** بشلadi **B a ş l a d i:** اَر اِيش بَشْلَادِي «adam işə başladı». بَشْلَادِي باşla-

**بَشْلَادِي** بشلadi **B a ş l a d i:** اَلْبُول بَشْلَادِي «ol yol başladı = o, bələdçilik etdi». بَشْلَادِي باşla-

**بَشْلَادِي** بشلadi **B a ş l a d i:** اَلْسُوْ بَشْلَادِي «ol sü başladı = o, qoşunun önündə getdi», (qoşuna başlıq etdi, komandirlilik etdi), (بَشْلَار-**بَشْلَامَاق**) başlar-başlamak)<sup>264</sup>.

<sup>263</sup> Yazma və basma nüsxələrdə «bulğadı» sözü tək verilmişdir, lakin mətnəndən anlaşıldığına görə, bu söz tək işlənmir, «bulğadı-tolğadı» şöklində qoşa işlənir.

<sup>264</sup> Basma nüsxədə bu fe'lənin müzare və məsdəri necə olmuşsa iki dəfə, yəni təkrar verilmişdir.

B a ġ l a d i: آڭىڭى بَغْلَادِى «ال آنڭى بَغْلَادِى» ol otunq bağıdı = o, odun bağıdı». Başqası da belədir, بَغْلَار-بَغْلَامَق (bağlar – bağlamak).

B o ġ l a d i: آن تۇن بَغْلَادِى «ال تۇن بَغْلَادِى» ol ton boğladı=o, paltarı boğçaya qoydu, boğçaladı», بَغْلَار-بَغْلَامَق (boğlar-boğlamak). Türkler paltarı bağlamaqla başqa bir şeyi bağlamağı bir-birinden fərqləndirirlər. Bağlamaqda چ b hərfi fəthəli, bağlamaqda isə zəmməlidir.

B o k l a d i: يِلْقَى بَكْلَادِى «يُلْقَى بَكْلَادِى» yıldızı bokladı = heyvan təzəklədi». Oğuzca, بَكْلَار-بَكْلَامَق (boklar – boklamak).

B a k l a d i: گل ناتىڭىن بَكْلَادِى «ال ناتىڭىن بَكْلَادِى» ol nənqin bəklədi=o, malını gözledi», بَكْلَادِى.

B a k l a d i: قَبْعَن بَكْلَادِى «ال قَبْعَن بَكْلَادِى» ol kapuğm bəklədi = o, qapısını bərkitdi, möhkəm bağladı, qapadı». Hər hansı bir şey möhkəm bağlansa, yenə belə deyilir, بَكْلَار-بَكْلَامَق (bəklər – bəkləmək).

B a g l a d i: آن ئانى بَكْلَادِى «ال آنى بَكْلَادِى» ol anı bəglədi = o onu bəy saydı, ona bəy dedi», بَكْلَار-بَكْلَامَق (bəglər – bəgləmək).

T a p l a d i: آن توئۇغ تېلادى «ال توئۇغ تېلادى» ol tonuğ tapladı = o, paltarı qəbul etdi, razi oldu». Başqası da belədir, تېلَلَار-تېلَامَق (taplar – taplamak).

T ü p l a d i: آل ايشىغ تېلادى «ال ايشىغ تېلادى» ol işığ tüplədi = o, işin lap kökünə, dibinə getdi», تېلَلَار-تېلَامَق (tüplər – tüpləmək).

T a t l a d i: آن ئاتى تېلادى «ال آن ئاتى تېلادى» ol anı tatladı = o onu tat, fars saydı», تېلَلَار-تېلَامَق (tatlar – tatlamak).

T e r l a d i: ات تېلادى «ال ات تېلادى» at tərlədi = at tərlədi».

T e r l a d i: آن ئەن تېلادى «ال آن ئەن تېلادى» ol atın tərlədi=o, atını qaşovladı, atın üstündəki təri və zir-zibili təmizlədi», تېلَلَار-تېلَامَق (tərlər –

tərləmək). Bu söz bir-birinə zidd iki məna daşıyır, həm təsirli, həm də təsirsizdir.

T a z l a d i: آن ئانى تزلادى «ال آن ئانى تزلادى» ol anı tazladı=o onu daz, keçəl saydı», تزلاَلَار-تزلاَمَق (tazlar – tazlamak).

T u z l a d i: آن ات تزلادى «ال آن ات تزلادى» ol et tuzladı = o, et duzladı». Başqası da belədir, تزلاَلَار-تزلاَمَق (tuzlar – tuzlamak).

T i z l e d i: بُغْرَا ارك تزلادى «ال بُغْرَا ارك تزلادى» boğra ərig tizlədi = buğra adamı altına aldı, dizilə əzdi, dizlədi». Bir adam bir şeyi dizi ilə bassa, yenə belə deyilir, تيزلَلَار-تيزلَامَق (tizlər – tizləmək).

T a ş l a d i: آن ايتىغ ششلادى «ال آن ايتىغ ششلادى» ol itiğ taşladı = o, iti daşladı».

T a ş l a d i: ار ششلادى «ال ار ششلادى» er taşladı = adam qurbətə getdi». Başqası da belədir, تشلَلَار-تشلَامَق (taşlar – taşlamak).

T u ş l a d i: مَنْ آنى ششلاَدِيم «ال مَنْ آنى ششلاَدِيم» mən anı tuşladım = mən onun tuşunda dayandım», ششلارمن-ششلاماق (tuşlarmen–tuşlamak).

T i ş l e d i: آن ئانى تىشلەدى «ال آن ئانى تىشلەدى» ol anı tişlədi = o onu dişlədi».

T i ş l a d i: تىشلەدى «ال تىشلەدى» bir adam başqasının dişinə vursa, yenə tişlədi» deyilir, تيشلَلَار-تشلَامَق (tişlər – tişləmək).

T a ġ l a d i: آن اين تغلادى «ال آن اين تغلادى» ol atm tağladı = o, atını dağladı, damğa vurdu». Atdan başqa heyvan dağlansa, yenə bclə deyilir. Bu əsil sözlərdən deyildir.

T u ġ l a d i: آل يارغ تغلادى «ال آل يارغ تغلادى» ol yarağ tuğladı = o, suyun, çayın gediyini, yarığını bağladı, sel oyan yeri bağladı, düzəlddi», تغلاَلَار-تغلاَمَق (tuğlar – tuğlamak).

T u m l i d i: سوْفْ ثمَلِيدِى «ال سوْفْ ثمَلِيدِى» suw tumlıdı=su soyudu». Başqası da belədir, ثمَلِير-ثمَلِيمَق (tumlir-tumlimak). Bu şeirdə də işlənmişdir:

ئىرىدى منى املىو  
بَقَسِيْ مَنْكَا املىو

قىدم ئىڭل ئەملىي  
قدغۇمنى ئىرغۇر  
 «Kördi məni əmləyü,  
 Baktı manqa imləyü,  
 Kaldım könqül tumliyu,  
 Kadğu məni turğurur».  
 Məni sağaldaraq gördü,  
 Mənə işarə edərək baxdı,  
 Könlüm donaraq qaldım,  
 Qayğı məni durdurur.

(Sevgilim məni gördü və sağaltdı, mənə baxdı və salamla işaret etdi, mən onun arxasında könlüm donaraq qaldım, qayğı və kədər məni durğunlaşdırır, sixır).

Ç a r l a d i: «أغان جَرَادِي» = uşaq ağladı».

جَرَادِي Ç a r l a d i: يَكَان جَرَادِي» = fil bağırdı», جَرَادِي çarlar – çarlamak).

جَفَلَادِي Ç o ġ l a d i: bu söz də çarladı» = kimi filin bağırmasını ifadə edir, جَفَلَار - جَفَلَامَاق (çoğlar – çoğlamak).

جَفَلَادِي Ç o ġ l a d i: الْتُونُغ جَفَلَادِي» = o, paltarı boğ-çaladı». Başqası da belədir, ( جَفَلَار - جَفَلَامَاق ) çoğlar–çoğlamak).

جَفَلَادِي Ç i ġ l a d i: الْبُوز جَفَلَادِي» = o, türk arşını ilə bez ölçüdü», جَفَلَار - جَفَلَامَاق (çıqlar – çığlamak).

جَفَلَادِي Ç u w l a d i: ات جَفَلَادِي» = et sinirsədi». Bu, ətin yaxşı bişməməsidir, جَفَلَار - جَفَلَامَاق (çuwlar – çuwlamak).

جَنَلَادِي Ç i n l a d i: الْإِشْعَن جَنَلَادِي» = o, işi təhqiq etdi», جَنَلَار - جَنَلَامَاق (çinlar - çinlamak).

S a p l a d i: ار قْلَج سَبَلَادِي» = adam qılıncı sap düzəldti». Hər hansı bir şeyə sap qayrlısa, yenə belə deyilir, saplar - saplamak).

S a r l a d i: الْسَّقْلَق سَرَلَادِي» = o, çalma sarıldı», اذا قَنْكَا يُرْكَانْجُو سَرَلَادِي adhakinqa yörənən sarıldı = ayağına dolaq sarıldı». Hər hansı bir şey başqa şeyin üzərinə sarınsa, yenə belə deyilir, ( سَرَلَار - سَرَلَامَاق ) sarlar – sarlamak).

S i r l a d i: اياق سَرَلَادِي» = ayakçı ayak sırladı = dulusçu fincan, qədəh, kasa sırlədi», (üstünə naxış salmaq üçün kasa-ya xüsusi məhlil vurdu), ( سَرَلَار - سَرَلَامَاق ) sırlar – sırlamak).

S ö z l e d i: الْمَنْكَا سُوز سَوْزَلَادِي» = o mənə söz söylədi», سَوْزَلَار - سَوْزَلَامَاك (sözlər – sözləmək).

S i z l a d i: اتِك تِيشى بُوزْن سَزَلَادِي» = aninq tisi buzdan sızladi = onun dişi buzdan sızladi», (buzdan və ya soyuq su içməkdən onun dişində sızi peyda oldu), ارِينق سَنْكُوكى سَزَلَادِي adamin sümüyü sızladi», (ağrıdan adamin sümüyü sızladi), سَزَلَار - سَزَلَامَاق (sızlar – sızlamak).

S o ġ l i d i: ار قَوْيِنْكَا سَغَلَادِي» = adam əlini qoy-nuna soxdu», (bir şey axtarmaq, çıxarmaq üçün əlini qoy-nuna soxdu), سَغَلِير - سَغَلِيمَاق (soğlır – soğlımak). Başqası da belədir.

S a w l a d i: الْتِلْم سَقْلَادِي» = o çox söz söylədi».

سَقْلَادِي S a w l a d i: bir adam atalar sözü söyləsə, yenə « سَقْلَادِي sawladı» deyilir, سَقْلَار - سَقْلَامَاق (sawlar – sawlamak).

<sup>265</sup> Bəsim Atalayın fikrineç, burada bir söz çatışmış, misal belə olmalıdır: «or aligni koynqa soğlıdi» (DLT, III, s. 297). Uygurlar isə «ol əligin koynqa suğlıdi» variantının da doğru olacağını barədə qeyd vermişlər (TTD, III tom, bet 406). Çinlilər (DLT-Çin, III cild, s.289) də uygurlar kimi etmişlər. Əslində, burada «əligin/əligni» arasında ciddi fərq yoxdur. Hər ikisində mənə eyni dərəcədə normal anlaşılır.

**سَقْلَادِي** Su w l a d i: at suwladı = at su içdi». Başqası da belədir.

**سَقْلَادِي** Su w l a d i: «اَرْتِيك سَقْلَادِي» ar titik suwladı=adam çamura su qatdı». Başqası da belədir, (سَقْلَار - سَقْلَامَاق) suwlar-suwlamak).

**سَمْلَادِي** Sa m l a d i: «اَلْأَنِي اَمْلَادِي سَمْلَادِي» ol ani emlədi-samladı=o ona dava-dərman elədi, sağaltdı». Bu söz tək işlənmir, «اَمْلَادِي» ilə qoşa işlənir, (سَمْلَار - سَمْلَامَاق) samlar-samlamak).

**سَمْلَيدِي** Su m l i d i: «اَرْسَمْلَيدِي» ar sumlıdı = adam türkcədən başqa bir dildə danışdı», (danışan şəxsdən başqa o dili kimse başa düşməz), sumlır – sumlimak).

**سَنْلَادِي** S e n l a d i: «اَلْأَنِي سَنْلَادِي» ol ani sənlədi = o ona sən deyə xitab etdi» (o ona önəmsiz adama xitab edilən kimi xitab etdi), (سَنْلَار - سَنْلَامَاك) sənlər-sənləmək). Bu söz «sən» mənasında dır. Müraciətdə çox zaman «سِزْلَادِي» sizlədi» deyilir. Bunun mənası «siz» deməkdir. Bu, xaqanlara layiq xitabdır. Ulu Tanrıının [بِنَا أَنْزَلْنَاهُ] [biz onu (Quranı) nazıl etdik] sözü kimi.

**فَرْلَادِي** K a r l a d i: بُلْتَ فَرْلَادِي» bulut karladı = bulud qarladı, qar yağırdı», (فَرْلَار - فَرْلَامَاق), karlar – karlamak).

**فَرْلَادِي** K u r l a d i: ol kaftanıq kurladı = o, paltara qurşaq alıb üstündən bağladı», (فَرْلَار - فَرْلَامَاق), kurlar - kurlamak).

**فَرْلَادِي** K i r l a d i: ol yerig kırladı = o, yeri, torpağı qazdı», (o, qarpız və ona bənzər şeylər əkmək üçün yerdə şirimplar açdı).

**فَرْلَادِي** K i r l a d i: bir adam gölməçə, bənd düzəltə, yenə «فَرْلَادِي» kırladı» deyilir, (فَرْلَار - فَرْلَامَاق), kırlar – kırlamak).

**فَشْلَادِي** K a ş l a d i: arik kaşladı=çaya bənd, sədd düzəldi».

**فَشْلَادِي** K a ş l a d i: başqasının qaşına vuranda da «فَشْلَادِي» kaşladı» deyilir, (فَشْلَار - فَشْلَامَاق) kaşlar – kaşlamak).

**فَشْلَادِي** K u ş l a d i: «بَكْ فَشْلَادِي» bək kuşladı = bəy quş ovladı», (فَشْلَار - فَشْلَامَاق) kuşlar - kuşlamak).

**فَشْلَادِي** K i ş l a d i: «اَرْ اَفْنَدَا فَشْلَادِي» adam evində qışladı». Başqası da belədir, (فَشْلَار - فَشْلَامَاق) kışlar-kışlamak).

**فَنْلَادِي** K i n l a d i: «اَلْبِجاَكْ فَنْلَادِي» ol biçək kınladı = o, biçağa qın düzəldidi». Başqası da belədir, (فَنْلَار - فَنْلَامَاق) kmlar – kınlamak).

**كَتْلَادِي** K ö t l e d i: «اَغْلَاعْ كَتْلَادِي» oğlanıq kötlədi = uşağa fənalıq etdi». Başqası da belədir, (كَتْلَار - كَتْلَامَاك) kötlər – kötləmək).

**كَذْلَادِي** K e d h l e d i: «اَرْ كَذْلَادِي» kədhəldi = adam çabalıdı, çalışdı», (güclü adamların etdiyini elədi), (كَذْلَار - كَذْلَامَاك) kədhələr – kədhələmək).

**كَزْلَادِي** K e z l e d i: «اَلْأَفْنَ كَزْلَادِي» ol okın kəzlədi = o, oxunu gəzlədi, oxun gəzini düzəldti, sahmana saldı».

**كَزْلَادِي** K e z l e d i: əger adam qazanın dibini yaniqdan təmizləsə, yenə «كَزْلَادِي» kəzlədi» deyilir, (كَزْلَار - كَزْلَامَاك) kəzlər – kəzləmək).

**كَزْلَادِي** K ö z l e d i: «اَلْأَنِي كَزْلَادِي» ol ani közlədi = o onun gözünə vurdu», (كَزْلَار - كَزْلَامَاك) közlər – közləmək).

**كَزْلَادِي** K i z l e d i: «اَلْكَزْلَادِي نَانْكَنْيَى» ol kizlədi nənqni = o, nəsnəni gizlədi», (كَزْلَار - كَزْلَامَاك) kizlər – kizləmək).

**كَسْلَادِي** K e s l e d i: «اَلْإِنْجَ كَسْلَادِي» ol iti kəslədi = o, iti kəsəklə vurdu», (كَسْلَار - كَسْلَامَاك) kəslər-kəsləmək).

**كَكْلَادِي** K ö k l e d i: «اَلْأَنْرَكَكْلَادِي» ol ədhər köklədi=o, yəhərin bağını bağladı», (كَكْلَار - كَكْلَامَاك) köklər – kökləmək).

**كَكْلَادِي** K ö g l e d i: «يَلْقَيْ كَكْلَادِي» yıldır köglədi = heyvanlar göy ot yedi», (كَكْلَار - كَكْلَامَاك) köglər – kögləmək).

K ö g l e d i: ار گلادى «گلادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «köglədi» (DLT, III, s. 301), Salih Mütəllibov «köklədi» (TSD, III tom, bet 315), çinlilər (DLT-Çin, III cild, s.292) və uyğurlar isə «küglədi» (TTD, III tom, bet 411) şəklində transkripsiya etmişlər. Bu sözü və bundan üstdəki sözü Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «küglədi» kimi (DLT-2005, s. 332) kimi transkripsiya etmişlər.

K a m l e d i: ات گملادى «گملادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «kəmlədi» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «sögnədi» (TTD, III tom, bet 412), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «sügnədi» (DLT-2005, s. 109) şəklində transkripsiya etmişlər.

M ü n l e d i: ار ملادى «ملادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «mənlədi» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «mənləmək» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

B u l n a d i: ار یغنى بلنادى «بلنادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «bulnar» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «bulnamak» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

T ü k n e d i: ال باشن ٹکنادى «ٹکنادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «tükner» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «tükñər» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

C i k n e d i: قىز جىنكىنادى «جىنكىنادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «qız çıknədi» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «qız çıknəmək» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

S ü k n e d i: ار سکل سکنادى «سکنادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «sükñər» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «sükñəmək» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

*Divanü lügat-it-türk*

K a y n a d i: ار انکر قينادى «قينادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «kaynar» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «kaynamak» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

K a s n a d i: ار تملعقا قسنادى «قسنادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «casnədə» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «casnəmək» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

K a l n u d i: يفقا نانك قلنودى «قلنودى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «qalnır» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «qalnumak» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

K u l n a d i: قسراق قلنادى «قلنادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «kulnar» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «kulnamak» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

K i s n e d i: ات كىشندى «كىشندى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «kışnədə» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «kışnəmək» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

## BU BABIN MİSAL OLANLARI

Y a s t a d i: ال انکر يسقق يستادى «يستادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «yastıq yastadı» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «yastıq yastadı» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

Y a s t a d i: ال منكا سوز يستادى «يستادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «yastıq yastadı» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «yastıq yastadı» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

Y u n c i d i: ار ینجىدى «ینجىدى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «yunçıdı» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «yuncıdı» (TTD, III tom, bet 412) şəklində transkripsiya etmişlər.

بىڭا بىڭو ينجىدى

اڙن ائسى ينجىدى

اردم ائسى ينجىدى

بىرگا ئىكب سېئلۇر

<sup>266</sup> Ərəb hərfəri ilə eyni «گلادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «köglədi» (DLT, III, s. 301), Salih Mütəllibov «köklədi» (TSD, III tom, bet 315), çinlilər (DLT-Çin, III cild, s.292) və uyğurlar isə «küglədi» (TTD, III tom, bet 411) şəklində transkripsiya etmişlər. Bu sözü və bundan üstdəki sözü Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər «küglədi» kimi (DLT-2005, s. 332) kimi transkripsiya etmişlər.

<sup>267</sup> Ərəb hərfəri ilə eyni «سکنادى» imlasında olan bu sözü latin hərfəri ilə Bəsim Atalay «sükñədi» (DLT, III, s. 301-302), Salih Mütəllibovla (TSD, III tom, bet 316), çinlilər (DLT-Çin, III cild, s.293) və uyğurlar «sögnədi» (TTD, III tom, bet 412), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «sügnədi» (DLT-2005, s. 109) şəklində transkripsiya etmişlər.

«Bilgə bükü yunçdı,  
Ajun əti yəncidi,  
Ərdəm əti tıncidi,  
Yergə təcip sürtülür».  
Bilgələr, alımlər pisləşdi,  
Dünya onların ətini yedi,  
Ərdəmin bədəni xarab oldu,  
Yerə dəyib sürtünür.

(Zəmanədən bəhs edərək deyir: alımlərin vəziyyəti pisləşdi, dövr onların ətini dişləyib əzab verdi, ədəb və fəzilətin bədəni də xarab oldu, zəiflikdən yerə sürtünür). «تجدی tançادی» sözünün əslisi «تجغادي tançğadı»dır. Oğuzlarla qıpçaqlar isimlərin və fe'llərin ortasındaki ğ hərfini atırlar, (يُجبر - يُجيماق yunçır-yunçımak)<sup>268</sup>.

**يَقْرِيدِي** *Y a w r i d i*: اَرْ يَقْرِيدِي «ər yawrıdı=adamin hali pisləşdi, yoxsuluqdan və ya xəstəlikdən arıqladı», (يَقْرِير - يَقْرِيمَاق) yawrır - yawrimak).

**بِسَادِي** *Y e y s a d i*: اَلْ اَتَمَكْ يَبِسَادِي «ol ətmək yeysədi=o, çörək yemək istədi». Başqası da belədir, (يَسَار - يَسَامَاق) yeysər-yeysəmək).

**بِسَادِي** *Y a p s a d i*: اَرْ اَتَمَكْ yapsadı = adam çörək yapmaq istədi».

**بِسَادِي** *Y a p s a d i*: bir adam qapını itələsə, yenə belə deyilir.

**بِسَادِي** *Y a p s a d i*: اَرْ تُوْزَاقْ يَبِسَادِي «ər tuzak yapsadı = adam tələ qurmaq istədi», (يَسَار - يَسَامَاق) yapsar - yapsamak).

**بِسَادِي** *Y a t s a d i*: اَرْ ər yatsadı = adam yatmaq, uyumaq istədi», (يَسَار - يَسَامَاق) yatsar - yatsamak).

<sup>268</sup> Sözün unudulmuş müzaresini və məsdərini biz qoymuşuk.

ال منى يَسَادِي ol məni yetsədi = o az qala mənə yetişdi, çatdı»، يَسَار - يَسَامَاق (yetsər - yetsəmək).

ال شاك يَسَادِي ol töşək yadhsadı = o, döşək yaymaq istədi, az qala döşədi».

ال سوسن يَسَادِي ol süsin yadhsadı=o, qoşununu yaymaq istədi». Başqası da belədir. Xəmir açmaq və yaymaq istəmək də belədir, يَسَار - يَسَامَاق yadhsar - yadhsamak).

ال بتك يَسَادِي ol bitik yodhsadı = o, kitabı silmək istədi». Qılından qanı silmək və başqası da belədir, يَسَار - يَسَامَاق yodhsar - yodhsamak).

ال يرسيدى نانكى يَرِسِيدِي يَارِسِيدِي ol yarsıdı nənqni = o, bir şeyi mardar saydı və ondan iyərəndi», (يَرِسِير - يَرِسِيمَاق) yarsır - yarsımak).

ال قورين يَزَسَادِي ol kurın yaysadı = o, qurşağına açmaq istədi». Başqası da belədir, يَزَسَار - يَزَسَامَاق (yazsar - yazsamak).

ال مندن يَشَسَادِي ol məndin yaşsadı = o məndən gizlənmək istədi», (يَشَسَار - يَشَسَامَاق) yaşsar - yaşsamak).

ال يغسادى يَغِسَادِي يَاْغِسَادِي ol yağsadı = adamın ürəyi yağ istədi», (يَغِسَار - يَغِسَامَاق) yağsar - yağsamak).

ال يغسيدى نانك يَغِسِيدِي يَاْغِسِيدِي يَاغِسِيدِي ol yağsidi nənq<sup>269</sup> = adam kərə yağından aldı». Bu məsəldə də işlənmişdir: «ال ياغى يغسيماس» اَرْ يَاغِسِيمَاس (ar yagisimasi) = piy yağım yerini verməz, onu evəz yakrı yağı yağışmas = piy yağım yerini verməz, onu evəz.

<sup>269</sup> Bəsim Atalayın fikrineçə, burada qeyri-dəqiqlik var. Orəbeəsinə baxaraq bunu «ال ər yağsidi» şəklində düzəltmək mümkündür (DLT, III, s.306). Uyğurlar bu barədə qeyd vermişlər. «ال يغسيدى يَاغِسِيدِي يَاغِسِيدِي ol yağsidi = adam yağın dadını dağdır» şəklinin doğru olduğunu yazmışlar (TTD, III tom, bet 418).

edə bilməz». **يَغْسِيرٌ - يَغْسِيمَاقٌ** (yağsır – yağsımadı). Bu sözün əslisi «**يَغْسَادٍ** yağısadı»dır.

**Y u w s a d i:** «**أَلْ ثِقْ يَقْسَادِي**» ol topik yuwsadı = o, top yuvarlatmaq istədi». Başqası da belədir, **يَقْسَارٌ - يَقْسَامَاقٌ** (yuwsar – yuwsamak).

**Y a w s a d i:** «**أَلْ مَنْكَا تَقَارٌ يَقْسَادِي**» «**أَلْ مَنْكَا تَقَارٌ يَقْسَادِي**» ol manqa tawar yawsadı=o, malla mənim könlümü almaq istədi», (**يَقْسَارٌ - يَقْسَامَاقٌ**) yaw-sar=yawsamak).

**Y i k s a d i:** «**أَلْ تَامٌ يَقْسَادِي**» ol tam yıksadı=o, divar yıxmaq istədi». Başqası da belədir, **يَقْسَارٌ - يَقْسَامَاقٌ** (yıksar=yıksamak).

**Y ü k s e d i:** «**يُكَسَادِي نَانِكَ**» yüksədi nənq = nəsnə yüksəldi, uzandı **يُكَسَارٌ - يُكَسَامَاقٌ** (yükseksar=yüksəmek).

**Y u m ş a d i:** «**يُمَشَادِي نَانِكَ**» yumşadı nənq = nəsnə yumşaldı», **يُمَشَارٌ - يُمَشَامَاقٌ** (yumşar=yumşamak).

**Y a l ǵ a d i:** «**أَيْاقٌ يَلْغَادِي**» ayak yalğadı = qab yaladı». Başqası da belədir, **يَلْغَارٌ - يَلْغَامَاقٌ** (yalgar=yalgamak). Bu atalar sözündə də işlənmişdir: **يَقَادَقِي يَلْغَاغَالِي الْكَدَاكِي اِجْتَوْرٌ** yakadakı yalğagalı əlidəki içğinur = yaxadakı, yaxaya tökülen yemək yalanırkən əldəki boşqab düşər, qarına heç nə getməz». Bu söz bir şeyə tamah edərək əlindəkini xərcləyən adama əvvəlcə əlindəkini qoruması və tamahdan vaz keçməsi, uzaqlaşması üçün söylənir.

**Y a l w a d i:** «**أَرْ يَاغٌ يَلْفَادِي**» ar yağ yalwadı = adam yağ yaladı». Başqası da belədir. Bu söz əvvəlkindən çox işlənir, (**يَلْفَارٌ - يَلْفَامَاقٌ** yalwar=yalwamak).

**Y ö r g e d i:** «**أَلْ اَذْفَنٌ يَرْكَادِي**» ol adhakin yörgədi = o, ayağını sarıdı». Başqası da belədir. Hər hansı bir şey sarınsa, yenə belə deyilir, **يَرْكَارٌ - يَرْكَارَمَاقٌ** (yörkar=yörgəmək).

**Y i p l a d i:** **أَرَاغْتٌ يُوزْنٌ بِبَلَادِي** urağut yüzin yipladı = qadın üzünü epilyasiya etdi», (**يَبْلَارٌ - يَبْلَامَاقٌ**) yiplar=yiplamak).

**Y a t l a d i:** **يَاتْجِي بِتَلَادِي** yatçı yatladı = şaman yada daşı ilə əfsun elədi», (şaman yada daşı ilə yağış yağırmak üçün əfsun elədi).

**Y a t l a d i:** **أَلْ آنِي بِتَلَادِي** ol anı yatladı = o onu yad saydı», (**يَتَلَارٌ - يَتَلَامَاقٌ**) yatlar=yatlamak).

**Y i p l a d i:** **أَرْ بِبَلَادِي** yipladı = adam ip üstündə kəndirbazlıq elədi», (**يَبْلَارٌ - يَبْلَامَاقٌ**) yiplar=yiplamak).

**Y i d h l a d i:** **أَلْ يَبَارِ بِذَلَادِي** ol yıpar yıdhladı = o, müşk iyldədi». Başqası da belədir, (**يَذَلَارٌ - يَذَلَامَاقٌ**) yıdhlar=yıdhlamak).

**Y a r l a d i:** **أَلْ آنِكَ يُوزْنَكَا بِرَلَادِي** ol anıq yüzinqə yarladı=o onun üzünə tüpürdü», (**بِرَلَارٌ - بِرَلَامَاقٌ**) yarlar=yarlamak).

**Y i r l a d i:** **أَرْ يَرَلَادِي** yırladı = adam melodiya qoşdu, şərqi oxudu», (**بِرَلَارٌ - بِرَلَامَاقٌ**) yırlar=yırlamak).

**Y a ș l a d i:** **أَتْ يَشَلَادِي** at yaşladı = at yaş, göy ot yedi». Başqası da belədir. Əsli **يَاشَلَادِي** yaşladıdır. Başqa sözlərdə olduğunu kimi burada da sürət naminə əlis düşmüşdür, (**يَشَلَارٌ - يَشَلَامَاقٌ**) yaşlar=yاشlamak).

**Y a ǵ l a d i:**<sup>270</sup> **أَرْ قَعْشٌ يَغَلَادِي** koğuş yağladı = adam qayış yağladı». Başqası da belədir, (**يَغَلَارٌ - يَغَلَامَاقٌ**) yağlar=yaglamak). Əsli [! əlis ilə] **يَاغَلَادِي** yağıladıdır, [burada da sürət naminə əlis hərfi düşmüşdür].

<sup>270</sup> Salih Mütəllibov söz sırasını pozmuş, bu fe'lədən başlayaraq «yüklədi» fe'lina qədər olan sözləri «yeləndi» maddəsindən sonra vermişdir. Bəsim Atalay, Hüseyin Düzgün, uyğur nəşrində və Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər nəşrində isə söz sırası eynidir. Bütün nəşrlərdə misal «ər koğuş yağladı», uyğur nəşrində isə «ol koğuş yağladı» şəklindədir (TTD, III tom, bet 422). Texniki səhvə bənzəyir.

أَلْ كَكَا يَغْلَادِي «أَلْ كَكَا يَغْلَادِي» ol ol ölüggə yoğladı = o, ölüyə ehsan verdi». Bu, türklərin adətidir, (yoğlar – yoğlamak).

أَغْلَنْ يَغْلَادِي «أَغْلَنْ يَغْلَادِي» oğlan yiğladı = uşaq ağladı». Başqası da belədir. Bu şeirdə də işlənmişdir:

يُلْكِنْ بَلْ بَرْدَقْيَ كَنْكَلْمَ اِنْكَارْ بَغْلَيْوُ  
قَالْ دِمْ اِرْنَجْ قَدْغَفَا يَشِيمْ اُنْ يَعْلَيْوُ  
«Yelkin bolup bardukı  
Könqlüm anqar bağlayı,  
Kaldım ərinç kadguka  
İşim udhu yiğlayı».  
Yolcu olub yürüdü,  
Könlüm ona bağladım,  
Qayğı məni bürüdü,  
Hey dalınca ağladım.

(Sevgilim yolcu olub səfərə getdi, mən isə könlümü ona bağlamışdım, o, səfərə çıxalı məni qayıgi-kədər bürüdü, eşimin dalınca durmadan ağlayıram). **يَغْلَادِي - يَغْلَامَق**)<sup>271</sup>.

أَلْ تَفْيِي كَيْكَلَادِي «أَلْ تَفْيِي كَيْكَلَادِي» ol təvəygə yük yüklədi = o, dəvəyə yük yüklədi». Başqası da belədir, (yük - yükler - yüklemək).

أَلْ بَيْرِكْ كَيْكَلَادِي «أَلْ بَيْرِكْ كَيْكَلَادِي» ol yerig yiklədi = o, yeri tapdadı». Bu söz əlifi ى i hərfində çevirənlərin dilincədir. Doğrusu «iklədi» variantıdır, **يَكْلَامَق**)<sup>272</sup>.

أَلْ اَفْنِ يَمَلَادِي «أَلْ اَفْنِ يَمَلَادِي» ol əwin yamladı = o, evini süpürdü», **يَمَلَادِي - يَمَلَامَق**).

<sup>271</sup> Sözün müzare və məsərini biz qoymuşdur.

<sup>272</sup> Uyghurlar bunu «yigladi-yiglər-yigləmək» kimi vermişlər (TTD, III tom, bet 424).

أَلْ مَنْكَا يَمَلَادِي «أَلْ مَنْكَا يَمَلَادِي» ol manqa yimlədi = o mənə him-cim elədi, işarə verdi», **يَمَلَادِي - يَمَلَامَق** (yimlər - yimləmək). Osli «imlədi»dir.

يَشَنَادِي «يَشَنَادِي» yaşın yaşnadı = şimşək parladı». Tas, ləyən, ayna kimi şeylərin parlaması da bu sözlə ifadə olunur, **يَشَنَار - يَشَنَامَق** (yaşnar – yaşnamak).

بَى يَلَنَادِي «بَى يَلَنَادِي» bi yelnədi = qısrağın döşü südlə doldu, yelnlədi». Döl vaxtı heyvanlarm məməsinin südlə dolması üçün də belə deyilir, **يَلَنَار - يَلَنَامَق** (yelnər – yelnəmək).

## BU BABIN MƏNQUS OLANLARI

بَيْبَادِي «بَيْبَادِي» ol işığ buybadı = o, işi üzüstü buraxdı, **سَهْلَنْكَارْلَىقْ سَيْبَادِي** buybar – buybamak).

سَيْبَادِي «سَيْبَادِي» ol tavarın saypadı = o, mahni israf etdi, sağa-sola xərcəldi», **سَيْبَار - سَيْبَامَق** (saypar – saypamak).

سَيْرَادِي «سَيْرَادِي» sanduvaç sayradı = bülbül ötdü».

سَيْرَادِي «سَيْرَادِي» ər təlim sayradı = adam çox sarsaqladı». Bu iki söz zidd mənali sözdür. **سَيْرَادِي - سَيْرَامَق** sayrar – sayramak).

يَيَالَادِي «يَيَالَادِي» ər tağda yayladı = adam dağda yayladı», **يَيَالَار - يَيَالَامَق** (yaylar – yaylamak).

## Qayda:

Bu bölümənin əmr şəkli dörd hərflidir. Ona görə bölməyə dörd hərflili **اَفْكَا اَغْرَا** «afka ağra» və **اَتْ ثُغْرَا** «at thura» dedik. «اَتْ تُوْغْرَا=اَتْ دُوْغْرَا» və **اَفْكَا اَغْرَا** «afka ağra» və **اَغْرَا اَوْغْرَا** «ağra oğra» sözləri cümlələrindəki «toğra» və «اَغْرَا اَوْغْرَا» sözləri

kimi. Söyləyən adam istəsə **ئۇراغل** «toğrağıl = doğragınən» və **أغراڭل** = uğragınən» deyə bilər. Əmri-qaibdə «**تۇرىسۇن**=doğrasın» və **أغراسوں**=uğrasın» deyilir. İnkar halında əmr şəkli üzərinə **م** m və **ل** əlif [-ma/mə şəkilçisi] əlavə edilərək «**ئۇراما**=toğrama=doğrama» və «**أغراما**=oğrama=uğrama» deyilir. İnkardin qaiibində isə **ئۇراماسۇن** = doğramasın» və «**أغرامسۇن**» = oğramasun=uğramasın» deyirlər.

İşin gələcək zamanda görüləcəyi bidirilmək istəndikdə əmr şəklinə qalın ahəngli və **غ**-li sözlərdə **غ+الف+** [yəni -ğay], incə ahəngli və **ك** ke-h sözlərdə isə **ى+الف+ك** [yəni -gəy/kəy] şəkilçisi qoşulur. Məsələn: **مَنْ أَتَ تُرَاغَى مَنْ** «mən ət toğray=mən=mən ət doğrayacağam», **مَنْ أَنْكَرَ أَغْرَاغَى مَنْ** = mən anqar oğrağay=mən=onu uğrayacağam».

Bu və digər bölmələrdəki fe'llerin hamısı bu qaydaya tabedir. Ərəb dilində sözlərin əvvəlinə artırılan hərflərlə, yəni müzare və sual ədatları ilə, istiqbal bildirən **س** s hərfi ilə, kəsmə **ف** əlifləri ilə, **و** vav bağlayığısı ilə və buna bənzər digər vəsi-tələrlə bəzi mənalar yaradılr.

Türk dilində isə söz dəyişmədən sağlam şəkildə qalır, bəzi mənalar bildirmək üçün qoşulan hərflər, gördüyüümüz kimi, sözün sonuna əlavə edilir. Ərəbcə ziyadə qılınan hərflər sözlərin ortasına artırılır. Məsələn: **غافر، غفار، غفور** sözlərində oldu-ğu kimi. Türkçədə isə söz tamlığıni, bütünlüyünü saxlayır, şəkilçilər sonra əlavə olunur.

Müzarenin inkar şəklini yaratmaq üçün inkar hərfindən sonra [yəni -ma/mə-dən sonra] bir **س** s artırılır. «**أَلْ سَنْكَا أَغْرِامَاسْ**» ol ət toğ-

ramas = o, ət doğramaz» və ol sanqa oğramas = o sənə uğramaz» kimi. İnkarm qaiib şəklində [yəni III şəxs təkdə] ol ət toğramasun» «**أَلْ اتْ تُغْرِامَاسُونْ**», ol anqar oğramasun» olur.

Cəm halına gəlincə, bunun qaydasını vermişdik. Bu, qıpçaq və oğuzlarda əmr şəklinin təki üzərinə gənizdən gələn bir nəqəhə artırılmasıdır. «**أَتْ تُغْرَانْكَ**» = ət toğranq = ət doğrayın», «**أَفْكَا أَغْرَانْكَ**» = əfgə oğranq=evə uğrayın» kimi. Doğru olan qayda budur. Digər türklər bu şəkli, yəni gənizdən gələn nəqəhə ilə yaranan şəkli yaşı və hörmətlə şəxslərə söyləyirlər. Onların, yəni digər türklərin cəmimdə **تُغْرَانْقْلار**, **أَغْرَانْقْلار** deməsi səhv sayılmır. Belə olmasaydı, digər türklərdə iki cəmlik formasının varlığını izah etmək mümkün olmazdı. Oğuzlarla qıpçaqlar birinci üsulu işlədirler, onlarm soymayışı qaydaya uyğundur.

Bu bölmənin failini yaratmaq üçün əmr şəklinin sonuna **-ğuçı/güçı** şəkilçiləri qoşulur. Məsələn: **أَتْ تُغْرَاجِي** = ət doğrayıcı», **أَفْكَا أَغْرَاجِي** = evə uğrayıcı» kimi. Lakin oğuzlar, qıpçaqlar, onlara uyan köçərilər və suvarlar bu mənada **تُغْرَاجِي** toğra+daçı», **أَغْرَاجِي** = oğra+daçı» deyirlər.

İşti davamlı görünen fail üçün **تُغْرَاجَان**, **أَغْرَاجَان** «ogra+ğan», **تُغْرَاجَى**, **أَغْرَاجَى** deyilir ki, «daima doğrayan», «daima uğrayan» deməkdir.

Bu bölmənin arzu şəkli üçün bu model işlənir: qalın ahəngli və tərkibində **ذ لاق** zəlakə hərflərindən biri, habelə **غ** olan sözlərə **ك**, **ق**, **الف**, **س**, **غ** [yəni -ğsak], incə və **ك** ke-li sözlərə isə **ك**,

ك . الف . س hərfləri [yəni -gsək şəkilçisi] artırılır. Məsələn: «اَلْ اَتْ تُغْرِيْسَاقْ اَلْ ol ət toğra+gsak ol=o, ət doğramaq arzusundadır», «اَلْ تَقْيِيكَا يُكْلِكْسَاكْ اَلْ ol təwəyğə yük yüklə+gsək ol=o, dəvəyə yük yükləmək istəyir». Bu model başqa bölmələrdə çox işləndiyi halda, dörd hərfli sözlərdə az işlənir.

Bir işi işləməyə yönələn, əzm edən, ancaq hələ başlamayan fail üçün «اَلْ اَتْ تُغْرِيْغَنْ اَلْ ol ət toğra+gli ol=o, ət doğramağı nəzərdə tutmuşdur, düşünür», «اَلْ سَنْكَا اَغْرِيْغَنْ اَلْ ol sanqa oğra+gli ol=o sənin yanına gəlməyi düşünür» modeli mövcuddur. Başqları da analogi qaydada düzəlir.

Əgər bir işi işləmək failin haqqıdırsa, onun modeli aşağıdakı şəkildədir: «اَلْ اَتْ تُغْرِيْغَلِيْ اَرْدِيْ ol ət toğra+gli ərdi=ət doğramaq onun haqqı idı», «اَلْ سَنْكَا اَغْرِيْغَلِيْ اَرْدِيْ ol sanqa oğra+gli ərdi=sənin yanına gəlmək onun haqqı idı». Lakin oğuzlar və qıpçaqlar bu sözləri ل yerinə س ilə [yəni -gli əvəzinə -gsik şəkilçisi] işlədir və «اَلْ اَتْ تُغْرِيْغَسِقْ اَرْدِيْ ol ət toğra+gsik ərdi=ət doğramaq onun haqqı idı», «اَلْ سَنْكَا اَغْرِيْغَسِقْ اَرْدِيْ ol sanqa oğra+gsik ərdi=sənin yanına gəlmək onun haqqı idı» deyirlər.

Coxları digər türklər kimi söyləyirlər.

Bu tipli fe'llərin inkar şəklini düzəltmək üçün əmr formasının sonuna -ma/mə artırılır. Məsələn: اَلْ اَرْ اَتْ تُغْرِيْمَجِيْ ٿُرُورْ «ol ər ət toğra+ma+daçı turur=o, ət doğramayan adamdır», «اَلْ يُكْلِمَدْجِيْ ٿُرُورْ ol yük yüklə+ma+daçı turur=o, yük yükləməyəndir».

Digər bir dildə qalın ahəngli sözlərə م , غ , ل , س , ح hərfləri [yəni -magli], ince ahəngli sözlərə isə ك , م , ل , س hərfləri [yəni -magli]

پکلا «تُغْرِامَغْلِيْ اَلْ شَكْلِيْ» şəkilçisi] əlavə olunur: «تُغْرِامَغْلِيْ اَلْ toğra+maglı ol», «مَكْلِيْ اَلْ يُوكْلَه+مَأْغَلِيْ ol» deyilir.

Şəramış at «اَتْ تُغْرِامَشْ يَعْجَاجْ irğamış yiğaq toğramış ət = doğranmış ət» və «اَتْ تُغْرِامَشْ يَرْغَادِيلَانْ يَرْغَادِيلَانْ =yırğadılan ağac» qəlibindəki «doğranmış» və «yırğadılan» sözləri kimidir.

Məsdərlərə gəlincə, onları əsas fe'llərin izahı zamanı bəyan etmişik. Bu yerdə əslində məsdər olmayan, izafət nəticəsində məsdərə çevrilənlər haqqında danışmışdıq. Bu cür məsdərlər sözün köküne ك ke, yaxud ئ ġ qoşularaq yaranır. Məsələn: «اَنْكَ اَتْ تُغْرَاغِيْ كَرْ aninq ət toğraqı kör = onun ət doğramasını gör», «اَنْكَ اَغْرَاغِيْ كَرْ aninq oğraqı kör = onun ugramaşını gör» cümlələrinindəki «toğraqı», «oğraqı» sözləri kimi. Bu növ məsdərlər isim yerində işlədir. Bunlar çox isifadə olunduqları üçün onları məxsusi olaraq vurguladıq.

Zaman ismi, məkan ismi və alət ismi kimi şeylərin qaydaları yuxarıda göstərilən kimidir: بو اَتْ تُغْرَاغُوْ bu ət toğragu = bu, doğradılacaq ətdir», «بو اَتْ تُغْرَاغُوْ اَغْرُ اَلْ bu ət toğragu oğur ol = bu, ət doğradılacaq vaxtdır», «بو تُغْرَاغُوْ يَرْ اَلْ bu toğragu yer اَل=bu, doğradılacaq yerdir», «بو تُغْرَاغُوْ نَانْكَ bu toğragu nənq=bu, doğradılacaq nəsnədir». Bunun inkar şəkli aşağıdakı kimidir: بو تُغْرَاغُوْ اَغْر اَرْمَاسْ «bu toğragu oğur ərməs =bu, doğradılacaq vaxt deyil». Başqları da analogi qaydada düzəlir.

Onu da biləsən ki, mən keçmiş zaman, müzare və məsdərləri bir yerdə bəyan etdim. Çünkü keçmiş zamanla müzare fe'llərinin ortalarındaki hərəkə və sükünlər bəzən bir-birinə uyğun gəsə də, bəzən zidd olur. Bu, qayda ilə müəyyənləşmir. بَيْرَ «

فَرْغَادِي yer kurğadı = yer qurudu» keçmiş zaman fe'lının müzaresi və məsdəri olan «فَرْغَار- فَرْغَامَاق» kurğar-kurğamak» sözləri bir-birinə uyğundur. «يا فَرْدِي يا kurdi» sözünün müzare və məsdəri də («فَرَار- فَرْمَاق» kurar-kurmak») bir-birinə uyğundur. Uyğun olmayanları keçən bəhslərdə söyləmişəm.

Bu bölmənin fe'lleri bir neçə funksiya daşıyır. Birinci funksiya: iki və ya üç hərfli mənqus fe'llerdən ibarət olur və failin adı çəkilən işdə bir şey etdiyini bildirir. Məsələn: «اَرْ اَقْ كَزْلَادِي» «ər ok kəzlədi = ər ox gəzlədi». Bunun əсли «كَزْ كَزْ» ismidir, -لَادِي lədi şəkilçisi artırılaraq fe'lə çevrilmişdir. «اَرْ تَفَارِكَزْلَادِي» ər tawar kizlədi = adam mal gizlədi». Burada isə «كَزْ كَيز» ismi fe'l olmuşdur. Başqası da belədir.

Mənqus fe'llərə aşağıdakılardan misal ola bilər: «بُلْت قَرْلَادِي» bulit karladı = bulud qarladı, qar yağdırdı», «فُعْش يَعْلَادِي» koğuş yağladı = dəri yağladı». Bunların əsilləri «فَار» kar» və «يَاغْ» yağ»dır. Bu sözlərdəki الف əlf sürət naminə atılmışdır.

İsim salim və ya üç hərfli isimdirse, onu fe'lə çevirmək üçün bir الف əlf artırmaq kifayətdir. Əlifin لـ ilə bərabər artırılmasına ehtiyac yoxdur. Məsələn, «يَشْنَ يَشْنَادِي» yaşın = şimşek» sözündən fe'l düzəltmək istənsə, «يَشْنَ يَشْنَادِي» yaşın yaşm+a+dı» deyilir, «şimşek çaxdı» deməkdir. «فَسْرَاقْ فَنَادِي» kısrak kulnadı = qıraq qulunladı, doğdu» cümləsindəki «فَنَادِي» kuln+a+dı» sözü də belədir. «فَسْرَاقْ يَلَنَادِي» kısrak yelnədi = qıraq yelin-lədi» cümləsindəki «يَلَنَادِي» yeln+a+dı» sözü də buna bənzəyir. Bu fe'llər səhih (saqlam) isimlərdən düzəldiyi üçün bir hərfin (الف əlf) ziyadə qıhnması ilə, لـ hərfinə ehtiyac olmadan da tam bir fe'l əmələ gəlmışdır.

Dörd hərfli səhih isimlər də sonundakı hərfi atılmaq şərítə bu bölməyə daxil edilə bilər. O zaman söz üç hərfli olur, sonra fe'l düzəltmək üçün ona bir الف əlf artırılr, fe'l dörd hərfli sözə çevirilir. Yumşaq nəsnəyə «يُمْشَاق» yumşak», bir şey yumşaldığı zaman isə «يُمْشَادِي» yumşadı»<sup>273</sup> deyilir. «اَنْكَر سُوْز يَسْتَادِي» ol anqar söz yastadı = o ona sözlə toxundu» cümləsindəki «يَسْتَادِي» yastadı» sözü də belədir. Söykənmək üçün yastıq qoymaq da bu sözlə ifadə olunur. Fe'lin əсли «يَسْتَقْ بُلْغَادِي» yastuk»dur. «سوْف بُلْغَادِي» suw bulğadı» sözü də belədir. Əсли «بُلْغَاق» bulğak»dır. Bu isimlərdən ق ka atılmış, fe'l düzəltmək üçün onlara yalnız bir الف əlf əlavə edilmişdir. Yaxud isimlər bir hərf qəbul etməklə fe'ldən yaranmışlar. Məncə, ən doğrusu budur. Çünkü isimlər fe'llerdən düzəlir. Məsələn: «سُونْتَى sidhti» sözlərini götürək. Bunlardan «سُدْقَ sudhuk» və «سُدْكَ sidhük» sözləri çıxmışdır. «sudhti=tüpürdü», «sidhti=siyidi», «sudhuk=tüpürçək», «sidhik=sidik» deməkdir. «اَتْ بَشْدَى et piştı» cümləsindəki «بَشْدَى pişdi» sözü də belədir. Bişirilən et üçün «يَبْشِغَ اَتْ pişig et» deyilir. Bu hal ərəb və türk dilləri üçün üçün bir fəzilətdir, başqa dillərdə belə şey yoxdur.

İkinci funksiya: bu bölməyə daxil olan fe'l başqa mənada deyil, öz mənasında işlənir. Məsələn: «اَرْ يِغَاج اَرْغَادِي» =adam ağac irğadı», «اَرْ يِغَلَادِي» =adam ağacı=adam ağladı», «اَرْ يِشْقَا اَغْرَادِي» = adam işlə uğradı».

Ərəb dilinin müfaələ babında olduğu kimi, bir işin iki və daha çox adam tərəfindən görüldüğünü bildirmək istəsək, sözün

<sup>273</sup> Burada «yumşadı» deyil, «yumşadı nənq» olmalıdır.

sonundakı hərfi-illət atılır, onun əvəzinə ش hərfi əlavə olunur. ال مِنْكَ بِرْ لَا يَغَاجُ ارْ غَشْدِي «» = o mənimlə birlikdə ağac yırgaladı», (bu həm yarışma, həm də yardımlaşma mənəsi daşıya bilər), «كَشْ بَرْ جَا يَغْلَشْدِي» kişi barça yıqladı = hamı ağla(ş)dı». Bu, başqaları üçün modeldir.

Bir adamın bir işi əslində görmədiyi halda, özünü görürmüş kimi göstərməsi zamanı sözdən hərfi-illət atılır, onun yerinə م، ن [yəni -msın/msin şəkilçisi] artırılır. «ال سَنْكَا أَغْرِمَسِنْدِي» ol sanqa oğra+msın+dı=o, gerçəkdən sənin yanına gəlmədiyi halda, özünü elə göstərdi», «ال يُكَيْكَلْمَسِنْدِي» ol yük yük+msin+di = o, gerçəkdən yük yüklemədiyi halda özünü yük yükleymiş kimi gösiərdi» deməkdir.

Bu qaydalardan başqalarını salım kitabında göstermişik. Bütün sözler bu qaydalara müvafiq yaranır.

Ulu Tanrı istəsə, buradan kənara çıxılmaz.

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'ULADI, FƏ'ALADI, FƏ'İLADI فعالدی، فعالدی، فیلادی BABI

تَبَالَادِی T a b a l a d i<sup>274</sup>: «ال آنِي تَبَالَادِی» = ol ani tabaladı = o onu qınadı, utandırdı, tənə qıldı, ayıbladı», tabalar – tabalamak).

ثَبُولَادِی T ü p ü l e d i: «ال يَغِينِي ثَبُولَادِی» = ol yağımı tüpüldədi = o, yağını təpəldi, təpəsinə vurdu, məglub etdi», ثُبُولَار - ثُبُولَامَق () tüpülər – tüpülmək).

<sup>274</sup> Uyğurca nəşrində bu söz «tapaladı» şəklində verilmişdir (TTD, III tom, bet 439). Seçkin Ərdi ilə Sərap Tuğba Yutsevər də həmin şəkildə oxumuşlar (DLT-2005, s.112).

S u b ı l a d i: سُبِيلَادِي نانکنی subıladı nənqni = enli şeyin yalanını kəsib daraltdı, naziltdi». سُبِيلَار - سُبِيلَامَق () subilar – subılamak).

Ç a t ı l a d i: بَرْ كَا جَتِيلَادِي bərgə çatıladı = qamçı şaqqıldadı». Hər hansı bir şey qamçı şaqqıltısı kimi səs çıxarsa, yenə belə deyilir, جَتِيلَار - جَتِيلَامَق () çatılar – çatılamak).

S a t u l a d i: ال تَّلَمْ سَتُولَادِي ol təlim satuladı = o, bir yiğin mənasız söz danışdı», سُتُولَار - سُتُولَامَق () satular – satulamak).

S a ç u l a d i: ال سَّفْلَقْ سَجُولَادِي ol suvluk saçuladı = o, yaylıq yaylığa bənzər şeyləri saçاقlaşdı, saçaq düzəldti. سُجُولَار - سُجُولَامَق saçular – saçulamak).

K a ç a l a d i: ال نانکنی قَجَالَادِي ol nənqni kaçaladı = o, nəsnəni qaba qoydu», قَجَالَار - قَجَالَامَق () kaçalar – kaçalamak). Əsl «فَاجَالَادِي»dır, الف əlis düşmüştür.

K i ç i l a d i: ال منى قَجِيلَادِي ol məni kçıladı = o məni qidiqladı». İnsanı güldürmək üçün onun qoltuğunu və ayağının altını qaşıyırlar, قَجِيلَار - قَجِيلَامَق () kçıclar – kçılamak).

K a r a l a d i: ال قَرَالَادِي ol karaladı nənqni = o, nəsnəni qaraladı», قَرَالَار - قَرَالَامَق () karalar – karalamak).

K a r i l a d i: ال يَيرِكْ قَرِيلَادِي ol yerig karıladı = o, yerİ qarışladı, ölçüdü». Başqası da belədir.

K a r i l a d i: ال ارْك قَرِيلَادِي ol ərig karıladı = o, adamı qoca saydı, yaşlı saydı», قَرِيلَار - قَرِيلَامَق () karılar – karılamak).

قَرَالَار - قَرَالَامَق () K a r a l a d i: ات قَرَالَادِي it karaladı = it pislədi», karalar – karalamak)<sup>275</sup>.

<sup>275</sup> Bu sözün müzare və məsdərini Bəsim Atalay qoymuşdur.

K a r i l a d i: «ئېرىلادى قارغۇچىلىك كارىلادى = boran uğultu ilə qar götirdi». قىلىرلەر - قىلىماق (karilar - karilamak).

C o ğ i l a d i: «ئېرىلادى قىلىنىڭ ئەر çوگىلادى = adam bağırib-çağırdı», جەغىلەدى «çogular - çogilamak). Bu söz bəzən «ئېرىلادى» şəklində də deyilir.

Ç a ğ i l a d i: «سۇۋ ئېرىلادى suw çägiladı = su çägladı». شەغىلەر - شەغىلماق (şaqları sözləri də var. Bu şeirdə də işlənmişdir:

قىن سىنى ئېرىلادى  
ئىكىت باكىن ئېرىلادى  
قىسى اقىب ئېرىلادى  
بىن سۇقۇن قىز سەندى

«Katun sini çogıladı,  
Tanqut bəegin yağıladı,  
Kanı akıp jağıladı,  
Boyun suwin kızıl sağdı».  
Katun sini bağırdı-çağırdı,  
Tanqut bəyi ilə düşmən oldu,  
Qanı axıb çägladı,  
Boynunun suyu qızıl sağdı.

(Katun sini (bura bir yer adıdır, tanqutlarla Çin arasında yerleşən kiçik bir şəhərdir) xalqı ilə tanqut xalqı çarpışdır. Katun sini xalqı bağırdı-çağırdı, hayqırkı, tanqutlarla və onların bəyi ilə düşmən oldu, qanları su kimi çäglayaraq axdı, boyunlarından qırmızı su, yəni qan sağıldı, şoranlandı).

S a ğ u l a d i: «ئېرىلادى سۇۋ ئېرىلادى» ol buğday sağuladı = adam buğdanı öldürdü». Başqası da belədir, سۇۋلار - سۇۋلاماق (suwular - sagulamak).

Ç i f i l a d i: «كېپ جەغىلەدى күп çifiladı = küp çıqıl-çıqıl səs verdi».

جەغىلەر - جەغىلماق (çifilar - çifilamak).

T o k u l a d i: «ئېرىش ئۇلۇدەي kadhis tokuladı = adam qayısa toqqa saldı, qayışı, kəməri toqqaladı», تۇلۇلار - تۇلۇماق (tokular - tokulamak).

T i k i l a d i: «تىكىلەدى نانك tikiladı nənq = nəsnə tiq-tiq elədi. tiqqildadi». Dirəyin palaz üstünə, yaxud yumşaq şeyin sərt bir zəminə tappilti ilə düşərkən çıxardığı səsə də belə deyilir, تىكىلەر - تىكىلماق (tikilar - tikilamak).

T i k ü l ə d i<sup>276</sup>: «أىل مىكاات تىكۈلەدى ol manqa et tiküledi=o mənə bir tikə et verdi», (o mənə eti tikə-tikə, loxma-loxma verdi). Başqası da belədir.

T i k ü l ə d i: «أىل بىكىكى نانك تىكۈلەدى ol begge nənq tiküledi = o, bəyə rüşvət olaraq bir şey verdi». Bu söz əvvəlki sözdən alınmışdır. تىكۈلەر - تىكۈلەمەك (tikuler - tikuləmek).

T i k i l ə d i: «تىكىلەدى نانك tikilədi nənq = nəsnə xışlıtı saldı», تىكىلەر - تىكىلەمەك (tikilər - tikiləmək).

T a l u l a d i: «أىل ئۇلۇدەي نانكى taluladı nənqni = o, nəyi isə seçdi», تۇلۇلار - تۇلۇماق (talular - talulamak).

T ü m i l ə d i: «اشياك ئەشىلەدى eşyək tümüldəti = eşşək səkerək qosdu». Bu söz çox zaman ئەشىلەndi şəklində deyilir, تەمیلەنلىك - تەمیلەر - تەمیلەمەك (tümiler - tümiləmək).

T a m u l a d i: «أىل سوقۇغ ئەمولادى ol suwuğ tamuladı = o, suyun bəndini, səddini möhkəmləndirdi», تەمولار - تەمولامەك (tamular - tamulamak).

<sup>276</sup> Uyğurlar bu sözü «tikilədi» kimi (TTD, III tom, bet 444), çinlilər isə «teküladı» kimi oxumuşlar (DLT-Çin, III cild, s.315).

## BU BABIN MİSAL OLANLARI

Y u b i l a d i: «أَلْ أَنِي يُبَيَّلَادِي» ol anı yubıladi = o onu aldatdı, ona hiylə etdi, al etdi». Bu şeirdə də işlənmişdir:

تَكْتُ خَانِي بَيَّلَادِي

الْمُ بَرَلَا شُوَّلَادِي

قَدْش لَارِي شَبَالَادِي

الْمُ كُورْبِ يُزِي اَخْدِي

«Tanqut<sup>277</sup> xanı yubıladi,

Ölüm birlə tüpüldəi,

Kadhaşları tabaladı,

Ölüm körüp yüzü ağdı».

Tanqut xanı hiylə qurdu,

Ölüm ilə zərbə vurdu,

Qohumları tənə vurdu,

Ölüm görüb rəngi qaçıdı.

(Tanqut xanı Katun sini xanına hiylə qurub onu aldatdı və başına ölümcül zərbə vurub öldürdü. Düşmənlər sevindi, ölen xanım qohum-qardaşı bundan çox utanc duydu, ölümü görüb rəngi qaçıdı).

Bu söz oğuz və qıpçaq dillərindədir, yubılar - yubilamak).

Digər türklər bu sözü az işlədir və hiyləyə «بَبِ بَبِ يَعْلَمَ» deyirlər, fe'lini düzəltmirlər.

<sup>277</sup> Son iki bənddəki şeirdə «Taqut» sözü «Tənqüt» iması ilə verilmişdir. Bu, türk ləhcələrinin birindədir, şübhəsiz ki, «Taqut» deməkdir. Bəsim Atalay şeirdə və izahda «Tənqüt» (DLT, III, s. 327). Salih Mütəllibov şeirdə «Tənqüt», izahda «Taqut» şəklini (TSİD, III tom, bet 340-341) seçmişdir. Uyğur nəşri bu sözləri özbək nəşrində olduğu kimi vermişdir (TTD, III tom, bet 445-446). Bu savaş və şeir çox əski dönəmə aiddir, şeir də həmin savaşın poetik xatırasıdır.

Y a s ı l a d i: «أَلْ يَسِيلَادِي نَانْكَنِي» ol yasıladi nənqni = o, bir şeyi yastıladı, yaydı», (o, bir şeyi süfrə üstünə yayılan xəmir kimi yaydı).

Y a s ı l a d i: «أَلْ سُوْزُكْ يَسِيلَادِي» ol sözü yasıladi = o, sözü açıqca söylədi, kinayə yolu ilə söyləmədi», (yasılar - yasılamaq).

Y a g ı l a d i: «أَلْ أَنِي يَغِيلَادِي» adam ona düşmən oldu», ar yəfi yagıla - yagıladı = adam yağı yağıladı, adam düşmənlə savaşdı, çarşıdı», (yağılar - yağılamak).

## BU BABIN MƏNQUS OLANLARI

A y a l a d i: «قَيْزِ أَيَّالَادِي» kız ayaladı = qız çəpik çaldı, əllerinin ayasını, ovcunun içini bir-birinə vurdu», (ayılar - ayılamak) (ayılar - ayılamak). Bu, fəsih bir sözdür.

U y a l a d i: «فَشِ أَيَّالَادِي» kuş uyaladı = quş yuva qurdu», (ayılar - uyalar - uyalamak).

K ü y ə l ə d i: «أَرْ كَنْرِ كَيَالَادِي» adam keçənin güvəsini silkdi, keçəni güvədən təmizlədi». Başqası da belədir, (küylər - küyləmək).

## [Qayda]:

Bu bölümənin qaydaları bundan əvvəlki bölmədəki ilə eynidir. Bu bölmə bir neçə vəzifə daşıyır.

Birincisi: əslə dörd hərfli olan üç hərfli isimlərə - لَدْى - لَدِى [ladı/lədi şəkilçisi] qoşulması ilə fe'l düzəldilir, fail isə adı çəkilən hal və hərə- aiddir, şeir də həmin savaşın poetik xatırasıdır.

kətdə bir iş görür. Məsələn: «اَرْ تُونْ قِرْ لَادِي» = ol ton karaladı = adam paltarı qaraladı», «بِيرْ قِرْ لَادِي» = yer karıladı = yeri qarışladı, ölçüdü».

İkincisi: bir ismə **لَدِي** [-ladı/lədi şəkilçisi] qoşulmaqla yaranan fe'ldə adı çəkilən şeyə nisbət və izafət bildirir. Məsələn: «اَلْ اَرْكَ اَقِيلَادِي» = ol ərig akıladı = o, adamı səxavətə sövq etdi», «اَلْ اَنِي قِرْ لَادِي» = ol anı karıladı = o onu qocalığa nəsbət etdi».

Üçüncüüsü: fe'l başqa heç bir məna daşımır, öz müstəqim mənasında çıxış edir. Məsələn: «اَلْ اَنِي قِبِيلَادِي» = ol anı kçıladı = o onu qidıladı», (o onun güləcək yerini qaşdı), «اَشِيَاكْ تُمِيلَادِي» = eşyək tümilədi = eşşək səkərək qoşdu».

Dörd hərflilər bölməsi bitdi.

## BEŞ HƏRFLİLƏR BÖLMƏSİ

**عَ ثَيْنَ حَرْفِينِينَ حَرْ نَوْ حَرَكَهِ إِلَهِ  
حَرَكَلِيْ أَلْدُوْغُ فَعْلَادِيْ فَهُرْلَادِيْ بَابِي**

**تَبْتَلَادِيْ** T ü b ü t l e d i: «اَلْ اَنِي تُبْتَلَادِي» = o onu tibetli saydı, tibetliyə nisbət qıldı», (tübtlər bir tayfadır). (**تُبْتَلَادِيْ** - **تُبْتَلَامَك** tübütlər – tübütləmək).

**كَرْتَلَادِيْ** K i r i t l e d i: «اَلْ اَنِي كَرْتَلَادِي» = o, qapını bağladı, **كَرْتَلَادِيْ** - **كَرْتَلَامَك** (kiritlər – kiritləmək).

**جَنْجَلَادِيْ** Ç a n a ç l a d i: «اَلْ اَنِي جَنْجَلَادِي» = o onu ariq gördü, (o onu ariqığa, zəifliyə nisbət etdi), (**جَنْجَلَادِيْ** - **جَنْجَلَامَق** çanaçlar – çanaçlamak).

**فَلْجَلَادِيْ** K u l a ç l a d i: «اَلْ اَرْقَى فَلْجَلَادِي» = o, urğanı qulacladı. Başqa şey qulaclansa, yənə belə deyilir, (**فَلْجَلَادِيْ** - **فَلْجَلَامَق** kulaçlar – kulaçlamak).

**قَلْجَلَادِيْ** K i l i ç l a d i: «اَلْ اَنِي قَلْجَلَادِي» = o onu qılıncıdı, **قَلْجَلَادِيْ** - **قَلْجَلَامَق** (qılınc - qılıncamak).

**قَمْجَلَادِيْ** K a m i ç l a d i: «اَلْ اَمُونُكْ قَمْجَلَادِي» = o, şorbanı çomçələdi, çomçəni şorba ilə doldurdu». (**قَمْجَلَادِيْ** - **قَمْجَلَامَق** kamiçlar – kamiçlamak).

**بَغْرَلَادِيْ** B a g i r l a d i: «اَلْ اَنِي بَغْرَلَادِي» = o onun bağırina vurdu».

B a ğ i r l a d i: «أَلْ يَاسِنْ بَغْرَلَادِي» ol yasin bağırladı = o, yayın dəsteyini islah etdi, yayı sahmana saldı, düzəltdi», (بَغْرَلَادِي - بَغْرَلَامَق - بَغْرَلَامَق) (bağırlar – bağırlamak).

C a ğ i r l a d i: «أَلْ أَزْمَنْ جَفْرَلَادِي» ol üzümni çağırıldı = o, üzümü şirə elədi», (جَفْرَلَادِي - جَفْرَلَامَق) (Biri içki içəndə də bu söz işlənir).

C i ğ i r l a d i: «أَلْ بَيْرَكْ جَفْرَلَادِي» yerig çığırlandı = yerdə ciğır saldı». Qar yolu örtsə və biri ayağı ilə ciğır açsa, yenə belə deyilir, çığırılar - ciğırlamak).

S i ğ i r l a d i: «أَلْ آتِيْ سِغْرَلَادِي» ol anı sığırladı = o onu inəyə, sığra nisbət qıldı, sığır saydı», (سِغْرَلَادِي - سِغْرَلَامَق) (sığırlar – sığırlamak).

B ö g ü r l e d i: «أَلْ آتِيْ بَكْرَلَادِي» ol anı böğürlədi = o onun böyrəyinə, böyrünə vurdu».

B ö g ü r l e d i: «أَلْ يَغْنِيْ بَكْرَلَادِي» ol yağını böğürlədi = o, düşməni sol cinahdan, böyürdən, yandan vurdu», (بَكْرَلَادِي - بَكْرَلَامَق) (böğürlər – böğürləmək).

T a r a s l a d i: «الْ بَجَرَكْ تَرْسَلَادِي» alp çərig tarasladı = alp igid qosunu dağıtdı», (جَفْرَى قَارَغْ تَرْسَلَادِي) çağrı kaziğ tarasladı = çağrı quşu qaz sürüsünü dağıtdı». Hər hansı adam qüvvə ilə bir şeyi dağışsa, yenə belə deyilir, (تَرْسَلَادِي - تَرْسَلَامَق) (taraslar – taraslamak).

T a r u s l a d i: «أَلْ أَفْنِ تَرْسَلَادِي» ol əwin tarusladı = o, evinin damını düzəltti», (تَرْسَلَادِي - تَرْسَلَامَق) (taruslar – taruslamak).

K u r u t s a d i: «أَرْ فَرْتَسَادِي» ar kurutsadı = adamın könlü qurut istədi», (فَرْتَسَادِي - فَرْتَسَامَق) (kurutsar – kurutsamak).

B a ğ i r s a d i: «أَرْ بَغْرَسَادِي» ar bağırsadı = adamm könlü qara bağır istədi», (بَغْرَسَادِي - بَغْرَسَامَق) (bağırsar – bağırsamak).

K e d h ü r s a d i: «أَلْ مَنْكَا تُونْ كَذْرَسَادِي» ol manqa ton kedhürsədi = o mənə paltar geydirmək istədi», (كَذْرَسَادِي - كَذْرَسَار - كَذْرَسَامَك) (kedhürsər – kedhürsəmək).

T a t i ġ s a d i: «أَرْ تَتِغْسَادِي» ar tatıgsadı = adamın könlü şirni istədi», (تَتِغْسَار - تَتِغْسَامَك) (tatıgsar – tatıgsamak).

S a t i ġ s a d i: «أَرْ أَتِنْ سَتِغْسَادِي» ar atm satıgsadı = adam atını satmaq istədi», (az qala satdı, satan kimi oldu). Bu şeirdə də işlənmişdir:

أَفِنْ بَرْقَنْ سَتِغْسَادِي

يَلْغَ بَيرْبَ بَرْغَسَادِي

تَرِكْ أَرسا ثُرْغَسَادِي

انْكَرْ سَاقِچَ كُنْيَ ثَغَدِي

«Өwin-barkın satıgsadı,

Yoluğ berip yarıgsadı,

Tirig ərsə turuğsadı,

Anqar sakınç kuni toğdı».

Ev-eşiyini satmaq istədi,

Fidyə verib özünü qurtarmaq istədi,

Sağ olduqca yaşamaq istədi,

Ona qayğı dolu gün doğdu.

(Özünü qurtarmaq üçün fidyə versin deyə düşmən onun evini-mülkünü satmaq istədi, o, sağ qalmaq, yaşamaq arzusu ilə buna razı oldu, ancaq qayğılı-kədərli günləri başlıdı», (سَتِغْسَار - سَتِغْسَامَك) (satıgsar - satıgsamak).

B a r i ġ s a d i: «أَلْ افْكَا بَرْغَسَادِي» ol əwgə barıgsadı = o, evə getmək istədi». Başqası da belədir, (برغسادى - برغساماك) (barıgsar – barıgsamak).

T u r u ğ s a d i: «أَلْ مَنْدَا ثُرْغَسَادِي» ol munda turuğsadı = o burada durmaq istədi». **ثُرْغَسَادِي** turuğsar – turuğsamak).

K u r u ğ s a d i: «كُرْغَسِيدِي» kuruğsadi<sup>278</sup> = qurumağa üz tutdu», **فَرْغَسِيدِي** kuruğsar=kuruğsamak). Buna görə mədəyə «كُرْغَسَاق» kuruğsak=qursaq» deyilir, çünkü qursaq saatdan-saata quruyur, yemək istəyi coşur.

B a l i k s a d i: «بَلْقَسَادِي» ar bälqasadi = adamın könlünə balıq düşdü», **بَلْقَسَار** – **بَلْقَسَامَاق** (balıksar – balıksamak).

B i l i g s e d i: «أَغْلَنْ بَلْكَسَادِي» uşaq ağıllı olmaq istədi, ağıllanmaq istədi», **بَلْكَسَار** – **بَلْكَسَامَاق** (biligsər – biligsemək).

B e r i g s e d i: «أَلْ مَنْكَا تَوَارْ بَرْكَسَادِي» ol manqa tavar berigsədi = o mənə mal vermek istədi, az qala mal verdi». Başqası da belədir, **بَرْكَسَار** – **بَرْكَسَامَاق** (berigsər – berigsəmək).

K ö r ü g s e d i: «أَلْ مَنْى كُرْكَسَادِي» ol məni körügsədi = o məni görmək istədi, mənə qovuşmaq istədi», **كُرْكَسَار** – **كُرْكَسَامَاق** (körügsər – körügsəmək).

K i r i g s e d i: «أَلْ أَفْكَا كُرْكَسَادِي» ol əwgə kirigsədi = o, evə girmək istədi». Başqası da belədir, **كُرْكَسَار** – **كُرْكَسَامَاق** (kirigsər – kirigsəmək).

K e l i g s e d i: «أَلْ مَنْكَا كَلْكَسَادِي» ol manqa kəligsədi = o mənim yanımı gəlmək istədi», **كَلْكَسَار** – **كَلْكَسَامَاق** (kəligsər – kəligsəmək).

<sup>278</sup> Burada türkçe bir söz çatışmır. Örəbcəsinə baxdıqda onun «nənq» olduğu anlaşılır. Seçkin Ərdi ilə Sərap Tuba Yurtsevər bu sözü «kurugṣidi» (DLT-2005, s.453) kimi oxumuşlar. Onlar misalda türkə hər hansı bir sözün çatışmaması barədə mötərizə içində heç bir qeyd verməmişlər. Uygurların bu çatışmazlıq barədə qeydləri var: «ərəbcəsinə baxdıqda, bu yerdə «nənq kurugṣidi» cümləsindən «nənq» sözünün düşmüş olduğunu görürük» (TTD, III tom, bet 456). Çinlilər də (DLT-Çin, III cild, s.324) bu barədə qeyd vermişlər.

B a ġ i ş l a d i: «أَلْ مَنْكَا اتْ بَغْشَادِي» ol manqa at bağışladı = o ma-nə at bağışladı». Başqası da belədir, **بَغْشَلَار** – **بَغْشَلَامَاق** (bağışlar – bağışlamak).

T a w u š l a d i: «تَفَشَّلَادِي نَانْكِ» tawuşladı nənq=nənə qimildan-di», (bir şeydə sezgi və hərəkət başlıdı), **تَفَشَّلَار** – **تَفَشَّلَامَاق** (tawuşlar – tawuşlamak).

S u r u š l a d i: «أَلْ تَرْغُ سُرْشَلَادِي» ol tarıq suruşladı = o, bugda başığım sütül elədi», **سُرْشَلَار** – **سُرْشَلَامَاق** (suruşlar – suruşlamak).

K a d h i š l a d i: «أَلْ كُونْكَ قَذَشَلَادِي» ol könük kadhişladı = o, gəndən qayış düzəltdi», **قَذَشَلَار** – **قَذَشَلَامَاق** (kadhişlar – kadhişlamak).

K a r i š l a d i: «أَلْ بَرْجِنْ قَرْشَلَادِي» ol barçın karışladı = o, ipək parça qarışladı». Başqası da belədir, **قَرْشَلَار** – **قَرْشَلَامَاق** (karışlar – karışlamak).

P i š i g l a d i: «أَلْ اتْ بَشِغَلَادِي» ol et pişiglədi=o, et bişirdi». Başqası da belədir, **بَشِغَلَار** – **بَشِغَلَامَاق** (pişiglər – pişiglamak).

S a t i g l a d i: «أَلْ انْكَ بِرْلَا سَتَغَلَادِي» ol aninq birlə satıqladı= o onunla birlikdə sövdələşdi», **سَتَغَلَلَار** – **سَتَغَلَامَاق** (satıqlar satıqlamak). Doğru olanı **سَتَغَلَشَدِي** satıqlaşdırıdır. İkiisi də işlənir.

S a r i g l a d i: «أَلْ تُونِنْ سَرَغَلَادِي» ol tonın sarıqladı = o, paltarım sarı elədi, sarı boyadı». Başqası da belədir, **سَرَغَلَلَار** – **سَرَغَلَامَاق** (sarıqlar – sarıqlamak).

K i d h i g l a d i: «أَلْ بَرْكَ قَذَغَلَادِي» ol börk kıldıqladı = o, börkünün kənarını tikdi», Başqası da belədir, **قَذَغَلَلَار** – **قَذَغَلَامَاق** (kıdıqlar – kıdıqlamak).

K u r u ġ l a d i: **فَرْغَلَدِي** kuruğladı nənqni = nəsnəni quru istifadə elədi», **فَرْغَلَار**- **فَرْغَلَامَاق**) (kuruğlar–kuruğlamak).

K a s i ġ l a d i: **قَسْغَلَدِي** ol kulin kasiğladı = o, qulunun ovurduna, ağzına vurdu», **قَسْغَلَار**- **قَسْغَلَامَاق**) (kasiğlar–kasiğlamak)<sup>279</sup>.

B u t a k l a d i: **بُتْقَلَدِي** ol yiğacığ butakladı = o, ağacı budadı», (o, ağaçın budaqlarını kəsdi), **بُتْقَلَار**- **بُتْقَلَامَاق**) (butaklar–butaklamak)<sup>280</sup>. Əsli «butidi»dır.

T u t u k l a d i: **تُثْقَلَدِي** ol oğlm tutukladı = o, oğlunu axtaladı, yaxud onun axta, xədim adamla əlaqədə olduğunu düşündü», **تُثْقَلَار**- **تُثْقَلَامَاق**) (tutuklar – tutuklamak).

B a ş a k l a d i: **بَشْقَلَدِي** ol sünqü başakladı = o, nizəyə başaq taxdı», (mizrağa dəmir ucluq taxdı), **بَشْقَلَار**- **بَشْقَلَامَاق**) (başaklar – başaklamak).

T u r u k l a d i: **تُرْقَلَدِي** ol atığ turukladı = o, atı ariq saydı». Başqası da belədir, **تُرْقَلَار**- **تُرْقَلَامَاق**) (turuklar – turuklamak).

Ç i b i k l a d i: **جِبْقَلَدِي** ol atın çibikladı = o, atını çubuqladı, çubuqla vurdu», **جِبْقَلَار**- **جِبْقَلَامَاق**) (çibiklar–çibiklamak).

Ç a r u k l a d i: **جَرْقَلَدِي** ol adhakin çarukladı = o, ayağına türk çarığı geydi», **جَرْقَلَار**- **جَرْقَلَامَاق**) (çaruklar – çaruklamak).

Ç a r u k l a d i: **جَرْقَلَدِي** «çaruk» adlı boyanın nisbət edilsə, yenə belə deyilir<sup>281</sup>.

<sup>279</sup> Yazma və basma nüsxədə ka hərfinin üstündə fəthə, altında kəsrə var. Bu, sözün hər iki variantda oxuna biləcəyinə işarədir.

<sup>280</sup> Həm yazma, həm də basma nüsxədə bu maddənin sözlərindəki t hərfinin üstündə fəthə, altında kəsrə var. Bu, həmin sözlərin hər iki variantda oxuna biləcəyinə işarədir.

K a p a k l a d i: **قَبْقَلَدِي** er kızığ kapaklı = adam qızın bakırəliyini aldı», **قَبْقَلَار**- **قَبْقَلَامَاق**) (kapaklar–kapaklamak).

K u ç a k l a d i: **فَجَقَلَدِي** ol barçın kuçakladı = o, ipək parçanı qucaqladı», **فَجَقَلَار**- **فَجَقَلَامَاق**) (kuçaklar–kuçaklamak)<sup>282</sup>.

K a r a k l a d i: **قَرْقَلَدِي** ol tavarığ karaklı = o, yol kəsib mal aldı», **قَرْقَلَار**- **قَرْقَلَامَاق**) (karaklar – karaklamak). Yağmaca.

K a ş u k l a d i: **قَشْقَلَدِي** ol balığ kaşukladı = o, balı qasıqladı», **قَشْقَلَار**- **قَشْقَلَامَاق**) (kaşuklar – kaşuklamak)<sup>283</sup>.

K u l a k l a d i: **قَلْقَلَدِي** ol oğlin kulaklı = o, oğlunun qulağına vurdu», **قَلْقَلَار**- **قَلْقَلَامَاق**) (kulaklar – kulaklamak).

K u m u k l a d i: **فَمْقَلَدِي** at kumukladı=at təslədi, təzəklədi».

K u m u k l a d i: **فَمْقَلَادِي** biri Kumuk adlı bəyin himayəsinə girsə, yenə belə deyilir. **فَمْقَلَار**- **فَمْقَلَامَاق**) (kumuklar–kumuklamak).

K o n u k l a d i: **بَكْ مَنِي قَنْقَلَدِي** bəg məni konukladı = bəy məni qonaq etdi». Başqası da beldir, **قَنْقَلَار**- **قَنْقَلَامَاق**) (konuklar – konuklamak). Oğuzlardan başqa boyların dilində bu söz bir adamın ev sahibinin razılığı olmadan onun evində gecələməsi mənasmdadır. Bu şeirdə də işlənmişdir:

يَخْسِي بَكِين اَذْقَلَادِي

كُرْبُ سُونِي اَذْقَلَادِي

الْأَسْمَانِي قَنْقَلَادِي

اَغْزاجِرا اَغْوْ سَعْدَى

<sup>281</sup> «Çaruk»la başlayan sözlərdəki r hərfinin üstündə fəthə, altında kəsrə var. Bu, həmin sözlərin həm «çaruk», həm də «çarık» oxuna biləcəyinə işarədir.

<sup>282</sup> Bəsim Atalayın qeydində görlə, bunun ərəbcəsində dəlaşıqlıq var (DLT, III, s. 338).

<sup>283</sup> Burada isə sözlərdə ş hərfinin üstündə fəthə, altında kəsrə var. Bu, həmin sözlərin həm «kaşuk», həm də «kaşık» oxuna biləcəyini göstərir.

«Yağı bəydin udhukladı,  
Körüp süni adhıkladı,  
Ölüm anı konukladı,  
Ağız içrə ağu sağdı».  
Yağı bəydən yana uyudu,  
Qoşunu görüb çasdı,  
Ölüm onu qonaq etdi,  
Ağzının içində ağı sağdı.  
(Düşmən bəydən sarı uyudu, onu ciddiyə almadı, qəfildən qoşunu görendə çasdı, heyrətə düşdü, ölüm onu qonaq etdi, ağızına zəhər töküb öldürdü).

**B i ç e k l e d i:** «اَلْ اَنِي بِجَكْلَادِي» = o onu biçəklədi = o onu biçaqladı», بِجَكْلَار - بِجَكْلَامَك ().

**B e d ü k l e d i:** «اَلْ مَتَى بِدُكْلَادِي» = o məni bedüklədi = o məni böyük saydı», بِدُكْلَار - بِدُكْلَامَك ().

**B e l e k l e d i:** «اَلْ مَنْكَا بِلَكْلَادِي» = o manqa beləklədi = o mənə ərməğan verdi», بِلَكْلَار - بِلَكْلَامَك ().

**T e z e k l e d i:** «اَتْ تَزَكَّلَادِي» = at təzəklədi = at təslədi», ( ) تَزَكَّلَار - تَزَكَّلَامَك ().

**T e j i k l e d i:** «اَلْ اَنِي تَرْكَلَادِي» = o onu tacik, fars saydı, tacikə nisbat qıldı», تَرْكَلَار - تَرْكَلَامَك ().

**T e ş i k l e d i:** «اَلْ اَنِي شَسْكَلَادِي» = o onu acgöz, qarınqulu saydı», شَسْكَلَار - شَسْكَلَامَك ().

**C ö r e k l e d i:** «اَلْ اوْنَغْ جَرْكَلَادِي» = o, undan çörək bişirdi», جَرْكَلَار - جَرْكَلَامَك ().

**K e r e k l e d i:** «اَلْ اَنِي كَرْكَلَادِي» = o onu axtardı, araşdırdı», كَرْكَلَار - كَرْكَلَامَك ().

**K ö r ü k l e d i:** «اَلْ اوْنَغْ كَرْكَلَادِي» = o, odu körukladı», كَرْكَلَار - كَرْكَلَامَك ().

**K ö c ü k l e d i:** «اَلْ اَغْلَنْ كَجْكَلَادِي» = o, oğlunun yanına vurdu», كَجْكَلَار - كَجْكَلَامَك ().

**K i c i k l e d i:** «اَلْ اَنِي كَجَكَلَادِي» = o onu kiçik saydı», كَجَكَلَار - كَجَكَلَامَك ().

**T u r u m l a d i:** «اَلْ سَوْقَعْ ثَرْمَلَادِي» = o, suyu boyu ilə ölçüdü», (suyun dərinliyini boyu ilə ölçüdü), ثَرْمَلَار - ثَرْمَلَامَق ().

**T a r i m l a d i:** «اَلْ اَكْزَنَى ثَرْمَلَادِي» = o, bir adacıqdan digərinə hoppanmaqla çayı keçdi», ثَرْمَلَار - ثَرْمَلَامَق ().

**B ü t ü n l e d i:** «اَلْ سُورْكْ بَشْلَادِي» = o, sözün gerçek olub-olmadığını araştırdı». Başqası da belədir, بَشْلَلَار - بَشْلَامَك ().

**B u r u n l a d i:** «اَلْ اَنِي بَرْنَلَادِي» = o onu burunladı, onun burnuna vurdu», بَرْنَلَلَار - بَرْنَلَامَق ().

**T a b a n l a d i:** «تَوْيَ تَبَنَّلَادِي» = dəvə ona dabanı, ayağı ilə vurdu», تَبَنَّلَار - تَبَنَّلَامَق ().

**S a p a n l a d i:** «اَلْ يِيرِكْ سَبَنَلَادِي» = o, yeri xışla, kotanla sürdü», سَبَنَلَلَار - سَبَنَلَامَق ().

## BU BABIN MİSAL OLANLARI

**Y a g i r l a d i:** «اَلْ اَتَنْ يَغْرَلَادِي» = o, atın yağırladı = o, atın yağırını sağaltdı». Atı yağır eləsə «اَلْ اوْنَغْ يَغْرَئِي» ol atığ yağırttı» deyi-

lir. Bu, ərəb dilində də belədir, yoxsul oldu mənasında بُرْبَ، zəngin oldu mənasında أَتَرَبَ deyilir. قُسْطَ sözü zülm etdi, افْسَطَ söz isə ədalətli oldu deməkdir, يَغْلَامَقْ (يَغْلَامَقْ) yağırlar – yağırlamak).

Y a w u z l a d i: ol yawuzladı nənqni=o, nəsnəni pis hesab etdi», يَفْزُلَادِي نَانْكَنِي يَفْزُلَادِي (يَفْزُلَادِي يَفْزُلَادِي يَفْزُلَادِي yawuzlar-yawuzlamak).

Y a z u k l a d i: bəg anı yazukladı = bəy onu bir günahı üzündən yaxaladı», يَزْقَلَادِي يَزْقَلَادِي (يَزْقَلَادِي يَزْقَلَادِي yazuklar – yazuklamak).

Y i t i k l e d i: ol at yetiklədi = o, itən atını soraqladı, at barədə yetikləşdi». Başqası da belədir, (يَتَكَلَّدِي يَتَكَلَّدِي yetiklər – yetikləmək).

Y a r ı m l a d i: ol yoluğ yarımladı = o, yolu yarı etdi». Başqası da belədir, يَرْمَلَادِي يَرْمَلَادِي (يَرْمَلَادِي يَرْمَلَادِي yarımlar – yarımlamak).

Y e l i m l e d i: ol ok yelimlədi = o, oxa lələk yapışdırıcı». يَلْمَلَادِي يَلْمَلَادِي (يَلْمَلَادِي يَلْمَلَادِي yelimlər – yelimləmək).

Y e l i m l e d i: ol yoluğ yelimlədi=o, yolu yoxladı», (yolda düşmənin avanqardı və pusqu olub-olmamasını öyrənmək üçün qoşundan önce ayrılib getdi), (يَلْمَلَادِي يَلْمَلَادِي yelimlər – yelimləmək).

Y a ğ r ı n l a d i: ol anı yağrıldı=o onun kürəyinə, yanına vurdu», يَغْنَلَادِي يَغْنَلَادِي (يَغْنَلَادِي يَغْنَلَادِي yağrınlar – yağınlamak)<sup>284</sup>.

Qayda:

Bu bölümənin əmri-hazır şəkli beş hərf üzərində qurulur. Məsələn: «منى ات مئى ات اغرا باغلا» məni ağırla = məni əzizlə, mənə hörmət et», «منى ات اغرا باغلا» manqa at bağışla» cümlelərinəndəki «اغرا ağırla», «باغلا» bağışla sözləri kimi.

İqrarda, inkarda, xitabda, faillər və faillərin sıfətlərində, ismi-məfulda, zaman, məkan və alət isimlərində qayda keçən bölmədə olduğu kimidir. Hamismda qayda birdir, dəyişməz.

Bu bölmədən məchul bir fe'l yaratmaq üçün əmr şəkli üzərinə bir ل ل əlavə edilir. Bu surətlə sözə iki ل ل olur. «أَغْرِلَادِي اغرا ağırlaldı=adam əzizləndi», «ات باغلادى ات باغلادى=at bağışlandı» kimi. Bunların «أَغْرِلَادِي اغرا ağırlandı», «ات باغلندى ات باغلندى=at bağışlandı» kimi söylənməsi də mümkünür. Ancaq birinci variantı daha işləkdir.

İki adam arasında bir işin ortaq, müstərək görüldüyüni göstərmək üçün ش ş hərfinin əlavə edildiyini söyləmişdik.

Bu bölmə altı cür olur.

Birincisi: söz hərfi-illətsiz üç hərfli isimlərdən yaranmış olur. Məsələn: قُبْعَ كَرِيلَادِي قُبْعَ كَرِيلَادِي kapuç kirləndi = qapı kilidləndi». Sözün əslü üç hərfli كَرِيت kirit»dır. Ona -ləndi şəkilçisi artırılmaqla fe'l düzəldilmişdir. «أَنْسَى قِسْغَلَادِي انسا قِسْغَلَادِي kasığ» ovurd deməkdir, ona -لَادِي [-ladı şəkilçisi] əlavə edilməklə fe'l yaradılmışdır. Bu bölmə hər mənada bu şəkildə davam edir.

Ikincisi: fe'l adı çəkilən şey və ya adam cümləsindən sayılır, ona nisbət qılınır. Məsələn: «أَنْسَى أَغْزَلَادِي انسا آغزلا آغزلا» «أَنْسَى أَغْزَلَادِي انسا آغزلا آغزلا» olmalıdır.

<sup>284</sup> Yazma və basma nüsxələrdə bu sözlərin iması ilə bağlı fərqlər var. Yazma nüsxədə «yarınlar-yarınlamak» şəklində yazılın bu sözlər sonra düzəldilərək «yarınlar-yarınlamak» şəklində salınmışdır. Bu baba uyğun gəlməsi üçün onlar «yarınladi-yarınlar-yarınlamak» şəklində olmalıdır.

saydı, oğuzlara nisbət qıldı», «أَلْ أَنِي جَكْلَادِي ol anı çigillədi = o onu çigillərə nisbət qıldı, çigil saydı». Bir adam hər hansı bir şeyə nisbət qılınsa, yenə belə deyilir. «أَلْ أَنِي سَرْنَلَادِي ol anı saranladı» sözü də belədir, «o onu xəsis saydı» deməkdir. Ərəb dilində də belədir, «فَسْقَةَ ظُلْمَةَ» deyilir ki, «sən onu zülmə, fisqə nisbət etdin» deməkdir.

Üçüncüsü: adı çəkilən bədən əzasına vurmaq mənasındadır. «أَلْ أَنِي قَرْنَلَادِي ol anı karınladı = o onun qarnına vurdu», «أَلْ أَنِي بَكْرَلَادِي ol am böğürlədi = o onun böyrəyinə vurdu». Bu, ərəb dili ilə atbaşı yarısan türk dili üçün böyük fəzilətdir. Çünkü ərəb dilində də isimdən fe'l yaradıla bilir. Məsələn: «فَخَدَةَ» yanbızına vurdu, رَأْسَةَ başına vurdu, مشَتَّةَ sidikliyinə vurdu, جَلَدَةَ dərisinə vurdu deməkdir. Başqaları da buna bənzəyir. Türkler də eyni şəkildə isimdən fe'l düzəldirlər. «تَوْشَلَادِي töşlədi = döşünə vurdu» kimi. Əsl «تَوْشَ» töş>dür, köks, sinə deməkdir. Bütün türk dillərində bu mənalarda istifadə edilən isimlərdən fe'l yaradılır.

Dördüncüsü: fail adı çəkilən alətlə bir işi məfulun üzərndə həyata keçirir. «أَلْ أَنِي قَلْجَلَادِي ol anı kılıçladı = o onu qılınladı, qılıncla vurdu», «أَلْ أَنِي جَبَلَادِي ol atığ çibıkladı = o, atı çubuqladı, çubuqla vurdu» kimi.

Beşinci: adı çəkilən şeyi öz cinsindən ayırmadır. Məsələn: «بَامْقَهْ pamuk uruqladı=pambıq çiyiddən ayrıldı», «أَرْغَلَادِي taluladı nənqni = nəsnəni seçdi».

Altıncısı: fe'l yuxarıda saydığını mənalardan heç birini ifadə etmir, öz müstəqim mənasında çıxış edir. Məsələn: «أَلْ مَنْكَاهْ بَغْشَلَادِي ol manqa at bağışladı = o mənə at bağışladı», «تَسْكَرِي مَنْيَهْ لَهْنَقْرِي məni ağırladı=tanrı məni əzəzlədi».

Bundan sonra bunu da bilməsən ki, qaydaya uyğun olsa belə hər isim-dən fe'l yaranmaz. Söz gəlimi, yəni sindiq sözündən «فَسْقَهْ kosık» deyə bir fe'l düzəldə bilməzsən, ancaq «فَشْقَلَادِي kaşuk» sözündən «فَشْقَلَادِي kaşukladı=qasıqladı» fe'lini düzəldə bilərsən. Yenə bu şəkildə «أَتْ فَقْلَادِي at konaklı» deyə bilməzsən, («فَقْ konak» yabani bir dari növüdür), ancaq «أَلْ مَنْيَهْ فَقْلَادِي» «أَلْ مَنْيَهْ ol məni konukladı=o məni qonaq etdi» deyə bilərsən. Halbuki onların ikisi də üç hərflidir. Deməli, isimlərin bir qismindən fe'l yaratmaq olar, bir qismindən isə olmaz. Əgər bir adam analogiya yolu ilə belə isimlərdən fe'l düzəldərək danışsa, eybi yoxdur, ona heç kim mane olmaz, səhv elədin deməz. Bu, o adam üçün bir çıxış yoludur.

Bu bölmə ilə [yəni چlamlı bölmə] چ nunlu bölmə<sup>285</sup> arasında fərqlər var. Demişdik ki, nunlu fe'llər fe'lın failə lazım olduğunu və failin o işi təkbaşına gördüğünü bildirir. Bu bölmənin fe'lləri isə fe'lın faildən başqasına, yəni işin işi görəndən başqasına keçməsini bildirir.

Birincisi: چ nunlu fe'lə misal olaraq «أَرْ كَلْنَدِي» «ər ətükləndi = adam ayaqqabı sahibi oldu», «يَغَاجْ كَلْنَدِي» «ağac ərik verdi» cümlələrini göstərmək olar. Bu bölmə ərəblərin babına uyğundur. چlamlı bölməsinə daxil olan, [-ladı şəkilçisi] qəbul edən fe'llər isə ərəbcənin təfil

<sup>285</sup> Ərəb dilinə və hərflərinə aşina olmayan oxucuların bu izahatı daha aydın şəkildə başa düşmələri üçün qısa şəkildə deməliyik ki, Mahmud Kaşgari burada «-ladı/lədi» sufixsi qəbul edən sözlər bölməsi ilə «-لَانِدِي/لَانِدِي» şəkilçisi qəbul edən sözlər bölməsinə müqayisə edir, birinciya tərkibindəki 1 hərfindən dolayı «لَامِلِي», ikinciye n hərfindən dolayı «نَونِلِي» deyir. Öz dilimizdə sadə bir misal: «o, qapım kiliidlədi», «qapı kiliidləndi». Ərəb dilçiliyinə xas olan izahat üzündən dəlaşıq görünən məsələ əslində bu qədər basitdir.

babına uygun gəlir, həmişə təsirlı olur. «أَلْ أَتْ كُرْكَلَدِي» ol ot körükledi = o, od körükledi», «أَلْ قَبْغَ كِرْتَلَدِي» ol kapuğ kiritlədi = o, qapını kilidlədi» kimi.

Əgər fail adı çəkilən şeylə bərabərdirsə, ն nunlu bölmə bu mənada isimlərin hamisindan fe'l yaratmayı qəbul edir. Bunun qaydasını göstərmışık. Bu fe'llər şəxs şəkilçiləri ilə birgə işləndikdə onlardan ۱ hərfi düşür. Məsələn: «مَنْ أَنْقَدْتُمْ» ol udhikladım», «سَنْ أَنْقَدْنَاكَ» sən udhikladinq», «أَنْقَدْتَنِي» ol udhikladı», «yuxuladım», «yuxuladin», «yuxuladı» deməkdir. Digər fe'llər bunlarla müqayisə olunaraq düzəldilə bilər.

Dörd hərfli fe'llərdə iki sükunlu ard-arda gələ bilməz. Çünkü bu növ sözlərin son hərfi **ذلاقه** zəlakə hərfləri ilə yanaşı gəlir. O məna burada olmaz. «أَرْمَكُورْدِي - أَرْمَكُورْار - أَرْمَكُورْمَاك» ərməgürdi-ərməgürər-ərməgürmək» kimi, «تَنْبَلْلَهَشْدِي - تَنْبَلْلَهَشْمِك» tənbəlləşdi-tənbəlləşmək» deməkdir. Bununla bərabər bu sözlər dən və vav hərfi düşür və söz «أَرْمَكُورْدِي» şəklini alır və iki sükunlu bir arada olmur<sup>286</sup>.

Bunu yadında yaxşı saxla!

## BEŞ HƏRFLİLƏR BÖLMƏSİ<sup>287</sup>

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'LƏ'LƏDİ<sup>288</sup> BABI

**T a w گ a ç l a d i:** «أَلْ أَنِي تَفْعَاجَلَدِي» ol ani tawğaçıladı = o onu tavğaç, maçinli saydı», **تَفْعَجَلَر - تَفْعَجَلَمَاق** (tawğaçlar – tawğaçlamak).

**S u r k u ç l a d i:** «أَلْ بِجَاك سُرْفَجَلَدِي» ol biçək surkuçladı=o, biçağın sapa girən ucunu lök ağacından alman surğucla bərkitdi», **سُرْفَجَلَر - سُرْفَجَلَمَاق** (surkuçlalar-surkuçlamak).

**K a l b u z l a d i:** «أَلْ قَلْبَرَلَادِي نَانْكَنِي» ol kalbuzladı nənqni = o, nəsnəni loxma, tikə halına saldı; loxma-loxma uddu», **قَلْبَرَلَار - قَلْبَرَلَمَاق** (kalbuzlar-kalbuzlamak).

**K i r t i s l a d i:** «أَلْ سَغَرِينِي قَرْتِشَلَادِي» ol sağrıını kırtışladı = o, sağrı dərisini qazdı». Başqası da belədir, kırtışlar – kırtışlamak).

**B o ğ m a k l a l d i:** «كُنْكَلْ بِعْمَقَلَدِي» könqlək boğmaklaldi<sup>289</sup>= **بِعْمَقَلَنْوَر - بِعْمَقَلَنَمَاق** (köynək düymələndi). Başqası da belədir, boğmaklanur-boğmaklanmak)<sup>290</sup>.

<sup>287</sup> «Beş hərfli sözlər bölməsi» başlığı ikinci dəfə verilir. Bax: 16 səhifə əvvələ.

<sup>288</sup> Yazma nüsxədə «فَأَلْلَدِي» şəklində yazılan bu söz yanlışdır. Aşağıda göstərilən misallardan anlaşıldığına görə «فَأَلْلَادِي» şəklində olmalıdır.

<sup>289</sup> Bu söz yanlışdır, baba uyğun şəkli «boğmakladı»dır.

<sup>290</sup> Bunlar da yanlışdır. Doğru şəkilləri «boğmaklar-boğmaklamak»dır.

<sup>286</sup> Bəsim Atalay türk sözlərinin ərəb əlifbası ilə yazılışı zamanı ortaya çıxan mənasız qaydalara bu dəfə yumşaq şəkildə reaksiya vermişdir: «Bu qaydalar sözün ərəb hərfleri ilə yazılışına görədir» (DLT, III, s.349).

T a m ğ a k l a d i: «اَلْ آنِي تَمْغَلَادِي» = o onun tamğakladı = o onun boğazına vurdu», tamğaklar – tamğaklamak).

K a r l u k l a d i: «اَلْ آنِي قَرْلَقَلَادِي» = o onu karluq boyundan saydı», karluqlar – karluqlamak). Karluqlar bir türkmen boyudur.

K i f ç a k l a d i: «اَلْ آنِي قِفْجَالَادِي» = o onu qipçaq boyundan saydı», qipçaklar – qipçaklamak).

K o l t u k l a d i: «اَلْ اُنْتَكْ فَلْثَقَلَادِي» = o, odun qoltuqladı, qoltuguna odun vurdu», kol-tuklar – koltuklamak).

## BU BABIN BAŞQA BİR NÖVÜ

K ö r p e l e d i: «اَتْ كُرْبَالَادِي» = at körpelədi = at körpə ot yedi», körpələr – körpələmək).

T ü r t e l e d i: «اَلْ بُرْكْ ثُرْتَالَادِي» = o, papağa kızıl pərəklər taxdı, yapışdırıldı». Başqası da belədir, (ثرتالار – ثرتالاماك türtelər – türteləmək)<sup>291</sup>.

K i f t u l a d i: «اَلْ قَفْثُوَلَادِي بُوزُكْ» = o, bezi qırxdı». Bezi və ya başqa şeyi qayçı ilə qırxmaq və kəsmək bu sözlə ifadə olunur, قفثولار- قفتولاماق (kiftular – kiftulamak).

K i r t ü l e d i: «اَلْ آنِي كِرْتُوَلَادِي» = o onun sözünü təsdiq etdi», كرتولار- كرتولاماك (kirtülər – kirtülemək).

<sup>291</sup> Bu maddədəki sözlər yanlışdır, b hərfi ilə başlamalıdır. Uyğurlar ərəb əlifbasında tu- ilə «turtaladı», latın əlifbasında bu- ilə «burtaladı» yazmış və müvafiq qeyd vermişlər (TTD, III tom, bet 480). Çinlilər (DLT-Çin, III cild, s.341) eyni şəkildə hərəkət etmişlər.

T a n ç u l a d i: «اَرَاتِمَكْ تَنْجُولَادِي» = adam ciò-rək çeynədi». Başqası da belədir, tançular –tançulamak).

K a m ç i l a d i: «اَلْ اَتِنْ قَمْجِيلَادِي» = o, atmı qamçıladı». Başqası da belədir, kamçılars – kamçılılamak).

B ü k d e l e d i: «اَلْ آنِي بُكْدَالَادِي» = o onu xəncərlədi», بکدارلار- بکداماك (bükdələr – bükdələmək).

S a ğ r i l a d i: «اَلْ كُونْكْ سَغْرِيَلَادِي» = o, qaba dərini sərtləşdirdi», سغريلار- سغريلاماق (sağrılar – sağırlamak).

T a m ğ a l a d i: «اَلْ بِيْتَكْ تَمْغَالَادِي» = o, kitaba, məktuba xaqanın damgasını, möhürünü basdı», تمغارلار- تمغارلاماك (tamğalar-tamğalamak).

S ü r k i l e d i: «اَتْ كِيْكَنِي سُرْكِيلَادِي» = it geyiki qovdu», (it geyik dalma düşərək onun izini sürdü, tutmaq üçün qovdu). Hər hansı bir şey qovulsa və təqib edilsə, yenə belə deyilir, سركلار- سركلاماك (surkilər – surkiləmək)<sup>292</sup>.

S i r k e l e d i: «اَلْ اُخْلَنْ باشْنَ شَرْكَالَادِي» = o, uşağı başmı sirkədən təmizlədi».

S i r k e l e d i: «اَلْ سُوقْ سِرْكَالَادِي» = o, suya sirkə qatdı», سيركالار- سيركalamak (sirkələr – sirkələmək).

Bu bölmədə qaydalar yuxarıda söylədiyim kimidir.

K a r m a l a d i: «اَلْ قَرْمَالَادِي نَانْكَنِي» = o, nəsnəni qapdı, qarmaladı, yağmaladı», قرمالار- قرمalamak (karmalar – karmalamak)<sup>293</sup>. Dörd hərfli sözlər kitabı bitdi.

<sup>292</sup> Yazma və basma nüsxələrdə imla xətası olan bu sözləri Bəsim Atalay indiki şəkildə düzəltmişdir (DLT, III, s. 353).

<sup>293</sup> Bu sözün müzare və məsdəri yazma nüsxədə var, basma nüsxədə yoxdur.



**BISMİLLAH İR-RƏHMAN İR-RƏHİM**

**ĞÜNNƏLİ [İSİM]LƏR KİTABI**

## İKİ HƏRFLİLƏR BÖLMƏSİ

Mahmud deyir ki, günnəli sözlər iki növdür. **ج** ç hərfi ilə olan günnəli-  
lər [nç] və **ك** ke hərfi ilə [nq] olan günnəlilər. Bunlar da öz  
növbəsində iki qola ayrılır. Bu hərflər bəzi sözlərin orta-  
sında, bəzi sözlərin isə axırında gəlir. Onların hamisini öz  
yerində bəyan edəcəyik.

**بنكى بىنكى** B ö n q: «bönbölkü» = cüssəli, yoğun, yönəmsiz adam».

Bunun əslisi «شېبەنۋىش شېبەنۋىش»dır, dəmirdən düzəldilmiş əsa  
deməkdir. Bönq həmin sözün qısalılmışıdır.

**بنكى بىنكى** B ö n q: «bönbölkü» = ağır bir şey yerə düşərək səs çıxardı».

**بنكى بىنكى** B a n q: «أغانى بىنكى سۇقاندى» = oğlan banq sıgtadı=uşaq bağıraraq ağla-  
dı».

**تىك توش** T e n q: tən, yaşıd, tay, tuş. Bu sözdən alınaraq **تەنڭ تۇش** =tən, tay, tuş» deyilir.

**تىك توش** T e n q: fürsət, sıra, imkan. Bu atalar sözündə də işlənmişdir:  
«تىكىسىزدا ئىكىمان ئۇغۇرسا يېرىغىسىزدا يار بىرير» turğursa, yarağsızda yar berir = biri yaraşmayan yerdə də-  
yirman tiksə, gözlənilmədən yarıq peyda olar», (mümkün  
olan və yaraşan yerdə dəyirman tikməyən adam üçün heç  
gözlənilmədən yarıq, çat peyda olar). Bu söz işini öz vax-  
tında görməyən adam barəsində deyilir.

**تىك توش** T a n q: ələk. Arğuca.

**شىك** **T a n q:** tanq nənq = qəribə şey, əcaib şey». Bu sözdən alınaraq **تاكى** tanq kördüm=əcaib bir şey, danılacaq bir şey gördüm» deyilir.

**شىك** **T a n q:** dan, sübh çağı. Bu şeirdə də işlənmişdir:

شىك آتا يرلىم

بىزرج قەن ارىلىم

بىسىمىل بىكىن ارىلىم

آمدى يېكىت يقلىسۇن

«Tanq ata yortalım,  
Budhruç kanın irtəlim,  
Basmıl bəgin örtəlim,  
Əmdi yigit yuwulsun».  
Dan yeri atanda yüyürək,  
Budhruçun qanını istəyək,  
Basmıl bəyini yandıraq,  
İndi igidlər toplansın.

(Dan yeri söküldənə yola çıxaq, Budhruçun (yabakuların bahadırlarından biridir) qanını istəyək, qisasını alaq, basmil bəyini yandıraq, qoy igidlər toplaşınlar).

**شىك آنى** **T a n q:** tanq attı = dan yeri ağardı, dan söküldü».

**شىك** **T o n q:** «شىك شىك آنى» **شىك** tonq tonq etti = sərt bir şey başqa şeyin üstünə düşərək səs çıxardı».

**شىك** **T o n q:** içi boş olmayan, dolu olan hər şeyə «شىك نانى» tonq nənq» deyilir.

**شىك** **T o n q:** «شىك قىش» tonq kamış = içi boş olmayan qamış»; qındırı otu.

**شىك** **T o n q:** soyuqdan donmuş ətə «شىك ات» tonq ət» deyilir. Başqası da belədir.

**شىك** **T o n q**<sup>294</sup>: qədim dövrlərə aid tikili, bərbad hala düşən, uçub-tökülən xarabalar kimi ancaq təməlləri qalmış tikili. Bu, höyük və ona bənzər şcydır.

**شىك** **T i n q:** ار تىك ٿردى: « adam dik durdu».

**چىنكى** **Ç e n q**<sup>295</sup>: çəng, zəng, musiqi aləti.

**چىنكى** **Ç u n q:** «چىنكى ات» çunq ət = iri doğranmış ət».

**چىنكى** **Ç i n q:** «فلاقم جنك ائى» **فلاقم جنكى** kulakım çısqı etti = qulağım cingildədi». Çən və ləyən kimi şeylər səs versə, yenə belə deyilir. «ائى kulakım çısqı etti» deyilsə, əvvəlkindən daha fəsih olar<sup>296</sup>.

**چىنكى** **Ç i n q:** «چىنكى ٿلوُ كول» **چىنكى** çinq tolu köl = tam dolmuş hovuz». Hər hansı bir şey ağızınacan dolsa, «çinq tolu» deyilir.

**دېنكى** **D a n q:** «دېنك دېنك ائى نانى» **دېنكى** danq dunq etti nənq = danq-dunq səsi çıxaran nəsnə». Bu, «شىك آنى» tanq-tunq etti» sözü kimidir, «səs çıxardı» deməkdir.

**سېنكى** **S a n q:** quş sili. «فشن سېنكى» kuş sanqı = quş sili».

**سېنكى** **S o n q:** bir adammı çoluq-çocuğu.

**سېنكى** **S o n q:** «sonra» deməkdir. «سېن مېنك سېنکدا كل» **سېن** məninq sonqda kel = sən məndən sonra gəl, arxamea, dalımcə gəl».

**سېنكى** **S o n q:** hər şeyin və hər işin sonu. «بۇ سۈز سېنکندا اىغىل» **بۇ سۈز** bu söz sonında aygil = bu sözdən sonra söylə».

**سېنكى** **S i n q:** «فلاقم سېنك ائى» **فلاقم سېنكى** kulakım sinq etti = qulağım cingildədi».

<sup>294</sup> Uygur nəşrində bu söz «tanq» şəklində verilmişdir (TTD, III tom, bet 487). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər də həmin sözü «tanq» kimi (DLT-2005, s.528) oxumuşlar. Çinlilərdə də «tanq»dır (DLT-Çin, III cild, s.347).

<sup>295</sup> Uygurlar bu sözü «çonq», bundan sonrakı sözü «çunq» kimi (TTD, III tom, bet 487), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «çanq» (DLT-2005, s.220), bundan sonrakı sözü isə «çonq» kimi (DLT-2005, s. 240) oxumuşlar. Çinlilər (DLT-Çin, III cild, s.347) uygurlarla eyni şəkildə vermişlər.

<sup>296</sup> Bu misalın əvvəlkindən nə yazılışda, nə də tələffüzdə heç bir sərqi yoxdur. Nə üçün verildiyi anlaşılmır.

**سِنْك** S i n q: كِمْتَجَا سِنْك اَئْي «Kimtja senk aئى» kimünçə sinq etti = ağaçanad vizıldadı».

Milçək vizildayanda da belə deyilir.

**قَنْك** K a n q: قاز قنك kaz kanq etti = qaz səs saldı». Bu, özünə bənzəyən hər şeyin çıxardığı səsin hekayəsidir.

**قَنْك اَت** K u n q: «قنك kunq ət = əzələ».

**قَنْكى** K ü n q: cariya<sup>297</sup>.

**قَنْك نانْك** K i n q<sup>298</sup>: kinq nənq=gen, geniş nəsnə». Bu atalar sözündə də işlənmişdir: «كِنْك تُونْ أَبْرَامَاس، كِنْكاش لِك بِلْك» «كِنْك تُونْ أَبْرَامَاس، كِنْكاش لِك بِلْك» kinq ton opramas, kənqəşlig bilig artamas = gen paltar yıpranmaz, məsləhətli iş pozulmaz», (paltar gen olسا yıpranmaz, məşvərətlə, məsləhətlə ağıl birləşsə, iş pozulmaz). Bu söz bir iş görəndə təkcə öz aqlma güvənməməsi, başqaları ilə məsləhətləşməsi vacib olan adam üçün deyilir.

**قَشْ تُورْقَا** M e n q: quş yemi. Bu atalar sözündə də işlənmişdir: «قش تورقا kuş tuzakka mənq üçün ilinur=quş tələyə yem üzündən düşər». Bu söz razi axtararkən fənahğa düşən adam barədə deyilir.

**مَنْك** M e n q: xal, üzdəki xal. Bu bənddə də işlənmişdir:

بِيرِنْك مَنْكَا سُوزْكِيَا

مَنْك لِكْ قَراْثِرْقِيا

بِلْقَنْ تَتَارْ كُزْكِينَا

مَنْكَمْ مَنْك بِلْنِكَا

<sup>297</sup> «Divan»da cariya sözünün sinonimi çıxdır: kırnak, kız, kız-kırkın, kinayə yolu ilə deyilən yinchü, kaçaç, as və nəhayət, küni. Bu son söz kişinin cariyə ilə rəsmi evlənməsinə işarədir. Qadın cariyəni deyil, ərinin digər rəsmi arvadını günü sayar.

<sup>298</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «kenq» kimi (DLT-2005, s. 304) oxumuşlar. Uygur nəşrində (TTD, III tom, bet 489) və Salih Müstellibovun tərcüməsində də həmin söz «kenq»dir (TSD, III tom, bet 370).

«Berinq manqa sözkiyə.

Mənqılıq kara tuz kiya,

Yalwin tutar köz kiyə,

Munqum məniniq bilinqə».

Mənə bircə söz veriniz,

Ey xallı əsmər,

Şirin üzlü, gözləri əfsunlu,

Mənim nələr çəkdiyimi biləsən.

(Mənə tək bir kəlmə söz söyləyiniz, bir vəd veriniz, ey siyah xallı, şirin üzlü, ahu gözlü dilbər, sənin yolunda nələr çəkdiyimi bircə bilsən).

**مَنْك تاغ** M u n q: munq tağ = adam özünü tamlığı, on altı-on yeddi yaşına çatdığı zaman çıxan diş». «مَنْك تاغ اندى» munq tağ öndi = ərgənlik dişi [ağıl dişi ?] çıxdı».

**أَرْكَا مَنْك** M u n q: qəm, möhnət. Bu atalar sözündə də işlənmişdir: «أَرْكَا مَنْك تَكِيرْ، تاغ سَنَكَرِينْكَا بِيلْ تَكِيرْ ergə munq təgir, tağ sənqirinqə yel təgir = ığidə möhnət gələr, dağ başına yel dəyər», (insanın başına iş gələr, necə ki, dağ başına yel dəyər, sonra yel gedər, dağ qalar).

**بِيرِنْ مَنْك** M i n q: min, sayda min. Bu atalar sözündə də işlənmişdir: «بِيرِنْ مَنْك بِلُورْ، تاما تَلْ بَلُورْ birin-birin minq bolur, tama-tama köl bolur=birər-birər min olar, dama-dama göl olar». Bu söz az olan şeyi də qəbul etməsi məsləhət görülən adam üçün eyilir.

**بُوْ نَا نانْك الْ** N e n q: nəsnə, şey. «bu nə nənq ol= bu nə olan şeydir».

**تَنْك** N e n q: mal. Bu şeirdə də işlənmişdir:

بِلْمَشْ تَنْك سَفَرْسَنْ

اَقْرُنْ اَنْكَرْسَنْكِلْ

بِرْمَشْ تَنْكَ سَقْتَمَا

أَزْرَاقْ أَنْكَلْ

«Bulmuş nənqinq səwərsən,

Akrun anqar səwingil,

Barmış nənqinq sakmma,

Azrak anqar öküngil».

Əlində mal var ikən,

Çox sevinmə, çox gülmə,

Əgər getsə əlindən,

Saqın onda üzülmə.

(Əlindəki mala görə sevinirsən. Dəyməz, ona sevinmə. Ola bilər ki, o, əlindən çıxsın. Mal əldən getsə, ona az təəssüf elə, çünkü acı və təəssüf o malı geri gətirməz).

## BU BABIN MİSAL OLANLARI

**پىكى** *Y a n q:* bir şeyin qəlibi, əndazəsi, modeli. Bu, istənilən şeyin formasına görə hazırlanır və ona görə kəsilir. «بُرْك يَنْكى» *börk yanqi=papaq qəlibi*. Kağızdan bəzi parçalar kəsilir, yaxud palçıqdan ocaq formasında bir qəlib hazırlanır, onun ölçülərinə görə ipək qumaşlar kəsilir. Hər şeyin əndazəsi, qəlibi də belədir.

**پىكى** *Y u n q:* ciyərə bitişik ət parçası. Bunuancaq qadınlar yeyirlər, kisilər yemirlər.

**پىكى** *Y ü n q:* yun, dəvə və ya qoyun yunu.

**پىكى** *Y ü n q:* pambıq. Arğuca. Yağınaca və karluqca da belə deyilir.

**پىكى** *Y e n q:* paltarın yanı.

**پىكى** *Y i n q:* firtiq.

İki hərfli lər bitdi.

## [ÜÇ HƏRFLİLƏR BÖLMƏSİ]

، فعل، فعل، فعل

FƏ'ƏL, FƏ'UL, FƏ'İL BABI

**شىڭت** *T ə n q ü t:* Çinə yaxın yerdə yaşayan bir türk boyu. Onlar öz əc dadlarının əreblər olduğunu söyləyirlər.

**كىنگۈ** *K i n q ü t:* uyğur sərhədində bir şəhər adı.

**سېنگەت** *S i n q ü t<sup>299</sup>:* əvəzində bir şey verilməyən və geri göndərilməyən ərməğan. «بو ات مىكا سېنگەت بىردى» *bu at manqa sinqüt berdi* = *bu at mənə əvəzi ödənməyən ərməğan kimi gəldi*, (o bu atı mənə qarşılıqsız ərməğan kimi verdi).

**شۇڭر** *T ü n q ü r:* quda, dün(g)ür. Arvadın qohumları. Bunlar qardaş, ata, ana kimi kimsələrdir.

**سەنگىر** *S e n q i r:* dağ çıxıntısı, dağ burnu; hər hansı bir divarın ucu.

**سېنگىر** *S i n q i r:* sinir.

**قىنگۈر اون** *K o n q u r:* konqur ün = boğuq səs».

**قىنگۈر قۇي** *K o n q u r:* konqur koy = şabalıd rəngində qoyun». Bu rəngdə olan hər şey.

**قىنگۈر ار** *K i n q i r:* «قىنگۈر ار» *kinqır ər* = ças, çəpgöz adam. İki gözü birdən ças olan adama «اکى كۆزى قىنگۈر» iki közi kinqır» deyilir.

<sup>299</sup> S hərfinin altında kəsrə, üstündə zəmmə işarəsi var. Bununla həmin sözün həm «sinqüt», həm də «sünqüt» kimi oxunacağı bildirilir.

**مَنْكَر** M u n q a r: مَنْ مَنْكَر اِيْدِم «mən munqar aydım = mən buna söylədim». Bu söz orada iştirak edən adam barədə işlənir.

**مَنْكَر** M ı n q a r: bulaq, su gözü. Oğuzca.

**مَنْكَر** T ə n q i z: dəniz.

**مَنْكَر** T o n q u z: donuz.

**مَنْكَر** T o n q u z: türklərin on iki ilindən biri.

**مَنْكَر** K o n q u z: pis iy verən böcək.

**مَنْكَر** K ü n q ü z<sup>300</sup>: xarabaliqlarda, yiximtilarda olan küllük, gübrə. Bu sidiyin və dəvə qığının keçələşmiş olanıdır.

**مَنْكَر** M ə n q i z: bəniz, insanın rəngi. «قَزْلُ مَنْكَزِلَك» kızıl mənqızlıq = qırmızı bənizli». Bu, əsasən, yanaqm qırmızılığına görə deyilir.

**مَنْكَر** M ü n q ü z<sup>301</sup>: buynuz. Bütün heyvanların buynuzu.

**مَنْكَر مَنْكَر** M ü n q ü z-m ü n q ü z: buynuz-buynuz. Bu, bir uşaq ounudur. Uşاقlar çayın kənarında oturur, ayaqlarının arasına yaşı qum doldururlar, sonra əlləri ilə quma vururlar. Onlarm başçısı «مَنْكَر مَنْكَر» münqüz-münqüz» deyir, uşاقlar isə «نَا مَنْكَر» nə münqüz» deyə soruşurlar. Başçı buynuzlu heyvanları bir-bir saymağa başlayır, uşاقlar da təkrar edirlər. Başçı birdən dəvə və eşşək kimi buynuzsuz bir heyvanın adını çəkir. Uşاقlardan kim həmin heyvanın adını təkrar etsə, onu çaya atırlar. Bu atalar sözündə də işlənmişdir: سُسْكَان اوْذْقا تَكْرَى مَنْكَر بِيرْمَاس «süsəğən udhka tənqri münqüz berməs=vurağan öküzə tanrı buynuz verməz». Bu söz bir işi çox istəyən, ancaq bacarmayan adam

<sup>300</sup> Salih Mütəllibov bu sözü «gönüz» kimi oxumuşdur (TSD, III tom, bet 375).

<sup>301</sup> Salih Mütəllibov bunu və bundan sonrakı sözü «möqnüz» kimi oxumuşdur (TSD, III tom, bet 375).

üçün deyilir, əgər o adam o işi bacara bilsəydi, xalqa ziyan vuracaqdı.

**كَنْكَس سُوق** K e n q ə s: «kənqəs suw=az miqdarda su». Asan işə də belə deyilir.

**سُنْكَش** S ü n q ü ş: savaşda hücumda keçmə, süngü ilə vurma.

**سُنْكَش** S ü n q ü ş: kişi adıdır.

**كَنْكَش** K e n q ə ş: məsləhət, məşvərət, müşavirə, danışiq; məclis.

**مَنْكَغ** M a n q i ğ: addım. «اِنْكَ مَنْكَغى كُور» aninq manqığı kör = onun addımı gər». **تَكْنَق** T a n q u k: xaqanlar səfərə və ya buna bənzər yerlərə çıxanda onlara verilən yemək və ya ipək qumas kimi ərməğanlar.

**تَكْنَق** T a n q u k: çovqan oyununda topu gərilmiş ipdən keçirən adama verilən ipək qumas, nəmər, xələt.

**تَكْنَق** T a n q u k: savaşda nizə və bayraqlarm ucuna taxılan ipək parça.

**سِنْكَق نانك** S i n q u k: «سِنْكَق نانك» sıñquq nənq = sıñiq nəsnə, qırılmış nəsnə». Oğuzlar buna «سِنْكَق نانك» deyirlər. Oğuzların dediyi qaydaya uyğun gelir, çünkü sözün əсли «سندى smdı»dır, «qırıldı» deməkdir. Bu sözdə günнə yoxdur.

**تَكْلِيل** T e n q i l: «تَكْلِيل keyik=qabaq ayaqlarında zol-zol çizgilər olan geyik». Başqası da belədir.

**جَنْكَل** Ç i n q i l: «يَكُون جَنْكَل جَنْكَل ائِي» etti = yüyen çinqıl-çinqıl səs çıxartdı». Buna bənzəyən hər səs belədir.

**سِنْكَل** S i n q i l: kişinin (ərin) kiçik bacısı, baldız.

**كَنْكَل لَكْ اَر** K ö n q ü l: qəlb, könül, anlayış. Bu sözdən alınaraq zəki adama «كَنْكَل لَكْ اَر» könqüllüg ər» deyilir. Bu atalar sözündə də işlənmişdir: كُوزْدَن يَرَاسَا، كَنْكَل دَن يَمَا يَرَار «közdən yırasa, könqüldən yəmə yırar = gözdən iraq olan könüldən də uzaq olar». **كَنْكَلْكَنْكَل تَكْ** «könlünq nə tək = könlün necədir»?

## BU BABIN MÜZAƏF OLANLARI

**سَنْكَى** Tən q ə k<sup>302</sup>: hava.

**سَنْكَى** Sən q ə k: su içilən qab, ağacdan oyulan su qabı, sənək, səhəng (?). Oğuzca.

**سَنْكَى** S i n q ə k: şəhərlilərin dilində ağcaqanad, köçərilərin dilində qara milçək<sup>303</sup>. Bu şeirdə də işlənmişdir:

سَنْدَا فَبْر جَنَّلَار  
فَذْغُو سَنْكَى يَلَنَّلَار  
دُكْ مِنْكَ قَيْوَمَنْ لَار  
فَنْرُقْ تَكَبْ يُكَرْشُورْ

«Səndə kopar çadhanlar,  
Kudhu sıñqək yılanlar,  
Dük minq kayu təmənlər<sup>304</sup>,  
Kudhruk tikip yügrüşür».  
Səndə olar çayanlar,  
Çibin, sinək, ilanlar,  
Min neşərli, təmənlər,  
Quyruq dikib qaçışar».

<sup>302</sup> Bu sözün imlasında hərəkə yoxdur. Salih Mütəllibov onu «sögük» (TSD, III tom, bet 377), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «tənqig» (DLT-2005, s.551), çinlilər (DLT-Çin, III cild, s.356) və uyğurlar isə «tənqək» şəklində vermişlər (TTD, III tom, bet 500).

<sup>303</sup> Uyğur nəşrində «sinqək» maddəsi belə verilmişdir: «şəhərlilərin dilində «paşa», səhrahların [yəni köçərilərin] dilində «çibin» (TTD, III tom, bet 501).

<sup>304</sup> Basma nüsxədə «tümən» kimi verilən bu söz, Bəsim Atalayın fikrincə, «təmən», yəni «böyük iynə» olmalıdır (DLT, III, s. 367). Salih Mütəllibov həmin sözü «tümən» (TSD, III tom, bet 378), Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «tümən» kimi (DLT-2005, s.496) oxumuşlar. Uyğurlar həmin sözü «təmən» kimi vermiş, «nəşər» kimi tərcümə etmişlər (TTD, III tom, bet 501). Çinlilər (DLT-Çin, III cild, s.357) şeirdə ərəb əlifbası ilə «ئەنْ لَار», latin əlifbası ilə «təmənlər» şəklində yazmış, haşıyədə cincə nəsə bir qeyd vermişlər. Buradakı kayu sözü isə «koyu» ola bilər.

(Yazla qışın deyişiməsini təsvir edir, qış yaza deyir: sən gələndə əqrəblər, çibinlər, ağaçqanadlar, ilanlar, bir sözlə, neşərli həşəratlar quyruqlarını düyərək xalqın üstünə hücum edir).

**سَنْكَى** S ü n q ü k: sümük, gəmik. Bu atalar sözündə də işlənmişdir: «انْكُو ارسْنَكُوكَى ارىرى، اتى قَلِير» ehdgü ər sünqügi ərir, atı kalır = yaxşı adamın sümüyü çürüyər, adı qalar<sup>305</sup>. Bu məsəl adamlara xeyrxahlığı təşviq etmək üçün söylənir.

## DÖRD HƏRFLİLƏR

**شَكُو** T u n q u: kar.

**شَكَا** T o n q a: bəbir. Qaplan cinsindən bir heyvandır. Fili öldürür. Əsas məsələ də budur. Bu ad türklərdə yaşayır, ancaq ilkin mənası unudulmuşdur. Əsasən kişi adı olaraq istifadə edilir<sup>306</sup>. «شَكَا خَان» Tonqa xan», «شَكَا تِكِين» Tonqa tigin» deyilir. Uşaqlara buna bənzər adlar çox qoyulur. Türk-lərin böyük xaqanı Əfrasiyabin əsil türk adı «شَكَا الْبَلْر» Tonqa Alp Ər»dır, «bəbir kimi qüvvətli, igid adam» deməkdir.

**سَنْكُو** S ü n q ü: süngü, mizraq, nizə.

**سَنْكَا** S a n q a: sənə. «سَنْكَا اِيدِم» sanqa aydim=sənə dedim, sənə xitab etdim».

**سَنْكِى** S i n q i: بُو اش آل سَنْكِى «bu aş ol sinqi = bu aş içə sinən, həzm olunan yeməkdir».

<sup>305</sup> «İgid olər, adı qalar» atalar sözünün ekvivalentidir.

<sup>306</sup> «Bəbir» sözü ilə bağlı Bəsim Atalayın belə bir qeyd vermişdir: «Türkiyədə «böbürlənmək» deyə bir fe'l vardır. Kök etibarilə «bəbir» sözündən olduğuna heç bir şübhə yoxdur, «qürrələnmək, fəxarət duymaq» mənasındadır» (DLT, III, s.368).

## BU BABIN MATVİ<sup>307</sup> OLANLARI

**يَنْكَا** Y a n q a: dərənin yanı, hər hansı çayın bir yanı, sahili. Oğuzca.

**يَنْكى نانڭ** Y e n q i: «يَنْكى نانڭ» yenqi nənq = yeni nəsnə».

**يَنْكۇ بارمان** Y u n q u: Barman qəsəbəsinə axan böyük bir çayın adıdır.

Bu qəsəbəni Əfrasiyabın oğlu həmin çayın kənarında salmışdır. Barman adı bu qəsəbənin banisindən qalmışdır. Rum ölkəsinin adı da belədir. Bu ad əleyhissəlam İshaq peyğəmbərin oğlu İsu<sup>308</sup>, İsunun oğlu Rumdan qalmışdır.

## SONU GÜNNƏLİ OLANLAR

**شِبِنْك** S e b i n q: kiçik dəmir çomaq, dəmir əsa. Çigilcə.

**سِدِنْك** S i d i n q: «فُجْنَكَارْ باشى سِدِنْكَ كُولْ» Koçnqar başına yaxın bir gölün adıdır.

**قَنْكَ** K a d h i n q: qayın ağacı. Bu atalar sözündə də işlənmişdir: «قَنْكَ فَاسِنْكَا، سَكْتَ سُوْلَنْكَا kadhmq kasinqa, sögüt sülüngə». Bu sözün tərcüməsi verilmişdir.

**قَشْنَك** K a ş a n q: köləyə söyülən vaxt işlənən bir sözdür, alçaq deməkdir.

**بُرْنَك** B u r u n q: burunq attı = bir ox məsafəsi uzaqlıqdakı yerə atdı».

**بُرْنَك** B ö r ü n q: suların yerdə açdığı yarıqlar.

<sup>307</sup> Ərəbcə əlif, vav, ye hərfərinə hərfi-illət, çözün tərkibində hərfi-illət varsa, ona «matvi» deyilir.

<sup>308</sup> Bu ad «Divan»da həm İysu, həm də İsu şəklində keçir.

**تَرْنَكْ تَرْنَقْ تَنْكَزْ** تَرْنَكْ tərinq tənqiz = əngin, geniş, dərin dəniz».

**تَرْنَكْ** تَرْنَقْ Tərinq: oğuzlar hər dərin və çox şeyə «تَرْنَكْ tərinq» deyirlər. Bu sözdən alınaraq geniş dərələrə, vadilərə və yollara «أورى تَرْنَقْ urı» deyilir.

**تَرْنَكْ بلْكَا** تَرْنَكْ Tərinq bilgə = dərin bilikli bilgin, hakim, filosof adam».

**تَرْنَكْ قَلَاقْمَ تَرْنَكْ ائْشِي** تَرْنَكْ Tərinq kulakım tırıq etti = qulağım dinq etdi».

Buna oxşar hər bir avaza belə deyilir. «يَا سِنْ تَرْنَكْ ائْرَدِي» ya-sin tərnk aئردى «يَا سِنْ تَرْنَكْ ائْشِي» ya-sin tərnk ائشى = yayımı dinq etdi, dinqildatdı». Bu, kirişin çıxardığı səsi bildirir.

**جَرْنَكْ** Ç i r i n q: ləyən və ona bənzər şeylərin çıxardığı səsi bildirir.

**كَرْنَكْ كَوْلْ** كَرْنَكْ Körünq köl» Kaşgara yaxın bir gölün adı.

**بَزْنَكْ** B i z i n q: bizim. Bu «بَزْنَكْ» sözü ilə xitab نَكْ بَزْنَكْ biz-sinin birləşməsindən yaranmışdır. «بَزْنَكْ اَفْ» bizinq əw = bizim ev».

**تَكْنَكْ** Təg i n q: samur.

**بَلْنَكْ** B ə l i n q: düşmənin gəlişi üzündən xalq arasına düşən ürküntü, panika, vahimə. Çox qorxaq, ürkək adama «بَلْنَكْ جَشْيَى» بلنكى كشى» deyilir.

**بَلْنَكْ** B u l u n q: bucaq, künc, zaviyo.

**ثَلْنَكْ** T u l u n q: dulun, qulaq altı.

**ثَلْنَكْ** T u l u n q: qantargada olan bir halqa. Qulağın altında olur. Başdan və dulundan keçən qayışları birləşdirir. Buna «يَكْنَ ثَلْنَكْ يُغْنَمْ تُلْعَنْقِي» deyilir ki, «qantarga, gəm halqası» deməkdir.

**جَلْنَكْ باشى** Ç a l a n q: çalanq başı = çal-çənə, bağırqan adam».

**جَلْنَكْ اياقْ** Ç a l i n q: çolinq ayak = Çin kasası».

**جَلْنَكْ بَيرْ** Ç a l a n q: çalanq yer=yanmış kimi qara, ot bitməyən, şoran yer».

X u l i n q: Çindən gətirilən, əlvan rəngləri olan ipək parça.

K a l i n q: kalım, başlıq, mehr. Bu atalar sözündə də işlənmişdir:  
**قَنْكَ بِيرْسَا قِيْزَ الْبَرِّ** «qanq biersa qiz alir, karak bissa qiz alir»  
 kərək bolsa kız alır = başlıq verən qız alar, lazım olsa qız  
 alar», (bir adam başlıq versə, qız alar, lazım olsa onu qız  
 (bahalı) alar). Bu şeirdə də işlənmişdir:

بِرْدِم سَنْكَا قَنْكَ  
 اَمْدَى مُنْتَى الْنِكَ  
 اَمْكَاك مَنِكَ بِلِنْكَ  
 اَغْرِ تَكْرِبَرْ غَلِي

«Berdim sanqa kalinq,  
 Əmdi munı alinq,  
 Əmgək məninq bilinq,  
 Oğrar tünqür bargalı».  
 Verdim sənə kalım,  
 İndi bunu alın,  
 Əmək mənim – bilin,  
 Quda getmək üzrədir.

(Nişanlı oğlan qayınatasına deyir: mən sənə başlıq verdim, bunu al,  
 mənim bunu qazanmaq üçün nə qədər zəlimət, əziyyət  
 çəkdiyimi bil. Qayınatası isə deyir: quda getmək üzrədir).

K ö l ü n q: gölməçə, su yiğintisi. Bura quşlar qonar.

## BU BABIN MİSAL OLANLARI

**Y a b e n q: يَنْكَ بِيرَ** «yəbənq yer = qumlu yer, bataqlıq yer». Bu  
 elə bir qumluqdur ki, heyvanların ayağı oraya batanda  
 çətinliklə çıxarmaq mümkün olur.

**Y a t ə n q**<sup>309</sup>: yun çırپılan, qabardılan yay, həllac yayı.

**Y a d i n q: يَدْنَكْ سُوقَ** «yadinq suw = yer üzünə yayılan bir az su».

**Y ü ş ə n q: يَشْنَكْ تَاشَ** «yüşənq taş = düz daş».

**Y a l i n q: يَلْنَكْ قَلْجَ** «yalinq kılıç = qından çıxarılmış qılınc,  
 siyrilmiş qılınc».

**Y a l i n q: يَلْنَكْ اَرَ** «yalinq ar = çilpaq adam». Çilpaq olan hər şe-  
 yə «yalinq» deyilir.

**Y e l i n q: يَلْنَكْ كُونَ** «bu yelinq kün = bu  
 küləklili gün».

## ج NÇ-Lİ GÜNNƏLİLƏR

**بِرْنَج** B i r i n ç: «برنج birinç nənq = birinci nəsnə». Qaydaya uyğun  
 bir söz olsa da, az işlənir.

**كَرْنَج** K ö r ü n ç<sup>310</sup>: bir şeyə tamaşa edən xalq.

**بَزْنَج** B e z i n ç: ipək və yun yumağı.

**بَزْنَج ؟ .....**<sup>311</sup> budaqları və yarpaqları qırmızı olan bir bitkidir, dağ-  
 larda bitir, dərman kimi yeyilir.

**أَكْوْش سَقْنَج** S a w i n ç: sevinc. Bu atalar sözündə də işlənmişdir: «بَسْـا قَنْـغ أَخْسَنْـورْ  
 öküş səwinç bolsa, katığ oxsunur = çox se-  
 vinən yaman peşman olar», (çox sevinən adam bu üzdən

<sup>309</sup> Salih Mütləlibov üstdəki sözü «yebənq» (TSD, III tom, bet 383) şəklində vermişdir. Seçkin Ordu ilə Sərap Tuğba Yurtsevər «yapanq» kimi (DLT-2005, s.660), oxumuşlar. Uygur nəşrində isə bu söz «yabanq» kimi verilmişdir (TTD, III tom, bet 508). Salih Mütləlibov bu sözü «yetenq» (TSD, III tom, bet 383) şəklində oxumuşdur. Uygurlar (TTD, III tom, bet 508) və Seçkin Ordu ilə Sərap Tuğba Yurtsevər isə həmin sözü «yatang» kimi (DLT-2005, s.673) oxumuşlar.

<sup>310</sup> Çinlilər (DLT-Cin, III cild, s. 364) və uyğurlar bu sözü «közüng» kimi vermişler (TTD, III tom, bet 509).

<sup>311</sup> Bu söz hərəkəsiz olduğu üçün onu oxumaq çətindir. Karl Brokkelmann «bəzinç» şəklində yazmışdır (DLT-IV, s.87).

daha şiddetli qayğıya düşer). Bu söz ifrata varmaması məsləhət olan adama söylənir. Bu şeirdə də işlənmişdir:

مَنْدَة بُلْثُر سَقْتَج

أَتَى قَذْغُوْ أَتَار

فَرْشِي كُرْب سَدْج

أَنِي أَجْمَق أَتَار

«Məndə bulnur səwinç otı kadhgú atar,

Karşı körüp sağdıç anı uçmak atar».

Məndə sevinc otu var, qayğımı atar,

Sarayımı görən sağıdıcı ona cənnət dedi»

(Məndə sevinc otu var, o, qayğımı, kədəri yox edər, dostum mənim sa-  
rayımı görəndə gözəlliynə görə ona cənnət dedi).

**سَقْتَج** S a k i n ç: qayğı, endişə.

**قَلْنَج** K 1 l i n c: əxlaq, xasiyyət, rəftar. «اَنْكُوْ قَلْنَج» edhgü kılınc», yəni «xoş əxlaq» deyilir. Bunun ziddinə də «قَلْنَجْ كِيلِنْچ» deyilir.

**قَلْنَج** K 1 l i n c: qadının naz-qəmzəsi. «اَكْشْ قَلْنَجْلَمَا» öküş kılınclanması = «çox naz eləmə».

**كَلْنَج** K ü l ü n c: gülünc.

## BU BABIN MİSAL OLANLARI

**يَفْنَج** Y a f i n ç: Ilaya yaxın bir məntəqənin adıdır.

**يَكْنَج** Y ü k ü n ç: namaz. Qıpçaqca. «شَكْرِيْكَا يَكْنَج يَكْنَدِي» tənqrigə yükünç yükündü = tanrıya səcdə etdi, namaz qıldı».

**يَكْنَج** Y ü k ü n ç «اَلْبَكَكَا يَكْنَج يَكْنَدِي» ol bəggə yükünç yükündü = o, bəyin önünde başını əydi». Başqası da belədir.

## DÖRD HƏRFLİLƏR

**شَتْجُوْأَغْلُ** T u t u n ç u: tutunçu oğul=övladlığa götürülmüş uşaq».

**سَرْنَجِي تَاشِي** S a z i n ç i: sazinçi taşı = gips, gəc.

**قَرْنَجَا** K a r i n ç a<sup>312</sup>: qarışqa. Oğuzca.

## BU BABIN MİSAL OLANI

**يُرْنَجَا** Y o r i n ç a: yonca, klever, lütsern. Oğuzca.

## FƏ'AL BABI

**سِنْكَارِدِنْ يُرْىِ** S i n q a r: bir nəsnənin tərəfi, yanı. «sinqardan yorı =yandan yeri, yürü».

**مَنْكَارِدِمْ** M u n q a r: munqar aydim=buna söylədim».

**مِنْكَان** M i n q a r: bulaq, su gözü. Oğuzca.

**يَنْكَان** Y a n q a n<sup>313</sup>: yalnız başı ağ olan alaca qarğıa.

**سَنْكَانْ نَانِك** S a n q a n: sanqan nənq = dadı turş olan hər şey».

<sup>312</sup> Bu sözün «karinçak» variantı da var.

<sup>313</sup> Bəsim Atalayın yazdığını görə, yazma və basma nüsxələrdə bu sözün ilk hərsində nə bir hərəkə, nə də bir nöqtə var. O belə hesab edir ki, bu sözü «پنكان» yanqan» kimi oxumaq daha isabətlidir (DLT, III, s.376). Ancaq bir az aşağıda 4 maddə sonra əsil «پنكان»=fib sözü gəlir. Bu iki sözün eyni cür tələffüz olunması oxunuşda bəzi şübhələr yaradır. Uygurlar mətnaltı həsiyədə alaca qarğıa bildirən yanqan maddəsi barədə qeydlə bərabər bu iki sözü eyni imla və oxunuşla vermişlər (TTD, III tom, bet 513). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «tanqan» kimi (DLT-2005, s.529) oxumuşlar. Bizeç, bunu ən doğru variant saymaq mümkündür.

## BU BABIN MİSAL OLANLARI

**يَنْكَاغٌ** Y o n q a ġ: birini bəyə çuğullamaq. «أَنِي يَنْكَاغُ يَنْكَادِي» anı yonqağ yonqadı = onu xaqana çuğulladı».

**يَنْكَاقٌ** Y a n q a k: çənə; ağzm iki yanında olan, üzərində dişlərin durduğu sümük. Hər hansı bir şeyin yanına da belə deyilir.

**يَنْكَاقٌ** Y a n q a k: yanov; qapınm yan tərəflərində duran yanovlara «قَبْغَةٌ» kapuğ yanqakı» deyilir.

**يَنْكَانٌ** Y a n q a n: fil. Oğuzlar bu sözü bilmirlər.

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'Lİ BABI

**شَكْرِيٌّ** T e n q r i: ulu tanrı. Bu atalar sözündə də işlənmişdir: «ثُنِّيْنَ شَكْرِيْ تَوْيَنْ تَوْغَسَاقْ، شَكْرِيْ سَقْنَجَ سَزْ toyın tapuğsak, tənqri səfinçsiz = toyın tapmaq, sitayış etmək istər, ancaq tanrı məmnun deyil», (müsəlman olmayan türklərin din böyüyü [yəni buddist rahibi] tanrıya tapınır, ancaq ulu tanrı onun bu işindən xoşnud deyildir). Bu söz başqa birinə iş görərək yaxşılıq etdiyini zənn edən, ancaq iyrənilən adam üçün söylənir. Bu beytdə də işlənmişdir:

ثُنِّيْنَ شَكْرِيْكَا بُيْنَمَغْلُ  
فَرَقْبَ اَنْكَرَا يَمْنُو اَيْنَمَغْلُ

«Tün-kün tapun, tənqrigə boynamağıł,  
Korkup anqar eymənű oynamagağıł».  
Gecə-gündüz tanrıya tapın, boyun qaçırmra,  
Ondan qorxub çəkinrək oynamama.

(Gecə-gündüz tanrıya ibadət et, dikbaşlıq etmə, tanrıdan çəkin, qorx, saqın, onunla oyun oynamama).

Yerə batası kaſırlər göyo «تَنْكَرِيْ تَنْقَرِي» deyirlər. Onlar nəhəng bir dağ, nəhəng bir ağac kimi gözlərinə böyük görünən hər şeyə «شَكْرِيْ تَنْقَرِي» deyirlər. Bu üzdən bu kimi şeylərə səcdə edirlər. Onlar bilgin kimsəyə «شَكْرَكَانْ تَنْقَرِيْقَانْ» deyirlər. Bunlarm sapıqlığından bizi Allah özü qorusun!

**شَكْرَا** T u n q r a: bədəndəki kir.

**أَنْكَرا** U n q r a<sup>314</sup>: اَنْكَرا يَئِي: «اَنْكَرا اَرْ اَنْكَرا يَئِي»: adam arxası üstə yatdı».

**شَكْرَا** T u n q r a: اَرْ شَكْرَا شَشْتَى: «اَرْ شَكْرَا شَشْتَى»: adam üzü üstə düşdü».

**شَكْشُو** T ü n q š ü<sup>315</sup>: şamdan.

**جَنْكَشُو** Ç e n q š ü: kiçik xırqə.

**جَمْشِيد** Ç e n q š i: Xotən bəyinin adıdır. Xotən bu bəyin sayəsində alınmışdır. Belə bir fikir var ki, Çənqşı sözü Cəmşid sözündən yaranmışdır.

**مَنْكُوكُ** M e n q g ü: sonsuz, sonsuzluq, əbədi, əbədilik. Bu söz həm isim, həm də məsdər olur. «مَنْكُوكُ اَرْوَنْ»: mənqgü ajun = sonu olmayan dünya». Bu beytdə də işlənmişdir:

ثُبْ تَقَىْ قَلْمَدَىْ مَنْكُوكُ اَرْنَ  
اَرْوَنْ كَنِّيْ يَلْذَىْ شَجَىْ ثَغَارْ

<sup>314</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bundan əvvəlki sözü «tonqra» (DLT-2005, s.578), bu sözü «önqra» (DLT-2005, s.375), bundan sonrakı sözü isə «tönqra» kimi (DLT-2005, s.585) oxumuşlar. Uyğurlar bu sözləri müvafiq olaraq «tonqra», «onqra» və «tonqra» kimi vermişlər (TTD, III tom, bet 515-516). Çinlilər də uyğurlar kimi hərəkət etmişlər (DLT-Çin, III cild, s.368). Salih Mütləlibov isə həmin ardıcılıqla «tuqra», «onqra» və «tonqra» kimi oxumuşdur (TSD, III tom, bet 388).

<sup>315</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «tunqşu» (DLT-2005, s.592), bundan sonrakı iki sözü isə «çanqşu» və «çanqşı» kimi (hər ikisi: DLT-2005, s.221) oxumuşlar. Uyğurlar bu sözləri müvafiq olaraq «tunqşu», «çanqşu» və «çanqşı» kimi vermişlər (TTD, III tom, bet 515-516). Çinlilər də uyğurlar kimi hərəkət etmişlər (DLT-Çin, III cild, s.369). Salih Mütləlibov isə həmin ardıcılıqla «tunqşu», «çanqşı» və «çanqşı» kimi oxumuşdur (TSD, III tom, bet 388).

«Toğup takı kalmadı mənqgü ərən,  
Ajun künü, yulduzı tutçı toğar».  
Doğulan ərənlər əbədi qalmadı,  
Dünyanın gündəsi, ulduzu daima doğar.

(Zamani təsvir edərək deyir: doğulan adamlar əbədi yaşamaz, dünyanın gündəsi və ulduzlar daima doğar, heç vaxt yıpranmaz).

**Çənqli** Çənqli-mənqli = bir uşaq oyununun adıdır. Ərəblər buna الدواده deyirlər, «yelləncək» mənasındadır.

**Qənklı** Kənqılı: araba, üstünə yük yüklənən araba.

**Qənklı** Kənqılı: qıpçaqlardan böyük bir adamın addıdır.

**Sənəku** Sənəku:<sup>316</sup> sapand. Onunla çaqıl daşı atılır.

**Şüñqılə** Şüñqılə: argu diyarında bitən bir otdur. Kökü çıxarıllaraq yeyilir.

**Şəndə** Kəlnəku: suyun üstündə durmaq, suyun üzünə çıxmaq. «سَنْدَا قَنْكُولَادِي» suwda kalnquladı = suyun üzünə çıxdı».

**Kəzənəku** Kəzənəku: güzgü, ayna.

## BU BABIN MİSAL OLANLARI

**Yenikfuo** Yenikfuo: səsin geri gəlməsi, əks-sövt, əks-səda. Bu atalar sözündə də işlənmışdır: يَرْمَاس اَتِم يَغْمُر، يَتَكَلَّمَاس بَلْكَا يَنْكَفُو» yazmas atım yağmur, yanqılmış bilgə yanqku = usta atıcı - yağış, yanılmaz bilgin – əks-sədadır», (usta atıcı yağışdır, çünkü yağışın hədəfi yer üzüdür, yer üzü geniş olduğundan

atalan şey hədəfdən sapmaz, hökmən bir yana düşər. Hər şeyi doğru söyləyən bilgin isə əks-sədadır, çünkü nə desən, ona uyğun da sənə cavab verər). Bu söz bir səhvə yol verib üzr istəyən adam üçün söylənir.

**Yalınqiu** Yalınqiu: cariyələrin oynadığı bir oyundur. İpin iki ucu bir ağaca və ya dirəyə bağlanır, ortada cariyə oturur və ayağı ilə ipi geri itələyir, beləliklə, gah yüksəlir, gah da alçılır, (yelləncək oyunu).

**Yinchaka** Yinchaka: hər bir incə nəşnə. yinçkə turku = incə ipək parça».

**Yinchaka** Yinchaka: yinçkə kız = hərəmə alınan qız».

**Yinchaka** Yinchaka: yinçkə kişi = tanrıya ibadət edən adam».

**Yengə** Yengə: yengə, böyük qardaşın arvadı.

## FƏ'ALU BABI

**Hajib** Təyənəku: mabeynçi, pərdəcibaşı. Türklərin arasında « حاجب تیڭىكۇ» sözü yayıldıqdan sonra bu söz unudulmuşdur. Əsli «تَيَنْدِى tayandı» fe'lindən almışdır. Xaqqan bu adama güvənir, xalq da inanır ki, tayanqu xalqın işlərini və diləklərini xaqana olduğu kimi çatdırır, sonra da cavabını verir.

## BU BABIN MİSAL OLANI

**Yeniqila** Yeniqila: اَل اِشْعَنْكِيلَةِ قَلْدِى «ol işiğ yanqıla kıldı = o, işi yenidən gördü, təkrar başladı».

Üç hərflilər bölməsi bitdi.

<sup>316</sup> Bəsim Atalayın qeydində görə, Karl Brokkelmann bu sözü «salıngı», bir maddə sonrakı sözü isə «kalıngı» şəklində səhv yazımışdır, çünkü bu yazılış babın başlığına və ölçüsünə uyğun deyil (DLT, III, s. 379).

## DÖRD HƏRFLİLƏR BÖLMƏSİ

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'LƏL, FƏ'ƏL BABI

**تَسْكُج** Tənqüç<sup>317</sup>: sacayağı kimi yarım arşın yüksəklikdə olan hər şey.

**سَنْكَج** Sənqəç: findiq kimi kiçik və şirin bir alma.

**سُكْفَر** Sonqur: sunqur quşu, yırtıcı quşlardan birinin adıdır. Bu, «طَغْرِيل» toğrılıq quşundan kiçikdir.

**فَجْنَكَار** Koçnqar: qoç. Bu atalar sözündə də işlənmişdir: «إِكَىٰ فَجْنَكَارَ بَشَىٰ بِيرَ اشْجَاتَا بِشَمَاسٍ» iki koçnqar başı bir aşağıta<sup>318</sup> pişmas = iki qoçun başı bir qazanda qaynamaz». Bu söz bir yerə yiğişən, ancaq birinin olməsi gərəkən iki başbuğ və ya iki bəy haqqında söylənir.

**فَجْنَكَارَبَاشِى** Koçnqar bəşəri: bir şəhər adı.

**قَنْدَاش** Kanqdaş: «قَنْدَاش قَدْش» kanqdaş kadaş = ata bir qardaşlar». Bu atalar sözündə də işlənmişdir: «أَرْوُرَ إِكْدَشَ أَرْوُ» «قَنْدَاش فَمَا أَرْوُرَ إِكْدَشَ أَرْوُ» **تَرْتَار** kanqdaş kuma urur, ikdış örү tartar = ata bir qardaşlar bir-birinə paxılılıq edər və çox dalaşarlar, ana bir

<sup>317</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «tənqüç» (DLT-2005, s.551), bundan sonrası sözü isə «sənqəç» kimi (DLT-2005, s. 482) oxumuşlar. Uygurlar bu iki sözü «təngüç» və «sənkəç» (TTD, III tom, bet 520), Salih Mütəllibov isə «tənqüç» və «sənqləç» kimi vermişdir (TSD, III tom, bet 391-392).

<sup>318</sup> «Divan»ın çox yerində «aşaç» şəklində rastlanan bu söz burada «aşaç» kimi verilmişdir.

qardaşlar isə aralarında sevgi olduğu üçün bir-birinə kömək edərlər».

**مَنْكَلْغَ** Munqluğ: «منکلخ» munqluğ ər = sixmtılı, qayılı, dərdli adam».

**تَنْكَسْقَ نَانْكَ** Tanqşuk: «تىنسق نانك» tanqşuk nənq = qəribə şey, heyrat edi-ləcək şey». Bir adamın çox nadir hallarda tapdığı nəfis yeməyə də «تَنْكَسْقَ اَشْ» tanqşuk aş» deyilir.

**تَرْنَكَقَ** Tırnqak: dirnaq.

**قَنْكَرَاقَ** Kınqarak: et və xəmir doğramaq üçün işlədilən behbuda bənzər böyük bıçaq.

**قَزْنَكَقَ** Kaznuk: qazıq. Bu sözdən alınaraq qütb ulduzuna da «ئَمْرَ قَزْنَكَقَ» təmür kaznuk<sup>319</sup>», yəni dəmirdən düzəldilmiş qazıq deyilir. Sanki göy onun üzərində fırlanır.

**جَنْكَرَاقَ اُونْ** Çinqrak: «چىنقرەق ۇنىڭ» çinqrak ün = gur və nöqsansız səs».

**قَنْكَرَاقَ** Kınqarak: damaq; [zəng].

**قَنْكَسْقَ اَتَّا** Kanqıskı: ögey. «قىنكىسىق اتتا» kanqıskı ata=ögey ata».

**قَنْكَسْقَ اَغْلَى** Kanqıskı: «قىنكىسىق اغلى» kanqıskı oğul = ögey oğul».

**قَلْنَكَقَ** Kalnuk: başda yaranan kəpəkdir. Kürk və dəri kimi şeylərə yapışqan bir şeyin yapışması nəticəsində meydana gələn qırıntı.

**شَكْلَكَى** Tünlük: baca, pəncərə.

**جَنْكَلَكَى** Çənqılık: sarmaşıq otu. (Bəzilərinin fikrincə, «karamuğ» adlı bir növ dağ yemişidir)<sup>321</sup>.

**كَنْكَلَكَى** Könlək: köynək.

**دَنْكَالَ** Dənqal: saman.

<sup>319</sup> Yazma və basma nüsxələrdə səhvən «kazunquq» şəklində verilmişdir.

<sup>320</sup> Yazma və basma nüsxələrdə səhvən «kalınquq» şəklində verilmişdir.

<sup>321</sup> Mötərizə içindəki cümlə ancaq özbəkə nəşrində var. Bu cümlənin Mahmud Kaşgaridən daha çox Salih Mütəllibova aid olduğunu düşünmək olar.

## BU BABIN MİSAL OLANLARI

**يَنْكُح** *Y e n q ə ç*<sup>323</sup>: xərcəng. Oğuzca.

**يَلْنَكُوس** *Y a l n q u s*: yalnız, yalnız, tək, tənha. «**يَلْنَكُوس ار**» *yalnqus ər* = yalnız adam». **يَلْنَكُوس فاز اتِماس** *yalnqus kaz ötməs* = yalnız qaz oxumaz». Bu söz işində başqalarından kömək alması tövsiyə olunan adama deyilir.

**يَنْكَرَق** *Y a n q r a k*: dağ qırımı, büküntü, uçurum və altından çay axan yol. Adam oradan sıçramaqla keçə bilər.

**يَنْكَشَق ار** *yanqşak ər* = yanşaq, gəvəzə adam».

**يَنْكُلَق** *Y a l n q u k*: Adəm əleyhissalamın adı. Bu atalar sözündə də işlənmişdir: **يَنْكُلَق أَغْلِي يُوقَادُور، اندُوكُوتَى قَبِير** *yalnquk*<sup>324</sup> oğlu yokadur, edhgü atı kalır=adəm oğlu ölər, yaxşı adı qalar». Bu sözlə hər zaman yaxşıhq etməyin vacib olduğu vurgulanır.

**يَنْكُلَق** *Y a l n q u k*: insana verilən ümumi ad. Bu şeirdə də işlənmişdir:

**يَغْرِي أَرْزِي يَلْنَكُقَكْ نَانْكَى سَفَار**

**بِلْكَ أَرِي يَاغِسِينْ نَالِكْ سَفَار**

«Yağı ərür yalnqunkunq nənqi tawar,

Bilik əri yağısin nəlik səwər».

Adamın malı onun düşməndir,

Ağlılı adam düşmənini niyə sevir.

**يَنْكُلَق** *Y a l n q u k*: cariyə. Oğuz, qıpçaq və köçərilərin dilində.

<sup>322</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «dənqəl» kimi (DLT-2005, s.246) oxumuş, «buğum və ya yumru» kimi tərcümə etmişlər.

<sup>323</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «ycenqəç» kimi (DLT-2005, s.684) oxumuşlar.

<sup>324</sup> Bu söz də yazma və basma nüsxələrdə yanlış—«yalnquk» şəklində yazılmışdır. Başlıq və ölçüyə uyğun gəlməsi üçün «yalnquk» olmalıdır.

**يَنْكُلَق** *Y a n q l u k*: işdə, sözdə, əməldə və bunun kimi başqa şeylərdə yanlışma.

## BU BABIN GÜNNƏLİLƏRİ

**تَبْجَنْك** *T a p ç a n q*: süfrə böyüklüyündə üç ayaqlı nəsnə. Bağban onun üstünə çıxaraq talvardakı üzüm salxımlarını dərir.

**جَلْبَنْك** *Ç a l p a n q*: civiq palçıq.

**جَفْشَانْك جَفَر** *Ç i f ş ə n q*<sup>325</sup>: «çifşənq çağır = turş mey».

**جَفْشَانْك** *Ç ə f ş ə n q*: qoyunun yununu qırxmaq üçün işlədilən böyük qayçı, qırxılıq. Çigilcə.

**جَفْشَانْك** *Ç ə w ş ə n q*: gözündən daim su axan adam.

**كَفْشَنْك** *K ə f ş ə n q*<sup>326</sup>: xırman sovulduqdan sonra gələn adama verilən arpa, buğda, azuqə kimi pay<sup>327</sup>.

**سَقْلَانْك بَغَاج** *S u w l a n q*: «**سَقْلَانْك**» suylanq yıgaç = qolu-budağı olma-yan ağac<sup>328</sup>».

<sup>325</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «çiwşanq» (DLT-2005, s.235), bundan sonrakı sözü isə «çawşanq» kimi (DLT-2005, s. 225) oxumuşlar.

<sup>326</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü ws ilə «kəwşənq» kimi (DLT-2005, s.311), Salih Mütəllibov isə fs ilə «kəfsənq» (TSD, III tom, bet 395) kimi oxumuşlar.

<sup>327</sup> Bu sözlə bağlı Bəsim Atalayın belə bir qeydi vardır: «Yazma və basma nüsxələrdə «kəfşənq» şəklində yazılın bu sözün üçüncü hərfinin nöqtəsi və bütün hərflərin hərəkəsi yoxdur. Brokkelmann qaynaq göstərmədən bunu «kəfşənq» imlasında yazmışdır. Biz də o şəkildə yazdıq, ancaq burada bir yanlışlıq olmalıdır. Başqırdılar xırman yerinə gələn adama verdikləri paya «kəfənq» deyirlər. Xırmana gələn adam «irdina bərəkət» deyir. Xırman sahibi də ortada olan məhsuldan bir qədərini gələn adamin kisəsinə və ya ətəyinə təkərək «sənə də kəfənq» deyir» (DLT, III, s.386). Mənəcə, məsələ bir az başqa cürdür: «kəfşənq» sözü bizim bildiyimiz məşhur «kəfşən/ kövşən/köfşən» sözüdür. Xırman geniş, külək tutan açıq sahədə - kövşəndə qurulur. Xırman üstüne gələn hər adama hədiyyə olaraq verilən qovurğalıq buğdaya «kövşən payı» deyilir. Bu, qədim adətdir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər də təxminən buna yaxın izahat vermişlər: «Xırman təmizləndikdən sonra taxılın yiğilmasına yardım edən adama ərməğan kimi verilən yemək» (DLT-2005, s.311). Salih Mütəllibov isə kövşən payına «dən hədiyyəsi» (TSD, III tom, bet 395) demişdir.

<sup>328</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «yarpaqsız, gövdəsində budaq olmayan bir çalı» kimi (DLT-2005, s.512) mənalandırmışlar.

سۇلانق سچ سۇلانق سچ Suwlanq saç = qırılm olmayan düz saç.

**قلقن** K a l k a n q: qalxan. Bu sözün «**قلقن** kalkan» şekli də var.

## BU BABIN MƏNQUS OLANI

Taylanq: تىلنك ار «تىلنك ار» taylanq ər = ince, kübar, boy-buxunlu, rəngi parlaq, geyimləri təmiz adam». Bu söz daha çox gənclər haqqında işlədir, «تىلنك يىكتى Taylanq yigit=yaraşlılı gənc».

BU BABIN Ç NC-Lİ GÜNNƏLİSİ

**قزغانچ** Kazganch: qazanc.

**فرقنج** K o r k u n ç; qorxunc.

**تەركىچە تەزگىنچى** Təzgınç: dağ döneməci, dağ büklümü, dağ çıxıntısı. Başqası da belədir. Girintili-çıxıntılı, qırılan yola «تەركىچە يۈل» təzgincənç yol» deyilir.

BU BABBIN MİSAL OLANLARI

**Yörkənç** təzginq mənasındadır.

**پىنكچ** Y ö r g ə n ç: ağaca sarılmış onu qurudan bir bitki növü, sarmaşıq.

فَعَلَوْ FƏ'LƏ U BABI

**فکر غو** Konqraǵu: zəng, zinqirov, qumrov.

**فکر غو** Konqraq: qulağın altında olan çıxıq sümük.

سەنگرەگۈ ات «Sənqərəgü at» = əngi xəstəliyi olan at».

Daima burnundan irin kimi fırıldak axır. Daima fırıldığı axan  
uşuğa bu sözle söyleşir.

## **BU BABIN MİSAL OLANI**

**ينكدو** Yinqdəgү: firtılı. Uşaqlara söyüldüyü zaman belə deyilir.

## BU BABIN BEŞ HƏRFLİLƏRİ

HƏR NÖV HƏRƏKƏSİ İLƏ فقل FƏ'ƏNLAL BABI

**Sinqarsuk** سِنْكَرْسُق Sinqarsuk: iki nəfər ata minəndə arxada oturan adamın  
yeri.

**مۇزكىك** M ü n q ü z g ə k: çox işləməkdən dolayı əldə yaranan qabar.

AXIRI GÜNNƏLİ SÖZLƏR

كەرەنگۇ: qaranlıq.

Kazanqku: «يپ قازنکفو بلدى» يپ kazanqku boldı = ip açılma-  
yacaq dərəcədə çox dolaşdı».

## **BU BABIN MİSAL OLANI**

Y a n q ı l ğ a n: « يَنْكِلْغَانْ أَرْ » yanqılğan ər = yanılan adam». Hər hansı bir şeyi unudan, yanılan adam.

## BU BABIN BAŞQA BİR NÖVÜ

تَكْلِجْ Tənqəlküç: döləngəc<sup>329</sup> deyilən bir quş. Oğuzca.

تَكْلُونْ Tənqəlgün: oğuzlardan başqa yerdə qalan türklərin dilində döləngəc adlanan quş.

شَكْرَكَانْ Tənqirgən: tanrıya ibadət edən alim. Müsəlman olmayan türklərin dilində.

## BU BABIN ALTI HƏRFLİLƏRİ

پَكْلَدْرَقْ Yanqalduruk: yapincının arxasına, boynuna tikilmiş bir keçə parçası; kukulet, başlıq. O, başı yağışdan, borandan qorumağa xidmət edir.

[Qayda]:

Bu bölmədə iki sükunlu yan-yana gəlmir. Çünkü ġünnənin özü tələffüz üçün ağırdır. Bunun üstünə yan-yana iki sükunlu da gəlsə, tələffüz mümkün olmayıacaq dərəcədə ağırlaşar. Ona görə də tələffüz asan olsun deyə ġünnə **ذَلَقْ** zəlakə hərfləri ilə bərabər gəlir. Bu, kifayət deyil. İki sükunlu ilə ġünnə yalmzca «سُوْنَكَى كَشْيٰ» sözənqri kişi = boşboğaz adam» ibarəsində gəlir. Burada **ذَلَقْ** zəlakə hərflərindən 2 r vardır. O, tələffüzü asanlaşdırır. Bunu yaxşı bil.

Ğünnəli isimlər kitabı bitdi.



## BISMİLLAH İR-RƏHMAN İR-RƏHİM

### ĞÜNNƏLİ FE'LLƏR KİTABI

<sup>329</sup>Bəsim Atalayın qeydinə görə, bu gün Anadoluda «döləngəc» adlanan bu quşun adı «tölninqəç» imlasında olmalı idi (DLT, III, s. 388).

## İKİ HƏRFLİLƏR BÖLMƏSİ

**Tənqdi:** kuş tənqdi = quş havalandı».

**Tənqdi:** ok tənqdi = ox havada yüksələrək gözdən itdi» (تَنْقَرَ - تَنْقَمَكَ),<sup>330</sup>

**Tənqdi:** ol anıq başın tanqdi = o onun başını bir sarğı ilə sarıldı». Hər hansı bir şey iplə möhkəm sarınsa, yenə belə deyilir, tanqar - tanqmak).

**Tənqdi:** suw tonqdi = su dondu». Başqası da belədir.

**Tənqdi:** az qala öldü», tonqar - tonqmak).

**Sinqdi:** sindi, həzm olundu. «ash sinqdi = yemək sindi, həzm olundu».

**Sinqdi:** hopdu. suw yergə sinqdi = su yerə hopdu».

**Sinqdi:** söz kənkləka sinqdi = söz qəlbə yatdı», sinqər - sinqmək).

<sup>330</sup> Burada Bəsim Atalayın və uyğur naşirlərin bu maddə ilə bağlı eyni məzmunda belə bir qeydi var: «Bu söz yazma nüsxədə «sənqdi-sənqər-sənqmək» şəklində s hərfi ilə yazılmışdır. Müəllifin bu sözün altında t hərfi ilə başlayan sözlər qrupunu yerləşdiriyini nəzərə alaraq biz bu fə'lın keçmiş zaman, müzare və məsdrini t ilə «tənqdi-tənqər-tənqmək» şəklində verməyi qərara aldıq» (DLT, III, s. 390; TTD, III tom, bet 532). Salih Mütəllibov isə qeydə lüzum görəmədən həmin sözləri «tənqdi-tənqər-tənqmək» kimi vermişdir (TSD, III tom, bet 398).

**Sinqdi:** S i n q d i: اَرْدَكْ قِبِشْقَا سِنْكَدِي «ار्दक قېشقا سىنگىدى» ördək kamışka sinqdi = ördək qamışın, çör-çöpün arxasına girərək gizləndi». Bir adam ev yiyəsindən xəbərsiz onun evinə və ya başqa bir yerə girib gizlənsə, yenə belə deyilir. (سِنْكَار- سِنْكَمَك) sinqər - sinqmək).

**Mönqdi:** M ö n q d i: اَتْ مُنْكَدِي «ات مۇنكىدى» at mönqdi = at ayaqlarmı yiğdi və soncuq atdı, şillaq təpik atdı», (مُنْكَار- مُنْكَمَك) mönqər-mönqmək).

## BU BABIN MİSAL OLANI

**Yenqdi:** Y e n q d i: اَرْ آنِي يَنْكَدِي «اَر آنى يېنكىدى» adam bir işdə onu yendi, məğlub elədi». Oğuzca və qıpçaqca. yenqər - yenqmək).

## ÜÇ HƏRFLİLƏR BÖLMƏSİ

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'ƏLDİ BABI

**Tənqürdi** Tənqürdi: «اَرْ اَقْ تَسْكُرْدِي» = adam göyə doğru ox atdı, (ox göydə görünməz oldu). Əldən buraxılan quş uçub gözdən itsə, yenə bu söz işlədir, (- تَسْكُرْ - تَسْكُرْمَاك - tənqür - tənqürmək).

**Sinqürdi** Sinqürdi: «اَلْ تَجُوْ سِنْكِرْدِي» = o, loxmanı uddu, sindirdi. Başqası da belədir, (- سِنْكِرْ - سِنْكِرْمَاك - singür - singürmək).

**Sinqırıcı** Sinqırıcı: «يَاغْنِيْ تَرِيكَا سِنْكِرْدِي» = yağı dəriyə hopdurdu, yedirtdi. Başqası da belədir, (- سِنْكِرْ - سِنْكِرْمَاك - singırır - singirmək).

**Konqurdu** Konqurdu: «اَرْ يَغْاجْ قَنْكُرْدِي» = adam ağaççı qanırdı, qopardı. Başqası da belədir. Əgər külək bir nəsnəni qoparsa, yixsa, yenə belə deyilir, (- قَنْكُرْ - قَنْكُرْمَاك - konqur - konqurmək).

**Kinqürdi** Qinquierdi: «اَرْ اَفْنِ كِينْكِرْدِي» = adam evini genişləndirdi. Başqası da belədir, (- كِينْكِرْ - كِينْكِرْمَاك - kinqürür - kinqürmək).

**Tanqızdı** Tanqızdı: «اَرْ اَبْكَاسِنْدَا تَسْكُزْدِي» = adam hirsindən, öfkəsindən şişdi. Bu, açığından şişmədir.

**Şekizdi** Tanqızdı: «ابْكَا تَسْكُزْدِي» = ciyər şişdi, kabab oldu». Bu, ciyər yeməyi bişərkən yaxşı bişməsi və qabarması üçün onun üstünə xardal və sirkə tökməkdir, (- تَسْكُزْ - تَسْكُزْمَاك - tanqızar - tanqızmak).

**Tənkəşdi** Tənkəşdi: «تَنْكَشْدِي نَانْكَ» = bir nəsnə bir nəsnə ilə tənləşdi, bərabərləşdi. Bu şeirdə də işlənmişdir:

**Mən k بلا كينكشدي**

**بلکى منكا تشكشدي**

**ارن بلا ستكشدي**

**الب لار بشين ال بوار**

«Məninq bilə kənqəşdi,

Bilgi manqa tənqəşdi,

Ərən bilə sünqüsdi,

Alplar başın ol yuvar».

Mənimlə məsləhtəşdi,

Ağh mənimkinə tən oldu,

Ərənlərlə süngüləşdi,

İgidlərin başını yuvarlayır».

(Məndən bəzi məsləhətlər aldı, bu sayədə agh, biliyi mənim qədər oldu, savaşda çarşıdı, igidlərin başını top kimi yuvarlayan odur), (- تَنْكَشْور - تَنْكَشْمَاك - tənkəşür - tənkəşmək).

**Şekşidi** Tənqüsidi: «اَرْ شَكْشِدِي» = adam gücdən düşüb tabe oldu, (- شَكْشُور - شَكْشُمَاك - tənqüsür - tənqüsəmək).

**Tonquzidi** Tonquzidi: «شَكْرَ شَكْشِدِي» = tonquz tonquşdı = donuz gözlerini dikərək, zilləyərək adama hücum etdi».

<sup>331</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «tönqışdı» kimi (DLT-2005, s.585), uyğurlar «tüngüsti» kimi (TTD, III tom, bet 537) oxumuşlar.

<sup>332</sup> S.Ərdi ilə S.T.Yurtsevər bu sözü «tünqüsüdi» kimi (DLT-2005, s.604) oxumuş, Salih Mütəllibov isə incə saitlərdə «tönqüsüdi» şəklində vermişdir (TSD, bet 402-403). Həmin

**T ö n q ü ş d i:** adam bir işi qəbul etməkdən çəkindi, gözlerini nifrətlə, iyrənərək əmr edən adama dikdi», (تَكْشُورٌ - تَكْشِمَكٌ) töngüşür-töngüşmək).

**S i n q i ş d i:** suwlar kamuğ sinqışdı=sular büsbütün çəkildi». Başqa bir şeyin hissələri arasına hopan, sızan hər maye üçün belə deyilir, (سِنْكُشُورٌ - سِنْكِشَمَكٌ) sinqişür – sinqışmək).

**S ü n q ü ş d i:** ikki ər birlə sünqüşdi = iki adam bir-biri ilə savaşdı, süngüləşdi», (سِنْكُشُورٌ - سِنْكِشَمَكٌ) sünqüşür– sünqüşmək).

**K e n q e ş d i:** ol manqa kənqəşdi = o mənimlə bir məsələ barədə gənəşdi», (كِينْكَاشُورٌ - كِينْكَاشَمَكٌ) kənqəşür – kənqəşmək).

**O n q u k t i:** anкъти «آنکъти» oninq yüzü onquktı=onun üzü xəstilikdən və ya başqa səbəbdən bürüdü».

**O n q u k t i:** barçın onquktı = ipək parçanın təzəliyi, gözəlliyi getdi, parlaqlığı soldu». Həmin vəziyyətə düşən hər nəsnə barəsində bu söz işlənir, (أَنْكُفَارٌ - أَنْكُفَمَاقٌ) onqukar – onqukmak).

**M u n q u k t i:** ar مُنْكُفَتى «ar munquktı» = adam böhrana, sıxıntıya düşdü», (مُنْكُفَلَارٌ - مُنْكُفَمَاقٌ) munqukar–munqukmak).

**O n q u l d i:** səkəl onquldı = xəstə yaxşılaşdı». **انڭلۇر - (Anklor -)** **O n q u l d i:** iş onquldı=qarışiq iş düzəldi», (أَنْكُلَدَى - أَنْكُلَمَاقٌ) onqulur –onqulmak).

**Ü n q ü l d i:** يغاج انڭلدى «yığaq ünqıldı» = ağac oyuldu». Başqası da belədir, (انڭلۇر - انگلماك) önqülür – önqülmək).

söz «tonquz» ismi ilə bağlı fə'l olduğu üçün («tonq» kökü hər ikisində var) «tonquşdı» şəklində olmalıdır. Uygurlar da «tonquşdı» kimi vermişlər (TTD, III. bet 537).

**T a n q i l d i:** تَكْلِدَى باش» تَكْلِدَى tanqıldı baş = baş sarındı, sarıldıldı». Hər hansı bir şey iplə sarınsa, yenə belə deyilir, (تَكْلُورٌ - تَكْلِمَاقٌ) tanqılur – tanqılmak).

**T o n q u l d i:** اَر اِيشتن تَكْلِدَى «ar iştin tanquldı = adam işdən ümidiñi üzdü», (تَكْلُورٌ - تَكْلِمَاقٌ) tonqulur – tonqulmak)<sup>333</sup>.

**T a n q i n d i:** اَر بَشِن تَكْنِدَى «ar başın tanqındı = adam başqa birinin köməyi olmadan başını sarğı ilə sarıdı», (تَكْنُورٌ - تَكْنِمَاقٌ) tanqınur–tanqınmak).

## MÜZAƏF BABI

**T ü n q ü t t i:** اَر بَشِن تَكْنِي «ar başın tünqütti = adam başını əydi». Başqası da belədir, (تَكْنُورٌ - تَكْنِمَاقٌ) töngütür-töngütmək).

**T e n q i t t i:** اَر اَقْن تَكْنِي «ar aqın tənqitti = adam oxunu göye doğru yüksəltdi, oxunu səmaya milləndirdi», (تَكْنُورٌ - تَكْنِمَاقٌ) tənqitür – tənqitmək).

**K i n q i t t i:** اَر اَقْن كِينْكِي «ar aqın kinqitti = adam evini genişləndirdi». Başqası da belədir, (كِينْكُنُورٌ - كِينْكِنَمَاقٌ) kenqitür – kenqitmək).

## DÖRD HƏRFLİLƏR

**K e n q a d i:** ال منْكَا كِينْكَادَى «ol manqa kənqədi = o mənimlə gənəşdi, bir məsələdə mənimlə məsləhətləşdi», (كِينْكَارٌ - كِينْكَامَاكٌ) kənqər – kənqəmək).

<sup>333</sup> Bunun müzare və məsdərini Bəsim Atalay qoymuşdur.

Kinqüdî «بیر گینکوْدی» yer kinqüdi=yer genidi, yer genişlendi». Başqası da belədir, گینکوْر- گینکوْمак (kinqür – kinqümek).

## BU BABIN LƏFİF<sup>334</sup> NÖVÜ

Yonqadı «أَلْ آتى بِكَاهُنْكَادِي» ol anı bəggə yonqadı = o onu bəyə şikayət etdi». Başqası da belədir, یُنْكَار- یُنْكَامَاق (yonqar-yonqamak).

## DÖRD HƏRFLİLƏR BÖLMƏSİ

### HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'LƏLDİ BABI

Tənqütürdə «أَلْ قُشْ تَكْتَرْدِي» ol kuş tənqtürdi = o, quşu əldən uçurdu». Oxu havaya doğru buraxsa, yenə belə deyilir, تَكْتَرْر- تَكْتَرْمَاك (tənqtürür – tənqtürmək).

Tənqdərdə «أَلْ أَيَّاقْ شَكْدَرْدِي» ol ayak tənqdərdi = o, qabı döndərdi, altını üstünə gətirdi». Başqası da belədir, شَكْدَرْر- شَكْدَرْمَاك (tənqdərür – tənqdərmək).

Sinqürdə «سُجْكَ أَشْغَ سِنْكَدْرَدِي» süçük aşağı sinqdürdi = şərab yeməyi sindirdi, həzm etdirdi».

Sinqürdə «أَلْ آتى افْكَا سِنْكَدْرَدِي» ol anı əwgə sinqdürdi = o, onu evə qapatdı, evdə gizlətdi». sinqdürür –sinqdürmək).

Munqakar «أَلْ آتى مُنْكَفِرْدِي» ol anı munqvardı = o onu iztiraba, sıxmtiya saldı», مُنْكَفِرْ- مُنْكَفِرمَاق (munkarur – mun-karmak).

Tənqərdə «أَلْ بِيرْ نَانْكَنِي بِيرْكَا تَكْرَدِي» bir nənqni birgə tənqərdi = o bir nəsnəni bir nəsnəyə tən eləldi», ( تَكْرُور- تَكْرَمَاك tənqərür – tənqərmək).

Tənqəşdə «بِيرْ نَانْكَ بِيرْكَا تَكْلَشَدِي» bir nənq birgə tənqləşdi= bir nəsnə o biri ilə tənləşdi», تَكْلَشُور- تَكْلَشَمَاك (tənqləşür – tənqləşmək).

<sup>334</sup> Fe'lin kökündə əlif, vav və ye hərflərinən ikisi olsa, ona «ləfif» deyilir. Həmin iki hərf yan-yanı gəlsə «لَهْسِي-مَهْرُون», yəni «bitişik, yanışı ləfif», yan-yanı gəlməsə «لَهْسِي-مَفْرُق», yəni «ayrı, ayrılmış ləfif» adlanır.

Tinqılaşdı = ol məninq birlə söz tmqlaşdı = o, söz dinləmək işində mənimlə yarışdı», ( تىكشۈر - تىكلىشماق tmqlaşur – tmqlaşmak).

Tinqılaşdı = kışılardır bo'ishiñ تىكشىلار bu işig tanqlaşdı = adamlar bu işe mat qaldı, heyret və təəccüb etdi», ( تىكشۈر - تىكلىشماق tanqlaşur – tanqlaşmak). Həmin söz bu şeirdə də işlənmişdir:

أَرْدِي بُلْتِ إِنْكَرْشُو  
أَقْتِي افْنِكَرْشُو  
فَلْدِي بُنْ تِكْلَشُو  
كُوكْرَتْقِي مِنْكَرْشُور

«Ördi bulit inqraşu,  
Aktı akın münqrəşü,  
Kaldı budun tanqlaşu,  
Kökrər takı manqraşur».  
Bulud inləyərək toplaşdı,  
Möhkəm sel axdı,  
Xalq bu işə mat qaldı,  
Göylər bağırıb kükrəyir.

(Yağışı vəsf edərək deyir: buludlar inilti ilə toplaşdı, onlardan gurultu ilə sellər axdı, xalq heyretə düşdü, göydə şimşəklər çıxır, sanki göy hayqırır).

Mənqadəşdi = iki arاغت منكشىدى: Mənqadəşdi = iki qadın qarşılıqlı olaraq bir-birinin üz tüklərini aldılar, epilyasiya etdilər», ( منكشۈر - منكشماك ) ( mənqdəşür – mənqadəşmək ).

## BU BABIN BAŞQA BİR NÖVÜ

Minqəşdi = مِنْكَشْدِي ol məninq birlə minqəşdi = o mənimlə bir ata mindi». Başqası da belədir, ( منكشماك minqəşür – minqəşmək ).

Künnərəndi = كُنْكَرَنْدِي adam işə girişməkdən çəkinib öz-özünə söyləndi», (tənbəllikdən özünə nəsə mizildəndi). Başqası da belədir, ( منكترماك künqrənür – künqrənmək ).

Kinqründi = كِنْقَرْنُونْدِي ol kinqründi = o bir müddət naz-nemət içində yaşadı», ( كينكرنور - كينكرنماك ) ( kinqrünür – kinqrünmək ).

Tinqılenidi = تِكْلِنْدِي adam öz işinə özü çarə qıldı», ( تىكلىنور - تىكلىنماك ) ( tənqlənür – tənqlənmək ).

## BU BABIN MİSAL OLANLARI

Yinqüşürdi = يِنْكَشْرُدِي ol isig suwuğ tumluğka yinqşürdü = o, isti suya soyuq su qatıb ihqlasdırıldı», ( ينكشىرر - ينكشىرماك ) ( yinqşürür – yinqşürmək ).

Yinqkurdu = يانْقَكْرُدُدِي adam qeybdən bir səs və ya işarə almış kimi sağına-soluna baxındı», ( ينكفرار - ينكفرماق yanqkurar – yanqkurmak ).

<sup>335</sup> Bu sözün ilk hərfi yazma nüsxədə həm zəmīnə, həm də kəsrə ilə hərəkələnmişdir. Bəsim Atalay (DLT, III, s. 399) və uyğur naşirlər (TTD, III tom, bet 545) onu kəsrə ilə yazmanın doğru olacağını müvafiq qeydlə bildirmişlər. Salih Mütəllibov isə bunun üstündən sükütlə keçmiş, ancaq o da sözü kəsrə ilə vermişdir (TSD, III tom, bet 408). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «münqəşdi» kimi (DLT-2005, s.347) oxumuşlar.

## HƏR NÖVHƏRƏKƏSİ İLƏ FƏ'LADI BABI

S o n q d a d i: «أَلْ يَغْنِي سُنْكَدَادِي» ol yağını sonqdadı = o, düşməni qovdu», (o, ata minərək düşmənin dalmca düşüb onu qovdu). Yaxalamaq üçün hər hansı bir şeyin dalınca qaçsa, yenə belə deyilir, (سُنْكَدَار - سُنْكَدَامَاق) (sonqdar-soqdamak). M e n q d ə d i: «أَلْ أَنِّي سَجَنْ مَنْكَدَادِي» ol anıñq saçın mənqdədi = o onun saçını yoldu». Bu şeirdə də işlənmışdır:

اَدُم بَرَب سُنْكَدَى  
تَكْرِيرُب اَنْكَدَى  
سَجَنْ قَرَا مَنْكَدَى  
اَرْزُولَيُو اَرْ اَفَار

«Udhum<sup>336</sup> barıp sonqdadı,  
Təgrə turup anqdıdı,  
Saçm kırı mənqdədi,  
Arzulayu ər awar».  
Dalınca gedib qovladı,  
Mühasirəyə aldı,  
Saçını qırıb yoldu,

<sup>336</sup> Bu bənddəki səhv'lərlə bağlı Bəsim Atalay mətn altmdakı haşiyədə geyd vermişdir (DLT, III, s. 401). Çinəcə (DLT-Çin, III cild, s.393) və uyğurca nəşrlərdə də qeydlər var (TTD, III tom, bet 548). Lakin Salih Mütəllibovun qeydi daha geniş və daha dölgündür. Ona görə də həmin qeydi cüzi ixtisarla veririk: «Şeir parçasının birinci misrasında «udhum barıp» sözünün doğru variantı «udhu barıp» olmahıdır. «Divan»ın I cildindəki «mən anıñq udhu kəldim» ibarəsi buna dəlildir. İkinci misaradakı «təgr» sözü ərəbcəyə «həvalə», yəni «ətraf» mənasında tərcümə edilmişdir. Bu mənadakı sözə əsərin bir neçə yerində «təgrə» şəklində rastlanır ki, doğrusu da budur. Dördüncü misradakı «arzu layu» sözünün ərəbcəsi «çaqqal» deməkdir. Bu mənadakı söz «Divan»ın I cildində «arju layu», yəni «çaqqal kimi» şəklində geniş izah edilmişdir. Demək, həmin söz «arzu» deyil, «arju» olmalıdır. Üçüncü misradakı «kara» sözünün gəlinçə, Bəsim Atalay bunu «kıra» kimi oxumağı təklif etmişdir. Lakin bu sözün əlavə tədqiqata ehtiyacı var» (TSD, III tom, bet 409-410).

Çaqqal kimi adam ovlar».

(Bir bəyi məglub edən adamı təsvir edir: o onun dalmca düşüb qovdu, onu tutmaq üçün ətrafmı sardı, adamlar da onu mühasirəyə aldılar, saçını yoldular. Burada xalqın toplaşmasının çaqqalların toplaşmasına bənzədir. Çünkü çaqqallar yalnız adama rast gəlsələr, onu mühasirəyə alır və yeyirlər), (مَنْكَدَار - مَنْكَدَامَاك) mənqdər-mənqdəmək).

Ç i n q r a d i: «أَلْ فَكَرَاغُ جِنْكَرَدِي» ol konqraqı çinqradı=o, zəng, zinqirov, çaldı», (çinqrar-çinqramak). Bu-na bənzəyən hər səsə belə deyilir.

S o n q r a d i: «أَرْ اِيشْقَا سُنْكَرَادِي» adam işi qəbul etmədi, tənbəllikdən sözü rədd etdi», (سُنْكَرَار - سُنْكَرَامَاق) sonqrar – sonqramak).

K o n q r a d i: «أَغْلَان اوْنَى فَكَرَادِي» oğlan üni konqradı=uşağın səsi qalınlaşdı», (uşaq həddi-bülüغا çatanda belə deyilir).

K o n q r a d i: «قُوْي فَكَرَادِي» koy konqradı = qoyunun rəngi qonurlaşdı», (فَكَرَار - فَكَرَامَاق) konqrar – konqramak).

M a n q r a d i: «أَرْ مَنْكَرَادِي» ər manqradı = adam bağırıcı». Başqa da belədir, (مانقار-مانراماق) manqrar–manqramak).

M ü n q r a d i: «اوْذْ مَنْكَرَادِي» udh münqrədi = öküz böyürdü, (مانقار-مانراماق) münqrər – münqrəmək)<sup>337</sup>.

M a n q z ə d i: «بَير نانك بيركا مَنْكَزَادِي» bir nənq birgə mənqzədi = bir nəsnə o birinə oxşadı, bənzədi», (مانکزادا-مانکزاماق) mənqzər – mənqzəmək).

T a n q l a d i: «أَرْ اِيشْغ تَكَلَّادِي» adam işə heyran oldu, heyret etdi», (تکلار-تکلاماق) tanqlar–tanqlamak).

<sup>337</sup> Bu söz yazma nüsxədə «münqrəmək», basma nüsxədə «munqramak»dır. Özbək və uyğur nəşrlərində son variantda verilmişdir.

Tənqılədi **تىڭلادى**: Tənqılədi bir nənq birgə tənqlədi = bir nəsnəni o birinə tən elədi», تىڭلار-تىڭلاماق (tənqlər – tənqləmək).

Tinqıladı **تىڭلادى**: Tinqıladı ar suz tinqıladı = adam söz dinlədi, sözə qulaq asdı», تىڭلار-تىڭلاماك (tinqılar-tinqılamak).

Sinqıladı **سېڭلەدى**: Sinqıladı kuş sanqladı = quş pislədi», سېڭلەمەك (sanqlar – sanqlamak).

## BU BABIN MİSAL OLANLARI

Yinqıradı **يېڭىرەدى**: Yinqıradı ol bir söz yanqradı = o, gizlədilməli sözü söylədi, ağızından qaçırdı», يېڭىرەر-يېڭىراماق (yanqrar – yanqramak).

Yunqıladı **يېڭىلەدى**: Yunqıladı ol koyun yunqladı = o, qoyunun yununu qırxdı», يېڭلەر-يېڭلاماق (yunqlar – yunqlamak).

## HƏR NÖV HƏRƏKƏSİ İLƏ FƏ'İLADI BABI

Tinqıladı **تىڭلادى**: Tinqıladı nənq tinqıladı = ağır bir şey yerə düşərək dinq elədi», تىڭلار-تىڭلاماك (tinqılar – tinqılamak)<sup>338</sup>.

Çanqıladı **جىڭىلەدى**: Çanqıladı it çanqıladı = vurulan it zəngildədi». Bu, hürməkdən fərqli bir səsdır. Bir adam pis sözlər

<sup>338</sup> Bu sözü Bəsim Atalay (DLT, III, s. 403) və çinlilər (DLT-Çin, III cild, s.396) və uygurlar (TTD, III tom, bet 552) «tinqıladı», Salih Mütəllibov isə «tinqılədi» şəklində (TSD, III tom, bet 412) oxumuşlar. Sözəki ikinci ə əliflə, məsdər isə («tinqılamak») ke ilə yazılışı üçün Salih Mütəllibovun oxunuşu doğrudur. Məsdərdə ك ke-nin varlığını uygurlar da qeyd etmiş və onu ق ka-ya çevirmişlər. Ancaq məsələ ondadır ki, bu söz (danqıldamaq, danq-dunq, dinqilti və s.) ince saitlərlə işlənmir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü qalın saitlərlə «tonqdadı» kimi (DLT-2005, s.578) oxumuşlar.

deyəndə تىم جىڭىلەنىڭ **təlim çanqıladı** = sən çox baş apardı, çox bağırırdı» deyirlər. çanqılar =çanqılamak).

Sinqıladı **سېڭوُلەدى**: Sinqıladı ol ani sünqülədi = o onu süngüldədi», سېڭوُلار-سېڭىلەماك (sünqüler – sünqüləmək).

Sinqılladı **سېڭىلەدى**: Sinqılladı it smqıladı = it soyuqdan zəngildədi».

Sinqılla **سوْق سېڭىلەدى**: Sinqılla suw sıngıladı = su donacaq halda soyudu».

Flaqm **سېڭىلەدى**: Flaqm Sinqılla kulakım smqıladı = qulağım cingildədi», سېڭىلەر-سېڭىلاماك (sinqılar – sıngılamak)<sup>339</sup>.

Tonqaladı **تۇنقا لەدى**: Tonqaladı ar tonqaladı = adam igidlərin və bahadırların gördüyü işləri gördü», tonqalar – tonqalamak).

Mənqılədi **مەنگىلەدى**: Mənqılədi ar mənqılədi = adam beyin yedi». Sözün ilkin və əsil mənası budur. Daha sonra bu söz danişiq dilində ərəbcə طوبى لىكَ tuba ləke=[müjdələr olsun sənə]» ifadəsinə uyğun gələn bir məna qazanmışdır. Beyin yedi deyimi bir adam üçün qoyun kəsmək və qoyunun ən dəyərli yeri olan beynini həmin şəxsə verməklə onu şərəfləndirmək deməkdir. Sonralar bu söz ləziz yeməklərə sahib olan hər kəs haqda deyilmişdir. Bu şeirdə də işlənir:

انى يىتب سېڭوُلەدى

بېشىن يىندۇرۇ يېڭىلەدى

اىرن باىسب مەنگىلەدى

انىك الين قرا بىغدى

<sup>339</sup> Salih Mütəllibov bu sözü ince saitlərlə vermişdir (TSD, III tom, bet 413).

«Anı yetip sünqülədi,  
Başın yanduru yanqıladı,  
Ərən bayup mənqilədi<sup>340</sup>,  
Aninq alpin kara<sup>341</sup> boğdı».  
Ona yetib süngülədi,  
Yarasını yenidən qanatdı,  
Əsgərlərini qənimətlə varlı etdi,  
Onun igidlərini qıraraq boğdu.

(Düşmən qoşununu məğlub edən bir bahadırı tərifləyərək deyir: çatıb düşməni süngülədi, onun qaysaqlanan yarasını qopardı, öz ərənlərinə çoxlu qənimət paylayaraq onları zəngin, varlı elədi<sup>342</sup>, düşmənin alplarını boğaraq qırdı», ( مَكْيَلَرْ - مَكْيِلَامَكْ mənqilər-mənqiləmək)<sup>343</sup>.

### BU BABIN MİSAL OLANI

Y a n q i l a d i: «أَلْ تُونْ يَنْكِيلَادِي ol tonın yanqıladı = o, paltarını təzələdi». Başqası da belədir, يَنْكِيلَارْ - يَنْكِيلَامَكْ (yanqlar – yanqılamak).

<sup>340</sup> Bəsim Atalay bu sözü maddə başında «مَكْيَلَادِي = mənqilədi» kimi, şeirdə isə həm ərəb, həm də latin əlifbası ilə «münqilədi» kimi vermişdir (DLT, III, s.406). Biz hər yerdə «مَكْيَلَادِي = mənqilədi» şəklində verdik. Bəsim Atalay maddəni də bir qədər dolasıq, qeyri-sərrast çevirmiş, bu deyimin ilkin və əsil mənasını açıqlamamışdır. Ona görə də Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevərin tərcüməsindən (DLT-2005, s.343) istifadə etmək məcburiyyətində qaldıq.

<sup>341</sup> Uygurlar şeirin ikinci misrasında (eyni zamanda biziin nümunədə ərəb əlifbası ilə ikinci misradə) bir heca artıq olduğunu göstermiş, oradakı «yanduru» sözünü «yandru», dördüncü misradakı «kara» sözünü isə «kıra» şəklində oxumuşlar (TTD, III tom, bet 555). Çinlilər heç bir qeyd verməmişlər (DLT-Çin, III cild, s.398). Salih Mütləlibov da bu bəndlə bağlı lieç bir qeyd verməmişdir (TSD, III tom, bet 414).

<sup>342</sup> Hərfən: beyin yemiş kimi elədi. Yəni öz ərənlərinə o qədər qənimət verdi ki, onlar özlərini qoyun beyni yemiş kimi hiss elədilər.

<sup>343</sup> Bu fe'lin müzarevi mətdə «yaşanqur» şəklində verilmişdir. Yanlışdır. Türk, özbək və uyğur nəşrlərində «yaşanqurur» şəklində düzəldilmişdir.

### BUNUN BAŞQA BİR NÖVÜ

اَنِكْ كُوزِي يَشانْكُرْدِي «Y a s a n q u r d i: aninq közi yaşanqurdu =onun gözü gün şüasından yaşardı, gözündən yaşı axdı», ( يَشانْكُرْ - يَشانْكُرْمَاقْ yaşanqurur<sup>344</sup> – yaşanqurmak).

### BU BABBİN BEŞ HƏRFLİLƏRİ

اَلْ مَنْكَلْنُورْ شَكْرُلَنْدِي «T ü n q ü r l e n d i: ol manqa tünqürləndi = o özünü mənə quda, düngür saydı», ( شَكْرُلَنْوْرْ - شَكْرُلَنْمَاكْ tünqürlənür – tünqürlənmək).

اَتْ سِنْكِيرْلَنْدِي «S i n q i r l e n d i: اَتْ سِنْكِيرْلَنْدِي «et sinqirləndi = et sinirləndi, etdə sinir çoxaldı».

اَيْ سِنْكِيرْلَنْدِي «S i n q i r l e n d i: اَيْ سِنْكِيرْلَنْدِي «ya sinqirləndi = yaya kiriş, sinir sarıldı». Başqası da belədir, ( سِنْكِيرْلَنْوْرْ - سِنْكِيرْلَنْمَاكْ sinqirlənür – sinqirlənmək).

كَشِي مَنْكِزْلَنْدِي «M e n q i z l e n d i: كَشِي mənqizləndi = adamin üzü, bənizi gözəlləşdi, rəngi-ruhu özünə gəldi», ( مَنْكِزْلَنْوْرْ - مَنْكِزْلَنْمَاكْ mənqizlənür – mənqizlənmək).

فَزِي مَنْكِزْلَنْدِي «M ü n q ü z l e n d i: فَزِي münqüzləndi = quzunun buynuzu çıxdı». Başqası da belədir, ( مَنْكِزْلَنْوْرْ - مَنْكِزْلَنْمَاكْ münqüzlənür – münqüzlənmək).

أَغْلَانْ سِنْكُوكَلَنْدِي «S ü n q ü k l e n d i: اَغْلَانْ سِنْكُوكَلَنْدِي «oğlan sünqükləndi = uşaq sümükləndi, böyüdü». Başqası da belədir, ( سِنْكُوكَلَنْوْرْ - سِنْكُوكَلَنْمَاكْ sünqüklənür-sünqüklənmək).

<sup>344</sup> Bu fe'lin müzarevi mətdə «yaşanqur» şəklində verilmişdir. Yanlışdır. Türk, özbək və uyğur nəşrlərində «yaşanqurur» şəklində düzəldilmişdir.

K ö n q ü l l e n d i: ار ايشقا ڭىڭلەدى «اول işka könqülləndi = adam işe könülləndi, işləməyə əzm etdi». Uşaq bir şey düşünsə və başa düşsə, yenə belə deyilir, (كىڭلۇر- ڭىڭلەمەك) könqül-lənür – könqüllənmək).

S i n q i l l e n d i: ال قىزغ سىنگىندى «ol kızıq sinqilləndi = o, qızı özünə bacı saydı», (cariyəni özünə bacılıq elədi), (سېنگىلۇر- سېنگىنماك) sinqillənür – sinqillənmək).

## BU BABIN DÖRD HƏRFLİLƏRİ

T ü n q ü r l e d i: ال مەنى شەڭرلەدى «ol məni tünqürlədi = o məni özünə quda, düngür saydı», (شەڭرلەر- شەڭرلەمەك) tünqürlər – tünqürləmək).

S i n q a r l a d i: ال آنى سېنگىلەدى «ol anı sinqarladı = o onu arxasız olduğu üçün zəif saydı və ondan öc aldı», (سېنگىلار- سېنگىلاماق) sinqarlar - sinqarlamak).

S i n q i r l e d i: ال ياسىن سېنگىلەدى «ol yasın sinqirlədi = o, سېنگىلار- سېنگىلاماك) yayma sınırı sarıldı». Başqası da belədir, (sinqirlər - sinqirləmək).

K ə n q i r s i d i: اشچ ڭىرىسىدى «aşçı kənqırsıdı = qazanın dibi yandı, qazandan iy yüksəldi», (كىرىسىر- كىرىسيماك) kənqırsı sir – kənqırsısimək).

B ə l i n q l e d i: ار بېنگىلەدى «er bəlinqlədi = adam qarabasma üzündən yuxusundan sıçrayıb oyandı». Hər hansı bir heyvan qəflətən bir şeydən qorxub sıçrasa, hürksə, yenə belə deyilir, (بېنگىلار- بېنگىلاماك) bəlinqlər – bəlinqləmək).

T u l u n q l a d i: ال قىن ئېنگىلەدى «ol kulin tulunqladı = o, qulu-nun qulağının altına vurdu», (تۇنگلىرى- تۇنگلەمەك) tulunqlar – tulunqlamak).

## BU BABIN BEŞ HƏRFLİLƏRİ

S ə r i n q ü l e d i: ار سېنگۈلەدى «er sərinqüldə = adam buz üstündən sürüsdü». Başqa bir şeydən sürüssə də belə deyilir, (سېنگۈلەر- سېنگۈلەمەك) sərinqüller - sərinqülemək).

S a l i n q u l a d i: ازۇم سېنگۈلەدى «ازۇم سېنگۈلەدى = üzüm çardaqdan sallandı». Hər hansı bir şey yuxarıdan aşağıya doğru sallansa, yenə belə deyilir.

S a l i n q u l a d i: ار اقىغ سېنگۈلەدى «er itığ salinquladı = adam itini daşladı», (سېنگۈلەر- سېنگۈلەمەك) salinqular- salinqulamak).

K a l i n q u l a d i: ار سەفدا قىنگۈلەدى «er suwda kalinquladı = adam başını sudan yuxarıda tutdu». Bu, ayaqlarını yerə vurub çiyinlərini oynadaraq su üstündə dik durmaqdır, suya batmamaqdır, (قىنگۈلەر- قىنگۈلەمەك) kalinqular-kalinqulamak).

## BU BABIN MİSAL OLANLARI

Y a n q k u l a d i: تاغ يېنگۈلەدى «tağ yanqkuladı = dağ əks-səda verdi». Bu çıxardığın səsin ceynən özünə qayıdır, eşidilməsidir.

Y a n q k u l a d i: فلاقى يېنگۈلەدى «er kulakı yanqkuladı = adamın qulağına səs gəldi», (bir şey eşidib-duyan kimi ol-

du, sağına-soluna baxındı), ينکوْلار - ينکوْلاماق (yanqkular - yanqkulamak).

قیز يلنکوْلادى «Y a l i n q u l a d i»: kız yalnızquladı = cariyə iplə, yelləncəklə oynadı». Başqası da belədir, يلنکوْلار - يلنکوْلاماق (yalınqular - yalnızqulamak).

ال نانكى ينجكارادى «Y i n ç k e l e d i»: ol nənqni yinçkəledi = o, nəsnəni incə saydı». Bir şey incədilsə, yenə belə deyilir, ينجكارار - ينجكاراماك (yinçkələr - yinçkələmək).

#### DÖRD HƏRFLİLƏRİN MÜZAƏFİ

سوغ ترنكىلتىدى «T e r i n q ü k l e n d i»: suw tərinqükləndi = su dərinləşdi, axdı, çoxaldı», ترنكىلتۇر - ترنكىلتىماك (tərinqük-lənür - tərinqüklənmək).

کۈنگۈلەنلىنىدى «K ö n q l e k l e n d i»: كۈنگۈلەنلىنىدۇ «K ö n q l e k l e n d i»: adam köynək geydi, köynək sahibi oldu». Başqası da belədir, كۈنگۈلەنلىر - كۈنگۈلەنلىماك (könləklənlənür - könqləklənmək).

Tanrıya şükür olsun, gүnnəlilər kitabı bitdi.



#### BISMİLLAH İR-RƏHMAN İR-RƏHİM

#### İKİ SÜKUNLUNUN YAN-YANA GÖLDİYİ SÖZLƏR KİTABI

## İSİMLƏR BÖLMƏSİ

**الدرك** Ə l d r ü k: üzərlik deyilən bir bitkinin toxumu<sup>345</sup>.

**ارتمان** Ö r t m ə n: örtmə, talvar, çardaq, daın.

**ارتكون** Ö r t k ü n: arpası, buğdasi, samanı ayrılmış xırman.

**ارسلان** A r s l a n: aslan. Bu, xaqanlara da verilən addır. Bu atalar söyündə də işlənmişdir: الين ارسلان شئار، كوجن سجفان شئاس «alm arslan tatar, kükçin sıçgan tutmas = al ilə aslan tutular, güc ilə sıçan da tutulmaz», (hiylə ilə aslanı tutmaq olar, lakin güc ilə heç sıçanı da tutmaq olmaz). Bu söz işdə qabaqüvvə ilə deyil, tədbirlə hərəkət etməsi lazıim gələn adamlar haqqında deyilir.

**أذرم** O l d r u m: adamın oturğa yeri, yanbızı; kötürüm, yatalaq.

## BU BABIN BAŞQA BİR NÖVÜ

**تركمان** T ü r k m ə n: bunlar oğuzdurlar. Bunalara türkmən deyilməsinin bir hekayəsi var. Həmin hekayə belədir: Zülqərneyin Səmərqənddən keçib türklərin ölkəsinə doğru yönəldiyi zaman türklərin xaqanı çoxlu qoşunu olan شۇ Şu adlı gənc

<sup>345</sup> Salih Mütəllibovun bu sözlə bağlı qeydi belədir: «Bu söz kaşgarlıların dilində «yıdlıq ot», uç və barsqanlıların dilində «oldürük», oğuzların dilində «yüz ərlik» sözləri ilə ifadə edilir» (TSD, III tom, bət 419). Bu, bizim bildiyimiz maşhur «üzərsözlər ilə ifadə edilir» (DLT-2005, s.287) lükdir. Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə bu sözü «ildürük» (DLT-2005, s. 288) oxumuşlar.

bir adam idi. Balasağın yaxınlığındakı qalanı o, fəth etmiş və tikmişdi. Hər gün Balasağundakı sarayın qarşısında bəylər üçün üç yüz altmış növbət davulu vurulurdu. Xaqañ Şuya Zülqərneyinin yaxınlaşlığı xəbər verilmiş, «Əmriniz nədir, savaşaq, yoxsa yox? Nə buyurursunuz?» deyə soruşmuşlar. Xaqañ Şu müşahidə aparmaq və Zülqərneyni izləmək üçün خندق Xocənd çayının sahilinə qırx tarxanı göndərmişdi. Onlar gizli şəkildə getdikləri üçün ordunun bundan xəbəri yox idi. Buna görə də xaqañın ürəyi sakit idi. Xaqañın gümüşdən bir hovuzu var idi. Səfərə çıxanda onu da özü ilə birlikdə aparırıdı. Hovuza su doldurulur, içində ördəklər, qazlar üzürdü. Xaqandan «nə deyirsiniz, hərb edəkmi?» deyə soruşduqları zaman o, «bu qazlara, ördəklərə baxın, necə suya dalırlar» demişdir. Bunu eşidənlər bu sözlərdən xaqañın savaşa hazırlaşmadığını və buradan çəkilib getmək niyyətində olmadığıni zənn etmişlər. Zülqərneyin Xocənd çayını keçir və müşahidəçilər gecə ikən gəlib Zülqərnənenin çayı keçdiyini xaqana xəbər verirlər. Xaqañ dərhal davullar çaldıraraq şərqə doğru yola düşür. Xalq getmək üçün heç bir hazırlıq görməyən xaqañın qəfildən getməsi üzündən ümidsizliyə düşür, ürküntü və qarşıqhq yaşıanır. Minik tapa bilənlər heyvanın üstünə atılıb xaqañın dalmca yollanırlar. Qarşıqliqda çəşqinqılıqla bir-birinin heyvanlarını alırlar. Səhər olunea ordugah düz bir ova halmi alır. O zaman Taraz, İsficab, Balasağın kimi yerlər yox idi, bunlar sonradan salınmışdır. Həmin yerlərdə köçərilər yaşayırıdlar. Xaqañ ordusu ilə sovuşub gedəndən sonra orada çoluq-çocuğu ilə və «ilrük» (DLT-2005, s. 288) oxumuşlar.

iyirmi iki nəfər qalmışdı. Bunlar gecə ikən heyvanlarını tapa bilmədikləri üçün gedə bilməmişdilər. Bunlar kitabım əvvəlində adlarmı çəkdiyim, damğalarımı bəyan etdiyim adamlardır: «**فَقْ** **كِنْكِ**», «**سَلْغُور** salgur» və başqaları kimi. Bu iyirmi iki nəfər piyada çıxıb getmək, yoxsa orada qalmaq barədə danışanda daha iki nəfər gəlib çıxdı. Bunlar əşyalarını dallarına yükləmiş, ailələrini də yanlaşıma almışdilar. Ordunun izinə düşərək gedirdilər, çox yorulmuş və tərləmişdilər. Bu iyirmi iki nəfər yeni gələn iki adamla tanış olub danışdilar. Bu iyirmi iki adam dedi: «ey, siz ikiniz, Zülqərneyn adh şəxs bir yolçudur, burada qalmaz, ötüb keçər, biz də öz yerimizdə qalaraq». İyirmi ikilər onlara türkçə «**فَالْأَجْ** kal aç», yəni «qalın, gözləyin» dedilər. Sonradan onlar «**خَلْجَ** xalaç/xalac» adlandırılmışlar. Xalacaların əslə belədir, onlar iki qəbilədir.

Zülqərneyn gəlib onları saçı və üstlərində türk nişanələri ilə görünçə, heç nə soruşmadan «**آند** ənd türkmanənd»<sup>346</sup> dedi, «türkə

<sup>346</sup> Bəsim Atalayın burada bir qeydi var. Onu olduğu kimi veririk: «Mətnin buradakı «**آند** ənd türkmanənd» sözü yanlış olmalıdır. Ehtimal ki, orijinal nüsxədə belə deyildir. Çünkü türkmən sözündə bənzərlik mənası bulunduğu söyləndiyi üçün bu söz fars dilinin qanunlarına görə «**آند** ənd türkmanənd» şəklində [«**آند** ənd türkman» və «**آند** ənd» sözləri bitişik] olmalıdır. Məndəki «**آند** ənd türkmanənd» sözünün mənası «türkmənlərdir» deməkdir. Buradan belə anlaşıllı ki, kitabı orijinal nüsxədən köçürən şəxs ya farsca heç bilmirmiş, ya da kitabı birinə oxudaraq özü yazmış. Başqa cür fikirləşmək mümkün deyil, çünkü Kaşgarının belə bir səhvə yol verması ehtimal oluna bilməz» (DLT, III, s. 415). Salih Mütəllibov (TSD, III tom, bet 422) və uyğurlar da buna bənzər qeydlər vermişlər (TTD, III tom, bet 567). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «bunlar türkə bənzəyir» kimi (DLT-2005, s.608) vermişlər. Burada bir mühüm məsələni qeyd etmək lazımdır. Bu tarixçənin «T ü r k m a n» maddəsi içində verilməsi bəzi dəlaşıqlıq yaradır. Əgər həmin tarixçə «T ü r k» maddəsində verilsəyi, məsələnin qoyuluşu fərqli olacaqdı. Çünkü orada «**ئۇرۇڭ** türk» və «**ماناند** manənd», yəni «türkə+bənzəyirlər» sözləri və mənası heç bir şübhəyə yer qoymayacaqdı. Zətən mətnində də «Zülqərneyn gəlib onları saçı və üstlərində türk nişanələri ilə görünçə» (türkmən nişanələri ilə deyil, məhz türk nişanələri ilə!) deyilir. Doğrudur, türkmənlər də türkdür, üstəlik, bu əhvalat tarixi reallığa söykənirsə, Əskəndər üçün bu iyirmi iki nəfərin türk, yoxsa onun bir qolu olan türkmən olmasının nə fərqi vardi? Onun qarşısında

bənzər» deməkdir. Bu ad onlarda bu günə qədər qalmışdır. Türkmənlər əslində iyirmi dörd boydur. Lakin iki boydan ibarət olan xalaclar bəzi xüsuslarda onlardan ayrıldıqları üçün, onları oğuz saymırlar. Əsli, doğrusu budur.

Xaqqan Şu Çinə doğru keçib getdi, Zülqərneyn də onun dalınca düşdü.

Uyğurlara yaxın bir yerdə xaqqan Şu Zülqərneynin üstünə bir böyük əsgər göndərdi. Zülqərneyn də əsgər göndərdi və Altun kan deyilən dağda vuruşma baş verdi. Həmin dağ bu gün Altun xan adlamı. Bundan sonra Zülqərneyn xaqqanla sülh bağladı və uyğur şəhərlərini bina etdi, bir müddət orada qaldı. Zülqərneyn çəkilib getdi-dən sonra xaqqan Şu gəldi, Balasağına qədər irəlilədi, bir qala tikdirdi və ona öz admı verdi. Oraya bir tilsim qoymadı. Leyləklər o şəhərin qarşısına qədər uçub gəlir, ancaq şəhəri qətiyyən keçib getmirlər. Tilsim bu günə qədər sinnəməmişdir.

## BU BABIN BAŞQA BİR NÖVÜ

Sənədə **سَنْدَرْش** sandruş: çəkişmə. Bu atalar sözündə də işlənmişdir: «**سَنْدَرْش** بُلْسَا, ارتكون دا ارىش بُلْماس sabanda sandruş bolsa, örtündə irtəş bolmas=cüt zamanı hay-küy olsa, xırmandada dava-dalaş olmaz»<sup>347</sup>.

türk adlı ünumi bir düşmənvardı, onun boylarının necə adlanmasının elə bir mənası yox idi. Bəsim Atalay haqlı olaraq göstərir ki, bu söz «**ئۇرۇڭ** türk» və «**ماناند** manənd», yəni «türkə+bənzəyirlər» şəklində yazılmalıdır. Türkmənlər İslama qədər türkmən deyil, daha çox oğuz adı ilə tanınırıdlar.

<sup>347</sup> İki sükünlünün bir yerdə olduğunu göstərən bölmədə bu söz «sandruş» şəklində keçir, başqa yerlərdə «sandırış» şəklində keçir.

**پرسنق** P o r s m u k: Gorsuk. Köklükdə məsəl olmuşdur. Oğuzlar bu sözdəki م m hərfini ataraq «پرسق» Gorsuk» deyirlər<sup>348</sup>. Onlar digər türklərin ayaqqabı mənasında işlətdikləri « بشق başak» sözünə bir m əlavə edərək « بشق başmak» deyirlər.  
**قدرق** K ı l d r u k: bugda sünbülündə olan qılıçq. Başqası da belədir.  
**فرقلق** K or k l u k: «فرقلق ار korkluk ər = qorxaq adam». **ثرىڭل** T ö r t g ü l: «ثرىڭل اش törtgül əw = dördkünc ev». Kvadrat şəkilli hər şeyə belə deyilir.

**برسغان** B a r s ğ a n: Əfrasiyabın oğlunun adıdır. Barsğan şəhərini də o qurmuşdur. Bu şəhər Mahmudun atasının şəhəridir. Bəziləri isə belə deyirlər: uyğur xaqanım Barsğan adlı bir mehtəri varmış. Havası gözəl olduğu üçün atları burada yetişdirirmiş. Sonra buraya Barsğan adı verilmişdir.

**بُرسلان** B u r s l a n: əslində bu söz bəbir mənasındadır. Buradan alına-raq «ارسان بُرسلان» arslan-burslan» deyirlər.

**بُرسلان** B u r s l a n: kişi adlarındandır. «ارسان بُرسلان arslan-burslan» sözü qoşa işlənir. «بُرسلان burslan» sözü tək işlənmir. Bu söz bəbir mənasındadır. Əgər həmişə arslan sözü ilə birlikdə işlənməsəydi, bu söz kişi adı olmazdı. Çünkü ərəb dilində də belədir. Yalnız olaraq **هَذَا شَيْءٌ بَسْنَ** deyilmir, **حسن** deyilmir, **بَسْنَ** deyilir.

**قرقام** K ı r k l u m: **قرقام ساغۇ** kırklum sağu=bir ölçü alətidir». Dolusu bir kilə<sup>349</sup> edər.

## BU BABIN ALTI HƏRFLİLƏRİ

**كۈرچۈن** İ k i r ç k ü n: اکرچۈن ايش» ikirçük iş = görülüb-görülməməsi barədə tərəddüb olunan iş». **كۈنلۈم** könqlüm ikirçük boldı = könlüm işləyib-işləməmək barədə tərəddübə düşdü».

**كۈرچۈن** K ö k ü r ç k ü n: göyərçin.

## BU BABIN FE'LLƏRİ

**القى** A l k t i: ال توارن القى» ol tavarın alktı = o, inalını bitirdi». Başqası da belədir، القار- القماق (القار- القماق) alkar – almak).

### [Qayda]:

İki sükunlunun yan-yana gəlməsinin az olduğunu bilməlisən. Çünkü iki sükunlu ancaq ذلاقه zəlakə hərfləri adlanan د, ن, ر, ل, ن hərfləri ilə olur, isimlərdə və fe'llərdə göz öünüə almacaq bir qaydadır. İki sükunlunun birləşməsi ancaq bu hərfərin iştirakı ilə mümkündür. Bu hərfər sözü yüngülləşdirir, iki hərfin bir hərf kimi edir. Buna görə də iki sükunlu bir hecanı şair bir hərf kimi işlədə bilir, vəzn pozulmur.

**اركتى** Ü r k t i: قوى اركتى» koy ürküti = qoyun ürkdü», (gecə və ya gündüz qoyun qurd və qurda bənzər şeylərdən ürkdü), «بدون اركتى budun ürküti = xalq ürkdü», (düşmənin gəlişi üzündən xalq ürkdü), (أركار- أركماك) اركار- أركماك).

<sup>348</sup> Basma nüsxədə «porsumuk» şəklində yazılın bu söz əslində baba uyğunluq baxımdan «porsmuk» olmalıdır.

<sup>349</sup> Bir «kilə» taxıl kimi dənəvər cismilər ölçüsü olub qırx litrə bərabərdir. Salih Müttəlibov «dolusu bir kilogram gəlir» deyə tərcüma etmişdir (TSD, III tom, bet 424). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər isə «kilə» yazış keçmiş, litrajını verməmişlər (DLT-2005, s427). Bu haqqda çinlilərin qeydi yoxdur (DLT-Çin, III cild, s.409).

**إِرْكَتِي** Irkti: «اَرْ تَوَار اِرْ كَتِي» *Irkti*: adam mal topladı». Başqası da belədir, (irkar - irkmak).

**سُرْجَدِي** Surjadi: «اَت سُرْ جَدِي» at sürçdi = at sürüsdü». Başqası da belədir, (sürçər - sürçmək).

**سَنْجَدِي** Sanjadi: «اَلْ آنَى بِجَاهِنْ سَنْجَدِي» ol anı biçəkin sançı = o onu bıçaqla vurdu, bıçaqladı». Başqası da belədir.

**سَنْجَدِي** Sanjadi: «بَكْ يَغِيْسِينْ سَنْجَدِي» bəg yağısin sançı = bəy düşmənini məğlub etdi», (sançar - sançmak).

**كُرْسَدِي** Kursidi: «يَكْتَ قَانِكَا كُرْسَدِي» yigit kanqa kürsdi = igid ətə-qana doldu», (onda kişilik əlamətləri göründü, qorxmaz, çəkinməz oldu). Bu sözün əslİ xəmir və xəmirə bənzər şeylərin bir qaba doldurulduğdan bir saat sonra qabarib daşması, acımasız mənasındadır. Xəmir yaxşı olsa, bir saat sonra acıyaraq qabdan daşır, (kərsar - kərsamak)<sup>350</sup>. Bu sözün əslİ təkəbbürlü və təcrübəsiz mənasında olub ismə [-sadi/sədi şəkilçisi] artırılmaqla yaranan fe'ldir. Mənasını yuxarıda bəyan etmişik. (kərsar - kərsamak) kürsər - kürsəmək<sup>351</sup>.

**سَرْقَدِي** Sarkidi: «سُوفْ سَرْقَدِي» suw sarkti = su sizdi». Hər hansı bir maye bir yerdən sizsa, damlasa, yenə belə deyilir.

**سَرْقَدِي** Sarkidi: «اَذَا قِمْ سَرْقَدِي» adhakim sarkti = ayağım uyuşdu», (heyvana minməkdən yorularaq ayağım uyuşdu), ( - سَرْقَار سَرْقَمَاق) sarkar - sarkmak).

**فَرْقَدِي** Firdidi: «فُلْ تَنْقِرِيدَنْ فَرْقَدِي» kul tənqidən korkdı = qul tanrıdan qorxdı». Başqa şeydən qorxsa, yenə belə deyilir, ( - فَرْقَار فَرْقَمَاق).

**فَرْقَمَاق** korkar - korkmak). Bu atalar sözündə də işlənmişdir: **فَرْى اَكُورْ بَلْدُوقَا فَرْقَمَاس** «karı öküz balduka korkmas = qoca öküz baltadan qorxmaz». Bu söz alışdiği şeylə qorxudulmaq istənən adam üçün söylənir, çünki o şəxs qoca öküz baltaya alışdiği kimi, qorxudulan nəsnəyə alışmışdır. Bu beytdə də işlənmişdir:

**فَرْقَمَا اَنْكَرْ اَنْرُو تَرْبَ تَكْرَا يِرَا**  
**قَبْسَا اِنْكَ الْبَعْنَ اَنْدَنْ يِرَا**

«Korkma anqr otru turup təgrə yerə,  
Kapsa aninq alpağutm andan yara». Qorxma ondan, qarşı durub onu mühasirə elə, Onun bahadırlarını ondan uzaqlaşdır.

(Düşməndən qorxma, onu qarşıla, igidlərini mühasirəyə salaraq ondan ayrı sal, uzaqlaşdır).

**فَرْقَدِي** Kırkıdidi: «اَلْ فَوِينْ فَرْقَدِي» ol koy kırkıdı = o, qoyun qırxdı». Başqası da belədir, ( - فَرْقَار فَرْقَمَاق) kırkar - kırkmak).

**سَلْكَدِي** Silkidi: «اَرْ يِيْغاْصَ سَلْكَدِي» ol yiğac silkdi = adam ağac silkələdi». Başqası da belədir, ( - سَلْكَار سَلْكَمَاك) silkər - silkmək).

## BU BABIN DÖRD HƏRFLİLƏRİ

**اَنْدَغَارْدِي** Andgardi: «اَلْ آنَى اَنْدَغَرْدِي» ol anı andğardı = o ona and içirdi», ( - اَنْدَغَرْ اَنْدَغَرْمَاق) andgarur - andgarmak).

**كَنْدَكَرْدِي** Kondkardi: «اَلْ يِيْغاْصَ كَنْدَكَرْدِي» ol yiğac köndgərdi = o, ağac ekdi, düzəltdi». Başqası da belədir.

**أَغْرِينَى كَنْدَكَرْدِي** Ağrineni Kondkardi: «اَغْرِينَى كَنْدَكَرْدِي» oğrını köndgərdi = oğrunu iqrar etdirdi».

<sup>350</sup> Bu məsələ yanlışdır. Baba uyğun gəlməsi üçün «kürsmək» olmalıdır.

<sup>351</sup> Belə çıxır ki, burada bir sözün iki mənasından bəhs edilir: «kürsmək = ətə-qana dolmaq» və «kürsəmək = təkəbbürlü və təcrübəsiz olmaq». İlk mənada sözün kökü «kürs», ikincidə isə «kür»dür, -sə şəkilçisi qəbul etmişdir.

K ö n d g e r d i: «أَلْ آتِيَ يَوْنَقَا كَنْدَكْرَدِي» = o  
onu yola qilavuzladı», (yolu başa saldı),  
köndgürür - köndgürmək).

K i r t g ü n d i: «فُلْ تَسْكِيرِيْكَا كَرْتَكَنْدِي» = qul  
tanrıının birliyinə iman gətirdi» (və peyğəmbəri təsdiq et-  
di). Bir adam söylədiyi sözü və gördüyü işi iqrar etsə, yenə  
belə deyilir, كَرْتَكُورْ كَرْتَكَنْمَكْ (kirtgünür-kirtgmək).

#### [Qayda]:

Bu bölmənin əmr şəkli beş hərfli olur. «يَغَاجْ كَنْدَكْرَ» yiğaq köndgür=ağacı  
dik tut», تَسْكِيرِيْكَا كَرْتَكَنْنِ «tənqrigə kirtgün=tanrıya inan».

Bu fe'lleri təsirli etmək istədikdə kökə bir ـ t hərfi ziyadə qılmaq və iki  
sükunlunu bir arada cəmləmək olar. «أَلْ نَانْكَ بَرْكَلَشِي» = ol nənq  
bərklətti = o, bir şeyi qorudurdu», «أَلْ يَغَاجْ كَنْدَكْرَشِي» = ol yiğaq  
köndgürtti=o, ağacı dik tutdurdu» kimi. Bu bölmədə tə-  
sirli fe'l yaradan ـ və ـ ر [yəni -tur], ـ غ və ـ ر [yəni -ğur],  
və ـ ر [yəni -ğür] kimi tədiyə hərfələri olmaz. Misal üçün:  
«أَلْ آتِيَ بَارْ+تُر+دِي=vardırdı» sözündəki ـ və ـ ر  
ol anı todh+ğur+di=o onu doyurdu» cümləsinin  
تَسْكِيرِيْكَا تَرْكَرَدِي» , ـ غ və ـ ر  
tənqri ölüm tir+ğür+di=tanrı ölüünü dirildi» cümləsinin  
تَسْكِيرِيْكَا تَرْكَرَدِي sözdəki ـ və ـ ر hərfələri kimi.

#### BU BABIN MÜZAƏF OLANLARI

T i r s g e k: göz qapaqlarında çıxan sıvılca, it dirsəyi.  
تَرْسَكَاكْ T i r s g e k: dirsək.

#### [Qayda]:

Müzaəf isimlərdə ortası sükunlu söz olmaz. Yalnız مَكَهْ «məkkəh» sözü  
istisnadır. Burada ك ke hərfi şəddəlidir. Sözün sonundakı  
ه hərfinin əslι الـ əlifdir. Bu, Çindən gətirilən bir mürəkkəbdir, türk yazılışı bununla yazılır. Ortası sükunlu söz zi-  
yadələrdə də olmaz.

#### BU BABIN FE'LLƏRİ

أَرْتَى A r t t i: «أَرْتَى نَانْكَ arttı nənq = nəsnə artdı».

أَنْكَ أَيَا كَوْسِيْ أَرْتَى A r t t i: anıñq əyəgüsü arttı=onun qabırğası art-  
dı», (bu, qürrələnməkdən kinayədir), artar –  
ارتار - ارتماق (artmak).

أَرْتَارْ Ö r t t i: «أَلْ أَرْتَى نَانْكَنِي» = o, bir şeyi örtdü», (  
ortar - ارتماق).

أَرْتَى ثَرْتَى Θ r t t i: «أَذْلَكْ أَرْتَى» = ödhlək ərtti = zaman ötdü».

أَرْتَارْ ثَرْتَارْ Θ r t t i: «أَرْتَارْ أَرْتَى» = ərəvindən ərtti = adam evindən keçdi». Bir  
yerdən keçib gedən adam üçün də belə deyilir, (  
ارتار - ارتماق ərtər - ərtmək).

بَرْتَى بَرْتَى B a r t t i: «أَلْ أَنْكَ بَلْكَنْ بَرْتَى» = o onun əlini  
yara-bərə elədi». Bir adam hər hansı bir şeyi yaralasa və  
ya qırsa, yenə belə deyilir, (برتار-برتماك - bərtər - bərtmək).

ثَرْتَى تُرْتَى T ü r t t i: «كُونْكَا يَاغْ ثَرْتَى» = köngə yağ türtti = günə yağ sürdü, günü  
yağla suvadı». Hər hansı bir şey suvansa və ya bulaşsa,  
yenə belə deyilir, (ثرتار-ثرتماك - türter - türtmək).

ئىردى تارىتى: ol yarmak tarttı = o, pul çekdi». Başqası da belədir.

ئىردى تارىتى: ol yip tarttı = o, ip dartdı, uzatdı, çekdi».

ئىردى تارىتى: ol tartın tarttı = o, ərzaq dartıb gətirdi, aldı». Hər hansı bir şey çəkilib gətirilsə, yenə belə deyilir, (تارتار - ترتماق) tartar – tartmak).

ئىردى تارىتى: ol ətügin tarttı =o, ayaqqabısını çıxartdı».

Bu atalar sözündə də işlənmişdir: سوْفْ كُرمائجا اُكْ تَرْتَمَا «سوْفْ كُرمائجا اُكْ تَرْتَمَا» suw körməginçə ətük tartma=su görməmiş ayaqqabını çıxarma». Bu söz işində tələsən adam üçün söylənir.

Çərtti: ol çərtti nənqi = o, bir şeyi əlindən buraxdı».

Çərtti: ol yarmak üçün çərtti=o, pulun ucunu çərdi, qopardı, qırdı». Bir yanı qırılan hər nəsnə üçün belə deyilir, (چَرْتَار - چَرْتَمَك) çərtər – çərtmək).

Sürtti: ol etməkgə yağı sürtti = o, çörəyə yağı sürdü».

Sürtti: ol yarmakığ taşka sürtti = o, pulu daşa sürdü». Başqası da belədir, (سُرْتَار - سُرْتَمَك) sürtmək).

Kərtti: ol yiğac kərtti = o, ağac kərtti». Başqası da belədir.

Kərtti: ol kulin boynı<sup>352</sup> kərtti=o, qulun boyunu kərtti». Bu, qulu xorlamaqdan, təhqir etməkdən kinnaya yolu ilə düzəldilmiş sözdür, (گرتار - گرتماك) kərtər-kərtmək).

### [Qayda]:

Bu bölümənin əmr qəlibi üç hərflidir. «كَرْتْ أَرْتْ كَرْتْ» sözləri kimi. Bu fe'llər əslində üç hərflidir, tələffüzdə iki hərfli olur. Yuxarıda qaydasını bəyan etdiyimiz kimi, bütün çəkmələr (təsriflər) buna görə düzəlir.

### BU BABIN DÖRD HƏRFLİLƏRİ

مَنْ أَنْكَرْ سُوفْ أَبْرُثْ Ö pürtti: mən anqar suf öpürttüm = mən ona su içirdim». Başqası da belədir, (أَبْرُثَمَن - أَبْرُثَمَك) öpür-türmən – öpürtmək).

سُجُكْ أَنِي أَسْرَثْ ئاسürtti: «سُجُكْ أَنِي أَسْرَثْ» sücik anı əsürtti = şərab onu sərxoş etdi», (اسْرُتَر - اسْرُتَمَك) əsürtür – əsürtmək).

إِسْرَثْ أَنِكَارْ إِسْرَثْ ئisürtti: ol anqar etmək isırttı = o ona çörək dislətdi». Başqa bir şey disləyən hər kəs üçün belə deyilir, (إِسْرَتُور - إِسْرَتَمَك) isırtur – isırtmak).

إِكْرَثْ أَنْكَا يَبْ إِكْرَثْ ئakirtti: «إِكْرَثْ أَنْكَا يَبْ إِكْرَثْ» ol künqə yip əgirtti = o, cariyəyə ip əyirtdi».

إِغِيرْتْ أَنِي إِغِيرْ ئagirtti: bir qalanı fəth etmək üçün mühasirəyə aldırmağa da «إِغِيرْتْ أَنِي إِغِيرْ» əgirtti» deyilir, (إِغِيرْتُور - إِغِيرْمَك) əgirtür – əgirtmək).

الرَّثْ أَلْ أَنْكَارْ كُوزْنَ الرَّثْ ئalaritti: ol anqar közin alarttı = o ona gözünü bərəltdi», (الرَّث - الرَّتَمَك) alartur – alartmak).

إِلَرْتْ أَلْ أَنِكَ كُوزِينْ كَارْ ئilaritti: ol aninq közinə bir nənq ilərtti = o onun gözünə bir şey iliştirdi», (o onun gözünə bir xəyal göstərdi), (الرَّث - الرَّتَمَك) ilərtür – ilərtmək).

<sup>352</sup> Doğrusu «boynın» olacaq.

امْرَئِي A m u r t t i: ol bəğ öpkəsin amurttı = o, bəyin hirsini yatırtdı». Bu söz dayı [atı] ram etmək, qazanın qaynamasını səngitmək üçün də işlədir, امْرَثُور- امْرَتِماك (Amurtak) amurtur – amurtmak)<sup>353</sup>. Bu şeirdə də işlənmişdir:

شَنْ مُنْبَ سَكِيرْشَن  
اسْزِلِكَنْ امْرَشَن  
اَنْقَا كِيكْ قَيْرَشَن  
ثَمِيشْ سَانِ اَمْلَمْ  
  
«Tosun münüp səgirtsün,  
Əsizligin amurtsun,  
Itka keyik kaytartsun,  
Tutmış sanı umnalım».  
  
Tosun daya minib çapsın,  
Qoy onu ram eləsin,  
İtinə geyik qovdursun,  
Ovu tutmuş sanaraq ümidlənək.

(Bir igidi vəsf edərək deyir: qoy o, minilməmiş daya minsin, onu ram eləsin, at üstündə ov etsin, köpəyini geyikə qısqırtın, biz də ovu tutulmuş sanaraq ətini yeməyə ümidlənək).

Ç u b r a t t i: اغْرِى ارْكْ جَبَرَئِى «oğrı ərig çubrattı = oğru, adamın malını soydu, onu çıpalq qoydu», çubratur – çubratmak). Çox zaman «çubratsıldı», yəni «soydu və çılpaldı» da deyilir.

Ç i b ı r t t i: الْ اَغْلُنْ جَبَرَئِى «ol oğlın çıbırttı = o, oğlunu çırpdı, çırpışdırıcı», (təzə çubuqla döydü), (çibırtur – çıbırtmak).

الْ اَرْكْ اَرْتِنَدَنْ قَبَرَئِى K o p u r t t i: ol ərig ornindin kopurttı = o, adamı yerindən qopardı, qaldırdı». Başqası da belədir, قَبَرَئُور- قَبَرَتِماق (kopurtur – kopurtmak).

الْ اَنْكَ اَذَا قَعْ قَبَرَئِى K a b a r t t i: اَتُük adhakığ kabarttı = ayaqqabı ayağı döydü, qabartdı». Bu, sişkinlik ucundan qabartımın artmasıdır, قَبَرَثُر- قَبَرَتِماق (kabartur – kabartmak).

الْ اَلْ سُوْزُكْ قَبَرَئِى K a b a r t t i: ol sözü kabarttı = o, sözü qabartdı, başını böyüdü, mübaliğə etdi». Belə edən adama قَبَرَتْغَانْ kabartğan» deyilir.

اوْتْ اَشْجَنِي كَبَرَئِى K ö p ü r t t i: ot aşçını köpürdü = od qazanı köpürdü». Bir şey suyu və buna bənzər şeyi köpürtsə, yenə belə deyilir, كَبَرَثُر- كَبَرَتِماق (köpürtür – köpürtmək).

اَتِىْغْ كَاتِرَتْتِى: atıq katırttı = atı qaytardı, rədd etməyi əmr etdi, قَتَرَثُر- قَتَرَتِماق (katırtur – katırtmak).

الْ اَنِي قَجَرَئِى K a c u r t t i: ol anı kaçırttı = o onu qaçırdı, قَجَرَثُر- قَجَرَتِماق (kaçurtur – kaçurtmak).

الْ اِنِكْ بُيِنْ قَفَرَئِى K a d h i r t t i: ol anıq boyının kadhırttı = o onun boynunu bükdürdü, qanırtındı, Kadıhırtur – kadhırtmak).

الْ اِنِكْ تُونِنْ قَرَرَئِى K a r a r t t i: ol anıq tonm kararttı = o onun palтарını qaraltdı». Başqası da belədir, karartur – karartmak).

الْ اِنِكْ نَانْكَنِي قَزَرَئِى K i z a r t t i: ol kızarttı nənqni = o, bir nəsnəni qızartdı, قَزَرَثُر- قَزَرَتِماق (kızartur – kızartmak).

الْ انْكَرْ تَرْغْ سَفَرَئِى S a w u r t t i: ol anqar tarıq sawurrtı = o ona taxıl sovurtdurdu». Başqası da belədir, سَفَرَثُر- سَفَرَتِماق (sa-wurtur – sawurtmak).

<sup>353</sup> Müzare və məsdəri biz qoyduq.

Səkirtti: «اَلْ اَنْقَارُ اَتْ سَكِيرْشِي» ol anqar at səkirtti = o ona at səkdirdi, at çapdırdı». Başqası da belədir, (سَكِيرْشِر - سَكِيرْتَمَك) səkirtür -səktirtmək).

Kecürtti: «اَلْ اَنْقَارُ سُوقُ كَجْرَشِي» ol anqar suf keçürtti = o onu su-dan keçirtdi». Başqası üçün bir iş keçirtsə, yenə belə deyilir, (كَجْرَشِر - كَجْرَتَمَك) keçürtür – keçürtmək).

### [Qayda]:

Bu bölmənin əmr qəlibi dörd hərflidir. «سَكِيرْت» səkirt = atı çap» kimi.

Bu söz tələffüzdə üç hərfli olur.

İsmi-fail, ismi-məf'ul, məkan, zaman, alət isimləri yuxarıdakı bölmələrdə qaydamsı bəyan etdiyimiz kimi düzəlir. Bu qayda dəyişməzdır, sabitdir.

### BU BABIN MİSAL OLANLARI

Yalğa يلتغا Yal t ğ a: bir şeyi ələ salma, istehza etmə. «اَلْ اَنْتَ يَلْتَغَا قَلْدَى» ol ani yaltğa kıldı = o onu ələ saldı».

Yalruk يلدۇق Yal d r u k: yalruk nənq=cılalı ləyən kimi parlayan nəsnə». Başqası da belədir.

Yalruk يلدۇق Yal d r u k: «yalruk işlər=süslü, sığallı qadın». Bu və üstdəki sözdə ى y hərfi zəmməli də olur.

Yartmaq يېرىمىاق Yar t m a k<sup>354</sup>: pul. Uyğurca.

<sup>354</sup> Bu söz yazma və basma nüsxələrdə səhvən «yarıtmak» kimi getmişdir.

### BU BABIN MÜZAƏF OLANI

Yarsağ يرساغ Y a r s ġ a: dağda və ya başqa yerdə ayağın sürüşə biləcəyi yer.

### BU BABIN BAŞQA BİR NÖVÜ

Yoldruğ يلدۇغ Y o l d r u ġ a: qılınc kimi uzun bir bitkidir. Bəzən bu söz يلدۇغا «yoldurğ» kimi də tələffüz edilir.

Ayarşağı آيايرسکو A y a y e r s g ü<sup>355</sup>: yarasa. Çigilcə. Bəziləri يرسا «yarsa» yarışa» da deyir.

### SONU HƏRFİ-İLLƏTLİ OLAN SÖZLƏR

Yonça يونچا Y o r i n ç ġ a: yonca<sup>356</sup>.

Yılınç يلينچا Y i l i n ç ġ a: يلينچا اش «yılınçga aş = dadi, yağı, duzu olmayan yemək».

Yumurtga يەرمىتغا Y u m u r t ġ a: yumurta. Bütün quşların yumurtasına, insan və heyvanlarm xayasına يەرمىتغا «yumurtğa» deyilir.

Yimirtga يەيمىرتغا Y i m i r t ġ a: يەيمىرتغا ياش «yimirtga yaş=damarı olmayan ispanaq, gül kələmi kimi təzətər tərəvəz». Xiyar kimi kövrək olan nəsnəyə də «يەيمىرتغا» yimirtğa» deyilir.

<sup>355</sup> Bu sözü Bəsim Atalay «ayayarsku» (DLT, III, s.433), Salih Müstellibov «aya-yɔrs-gü» (TSD, III tom, bet 439), uyğurlar «yərsgü» (TTD, III tom, bet 588) Seçkin Ərdi ilə Sərtap Tuğba Yurtsevər isə «aya yərsgü» (DLT-2005, s.161) şəklində oxumuşlar.

<sup>356</sup> Yonca sözü «yund=at» sözündəndir, «at üçün əkilən ot» deməkdir. Yundca> yonca şəklində düşmüşdür. Latmcası klever və lütserndir.

## BU BABIN FE'LLƏRİ

**Y a d h t i:** ol يادنى نانكى «*يادنى*» Y a d h t i: ol yadhtı nənqni = o, bir nəsnəni yaydı», (süfrə üzərinə çörək və sair şeyləri yaydı, düzdü», ( يَذَار - يَدْمَاق yadhar-yadhmak).

**Y o d h t i:** ol يوزنَى يوْزَنْتى «*يوُزْنَتى*» Y o d h t i: ol toprak yüzündən yodhtı = o, torpağı üzündən sildi».

**Y o d h t i:** ol بِتِك يوْزَنْتى «*يوُزْنَتى*» Y o d h t i: ol bitik yodhtı = o, yazını pozdu, sildi, məhv etdi». Başqası da belədir, ( يَوْذَار - يَوْذَنْمَاق yodhur – yodhmak).

**Y ü d h t i:** ol يُك يوْزَنْتى «*يوُزْنَتى*» Y ü d h t i: ol yük yüdhti = o, yük yüklədi», ( يَوْذَار - يَوْذَنْمَاق yüdhər – yüdhmək).

**Y i d h t i:** ol يَتَكَاك يَيْذَنْتى «*يَيْذَنْتى*» Y i d h t i: ol yetgək yidhti = o, boğcasını, heybəsini yığdı, topladı və uclarını birləşdirdi», ( يَيْذَار - يَيْذَنْمَاق yidhər – yidhmək).

## BU BABIN ÜÇ HƏRFLİLƏRİ

**Y o r t t i:** ol اتلغ يرْتى «*يرْتى*» Y o r t t i: atlı yorttı = atlı atını dördnala çapdı», ( يَرْتُور - يَرْتَمَاق yortur – yortmak). Bir dildə «yortar»dır.

**Y i r t t i:** ol توْنَى يرْتى «*يرْتى*» Y i r t t i: ol tonm yırttı = o, paltarını yırtdı», ( يَرْتَار - يَرْتَمَاق yırtar – yırtmak).

**Y e n ç t i:** ol قاغۇنْخ يَجْدَى «*يَجْدَى*» Y e n ç t i: ol kağunuğ yəncti = o, qovunu yerə vurdu və ayağı ilə əzdi». Bir adam bir şeyi dişləyərək qoparsa və parçalarını bir-birinə qatsa, yenə belə deyilir, ( يَنْجَار - يَنْجَمَاك yəncər – yəncəmkək).

**Y a l k d i:** ol ياغقا يَلْقَدَى «*يَلْقَدَى*» Y a l k d i: ol yağka yalkdı = o, yağıdan doydu, bıqdı», ( يَلْقَار - يَلْقَمَاق yalkar – yalkmak). Bu atalar sözündə də işlənmişdir: يَلْقَسَا يَمَا ياغ انكوا, كُويْسَا يَمَا كون انكوا» yalksa yəmə yağı edhgü, köysə yəmə kün edhgü = bıqsa yenə yağı yaxşıdır, yaxsa yenə gün yaxşıdır», (insan yağıdan nə qədər bıqsa da, yenə dadsız-duzsuz yeməkdən yağı yaxşıdır, günəş nə qədər yaxsa da, yenə sisdən-dumandan yaxşıdır).

**Y o l k d i:** taş anıq adhakin yolkdı = daş onun ayağını sıyırıldı». Hər hansı nəsnə bir şeydə sıyırıq və çat yaratса, yenə belə deyilir, ( يَلْقَار - يَلْقَمَاق yolkar – yolkmak).

**Y o l k d i:** ol اندىن نانك يَلْقَدَى «*يَلْقَدَى*» Y o l k d i: ol andın nənq yolkdı = o ondan bir şey yoldu, çıxardı, soydu». Bunun mənası «o ondan faydalandı, bir şey əldə etdi» deməkdir, ( يَلْقَار - يَلْقَمَاق yolkar – yolkmak).

## BU BABIN DÖRD HƏRFLİLƏRİ

**Y a p u r t t i:** ol سۆزْك يَبْرَئَى «*يَبْرَئَى*» Y a p u r t t i: ol sözüğ yapurttı = o, sözün gizlədilməsini əmr etdi». Bir işin gizli saxlanması əmr ediləndə də belə deyilir.

**Y a p u r t t i:** ol ييرك يَبْرَئَى «*يَبْرَئَى*» Y a p u r t t i: ol yerig yapurttı = o, yeri düzəldti». Hər hansı bir şeyin dağınıq parçalarını bir-birinə qatsa, yenə belə deyilir, ( يَبْرَئَر - يَبْرَئَمَاق yapurtur – yapurtmak).

**Y a ş a r t t i:** يغمر اوْش يَشْرَئَى «*يَشْرَئَى*» Y a ş a r t t i: يغمر اوْش يَشْرَئَى «*يَشْرَئَى*» Y a ş a r t t i: yağmur otuğ yaşarttı = yağış otu yaşartdı, göyərtdi», ( يَشْرَئَر - يَشْرَئَمَاق yaşartur – yaşartmak).

**Y o ғ u r t t i:** ol انکر اوْن يَغْرَئَى «*يَغْرَئَى*» Y o ғ u r t t i: ol anqar un yoğurttı = o ona un, xəmir yoğurtdurdu», ( يَغْرَئَر - يَغْرَئَمَاق yoğurtur–yoğurtmak).

يُكْرَثَى يُكْرَثَى Y ü g ü r t t i: ol anı y鏃urttı = o onu y鏃ürdü, yekritdi, qaçırtdı», يُكْرَثُ - يُكْرَثَمَاك (yükrtür - yükürtmek).

## BU BABIN BAŞQA BİR NÖVÜ

يُلَدِّرَدِى يُلَدِّرَدِى Y a l d r a d i: kün yaldradı = günəş az çıktı, az işildadı, az parladı». Şimşek, od və bənzər şeylər az parlasa, yenə belə deyilir يُلَدِّرِي - يُلَدِّرِيماق (yaldrar - yaldramak)<sup>357</sup>.

يُلَدِّرَدِى يُلَدِّرَدِى Y o l d r a d i: kılıç yoldradı = qılımcı parladi». Hər hansı bir gövhər və mədən parlasa, yenə belə deyilir. ى ي hərfi fəthəli olsa, söz işiq, nur mənasmdadır, zəmmə ilə olsa, mədən və gövhərin parlaması mənasındadır, ( يُلَدِّرِي - يُلَدِّرِيماق yoldırır - yoldırmak).

## BU BABIN MƏNQUS OLANLARI

يَنْجَى يَنْجَى İ n ç<sup>358</sup>: içi sakit, könlü rahat. Buradan alınaraq «يَنْجَى يَنْجَى» könqul inçmü», yəni «ürəyin rahatdırımı» deyilir. «يَنْجَى يَنْجَى» مُقْتَع Müqənna adlı lənətlənmiş bir adamın şəhəridir, sonra xarabaliğa çevrilmişdir.

كَانْجَ كَانْجَ K e n ç: uşaq. Heyvanların kiçiyinə də belə deyilir.

كَانْجَ لَيْ كَانْجَ لَيْ K e n ç l i y ü: xanların düyünlərində və bayramlarda yağma edilmək üçün düzəldilən otuz arşın uzunluğunda, minarə kimi bir süfrə.

<sup>357</sup> Məndə «yaldradı» sözü təkrar verilmişdir.

<sup>358</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «enç» şəklində oxumuşlar (DLT-2005, s.258).

## BUNLARIN DÖRD HƏRFLİLƏRİ

فَافِرَ K a f ğ a r: zəfəran rəngində bir ipək parça.

بَارِلِغَ بَارِلِغَ Barlığ: بارلغ ار barlığ ər = varh adam».

أَوْزَلِكَ Ö z l ü k: xüsusi, xüsusi at. Hər hansı bir şeyi adam özü üçün ayırsa, yenə belə deyilir.

## BU BABIN FE'LLƏRİ

إِذْنَكَى إِذْنَكَى I d h t i: الْمَنْكَى أَتْ إِذْنَكَى ol manqa at idhti = o mənə at göndərdi». Başqası da belədir.

تَنْقَرِي تَنْقَرِي I d h t i: تَنْقَرِي يَلَوْجَ إِذْنَكَى tanqri yalavaç idhti = tanrı peyğəmbər göndərdi»، ايدنور - ايدنماق (idhur - idhmak).

بَذْنَسَى بَذْنَسَى B e d h t i: اِنْكَ كَوْزِي بَذْنَسَى aninq közi bədhti = onun gözü zəiflədi, zəif gördü», بَذْنَارَ بَذْنَمَاقَ بَذْنَارَ بَذْنَمَاقَ (bədhər - bədmək).

بَوْذَنَسَى بَوْذَنَسَى B u d h t i: اِرْ ثَمْلَغَفَا بَوْذَنَسَى adam soyuqda buydu, dondu və öldü», budhar - budhmak).

تَوْذَنَسَى تَوْذَنَسَى T o d h t i: مَنِقْ قَرْنَ تَوْذَنَسَى məninq karın todhti = mənim qarnım doydu», توذار - توذماق (todhar - todhmak). توذور» (todhur) da deyilir.

تَيْذَنَسَى تَيْذَنَسَى T i d h t i: الْأَنْيَ اشقا تَيْذَنَسَى ol anı aşka tidhti = o onu yeməyə qoymadı», (yeməyə mane oldu). Hər hansı bir şeyə mane olmaq da belədir, تَيْذَنَارَ تَيْذَنَمَاقَ تَيْذَنَارَ تَيْذَنَمَاقَ (tidhar - tidhmak).

سَوْذَنَسَى سَوْذَنَسَى S u d h t i: اِرْ سَوْذَنَسَى er sudhti = adam tüpürdü». Başqası da belədir, سَوْذَنَارَ سَوْذَنَمَاقَ سَوْذَنَارَ سَوْذَنَمَاقَ (sudhar - sudhmak). Bu atalar sözündə də işlənmişdir: كُوكَ سَوْذَسَا, يوزْكَا شُسْوَرَ كُوكَ سَوْذَسَا, يوزْكَا شُسْوَرَ (kökgə sudhsa, yüzgə tüşür = göyə tüpürsə, üzə düşər), (göyə tüpürən adamın

tüpürcəyi qayıdıb öz üzünə düşər). Bu söz böyük adamlarla düşməncilik etməməsi tövsiyə olunan adamlara deyilir. Çünkü göyə tüpürənin tüpürcəyi öz üzünə düşdüyü kimi, özündən böyükə düşməncilik edənin də zərəri özünə dəyər.

**سیدنی** S i d h t i: «اَر سِيَدْنَى» ər sidhti = adam siyidi». Başqası da belədir, سیدار- سیدمەك (sidhar – sidhmək).

**قادنی** K a d h t i: «اَر قَادْنَى» ər kadhtı = adam borana düşüb öldü», (قادار- kadhar – kadhmak).

**قوذنی** K o d h t i: «اَل اِيشَنْ قَوْذَنَى» ol işm kodhtı = o, işini qoydu, buraxdı». Hər hansı bir şeyi buraxsa, yenə belə deyilir, (قوذور- قوذماق) (kadur – kadhmak). Bu şeirdə də işlənmişdir:

أَغْلَمْ سَنْكَا قَثْرَمَنْ  
أَرْدَمْ أَكْتَ خَمَارُو  
بَلْكَا أَرْكَ بُلْبَ سَنْ  
بَقْ أَنْكَ تَبَارُو

«Oğlum, sanqa kodhurmən  
Ərdəm, ögüt xumaru,  
Bilgə ərig bulup sən,  
Bakkıl aninq tabaru».  
Oğlum, sənə qoyuram  
Ərdəm, öyünd vərasət,  
Bilgə əri tapıb sən,  
Öyrən ondan fərasət.

(Oğlum, sənə ədəb və fəziləti miras olaraq qoyuram, ağıllı bir bilgə tapsan, ona yaxınlaş və ondan faydalanan).

**قادنی** K e d h t i: «اَر تُونْ كَادْنَى» ər ton kedhti = adaın paltar geyindi». Başqası da belədir, كاذار- كاذماك (kedhar – kedhmək).

**گونتى** K ü d h t i: «اَل مَنْيَ كُونْتَى» ol məni küdhti = o məni intizarla gözlədi».

**گونتى** K ü d h t i: «اَل فُوْيَ كُونْتَى» ol koy küdhti = o, qoyun otardı». Başqası da belədir, گودار- گونماك (küdhər-küdhmək). Oğuzca.

## DÖRD HƏRFLİLƏR

**زانبى** Z a n b i: gecə oxuyan, çeyirtgəyə bənzər bir böcək, oraq quşu. **پلاساغون** پلاساغون ilə زانبى ارنت Koçnqar başı Balasa- gün arasında bir dağ keçidi.

**سافچى** S a w c i: ulu tanrıının göndərdiyi peyğəmbər. Bu sözün əslİ xəbər mənasında olan «ساف» saw»dır. ساف saw söz, atalar sözü mənasındadır, peyğəmbərlər də bunları çatdırır.

**سافچى** S a w c i: elçi. Bu, qohumlar, qudalar, düngürlər arasında yazı ilə gedib-gələn adamdır. Oğuzca.

**كارژو** K ə r j ü: kamanla atılan yuvarlaq dənələr. İki məxrəc arasındaki ژ ilə.

**سالجى** S a l ç i: aşpaz, mətbəxdə olan şəxs. Əsil dildə belə ikən sonralar aşpaz bıçağma da «سالجي بجاك» salçı biçək» deyilmişdir.

**جاڭى** Ç a w l i: qoz və qaysı qabıqları, onlarla od qalanır.

**جوڭى** Ç o w l i: tutmac süzgəci, aşsüzən. Bu, körpə budaqlardan çömçə kimi hörülərək düzəldilir.

**كاڭى** K ə w l i: çayın ağızı. Bu üç söz kənçəkcədir.

## BUNUN BAŞQA BİR NÖVÜ

**اسرتغۇ ات** A s u r t ḡ u: asurtğu ot = asqırdan ot».

**اگرترغۇ** A ġ a r t ḡ u: bugdadan hazırlanan şerbət kimi şərab, içki.

**Asurtguk اسرتغۇك** Asurtguk ər = anlayışlı, ağıllı adam».

**Amirjaka ئامىرچقا** qığırdaq, ximirçek.

**Kaldruga قىدرغا** kaldruğa ton = xışılıt yaradan, xışılıtılı paltar». Kağız və ona bənzər xışılıt çıxaran hər şey üçün belə deyilir.

## BU BABIN FE'LLƏRİ

**Artladi ارتلادى** A rt l a d i: ol anı artladı = o onu yumruqladı, şillələdi», (artlar - artlamak).

**Arqladi ارقلادى** I rk l a d i: kam ırkladı = şaman kahinlik etdi, fala baxdı», (ırqlar - ırqlamak).

**Arklađi اركلاđى** Θ r k l e d i<sup>359</sup>: ol yerig ərkəldi = o, yeri tapdadi, basdı». Başqası da belədir, (arklar - arklamak) (arklađi - arklađamak).

**Arklađi اركلاđى** Ö rk l e d i: «ol atığ örklədi=o, atı tövlədə möhkəm bağladı», (örklər - örkləmək).

**Turpladi ٿُربلاڏي** T ur p l a d i<sup>360</sup>: ol turpladı nənqni = adam bir şeyin örnəyini düzəltdi, ölçüsünü çıxardı», (turplar - turplamak).

**Sürləđi سُريلادى** S ü r i l e d i<sup>361</sup>: ol ərnqək bilə sürüldədi= o barmağı ilə püşk atdı», (sürlər - sürləmək).

**Kürləđi گۈرلەدی** K ü r i l e d i: ol kuzı kürilədi = o, quzu qızart-ğırıclar. (kürləmək) (kürlədə) «ol ۋىزى گۈرلەدى» (yerdə çuxur açıb quzunu bişirdi», (kürlər-kürləmək)<sup>362</sup>.

**Sartladi سَرْتَلَادِي** S a r t l a d i: ol anı sartladı = o onu tacir, şart saydı», (sartlar - sartlamak).

**Sirtladi سِرْتَلَادِي** S i r t l a d i: yipni sırtladı = heyvanın quyruğunu, atm quyruğunu iplə bağladı, bükdü».

**Sirtladi سِرْتَلَادِي** S i r t l a d i: bir adam kiçik bir dərədən yuxarı çıxsa, yenə «سِرْتَلَار سِرْتَلَامَاق» (sirtlar - sırtlamak).

**Qirtladi قِيرْتَلَادِي** K i r t l a d i<sup>363</sup>: ol ərig kırtladı = o, adamm xasiyyətini, rəftarmı pis saydı».

**Qirtladi قِيرْتَلَادِي** K i r t l a d i: bir yaramı yaxşılaşdırısa, yenə «قِيرْتَلَار قِيرْتَلَامَاق» (kırtlar - kırtlamak).

**Turklađi ٿُرقلادى** T u r k l a d i: ol yer turkladı = o, yeri eninə-uzu-nuna ölçüdü». Atın bədənini və ya başqa şeyi ölçsə, yenə belə deyilir, (turqlar - turqlamak).

**Berklađi بَرْكَلَادِي** B e r k l e d i: ol tavarın bərkəldi = o, malını saxladı».

**Berklađi بَرْكَلَادِي** B e r k l e d i: insanı və ya başqa şeyi həbs etə, hər hansı bir şeyi gizlətsə, yenə «بَرْكَلَادِي بَرْكَلَادِي» (berkəldə) deyilir, (berkələr-berkəmək). Əsli «بَكَلَادِي بَكَلَادِي»dir. Bu isə «mühafizə olunan, təhkim edilmiş yer» mənasına gələn «بَرْكَ بَرْكَ yer»dən yaranmış ola bilər.

<sup>359</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «irkəldi» kimi (DLT-2005, s.291) oxumuşlardır.

<sup>360</sup> Seçkin Ərdi ilə sərap Tuğba Yurtsevər bu sözü «torpladı» (DLT-2005, s.581) kimi oxuyaraq «adam bir şey haqqında sordu-soruşdurdu» kimi tərcümə etmiş, bundan sonrakı sözü isə «sorpladı» (DLT-2005, s.501) oxumuşlardır.

<sup>361</sup> Bəsim Atalayın fikrinə, basma nüsxədə düzeliş məruz qalmış bu söz baba uyğun gəlməsi üçün «surpladı» şəklində olmalıdır (DLT, III, s. 444).

<sup>362</sup> Bəsim Atalayın fikrinə, bu söz baba uyğun gəlməsi üçün «körplədi» olmalıdır (DLT, III, s. 444). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «körplədi» kimi (DLT-2005, s.325) vermişlər.

<sup>363</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər bu sözü «kartladı» kimi (DLT-2005, s.408) oxumuşlardır.

<sup>364</sup> Bəsim Atalayın fikrinə, basma nüsxədə düzeliş məruz qalmış bu söz baba uyğun gəlməsi üçün «surpladı» şəklində olmalıdır (DLT, III, s. 444).

Tərkələdi Tərkələd i: «اَلْ اِشْغَلَ تُرْكَلَدِي» ol işığ tərkələdi = o, işini tezleşdirdi», **تُرْكَلَر - تُرْكَلَمَك** (tərkələr - tərkələmək).

Tərkələdi Tərkələd i: «اَلْ مَنِي تُرْكَلَدِي» ol məni türklədi = o məni türklər-dən saydı». Bir adamı əcəm saysa, yenə belədir<sup>364</sup>, (**تُرْكَلَر - تُرْكَلَمَك** tərkələr - tərkələmək).

### [Qayda]:

Bu bölmənin əmr qəlibi beş hərflidir, «بِرْكَلَا بَرْكَلَ» modeli üzrə düzəlir. «بِرْكَلَا نَانْكَنِي» bərkələ nənqni» deyilir ki, «nəsnəni möhkəmləndir» deməkdir Və yenə «سُرِيلَا سُرِيلَ» deyilir ki, «püşk at» deməkdir. Bu sözlərin quruluşu tələffüzdə dörd hərfli olur, çünki sükunluların biri açıq şəkildə meydana çıxmır. Buna görə də şair üçün bu iki hərfi bir hərf saymaq caizdir. Bunun başqa qaydalarını və çəkimlərini (təsrif) yuxarıdakı bölmələrdə bəyan etmişik. Eyni qayda üzrə düzəlir.

Bu bölmə üç funksiya daşıyır.

Birinci: fe'l adı çəkilən şey qismindən sayılmaq mənasında olur. Məsələn: **تُرْكَلَدِي** «turkələdi = türk saydı».

İkinci: ortası sükunlu iki hərfli isimlərdən düzəliniş fe'l olur. Məsələn: **تَوْى فَرْتَلَدِي** «təvəy kurtladı = dəvədən qurd çıxardı».

Üçüncüsü: söz bu mənalardan heç birində deyil, öz müstəqim mənasında olur. Məsələn: **أَلْ ثَوَارَنَ الْقَدِي** «ol tavarın alkdi=o, malını batırıldı», **أَرِيلَقَدِي** «er yalktı=adam yağılı yeməkdən bıqdı».

<sup>364</sup> Ərəblərə görə, ərəb olmayan hər kəs əcəmdir.

### DÖRD HƏRFLİLƏR

Tuldradı Tuldrad i: «تُوْي تُلْدَرَادِي» tuy tuldradı = xalq hər yandan dağıldı», **تُلْدَرَار - تُلْدَرَامَق** (tuldrar - tuldramak).

Kaldradı Kaldra d i: «قَلْدَرَادِي» ton kaldradı=paltar xışıldadı». Başqası da belədir. **قَلْدَرَار - قَلْدَرَامَق** (kaldrar - kaldramak).

Çaldra d i: «تَاشْ جَلْدَرَادِي» taş çaldradı = daş səs verdi», (çaqlıçuqlu etdi). Başqası da belədir. Zəncir və ona bənzər şeylər yerə düşüb səs versə, yenə belə deyilir, (**جَلْدَرَار - جَلْدَرَامَق**) çaldrar - çaldramak).

Kuldra d i: «تَاشْ كَلْدَرَادِي» taş kudhuğ içrə küldrədi = daş quyunun içində güldür-güldür etdi», (daş quyunun içində səs çıxardı və quyunun dərinliyini bildirdi), (**كَلْدَرَار - كَلْدَرَامَق** küldrər - küldrəmək)<sup>365</sup>.

### BU BABIN ج NC İLƏ OLAN ĞÜNNƏLİLƏRİ

Ötünç مَنْ انْكَارَ يَرْمَاقَ أَتْحَجَ بِيرْدِمْ: mən anqar yarmak ötünç berdim = mən ona borc pul verdim». Oğuzca.

Atħej Utanç أَتْحَجَ اِيشَ: atanç iş = utanılacaq iş». Oğuzca.

Üçüncü مَنْ اَنْكَارَ تَوْرَثْجَ: Üçüncü. Bu, qaydadır. Belə olur: özündən əvvəlki saydan sonra gələn say yaratmaq istədikdə həmin sayın sonuna نَ وَ جَ [yəni -nç şəkilçisi] artırılır. **تَوْرَثْج** tör-

<sup>365</sup> Bəsim Atalay son iki fe'l'in basma nüsxədə düzəlişə məruz qaldığını bildirmiş və gördükünüz doğru variantlarını yazmışdır (DLT, III, s. 448).

<sup>366</sup> Bəsim Atalayın lükriñə, bu söz «utunç» şəklində olmalıdır (DLT, III, s.448). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər də bu fikirdəirlər (DLT-2005, s.627). Salih Mütləlibov «ötünç» (TSD, III tom, bet 450), Hüseyin Düzgün «utanç» دل (s.622), uyğurlar (TTD, III tom, bet 607) və çinlilər (DLT, III, s.436) «utunç» kimi oxumuşdur.

tünç», بیشنج «beşinç» kimi. Əsilləri tört və beşdir. On-on artan kök saylarda da eyni şəkildə hərəkət edilir: «أونچ onunç», يگىرىمنچ «yigirminç» kimi. «Yigirminç» on doqquzdan sonra gələn saydır. Bu, dəyişməyən bir qaydadır.

Ərinç ارنج: ol bardi ərinç, ola ki mənasında sözdür. «olar ki, varar» deməkdir.

Orunç ارنج: rüşvət.

Erinç ارنج: naz-nemət və bolluq içində yaşamaq. Bəzi dillərdə bu söz iki məxrəc arasmdakı ڇ j ilə «erinq» şəklində işlədir.

Awinç افچ: ovunma, bir şeylə ünsiyyət qurma.

İkinç اکنج نانک: ikinci nənq = ikinci nəsnə».

Ökünç peşmanlıq. «أُل انکر اکنج قلدی»: ol anqar ökünç kıldı = o ona peşman oldu».

Ögünç اڭچ: öyünmə.

Ulınç النچ يول: ulımc yol=əyri-üyrü, büküntülü, düz olmayan yol».

İlenç النچ: qmaq, qınama. Yanlış olduğu meydana çıxan bir işdə yol göstərən adamı qmama.

Umunc امنچ تىكىيما: umma, ümid etmə. «umunc tənqrigə = ümid tanrıyadır, tanrıdan mədəd».

Inanc انىچ: inamlan, güvənilən. Bu sözdən alınaraq «انچ بىك» inanç bəg», yəni «güvənilən, inanılan bəy» deyilir.

<sup>367</sup>B. Atalay bu sözü «orunç», (DLT, III, s.449). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər (DLT-2005, s.624) və uyğurlar «orunç» (TDD, bet 608), Salih Müstellibov «ürünç» (TSD, III tom, bet 451), Hüseyin Düzgün isə «orunç» kimi (دەلىت s.622) oxumuşlar.

<sup>368</sup> Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər həmisi «iki»ni «eki» oxuduqları kimi bu dəfə də «ikinç»i «ekinç» oxumuşlar (DLT-2005, s.253).

<sup>369</sup> Bəsim Atalayın fikrinə, bu söz «inanç» şəklində olmazdır (DLT, III, s.450). Seçkin Ərdi ilə Sərap Tuğba Yurtsevər də bu fikirdəirlər (DLT-2005, s.290). Salih Müstellibov «inanç» (TSD, III tom, bet 452), uyğurlar (TTD, III tom, bet 609), çinlilər (DLT-Çin, III cild, s.438) və Hüseyin Düzgün isə «inanç» kimi (دەلىت s.622) oxumuşlar.

O n u n ç: أونچ onunç yarmak = onuncu pul». Başqası da belədir.

## BU BABIN FE'Lİ

Yinçkalandı: أىنچكالندى ol manqa yinçkələndi = o mənə qarşı nəzakətli, incə davrandı».

Yinçkalandı: أىنچقىز ينچكالندى ol kızığ yinçkələndi = o, qızı hərəmə saldı».

Yinçkalandı: قىز تىكىيغا ينچكالندى kul tənqrigə yinçkələndi = qul tanrıya qulluq etdi, ibadət və səcdə elədi, oruc tutdu, namaz qıldı, qorxdu», ينچكالئور - ينچكالئما (yinçkələnür-yinçkələnmək).

İki sükununu bir arada toplayan kitab bitdi.

Bu, səkkiz kitabın sonucusudur.

Aləmlərin Rəbbi Allaha həmd olsun!

Hüseyin oğlu Mahmud deyir ki: türk ləhcələrinin sözlərini toplamış, qaydalarını və üsullarını bildirmək, ölçülərini açıqlamaq, bölmə və bablarını sıralamaq, aralarındaki sərqləri gözəl bir nizamla tənzim etmək barədə kitabın əvvəlində şərt qoymuş, söz vermişdik. Bu sözümüz yerinə yetdi, dilək hasil oldu. Kitabdan lüzumsuz olan hər şeyi, gərəksiz bəzəkləri, ifrat olan və mətni uzadan ünsürləri atdim.

Qoy kitab sonsuza qədər yayılsın, əbədi bir xəzinə kimi yadigar qalsın.

## KİTAB BITDİ.

Əbədi və əzəli olan Allaha həmdü səna, Məhəmmədə və onun bütün al-övladına səlatü salam olsun!

**[Kötəbə]<sup>370</sup>**

Savəli, sonra isə Şamlı, ulu Tanrıının fəqir qulu Məhəmməd ibn Əbu Bəkr ibn Əbu-l-Fəth (Allah onu bağışlasın) bu kitabı orijinal nüsxədən köçürüb bitirdiyi gün 664-cü ilin şəvvəl ayının 27-si, bazar günü [1 avqust 1266-ci il] idi.

Mahmud Kaşgarinin əl yazısı ilə yazılmış olan nüsxənin son parçasının surətini olduğu kimi verirəm:

«Kitabı 64-cü ilin [hicri 464-cü ilin] cəmadiyül-əvvəl ayının ilk günü [miladi 25 yanvar 1072-ci il] yazımağa başladım, dörd dəfə yazdıqdan və redaktə etdikdən sonra 466-ci ilin cəmadiyül-axır ayının 10-da bazar ertəsi günü [miladi 10 fevral 1074-ci il] bitirdim».

La hövlə vəla qüvvət ila billah əl-əliyy ül-əzim və huvə həsbəna və nimə əl-vəkil.

**Kötəbə-kolofon**

Amasiyalı, sonra isə Bakılı bəndəniz Ramiz Əskər əbu Atilla ibn Bəxş Əli ibn Qələndər ibn Əşrəf ibn Əskər ibn Əli Məhəmməd (Allah onu bağışlasın) Həzrəti Mövlanə Şəmsəddin Əllamə Şeyx Mahmud ibn Hüseyn Təkin ibn Buğraxan Məhəmməd Yağan Təkin Kaşgarinin (Allah onu bağışlasın) «Divanü lügət-it-türk» əsərinin tərcüməsinə məladi tarixlə 1986-ci ilin payızında başladı, müxtəlisf fasılərlə üzərində çalışaraq, dəfələrlə redaktə edərək 11 sentyabr 2005-ci ildə, bazar günü bitirdi. Güc və qüvvət ancaq ulu və böyük Allahındır. O bizim üçün kifayətdir. O nə gözəl himayəcidir.

<sup>370</sup> Əski çağlarda əlyazma və ya kitabların son səhifəsi ərəbcə «kötəbə», Qərb dillərində «kolofon» adlanır. Burada əsərin müəllifi, yazılmış, nəşr tarixi və yeri, katib və ya mirzə, basmaxana və ya çapxana haqqında məlumatlar verilirdi.

**BİBLİOQRAFIYA**

(Tədqiqatçılara kömək məqsədilə bu cildin sonuna kiçik bir bibliografiya siyahısı əlavə etməyi uyğun gördük -R.Ə.)

- Abdullaev F. «Devonu luğotit turk» asarida uğuz komponentininq urnı masalası. Uzbek tili va adabieti, 1971, № 5, s. 51-56.
- Abdurrahim Hasan. Kaşgarlı Mahmud'un Mezarı ve Mimari Yapısı. TK, sayı 268, yıl XXIV, Ağustos 1985, s.544-547.
- Agah Sırrı Levend. Edebiyat Tarhi Dersleri. Tanzimata Kadar. İstanbul, 1938.
- Agah Sırrı Levend. Tarih Boyunca Türk Dili. TDAY-B, 1965, s.129-147.
- Ahallı S. Mahmud Kaşgarinin sözlüyü və türkmən dili. Aşqabat, 1958.
- Akkaya Musaliha. Divanü Lugat-it-Türk'teki Türk Halk Edebiyatı Örnəkləri . Türkiyat Enstitüsü Türkoloji Tezi, № 325.
- Akın Behçet. Büyük Türk Filologu Kaşgarlı Mahmud. Kopuz, № 4.
- Aliев А. «Девону луготит түрк»дағы айрым аффиксларының Наманган қруппа șevalarida kullanımı. Uzbek tili va adabieti, 1971, № 5, s. 68-70.
- Altıntaş Ayten. Divanü Luğat-it-Türk'teki Tibbi Bilgiler. TDA, 25 Ağustos 1983, s.136-148.
- Ana Britannica. «Kaşgarlı Mahmut» maddesi, c. 13, İstanbul, 1992.
- Arat Reşit Rahmeti. Eski Türk Şiiri. Ankara, 1965.
- Arat Reşit Rahmeti. Mitteltürkischer Vortsatz nach Mahmud al-Kashgaris DLT. UJ, X/4, 1920, s.443-450.
- Artam Nurettin. Dtvanü Lugat-it-Türk (cilt: 2) ve Türkçenin Bir Hususiyeti. Ulus, 5 Şubat 1941.
- Aslanov V.İ. «Divanü lugat-it-tyurk» Maximda Kaşgari i azerbaydjanskiy yazık. ST, 1972, № 1, s.64-71.
- Atalay Besim. Türk Dili Kuralları. Ankara, 1931.
- Atalay Besim. Divanü Lugat-it-Türk Tercümesinin Tenkidi Dolayısiyle Bay Atıf Tüzüner'e Teşekkür Ederken. Yeni Sabah, 4, 5, 17 Ekim 1940.
- Atalay Beism. Divanü Lugat-it-Türk Tercümesi Dolayısiyle Dil Süzülmelerine Dair Düşünceler. Tan, 27 Ağustos 1940.

- Atalay Besim. Divanü Lugat’ın Tenkidi Dolayısıyle Nuri Erdoğana Cevap. Yeni Sabah, 2, 6, 7 ve 8 Eylül 1940.
- Atalay Besim. Divanü Lugat-it-Türk Tercümesi, I, Ankara, 1939; II, Ankara, 1940; III, Ankara, 1941.
- Atalay Besim. Divanü Lugat-it-Türk Dizini «Endeks», Ankara, 1943. Atsız. Türk Edebiyatı Tarihi. İstanbul, 1943.
- Banarlı N. Sami. Resimli Türk Edebiyatı Tarihi, c. I, İstanbul, 1987.
- Banguoğlu Tahsin. Kaşgari’den Notlar, I: Uygurlar ve Uygureya Üzerine. TDAY-B, 1958, s.87-113.
- Barthold V.V. Balasagun. Soçineniya, t. III, Moskva, 1965.
- Barthold V.V. İlek-xani. Soçineniya, t. II, ç. 2, Moskva, 1964.
- Barthold V.V. (Açıklama: M.F.Köprülü). İslam Medeniyeti Tarhi. Ankara, 1984.
- Barthold V.V. İstoriya kulturnoy jizni Turkestana. Soçineniya, t. II, ç.1, Moskva, 1963.
- Barthold V.V. İstoriya Turkestana. Soçineniya, t. II, ç.1, Moskva, 1963.
- Barthold V.V. Oçerk ob istorii Semireçya . Soçineniya, t. II, ç.1, Moskva, 1963.
- Barthold V.V. Orta Asya Türk Tarihi Hakkında Dersler. Ankara, 1975.
- Barthold V.V. Tyurki. Soçineniya, t. V, Moskva, 1968.
- Baskakov N.A. Rol uyguro-karlukskoqo yazıka karaxanidskoqo qosudarstva v razvitiy literaturnix tyurkskix yazikov srednevekovya. ST, 1970, № 4, s.13-19.
- Battal-Taymas A. Divanü Lugat-it-Türk Tercümesi. TM, XI, 1954, s.75-101.
- Battal-Taymas A. Divanü Lugat-it-Türk’té Türk ve Türkçe Manalama Gelen Sözleri Nasıl Anlamalı? Türk Yurdu, c. XXVI, 1 İlkteşrin, 1942, s. 89-93.
- Battal-Taymas A. Divanü Lugat-it-Türk. Varhk, s.202, 1 Aralık, 1941.
- Bilge Rıfat (Kılıslı). Divanü Lugat-it-Türk’ün Başındaki Makale.TM, c.VI, İstanbul, 1939, s.355-358.
- Bilge Rıfat. Divanü Lugat-it-Türk’ün Telifi Tarihi. TM, c.VI, İstanbul, 1939, s.358-360.
- Bilge Rıfat. Divanü Lugat-it-Türk ve Emiri Efendi. TK, sayı 88, Şubat 1970, s.253-270.
- Bombaci A. Tyurkskiye literaturi. Vvedenie v istroriyu i stil. ZT, vip.I, Moskva, 1968, 191-193.
- Boratav Pertev Naili. Kaşgarlı Mahmud: Divanü Lugat-it-Türk. Ülkü, seri II, sayı 16, 16 Mayıs 1942.

- Borovkova T.A. O sonetiçeskoy terminoloqii v Slovare Maxmuda Kaşqarskoqo. Izv. AN SSSR. OLYa, 1966, № 6, s.528-531.
- Borovkova T.A. O qubnix soqlasnix v «Divanu luqat-it-tyurk». TS, Moskva, 1966, s.24-27.
- Borovkova T.A. K voprosu o dolqote qlasnix v yazike «Divanu luqat-it-tyurk» Maxmuda Kaşgari. Tyurkoloqiceskaya konferentsiya v Leninrade 7-10 iyunya 1967 q. Tezisi dokladov, Leninograd, 1967, s.12-13.
- Borovkova T.A. Otnositelno pervoqo izdaniya Slovarya Maxmuda Kaşqarskoqo. Narodı Azii i Afriki, 1964, № 5, s.133-135.
- Brockelmann Carl. Mahmud al-Kasgari’s Darstellung des Türkischen Verbalaus (Mahmut Kaşgari’nin Türkçe Lugati’nın Tasvir), KSz, 18. c., s.1918-19
- Brockelmann Carl. Divanü Lugat-it-Türk Tercümesi Hakkında. Türk Amacı, yıl 1, 1 Eylül 1942, s.103-108.
- Brockelmann Carl. Mitteltürkischer Vortsatz nach Mahmud Kasgari’s Divan Lugat at-Türk. Bibliotheca Orientalis Hungarica, Leipzig, 1928
- Brockelmann Carl. Divanü Lugat-it-Türk Tercümesi Hakkında. TA, 3 (Eylül 1944).
- Bağış Mehmet Emin. Divanü Lugat-it-Türk 880 Yaşında. Türkistan (aylık dergi), sayı 1, Nisan 1953, s.5-10.
- Caferoğlu Ahmet. İlk Türk Dilcisi Kaşgarh Mahmud. İstanbul, 1938.
- Caferoğlu Ahmet. Kaşgarlı Mahmud. İstanbul, 1979.
- Caferoğlu Ahmet. Karahanlılar Devri Türk Edebiyatı. Ankara, 1976.
- Caferoğlu Ahmet. Türk Dili Tarihi. I-II, 3. baskı, İstanbul, 1984.
- Clauson Sir Gerard. An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish. Oxford, 1972.
- Çoreyev T.K. Mahmud bin el-Hüseyn el-Kaşgari ve Eseri «Divanü lugat-it-türk». Düşənbə, 1990.
- Çatıkkaş Ata. Türk Dilleri Lugatçılığı ve Bazı Türkçe Lugatler. TDA, 41, Nisan 1986, s.207-251.
- Eren Hasan. Sovetskaya Tyurkologiya Dergisinin Divanü Lugat-it-Türk Özel Sayısı. TD, 253, Ekim 1972, s.121-124.
- Fazılov Ergaş. Maxmud Kaşgari i yeço «Divan». Uzbek Tili va Adabieti. Toşkent, 1971, № 5, s.34-39.
- Genç Reşat. Karahanlı Devlet Teşkilatı. İstanbul, 1981.
- Genç Reşat. Kaşgarlı Mahmud'a Göre XI Yüzyılda Türk Dünyası. Ankara, 1997.
- Hartmann Martin. Divanü Lugat-it-Türk'e Ait Birkaç Mühahaza. Milli Tetebbular Mecmuası, № 4, 1916, s.167-170.

- Klyastorniy S.G. Epoxa Maxmuda Kaşqarskoqo. ST, № 1, 1972, s.18-23.
- Kononov A.N. Maxmud Kaşqarskiy i yeqo «Divanu luqat-it-tyurk». ST, № 1, 1971, s. 3-17.
- Korkmaz Zeynep. Kaşgarlı Mahmut ve Divanü Lugat-it-Türk. MK, c. 2, sayı 10, Mart 1981, s. 15-19.
- Köprülü M.F. Divanü Lugat-it-Türk. Cumhuriyet, 24 Nisan 1933.
- Köprülü M.F. Türk Edebiyatı Tarihi. İstanbul, 1986.
- Köprülü M.F. Türk Edebiyatmda İlk Mutasavvıflar. Ankara, 1984.
- Kurgan Şükrü. Divanü Lugat-it-Türk Üzerine. TD, sayı 253, Ekim 1972, s. 60-80.
- Kurişcanov A. İz istorii issledovaniya soçineniya Maxmuda Kaşqarskoqo. Trudi İnstituta Yazikoznaniya AN Kaz. SSR, c. III, 1963, s. 182-189.
- Kurişcanov A. Maxmud Kaşqarskiy o kıpçakskom yazike. ST, № 1, 1972, s. 52-60.
- Kurişcanov A. O pervoy issledovatelskoy rabote po tyurkskim yazikam (k 900-letiyu truda Maxmuda Kaşqari). İzvestiya AN Kaz. SSR, SO, 1972, № 1, s. 79-81.
- Laszlo F. Kağan ve Ailesi. Türk Hukuk Tarihi Dergisi, c. I, Ankara, 1944, s.37-50.
- Mahmud Koşgariy. Turkiy Suzlar Devoni (Devonu luğotit turk). Tarcimon va naşrqa tayarlovçı S.M. Mutallibov. Toşkent, c. I, 1960; c. II, 1961, c. III, 1963; c. IV (indeks), 1967 (özbək dilində).
- Məxmut Kəşkəri. Türki Tıllar Divani (Divanü lügat-it-türk). Ürümçi, c. I, 1981; c. II, 1982, c. III, 1984 (uyğur dilində).
- Mahmud al-Kashgari. Compendium of the Turkic Dialects (Diwan Lugat at-Turk). Edited and Translation with İntroduction and Indices by Robert Dankoff in collaboration with James Kelly. Cambridge, part I, 1982; part II, 1984; part III, 1985 (ingilis dilində).
- Mahmud Kaşgari. Divanu lügat-it-türk. (Tərcümə edən Hüseyin Düzgün). Təbriz, 2004 (fars dilində).
- Maxmut Kaşqarı. Türk Sözdiqi. (Tərcümə edən Əskər Ebeubay). Almatı, c. I, 1997; c. II, 1997; c. III, 1998 (qazax dilində).
- Maxmut Kaşgari. Tu Tszüe Yuy Datsıdyan (Divanü Luğat-it-Türk). Pekin, c. I, 2002; c. II, 2003; c. III, 2004 (Çin dilində).
- Mahmud Kaşgarlı. Divanü Lugati't-Türk. Çeviri, Uyarlama, Düzenleme. Hazırlayanlar: Seçkin Erdi, Serap Tuğba Yurtsever. İstanbul, 2005.

- Mansuroğlu Mecdut. Karahanlıca. Tarihi Türk Şiveleri, Ankara, 1979, s.141-182.
- Musabaev G.G. Nekotoriye svedeniya o jizni Maxmuda Kaşqari. İşsledovaniya po tyurkoloqii. Alma-Ata, 1969, s.48-62.
- Musabayev G.G. Kaşgarlı Malimud'un Yaşamı Üzerine Yeni Veriler. TD, sayı 253, Ekim 1972, s. 110-120.
- Mutallibov S.M. O slovare Maxmuda Kaşqarskoqo «Divanu luqat-it-tyurk». İzvestiya AN Uzb. SSR, 1947, № 4, s.25-30.
- Mutallibov S.M. Filoloq XI v. Maxmud Kaşqarskiy i yeqo proizvedenie «Divanu luqat it-tyurk» (Materiah I Vsesoyuznoy konferentsii vostokovedov v Taşkente, 4-11 iyunya 1957), Taşkent, 1958, s.884-892.
- Mutallibov S.M. Maxmud Kaşqarskiy (Sbornik «Voprosi metodov izuchenija istorii tyurkskix yazikov»), Aşqabat, 1961, s.109-112.
- Mutallibov S.M. «Divanu luqat-it-tyurk» Maxmuda Kaşqarskoqo (Perevod, kommentarii, issledovaniya, ADD, 1967).
- Nayır Yaşar Nabi. Divanü Lugat-it-Türk Tercümesi Dolayısıyle. Varlık, sayı 210, 1 Nisan 1942, s. 418-420; sayı 211, 15 Nisan 1942, s. 494-496.
- Nematov H. XI asrdağı turkiy tillarnıñ M.Koşgariy tamanidan kılınqan tasnifi. Uzbek tili va adabieti, 1969, № 4, s. 51-53.
- Pristak O. Karahanlılar (840-1212). İA, c. VI, İstanbul, 1952, s. 251-273.
- Pritsak O. Mahmut Kaşgari Kimdir? TM, c. X, 1951-53, İstanbul, 1953, s. 243-246.
- Rachmati G.R., Brockelmann C. Mitteltürkischer Vortsatz nach Mahmud al-Kasgari's Divanu Lugat at-Türk. UJ, c. 10, 1930.
- Rossi Ettore. A note to the Manuscript to the Divan Lugat at-Turk. Christeria Orientalia, Praha, 1956, s. 280-285.
- Rustamov A. O perevode «Divanu luqat it-tyurk» na russkiy yazık. ST, 1972, № 1, s. 129-139.
- Safa Peyami. Türkçenin En Büyük Anıtı. Cumhuriyet, 21 06. 1940.
- Stbleva İ.V. Sinkopirovaniye slov v poetičeskix tekstax «Divan luqat-at-tyurk» Maxmuda Kaşqari, Moskva, 1972, s. 206-212.
- Sümer Faruk. Oğuzlar (Türkmenler). Tarihleri-Boy Teşkilatı-Destanları. Ankara, 1967.
- Sümər Faruq. Oğuzlar. Bakı, 1992.
- Şerbak A.M. Qrammatiçeskiy oçerk yazika tyurkskix tekstov X-XIII vv. iz Vostoçnoqo Turkestana. M.-L., 1961.
- Şiraliyev M.Ş. Maxmud Kaşqarskiy kak dialktoloq. ST, № 1, 1972, s. 24-30.

- Tekin Talat. Karahanlılar Dönemi Türk Şiiri. TD, sayı 409, Ocak 1986, s.81-157.
- Tekin Talat. Orhon Türkçesi Grameri. İstanbul, 2003.
- Tekin Talat. Türk Dillerinde Birincil Uzun Ünlüler. Ankara, 1995.
- Tekin Talat. XI Yüzyıl Türk Şiiri, Divanü Lugat-it-Türk'teki Manzum Parçalar. TDK, Ankara, 1989.
- Tenişev E.R. Ukazatel qrammatičeskix form k «Divanu lugat it-turk» Maxmuda Kaşqarskoqo. Trudi İnstituta Yaziko-znaniya AN Kaz. SSR, c. III, Alma-Ata, 1963.
- Tenişev E.R. Tyurkskaya istoriçeskaya dialektoloqiya i Maxmud Kaşqarskiy. ST, № 6, 1973, s.54-61.
- Togan Zeki Velidi. Divanü Lugat-it-Türk'ün Telif Senesi Hakkında. Atsız Mecmuası, sayı 16, Ağustos 1932, s. 77-80.
- Togan Zeki Velidi. Mahmut Kaşgarı'ye Ait Notlar. Atsız Mecmuası, sayı 17, Eylül 1932, s. 133-134.
- Tomanov M. Maxmud Kaşqari (Sbornik «Velikiye uçyoniyе Sredney Azii i Kazaxstana IX-XIX vv.»). Alma-Ata, 1964, s. 153-166.
- Turan Osman. İlig Unvanı Hakkında. TM, s. VII-VIII, 1940-42, s. 192-199.
- Turan Osman. Türk Cihan Hakimiyeti Melkuresi Tarihi. I c., İstanbul, 1995.
- Türk Dünyası El Kitabı. Coğrafya-Tarih. I c., Ankara, 1992.
- Türk Dünyası El Kitabı. Edebiyat. III c., Ankara, 1992.
- Türk Kemalettin O. Türk Dili ve Divanü Lugat-it-Türk. Yeni Mecmua, sayı 82, 20 Sonteşrin 1940.
- Umnyakov İ.I. Samaya staraya turetskaya karta mira XI v. Trudi Samarkandskoqo qosinstituta im. A.M.Qorkoqo, vip. I, Samarkand, 1940, s.103-132.
- Ülkütaşır M. Şakir. Büyük Türk Dilcisi Kaşgarlı Mahmut. Hayatı-Şahsiyeti-Divanü Lugati. İstanbul, 1946.
- Validov Djemal. O slovare turetskix yazikov Maxmuda Kaşqarskoqo. Vestnik Nauçnoqo Obşestva Tatarovedeniya. Kazan, 1927, № 7, s. 107-109.
- Zeynalov F.R. Qədim türk yazılı abidələri (orta dövr). Bakı, 1980.
- Zeynalov F.R. Türkologyanın əsasları. Bakı, 1981.
- Zieme Peter. Kasgari und die Türkischen Tursan Texte. Bilimsel Bildiriler, 1972, TDK, Ankara, 1975, s. 469-474.
- Zieme Peter. Kaşgarı ve Türkçe Tursan Metinleri. Bilimsel Bildiriler, 1972, TDK, Ankara, 1975, s. 463-468.

## İÇİNDEKİLER:

SUNUŞ (Kutlu Hakan Süleyman DEMİREL)	5
III cildə önsöz (Ramiz ƏSKƏR)	7
«Divanü lugat-it-türk». III cild (mətn)	9
HƏRFİ-İLLƏTLƏ BAŞLAYAN, MİSAL OLAN İSİMLƏR KİTABI	10
İki hərfli lər bölməsi	11
Üç hərfli lər bölməsi	15
Ortasi sükünlü فعل, فعل, fə'l, fıl, fe'l bəbi	15
Otasi hərəkəli فعل, فعل, fə'l ol, fə'l ul, fə'l il bəbi	16
Bunun başqa bir növü	28
Axırda səsli hərf olan sözlər	28
Bunun başqa bir növü	30
Fə'l ol بابی	31
Fə'l ol فوعل بابی	31
Hər növ hərəkəsi ilə فعال fə'al bəbi	31
Ortasi sükünlü فعلى fə'lli bəbi	33
Bu bəbin matvi olan sözü	37
Hər növ hərəkəsi ilə فعالی fə'ali bəbi	37
Hər növ hərəkəsi ilə فعلن fə'lən bəbi	38
فعلان fə'lən bəbi	39
فعلنی fə'lənli bəbi	39
Dörd hərfli lər bölməsi	40
Bu bəbin başqa bir növü	48
fə'l alil بابی	48
fə'l allu بابی	48
Beş hərfli lər bölməsi	49
Hər növ hərəkəsi ilə فتعل fə'ləl bəbi	49
Hər növ hərəkəsi ilə فتعلان fə'ləlan bəbi	52
Bu bəbin matvi olanları	54
Hər növ hərəkəsi ilə فتعلل fə'ləl bəbi	54
Bunun başqa bir növü	55
Altı hərfli lər bölməsi	56
[Qayda]	56
BAŞDA HƏRFİ-İLLƏTLİ FE'LLƏR KİTABI	57
İki hərfli lər bölməsi	58
Bu bəbin başqa bir növü	64

Üç hərfilər bölməsi .....	65
Ortası hərəkəli <b>فعلاً</b> fə'əldi bəbi .....	65
Bu bəbin müzaəf olanları .....	76
Bunun başqa bir növü .....	78
Sonu hərfi-illətli olanlar .....	79
[Qayda] .....	82
Dörd hərfilər bölməsi .....	106
Hər növ hərəkəsi ilə ortası sükunlu <b>فعلاً</b> fə'ləldi bəbi .....	106
Bu bəbin başqa bir növü .....	111
Bu bəbin başqa bir növü .....	117
Qayda .....	119
Beş hərfilər bölməsi .....	122
<b>فعلاً</b> fə'əl'əldi bəbi .....	122
Bu bəbin altı hərfiləri .....	124
<b>ÜÇ HƏRFLİLƏR KİTABI</b> .....	126
<b>İki hərfilər bölməsi</b> .....	127
Bu bəbm misal olanları .....	127
Ortası sükunlu <b> فعل, فعل, فعل</b> fe'l, fə'l, fu'l bəbi .....	128
Bu bəbin matvi olanları .....	144
Bu bəbin misal olanları .....	145
و vavlı sözlərin əvvəli və sonu hərəkəli olan <b> فعل</b> fə'əl bəbi .....	147
Sonu hərfi-illətli olan sözlər .....	158
Bu bəbin misal olan baş tərəfi hərfi-illətli sözləri .....	158
Bu bəbin başqa bir növü .....	160
Qayda .....	160
<b> فعل</b> fə'əl kökündən yaranan و vavlı sözlər .....	161
Bu bəbin ortada ى y hərfi olan sözləri .....	163
Bu bəbin matvi olanları .....	167
Bu bəbin başqa bir növü .....	167
[Qayda] .....	167
Ziyadəli sözlər bölməsi .....	168
<b>فاعل</b> fə'əl bəbi .....	168
<b>فعل</b> fə'al bəbi .....	168
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'li bəbi .....	169
Hər növ hərəkəsi ilə <b> فعلوا</b> fə'alü bəbi .....	170
Bu bəbin misal olanları .....	170
<b> فعلان</b> fə'lan bəbi .....	171
Hər növ hərəkəsi ilə <b> فيع</b> fə'yəl bəbi .....	171
Hər növ hərəkəsi ilə <b> فعلان</b> fə'alil bəbi .....	172
Bu bəbin misal olanı .....	173
Beş hərfilər bölməsi .....	174
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'ələl bəbi .....	174

Ortası sükunlu olanlar .....	174
Bu bəbin başqa bir növü .....	175
Bu bəbin altı hərfiləri .....	175
<b>MƏNQUS FE'LLƏR KİTABI</b> .....	176
<b>İki hərfilər bölməsi</b> .....	177
Bu bəbin misal olanları .....	181
[Qayda] .....	181
<b>Üç hərfilər bölməsi</b> .....	182
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'əldi bəbi .....	182
Bu bəbin mənqus olanları .....	186
[Qayda] .....	186
<b>Dörd hərfilər bölməsi</b> .....	187
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'ləldi bəbi .....	187
Bu bəbm başqa bir növü .....	190
Əsil kökdən yaranan fe'llər .....	191
[Qayda] .....	191
Bu bəbin başqa bir növü .....	192
Bu bəbin misal olanları .....	195
Bu bəbin altı hərfli sözləri .....	196
[Qayda] .....	196
<b>ÜÇ HƏRFLİ İSİMLƏRDƏN DÜZƏLDİLMİŞ DÖRDLÜLƏR KİTABI</b> .....	198
<b>[İki hərfilər bölməsi]</b> .....	199
[Qayda] .....	201
Bu bəbin inisal olanları .....	205
<b>[Üç hərfilər bölməsi]</b> .....	206
Hər növ hərəkə ilə ortası hərəkəli <b> فعل ، فعل ، فعل</b> fə'əl, fə'ul, fə'il bəbi .....	206
<b>[Dörd hərfilər bölməsi]</b> .....	223
Hər növ hərəkəsi ilə <b> فعل</b> fa'il bəbi .....	223
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'al bəbi .....	224
Hər növ hərəkəsi ilə <b> فعلى</b> fə'la bəbi .....	224
Hər növ hərəkəsi ilə <b> فعلل</b> fə'lal bəbi .....	225
<b>Beş hərfilər bölməsi</b> .....	227
Bu bəbin altı hərfiləri .....	227
<b> فعللى</b> fə'uləli bəbi .....	228
<b> فعلل</b> fə'əlləl bəbi .....	228
<b>DÖRD HƏRFLİ FE'LLƏR KİTABI</b> .....	229
<b>İki hərfilər bölməsi</b> .....	230
Bu bəbin başqa bir növü .....	232
Bunun digər bir növü .....	232
Bunun fərqli bir növü .....	234

[Qayda] .....	234
Üç hərfli lər bölməsi .....	235
Ortasi hər növ hərəkə ilə hərəkəli <b>فعلي</b> fə'əldi bəbi .....	235
Bunun başqa bir növü .....	251
Dörd hərfli lər bölməsi .....	252
Ortasi sükünlü, hər növ hərəkə ilə hərəkəli <b>فعلي</b> fə'ləldi bəbi .....	252
Bu babın misal olanları .....	271
Bu babın mənqus olanları .....	277
Qayda .....	277
Hər növ hərəkəsi ilə fə'aladi, fə'uladı, <b>فعلاً</b> , <b>فعلاً</b> , <b>فعلاً</b> bəbi .....	284
Bu babın misal olanları .....	288
Bu babın mənqus olanları .....	289
[Qayda] .....	289
Beş hərfli lər bölməsi .....	291
ع اyn hərsinin hər növ hərəkə ilə hərəkəli olduğu <b>فعلاً</b> fə'əl'ədi bəbi .....	291
Bu babın misal olanları .....	299
Qayda .....	301
Beş hərfli lər bölməsi .....	305
Hər növ hərəkəsi ilə <b>فعلاً</b> fə'ləl'ədi bəbi .....	305
Bu babın başqa bir növü .....	306
<b>ĞÜNNƏLİ İSİMLƏR KİTABI</b> .....	308
İki hərfli lər bölməsi .....	309
Bu babın misal olanları .....	314
[Üç hərfli lər bölməsi] .....	315
Hər növ hərəkəsi ilə <b> فعل فعل فعل</b> fə'əl, fə'ul, fə'il bəbi .....	315
Bu babın müzaəf olanları .....	318
Dörd hərfli lər .....	319
Bu babın matvi olanları .....	320
Sonu günnəli olanlar .....	320
Bu babın misal olanları .....	322
ج nə-li günnəlilər .....	323
Bu babın misal olanları .....	324
Dörd hərfli lər .....	325
Bu babın misal olanı .....	325
<b> فعل</b> fə'al bəbi .....	325
Bu babın misal olanları .....	326
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'lı bəbi .....	326
<b> فعل</b> fə'alu bəbi .....	329
Bu babın misal olanları .....	329
Dörd hərfli lər bölməsi .....	330

Hər növ hərəkəsi ilə fə'ləl, fə'əl bəbi .....	330
Bu babın misal olanları .....	332
Bu babın günnəliləri .....	333
Bu babın mənqus olanı .....	334
Bu babın ج nə-ci-li günnəlisi .....	334
<b> فعل</b> fə'ləlu bəbi .....	334
Bu babın beş hərfli lər .....	335
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'ənlə bəbi .....	335
Axırı günnəli sözlər .....	335
Bu babın misal olanı .....	335
Bu babın başqa bir növü .....	336
Bu babın altı hərfli lər .....	336
[Qayda] .....	336
<b>ĞÜNNƏLİ FE'LLƏR KİTABI</b> .....	337
İki hərfli lər bölməsi .....	338
Bu babın misal olanı .....	339
Üç hərfli lər bölməsi .....	340
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'əldi bəbi .....	340
Müzaəf bəbi .....	343
Dörd hərfli lər .....	343
Bu babın ləsif növü .....	344
Dörd hərfli lər bölməsi .....	345
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'ləldi bəbi .....	345
Bu babın başqa bir növü .....	347
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'lədi bəbi .....	348
Bu babın misal olanları .....	350
Hər növ hərəkəsi ilə <b> فعل</b> fə'ilədi bəbi .....	350
Bu babın beş hərfli lər .....	353
Bu babın dörd hərfli lər .....	354
Dörd hərfli lərin müzaəfi .....	356
<b>İKİ SÜKUNLUNUN YAN-YANA GÖLDİYİ SÖZLƏR KİTABI</b> .....	357
Kətəbə .....	386
Kətəbə-kolofon .....	386
Biblioqrafiya .....	387

# Ramiz ASKER



1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində ziyanlı ailəsində doğulmuşdur.

Orta məktəbi qızıl medalla başa vurduqdan sonra 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1978-83-cü illərdə «Azərbaycanın səsi» radiosunda redaktor işləmişdir.

1983-84-cü illərdə yeddi dildə nəşr olunan «Azərbaycan bu gün» jurnalının baş redaktoru olmuşdur.

1984-91-ci illərdə kiril, latin və ərəb əlifbaları ilə çıxan və Azərbaycanda ilk milli-demokratik mətbuat orqanı olan «Odlar yurdu» qəzetiňin baş redaktoru vəzifəsində çalışmışdır.

1991-93-cü illərdə «Hürriyet» qəzetiňin (İstanbul) və Uluslararası Basın Ajansının (Ankara) Qafqaz və Orta Asiya ölkəleri üzrə xüsusi müxbiri, 1993-97-ci illərdə «Yeni Forum» jurnalının (Ankara) Azərbaycan təmsilçisi olmuşdur.

1993-94-cü illərdə Xarici Turizm Şurasının mətbuat idarəsinin rəisi işləmişdir.  
1994-96-ci illərdə «XXI əsr» qəzetiňin baş redaktoru olmuşdur.

1992-97-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin (AJB) katibi olmuşdur.

1997-ci ildən AJB-nin baş katibidir. Jurnalistika sahəsində «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Humay», Türkiyənin «Yeni Orxon» və Küveytin «İslama xidmət» mükafatlarına layiq görülmüşdür. Beynəlxalq Mətbuat İnstitutunun (Vyna), Beynəlxalq Jurnalistlər Birlikləri Konfederasiyası (Moskva) idarə heyətinin, Avrasiya Jurnalistlər Konfederasiyası (Ankara) idarə heyətinin üzvüdür. Dəfələrlə ABŞ, Almaniya, Rusiya, Türkiyə, Balkan, Qafqaz, Orta Asiya, Çin və ərəb ölkələrinde Azərbaycanı təmsil etmişdir. Azərbaycanda və xaricdə çap olunmuş min beş yüzdən artıq məqalənin müəllifidir.

Filologiya elmləri namizədidir. «Qutadğu Bilig» əsəri üzrə müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun böyük elmi işçisidir.

Bakı Dövlət Universitetinin filologiya və jurnalistika fakültələrində «Türk mədəniyyət tarixi», «Türk yazılı abidələri», «Kitabi-Dədə Qorqud», «Qutadğu Bilig», «Divanü lügət-it-türk» fənləri üzrə dərs deyir. Tarixə, filologiyaya və jurnalistikaya dair bir sıra elmi əsərlər və kitablar («İqlimdən iqlimə, təqvimdən təqvimə»). Bakı, İşıq, 1987; «Qutadğu Bilig», Bakı, Elm, 2003, 320 səh. və s.) yazılmışdır.

Yusif Balasajunun «Qutadğu Bilik-xoşbəxtliyə aparan elm», Faruq Sümezin «Oğuzlar», Bahəddin Ögəlin «Türk mifologiyası», Erik Fixeliusun «Jurnalistikənin on qızıl qaydası» və digər kitabları ana dilimizə çevirmiştir.

Evlidir, Leyla və Ayla adlı iki qızı, Atilla adlı bir oğlu var.

Azərbaycan, rus, türk, alman və erməni dillərini bilir.

Mahmud al-Kashgari. Compendium of the Turkic Dialects (Diwan Lugat at-Turk). In 4 Parts, Part III.  
Baku, "Ozan", 2006, 400 p.

Edited and Translation with  
Introduction and Indices by  
Dr. Ramiz ASKER

Edited by  
Prof.Dr. Tofik HAJİYEV  
C.Member of National Academy  
of Sciences of Azerbaijan,  
Honorary Member  
of Turkish Languages Society

Reviewed by  
Prof.Dr. Nizami JAFAROV  
C.Member of National Academy  
of Sciences of Azerbaijan

Advised by  
Prof.Dr. Hüseyn İSMAILOV  
Prof.Dr. Mamedali KIPÇAK  
Prof.Dr. Azizhan TANRIVERDİ

Махмуд Кашгарский. Диваи лугат ит-турк  
(Словарь тюркских языков). В 4-х томах, том III.  
Баку, «Озан», 2006, 400 стр.

Перевел и  
подготовил к печати  
Рамиз АСКЕР

Научный редактор:  
чл.-корр. НАН Азербайджана,  
почетный член  
Турецкого Лингвистического Общества,  
заслуженный деятель науки,  
профессор Тофик ГАДЖИЕВ

Рецензент:  
чл.-корр. НАН Азербайджана,  
профессор Низами ДЖАФАРОВ

Консультант:  
профессор Гусейн ИСМАИЛОВ  
профессор Мамедали КЫНЧАК  
профессор Азизхан ТАНРЫВЕРДИ

**Mahmud KAŞGARI. «DİVANÜ LÜĞAT-İ-TÜRK».  
DÖRD CİLDDƏ. III CİLD.  
Bakı, «Ozan», 2006, 400 seh.**

**Tərcümə edən və  
nəşrə hazırlayan:  
Ramiz ƏSKƏR**

**Elmi redaktor:**  
AMEA-nın müxbir üzvü,  
Türk Dil Qurumunun fəxri üzvü,  
eməkdar elm xadimi,  
filologiya elmləri doktoru,  
professor Tofiq HACIYEV


**Rəyçi:**  
AMEA-nın müxbir üzvü,  
filologiya elmləri doktoru,  
professor Nizami CƏFƏROV

**Məsləhətçilər:**  
professor Hüseyn İSMAYILOV  
professor Məmmədəli QIPÇAQ  
professor Əzizxan TANRIVERDİ

Nəşriyyatın direktoru: Asif RÜSTƏMLİ  
Texniki redaktor və dizayner: Atila  
Korrektor: Leyla

Çapa imzalanmışdır: 11 sentyabr 2006-cı il.  
Format: 70x100, 1/16.  
Fiziki çap vərəqj: 25.  
Sifariş № 11. Tiraj: 1000 nüsxə.  
Qiyməti müqavilə ilə.

«Delta qrup» MMC-nin mətbəəsində hazırlanmış  
diapozitivlərdən istifadə olunmaqla  
ofset üsulu ilə çap edilmişdir.  
Bakı şəh., H.Zərdabi küç., 39<sup>1</sup>



Xəritədəki coğrafi məkanları, şəhər, məntəqə, ölkə və boy adlarını, eləcə də digər işarələri nömrələyərək cədvəl həhna saldıq, tanınmaları üçün bəzi şəhər və ölkələrin müasir adlarını da göstərdik (R.Ə.).

1	Çaparka: Yaponiya	37	Kaşan	73	Çənd
2	Cafu: Yava	38	Xocənd	74	Mankışlak
3	Əlavilər şəhəri	39	Səmərqənd	75	Rus
4	Cox türk yaşayan bölgə	40	Balaşagun	76	Sakallıba: slavyanlar
5	Beşbalık	41	Barsğan	77	Vrənk: Firəng
6	Çənbahk	42	Kümi Talas	78	İməmç
7	Katun sini	43	İki oküz	79	Bəçənak
8	Uyğur ölkəsi	44	Yaşınç	80	Xəzərlərin Dərbəndi
9	Koço	45	Nəzil	81	Abisgün: Xəzər dənizi
10	Sülmi	46	Tıraz: Talas	82	Təbəristan
11	Daşlı-qumlu, susuz yer	47	İspicab: Çimkənd	83	Xarəzm
12	Maçın: Tavğaç	48	Şaş: Daşkənd	84	Deyləm
13	Kuşan	49	Oğuzların ölkəsi	85	Səhra
14	Yəcuc-məcuc ölkəsi	50	Qaraçuq dağı	86	Səhra
15	Səddi-Zülqərneyn	51	Qıpçaqların məskəni	87	Ceyhun: Amu-Dərya
16	Səhra	52	Macar və oğuz bölgəsi	88	Sistan
17	Adəmin ayaq izi	53	Tatar bozqırı	89	Kirman
18	Sərəndib: Seylon	54	İlla çayı	90	Fars
19	Sərəndib dağı	55	Başqırt bozqırı	91	Xorasan
20	Hind ölkəsi	56	Basmıl bozqırı	92	Azərabad qan: Azərbaycan
21	Seyhun: Sır-Dərya	57	Bulğar	93	Bərbər ölkəsi
22	Sind ölkəsi	58	Yamək bozqırı	94	Zat ölkəsi : Çad
23	Qəznə	59	Ötükən	95	Həbəş ölkəsi: Efiopiya
24	Kəşmir	60	Ərtiç çayı: İrtış	96	Xuzistan
25	Şançu	61	Kayaların məskəni	97	Yəmən
26	Kuça	62	Çomulların məskəni	98	İraqeyn: ərəb və əcəm İraqı
27	Barman	63	Yamar çayı	99	Kürd ölkəsi
28	Uç	64	Qadınlar şəhəri	100	Şam: Dəməşq
29	Koçnqkar başı	65	Səhra	101	Zənci ölkəsi: Zənzibar
30	Cürçan	66	Nəsñaslar yaşayan yer	102	Hicaz
31	Xotən	67	Vəhşi heyvanlar bölgəsi	103	Misir
32	Yarkənd	68	Yaşayışsız soyuq iqlim	104	İskəndəriyyə
33	Kaşgar	69	Suvər	105	Kırvan ölkəsi və başqları
34	Özçənd	70	Qıpçaqların məskənləri	106	Yaşayış olmayan isti iqlim
35	Sovnak	71	Ətil çayı: Volqa	107	Məğrib torpaqları və Əndəlis
36	Fərqaşa	72	Qıpçaqların bir qolu		Hazırladı: Ramiz Əskər

Mahmud Kaşgarinin çəkdiyi və «Divanü lügat-it-türk»ə əlavə etdiyi dünya xəritəsinin latin əlifbası ilə verilən variantı. Bu xəritədə Balasağın şəhəri mərkəz olaraq qəbul edilmişdir. Dənizlər yaşıl, çaylar mavi, dağlar qırmızı, şəhərlər sarı, səhralar sarı-qırmızı rənglə göstərilmişdir.